

# Cek London

MARTİN İDEN



DÜNYA EDEBİYYATI KLASİKLERİ



DÜNYA ƏDƏBİYYATI  
KLASSİKLERİ

Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyevin  
**“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin  
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi  
haqqında”** 2007-ci il 24 avqust tarixli  
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”  
Bakı – 2009

# JACK LONDON

MARTIN EDEN

# CEK LONDON

1876–1916

AzF-263608

MARTİN İDEN  
*(roman)*

M.J. London adına  
Azerbaycan Milli  
Kitabxanası

"Sərq-Qərb"  
Bakı – 2009

CEK LONDONUN  
“MARTİN İDEN”  
ROMANI

Tərcümə edəni və ön sözün müəllifi:	İslam İbrahimov
Redaktor:	Mahir Qarayev
Korrektor:	Yegane Mehdiyeva
Bedii tərtibat və dizayının müəllifi:	Tərlan Qorcu
Kompyuter düzülmü:	Hikmət Aydınoğlu Mehman Musabeyli Həsen Yaqubov

Cek London. Martin İden (roman). – Bakı, “Şərq-Qərb”, 2009, 400 səh.

“Martin İden” romanı görkəmli Amerika yazarı Cek Londonun (1876-1916) en məşhur əsərlərindən biridir. Romanda sənət adamının facili həyatından səhbat açılır.

Əsər indi de gənclər tərəfindən sevili-sevile oxunur.

Mətn: Bakı Slavyan Universiteti, “Kitab aləmi” NPM, 2009  
Bedii tərtibat, sehifelənmə: “Tutu” nəşriyyatı, 2009  
© “Şərq-Qərb” ASC, 2009

Amerikanın liman şəhəri San-Fransiskoda adı Martin, soyadı ise İden olan adı bir oğlan yasayırdı. Onun valideynləri rəhmətə getmişdilər, qardaşları xoşbəxtlik sorağında yer üzünə səpalənmişdilər, bacıları isə güc-bəla ilə dolanırdılar. Martin ağır dənizçi əməyi ilə çörəkpulu qazanırdı. Müxtəlif gəmилərə o, Artikaya, cənub dənizlərinə, Avropaya və Yaponiyaya gedirdi. O, bu aləmin kiçik bir hissəsi idi və özunu bu aləmsiz təsəvvür etmirdi.

Əgər bir gün qəribə bir hadisə baş verməsəydi, onun acinacaqlı həyatı elə belə də davam edirdi. İlk baxışdan bu hadisə də manasız görünə bilər. Martin berəda bir tələbəni içkili oğlanların əlinən qurtarmışdı.

Hər şey bununla da bitərdi, Martin də bu hadisəni bir vaxt yadداşından silib atardı, əgər döyülməkdən xilas olmuş tələbə minnət-darlıq məqsədi ilə Martini öz evlərinə nahara dəvət etməsəydi.

Cek Londonun “Martin İden” (1908) romanı məhz əsas qəhrəmanın Morzların mötəbər burjua evinə ilk gəlişi, eləcə də bu ailənin qızı, qardaşı kimi universitet tələbəsi olan Rufla tanışlığı ilə başlanır. İri mavi gözləri, qızılı saçları olan bu solğun ilahi məxlüq ilk baxışdan təkcə gözəlliyi ilə yox, poeziyanı yaxşı bilməyi, eləcə də incəsənet və ədəbiyyat haqqında çox asan və azad fikir yürütmək bacarığı ilə Martini valeh elədi. Onun royalda ifası Martinin rahatlığını əlinən aldı. Rufla və bütün Morzlar ailəsi ilə tanışlıq Martin İdenin həm şəxsi, həm də ictimai həyatında vacib dəyişikliyin əsasını qoymuş.

“Martin İden” əsəri avtobioqrafik xarakter daşıyır. C.London bu əsəri cənub denizlərində seyahətdə olduğu vaxtlar yazmışdır. Yeni romanı haqqında o, ilk dəfə 1907-ci il noyabrın 25-də bacısı Elizaya



mektubunda yazdı: "Her gün işleyirəm. Yeni roman'dan 95 000 söz yazmışım... Bu en uzun roman olacaq".

"Martin İden" Cek London'un sayca iyirmi birinci romanıdır. Romanın çapına qeder C.London artıq "Canavar oğlu", "Heyat eşqi" adlı hekayeler mecmuesinin, "Əcdadların harayı" ve "Ağ diş" povestlerinin, "Deniz canavarı" ve "Demir daban" romanlarını müəllifi kimi kifayət qeder tanınmış yazıçı idi. Tesadüfi deyil ki, "Martin İden" derhal oxucuların diqqətini cəlb etdi. Romanda hadisələr bir-biri ilə bağlı iki planda inkişaf edir. Bir tərəfdən şəxsi plan, yeni Martinin Rufa olan məhəbbəti və onun öz tehsili üzərində seylo çalışması, digər tərəfdən, sosial plan – Martin İdenin yazılıqlı istedadının cəmiyyət tərəfindən tanınması və bu cəmiyyətdə yer tutması üçün apardığı mübarizə. Lakin derhal qeyd etmek istərdim ki, bu mübarizə "zanbaqtək solğun qız" uğrunda idi, yəni sərf şəxsi, fərdi məqsəd daşıyırı.

Martin və Ruf arasındaki məhəbbət her iki tərəfi ilk baxışdan çılğımışdı. Ruf Martini görən kimi bu qeyri-adi qabiliyyətə malik şəxsiyyətin təsiri altına düşdü və onun deniz sərgüzeştləri haqqında söhbətlərinə əvsunlanmış kimi qulaq asırdı.

Martin İden çox yaxşı başa düşündü ki, onunla, yeni sade bir matrosla varlı, mötəbər ailənin qızı Ruf arasında böyük bir uçurum var. Onların heyata baxışları da tam fərqli idi, hətta ünsiyətdə də, sənki, başqa-başa dillərdə danışındılar.

Əvvəl bu iki müxtəlif baxışlı və xasiyyətli insan arasındaki münasibətlər çox yaxşı inkişaf edirdi. Ruf çox böyük memnuniyyətlə Martinin görüşürdü, onun perəstini də qəbul edirdi, Martinda baş verən dəyişikliklərdən razi qalırdı.

Martin artıq həmin Martin deyildi. O, düzgün danışındı, səliqəli geyinirdi, Ruf onunla birlikdə cəmiyyətə çıxanda artıq utanmadı. Əvvəl Ruf emin idi ki, Martine doğru onu şeytanı bir güc çəkir. Lakin vaxt keçdikcə onların münasibətləri deyişdi. Ruf anladı ki, o, Martini sevir.

Ruf bu hissə tam dərk edənə qədər Martini öz dairesinin insanların uyğunlaşdırmağa çalışırdı. Onu etrafındakılara bənzərdirdi. Rufun gözü öntüne nümunə kimi atasının şəriklerindən biri Çarlı Betler gelirdi. O, uşaqlıqdan yetim qalmış və özünü həyatın bütün ləzzətlərindən məhrum edərək, yalnız əməyə və işə qapanıb, ilde otuz min gelire nail ola bilmədi.

Bələ perspektiv özüne heyatda layiqli məqsəd seçən və həyat eşqi ilə yaşıyan Martini heç de ruhlandırmırıldı. O heç de yaşandan da varlanmaq xatirinə heyat sevinclarından el çəkmək fikrində deyildi. O yazüb-yaratmaq isteyirdi. O isteyirdi ki, "dünya onun gözleri ile görən, qulaqları ilə eşitsin, ürəyi ilə həss etsin. O, şeirlər və hekayeler, romanlar və ocerklər, Şekspir kimi pyesler yazacaq. Yazıçılar dünyanın nəhəngləridir axı..."

Romanın əsas qəhrəmanlarının xarakterlərinin inkişafı bələ ehtimal olunurdu. Bir tərəfdən, yazıçı olmağa can atan və məhz bu yolla sevgilisinin ürəyini feth etməye çalışın Martin. Digər tərəfdən ise, əvvəl, Martindən fərqli olaraq, təhsile yiyələnmiş, lakin sonradan onun fikir və düşüncələrinin derinliyini anlamayan Ruf. Martin heyati derindən başa düşərek, felsefə və ədəbiyyatı ciddi öyrənərək, artıq Ruf düşüncəsindən daha dərin olan fikirlər iəli sürmeye başlayır.

Martinin qeyri-adi dərrakesi özüne uyğun həmsöhbət axtarırı. Onun ağlına bəle gelmirdi ki, derin düşüncəli insanları Morzların mötəbər evində axtarmaq mənasızdır. Martin inadkarlıqla heyatə özüne yə tapmağa çalışırdı, sakitlik bilmeden axtaraşıda idi, nəhayət, kitabları, incəsənəti və məhəbbəti tapdı. Mehz bunlardan ilham alaraq, o, uzun aylar boyu çalışırdı, su və çörəklə dolanırdı, hətta alichə elan edirdi, Morzların evində bir qarın çörəyə bələ möhtac qalırdı. Axırıncı qəpik-quruşuna poçt markaları alaraq, öz məqələ, hekayə və povestlərini səliqə ilə jurnalların redaksiyalarına göndərirdi. Bir müddət sonra onun əlyazmaları geri qaytarıldı. O, yəne marka alırdı və yənə yazılarını göndərməkde davam edirdi. Ancaq onun bəxti getirmirdi ki getirmirdi. Rufla münasibətlər de artıq çıxılmaz olmuşdu. Ruf üçün yənə əsas şey pulsuzluq ucbatından evlənə bilmedikləri idi. Ruf Martinin axtarışlarını hələ də başa düşmürdü.

Burjua dünyasının dar çərvəvəsinə qapanan Ruf Martinin öz arasında yaranan yeni uğurunu anlamadı. O, Martine ədəbi axtarışlarında kömək etməyə sey göstərmir, hətta onu ədəbi yoldan daşındıraq, hökumət qulluquna sövq etdirməyə çalışırı.

Rufun atasına da Martinin fikirləri tamamilə yad idi. Tesadüfi deyil ki, Morzlar ailəsi ilə nahar edərək Martinin söyledidikləri hörmətsizlik və tehqrir sayılırdı, Morzlar onu artıq bu evdə görmek istəmədiklərini bildirdilər. Martin bir neçə dəfə küçədə Rufla səhəbə açmaq istədi. Lakin bu da heç bir nəticə vermedi.



Ruf ve Martinin münasibetlerindeki bu uyğunsuzluq romanda baş qəhrəmanların şəxsi münasibətləri çərçivəsindən kənara çıxaraq, artıq müasir cəmiyyətdəki münasibətlərin təsvirine döñür. Problem təkcə Rufun atasının sözündən çıxa bilməməsindən və Martinə bütün əlaqələri kəsməsindən deyil. İş ondadır ki, Morzlar ailəsinin dardüşüncəli qanunları temiz, saf məhəbbət hisslerindən güclü olur. Yazuçı göstərmək isteyir ki, belə bir cəmiyyətdə məhəbbət de yalnız onun tərəfindən müəyyən edilmiş qayda-qanunlara uyğun olmalıdır.

Burada oxucuların fikrini bir şəya de yöneltmek lazımdır ki, Morzlar gec-tez Martinin adı bir denizçi olmasına göz yummalı idilər. Çünkü, Morzların əqidəsinə görə, Martin qətiyyən "heç kəse lazımlı olsayan yazılarından" el çəkib, "normal qulluğa" işə düzəlmək fikrində deyildi.

Martin durmadan öz əsərlərini redaksiya və neşriyyatlara göndərməkdə davam edirdi. Nehayət, elə bir gün gelib çatdı ki, növbəti məktubun içindən geri qaytarılmış əlyazma əvəzine, pul çeki çıxdı. Nehayət, Martinin də bəxti gətirdi. İndiyə qədər iki il ərzində bütün redaksiyalar tərəfindən rədd edilən əsərlər indi heç bir araşdırılmaya məruz qalmadan qəbul edilirdi. Böyük neşriyyat firması onun "Güneşin rüsvayçılığı" təqdi-fəlsəfi kitabını azacıq tirajla çap etmişdi.

Bu kitab çap olunduqdan sonra böyük səs-küye səbəb olmuşdu. Birinci çapın ardınca ikinci, üçüncü dəfə çapa verilen kitab sonra İngilterədə nəşr olunur, fransız, alman və skandinaviya dillərinə tərcümə edilir. Neşriyyat Martina növbəti kitabı üçün, məzmunu ilə bağlı heç bir şərt qoymadan, avans təklif etdi. Beləliklə, Martin İden debdə olan yazıçıya çevrildi. Demek olar ki, Martin artıq bütün arzularına nail olmuşdu: onun bütün kitabları çap olunurdu və oxucular tərəfindən dərhal alınır, ne vaxtsa yazdığı əsərləri qəzet və jurnalların sehifələrində özüne yer tapırdı, təqdiçilər onun əsərlərini tehlili edir, qəzet müxbirləri müshahibe almaq üçün onu təngə getirirdilər, onun bankdakı hesabında yüz min dollar pul var idi. Lakin Martinin qiyməçi qəlbə sakitləşmək bilmirdi.

Bütün jurnal və neşriyyatlar Martinin qəlemindən çıxan her hansı sözü belə çap etməye hazır olduqları bir vaxtda Martin heç bir şey yazmaq istemirdi. Onun fikri ancaq insan həyatının nə üzərində qurulduğunu, bu həyatın mənasını anlamaq isteyi ilə məşğul idi.

Martine iki hadisə çox təsir etmişdi. Bir tərəfdən, Rufla ayrılmaları, o biri tərəfdən isə, Morzlargildə tanış olduğu Ress Brissen-denin intihar etmesi. Brissendenin ilk tanışlıq zamanı o, Martinə maraqlı görünməmişdi. Lakin sonradan Martin İden bu verəmlə xəstə şairlə yaxından tanış olmuş və onlar dostlaşdırılar. Onlar tez-tez birlikde vaxt keçirir, sosialistlərin klubuna gedirdilər. Martin Brissen-deni jurnallardan birinin redaksiyasına "Efemerida" poemasını göndərməsi üçün yola gətirmişdi. Martin redaksiya tərəfindən poemanın çapına razılıq aldıqda sevincək Brissendenə bu xəberi çatdırmaq üçün onlara yollanır. Lakin şair yaşayan mehmanxana-da ona xəber verirler ki, Brissenden beş gün bundan əvvəl intihar etmişdi. Bu xəber Martine çox pis təsir etmişdi, amma buna baxma-yaraq, o, özündə güclü təpib gecə-gündüz çalışmaqdə davam edirdi. O, "Gecikmiş" adlandırdığı povesti yekunlaşdırır, yazılılıq əlvidə deyir.

Martin elə hey insan həyatının mənası, bütün baş verənlərdə özünün nə qədər deyər olduğu barədə fikirləşdi. Bu düşüncələr çox qəddar və amansız həyat məktəbi keçmiş bir insanın düşüncələri idi. Bu insan öz əməyi və ağlı sayesində aşaqılardan müasir cəmiyyətin yüksəkkilərinə qalxa bilmiş, amma yüksəldikcə bu cəmiyyətin bir "ıyrıncı bataqlıq" olduğunu anlamışdı. Martin bilmirdi ki, içərisindəki boşluğu nə ilə doldursun. O, restoranları gəzir, Misir papirusları ilə maraqlanır, lakin bunun heç bir xeyri olmur. Onun pulu artıq çox idi, lakin bu pulsar da ona sevinc getirmədi. O, bacılarına, dostuna, qaldığı mənzilin sahibinə kifayət qədər pul ayırmışdı. Bəs indi nə etsin? Hətta artıq həyat yoldaşı olmağa razılıq verən Ruf belə onu maraqlandırmır. Bu məhəbbət onun qəlbində çıxan olmuşdur. Hərdən ona elə gəlirdi ki, bu vəziyyətdən en yaxşı çıxış yolu keçmiş məşgulliyətinə qayıtmadır. Amma burada da təhsilli, debdə olan bir yazıçı ilə sədə matroslar arasında böyük bir uçurum var idi. Xeyir, geriya yol yox idi, keçmiş conneti qaytarmaq qeyri-mümkün idi.

Onun başından tökülen pula və qazandığı şöhrətə baxmayaraq, yeni conneti həle de tapmamışdı. Kənardan baxanda hər şey normal idi: onu fasiləsiz nahar və şam yeməklərinə dəvət edirdilər, hamı onunla tanış olmağa çalışırı, gözəl qadınlara onuna ünsiyyətə can atırlılar. Lakin onun qəlbə rahatlıq tapmurdı. O heç cür anlaya bilmirdi ki, Martin İden adında birdən-bira nə dəyişiklik baş verdi



ki, hamı onu evinde görmek isteyir. Çünkü onun bütün eserleri düz iki il bundan evvel yazılmıştı ve o vaxtdan indiyədək o heç deyişilmemişdi. Ancaq iki il önce ne qohumları, ne yaxın tanışları onu nahara dəvət etmirdi, o isə ele olurdu ki, günlərle yeməye bir tike çörək belə tapmırı. İndi isə hətta hakim Blount belə onu nahara dəvət etməkden qürur duyur. Həmin Blount ki ne vaxtsa Morzların evində onun sözündən incimş və demek olar ki, məhz elə Blountun bu incikliyinə görə Ruf Martindən ayrılmışdı.

Martin, nehayət, anlayır ki, bu dəyişiklik tek bir şeyle bağlıdır: onun kitablarının durmadan çap olunması və oxucular tərefindən tanınması, yəni Martinin bankdakı hesabının miqdarı ilə bağlı idi.

Martine elə gelir ki, müasir sivilizasiyadan qaçıb cənub dənizlərinə üz tutsa, orada öz xoşbəxtliyini tapa biler. O, Taiti adasına yollanan "Maripoza" gəmisinə bilet sıfariş verir. Tüfəng, güllə, balıq tutmaq üçün ləvazimat alır və nehayət, gəmi ilə yola düşür. Lakin burada da ona gözintiyə çıxan tanınmış bir adam kimi baxılar. O, özüne qapanır.

Burada biz öz hekayətimizi dayandırıq və romanın süjet xəttinin son dramatik səhnələrini danışmayaq. Birçə onu deyek ki, Martin İden öz çətin və keşməkeşli yolunda heç bir şeye baxmayaq, müvəffəqiyyətə nail olur. Martinin əsl faciesi de elə bundadır, heç bir şəyə baxmayaq, o, tekbaşına, heç kəsin köməyi olmadan bu cəmiyyətdə yaşayıb-yaradaraq, bütün çətinliklərə sinə gərməyi bacarmışdı və şöhrət qazanmışdı. Bu mübarizədə o, sevgilisini itirir, qohumları ondan üz döndürir, o hətta get-gedo öz işinin düzgünlüyüne olan inamını itirməyə başlayır və bir daha qəlemlə elinə almayıacağına qərar verir. Halal zəhməti ilə qazandığı şöhrət ona rahatlıq getirmir.

Martin İden obrazında tənqidçilər sosialisti gördülər, kilse qulluqları isə bu qəhrəmanın allahsız olduğu üçün meğlubiyyətə uğradığını iddia edirdilər. Cek London bütün bunları cavablandırın açıq məktubunda belə yazırırdı: "Mən "Martin İden"i ne şəxsi avtobiografiya kimi, nə də Allaha inanmayanların onları necə dəhşətlər gözlədiyini göstərmək üçün yazmışam. Martin İden fərdiyətçiliyə ittihadır. Martin İden sosialist deyildi. Martin İden yalnız özü üçün yaşayırırdı, özü üçün çalışırdı, mübarizə aparırdı, yaxınlarının, tanışlarının heç bir ehtiyacı onu maraqlandırmırırdı. O, burjuə mühitində daxil olmaqdan ötrü vuruşurdu. Mədəniyyəti,

gözəl hayatı və yüksək fikirləri məhz burada axtarırdı. O, bu sıralara qəbul olundu, lakin burjuaziyanın qabiliyyətsizliyi və istedadlılığı onu sarsıtmışdı. O sevdiyi üçün, ideallaşdırıldıq qadından ötrü mübarizə aparırdı. O gördü ki, məhəbbət onun bütün ümidilarını aldatdı və ona xəyanət etdi: belə çıxı ki, o sevdiyi qadından çox özü yaratdığı idealı sevirmiş.

Onun fikrincə, bu həyatda yaşamağa və mübarizə aparmağa layiq olan bütün dəyərlər puç oldu. Martin İden üçün artıq bu həyatda heç bir dəyər qalmamışdı. O, Allaha yox, insana inanmadığı üçün meğlubiyyətə ugradı".

Amerikada kitab rəflərində ilk dəfə "Martin İden" romanı görünüşü vaxtdan artıq bir esr keçir. Bütün bu uzun zaman ərzində dünyanın her yerində müxtəlif yaş dərəcələrində mensub oxucular tərefindən bu kitab sevile-sevile oxunur. C.Londonun bu romanı gənc oxucuların sevimli kitabına çevrilib.

*Islam İbrahimov*

Cek London

DUNYA ƏDƏBİYYATI KLASİKLERİ



# MARTİN İDEN

*(roman)*

# Martin İden

## BİRİNCİ FƏSİL

İralidə gedən adam öz fransız açarı ilə qapını açdı. Onun ardınca galən cavan oğlan astanaya ayaq basmadan əvvəl yönəmsiz hərəkatla kepkasını başından çıxardı. Bu cavan oğlanın əynində dəniz iyi verən sadə, qaba paltar vardı. O, necə oldusa, gen-bol salonda özüne münasib bir yer tapa bilmədi, sıxlımağa başladı. O bilmirdi kepkasını haraya qoysun, təzəcə onu bükübü cibina soxmaq istəyirdi ki, elə bu vaxt yol yoldaşı kepkəni onun əlindən aldı, həm də o qədər sadə və təbii tərpəndi ki, oğlanın ürəyində riqqat doğurdu. Cavan oğlanın başından ani bir fikir keçdi: "O, məni başa düşür, məni satmaz".

Döşəmə ayaqları altında dəniz dalğasının qalxıb-enirmiş kimi, cavan oğlan ayaqlarını gen qoya-qoya, yırğalana-yırğalana yoldaşının arkasında gedirdi. İlk baxışda adama elə gəldirdi ki, onun iri addımları üçün bu böyük otaqlar çok dərsqaldır; o hey qorxurdu ki, çiyin qapının çərçivəsinə ilişəcək və ya nəyəsa – buxanya toxunub bir bəzək şeyini yera salacaqdır. Oğlan oyan-buyana sıçräyir və bununla daha çox öz təsəvvüründə mövcud olan təhlükəni qat-qat artırır. Royal ilə üstü kitabla dolu masanın arasından altı nəfər asanlıqla keçə bilərdi. Lakin o, cəsarətə galib buran keçəndə ürəyi əməlli-başlı titrədi. Onun iri qollar yanına sallanıb qalmışdı, bilmirdi onları neyləsin, hara qoysun. Birdən-birə ona elə gəldi ki, bu saat masanın üstündəki kitablara toxunacaq, buna görə də ürküdülmüş at kimi geri sıçradı və az qaldı royalın qabağındakı ketili aşırsın. O, qabaqda inamla yeriyən yol yoldaşına baxdı və ömründə birinci dəfə öz yerisinin na qədər yönəmsiz olduğunu, başqa adamların

yerişindən na qadər fərqləndiyini düşündü. Bu fikir bir an içinde cavan oğlunu utandırıb, qıpqrırmızı qızardı. Muncuq-muncuq tərədamçıları onun alını bürüdü. Buna görə də oğlan dayandı, cib yayılığı ilə tunc rəngli aşmər üzünü sildi. O, pərtliyini zarafatla gizlənməyə çalışaraq dedi:

— Artur, dostum, bir ayaq saxlayın. Bu ilk galişdə gördüklerim bəsdir, həddindən artıqdır. Bir qoyun özüma gəlim. Axi siz özünüz bilsinmiş ki, mən bura galmak istərdim, yəqin, elə sizinkilər də məni görməyə qədar can atmırlar.

Artur onu sakitləşdirməyə çalışaraq cavab verdi:

— Boş şeydir! Siz biziñ qorxmayıñ. Biz sadə adamları... Oho! Deyasən, manə məktub var!

Artur masaya yaxınlaşdı, konverti açdı və məktubu oxumağa başladı, bununla da, qonaqı imkan verdi ki, özüna gəlsin. Qonaq issa bunu başa düşüb, layiqincə qiyamətləndirdi. Qonaq təbiətan hassas və qayğıkeşdi, zahirən özünü itirdiyinə baxmayaraq, həmin duyğulan indi də qoruyub saxlaya bilmədi. O, yenidən alının tarını sildi və diqqatla otağı nəzərdən keçirdi, lakin bu baxışda hələ də tələya düşməkdən qorxan vəhşi bi heyvan talaşı vardi. Bu oğlunu görmədiyi, bilmədiyi şəyər əhatə edirdi; o, qarşısına gözlənlənməz əhvalatlar çıxacağından qorxurdu, na etmək lazımlı gəldiyini bilmirdi və bununla birlikdə başa düşürdü ki, özünü çox pis, yöndəmsiz aparıv ya yəqin, bu yöndəmsizlik yalnız yerisindən və hərəkatlarından görünümökə qalmır. Onun həssəslığı dəha də siddətlənmiş, pərtliy issa həddini aşmışdı. Buna görə də Arturun məktubun üstündən ona dikilən oğrun baxışları oğlunu bir biçaq zərbəsi kimi yaraladı. Cavan oğlan, Arturun baxışı ilə qarşılaşdığını hiss etdi, cünki fürsət tapıb çox şeyi, hər şeydən əvvəl, intizamlı olmağı öyrənə bilmişdi. Lakin bu biçaq zərbəsi onun mənliyinə, vüqannı toxundu. O, bura gəldiyinə görə öz-özünü söydü, amma elə həmin dəqiqə qət etdi ki, qoy nə olursa olsun, bir halda ki galib bura çıxmışdır, axıra kimi hər şəxə dözəcəkdir. Onun üzü sart bir ifadə aldı, gözlərində da hiddət qıçılıcıları parladı. O, yenidən yan-yörəsinə baxdı, həm də bu dəfə dəha inamlı hərəkət etdi, atrafındakı avadanlığı bütün təfərrüat ilə beyninə hakk eləməyə, yanında saxlamağa çalışdı. Onun böyükmiş gözlərindən heç bir şey qaçmadı. Cavan oğlan bu gözəl şəyərlərə baxdıqca gözlərindəki hiddət qıçılıcıları söñür, avazında mülayim bir parlıtu

doğurdu. O heç bir zaman gözəlliyyə bigənə qala bilmirdi, burada isə insan könüllüdə eks-səda doğuran gözəl şəyər heç də az deyildi.

Yağlı boyla ilə çəkilmiş, divardan asılı lövhə onun nazarını calb etdi. Böyük və qüdrətli bir dalğa sahildəki qayaya çırılıb parçalanırdı. Götürün üzünü aşağı enmiş qara buludlar bürümüşdü, qırub edən günəşin şəfaqlarına boyanmış, şaha qalxan dalğalar üzərində kiçik bir yelkenli gəmi vardi. Gəminin bir yanı elə aylımılsı ki, bütün gøyərtəsi aşkar görünürdü. Bu manzara çox gözəldi — gözəllik issa cavan oğlunu yenilməz bir qüvvə ilə çəkib öz ağuşuna alırdı. O, öz yöndəmsiz yerisini unutdu və lövhənin lap yanına gəldi. Gözəllik, elə bil, heç yox imiş. O, indi rənglərin qanşığından ibarət cizma-qaraya çəvrilən şəyə təaccübə baxırdı. O geri çəkildi. Lövhə yena əvvəlk kimi görünməyə başladı. Oğlan lövhədən üzünü döndərək, bu fikrə gəldi ki, bu cür lövhəni hoqqabazlıq xatirinə yaratmışlar, buna görə da ürayında baş qaldırın yeni, cosıqın təssüratı baxmadan vaxt tapıb hiddətlə düşündü ki, bu safəh hoqqabazlıq ucundan bu qədər gözəllik qurban verilmişdir. Onun rassamlıq haqqında heç bir tasavvürü yoxdu. O, indiyədək yalnız ham yaxından, ham də uzaqdan eyni dərəcədə aydın və saya görünən xromolitoqrafiyalara baxmağa alışmışdı. Doğrudur, bu oğlan mağazaların vitrinlərində yağlı boyla ilə çəkilmiş lövhələr görmüşdə, lakin vitrinin şüəssi hamın lövhələrə diqqətə baxmağa imkan verməmişdi.

Cavan oğlan döriüb məktub oxuyan dostuna baxdı, gözü masanın üstündəki kitablara sataşdı. Onun gözleri, yemak goran ac bir adamın gözleri kimi hərisliklə parladı. O, qeyri-ixtiyari olaraq masaya doğu addimlaşdı və böyük bir hayacanla kitabları araşdırmağa başladı. O, kitabların sarlövhələrinə və müəlliflərin adlarını baxır, matn-dəki ayn-ayn cümlələri oxuyur, gözləri və əlləri ilə kitabları oxşayırdı; birlən-birə bu yaxınlarda oxuduğu kitabı tanıdı. Lakin bu kitabdan başqa, bütün qalan kitabları, habelə onların müəlliflərini asla tanımındı. Suinberin bir cildi onun alına düşdü; o oxumağı başladı və harada olduğunu unutdu; oğlanın sıfatı alış-bandy. O, şahadət barmağını sahifələrin arasına keçirərək, müəllifin adına baxmaq üçün iki dəfə kitabı örtdü. Suinber! O, bu adı yadında saxlayacaqdı! Görünür, bu Suinberin gözləri iti olmuş, o, cizgiləri və rəngləri görməyi bacarmışdır. Lakin o kimdir? Şairlərin əksəriyyəti kimi, yüz il bundan əvvəl vəfat etmiş və ya indi də yaşayb-yaratmaqdadır?



O, kitabın ilk sahifasını çevirdi. Hə, deməli, bu Suinbern başqa kitablar da yazmışdır. Yaxşı, günü sabah sahər ümumi kitabxanaya gedəram və çalışaram onun asərlərindən birini tapır.

Onun başı kitab oxumağa elə qarışmışdı ki, gənc bir qızın otağı girdiyini belə görmedi. Yalnız Arturun səsi onu özüne galxmaya məcbur etdi:

— Ruf! Bu, mister İdendor.

O, kitabı qapadı və qızın gəlisiindən deyil, onun qardaşı Arturun dediyi sözlərdən doğan yeni, hələ aydın olmayan bir duyğunun təsiri altında tapadən-dırnağa titrəməyə başladı. Bu əzələli bədəndə coşqın bir hissyyat yaşayırı. Xarici aləmin ən kiçik bir təsiri altında onun hissyyatı və düşüncələri alov kimi alışır və şöle saçırı. O, son dərəcə həssas və nazikürkli bir gəncdi; onun qızığın xəyalı isə hamisə İslayıır, şeylər arasında əlaqə yaradır, bu şeylərin bənzəyiş və fərqini müəyyən edirdi. Məhz "mister İden" sözleri onu sakənməye məcbur etdi. Bütün həyatı boyu "İden" və ya "Martin İden", yaxud da, sadəcə olaraq, "Martin" deyə çağırılan bu oğlana, birdən "mister" demişlər. O, öz-özü: "Hər halda, bunun bir mənası var", — dedi. Sənki, onun düşüncəsi birdən-bira qaranlıq bir kameryaya çevrilmiş və tanış lövhələr bir-birini taqib edərək, onun gözləri öündən canlandı; ocaqxanalar, gəmi anbarları, tərsanalar, körpülər, həbsxanalar və aşxanalar, xəstəxanalar və ucuq-sökük qaranlıq damlar təsəvvürüne gəldi; bütün bunlar bir milin — hayatda alışdığı müraciət formasının atrafında fırlanırdı.

Lakin o, geri dönüb qızı görəndə hafızasında qaynayıb-qarışan tutqun lövhələr yox olub getdi, karşısındakı bənzəri solğun, ilahi bir xılqat dayanmışdı. Bu xılqatın hayat eşqiyle parlayan iri, mavi gözləri və qalın sarışın saçları vardı. O, qızın geyimində fikir vermirdi, yalnız bunu bilirdi ki, qızın paltarı da özü kimi gözaldır. O, xayalında qızı ince saplaq üzərində bitmiş açıq-sarı bir çiçəklə müşayisə etdi. Yox, bu, adı xılqat deyil, daha doğrusu, ruhdur, Tannır, ilahadır — belə ülvə bir gözəllik yer üzündə ola bilməz. Bəlkə, kitablarında, doğrudan da, həqiqi yazırlar və cəmiyyətin başqa kübar dairələrində bu qız kimi gözəllər çoxdur? Suinbern bu qızı tərənnüm etsəydi, nə olardı?! Bəlkə də, Suinbern orada, masanın üstündəki kitabda İzoldanı təsvir edərək elə bu qızı oxşayan birisini düşünmüştür. Bu düşününcələr, obrazlar və hissyyat bir an içində bir-birini avəz edib keçdi.

Zahiri hadisələr isə, öz növbəsində, arasıkəsilmədən davam edirdi. Ruf elini ona uzatdı və onlar bir-birinin əllərini, lap kişilər maxsus bir şakıldə, möhkəm sıxdıqları zaman qızın onun gözləri içənə dlik baxlığındı sezdı. Onun tanıldığı qadınlar bu cür əl sıxmırlılar. Onlar, ümumiyyətlə, çox az el verib görüşürdülər. O, yenidən cürbəcürlövhələr, müxtalif qadınlarla görüşür və tanışlıqlar haqqında xatirələr dərəyinə qarqı oldı. Lakin o, bütün bu xatirələri özündən uzaqlaşdırınb qızə baxırı. O, ömründə belə bir qız görməmişdi. Onun tanıldığı qadınlar dərhal gəlib qızın yanında sıraya düzüldürlər. O, tamamilə əbədiyyət kimi görünən bir an içində, sənki, portretlər qalereyasının ortasında dayanmışdı, qız burada mərkəzi yeri tuturdı, atrafında isə bir çox qadınlar gəzib-dolaşırıllar; ham da anı bir baxışla bu qadınların hər birinə qiymət vermək, onların hər birinə qızla tutuşdurməq lazımdı idı. O, fabrikda çalışan qadınların və şəhərin küçələrində dolanşan həris qızlarının anq, xəsta, sisqə üzürlərini gördü, iri heyvandarlıq rançolarında çalışan muzdur qadınları və daim damaqlanında siqaret tutan əsmər Meksika qızlarının nəzərinə gətirdi. Sonra taxta ayaqqabılarda narın-narın yeriyən, kuklaya bənzəyən yapon qadınları, nəsilərinin pozulması əlamətləri açıq görünən incəsənətli Avropa, Asiya qadınları, bunlardan sonra başlarına çıçıklardan çələng taxan və bununla də qara dərilərini daha qabarlı nəzərə çarpırdı. Sakit okean adalarının gombul qadınların onun gözləri öündən galib keçdi. Nəhayət, qorxunc, vahimli bir izdiham — Uayıçepel səkiliarda dolanşan saçları dağınq fahişalar, qaranlıq fahişəxanalarда yaşayan, cin<sup>1</sup> qoxusu verən ifritlər, bir yığın iyrancı və əxlaqsız əntərlər körpülərdə dayanıb dənizçiləri güdən miskin xılqatları, qalan qadınların hamisini limanların tör-töküntüsü, insan qazanının köpüyü və kafı kimi sıxışdırıb aradan çıxardılar.

Qız:

— Mister İden, aylasın, — dedi. — Arturun bizi danışdıği şeýlərdən sonra mən sizinle yaman tanış olmaq istayırdım. Siz özünüzü çox casarətli aparmısınız.

O, yuxarı qaldırdığı alının hərəkatı ilə qızı susdurdu və dodaqlı dedi ki, bunların hamisi boş şəydir, onun yerinə başqası olsayıdı, eynilə bu cür hərəkat edərdi. Qız gördü ki, cavan oğlanın əli başdan-başa sıyrılmışdır; yaralar isə yenice sağalmağa başlayır. Qız oğlanın

<sup>1</sup> Cin — ingilis araqı



o biri eline də baxdı və eyni şeyi gördü. Daha sonra iti və sınavıcı bir nəzərlə oğlanı gözden keçirərək, onun yanında bir çapıq, lap saçlarını bitişik bir yerda – alında ikinci bir çapıq və nəhayat, nişastalanmış boyunuğunun dalında gözden itən üçüncü bir çapıq yeri gördü. Qız onun tunc rəngli boynunda boyunluğın sürtüb əməla gətirdiyi qızımı zolağı gördükdə tabassumunu zorla gizlədi. Görünür, o, boyunluq taxmağa alışmamışdı. Ruf iti qadın gözü ilə onun kostyumunun da pis tikiildiyini, torba kimi sallandığını, çıyınlarının yiğidiğini, qollarının büründüyüünü gördü, bu qollar altından oğlanın qüvvətli əzələləri aydın görünürdü.

O, öz hərəkətində dıqqatlaşdıq heç bir şey olmadığını təkrar edə-edə, dənməz-söyləməz kresloya doğru getdi. İden buasnada qızın sərbəst, latif bir əda ilə utandığını görüb bundan xoşlandı və öz yondəmsiz vücdudun təsəvvürünə gətirib, daha da part oldu. Bu, onun üçün yeni bir hiss idi. O, ömründə bir dəfa da olsun çevik və ya lang tərpanan bir adam olub-olmaması masalası üzərində düşünməmişdi. Belə bir nöqtəyi-nəzərdən özünə yanaşmaq heç bir zaman onun aqlına gəlməmişdi. O, ehtiyatla kreslonun qıraqında oturdu; bilmirdi ki, allarını hara qoysun. O, allarını necə qoyursa-qoysun, alları daim ona mane olurdu. Bu, az imiş kimi, Artur da durub otaqdan çıxdı və Martin İden qeyri-ixtiyari bir intizarla, hasratla onun ardına baxdı. O, qadın simasına girmiş bu solğun ruhla otaqda tək qalıb, tamamilə özünü itirdi. Burada nə bir piştaxta vardi ki, Martin İden cincələtərsin, na da bir oğlan uşağı ki piva dəlinca göndərsin; o istayırdı, insanları ünsiyatə çağırın bu içkilərin köməyi ilə dostcasına söhbətə girişsin.

Qız:

– Mister İden, boyunuzda çapıq yeri var, – dedi. – Bu yaranı harada almısınız? Yəqin, bu, qeyri-adı bir macəranın izidir?

Martin İden dodaqları yaladı və boğazını antlamaq üçün öskü-rərək cavab verdi:

– Məni bir meksikalı biçaqla vurubdur, miss. Davamız düşmüşdür. Sonra man biçağı çəkib onun alından alanda o, burnumu dişləyib qoparmaq istayırdı.

Martin bu sözleri çox sadə bir şəkildə dedi, onun gözleri önünde isə Salina-Krutsdakı ulduzlu, bürküllü bir gecənin manzarası – sahilin ağ zolaqları, qənd yüklənmiş paroxodların işqları, sərəxş matrosların

bir az uzaqdan gələn səsləri, hanbalların basabası, meksikalının hiddət və qəzəbdən eybəcər hala düşmüş üzü, ulduzların işığında meksikalının gözlerindəki vahsi panılı, boyununa dəyən poladin soyuqluğu, qan favvarası, izdiham və bağırlılar, bir-birinə sarşanma və qum üzərində yuvaların iki bədən, haradasa – uzaqlarda çalınan gitaranın malahatlı sadalan canlandı. Bu hadisə belə olmuşdu və odur ki o, bu hadisəni yalnız xatırladıqda belə tükləri ürpardı. O düşündü ki, görəsan, divardan asılmış ləvhəni çəkən adam bütün bunları boyalarla təsvir edə bilərdim? Ağ sahil, ulduzlar, yüksək paroxodların işqları (bütün bunlar yamanca gözəl çıxardı), ortada isə qumların üzərində dalaşanları araya almış qara camaat! O, bu qarara gəldi ki, ləvhədə biçığı da tasvir etmək lazımdır – ulduzların işığı altında polad elə gözlə parıldayırdı!

Lakin o, bütün bu şeylər haqqında bir kəlmə də demədi, yalnız bu sözləri təkrar etdi:

– Ha, o, mənim burnumu dişləyib qoparmaq istayırdı.

Qız ucadan:

– Ah! – dedi.

O, qızın səsində də, üzünün ifadəsində də bir çəşqinliq hiss etdi. Martinin özü da çəşdi, günaş altında yanıb-qaralmış yanaqlarına inca bir qızartı çökdü, lakin ona elə gəldi ki, yanaqları, açıq ocaq-xana önlündə tam bir saat dayandıq vaxt olduğu kimi, odut tutub yanır. Biçaq davası tək çirkin şeylər haqqında küber bir xanımla söhbət etmək çatın ki mübahisə olsun. Kitablarında yazılılarından görünür ki, qızın mansub olduğu zümrənin adamları bu cür söhbətlər etmirlər, bəlkə də, onların heç bu cür şeylərdən xəbərləri də yoxdur.

Təzəcə yoluna düşməyə başlayan söhbət kiçik bir angala rast galib kasıldı. Onda Ruf bir sual da verdi; bu dəfa Martinin yanağının harada çapıldığı sorusunu. Ruf bu suali verdikdə Martin başa düşdü ki, qız ona yaxın olan şeylərdən danışmağa çalışır və buna görə də dərhal bu qarara gəldi: "Sualı cavab verib söhbəti qız ayaqın olan şeylər üzərində keçirəcəyim". O, alını yanağına çəkarək dedi:

– Belə bir vəqəz təz verdi. Bir gecə, dalğalar şəhər qalxanda külək yelkəni və onun bütün iplərini qınb qoparmışdı. Buraz isə maftıldandı, bir ilan kimi atrafi döyəcləməyə başlamışdı. Bütün növbə çəkan dəstə onu tutmağa çalışırı. Hə də, mən atılıb onu tutdum və bar-kırdım. Anıq bu zaman buraz yanağımı ehmalca "tumarlıdım".

Qız yena ucadan köksünü ötürdü:

– Ah!

Bu dəfə qızın səsindən bir balaca ürəyi yandığı hiss olunurdu, lakin bütün bu "qrotlar" və "troslar" onun üçün əsl anlaşılmaz şeylər idi.

Martin öz planını həyata keçirməyə başlayaraq, həm də sözü tələffüz edərək sahiv buraxaraq:

– O nadir... Svaynbern, – dedi.

– Kim?

O bir daha təkrar etdi:

– Svaynbern, şair.

Qız onun sahvinini düzəldərək:

– Suinbern, – dedi.

Martin yenə də qızarıb:

– Ha, özüdür ki var, – dedi. – Çoxdan ölüb?

– Mən həla onun öldüyünü eşitməmişəm. – Qız Martina maraq-la baxdı. – Siz onunla harada tanış olmuşsunuz?

O cavab verərək:

– Mən onun üzünü da görməmişəm, – dedi. – Siz gəlməmişdən avval, bax, o masanın üstündəki kitabda mən onun bəzi şeir-merini oxudum. Onun şeirlərin sizin xoşunuza gəlir?

Qız Martini maraqlandıran şeylərdən çox sərbəst və asanlıqla danışmağa başladı. O, özünü daha yaxşı hiss etdi və hətta kreslədə daha rahat oturdu, lakin kreslonun yanlarından bərk-bərk tutub buraxmaq istəmirdi, elə bil, qorxurdu ki, kreslo onun altından sürüyüşüb çıxacaq, o da yera səralanacakdır. Martin qızın yaxın olan maraqlı bir mövzu vera bilməşdi, indi isə böyük bir gərginliklə qulaq asır, bu gözəl qızın necə da bilmədi olduğuna təaccüb edir və eyni zamanda onun zarif gözəlliyindən hazz alındı. O, qızın dodaqlarından asanlıqla qopub galan sözləri bilməsə də, eşitdiklərini anlamağa çalışırdı; burası da vardi ki, Rufun bütün mühakimə tərzi tamamilə ona yabançı idi. Lakin buna baxmayaraq bütün danışqlar onun başını işləməyə məcbur edirdi. O düşündürdü ki, aqlı hayat da buradadir, yuxusunda belə görmədiyi parlaq və ecəzkar gözəllik da buradadır! Martin atrafindakı har şeyi unutdu və onun alıcı gözleri qızı sancıldı. Ha, bu qız elə bir xilqatdır ki, onun xatirinə yaşamağa, ona qovuşmağa, onun xatirinə vuruşmağa və onun yolunda candan keçməyə dəyar. Kitab-larda həqiqəti yazmışlar. Dünyada belə qadınlar olur. Bu qız həmin

qadınlardan biridir. O, Martinin xayalına qanad vermiş, onun gözləri öündə isə parlaq, böyük lövhələr canlanmış, bu lövhələrdə asrarəngiz, romantik obrazlar – qadının, bənizi solğun bir qadının, qızıl çəçəyin yolunda məhabbat və qəhrəmanlıq sahnələri qaynayıb-qanşınmağa başlamışdı. O isə gözəl bir xəyal aləminə düşmüştü; dumanlı titrak lövhələr arasından baxıb sənət və ədəbiyyatdan danişan canlı bir qadın görürdü. O dinleyirdi və baxırı, başa düşmürdü ki, gözlərində, qızın dikilmiş diqqəti nazarlarında kişi tabiatının bütün mahiyyəti əks olunmuşdur. Lakin hayatı və kişiləri çox da yaxşı tanımayan bu qız onun odlu baxışlarını görüb birdən qadınlara məxsus bər ehtiyatla özünü yığışdırı. Həla heç bir kişi ona belə baxmamışdı; bu baxış onu şaşırdı. Qızın dili dolaşdı və o susdu. Qız birdən-bira söhbətin də ucunu itirdi. Bu adam onu qorxudurdu, eyni zamanda bu adamın ona belə baxması qızı, nadənsə, xoş galırı. Aldığı tərbiya qızı bu əsrarəngiz, məkrli cəzibənin təhlükə və qüdrətdən yayındırı, lakin instinct onun qanında qaynar, talab edirdi ki, kim və naçı olduğunu unutsun, başqa dünyadan gəlmış bu qonağın, alları çox yerden yaranmış və yaxalığa almışmayan boynunda qırmızı zolaq olan bu yönəmsiz cavan oğlanın simasında, qaba adamlar arasında qabaliqliq keçən bir ömrün açıq və çirkin izzləri gəzdirən bu gəncin qabağına yürüşün. O, masumdur və onun bütün masumluğu təlatümə galırı; lakin o, qadındır; ham də qadın tabiatının qaribə paradoksunu təzəcə dərk etməyə başlayan bir qadındır.

– Ha, dediyim kimi... Axi mən nə deyirdim? – Birdən qız öz özünü kasib, bərkdən soruşdu və özü da sevincək güldü.

– Siz deyirdiniz ki, bu Suinbern ona görə böyük şair ola bilmədi ki, ona görə ki... Ha... miss, siz elə burada qaldınız...

O, bu sözləri dedi və elə bil ki, birdən acdı. Qızın gülüşündən bədənində xoş bir gizliliyi duydu. O fikirləşdi ki, lap gümüşdür, lap kiçik gümüş zinqirovlardır, lakin elə həmin anda və yalnız biranlıq onun xayali baş alıb uzaq bir ölkəyə getdi; həmin ölkədə çəhrayı çiçək açmış albalı ağacı altında oturub papiros çəkir və həsir sandal geymiş mömənləri ibadət etməyə çağırıran sıvırıqlı Budda məbadının zəng səslərinə qulaq asırdı. Qız:

– Ha, ha... Təşəkkür edirəm, – deya cavab verdi. – Suinbern ona görə böyük şair ola bilməmiş ki, düzü, bəzən çox kobud yazar. Onun elə şeirləri var ki, heç onları oxumağa da dəyməz. Əsl şeirlər



hər misrasında ülvi bir həqiqət çırpınmalı, insanın an ülvi və nəcib duyularına üz tutmalıdır. Büyük şairin əsərindən bir misralı belə çıxarıb atmaq olmaz. Bu, bütün dünya üçün böyük bir itki olardı.

Oğlan təraddüdla dildəndi:

— Burada indicə oxuduğum şey isə mənə çox xoş gəldi, heç ağlıma gətirə bilməzdim ki, o, bu qədər... bu qədər iyərəndir. Yəqin, bunu şairin başqa kitablarından görmək olur.

Qız qatı və heç bir etiraza yer qoymayan bir səslə dedi:

— Sizin oxuduğunuz kitabın özündə də elə misralar var ki, onları əsərə heç bir ziyan vurmadan çıxarıb atmaq olardı.

Martin:

— Yəqin, həmin misralar mənə rast gəlməmişdir, — dedi. — Mənim oxuduqlarım, nə deyim, çox gözəldi. Elə bil ki, adamın qəlbini günaş şüası düşür və ya projektordan işq salınır. Miss, mənə belə gəldi, axı bir də, yəqin, mənim şeirdən heç başım çıxmır.

O, danışq qabiliyyətinə malik olmadığını böyük bir əzabla dərk edərək qafıldən susdu. Martin indicə oxuduğu şeirlərdə həyatın qüvvəsini və ılıq nəfəsini duymuşdu, lakin bütün bunlardan bəhs etmək üçün söz tapa bilmirdi. O, özünü qaranlıq gecədə yad bir gəmiyi düşmüs, gami avadanlığına ilisib qalmış bir matros kimi hiss edirdi. O, belə bir qarar verdi: yaxşı, deməli, nə olursa olsun bu yabançı aləmə alışmaq lazımdır. Həلا ömründə elə olmamışdı ki, Martin istədiyi şeyi alda edə bilməsin, indi isə o, öz duyu və düşüncələrinin qızın başa düşə biləcəyi bir dildə ifadə etməyə alışmağı böyük bir etirazla arzulaydı. Qız onun gözləri öündə açılan bütün üfüfləri kölgədə buraxmışdı.

Qız söza başlayaraq:

— Bax, məsələn, Longfellonu götürək... — dedi.

Martin adəbiyyat sahəsində özürün, az da olsa, bütün biliklərini tezliklə bürüza verməyə çalışaraq, təlasik qızın sözünü kəsib dedi:

— Hə, hə, mən onu oxumuşam. — Qoy qız bilsin ki, Martin o qədər da avam adam deyildir. — Mən "Hayat surələri"ni, "Eksselsior" u oxumuşam... Garak ki, vur-tut elə bunları oxumuşam, vəssalam.

Qız gülümşədi, başını tarpatdı və oğlan onun tabəssümündə bir mərhəmat, şəfqətdən doğan bir mərhəmat duydu. O, öz miskin biliyi ilə qürrələnmək fikrinə düşməkdə yamanca səfəhlik edib. Yəqin, bu Longfello saya-hesaba gəlməyen kitablar yazılmışdır.

O dedi:

— Miss, bu cür söhbətlərlə zəhlənizi apardığımı görə üz istəyiram. Düzünü desək, belə şeylərdən mənim çox da başım çıxmır. Bunlar mənim ağlım kəsan şeylər deyil... Lakin çalışacağam ki, bunnarı ağlım kəssin.

Onun son sözleri hadə-qorxu kimi səsləndi. Onun səsi cingildəyir, gözleri parıldayı, dodaqlarının künclərindəki qırışlar daha qəbarəq şəkildə gözə çarpıldı. Hətta qızə elə gəldi ki, onun çənəsi irali çıxmış, buna görə də oğlanın bütün üzündə nə isə xoşagalmayan, meydan oxuyan bir ifadə əməla gelmişdir. Eyni zamanda oğlan-daki mərdlik qızın hissələrini coşdururdu. Qız gülə-gülə Martinin söz-lərini təsdiq edib dedi:

— Mən inanıram, siz... bütün bunları sizin ağlinizin kəsməsinə ədalətli... nail olacaqsınız. Siz elə güclüsünüz kıl!

Qızın baxışları bərənlığa Martinin günaş altında yanib-qaralımış əzaləli, buğa boyunuñandır, sağlamlıq və qüvvə timsali olan tunc ranglı boyununa dikilib qaldı. Oğlan qızın qarşısında utancaq və müti bir halda oturduğuna baxmayaq, yənə də nə isə Rufu ona cəzb etdi. Birdən qızın başından dalı bir fikir galib keçdi. Ona elə gəldi ki, bu boyunu qucaqlasla, oğlanın bütün gücü və qüdrəti ona keçər. Qız bu fikirdən utandı. Sənki, onun tabiatındaki güzli qəbahət özünü bərdən-bira bürüza vermişdi. Bundan alavə, fiziki qüvvə ona həmişə nə isə qaba və alçaq bir şey kimi görünürdü. İndiyadək qızın təsəvvüründə kişi gözəlliyinin idealı şüx bir qədd-qamatdan ibarətdi. Lakin bu qariba fikir qızın başından çıxmırı. Qız günaş altında yanib-qaralıbmı bu boyunu qucaqlamaq arzusunun qalbində necə baş qaldırdığını başa düşə bilmirdi. Halbuki hər şey çox sada idi. Qız tabiatən latif idi və buna görə də malik olmadığı qüvvəyə doğru bütün varlığı ilə can atındı. Lakin qız bunu dərk etmirdi; qız yalnız bunu biliirdi ki, həla heç bir kişi düzgün olmayan danışığı ilə ara-sıra ona təsir edən bu oğlan kimi onun siddətli maraşına sabab olmamışdır. Martin dedi:

— Beli, mən, ümumiyyətlə, buğa kimi sağlamam. Lazım galsə, paslı domiri də həzm edə bilmərəm. Lakin indi, nadənsə, bir şeyi həzm eləyə bilmirəm. Sizin danişdılğınızıñoxunuñ mən ömrümədə həzm eləyə bilməyacayam. Bilirsiniz, heç bir zaman mənə belə şeylər öyrətnəmişəm. Mən kitabları və şeiri sevirmə və vaxtım olan kimi onları oxuyuram. Lakin həmin şeylər haqqında mən heç bir zaman

sızın kimi düşünmürem. Buna göre də onlardan danışmaq mənim üçün çatındır. Mən xərətsiz və kompassız tanımırdı dənizdə qalmış bir denizçi kimiyəm. Halbuki mən bu məsələlərin mənasını anla- maq istəyirəm. Belkə, siz mənə kömək edə bildiniz? Axi siz özünüüz haradan bu qədər bilirlisiniz?

Qız cavab verərək dedi:

— Mən oxumuşam, məktəbə getmişəm.

Martin etiraf etdi:

— Uşaq olanda mən də məktəbə getmişəm.

— Elədir, ancaq mən orta məktəbi qurtarmışam, sonra təhsilimə universitetdə davam etmişəm, mühazirələr dirləmişəm.

Oğlan açıqdan-açıqa heyrat edərək, takrar soruşdu:

— Siz universitetdə oxumusunuz? — Onların arasında dərhəl mil- yonmılık bir masafe yarandı.

— Mən indi də orada oxuyuram. Mən ingilis filologiyasına dair xüsusi kursu dinləyirəm.

Oğlan "filologiya" sözünün mənasını bilmirdi; buna görə də bu nöqtədə öz nadanlığını etiraf edərək soruşdu:

— Üniversitə girmək üçün mənə nə qədər oxumaq lazımdır?

Qız biliyəcək atan oğlana ürək-direk verməyi qərara aldı:

— Sizin qabaqlar na qədər oxumağınızdan asılıdır. Siz orta məktəbdə heç oxumamışınız? Hə, albəttə, yox... Yəqin ki, ibtidai məktəbi bitirmisiniz, eləmi?

Martin cavab verərək:

— Orta məktəbi bitirməyə cəmi iki ilim qalmışdı, — dedi. — Ancaq mən məktəbi buraxdım... Lakin oxuyanda həmisi mükafat alardım.

O öyündüyünə görə özünü danladı və elə həmin dəqiqə kres- lənən elə sıxı ki, barmagları sızıldı. Eyni anda Martin bir xanının otaya girdiğini gördü. Qız o saat ayağa durub, xanının qabağına getdi. Onlar öpüşdülər və qucaqlaşmış halda, ona doğru gəldilər. O dündündü ki, yəqin, anasıdır. Bu xanım ucaboylu, qədd-qəmatlı, azəmətli, gözəl, sanşın bir qadındı. O, bu cür evin sahibsinə layiq yaraşlıqlı paltar geymişdi. Xanının paltarının zarif görünüşü Martinin gözlərini oxşaydı. Onun siması Martin İdənə sahnədə gördüyü qadınları xatırlatdı. Sonra onun yadına dündü ki, eynilə bu cür geyi- nən təkabburlı xanımları London teatrlarının vestibüllerində görmüş- dü, bəzən də polis galib onu küçəyə, yağışın altına qovana qədər

kirpik çalmadan onlara baxmışdı. Bundan sonra xəyal onu loko- qamaya, Qrand-Otelə çəkib apardı, o, burada da uzaqdan bu cür xanımlar görmüşdü. O saat lokoqama şəhəri və limanının yulərcə ləvhəsi galib onun gözəlri öndündən keçdi. Lakin o, özünü bir-birini əvəz edən xatırlar kaledyoskopunu qapamağa və bütün fikrini indi qarşısında dayanmış alama verməyə məcbur etdi. O, birtəhər başa düşdü ki, xanıma təqdim olunmaq üçün ayağa durmalıdır, odur ki çatınlıkla kreslənən qalxıd, şalvarının dizlərinin necə biabırı şəkildə torbalandığını hiss etdi. Onun qolları süstəlib yanına dündü, qarşıda imtahandan keçmək lazım geldiğini düşündükə isə tutuldu, qəşqabığını salladı.

## İKİNCİ FƏSİL

Yemək otağına keçəndə Martini vahima götürdü. O, har sani- ya ilışa biləcəyi bütün bu şəyərin arası ilə yeriyərən ləngiyr, büd- rəyir, dayanır və bəzən də ona elə galırkı ki, heç bir zaman gedib manzılı çata bilməyəcəkdir. Lakin axır ki, Martin bu təhlükəli yolu keçdi, indi qızla yanaşı oturmuşdu. Masanın üstündə qoyulmuş çoxlu çəngal-bıçaq onu qorxuya saldı. Bu çəngal-bıçaqlar onun üçün gizli bir təhlükə idi. Buna görə də o, əfsunlanmış bir adam kimi göz- ləri qamaşınca qədər mat-mat hamim çəngal-bıçağı baxdı. Bu parlaq fonda, onun gözləri öndən matrosların ali göyərtəsinin təriş manzarası canlandı, onun özü və yoldaşları burada qatlama bıçaqla, bəzən də, sadəcə, allə duzlu at yeyir və ya əzik-üzük dəmir qasıqlarla ümumi qazandan qat noxud şorbası içirdilər. Onun burnunda iylən- miş et iyi qalmışdı, qulaqlarında isə matrosların marçılışsı səsləri, gəmi kandırılanın xıllıtsı da buna qarışdı. Martin qat etdi ki, mat- rosular xörəyi donuz kimi yeyirlər. Nə isə, garək burada özünə fikir versin. Tikanı marçıldatmadan ceynamaya çalışın, daim bunu yadda saxlaşın. O, masaya göz gəzdirdi. Artur və Norman onurla qabaq- qabağa oturmuşdular. O, öz-özüne: "Onun qardaşlandır", — dedi və onlara ürəyində samimi bir mahabbət duydu. Bu allanın üzvləri bir- birlərini na qədər də böyük mahabbətə sevirə! Martin Rufun öz anasını necə qarşılıdığını, onların necə öpüşdüklerini, qucaqlaşaraq



ona doğru geldiklerini xatırladı. Martinin çıxdığı mühitde valideynlərle uşaqlar arasında bu cür mehriban münasibətlər adət deyildi. Onun gözlerində bu, bir növ, kaşf, küber siniflərin ince hissə məxsus olmanın sübütuna çevrildi. Özü üçün yeni olan bu mühitdə gördüyü şeylərdən en gözəl bu idi. O, darindən mütaəssir olmuşdu, ürəyində isə mehribanlıq və rəqbat hissələri aşüb-dasırdı. Martin bütün hayatı boyu məhabbat axtarmışdı. Onun ehtirasla məhabbatə can atıldı. Bu, Martinin bütün varlığının üzvi bir tələbatı idi. Lakin o, məhabbatlışız yaşayırı və buna görə də tənha könülü getdikcə daha da sərtleşirdi. Ancaq o özü heç bir zaman başa düşmürdü ki, məhabbatə ehtiyacı var. O, indi da bunu anlmadı. O yalnız öz qarşısında məhabbat təzahürleri göründü, bu təzahürler onun qəlbini təlatümə gətirirdi, ona nəcib, üvi, gözəl görünürdü.

O sevinirdi ki, mister Morz otaqda yoxdur. Rufia, onun anası və qardaşı Normanla tanışlıq Martina bəs idi. Artur isə bir balaca tanrıydı. Bir də atası ilə tanış olmaq lap ağ olardı. Ona elə galirdi ki, hələ ömründə heç bir vaxt heç nəya bu qədər say göstərməmişdi. Bunun yanında an ağır iş bir uşaq oyunu idi. Onun alınıni muncuq-muncuq tar damlları basmış, adat etmədiyi bir çox vərdişlərin hamisən birdən əmal etməli olacağı ilə əlaqədar cidd-cəhd göstərdiyindən köynəyi su içində idi. O, əvvəllər heç bir zaman bu qaydada xörək yemmişdi, indi isə nə üçün işlədildiyini bilmədiyi şeylərdən istifadə etməli, bütün bunları necə etmək lazım galdığını başa düşmək üçün xalvətəcə başqlarına baxmalı və eyni zamanda coşqun bir sel kimi axb gələn yeni təassürat axınını qavramalı idi; o, bütün bu təassürati beynində güc-bəla ilə araşdırmağa vaxt tapirdi. Bununla yanaşı, bir da Rufda güclü bir cazibə duyurdu, bu cazibə isə onun qəlbini qanşıq hissələrlə, əzablı bir təlaşla doldururdu. O, böyük bir ehtirasla arzu edirdi ki, Rufun hayat səviyyasına yüksəlsin, bu məqsədə çatmaq üçünse gərgin və aramsız düşünür, fikri fikrə qoşurdu. O, bu və ya digər halda, hansı biçağı, yaxud hansı çəngalı götürmək lazım galdığını bilmək üçün qarşısında oturmuş Normana və ya nahar edənlərdən başqa birisinə gözaltı baxırı, eyni zamanda masanın arxasında oturanlardan hər birinin xüsusiyyətlərini öz beynində aydın həkk eləməyə və onlarla Ruf arasında nə kimə münasibətlər olduğunu müəyyən etməyə say göstərirdi. Bundan əlavə, Martin ona deyilən sözlərə və ya ətrafdakı danışanlırlara qulaq asmalı,

lazım gəldikdə cavab verməli, açıq-saçıqlığa adat etmiş dilini saxlamağa çalışmalı, namənəsib söz dənişməməli idi. Bunların hamisi bir yana qalsın, bir da səssizcə gəlib onun stulunun arxasında dayanın və bir sfinks vücud kimi tapmaca suallar verən, dərhal da cavab tələb edən lakey, Martin üçün daimi bir təhlükə idi. Martin barmaqları yaxalamaq üçün ayrılan fincanlar baradə hey düşünür, rəhatlıq tapa bilmirdi. Martin bu fincanların nə zaman masanın üstüne düzülləcəyi fikrindən yaxasını qurtara bilmirdi. O, inkiyadək bu fincanların ancaq adını eşitmİŞdi, indi isə, bəlkə də, bir-iki dəqiqədən sonra hamın fincanları görəcəkdi. Axi o, yeməkdən sonra barmaqlarını yaxalamaya alışmış ülvi xilqətlərlə bir masanın arxasında oturmışdu, özü də, bali, özü də barmaqlarını yaxalamalıdır. Lakin hər şeydən çox onu başından çıxmayan bir fikir məşğul edirdi: bu adamlarla neca davransın? Özünü neca aparsın? O, azab-azılıyət çəkəcək, gərginliklə bu problemi hall eləməyə çalışırı. Bəzən onu əslinde olduğundan başqa cür görünmək arzusu yoldan çıxarırdı, lakin o saat ehtiyatla düşünürdü ki, bu heç bir nəticə verməz, çünki yalançılığı alışmamışdı və çox asanlıqla gülünc vəziyyətə düşə bilərdi.

Bütün bu fikirlərə başı qarışmış Martin naharın birinci yarısını çox sakit oturdu. O bilmirdi ki, bununla da Arturun dediyi sözüri puça çıxarı. Artur öz qohumlarına demədi ki, vəhşinin birisini naharə gətirəcək, lakin onlar gərək qorxmasınlar, çünkü onun qonağı vəhş olsa da, çox maraqlıdır. Ömründə Martinin ağılına gəlməzdik, Rufun qardaşı, xüsusiilə, onu bələdan xilas etdiyidən sonra, bu cür xayanətə al ata bilər. Buna görə də Martin masanın arxasında oturub öz miskinliyini düşüne-düşüne sıxlıq və ətrafinda baş verən hadisələrə məftun-məftun baxırı.

O, ömründə ilk dəfa olaraq başa düşdü ki, yemək yalnız cisməni tələbatını ödənilməsi deyildir. O, əvvəllər yediyinə heç bir vaxt fikir verməzdi. Bu, yeməkdir, vəssalam. Burada, bu masanın arxasında isə o, yeməyin gözəllik duyğusunu ilə ahangdarlığını görürdü. Çünkü burada yemək estetik bir vəzifə daşıyırı. Nəinki yalnız estetik, ham da intellektual bir vəzifə! Onun başı yaman gərgin işləyirdi. Onun ətrafinda mənasını bilmədiyi və ya yalnız kitablarda rast gəldiyi sözlər dənisiyordı. Martinin mənsub olduğu mühitdəki adamların heç biri bu sözləri dilinə belə gətirə bilməzdi. O, bu qəribə ailənin, qızın ailə üzvlərinin bu cür sözləri nə qədər asanlıqla işlədiklərinə



qulaq asaraq, heyranlıdan titrəyirdi. Martin kitablarda oxuduğu bütün cazibədər, ülvi və gözəl şeylərin həqiqat olduğunu görürdü. O, şirin xayala dalmış elə bir adam vaziyətində idи ki, xəyalları birdən-bira xəyallıdan çıxmış və həqiqətə çevrilmişdi.

O, ömründə heç bir zaman bu cür yüksək hayat zirvələrinə qalxmamışdı. Buna görə də hamının diqqətini özüne mümkün olduqca az cəlb etməyə çalışır, atrafa göz qoyur və qulaq asındı. Suallara qısaca, qız müraciət etdiğdə: "Ha, miss", "Yox, miss", - deyir, qızın anası müraciət etdiğdə isə: "Ha, xanım", "Yox, xanım", - deyə cavab verirdi. O, özünü güc-bəla ilə saxlayır, az qalrırdı ki, dəniz intizamı qaydalarında nəzərdə tutulduğu kimi, qızın qardaşlarına: "Sizi dinliyiram, ser", - desin. O hiss edirdi ki, bununla da özünü rəzil bir vəziyyətdə qoya bilər. Halbülli Martin qızı çatrnaq istayırdısa, bu cür harəkətə yol verməməlidir. Bundan əlavə, Martinin vüqarı da buna qarşı üzən edirdi. O düşündürdü: "Allaha and olsun, mən bunlardan pis deyiləm, ağar onlar manım bilmədiyim çox şeyi bilirlərə, mən də onlara bəzi şeylər öyrədə bilarəm". Lakin qız və ya anası ona: "Mister İden", - deyə müraciət etdiğdə o, özünün ipa-sapa yatmayan vüqarını unudur və vəcdə galib gülürdü. O, indi mədəni adam idi. Ha, ha, məhz mədəni adam, özü də elə adamlar arasında nahar edirdi ki, əvvəller onların barəsində ancaq kitablarda oxumuşdu. O, sənki, özü kitab sahifələrinə düşmüş və indi cildlənmiş bir kitabın sahifələrində sayahata başlamışdı.

Lakin masanın arxasında oturub Arturun təsvir etdiyi vahşidən ziyadə halim bir qızunu xatrladan Martin necə davranmaq məsləsəsi üzərində hey baş sindirndi. O heç də masum bir quzu deyildi və onun möhkəm təbiati ikinci dərəcəli rol oynamağa razı ola bilmirdi. O yalnız lazım gələndə danışındı, danışığının isə qonaq otağından yemək otağına keçməməsi üçün çox çalışırdı. O, eynilə har diaqiqə çəşir və dayanırıldı, özünün bir çox dillərdən alınmış söz ehtiyatını araşdırır və qonurdu ki, münasib sözləri dürüst tələffüz edə bilməyəcək, bildiyi bəzi başqa sözlər isə qaba və ya anlaşılmaz olacaq. O, aramsız əzab çəkir, düşünürdü ki, dildən kasib olması ona ziyan vurur, əslində, duydugu və düşündüyü şeyləri ifadə etməkdə ona maneqilik törədir. Bundan əlavə, nişastalanmış boyunluq boyununu sıxlığı kimi, sözləri ölçüb-biçmək məcburiyyəti də eynilə onun sərbəstliyə alışmış ruhunu surxdı. O biliirdi ki, buna uzun müddət döza bilməyəcək. Onu

çulğayan hiss və düşüncələr təkidlə daşib zahirə axmağa və müəyyən bir forma alırmə çalısqırdı. Nahayət, Martin harada olduğunu unutdu və işlətməyə alışdığını köhnə, tanış sözlərdən birini ağızından qaçırdı.

Martin arxasında durub zəhləsini tökə-tökə, yemək təklif edən lakeyi radd etdi, qısa və aydın bir şəkildə:

- Pau, - dedi.

Masanın arxasında oturanların hamısı bir an içində donub qaldı, nəyi isə gözləməyə başladılar, lakey istehzalı dodaqaltı gülüşünü güclə saxladı, Martin özü isə dehşətə galərək, yerində qurudu. Lakin o, tez özünü ələ aldı və dedi:

- Bu, kanak sözüdür, manası da "basdır", "yetər"dir. Birdən, qafıldən ağızından çıxdı.

Martin Rufun maraqla onun əllərinə baxdığını gördü və söhbətə xüsusi bir havas duyaraq sözüne davam etdi:

- Mən bu yaxınlarda Sakit okean poçt yolunun paroxodlarından birində gəlmisəm. Paroxod gecikirdi, buna görə də biz Pütək körfəzinin limanlarında yük vurarkən çox cəld işləməli olduğumuzdan dərim bir balaca sıyrılmışdır.

Qız tələşik:

- Man heç də sizin yaralarınızna baxmirdim, - dedi. - Belə boy-buxunlu, iki bir kişi olduğunuz halda, əlləriniz çox balacadır.

O, qıpçırmızı qızıdır. Sanki, nöqsanlarından birisini də ona göstərdilər. Mayus-mayus:

- Ha, düzgün, - dedi. - Yumruqlarım bir az balacadır. Lakin azələlərim möhkəmdir, zərbəmə tab gətirən istayıram, birisinin ağızına bir yumruq vuranda, hökmən, əlim yaralanıb qana boyanır.

Martin dediyindən razı qalmadı. O, özüne nifrat hissi duydu. Dilini saxlaya bilməmiş və o saat çox da gözəl olmayan şeylərdən boş-boş danışmağa başlamışdı.

Ruf, Martinin utandığını gördü, lakin bunun səbəbini anlamadan nəzakatla dedi:

- Yamanca şüçaət göstərib, Arturun köməyinə gəlmisiniz. Bir da ki axı Artur tamamilə siza yaddır.

Martin qızın nəzakatını yaxşı başa düşüb qiymətləndirdi və minnədarlıq hissini qapılaraq, yəni də artıq-əskik danışmağa başladı. O:

- Boş şeydir, - dedi. - Mənim yerimə kim olsayıd, belə hərəkət edərdi. Bu əcəl uşaqları əla özləri dava axtanırdılar. Arturun



heç onlara işi yoxdu. Onlar Arturun üstüne, mən isə onların üstüne atıldım, onları möhkəməc kötəklədim. Düzdür, menim allərim yaralandı, ancaq avazında, onlardan bəziləri dişsiz qaldı. Bu cür naticə məni çox sevindirir. Mən görəndə ki...

O, birdan-bira susdu, oysa miskinliyindən sarsıldıgından ağızı açıla qaldı və hiss etdi ki, qızla eyni havadan həttə nəfəs almağa belə layiq deyildir. Artur söhbətə qoşularaq, barada olmuş hadisani – şəxsoş xuliqanınn neca onun üstüne hücum çəkdiklərini və Martin İdenin onları üzərinə atılıb onu neca xilas etdiyi iyirminci kərə danışmağa başladığı zaman bu macaranın qəhrəmanı qəşənləri çatıb lal-dinməz düşünürdü ki, özünü qarınzə kim göstərməmişdir, odur ki bu adamlann arasında özünü neca aparmaq lazımlı galidiy suali üzərində əvvəlkindən daha çox fikirləşib azab çakırı. Açıq-aydın görünürdü ki, Martin daim çəşir, na lazımsa, onu eləmər. Martin onların zümrəsindən deyildi və onların dilində danışa bilmirdi. Bu, onun üçün heç bir şübhə doğurmayan haqqıqtı idi. Nə etməli, onları yamsılamalımı? Axi bundan bir şey çıxmazdı, bir də ki dondan-dona girmək, ümumiyyətlə, onun tabiatına yad idi. Yalan və saxtakarlıq üçün onun qəlbində yer yoxdu. Nə olursa olsun, o, necadırsa, elə də qalmaqdır. Martin indi onlar kimi danışa bilmir, lakin zaman gələr danışır. Hələlksə susmamalıdır, tabii ki, daha yumşaq ifadələr seçərək danışmalıdır. Qoy Martinin danışığı onları utandırmısnın və onlar üçün aydın olsun. Bundan əlavə, o susub oturmaq istəmirdi. Susub otursayıd, elə bilardılar ki, əslində, tamamilə aydın olmayan şey ona ayındır. Buna görə da qardaşlar universitet işlərindən danışmağa başlayaraq, bir neçə dəfə "triq" sözü İslətdikdə Martin İden verdiyi qarara əməl edərək onlardan sonuçu:

– "Triq" nə deməkdir?

Norman cavab verərək:

– Trigonometriya, – dedi. – Ali "matika"nın bir hissəsi.

Bundan sonra Martin İden:

– Baş "matika" nedir? – deyə soruşdu. Bu dəfa, nadənsə, hamı Normana baxaraq güldü. Norman isə cavabında:

– Matematika, yəni arifmetika, – dedi.

Martin İden başını tərpətdi. O, ilk baxışda hüdudsuz görünən hikmət üfüqlərinə baxdı. Lakin onun gördükəli hiss ediləcək, duyu-lacaq formalar kəsb etdi. Martinin qeyri-adi təxəyyül gücü mücərrəd anlaysıları konkret obrazlarda tacəssüm etdirirdi.

Onun beyninin kimya cihazında həm trigonometriya və riyaziyyat, həm da bu sözlərin ahata etdiyi bütün bilik sahisi canlı bir manzaraşa çevrildi. O, tabloda olduğu kimi, gah gur işığa boyanan, gah da günəşin qızıl şüalanınnın dəlib keçdiyi yaşıł yarpaqları, meşədəki tələlan götürdü. Uzaqdan har şey ona al-qırımız seyrək bir tüstüyə bürünmüş kimi görünürdü. Lakin o, dəqiq bilirdi ki, bu tüstünün arxasında əsərəngiz bir əlam, romantik möcürüə aləmi vardır. Har şey onu bir şərab kimi kefləndirib xumarlandırdı. Burada hünər üçün zəmin, düşüncə və emallar üçün vüsət, fəth etmək üçün əlam vardi. Darhal onun şürurunun dərinliklərindən bir fikir baş qaldırdı: həmin əlamı yanında oturan, zənbəq kimi solğunbanlılı qızın xətrinə fəth etməlidir.

Martin İdenin gözləri önlündə canlanan parlaq mənzərəni Artur pozdu. O, bütün gücündən sərf edirdi ki, nəhayət, Martin İdenin vahşiliyi meydana çıxınsı. Martin öz qarşısını unutmamışdı. Axşamdan bəri ilk dəfa olaraq o, öz mənliyini qoruyub saxlaşmış və əvvəlcə çatınlıla, sonra isə sərbəst bir şəkildə, yaradıcılıq coşqunuğuna uyaraq danışmağa, hayatı bildiyi kimi tasvir etməyə başlamışdı. Gömrük kateri "Alikion" adlı pirat gamisini tutduqda Martin orada matros idı. Martin har şeyi görməyi və bundan əlavə, gördükələrini danışmağı bacarırdı. O, firtinalı danızı, gəmiləri, komandanın adamlarını tasvir edir və öz xəyalının gücü ilə diniñayıcıları hər şəyə öz gözü ilə baxmağa macbur edirdi. Martin asl sənətərək həssaslığı ilə çoxlu təffərvat içərisindən an parlağını və an qabarığını seçilir, işləq, boyası və hərakət dulu lövhələr yaradır, öz fitri natıqliyi, ilhamı və gücü ilə diniñayıcıları ardınca çəkib apanırı. Bəzən onlar tasvirlərin açıq-saçılıqlılarından və ya ayrı-ayrı cümlələrdən utanırlırlar. Lakin onun danışındakı kobud bir şeyi mütləq gözəl bir şey əvəz edir, faciəni isə humor, matrosların hazırlıqavabıının qarğıba və naşalı nümunələri yumşaldırırdı.

Martin İden şövgə danışdıqca Ruf məftun-məftun ona baxırı. Onun ataşı qızı isidirdi. Qız ömründə ilk dəfa olaraq hiss etdi ki, bütün bu ilları atəşdən doğan istinən nə demək olduğunu bilmədən yaşa-mışdır. O, bu qüvvəti, ehtiraslı adəmin qoynuna qısilmaq istayırdı, bu adəmdə güc və sağlamlıq vulkanı cosub-daşındı. Qızın arzusu o qədər güclü idi ki, o, özünü çox çatınlıla saxlayırdı. Lakin eyni zamanda nə isə qızı Martindən ham də uzaqlaşdırırdı. Sanki, dərisinin altına çirk hopmuş bu yaralı, qabarlı əllər, bu şışmış əzelələr, boyunluğunun sürtüb yara etdiyi boyun qızı ondan ayrındı. Martinin kobudluğu qızı



qorxudurdu. Har kobud söz qızın qulağına pis gəlir, Martinin hayatı nın har qaba təfarrüati qızın heysiyyatına toxunurdu. Lakin bütün burlara baxmayaqarəq qızı na isə bir şey, özü hiss etdiyi kimi, dəhşatlı bir qüvvə ona cəzb edirdi. Qızın beynində çoxdan bəri möhkəm qərar tutmuş bütün fikirlər birdən-bira sarsılmağa başlaşdı. Martinin romantika və macaralar dolu hayatı qızın adət etdiyi bütün şartı təsəvvürleri alt-üst edirdi. Qız onun güllüsünü, tahlükələr haqqında naşlı danışqlarını dinləyir və buna görə də hayat qızə artıq na isə ciddi və məşəqqatlı bir şey kimi görünmürdü, aksina, hayat ona bir oyunçaq tasiri bağışlayırırdı. Adam bu oyuncaqla oynamadı, onu oyan-buyana çevirməkdən ləzzət alır; həm də bu oyuncaqı xüsusi bir təssüf hissi duymadan da qurban vermək olar. Daxilden gələn bir səs ona deyirid: "Sən də oyna, onun sinasına qısil, istayırsan, dur, onun boynunu qucaqla". Qız bu duyğuların yüngüllüyündən dəhşətə gəldi. Lakin abəs yera öz məsumluğunu, öz mədəniyyətini, özünü Martinindən ayıran bütün şəyələri düşünməyə çalışırırdı. Ruf ətrafına baxaraq gördü ki, məclisdakılardan qalanları da əfsunlanmış kimi, ona qulaq asırlar, lakin qız anasının gözündən bir dəhşət — məftunluq ifadə etsa də, hər halda, bir dəhşət oxudu və bu, ona qüvvə verdi. Bəli, zülmətdən gələn bu adam şərden yoğrulmuşdur. Burnu onun anasıdır, deməli, bu ela belədir ki, var. Həmişə alışığı kimi, indi də Ruf öz anasının hökmüne bel bağlamağa hazırlırdı. Daha Martinin alovu qızı yandırmırdı və Martinin ona aşılılığı dəhşət hissi öz kasrərini itirmişdi.

Nahardan sonra Ruf royalda Martin üçün mahnilər çalmağa başladı. Qız Martinə gizli meydan oxuyurdu. Aralarında mövcud olan uçurumu özü də dərk etmədən daha da darınlaşdırmaq istayırdı. Qızın çalğı musiqi Martini son dərəcə heyran etdi, onun başına endirilən ağır bir zərbə təsiri buraxdı, lakin heyran etmək və sarṣitmaqla birlikdə, eyni zamanda onun qalbinə təlatüümə gətirdi. O, pərəstiş hissiyle Rufa baxırdı. Qız kimi, Martin de hiss etdi ki, aralarındaki uçurum daha da dərinlaşmışdır. Lakin Martin bu uçurumu addamağı daha da çox arzu edirdi. Axsarıdan bəri, xüsusiylə, musiqi sadalan altında susub, bu uçurumu seyr etmək üçün Martinin hayatı eşqi və qüvvəsi həddindən artıq böyükdü. Musiqi həmişə ona qüvvətli təsir bağışlayırırdı. Musiqi tünd çaxır kimi onun hissiyyatını coşdurur, taxayyülü xumarlandıırı və onu səmələrə çəkib aparırı. Sənki, Martin qanad açıb uçurdu. Mənfur hayat sahnələri göz öündən

çəkilir, öz yerini gözəl və qariba xülyalara verirdi. O, əlbatta, Rufun çaldığı əsərləri anlamırı. Bu musiqinin sadalan matrosların rəqs yığnaqlanında Martinin eşitdiyi sıniq pianonun səsinə və ya nefəslər orkestrin qulaqbatarın mis səsinə asla bənzəmirdi. Lakin Martin kitablarında bu musiqi barada bəzi şeklär oxumuşdu, qulağı isə sada və aydın ahəngə alışdırdından Rufun çalğı tərzində bu ahəngi görməyərək, onun çalğısına gözüyümələ inam gətirirdi. Bəzən ona elə galırkı ki, həmin ahəngi tutmuşdur, istayırdı qarşısında canlanan obrazlar sistemi mi həmin ahəngi tabe etdirsin, lakin o saat yenidən qarşıq səsler aləminə düşüb çəşir və onun taxayyülü, dayaq nöqtəsini itirmiş ağır bir şey kimi, köməksiz haldə yera düşürdü.

Bir dəfə Martinin ağlinə hətta belə bir fikir gəldi; bəlkə, qız mənə gülür. Qızın çalğı tərzində, na isə, ona düşmən bir şey görünürdü. Buna görə də Martin pianonun dillərini səsləndirən barmaqların na demək istədiyini anlamağa çalışırırdı. Lakin o, tələsik bu nəhayət fikirdən əl çəkdi və özünü sərbəst bir şəkildə bu musiqinin ixtiyarına verməyə çalışırdı. Əvvəlki maftunluq tadricən Martini yenidən əl aldı. Sənki, onun ayaqları yerdən üzüldü, cismi ruha çevrildi, gözləri öündən şəfaq dolu bir mənzərə canlandı. Onu əhatə edən hər şey yox olub getdi. Martin çoxdan bəri arzusunda olduğu asrarangızı bir aləmdə qanad çalmağa başlırdı. Tanış olan və olmayan şeklärin bir-birinə qarışması nəticəsində gözü öündən çəkilməyən parlaq bir mənzərə yarandı. O görəmediyi, bilmədiyi isti ölkələrin limanlarına gedir, heç kəsə malum olmayan vəhi qabilələrin kəndlərindəki izdihamlı meydanları gəzib-dolaşırırdı. O, danızda bürkülü gecələrdə cənub adalarından yayılan məstedici atri yenidən duyur, yenidən uzunsuran tropik günlərdə okeanın firuzaya çalan səthində gah yox olan, gah da təzadən görünən, palmalarla bəzənmiş mərcan qayaşları arasında cənub-sərqəndən əsan quru küləklərə sına garırdı. Bu lövhələr düşüncələr kimi tez görünür, tez də yoxa çıxırırdı. Martin gah günəş altında yanıb-yaxılmış qıpqrırı Arizona səhərasını at belində çapib keçir, gah da bundan sonra galən anda qızmar havanın rəngdən-rəngə çalan dumani arasında Kaliforniyadakı Ölüm vadisinin ağ sərdabasına baş çəkir və ya nahəng buz parçaları günəş şüaları altında parlayan Buzlu okeanın dalgalarını avarla yanır keçirirdi. O bazan da mərcan adasında hindqozu palmasının kölgəsində uzanıb, sahilə çarpan dalgaların aram-aram gələn səsini



dinləyirdi. Qəzaya uğramış köhna bir gəminin gövdəsi dənizdə göyümtül alov içində yanır və bu aşrərangız işıqdə oxuyanların qızğın bağırışları, Havay gitərasının sədası, tam-tamın gurultusuna əltəndə rəqqaslar "qulı" rəqsi oynayırdılar. Üzücü bir tropik gecəsi idi. Uzaqda, ulduz dolum səmənən fonundan vulkanın silueti görünməyə başlaşmışdı. Solğun yaravaş-yaravaş insanların başı üzərindən süzüb keçir və Canub Xaçının uledzələri lap aşağıda, üfüqün üstündə parlayırdı.

Sanki, o, Eol arfasına<sup>1</sup> çevrilmişdi. İndiyədək Martinin ömründə gördüyü, bildiyi şeylər simlərdi, musiqi isə bu simləri dilə getirən bir kükəldi. Bu simlər titrəyərək, yeni xatirələr və arzular doğururdu. O, sadəcə olaraq, duymaqdan uzaqdı. Onun hər bir duygusu mülayyan bir forma və rəng kasb edir, nə isə ecazkar və aşrərangız bir yolla obrazlara çevrilirdi. Keçmiş, indiki zaman və galəcək qaynayan bir-birinə qarışırı. O, böyük, isti, gözəl bir alama baş vurur, qız qovuşmağa çalışaraq, böyük qəhrəmanlıqlar göstərirdi. Budur, Martin öz arzusuna çatır, qız qovuşur, qızı qucaqlayır, onu öz xülyalar səltənətinə çəkib aparırlar.

Ruf qanlılıq cınyı üzərindən Martina baxdı. Martinin keçirdiyi hissələri üzərindən oxudu. Bu, tamamilə başqa bir üzdü: onda parıldayan iri gözələr var idi. Sanki, bu gözələr səslər pardası arxasına nişüz edir, orada canlı hayatı nəbzini və xəyalın nəhəng kabulşunu tuturdu. Qız sarsılmışdı. Kobud, yondəmsiz oğlan itib getmişdi. Pis tikilmiş kostyum, yaralı allar və günün altında yanım qaralmış üzəvəlki kimi, yena də qızın qarşısında idi; lakin indi bütün bunlar qız yalnız bir həbsxana barmaqlığı kimi görünürdü. Qız bu barmaqlıqladan baxıb, böyük, aciz və lal bir ürək göründü, çünki elə bir söz yoxdu ki, qızı təlatümə gətirən hissəyyatı ifadə edə bilsin. Lakin bütün bunları Ruf yalnız biranlıq gördü; yondəmsiz oğlan yena meydana çıxdı və qız öz xam xəyalına güldü. Ancaq bu andan almış təassürat qalmışdı. Martin utancaq hərəkatla ona yaxınlaşır, vidalaşmaq istəyəndə qız Suinbernin və habelə Brauningin bircildiyini ona verdi, qız indi ingilis adəbiyyatı kursu üzrə Brauningi öyrənirdi. Martin qızın qarşısında dayananda yaxınlaşdırıb, minnətdən ifadə edən sözlər deyəndə birdən-birə ona lap uşaq kimi göründü, buna görə da qız qeyri-ixtiyari olaraq ürəyində Martinə bir ana mehribanlığı və ana şəfqəti hiss etdi. Qız kobud oğlunu da, əsir düşmüş könlü də, ona bir kişi

kimi baxan, öz baxışı ilə ham onu sevindirən, ham da eyni zamanda qorxudan kişini də unutdu. Onun qarşısında yalnız kiçik bir oğlan uşağı dayanmışdı, bu oğlan uşağı özünün bu qədər sərt, qaba alıyı onun elini sıxarkən dərisini çizmiş, dili tutula-tutula ona demisi:

– Bu gün mənim həyatımda an gözəl gündür. Bilirsınız, bütün bu şeylər man çok da alışmamışam, – o, özünü itirmiş halda atrafına baxdı, – bu cür adamlara və bu cür evlərə alışmamışam. Bütün bunlar mənim üçün lap yenidir... və bu, manə xoş gelir.

Martin qızın qardaşları ilə vidalaşanda qız dedi:

– Ümidvaram ki, siz biza yənə galacaksınız.

O, kepəksini başına basdı, astanaya illşib büdrədi və qapıdan çıxdı. Artur soruşdu:

– Hə, xoşuna gəldim?

Qız cavab verdi:

– Çok məzəli adamdır. O, bizim üçün, sanki, təmiz bir hava axınındır. Onun neçə yaşı olar?

– İyirmi, bu yaxında iyirmi bir. Mən bu gün ondan soruşmuşam. Heç ağlıma gətirməzdəm ki, bu qədər cavandır.

Ruf qardaşlarını öpüb ayrılrak və onlara "Gecəniz xeyrə qalsın!" deyərkən düşündü: "Deməli, mən ondan düz üç yaş böyüyəm".

## ÜÇÜNCÜ FƏSİL

Martin iden pilləkəndən düşüb əlini cibinə saldı və bir parça qəhvəyi ciğara kağızı və bir tutum Meksika tüttünü çıxardı papiroş eşi. O, lazzatlı bir qullab vurdur və tüstünü yaravaş-yavas bayira buraxdı.

– Lanat sənə, kor şeytan! – deya səsləndi. Bu səsədə ham heyrat, ham da böyük heyrənlilik var idi. – Lanat sənə, kor şeytan! – deya o təkrar etdi, sonra susdu və bir daha dodaqaltı: – Lanat sənə, kor şeytan! – dedi. Bundan sonra o, boyunluğunu açıb cibinə soxdu. Soyuq bir yağış çısalayırdı, lakin Martin atrafə nəzar salmadan başı-açıq və pencəyin yaxası yelləna-yelləna gedirdi. Yalnız çox dumanlı bir şəkildə ağlına gəlirdi ki, yağış yağır. O, qəribə bir vəcdə gəlməsi, ayıq olduğu halda, xülyaya dalmışdı, indicə başına galan bütün şeyləri fikrən yenidən yaşıyordı.

<sup>1</sup> Eol arfası – külüyən ösməsindən seslənən simli musiqi aləti.



Axır ki, o, xəyali ilə yaşıdığı qadına rast gəlmışdır. Doğrudur, Martin qadınları çox da düşünmürdü, çünkü bu, onun təbiətinə yad id. Lakin o, dumanlı şəkildə olsa da, hayat yollarında qarşısına belə bir qadın çıxışına həmçən ümidi bəsləyirdi. O, həmin qadınla yanaşı masanın arxasında oturub, onun elini sıxır, onun gözlerinə içina baxır və bu gözlerin misilisiz gözallılığında parlayıb öks edan qadın könlünün eyni gözallılığını, onun zahiri cildini – andamını göründü. Lakin qadının andamı Martini düşündürmürdü; bu, onun üçün yeni hal idi, çünkü İndiyə qədər yalnız qadınların bədənləri ile maraqlanmışdı. Onun bədənləri tamamilə başqa bir aləmdə, hətta Martinə eley galirdi ki, bu bədən adı cismanı xəstəliklərə tutula bilmez, bu bədəndə adı zaifliklər ola bilməz. Bu bədən onun könlünün nainki yalnız maskəniydi, eyni zamanda ruhun təzahürü, onun ilahi mahiyyətinin ən saf və ən gözəl bir təcəssümü id. Martinin təcəssüratına görə, bu qadın bir hələydi. Bu təcəssürat onu heyratə saldı və xəyallarını dağıdırıb, daha aqıq-sayıq düşünməye məcbur etdi. İndiyadakı ilahiyyat haqqında bir söz, bir müləhizə, bir eyham belə onun ağlinə təsir ələməmişdi. Martin heç bir zaman ilahiyyata inanmamışdı. O, həmçən dinsiz yaşaması və ruhun abadlıyyatından dəm vuran ruhaniləri məsxərəyə qoyub gülümsüdü. O, öz-özüne: "Orada heç bir hayat yoxdur və ola da bilməz, bütün hayat buradadır, irəlildə isə əbədi zülmət var", – deyərdi. Lakin qızın gözlərləndə gördüyü məhz ruh idı – ölümündən uzaq əbədi bir ruh! Əvvəllər heç bir kişi, heç bir qadın ona əbadıyyət düşüncələri talqın etməmişdi. Bu qız isə talqın etdi! Qız Martina baxan kimi ona səssiz-səmirsiz, bu fikri talqın etdi. Qızın solğun və ciddi, nəvazışkar və manalı, yalnız maləklərə maxsus bir məhrəbənliq və şəfqatla gülüm-sayan cöhrəsi indi də onun gözleri öündə dayanıb sələ saçırdı. Heç bir zaman onun ağlinə gəlməzdik ki, insan cöhrəsindən bu qədər saf bir işq şüzüla bilsin.

Qızın məsələlərini onu heyratə gətirdi və sarsıldı. O bilirdi ki, dünyada xeyir və şər vardır, lakin canlı hayatın ayrılmaz hissələrin-dən biri olan məsələlər haqqında fikir heç bir zaman onun ağlinə gəlməmişdi. İndi isə qızın şəxsində su saflığı, xeyixahlıq və məsələlərin bu yüksək zirvəsini görürdü; həmin sıfətlərin qaynayıb-qarışması isə əbədi hayat deməkdirdi.

Bu əbədi həyata qovuşmağa olan qılığın bir istək qəflətən onun varlığına hakim kəsildi. O, çox gözəl bilirdi ki, Ruf kimi bir qızın əlinə

su tökməyə belə layiq deyil; Rufla oturub axşamdan bəri söhbət etməsinin özü gözənlənilməyən, xəyala siğmayan bir saadətdi. Əlbəttə, bu yalnız bir tasadüf idi. Belə saadətə çatmaq üçün heç bir hünar göstərməmişdi, ona – saadətə layiq deyildi. O, dini düşüncələrə daldı. Özünü fəda etməyə və alçaltmağa hazır olan həlim və məzələm bir adama çevrildi – günah işləmiş adam günahlarının etiraf etməyə bu vəziyyətdə gedir. Onu günah işi üstündə tutmuşdular, lakin öz günahlarından peşman olub, qəm yeməklə bərabər, galəcək baxtıyarlığı duyan hər bir günahkar kimi, Martin da qız yetməklə irəlidə saadətə qovuşacağını düşünürdü. Lakin qız yetmək haqqında düşüncələr dumanlı idи və adətən, onun ağlinə galan fikirlərə əsلا oxşamırdı. Qılığın xəyallar ona qanad verirdi, ona elə galirdi ki, qızla birləşdə göylərdə qanad çalır, hayatın bütün gözallılık və ülviyatından həzz alır, qızla bir düşünür. O, qız yetməyi düşünərkən hər cür kobudluqlandır uzaqdı, bu qovuşma manavı mahiyyətdə idi, mənasını axırdaqə başa düşmədiyi sərbəst könüllərin aməkdaşlığı id. O, bunu heç ağlinə da getirməmişdi. O, ümumiyyətlə, heç nəyi düşünmürdü. Onun duyğuları ağlinə üstün gəlmüşdi və buna görə də özünü əvvəller heç bir zaman keçirmədiyi duyğuların ixtiyarına verib, üvi və inca hissələr daryasında üzür, əsl hayatın hüdudlarını aşıb gedirdi. O, sarxoş adamlar kimi, səndirleyə-səndirleyə yeriyi və yavaşcadan deyinirdi:

– Lənat sənə, kor şeytan! Lənat sənə, kor şeytan!

Tində dayanmış polis şübhə ilə ona baxdı və yerisindən matros olduğunu kasıldı:

– Yukunu harada tutmusan? – deya ondan soruşdu.

Martin İden göydən yera endi. O, fitratən daxili bir çeviklik hissənə, dərhal şəraitə uyğunlaşmaq bacarığına malikdi. Polis onu səsləyən kimi Martin özüne gəldi. O, güla-güla dedi:

– Bah-bah! Heç ucadan öz-özümlə danişdığını da hiss etməmişəm.

Polis onun vəziyyətini aydınlaşdıraraq:

– Bir az da keçə, oxumağa başlayarsan, – dedi.

– Sanın acığına başlamayacağam. Kibritini bəri ver görüm, indi tramvaya minib eva gedəcəyam.

O, papiroşunu yandırdı, polise: "Gecən xeyrə qalsın", – deyib yoluna davam etdi. O, burnunun altında öz-özünə mizildəndi:



– Göracəkli günlərim varmış! Bu sarsaq elə bildi ki, mən sərxaşam. – O, acı-acı gülümsayıb fikirləşdi: "Axi mən, doğrudan da, sərxaşam, yatsam, yuxuma da girməzdi ki, bir qadın çöhrəsi məni kefləndirsin".

O, Telegraf-avenüda atılıb, Berkliyə gedən tramvaya mindi. Vəqon tələbə mahnları oxuyan cavanlarla ağızna kimi dolu idi. O, maraqla cavanlara göz qoyurdu. Bunlar universitet tələbələri idilər. Onlar Rufun diniñədiyi mühazırələri dinləyirdilər, onunla eyni bir cəmiyyətə mənsubdular, istəsəydiłlər, onunla dostluq edardılar, hər gün onu görərdilər. O, tələbələrin bunu istəməsinə, bu axşamı Rufla keçirmək, onuna söhbət etmək, heyran-heyan və hörmətlə ona baxmaq avazına, haradasa bütün axşamı veyllandıklarına təcəccüb edirdi. Sallaqdəqəli, badamgözlü bir gənc onun gözüne sataşdı. O qərar verdi ki, bu, pis, pozğun bir uşaqdır. Gamida belələri qorxaq olur, ağızın səliyini yığa bilmir, xəbarçılık edir. Özünün bu uğeri tarlamamış cavandan qat-qat qışşang olduğu fikri onu çox sevinirdi. Bu fikir onu, sanki, qızı daha da yaxınlaşdırıldı. O, özünü bu tələbələrlə müqayisə etməyə başlıdı; özüntün möhkəm, azalılı bədənini düşündü və bu qərara gəldi ki, cismanı cəhətdən tələbələr ondan çox geriadırlar. Lakin tələbələrin başı biliklə dolu idi, buna görə də qızla eyni dildə danışa bilərdilər. Martini də sıxb incident bu fikir idi. O, hiddətlə düşündü: "Bəs beynin mana na üçün veriblər". Doğrudan da, magar o, tələbələrin əldə etdiklərinə nail ol ailməzdim? Onlar hayatı kitablardan öyrənirdilər, halbuki Martin, bilavasit, hayatın özü ilə, yaşamaqla maşğıl idi. Onun başı da biliklə dolu idi, lakin bu biliq başqa qəbildəndi. Onlardan hansı biri yelkəni tarıma çəka bilər, sükanı hərlədə bilər, növbədə dayana bilərdi? Hayatının təhlükə, hünər, məhrumiyyət və ağır əmək dolu sahnələri galib, Martinin gözləri öündən keçdi. O, hayat məktəbini keçdiyi zaman duyub gördüklinin hamisini xatırladı. Nə olsun ki, hər halda, o uduzmamışdır. Zaman galəcək, həmin tələbələr də canlı hayatı üzbaüz durmali olacaq və Martinin çəkdiklərinin hamisini çəkəcəklər. Çox gözəl! Onlar Martina çıxdan malum olan şəyəri öyrəndikcə o da kitablardan hayatın başqa cəhatlərini öyrənməyə başlayacaqdır.

Tramvay Oklandla Berkli arasındakı boş, kimsəsiz yerlərin yanından keçib-gedir, Martin isə tramvayın yaxşı tanıdığı İkimartablı evin yanına galib çatmasını gözləyirdi. Üstündə lovğa-lovğa,

"Higginbotamin parakəndə satışı" sözleri yazılmış lövhə bu evin bəzəyi idı. O, bu evin yanında tramvaydan sıçrayıb düşdü və bir an ayaq saxlayıb lövhəyə baxdı. Bu lövhəyə yazılmış sözlərin arxasında çox şeylər gizlənmişdi. Martin bunu biliirdi. Sanki, hərflərdə də xırdaçılıq, xudbinlik və miskinlik alamatı görünürdü. Bernard Higginbotam Martinin bacısını almışdı və indi Martin ona çox yaxşı baladı. Martin açarı ilə qapını açdı və pillələrlə ikinci martabaya qalxdı. Onun yeznasi burada olurdu. Dükən alt qatda idi. Lakin çürümüş tərəvəz qoxusu buranı da ağızına götürmüştü. O, qaranlıq dəhlizdən keçərkən çoxlu bacioğlu və bacıqlarından birinin yaddan çıxarıb burada qoysduq oyuncaq arabaya ilisib bürdədi və gurultu ilə qapıya daydı. O düşündü: "Xasisin biri xasis, qaza iki sent artıq verməyə əli galmır ki, 'kirayənişinlər ağız-burunlarını qanatnamalar'".

O, qaranlıqda əliylə atınbə dəstayı tapdı, qapını açdı və işqli otağa girdi, bacısı ilə Bernard Higginbotam burada oturmuşlardır. Bacısı onun şalvarını yamayıb, nirdəş yumşaq ayaqqabı geymiş Bernard isə bir stulda oturub, ariq ayaqlarını o biri stula uzadaraq qazet oxuyurdı. Martin otağa girərkən o, kiçik, iti, hiyləgər gözlərini çevirib, qazetin üstündən ona baxdı. Bernard həmişə Martin İdenin qəlbində qeyri-ixtiyari olaraq, bir ikrəh hissi doğururdu. Bu adamin nayı bacımı calb eda bilərdi. Bernard ona həmişə murdar bir qurd kimi görünür və Martin də onu dabarı ilə basıb əzmək arzusundan əl çəkə bilmirdi. O, öz-özünü ovudaraq deyirdi: "Bir gün bunun ağız-burunun qanını bir-birinə qatacağam". Yalnız bu fikir Martina yeznəsinin orada olmasına döyməkde kömək edirdi. İndi bu kinli, yirtıcı gözəl narazılıqla Martina dikkiməsdi.

– Ha, na olub? – deya Martin soruşdu.

Mister Higginbotam şikayətmə, ya qazabmı ifadə etdiyi anlaşılımayan bir tərzədə dedi:

– Bu qapıya ancaq keçən həftə rang çəkiblər. Özün yaxşı bilirsən ki, ittifaqlar zəhmət haqqı almırlar, adəmin dərisini soyurlar. Ehtiyatlı tərpana bilərdin!

Martin cavab vermək istəyirdi, lakin fikrindən vaz keçdi, bu qərara gəldi ki, onusuz da, dediyi sözlərin yeznəsinə heç bir tasrı olmayıacaqdır. Yeznəsinin oyadıldığı ikrəh hissindən yaxasını qurtarmaga çalışan Martin, divardan asılmış xromolitoqrafiyaya baxdı və təcəccüb etdi. Əvvəllər bu şəkil həmişə onun xoşuna gələrdi, lakin



indi onu, sanksi, ilk dəfə görürdü. Bu daxmadaki bütün şeylər kimi, hamın şəkil da üçüncü dərəcəli, ucuç bir şeydi. Birdən, ındıca tərk edib galdıyi ev Martinin təsəvvüründə canlandı və o, avvala divarlardan asılmış lövhələri, sonra dodaqlarında nəvazışkar bir tabəssüm olduğu halda, onunla vidalaşan, onun əlini sıxan qızı gördü. Martin harada olduğunu unutdu. Bernard Higginbotamın varlığını belə unutdu. Yalnız adını çəkdiyimiz certilmen:

— Səni qaramı basır, nədir? — deyə soruşduqda xəyaldən ayıldı.

Martin özüne gəldi və bu kiçik, kinli, hiyləgər gözlərə baxıb bir-dən xatırladı ki, yeznasi dükəndə mal satarkən onlar tamamilə başqa bir ifadə alır — bu gözlərdən yaltaqlıq, şitlik, mütlilik, itaatkarlıq yağır.

Martin:

— Ha, manı qara basırdı, — deyə cavab verdi. — Gecən xeyrə qalsın! Gecən xeyrə qalsın, Hərtrud!

O, qapiya doğru yönəldi və yolda yena nəyə isə toxunub bürədi, toz basmış xalçanın qırışığına ilüşib, az qala, yuxılacaqdı.

Mister Higginbotam onu arxadan səsləyib xəbərdarlıq etdi:

— Qapını bərk çırmal!

Qan Martinin bəyninə vurdur, lakin o, özünü saxladı və arxasında qapını ehtiyatlaşdırıb.

Mister Higginbotam qalibana nəzərlə arvadına baxdı və xırıltılı bir səslə pişirdi:

— Sarxoşdur. Sənə demədimmi ki, doyunca vurub dəmlənəcək?

Arvad itaatlı onun sözlərini başı ilə təsdiq etdi və dedi:

— Doğrudur, onun gözləri par-par parlayır, boyunuşunu da hərada isə qoyub, evdən çıxanda boyunuş taxmışdı. Bəlkə, bir o qədər də çox içməyib.

Əri etiraz edərək:

— Görmürdün, güclə ayaqüstə dururdu, — dedi. — Mən ona göz qoyurdum. Addimbaşı büberayırdı. Eşitmədin, az qalmışdı, dəhlizdə yuxısin!

Hərtruda:

— Yaqlın, ayağı Alisanın arabasına ilüşib, — dedi. — Qaranlılıqda onu gözü seçməyib.

Mister Higginbotam səsini qaldırdı. Getdikcə şiddetlənən hiddətin bürüzə verməyə başladı. O, bütün günü dükəndə müştərilər

qabağında özünü təvazökar göstərir, karxıb qalır, axşamı gözləyirdi ki, nəhayət, axşam ailə içərisində öz simasını yenidən göstərsin.

— Sənə deyirəm ki, sənən göycək qardaşçığın keflidir!

O, sözləri dəzgahda qalıb vurmuş kimi aydın deyir, kəskin, soyuq, qatı bir tərzə danişirdi. Arvad malul-malul susurdu. Bu, həmişə üst-başı tökülan, həmişə öz bədənin, öz işinin ağırlığı və ərinin zülmü altında inlayan şışman, tosqun, lirt bir qadındı.

Ər, prokuror ədası ilə sözüne davam edərək deyirdi:

— İçkiyə aludalıq ona ırsən, atasından keçib. Bu da divar dibində olüb gedəcək! Qabaqcadan deyirəm. Yadında saxla!

Arvad yənə da onun sözlərini başı ilə təsdiq etdi və köksünü ötürüb tikişinə başlıdı. Hər ikisi — er də, arvad da bu əqidədə idi ki, Martin evə sarxos galmışdır. Onlann qalbi gözəl olan hər şəyə qarşı laqəydi idı, aks təqirdə, başa düşərdilər ki, Martinin parıldayan göz-ləri və şöla saçan üzü ilk gancılık məhəbbətinə aks etdirir.

Mister Higginbotam arvadının susmasından acıqlanaraq, birdən qışkırdı:

— Uşaqlara çox yaxşı dərs olar! — Bəzən o istəyirdi ki, arvadı tez-tez etiraz etsin, — agar bir də icib bu evə galsa, radd olub getsin. Anladınım? Mən istəmirəm ki, masum uşaqlar onun keflini, idbar üzü-nə baxıb pozulsunlar! — Mister Higginbotam təzəcə qəzətdən oxuduğu sözləri işlətməyi xoşlardı. — Bəlli, pozulsunlar. Buna başqa ad vermək olmaz.

Lakin arvad yənə da avvelki kimi yalnız köksünü ötürür, başını tarpadır və tikişini davam etdirirdi. Mister Higginbotam qəzeti yenidən götürdü.

O, başını qəzet sahifəsinin arxasından çıxarıraq, birdən soruşdu:

— Keçən haftanın pulunu necə, verib?

Arvad təsdiq əlaməti olaraq başını tarpadı.

— Onun hələ pulu var.

— Bilmirsən, dəniz sefərinə yenidən getməyinə çox qalmayıb ki?

Arvad cavabında dedi:

— Yaqlın ki, pulsuların hamisini xarclayıb qurtarandan sonra gedəcək. Münasib gəmi olub-olmadığını öyrənməkdən ötrü dünən San-Fransiskoya getmişdi. Lakin nə qədər ki cibində pulu var, təbii, rastına çıxan ilk gəmilyə işə girməyəcək. O, çox götür-qoy eləyen tələbkar adamdır.



— Birçə bu əşkikdir! Göyərə süpürgəsinə özünü çəkmək yaraşmaz. — Mister Higginbotam acı-acı gülümsədi. — Götür-qoy eləyir, tələbkardır! San bir buna bax!

— O, bu günlərdə deyirdi ki, bir gəmi var, uzaq ölkələrə, hansı bir dəfinanısa axtarmağa gedəcək. Pulu çatsa, gözləyib həmin gamiya işə girəcək, onunla sefərə çıxacaq.

Ər:

— Burada işə düzəlmək istəsəydi, onu özümə arabaçı götürərədim, — dedi. Lakin onun sözündən xeyrixahlıqdan əsər belə yoxdu, — Tom haqq-hesabını alıb getdi.

Arvad həyacan və sual dolu nəzərlərə ona baxdı.

— Bu gün haqq-hesabını aldı. Garruzersların əli altında işləyəcək. Onlar daha çox zəhmət haqqı verirlər. Mən o qədər vera bilməram.

Arvad qışqıraraq:

— Görürsan? — dedi. — Mən sənə demişəm. Gördüyü işin avazına, sən ona çox az zəhmət haqqı verirdin.

Mister acıqli-acıqli dedi:

— Bura bax, qarı. Mən sənə min dəfə demişəm ki, başqasının işinə qarışma. Daha təkrar eləməyəcəyəm.

Arvad donquldan-donquldan:

— Mənə nə, mənim nə vecimə, — dedi. — Birçə onu bilirəm ki, Tom çox yaxşı oğlandı.

Ərin qazabənlərə ona sancıldı. Arvad tərəfdən bu böyük bir ədabsızlıq və hörmətsizlikdi.

— Sənən qardaşığın təbəl olmasaydı, arabanı sürərdi.

Arvad etiraz edərək dedi:

— O, yemək və mənzil pulunu vaxtı-vaxtı verir. O, mənim qardaşımdır, nə qadər ki sənə heç bir borcu yoxdur, onunla öceaşmayın nəhaqqıdır. Axi mən də adamam, düz yeddi il sənə havayı yera arvadlıq eləməmişəm ki...

Əri soruşdu:

— Ona demisənki ki, gecələr kitab oxusa, qaz pulu vermalıdır?

Missis Higginbotama heç bir cavab vermadı. Ərinin hiddəti soyumuş, canı işa dincalmışdı. Ər qələbə çalmışdı. O üstün galmışdı. Onun muncuq kimi xırda gözlərində bir sevinc parlayırdı. O, arvadı itaatə gatırmakdən böyük həzz alırdı və doğrusunu desək, indi bu asla çətin bir iş deyildi, halbuki ər-arvad hayatlarının ilk illərində bu

bələ deyildi, hər il uşaq doğan və ərindən hər cür tənələr götürən arvad hələ taqatdən düşməmişdi.

Əri dedi:

— Eştidin, na var, günü sabah qulağına çatdır. Bir də yadından çıxmasın, sabah tezden Meriyenin dalınca adam göndər, galsın, uşaq-lara baxsın. Bir haldə ki Tom işdan çıxbı, indi mən özüm mal dalınca getməli olacağam, san işa manım avazımı dükanda alver eləmalısan.

Arvad qorxa-qorxa etiraz edərək:

— Sabah paltar yuyacağam, — dedi.

— Nə olar ki, yuxudan tez durarsan, hər şey düzələr, vəssalam...

Man saat ondan tez evdən çıxa bilməyəcəyəm.

O, acıqli-acıqli qəzət səhifəsini çevirdi və yenidən oxumağa qapıldı.

## DÖRDÜNCÜ FƏSİL

Yeznasiylə sözleşəndən sonra hələ da özüne galə bilməyən, sarsıntı keçirən Martin allarını qabağa verib bir şey olub-olmadığını yoxlaya-yoxlaya qaranlıq dəhlizdən keçdi və öz otağına gəldi. Otaq adlanan bu dar daxmaya yalnız bir çarpayı, əliüzüyan və bir stul yerləşə biliirdi. Mister Higginbotam arvadının işləyə bildiyini görüb qulluqçu saxlamırdı, bunun üçün o, həddindən artıq xəsisid. Ham da ki artıq otagi bir kirayənin avazına ikisini saxlamaya imkan verirdi. Martin, Suinbern və Brouning'in kitablarını stulun üstüne qoydu, pencəyini çıxardı və çarpayıda oturdu. Çarpayının yayları onun bədəninin ağırlığına davam gatırmayıb yavaşdan cirildi, lakin o, buna əhəmiyyət vermadı, ayılıb ayaqqabısını çıxarmaq istəyirdi ki nəzərləri birdən qarşısındaki divara dikildi. Ağ suvaq çəkilmiş divarda damdan sızmış yağışdan sonra qara zolaqlar qalmışdı. Martin donub qaldı. Bu kırıl fonda müxtəlif xayallar baş qaldırırmışa və ariyib getməyə başladı. O, ayaqqabısını unudub uzun-uzadı divara baxdı, sonra dodaqları tərpəndi və: "Ruf!" — deya piçildi.

"Ruf!" Martin heç bir zaman ağılna belə gatırmazdı ki, adı bir səs bu qadər gözəl ola bilər. Bu səs onun könüllü oxşayır, o işa mast olmuş kimi: "Ruf, Ruf", — deya təkrar edirdi. Onun adı bir tilsim,



ecazkar bir ovsundu. Martin har dəfə bu adı çəkərən qızın çöhrası onun qarşısında canlanır, bütün divarı qızıl şəfaqlarla işıqlandırıldı; yalnız divan işıqlandırmaqla qalmır, bu çöhre baş alıb intahasılığa gedir və oraların bir yerində, qızıl yamaclarla oğlanın könlü qızın könlünü axtarır. Xılıqdan Martina verilmiş yaxşı cahətlərin hamısı qüdrəti bir axın halında kükreib üzə çıxdı. Qızı düşünmək belə onu nəciblədirir və yüksəldir, gözəlləşdirir və onun üreyində daha gözəl olmaq arzusu doğurdu. Bu, Martin üçün yeni bir şey idi. Martin hələ indiyadək elə qadına rast gelməmişdi ki, onunla görüşdən sonra daha da nəcibləssin. Əksinə, görüşdürüyü qadınlann hamisi, adatən, onu qaba bir heyvana çevirirdi. O bilmirdi ki, bu qadınlann çoxu, har şəya rəğman, nə qədar miskin olsa da, ən yaxşı duyugullarını ona verirdi. Martin heç bir zaman özünü düşünməmiş və ağılna belə gətirməmişdi ki, onda nə isə, üraklarda məhabbat doğuran bir şey vardır və mahz buna görə də bir çox qadın inadla çalışıb onun diqqətini özüna calb etmək istəyir. O heç bir zaman həmin qadınları axtarmırdı, onlar özləri onu axtardılar. O yatsa belə, yuxusuna girməzdə ki, görüşdürüyü qadınlann bəziləri onun sayasında daha da gözallışırlar. Martin indiyadək qadınlara qayğısı bir etinasiyalıq yanaşırı və indi bu əqidədə idi ki, onlar həmisi onu öz murdar əlləriyle tutub saxlamaya çalışmışlar. O həm onlara, həm də özüne qarşı haqsızdı. Lakin Martin bunu başa düşə bilməzdi, çünki hələ özünü düşünməye alışmamışdı, oğlana yalnız bu qalırkı ki, indi ona ayıb görünən şəyələri xatırlayıb, utandığından yera girsin.

O, birdən ayağa durdu və alızyuyanın üstündəki milçəklərin bulduğu güzgüyə baxdı. O, güzgünü cib dəsməli ilə təmizcə sildi, uzun-uzadı və diqqətlə özüne baxdı. Əslində, o, həyatda ilk dəfə olaraq özünü diqqətlə gözdən keçirirdi. Onun gözləri iti və diqqəti idi, lakin Martinın başı indiyadək həmisi xarici aləmin müxtəlif rəngaranglıyına qarşısına gərə onun dönüb özüne baxmağa vaxtı da qalmırı. İndi Martin qarşısında gənc, iyrimiyaşlı bir oğlanın üzünü görürdü, lakin heç bir vəchələ bu üzün gözəl olub-olmadığını kasdırı bilmirdi, çünki bu cür qiymət üçün onun meyan yoxdu. O, güzgüdə geniş dik alnı üstündə qırıvnın bir çəngə şabalıdırı saç gördü. Onun qıvrım saçları qadınlann xoşuna galırdı, qadınlar barmaqlarını bu saçlarda gəzdirməyi və onları tumarlamağı xoşlayırdılar. Lakin öz saçlarına diqqətlə baxmaqdən vaz keçdi, o, bu fikirdə idi ki, saçların

qız üçün heç bir mənası yoxdur, buna görə də qayğı və düşüncələr içərisində öz alınına baxır, sanki, bu baxışlarla alınıni dəlməyə, onun ardında nələr gizləndiyini öyrənməyə çalışırı. O, təkidlə öz-özündən soruşurdu: "Mənim beynim naya qadırdır? Bu beynin məna na vera bilər? Bu beyninin köməyiilə nələr əldə edə bilərəm? Qızə qovuşa bilərəmmi?"

O, öz-özündən soruşurdu: "Günaşın şəfəqlərinə boyanmış dənizlərin lacivardılıyını sormuş kimi, ara-sira tamamilə mavi görünən bu ala gözlərə könül aks olunurmu?" O, öz gözlərinin qızın xoşuna gəlib-gelməyəcəyini düşünürdü. O, bu gözlərə kənardan, qızın gözlərlə baxmağa çalışıdı, lakin bundan bir şey çıxmadı. O, adatən, başqa adamların ürəyinə asanlıqla gira bilir, düşüncələrinə müdaxila edirdi, lakin onların hamisi elə adamlar idi ki, Martin onların həyatına yaxşı bələd idi. Qızın həyatına isə əslə bələd deyildi. O qız bir sırr və möcüzə idi, Martin, heç olmazsa, onun bir fikrini qabaqcədan duymaq iqtidarındı idimi? Nəhayət, o qarar verib dedi ki, nə olar, bu gözlər adıca gözlərdir, burlarda nə razəlat, nə də makr vardır. Qarayanzılı onu çox təcəübləndirdi; o heç bir zaman bunca qara olduğunu düşünməmişdi. O, köynəyin qollannı cirmədi və dirsəyindən yuxan ağ dərisini üzünün dərisilə tutuşturdu. Yox, o, har halda, ağdır. Lakin onun qolları da günün altında yanış qaralmışdı. Onda Martin qolunu bükdü və qollarının günəş dəyməyən hissələrini nəzərdən keçirməyə çalışıdı. Bu hissələr ağappaq idi. O düşündü ki, güzgüdə görünən bu tunc ranglı üz də bir zamanları eynilə ağ olmuşdur. Martin özü bu fikrə güldü, onun ağlına belə gəlmirdi ki, dünyada eynilə onunku kimi ağ dərisilə (əlbəttə, günəşin yandırıb qaraltnadığı hissələri götürdükdə) lovgalanın qadın bir o qadər da çox deyildir.

Martinin ağızı lap mələk ağızını xatırladırdı. Ancaq bu şərtlə ki, o açılananda, adati üzrə, dodaqlarını bark-bark sıxmayıyadı, bu isə ona bir şartlıq, bir ciddiyət verirdi. Bu dodaqlar cəngavar və aşiq dodaqları idi. Bu dodaqlar hayatın lezzətini bütün dolğunluğla ilə dadmışdı, lakin lazım gəldikdə amiranə bir tərzə əyilə da bilirdi. Onun buxağı və acza salıq alt çəsanı bu amiranə ifadən bir dəhə nəzərə çarpdırırdı. Sirlə bir qıvıva ondakı ehtirası cilovlayırdı və buna görə də Martin sağlam gözəlli sevir və sağlam duyugulara bigənə qalmırı. Dodaqları arasından dişləri ağarırdı, bu dişlər bir dəfə olsun belə, diş həkiminə möhtac olmamışıdı. O, dişlərini nəzərdən

keçirdikdən sonra belə qarar verdi ki, onlar ağı, möhkəm və hamardır. Lakin Martin o saat part oldu. Onun xatirində belə dumnanı bir təsəvvür oyandı ki, bəzi adamlar hər gün dişlərini yuyub-təmizləyirlər. Bu adamlar kübar dairələrə mənsub adamlardır. Ehtimal ki, qız da hər gün dişlərini yuyub-təmizləyir. Qız bilsəydi ki, o, ömründə bir dəfə olsun belə, dişlərini yuyub-təmizləməyi, onda onun haqqında nələr düşünərdi. O, günü sabah diş fırçası almışsa dişini yumqaqda adat etmək qərarına gəldi. Yalnız hünar göstərməklə ona qovuşmaq olmaz. O, dişlərini təmizləməkdən tutmuş boyunluq taxmağa qədər öz görkəmına aid olan hər şəyə dayışılık etməlidir, halbuki nişastalanmış boyunluq taxanda Martin hamıça özünü elə hiss edirdi ki, guya, azadlığı alırdan alınmışdır.

Martin əlini qaldırdı və qabarlı ovçunu qaşımağa başladı. Ovcunun içindəki çirk, elə bil, dəriya o qədər yerimişdi ki, onu qəşovla belə qaşıyb tökmək olmazdı. Qızın nə qaşəng ovucları var! Bunu xatırlamaləq belə xoşdu. Qızılıgül laçayı kimi zərif, qar kimi sərin və latif. O hec bir zaman güman belə etməzdi ki, qadın ali bu qədər yumşaq və zərif ola bilər. O, belə bir əldən süzülüb galan nəvəzin nə qədər gözəl olduğunu düşündü və belə bir fikra düşdüyüünü duyub, qıpırmızı qızaraq part oldu. Bu fikir həddindən artıq cəsarətli, qaba bir fikirdi və qızın manevi gözallılığını təhqir edirdi. Axi bu qız yer üzünə məxsus bütün şeylərdən aralı, uzaq-uzaq fazalarda cövlən edən solğun bir ruh, cisimşiz bir kölgə idi. Lakin bütün burlara baxmayaq, Martin qızın yumşaq ovucları haqqında xatırları qovub özündən uzaqlaşdırda bilmədi. O, fabrikda çalışan qadınlar, zəhmət çəkməkdən və ev işi görməkdən üzülen qadınların codlaşmış, qabalaşmış əllərinə alışmışdı. Bəli, əlbəttə, o, onların əllərinin na üçün bu qədər kobud olduğunu başa düşürdü. Qızın əli isə... ona görə zərif və yumşaqçı ki, zəhmətin na demək olduğunu bilmirdi, ali ağıdan qaraya daymirdi. O yaşamaq üçün işləmələri lazımdır, dərinləşdi. O, birdən gözləri öndən küberənin, əməyin təkəbürlü və möhtəşəm tunç bir yarımheykal şəklində çirkili ağı divarda baş qaldırdı. Martin özünü tanıyan gündən, bütün həyatı boyu İsləmmişdir. Onun bütün ailəsi də öz əməyi ilə çörək qazanmışdır. Lap elə Hertrudanı götürək. Onun paltar yumaqdən yorulmuş

əllişərmiş və bişmiş at kimi qıpırmızı olurdu. Ya da onun o biri bacısı Meriyan. Meriyan konserv zavodunda işləyirdi, kiçik, qaşəng əlləri isə pomidor kasılan bıçaqlarla toxunmaqdən sürtülüb başdan-başa yara olmuşdu. Bundan əlavə, Meriyan keçən il, kartonaj fabrikində işlədiyi zaman, maşın onun iki əl barmağını aparmışdı. O, anasının tabutun içinde çarpaşanın sinəsinə qoyulmuş cedar-cadar əllərini xatırladı. Onun atası da ömrünün son günlerindənək çalışıb-çapalamış və onun ovucları, az qala, qalınlığı yanındıyım olan qabar bağlamışdı. Rufun əlləri isə zarif idi; təkçə onun yox, anasının da, qardaşlarının da əlləri zərifdi. Onun anasının və qardaşlarının zarif əlləri Martini, xüsusiylə, heyrətə saldı. Bu, silkin aydın bir əlaməti, onları ayıran masafanın uzaqlığının sübutu idi.

Martin acı-acı gülməsəyərək, yenidən çarpayıda oturdu və nəhayət, ayaqqabılarnı çıxardı. O dəli olmuş, zərif qadın üzünü, zərif qadın əllərini görüb xumarlanmışdı. Birdən onun gözləri öndən başqa bir xayal canlandı. Martin gecə Londonun İst-ənd küçəsində böyük, tutqun bir evin qarşısında dayanmışdır, onbeşyəli qız, fabrik işçisi Marci də onun yanındadır. O gəzməkdən sonra qız evlərinə ötürürdü. Qız böyük bir payaya oxşayan bu zibilli evdə yaşıyordı. Vidalışarkan Martin ona əl verdi. Qız isə öpsün deyə, dodaqlarını onun dodaqlarına yaxınlaşdırıldı, lakin Martin qızı öpmək istəmirdi. Qızdakı hansı bir cəhət onu qorxudurdu. Onda qız şiddetli bir ürək çırıntıtı ilə onun əlini sıxdı. Martin onun kiçik ovçundakı qabarları hiss etdi və birdən marhamət dalğaları onu öz qoyununa aldı. Martin qızın yalvarıcı ac gözlərini, taqətdən düşmüş, yarışaq, ciliz bədənini görürdü, bu bədəndən qorxaq, lakin acgöz qadın instincti oyanmışdı. Onda şəfqət hissina qapılan Martin qızı qucaqlamış və onun dodaqlarından öpmüşdü. O, qızın sevinc dolu nidalarını eşitmış və pişik kimi ona qıṣıldığını duymuşdu. Zavallı sisqa xilqət! Martin uzaq keçmişin bu lövhəsinə baxırdı. Onda, qız ona qıṣıldıği dəqiqədə olduğu kimi, indi də Martinin tükəri biz-biz durdu və qalbi şəfqətdən sıxıldı. Bu, tutqun bir lövhə idi: onda göy üzü də tutqun idi, narin yağış da küçükən sal daşları üzərinə çəsalayırdı. Lakin birdən parlaq bir işq divarı şölənləndirdi və Rufun qızı saçlar haləsinə bürünməs, ulduz kimi uzaqlarda, əlçatmaz ənginliklərdə sayışan solğun cöhrası şəfaq saçmağa başladı, bütün obraz və xəyalları kölgədə buraxdı.



O, Suinberlə Brouningin stulun üstündəki cildlərini götürüb öpdü.  
Martin: "Hər halda, məni yena də evlərinə davət etdi", - deyə düşündü. Sonra yena güzgüdə özüne baxdı, ucadan və qurşulu bir tarzda:

- Martin İden, - dedi, - sabah sahənən birinci işin o olacaq ki, havayı kitab verilən qiraatxanaya gedəcəksən və yaxşı davranışlı qaydalarla haqqında bir şey oxuyacaqsan. Başa düşdüm mü?

O, bundan sonra qazi söndürdü. Bədəninin ağırlığı altında çarpayının yayları cinldamaya başladı.

- Başlıcası da budur ki, Martin, sən "cəhənnəmə olsun", "lənat sənə, kor şeytan!" sözlərini çox az dilinə gətirməlisən. Eşidin, kohnə dost! Bunu birdəfəlik yadında saxla!

O, bu sözleri deyib, yuxuya getdi, onun qeyri-adi röyalarını isə yalnız tiryakılardan xulyalanı ilə müqayisə etmək olardı.

## BEŞİNCİ FƏSİL

Ertəsi gün sahər yuxudan oyanan Martin sabun və çirkli paltarlığını duyub, özünün çəhrayı yuxularını unutdu. Ağır, sevinçdən uzaq bir həyatın qatmaqarışq gurultusuna dərhal onun qulaqlarını batırı, O, otağından çıxıb, bacısının açıqla kimisə səslədini və sonra şillə səsini eşitdi. Bacısı usaqlardan kimisə şapalaqlayıb açığını tökürdü. Uşağın çıçırtısı, sənki, bir biçaq olub onun ürəyinə saplandı. Burada hər şey, hətta nəfəs allığı hava belə iyrənc görünürdü. Bütün bunlar Rufun yaşıdagı evdə hökm sürən asayış və ahangə nə qədər də yabançıdır! Orada hər şey ülvü və manəvi mahiyətdədir; burada isə maddi, kobud maddi mahiyətdədir.

O, gözünün yaşını tökan uşağı səsləyib:

- Alfred, bura gal! - dedi və elini cibinə saldı. Martin pulu xərcəlmirdi, səpalayırdı, onun böyük ürəyi, nəcib təbiəti bunda özünü göstərirdi. O, uşağın elinə iyirmibeşentlik bir sikka basdı və ovutmaq, sakitləşdirmək üçün onu qucağına aldı.

- Bəsdir, indisə qaç, özüna nabat al, qardaşlarınınla, bacılarınınla bölüş. Elasını seç ki, tez-talasik ağızında arımasın, bir xeyli sora biləsan.

Bacısı biranlığa ləyənin üstündən başını qaldırb qəddini düzaltdı və ona baxdı.

- On sent də bəsdir, - dedi. - San öz pulunun qədrini bilmir-sən. Uşaq çox yesə, ürəyini vuracaq.

Martin sevina-sevina:

- Heç na olmaz, fikir vermə, manım pullarım öz qədrini bilir. Bəcican, sabahın xeyir, başın belə qanlıq olmasaydı, Allah haqqı, tutub səni öpərdim.

O, bacısı ilə mehriban olmaq istəyirdi. Bacısının ürəyi yumşaq idi və onu özünəməxsus bir tarzda sevirdi. Martin bunu biliirdi. Doğrudur, illər gəlib keçdiyikcə bacısı öz əvvəlkı simasını getdiyikcə itirir, deyinğən və hırsılı bir avrad olurdu. O qaraşra galdi ki, bu dönüsünənəsəbəi ağır əmək, böyük aila və ərin cansızlıq xasiyyətidir. Bərən onun ağlinə galdı ki, bütün bu müdəddət ərzində cürümüş tərəvəzin, çirkli paltanın və piştəxta araxsında dayanıb saydıgi, əldən-ala keçib çirkənmiş mis pulların qoxusunu bacısının bütün varlığına İsləməmişdir.

Bacısı zahirən sərt, lakin içəridən, ürəkdən çox razi halda:

- Yaxşısı budur, get yeməyini ye, - dedi. Onun dünyası gəzib-dolaşan qardaşları içərisində Martin həmişə ən sevimli qardaş olmuşdu. Sonra özünü saxlaya bilməyib coşdu, - yaxşı, bura gal, səni öpüm, - deyə əlavə etdi.

O, barmaqlanı ilə əvvəlcə bir alının, sonra o biri alının köpüyüünü sıyırırdı. Martin onun yoğun belini qucaqladı və pörtmüs yaş dodaqlarından öpdü. Təlatuma gelmiş hissəyyatın təsiri altında deyil, həmişə yorulub əldən düşmək natiqəsində əmələ gelmiş zaiflikdən qadının gözələri yaşıla dold魯. Bacısı Martini itələyib özündən kənar etdi, lakin o, hər halda, bacısının göz yaşlarını görməmiş deyildi.

Bacısı tələsik:

- Yemək sobadadır, - dedi, - yaqın, Cim da durub. Mən bu gün paltar yumaq üçün alaqqaranlıqlıdan durmuşam. Get tez yeməyini ye, sonra da evdən çıx. Bu gün bizim isimiz yaman ağırdır. Tom işdən çıxıb, deməli, Bernardin özü arabanı qoşub mal dalınca gedəcək.

Martin qəlbə səxila-səxila mətbəxə getdi. Bacısının pörtmüs üzü və pintlər görkəmi onun gözələri öündən çəkilmirdi. Martin: "Onun vaxtı olsaydı, mənə navəzi göstərərdi", - deyə düşündü. Lakin o İsləməkdən yorulub əldən düşür. Bu Bernard Higginbotam lap heyvandır ki, onu bu qədər İsləmeye məcbur edir. Eyni zamanda Martin belə bir fikirdən də yaxasını qurtara bilmirdi: bacının öpüşündə



heç də gözlə bir şey yoxdur. Doğrudur, bu öpiş öz-özlüyündə qeyri-adi bir öpiş idi. Uzun illərdən bəri idı ki, bacısı Martini yalnız danız safrənə yola salanda, ya da evə qaydırılan qarşılıyandır opərdi. Lakin bu öpişdə sabun köpükünün dadi duyulurdu, bacisinin dodaqları sabun bütürmişdir. Öpiş zamanı dodaqlar tələsik və bark-bark bir-birinə sıxılmışdır, halbuki bacisinin öpişü bu cür öpişlərdən deyildi. Onun öpişü o qədər yorğun bir qadın öpişü idı ki, bu qadın neçə öpişmək lazımlı gəldiyini bəla unutmuşdu. O qeyri-ixtiyari olaraq, bacisinin əra getməzdən əvvəl ağır iş günündən sonra gecə sahərə kimi oynadığını və bunu vecina almadan rəqsəndə çıxış birbaşa yena öz camasırxanasına getdiyini xatırladı. Bu yerda Martin yəna Rufu, özü kimi onun dodaqlarının da, yaqın ki, eynilə tərəvətli olduğunu düşündürdü. Yəqin ki, Ruf baxdığı kimi, al sıxlığı kimi, bark-bark və səmimiyətlə də öpiş. Martin hatta onun dodaqlarının öz dodaqlarına toxunduğuunu bəla casarət edib tasavvürünə gətirdi. Martinin tasavvürü o qədər aydın idı ki, başı hərəkət. Ona elə gəldi ki, atrindən məst olduğu qızılıgül ləçəklərindən yaranmış buludun arası ilə yavaş-yavaş üzüb gedir.

O, matbəxdə ikinci kirayəni, Cimi gördü. Cim mənasız, laqeyd baxışlarını boşluğa dikərək, yavaş-yavaş vələmir yarması yeyirdi. O, cilingər sağıdır idı. Onun ölüvə xasiyyəti, iradasızlığını aks etdirən çənəsi, üstəlik də, əqli cəhatdən müəyyən dərəcədə geri qalması, təbii ki, hayat qovğasında ona uğur qazandıra biləcəkdi.

O, Martinin öz soyuq, yaxşı bishmamış vələmir yarmasını könülsüz-könülsüz qurdaladığını görüb:

– Nə üçün yemirsən? – deyə soruşdu. – Yoxsa, dünən yenə içib dəmlənmisən?

Martin başını buladı. O, ehətasında yaşadığı bütün şeylərin mis-kinliyindən sıxlırdı. İndi Ruf Morz ondan daha da uzaqlarda idi.

Cim əsəbi-əsəbi piqqıldayaraq:

– Mən vurub dəmlənmışdım, – dedi. – O qədər içmişdim ki, özümü-sözümü bilmirdim. Eh, alima qəşəng bir qız da keçmişdi. Bill zorla sürüyüb, məni evə getirib.

Martin başı ilə işarə edib onu dirlidiyini bildirdi; müsahibinə öz diqqətini bu şəkildə göstərmək Martində qeyri-şüri bir vərdişa çevirmişdi. Sonra o, özüne bir fincan iliq qəhvə süzdü.

Cim:

– Bu gün "Lotos" a oynamaya gedirikmi? – deyə soruşdu. – Pivə da olacaq, Temeskaldan kompaniya yiüşib gəlsə, davasız-savaşsız keçinmək mümkün olmayıcaq. Əlbəttə, mən burları heç vecimə də almırıram. Nə olursa olsun, qızımı dərtib oraya aparacağam. Ful.. Elə bil, ağızman içi palçıq bağlayıb. Ay dadi var! Allah bılır, bu nadir!

O, üz-gözünü turşutdu və bir qurtum qəhvə içib ağızını yaxala-maşa çalışdı.

– Sən Culyani tanıyırsan?

Martin başını buladı. Cim izahat verərək dedi:

– O, indi mənimlə gazır. Qız deyil, konfetdir, konfet, barmaqlarınlı yalayarsın. Mən səni tanış edərdim, ancaq qonxuram ki, tutub alımdan alarsın. Allaha olsun, heç başa düşə bilmirəm, bu qızlar sanda nə tapıblar ki, az qalırlar, boynuna sarılırlar. Sanın hər hansı bir qızı baş-qasının alından asanlıqla aldığını gördükda adamın hirsı başına vurur.

Martin laqeydcəsinə:

– Mən hələ sənin alındən bir dəfə da olsa qız almamışam, – deyə sezdirdi. – Yeməyini yeyib qurtarmamış, onsu da, çıxib gedəsi deyləsən.

Cim etiraz edərək:

– Necə yəni almamışam, – dedi. – Baş Meggi?

– Başa düki ki, mənimlə onun arasında bir şey olmayıb. O safar-dən sonra mən onunla heç oynamamışam.

– Elə məsələ də bundadır, – deyə Cim qışkırdı. – Sən ancaq onunla oynamışın, bir da ki bir-iki dəfə üzüna baxmışın, iş də bununla bitib gedib. Bəlkə də, sən başqa fikrə, xayala heç düşməmisən. Lakin o, sandan sonra mənim üzüma baxmaq da istamirdi. Durub-oturub sandan söz salırdı, səni soruşurdu. Əgar sən istəydi, o, dərhal sənə görüş təyin edərdi.

– Mən ki istəmadım.

– Fərqi yoxdur. Onsu da, məni istefaya çıxardılar. – Cim heyran-heyrən ona baxdı. – Mart, nə elayırsan ki, belə asanlıqla qızların könüllü ovlayırsan?

– Onlarla az maraqlanıram, vassalam.

Cim onu sorğu-suala çəkib deyirdi:

– Deməli, sən özünü elə göstərisən ki, guya, onlar heç sanın eyninə də deyil, eləmi?



Martin öz cavabı üzerinde bir an düşündü.

— Bəlkə, bunun da tasırı ola bilər. Lakin onlar, doğrudan da, manim eynimə də gəlmir. Sən çalış özünü elə göstər ki, guya, onlara heç bir əhamiyət vermirsən, bəlkə, bir şey çıxı.

Cim birdən-bira, heç bir daxlı, əlaqası olmadan bildirdi:

— Heyif, dünən Raylıgilda yoxdun, orada Sığcuvil ıaqəbli qərbi okləndli bir gözəl oğlan vardi. Dalaşmaqdə tayi-bərabəri yoxdur. Yaman zırıldır, hal! Bizim uşaqların heç biri vurub onu yerə yxa bilmədi. Hamı təssüflənlərdi ki, sən yoxsan! Dünən harada veyilənərdin?

Martin:

- Heç, Oklənddə idim, — deyə cavab verdi.
- Teatra getmişdin?

Martin boşqabını kanara italadı və qapıya doğru yönəldi.

Cim onun dalınca qışqıraq:

— Ha, nə oldu, axşam rəqs yığnağına galacəksən? — deyə soruşdu.

Martin:

— Yox, canım, çox güman ki, galmadım, — deyərək cavab verdi.

O, tamiz hava almaq ehtiyacı hiss etdiyinə görə pillələrdən yüyürə-yüyürə düşdü və küçəyə çıxdı. Martin, onuz da, bu evda hökm sürən mühitdə boğulurdu, Cimin boş söhbətləri isə onu tamam-kamal qazabləndirmişdi. Ela an olmuşdu ki, Martin, az qala, ayağa qalxıb onun başından tutmaq, burnunu yarma dolu boşqaba soxmaq istəmişdi. Cim nə qədər çox danışındısa, Ruf Martindən bir o qədər aralanıb uzaqlaşırıdı. Məger o, belə heyvanların arasında yaşıdığı halda, ümidi edə bilardı ki, bir zamanlar o qızla bir səviyyədə duracaqdır. Qarşısında duran vəzifənin çatılıyi onu ümidsiz hala gatırıldı. O hiss edirdi ki, bu vaziyətdən, fahla sifinə mansub bir adəmin vaziyətindən çıxış yolu yoxdur. Martinə elə galirdi ki, onu əhatə edən hər şey, alışığı, varlığının bütün tellərlə bağlılığı hər şey — bacısı da, onun evi da, ailası da, cülingen Cim da bir qara daş kimi, onun boğazından asılmış, ona imkan vermır suyun üzüne çıxın, həyat onun üçün öz mənasını, dadını, tamını itirmişdi. O, indiyə kimi hayatı necə var, elə da qəbul edirdi. Martin, yalnız kitab oxuduğu vaxtlardan başqa, heç bir zaman həyatın yaxşı və ya yaman olması məsələsi üzərində ciddi düşünməmişdi. Lakin onlar yalnız

kitablarda, mövcud olmayan gözəl bir aləmdən söz açan gözəl nağılları. İndi isə Martin bu aləmin, haqqıqtan, mövcud olduğunu və ortasında isə Ruf adlı bir çıçayı, bir qadının dayandığını görmüşdü. Buna görə də o, indən bəlli həyatın acısını, həsrət və ümidsizliyini yamanca dadmalıdır; bu ümidsizlik isə, xüsusiylə, ona görə əzablı idi ki, ümida bağlıydı, öz qidasını ümidi dən alırdı.

Martin hansı qiraətxanaxaya — Berkliyə ümumi qiraətxanaxamı və ya Oklənd qiraətxanasınımı getməyi uzun zaman düşünüb bir qərara gələ bilmirdi, nəhayət, Oklənd qiraətxanası üzərində dayanıdı, cünki Ruf Okləndde yaşayırı. Kim bilir! Qiraətxana qız üçün çox münasib bir yerdir və çox ehtimal ki, o, burada Rufa rast geləcəkdir. O, səbələrin harada yerləşdiyini asla bilmirdi və sayız-hesabsız bəlli adəbiyyat rəfləri arasında gazib-dolaşırı. Ayrı ki, fransızca oxşayan anq bir qız məlumat kitabxanasının yuxarı qatda olduğunu ona dedi. Onun ağlına galmadı ki, masanın arxasında oturmış adama müraciət etsin və buna görə də fərqinə vərmədan, düşünmədən irali keçib falsəfa şöbəsinə galib çıxdı. O, falsəfi kitablar olduğunu eşitmİŞdi, lakin heç güman etmədi ki, bu elm haqqında bu qədər kitab yazılsın. Ağzına kimi qalın cildlərlə dolu, hündür kitab dolablarının görünüşü onu ham mütaəssir edib sıxır, ham də onun xəyal köhlənini qırıncılayıb irali sürürdü. Burada insan beyni düşünmək üçün iştirənil qədar masala tapa bilərdi. O, riyaziyyat şöbəsində trigonometriyaya aid kitablar tapdı və ona mənasız görünən düsturları, çertyojları uzun zaman nəzərdən keçirdi. O, ingilis sözlərini oxuyur, lakin mənasını anlaya bilmir, tuta bilmirdi. Bu, nə isə, xüsusi, ayrı bir dildi. Norman və Artur bu dili bilirdilər. Onların bu dilda danışdıqlarını Martin eşitmİŞdi. Onlar isə qızın qardaşları idilər, Martin ümidsiz bir hissələ falsəfa şöbəsindən çıxıb getdi. Martinə elə galirdi ki, kitablar yerbəyərdən ayaq alıb onun üstüne yeriyir və onu basıb azmak istəyir. O heç bir zaman güman etmədi ki, insan bılıkları bu qədər dərin və tükenməzdır. Onu dəhşət götürdü: bütün bunların öhdəsindən gələ biləcəkmi? Lakin hamın saat da xatırladı ki, bunların öhdəsindən galən adamlar olmuş, ham də çox olmuşdur. Buna görə də ürəkdən and içdi ki, başqalarının qavradığı şeylərin hamisini qavrayacaqdır.

O, məyusluqdan heyranlığa keçərək, hikmat xəzinəsinin daşlaşanları düzəlmüş rəflər arasında dolaşırı. Martin ümumi şöbədə



Norrinin "Xülasə kursu"nu tapdı. O, həmin əsəri dərin bir pərəstiş hissile vəraqladı. Bu əsərdə, heç olmasa, doğma bir şey vardı. Onun mülliifi da, Martin kimi, dənizçi olmuşdur. Sonra o, Boudiçin "Naviqasiya haqqında məlumat" kitabını, Lekki va Marşallın əsərlərini tapdı. Cox gözəl! O, naviqasiyanı öyrənməkə məşğul olar. İçkini targıdar, ciddi çalışımağa başlıyalar ve kapitan olar. Bu anda Ruf ona çox yaxın görünürdü. Kapitan olandan sonra Ruf istərsə, onu əlar, istəməsə, na etməli, onun sayəsində ləyqətli, gözəl bir hayat keçirəcək, içkini isə, na təhər olsa, tərgidacəkdir. Martin sonra kapitanı, manafeləri heç bir zaman bir-birilə uyuşmayan iki ağasını – siğorta edanla gəmi sahibini xatırladı və düşündü ki, onların hər biri onun axırına çıxa bilər və mütləq çıxacaqdır. Martin otağı gözdən keçirərək on min cildin əzəmatli mənzərəsinə döza bilmədi, hətta gözləri da qamaşdı. Yox, dənizin daşını atdırı. Burada, bu səyisət kitablarında böyük bir qüvə vardır, buna görə ağar o, böyük işlər görmək istəyirsə, onları hökmən quruda görməlidir! Bundan əlavə, kapitanlara icaza vermirlər ki, səfərə çıxanda arvadlarının özürləyə aparsınlar.

Günorta oldu. Vaxt galib-keçirdi. Martin yeməyi unutmuşdu, kitabların başlıqlarını nəzərdən keçirməkdən doymur, nəzakət qaydaları haqqında talimat kitabını xatırlıb tapmaq istəyirdi. Onun zəkəsi, mənsəbə çatmaq düşüncələrindən başqa, daha sadə bir məsələnin həlli ilə məşğuldur; gənc bir ledi sizinlə vidalaşarkən bir də təşrif gatırımayınızı xahiş edirə, na qədər gözləmək lazımdır, aradan na qədər keçməlidir ki, bir də gedəsan? Lakin o, nəhayət, istədiyi kitabı tapıldıqdan sonra yena da sualına cavab ala bilmədi. O, etiket formalarının mürakkəbliyindən və rəngarəngliyindən dəhşətə gəldi, kübar cəmiyyətində qəbul olunmuş vizit kartlarının təqdimi qaydası haqqında uzun-uzadı yazılış tövsiyələr içərisində dəlaşib qaldı və qəmili-qəmli geri çəkildi. Martin istədiyini tapmadı, lakin zəhməti hədər getmədi, başa düşdü ki, bütün nəzakət formalarını gözləmək həddindən çox vaxt tələb edir və bütün bu formaları mənimsemək üçün o, əvvələc dəha bir insan ömrü sürmək məcburiyyəti qarşısında qalardı.

O, qiraatxananadan çıxarkən masanın arxasında oturmuş adam:

– Ha, nə oldu, lazım olan kitabı tapdınız mı? – deyə soruşdu.

Martin:

– Bəli, ser, – deyə cavab verdi. – Sizin çox gözəl kitabxananız var.

Adam başını tarpatdı.

– Tez-tez gəlin. Siz dənizcisiniz?

– Bəli, ser. Mən vaxt təpib bir də galəram.

Martin pilləkəndən düşükdən sonra öz-özündən: "O, mənim dənizçi olduğumu haradən bildi?" – deyə soruşdu.

O, küçəyə çıxdıqdan sonra yanını basa-basa yox, yöndəmsiz-yöndəmsiz düz yeriməyə çalışdı. Martin nə qədər ki fikrə getməmişdi, düz yeriməyə çalışırı, fikrə getdiqdən sonra isə öz adı yerisilə addimlamlamağa başladı.

## ALTINCI FƏSİL

Açıqdən irəli gələn əzablara oxşar bir üzüntü Martinin bütün varlığını sardı. O, öz əzarif əlləriyle, gözlənilməz bir inadla bütün həyatını tutub buraxmayan qızı yena görmək arzusu ilə alış-bayan, qovrulurdu. Onun qızılı getməyə casarəti çatırdı; qorxurdu ki, həddindən artıq təlaşmış olar və bununla da, nəzakət adlanan dəhşətli qaydalar məccəlisini pozar. Martin saatlarla Okland və Berkli kitabxanalarında qapılıb qalırdı. O, bu kitabxanalara öz adına, Hertrudanın, Meriyein və hatta Cimin adına yazılmışdı. Cimin razılığını almaq üçün Martin əvvəlcə onu bolluca pivəyə qonaq etdi. O, dörd abunaçının dördünün də adına çoxlu kitab aldı və bundan sonra onun daxmasında qaz, demək olar ki, gecə sahərə kimi yanmağa başladı. Artıq qaz yandırıldığına görə mister Higginbotom ondan əlavə olaraq həftəda allı sent alırdı.

Lakin oxuduğu kitablar Martinin həyəcanını daha da artırırdı. Martin yeni oxuduğu kitabın hər sahifəsinə blik bağlarına gedən bir yol kimi baxırdı. Bu kitabları oxuduqdan sonra onun biliyə ehtiyacı dəha da artıb şiddetlənirdi. Bir də ki o, nədən başlamaq lazımlı galidiyini bilmirdi və albatta, hazırlığının olmaması bu işdə ona çox mane olurdu. O an adı şəyəri belə bilmirdi; halbuki alına kitab alan hər kəs bu şəyəri, aydınkı ki, bilməli idi. Bu, Martinin qeyri-adi bir aludalılıkla oxuduğu poeziyaya da aid idi. O, Suinbernin şeirlərindən yalnız Rufun verdiliyi kiçik ciddə toplanmış nümunələri oxumaqla kifayət-lənmədi. Martin "Doleres" i də oxudu və hər şeyi çox gözəl başa



düşdü. O qət etdi ki, yaqın, Ruf bu esari anlamamışdır. Cah-calal içinde ömür süran bu qız həmin esari necə başa düşə bilirdi? Sonra Kiplinqin şeirləri onun alyna keçdi və yaxşı bildiyi şeylərdən bəhs edən misraların ahngı, müsiquşı, ritmi, ecazkar obrazlılığı Martini ovsunlaşdı. Kiplinqin şeirlərini başqa şairlərin esarlarından fərqləndirən hayat məhabbatı, psixoloji incəlik onu heyratə gətirdi. "Psixologiya" Martin İdenin dilində yeni bir sözdü. O, izahlı lügət almaqla öz pul kisəsini boşaltdı və bununla da, istər-istəməz quruda qalmış müddətini azaltdı; bundan alava, mister Higgenbotami da qazablandırdı, cünki bacısının əri bu pulların kitabına verilməkdənə, otaq kirayasına verilmasını daha münasib hesab edirdi.

O, gündüzler Rufun məskənəyinə yaxınlaşmağa belə çəsarət etmirdi, lakin gecələr bir oğru kimi Morzlanın evinin başına dolanır, işq galan pəncərlərə oğrun-oğrun baxır və qızı ahata edan divarlara belə qalbində bir şafqat duyurdu. O, bir neçə dəfə, az qala, qızın qardaşları ilə rastlaşmış, bir dəfə isə mister Morzun dalına düşüb onu uzun zaman təqib etmiş, tınları burulanda küçə fənərlərinin işığında onun üzüne diqqət edib, yadında saxlamağa çalışmış və bütün varlığı ilə arzu etmişdi ki, bu hörməti centilmen har hansı bir ölüm təhlükəsinə maruz qalsın və onun hayatıni xilas etmək üçün Martinin alyna fürsət düşsün. Başqa bir dəfə, Martin birdən Rufu ikinci martəbənin pəncərası önündə görmüdü. Qızın yalnız başı, ciyinləri və alları görünürdü, onların hərəkatından ballı olurdu ki, qız saçlarını darayırdı. Bu yalnız bir an sürmüdü, lakin Martinin bütün qanının qaynayıb talatuma galması və xumar gətirən bir şərabə çevriləməsi üçün elə bu an da bəs olmuşdu. Doğrudur, qız o saat da pərdəni salmışdı, lakin Martin qızın otağının yerini öyrənmiş və bundan sonra papirosu papirosa calayaraq, qarşidakı sakida, ağac altında saatlarla dayanıb gözləmişdi.

Bir dəfə Martin qızın anasının bankdan çıxdığını görmüş və onları ayıran məsafənin ölçüye gəlmədiyini bir dəha kəsdirmişdi. Qız öz pulunu bankda saxlayan adamlar dairəsinə mənsubdur! O isə ömründə bir dəfə də olsun, bankın qapısından içəri girəmişdi və bu aqidədə idi ki, bu kimi idarələrə yalnız çox zangın və çox qüdrətli adamlar gəlirlər.

Sözün müyyən manasında, Martinin məişətində tam bir inqilab baş vermekdə idi. Rufun saflığı və məsumluğu Martina elə qüvvəti təsir bağışlamışdı ki, oğlan indi tamam-kamal təmizkarlıq dəlisi idi.

Onuna yanaşı nəfəs almağa layiq olmaq istəyirsə, tərəmiz olmalıdır. O, dışlarıny yuyub-təmizləyir və allarını aramsız olaraq, matbax şotkası ilə qaşıyırırdı. Bu, mağazanın şüəsi axınlarında kiçik dırnaq şotkasını görənə və onun nə üçün işlədiyini başa düşənə qədər belə davam etdi. Pirkeşik Martinin dırnaqlarını görüb, ona dırnaqtəmizləyən də takif etdi və beləliklə da, onun bir yığın tualet şeylərinə daha bir şey əlavə olundu. O, kitabxanadan şəxsi gигиена haqqında bir kitab alıb gətirdi; kitabda oxuculara tövsiyə olunurdu ki, hər sahə üstlərinə soyuq su töksünər. Martin tövsiyəyə amal etməyə başladı, bu isə Cimin böyük sevincə və mister Higginbotamin partliyinə sabab olurdu. Bu cür qaribalıklardan xoş galmayan mister Higginbotam Martindən ayrıca supulu alıb-almamağı bütün ciddiyyatıyla düşünməyə başlamışdı. Şalvarının qeydində qalmاق tərəqqi yollannda irali atılmış ikinci addımı oldu. Martin bu masala ilə maraqlanmağa başlayıb, çox keçmədən fəhlələrin torba kimi sallanan şalvarları ilə yüksək silkə mənsub adamların dizdən pəncəyə qədər düz qatı olan şalvarları arasında fərqi gördü. Bunun sırrını başa düşən Martin ütinü və üti taxtasını tətikmək üçün matbaxa keçdi, lakin onun ilk taşəbübü baş tutmadı. O, öz şalvarını yandırdı və yeni şalvar almıştı, bununla da, danış sefərinə çoxçağı günü daha da yaxınlaşdırıldı.

Lakin məsələ zahirli islahatlarla bitmədi. O, hala də papilos çəkməkdə davam edirdi, lakin içkini targitmışdı. O, inidayadık içkini kişi üçün an münasib bi maşğələ hesab edirdi və hətta çox qırraşanıb deyirdi ki, içəndə başım həmişə üstündə olur, içki dostlarının aksariyyəti çoxdan masanın altına sərilib qaldığı halda, mən içməyi davam etdirə bilərəm. Onun San-Fransiskoda avvalki sefərlər vaxtı taniş olduğu çoxlu yoldaşı vardi, onlara rast gəldikdə yənə də, qabaqlar olduğu kimi, yoldaşlarının qonaq edirdi, lakin özüne ya bir parç zəif plvə, ya da zəncəffili limonad sıfırış edir, yoldaşlarının bütün istehzalannı qarşı müləyimlik göstərir, əhamiyyət verməyən dözdürdü. O, böyük maraqla yoldaşlarının necə idiklərinə, kefləndiklərinə, yavaş-yavaş heyvan köküna düşdükünlərinə gör qoyur və ürəkdan sevinirdi ki, onun özü dəha belə deyildir. Onların hər birinin öz dərdi vardi, şərab isə onlara hayatı unutmaqdır, xülyalar və xam xəyallar aləminə dalmaqdə kömək edirdi, lakin Martina dəha alkogol lazım deyildi. O dəha ağır bir məstlik keçirmişdi – ürəyində məhabbat alovu yandıran və yeni, dəha yaxşı hayatı meyil oyadan



Ruf onu məst etmişdi. O, qalbında saysız-hesabsız duyulmamış arzular doğuran kitablardan məst olmuşdu, yenidən özüne qaytarılmış təmizlikdən məst olmuşdu, bu təmizlik isə Martinə sağlam olduğunu əvvalkinə nisbatən daha dərindən duydurur və cismanı yaşayış sevincindən onun bütün bədənini tir-tir asdırıldı.

Martin bir axşam Rufu görmək üçün qeyri-müayyan bir ümidi teatra getdi və ikinci yarusun balkonundan, doğrudan da, qızı gördü. Qız Arturun və tanımıdiği eynaklı, saçlarını bobrik qaydasında vurdurmuş daha bir cavan oğlanın müşayiatiyla parterə keçdi. Həmin oğlan dərhal Martinin qalbında taşviş və qısqanlıq hissi doğurdu. Qız keçib birinci sıradə oturdu, Martin isə bütün axşamı onun yaraşıqlı çiyinlərindən, uzaqdan xəif dumana bürünmüş kimi, nəzərə çarpan qızıl saçlarından başqa, demək olar ki, heç nə görmədi. Lakin Martin yena da özünü saxlaya bilmədi, boylanıb bir-iki dəfə yan-yösəsinə baxdı, ondan bir neçə yər aralı oturmuş iki qız gördü; bu qızlar gülümşəyir və ona qas-qöz atırlar. O, həmişə ünsiyatçıl olmuş və bu cür iltifat təzahürlərinə bigana qalmağa alışmamış, adat etməmişdi. Bir neçə gün bundan əvvəl olsayıdı, Martin, öz növbəsində, hökmən, gülümşərdi, sonradan lap o yana da keçərdi. Lakin indi hər şey dayışmışdır. Doğrudur, o, təbəssümünü saxlaya bilmədi, lakin bundan sonra dərhal qızlardan üz döndərdi və bir daha o tərafə baxmağaya başladı. Lakin həmin qızların bir neçə dəfə ona baxıb gülümşədiklərini təsadüfan sezdı, halbuki o, qızları būsbütün unutmuşdu. Bir günün içində dayışmak çətindir, bir da ki Martin tabietan mehriban və gülərür bir gəncdi; elə buna görə də qeyri-ixtiyari olaraq, onların üzüne gülümşəyir, elə-bəla, bir dost kimi gülümşəyirdi. Bütün bunlar Martin üçün təzə bir şey deyildi. O bılırdı ki, qızlar onunla adı qadın oyunu başlamışlar. Lakin indi onun üçün hər şey başqa şəkil almışdı. Orada, uzaqda, birinci cərgada elə bir qadın oturmuşdu ki, dünyada takdir, Martinin sinfinə mənsub olan bu iki qızə heç bir oxşar yoxdur, onlardan son dərəcə seçilir; buna görə də o artıq həmin qızlara, mərhəmət duygusundan savayı, özgə bir münasibat başlaya bilməzdi. O, ürakdan arzu edirdi ki, Rufun gözəlliyinə və manvi əzəmatinin, heç olmasa, kiçik bir hissəsi bu qızlarda olsun. Dünya bir-birinə dəyayıdı da, Martin həmin qızları dilxoşluq bacarmayıb, şitini çıxarmaqda təqsirləndirməzdi. Lakin bu cür dilxoşluq ona zövə vermirdi, əksinə, elə bil ki, onun aşağı silkə mənsub olub, ağır vəziyyətə

yaşadığını bir daha ona xatırladırdı, bu isə Martinə açmındı. O, çox yaxşı başa düşündü ki, Rufun mühitində mənsub olsayıdı, bu qızlar onunla dilxoşluq eləməyə cürə etməzdi. Qızlar hər dəfə Martinə baxdıqda o mənsub olduğu mühitin möhkəm caynaqlannı boyına dolanıb daraldıqı və ona aşağı çəkdiyini hiss edirdi.

Martin tamşanın axırına bir az qalmış Ruf küçəyə çıxarkən onu görmək ümidiyle yerindən durub salondan çıxdı. Teatrın qapısına həmişə çoxlu maymaq toplaşır, odur ki, kepkəni gözünün üstüne basan və birisinin arxasında gizlənsən, heç gözə çarpmazsan. Teatrdan hamidan qabaq çıxanlardan biri olan Martin izdihama qəşdi, lakin sakının qırığında təzəcə özüne müناسib bir yer tapmışdı ki, həmin iki qız gəlib çıxdı. O bılırdı ki, qızlar onu axtarıvə bu anda qadınları özüne cəlb edən qüvvəni lanətlə damğalayırdı. Əvvəlcə qızlar özlərini elə apardılar ki, guya, Martinı görmürlər, lakin o başa düşürdü, onlar özlərini bila-bila görəməməliyə vururlar, bu yalnız bir kələkədir. Onlar Martina yaxınlaşdıqda addımlarını yavaşıtlar və nəhayət, qızlardan biri onun yanından keçərkən çiyinlə ona toxundu, dönbüb geri baxdı, özünü elə göstərdi ki, guya, oğlani ancaq indicə görüb tanıdı. Bu, qara gözlərindən cin yağan boylu-buxunlu, qarabuğdayı bir qızdı. Hər iki qız yena onun üzüne baxıb gülümşədi, onlara cavab olaraq, o da gülümşədi.

O:

– Hörmət və ehtiram, – dedi.

Bu sözler tamamilə qeyri-ixtiyari olaraq onun dilindən çıxmışdı, çünkü Martin qızlarla tanışlığı, adatən, bu şəkildə başlamağa alışmamışdı. Doğrusu, fitri mehribanlıq və həlimlik onu başqa cür hərəkat etməyə qoymazdı. Qaragozlü qız ona meydan oxuyaraq, şaqraq-şaqraq güldü və öz rəfiqasının qoluna girib ayaq saxlamaq istədiyini bildirdi. Razılıq əlaməti olaraq, onun rəfiqəsi piqqildiyər güdü. Martin qorxdı ki, Ruf indicə teatrdan çıxacaq və onu bu qızlarla danişan görəcək. Bunun qarşısını almaq lazımdı. O, elə-bəla qaragozlü qızı yaxınlaşdı və onuna yanaşı yeriməyə başladı. Guya, elə belə də lazım imiş. O, bu qızların yanında özünü sarbst, dilli-dilavar bir adam kimi hiss edirdi. O, burada öz mühitində düşmüdü, asan və tasadüfi tanışığın ilk marhalasına xas olan bir şəkildə iti, məzəlli sözər söyləyəcək bilərdi, lovğalanıb məhəlli sözər da işlədərdi, gülərdi və ağızına gələnə danişa da bilərdi. O, tına çatanda qızlardan



geri qalmağa və burulub dalana girməyə çalışdı. Lakin qaragözlü qız rəfiqasının elini buraxmadan onun dirsəyindən tutdu və:

– Dayan, Bill, – deyə qışkırdı. – Hara tələsirsən? Yoxsa bizi qoyub qaçmaq istəyrsən?

Martin dayandı və güla-güle üzünü qızlara tərəf çevirdi. Onların arxasından, küçə fənərlərinin parlaq işığı altında, dalğa-dalğa insan axıb gedirdi. Onun dayandığı yer nisbətən qaranolıq idi və Ruf yanından gəlib keçə, gəzə çarpmadan onu görə bilirdi. Ruf isə mütləq oğlanın yanından keçməli idi, cünki bu yol onların evinə gedirdi.

O, qaragözlü qızı işarə ilə onun piqqildən rəfiqasına müraciət edərək soruşdu:

– Bunun adı nədir?

Həmin qız piqqildayıb:

– Bunu siz onun özündən sorusun, – deyə cavab verdi.

Martin dönbür qaragözlü qızdan soruşdu:

– Ha, adınız nə oldu?

Qaragözlü qız söz altında qalmayıb dedi:

– Siz mənə öz adınızı dediniz məgar?

O gülümşəyərək:

– Axi siz heç sorusunuz ki? – dedi. – Nə isə, yaxşı tapmısınız.

Mənim adım, doğrudan da, Billdir. Düz sözümüzür, düz!

Qaragözlü qız uzun-uzadı, gal-gal deyən və açıqdan-açıqa ehtiras yağan bir nəzərlə ona baxdı:

– Di yaxşı, dolamayın görək! Yox, doğrudan? Deyin görək!

Qaragözlü qız bir də ona baxdı. Əşrlərdən bəri dayışmamış bütün qadın təbiati onun baxışında aks olunurdu. Martin isə sonradan nələr olacaqını artıq bilirdi; indi qız məzəlum-məzəlum, ürkük-ürkük geri çəkiləcək, lakin oğlanın qalbində təqib atasının, ehtirasının soyudduğunu duyan kimi, hər an hücumu keçməyə hazır vəziyyətdə dayanacaqdır. Neca olsa, Martin kişi idi, buna görə də qızın şuxluğunu, cəzibəsini görüb lazımnıça qılımtəndirməyə bilməzdi; qızın ehtiraslı baxışları isə onun mənliyini oxşarırdı. Eh, Martin bu qızları çox gözəl tanrıydı, onları iç üzünü biliirdi. Bu qəbildən olan qızlar ne dərəcədə yaxşı ola bilərdilərsə, bunlar da eyniyələ gözəl-göyçək qızlardır! Ağır amək bahasına cörək qazanmağa alışan, öz nəvazışlarını satmaq üçünsə həddindən artıq vüqarlı olan bu qızlar həyat adlanan bir sahra, heç olmasa, kiçik bir səadət axtarırdılar; onlar galacayı

düşünməmeye, köhne tükanmaz amakla fahişlik ucuруmu arasındada intixabi təxirə salmağa çalışırlıar. Ucuруma aparan bu yolda qazanc yaxşı olsa da, yolun özü dəhşətlidir.

O döñə-döñə:

– Adım Billdir, – deyə cavab verdi. – Allaha and olsun! Billdir, vassalam, başqı adım yoxdur.

Qaragözlü qız bir da:

– Zarafat eləmirsiniz ki? – deyə soruşdu.

O biri qız sözə qarsaraq:

– Bill-zad deyil, – dedi.

– Siz haradan bilirsınız? Axi siz məni heç vadə görməmisiniz.

– Nə olsun ki, görməmişəm! Onsuz da, bilirəm ki, yalan deyirsiniz!

Qaragözlü qız:

– Ha, dillənin görüm, adınız nə oldu, Billmi?

Martin səmimiyyatla:

– Qoy Bill olsun! – dedi.

Qaragözlü qız onun çıynından tutub sevincək silkələdi.

– Qabaqcadan bilirdim ki, yalan deyirsiniz. Ancaq siz, hər halda, pis oğlan deyilsiniz.

O, qızın elini sıxdı və onun ovcunun içində tanıyb-bildiyi sıyrıntıları, çapılıqları hiss etdi.

O:

– Konserv zavodundan çıxdan çıxmışınız? – deyə soruşdu.

Qızların ikisi da birdən qışkırdı:

– Siz haradan bilirsınız? Peyğəmbər-zad deyilsiniz ki?

Martin qızlarla bayaga, sıt-sıt zarafatlaşarkən birdən əsrlərin hüdudlarını aşmış hikməti saxlayan çoxçaltı kitabxana rəflərinin fikran qarşısında canlandırdı. O, indi yersiz olan bu xəyalə acı-acı güldü və şübhələr onu yəna məngəna arasına aldı. Lakin bütün burlara – boş danışqlara və düşüncələrə başı qatışsa da, o, küçə ilə axıb gedən izdihamı gözden qoymurdu. O, birdən fənərlərin parlaq işığında qızı gördü; qız qardaşı ilə Martinin tanımıdlığı eynaklı oğlanın arasında gedirdi. Onun ürəyi düşdü. O, bu anı uzun zamam gözlemişdi. O, qızın şux qədd-qamatını, inca yerişini, küçəni keçərkən paltanı zərif bir hərəkətlə yüksəldirdiğini görə bildi. Ruf keçib-getdi, o isə fabrikde işləyən bu ikil qız ilə qaldı; o, yerində dayanıb qızların paltalarına (onların üzərində qəşqən geyinmək üçün göstərilən acinacaqlı) və son



darəcə şiddetli cəhdərin izləri vardi), onların ucuz ayaqqabılarna, ucuz lentlerinə, qaba barmaqlarında ucuz üzüklərinə baxırdı.

Kim isə Martinin alına toxundu və o, bu sözləri eşitdi:

– Yatmayın, aylin, Bill. Sizə nə olub?

O bir dəha:

– Gərək ki, siz nə isə dediniz? – deyə soruşdu.

Qaragözlü qız başını tərpadarək cavab verdi:

– Həç, elə-bələ. Eləcə mənim ağlıma gəldi ki...

– Na galdı?

Qaragözlü qız rafiqasına işara ilə dedi:

– Siz onun üçün bir kavalər tapsayındız, heç də pis olmazdı, hamimiz birgə qəhvə içməyə, ya da dondurma yeməyə gedardık.

Birdən Martin qalban çırındı. Rufdan üzüllüb bütün bu şeylər keçmək həddindən artıq iyrəncdi. Bu qızın adəbsiz, açıqdan-açıqə, gal-gal deyan gözləriyle yanaşı, birdən-bira Rufun nurlu, parlaq gözlərini, əlçatmaz paklıq zirvələrindən ona baxan müqəddəs bir qadın gözərəti gördü. Buna görə də o, özündə böyük bir qüvvə duydı. O, bütün bunlardan yüksəkdə dururdu. Arzulan kavalərləndən və dondurmadan irilə getməyən qızlara nisbətən onun üçün hayat daha böyük, daha manalı bir şeydi. Əslina baxanda, axı o, avallar də fikir-xayal aləminə qapılıb, alahiddə, gizli bir hayat sürərdi. O, bəzən bu fikirlərini etibar edib başqalarına danışmaq istəyirdi, lakin hələ inkişafda elə bir qadına, nəinki yalnız qadına, hətta elə bir kişiye rast galmamışdı ki, bu fikirləri başa düşə bilsin. Hamim fikirlərini ucadan söyləfdikdə qulaq asanlar ona təcəccübü baxırdılar. Nə olar, bir halda ki onlar Martinin fikirlərini anlamaq iqtidannıñ deyildilər, deməli, o özü də hamim adamlardan yüksəkdə durur. Öz qüvvəsinə duymaq onu sevindirirdi, o, yumruqlarını düyünlədi. Hayat onun üçün nəsa dən böyük bir şeydirse, deməli, onun hayatdan xeyli çox nemət tələb etməyə haqqı da vardır, lakin, tabii ki, burada, bu adamlann yanında yox. Bu qara gözlər ona heç bir şey verə bilməzdi. O, bu baxışlarda nə kimli arzuların – dondurma və bir də, ola bilsin ki, başqa bir şey arzusunun eks olunduğuunu biliirdi. Halbuki, Rufun ilahi gözləri Martinə istadiyi hər şeyi və dənələr vəd edirdi. Rufun baxış ona kitablar, tablolar, gözəllik və ahəng, ülvi və küber bir hayatın lətfatını vəd edirdi. Martina baxan qara gözlərə eks olunmuş fikirlər bütün təfərrütü, təfsilatı ilə ona tanışdı. Bu, sənki, bir saat mexanizmi idi və Martin bu mexanizmdən

kiçik çənə müşahidə edə bilirdi. Bu gözlər insanı usandırın bayağı, iyrənc aylancaları çağırırdı; hamim aylancaların axırında isə soyuq mazar vardi. O biri, ilahi baxışlar isə əbədi hayatın anlaşılmayan sırrına, möcüzəsinə müdaxilə etməyə çağırırdı. Bu baxışlarda Martin həm onun, həm də öz könlünün inikasını görürdü. O, ucadan dedi:

– Programınızda bir sahə var. Mən bu gün məşğulam.

Qaragözlü qız peşmanlığını, mayusluğunu gizlətmək istəmirdi.

O, Martini açıladı:

– Bəlkə, xəstə dostunuza baş çəkməyə getmək istəyirsiniz?

Martin dili dolaşa-dolaşa:

– Yox, ona görə ki... – dedi, – mənəm... bir qızla... görüşüm var.

Qaragözlü qız ciddiyətlə soruşdu:

– Yalan demirsiz ki?

O, qızın gözlərinin içinə baxdı və cavab verdi:

– Vicdanıma and olsun ki, düz deyirəm. Lakin biz başqa bir gün görüşə bilərik. Yena da olsun, axı adınız nadir? Harada yaşayırısz?

Qaragözlü qız Martinin qoluna girib, bütün bədənilə ona qışılaraq deyirdi:

– Mənim adım Lizzidir. Lizzi Konolli. Market-Stritla Beşinci küçənin tinində oluram.

Onlar aynılmazdan əvvəl dən neçə dəqiqə mirt vurdular. Martin birbaşa evə getmək istəmirdi. O, tanış ağacının yanına gəldi. Onun pəncərəsi altında, adat etdiyi yerde dayandı və hayəcanla piçildədi:

– Mən sizə görüş təyin etmişəm, Ruf. Mənə başqa görüşlər gərək deyil.

## YEDDİNCİ FƏSİL

Martinin Rufla tanış olduğu gündən bir həftə keçirdi, lakin onun hələ də qızılıb getməyə cəsarəti çatmirdi. Bəzən o getməyi ləp qət edirdi, lakin hər dəfə şübhələr üstün galırdı. O, neçə müddədən sonra yenidən qızı görməyə getməyin münasib olduğunu bilmirdi və elə bir adam da yox idi ki, bunu ona desin; Martin özü isə düzəlməsi mümkün olmayan bir yanılışla yol vermekdən qorxurdu. O, özünün əvvəlki yoldaşlarının hamisindən uzaqlaşmış və əvvəlki vərdişlərindən el çəkmmişdi, onun təzə dostları isə yoxdu və buna görə də



yalnız kitaplarla kifayatlanırdı. Martin o qədər oxuyurdu ki, adı insan gözleri bu cür ağırlığa çoxdan davam gətirməyi xarab olardı. Lakin onun gözleri dözümlü, orqanızmı isə möhkəm və davamlı idi. Bundan alava, Martin indiyə qədər kitablardakı mücərrəd fikirlərdən bixəbər yaşımişdi, ona görə də onun beyni akın üçün toxunulmamış xam bir yer, münbit bir torpaq idi. Elm onu yormamışı və indi o, kitablardakı hikmatdən möhkəm yapışdır buraxmaq istəmirdi.

Haftanın axırında Martına elə galdi ki, o, əsrlərlə yaşamışdır, cümlə avvalki hayat və dünyaya avvalki münasibət ondan çox uzaqdı. Lakin hazırlığının çatışmaması həmçə ona maneqilik törədir. O, avvalcadan bir neçə il xüsusi müşğala keçməyi tələb edən kitablardan yapışındı. Martin bu gün antik fəlsəfəyə, sabah isə an yeni fəlsəfəyə dair kitabları oxuyurdu, beləliklə də, onun başında həmçə ideyalar dolşağı hökm süründü. İqtisad nəzariyyələrinə galinca, vəziyyət eynilə qalırdı. O, kitabxananın eyni rafından Karl Marksın, Rikardonun, Adam Smitin və Millin əsərlərini tapdı, bunlardan birinin Martin tərəfindən anlaşılmayan düsturları o birinin iddialarını rədd edirdi. O, tamamilə başını itirmişdi, lakin buna baxmayaraq, har şeyi bilmək istyordı. O, iqtisadiyyat, sanaye və siyaset məsələləriyle maraqlanırdı. Martin bir gün Siti-holl-parkdan keçərkən beşaltı nəfəri araya almış bir izdiham gördü. Görünür, hamın beşaltı nəfərin başı na isə qızığın bir mübahisəyə qarışmışdı. O, yaxına gəldi və bu vaxt hələ onun bilmədiyi xalq filosoflarının danışğını ilk dəfə olaraq eşitdi. Mübahisə edənlərdən biri avara, digəri həmkarlar ittiifaqı təşviqatçısı, üçüncüsü hüquq fakültəsinin tələbəsi idi, qalanları isə fəhlələr arasından çıxmış mübahisə həvəskarları idilər. O, ilk dəfə olaraq, anarxizm, sosializm haqqında, vahid vergi haqqında burada eşitdi. Öyrəndi ki, içtimai fəlsəfənin müxtəlif, bir-birinə zidd, yabançı sistemləri vardır. O, özünüñ dayaz bılık alımına hələ də daxil olmamış elm sahələrinin tamamilə yeni olan yüzlərlə istilahını eşitdi. Məhz buna görə də o, mübahisinin gediniñ izleyə bilmir və yalnız fəhmələ bə qəribə sözlərin ifadə etdiyi fikirləri duya biliirdi. Mübahisə edənlərin içərisində restoranda işləyən qaragözü bir lakey – teosof, şatırların həmkarlar ittiqaqının üzvü – aqnostik, mövcud olan hər şeyin ədaləti olması iddiasına əsaslanan, qəribə fəlsəfəsilə hamını çəşbaş salan bir qoca və uzun-uzadı kosmosdan, ata-atomdan və ana-atomdan bəhs edən daha bir qoca vardi.

Bütün bu mühakimələrdən Martinin başı şışdi, odur ki, o, yadداşına hakk olunmuş onlarda sözün manasını aydınlaşdırmaq üçün tələsik kitabxanaya getdi. O, kitabxananan çıxarkən qoltuğunda dörd qalın cild – xanım Blavatskyanın "Gizli nəzəriyyə" əsəri, habelə "Tərəqqi ya voxnulluq", "Sosializmin mahiyyəti", "Din ilə elmin müharibəsi" kitabları vardi. Badbaxlıtkdan, Martin "Gizli nəzəriyyə"dan başladı. Bu kitabın hər bir satrı çox mürəkkəb sözlərlə dolu idi. Martin bu sözləri başa düşmürdü. O, çarpanının üstündə oturmüşdü, kitaba baxmaqdansa, daha çox lüğətə baxırdı. Sözlər o qədər çoxdu ki, o, birini yadında saxlayanda o birisi yadından çıxarı və beləliklə də, yenidən hamın sözü lüğətdə axtmalı olurdı. O, sözləri xüsusi bir dəftərcə yazımaq qərara aldı və qısa bir müddədə iyirmi sahifəni yazıb doldurdu. Bütün bunlara baxmayaraq, o, yena də bir şey başa düşə bilmədi. Gecə saat üçə kimə oxudu, artıq onun ağı çəşmişdi, lakin yena də oxuduğu sahifələrdən əhamiyyətli bir fikir qavrama bilmədi. O, başını qaldırdı və ona elə galdi ki, tələtüm vaxtı gəmidə olduğu kimə, divarlar da, tavan da ləngər vurur. Onda Martin səybüp ürəyini boşaltdı, "Gizli nəzəriyyə"ni bir kənara atdı, qaz keçirdi və yatmaq qərarına gəldi. Qalan üç kitabı da oxuyarkən işlər bundan yaxşı getmədi. Demək olmazdı ki, onun beyni kütdür və ya həssas deyildir – o, bu kitabların bahs etdiyi bütün məsələləri qavrama bilerdi, lakin onun düzünmə vərdi və söz ehtiyatı zangın deyildi, çatışmındı. Nəhayət, Martin bunu başa düşdü və bir müddət bilmədiyən sözlərin hamisini əzbərdən öyrənməyinçə yalnız lüğət kitabı oxumaq fikrinə düşdü.

Martinin yegana təsəllisi poeziya idi. O, hər misrasını gözəl anladığı şairləri vacdla oxuyurdu. O, gözəlliyi sevirdi, hamın misralarda isə istənilən qədər gözəllik vardi. Musiqi kimi poeziya da ona qüvvətli təsir bağışlayır və özü də bilmədən onun zakasını irəlidə daha çətin işlər görməyə hazırlayırdı. Onun yaddaşının sahifələri hələ tərtəmizdi, buna görə də o, özünü heç bir çatınıya salmadan şeirləri bənd-bənd yadında saxlayırdı, beləliklə, çox keçmədən Martin canlanmış çap misralının ahəngdar səsindən ləzzət alaraq, bütövbütöv şeirləri artıq əzbərdən deya bilirdi. O, bir gün təsadüfen Keylinin "Klassik əsatirlar" və Bulfinçin "Əsatiri asr" əsərlərinə rast gəldi. Sanki, birdən-birə parlaq işq şüası onun nadanlıq zülmətini yaradı, odur ki, Martin poeziyaya daha da dərindən, ürəkdən bağlandı.

Masa arkasında oturan adam daha Martini tanıyordu, ona hoş üz göstərirdi və Martin kitabxanaya gəldikdə mehribancasına başı ilə salam verirdi. Buna görə da Martin bir gün cəsarətli bir addım atmaqdan qorxmadi. O, bir neçə kitab aldı və kitabxanaçı onun abuna daftarcasına möhür basarkən Martin astadan dedi:

— Bura baxın, sizdən bəzi şəyələr soruşmaq olarım?

Kitabxanaçı gülməsdi və ona ürək-dirək verərək başını tərpəti.

— Tutaq ki, siz cavan bir ledi ilə tanış olmusunuz, o da siz evinə galmaya dəvət etmişdir... Hə, bunu deyacəkdir ki... o ledinin yanına nə vaxt getmək olar?

Martin hiss etdi ki, həycəndən tərləmiş köynəyi kürayına yapışdır.

Kitabxanaçı:

— Mənca, nə vaxt kefiniz istəsə, — deyə cavab verdi.

Martin etiraz etdi:

— Yox, siz anlımınızın. O... bilirsınız, məsələ nə yerdədir: o, evdə olmaya biler. O, universitetdə oxuyur.

— Nə olsun ki, onda aynı bir gün gedərsiniz.

Nəhayət, Martin öz müsahibinin mərhəmatinə siğinməyi qət edərək etirafa başladı:

— Sözün düzü, məsələ bunda deyil. Bilirsizimi, mən adı bir matrosam və kubər cəmiyyətinə çox da alışmamışam. O isə heç mənə oxşamır, man da heç ona oxşamıram... — Martin bırdan-birə öz sözünü kəsərək: — Elə bilməyin ki, mən özümü səfəhliyə vurmüşəm, — dedi.

Kitabxanaçı buna etiraz edərək:

— Yox, yox, siz nə danişırsınız, — dedi. — Doğrudur, sizin sorğu-sualınız malumat şöbəsinin salahiyətinə aid deyil, lakin mən məmənuniyyatlı siza kömək etməyə çalışacağam.

Martin heyran-heyran ona baxdı. Sonra dedi:

— Eh, mən sizin kimi doğrayıb tökə bilsəydim, dünyada dərdim olmazdı.

— Üzr istayıram, başa düşmədim.

— Demək istayıram ki, sizin kimi salis və nəzakətlə danişa bilsədim, çox yaxşı olardı.

Kitabxanaçı oğlanın dərdinə acıyaq:

— Aha! — deyə səsləndi.

— Nə vaxt getmək yaxşıdır? Gündüz? Ancaq elə getmək lazımdır ki, nahar vaxtına düşməsin, elemi? Yoxsa axşam vaxtı münasibdir? Bəlkə, bazar günü gedim?

Kitabxanaçı gülümsəyərək dedi:

— Bilirsiniz, nə var, sizə məsləhət görüram ki, qız telefonla zəng çələsiniz və onun özündən soruşasınız.

Martin:

— Doğrudan da! — deyə səsləndi, kitablarını yiğisdirdi və qapıya doğru getdi.

O, astanada başını geri çevirib soruşdu:

— Siz gənc bir ledi ilə, ha, deyəlim ki, miss Lizzi Smitla danişanda, ona necə muraciət edirsiniz: miss Lizzi, ya miss Smit?

Kitabxanaçı qəti bir tərzədə dedi:

— "Miss Smit" deyin, hələ ki onunla yaxından tanış olmamışınız, "miss Smit" deyin.

Bəlkələ, problem həll olundu.

Martinin ürkək-ürkək:

— Sizdən aldığım kitabları nə vaxt qaytarı bilərəm — sualına Ruf telefonla belə cavab verdi:

— Nə vaxt istayırsınız, gəlin. Mən nahardan sonra həmişə evdə oluram.

Martini qapının ağızında onun özü qarşılıdı, oğlanın ütlənmiş şalvarının qatları da, güclə sezişəcək dərəcədə yaxşılaşması da qadının gözündən qaçınmadı. Lakin onun üzünün ifadəsi hər şeydan qəribə idi. Adama elə gəldi ki, cavan oğlanın sağlam gücü aşib-dasıdır və onu, Rufu öz dalğaları arasına alır. Qızın Ürayında yenidən ona qışılmaq, onun badəninin hərəkatını duymaq arzusu baş qaldırdı və təkrarən oğlanın onun yanında olmasına özüne necə təsir etdiyinə heyran qaldı. Martin isə qızın elini sıxarkən, öz növbəsində, yenidən bəxtiyan bir ürək çırıntısı duydı. Onların arasındaki fərq bunda idi ki, oğlan tapadən dırnağa qıpqrırmızı qızardığı halda, qız öz həyacanını gizlədə bılır, heç bir vəchlə bürüza vermirdi.

O, avvalki kimi, yönəmsizcəsinə yanını basa-basa qızın dalınca getdi. Lakin onlar galib qonaq otağında oturduğunda Martin ehtimal etdiyinin aksina olaraq, özünü çox sarbast hiss etdi. Ruf hər vasita ilə onda sarbstlik duyusunu yaratmağa çalışır, həm də bunu elə nəzakətlə və ehtiyatla edirdi ki, Martinin gözündə bira-yüz qat cazibəli



göründü. Onlar avvalca kitablardan, Martinin pərəstiş etdiyi Suinberdən və anlamadığı Brauningdan danışdılar. Ruf söhbata lazımi istiqamət verir, özü isə ona necə kömək etməyi hey düşünürdü. Onlan ilk görüşündən sonra bunu Ruf tez-tez düşündürdü. Qız ona hökmən kömək etmək istəyirdi. Rufun ona münasibatında məhrəbənlilik və şəfqət duyulurdu, lakin bu şəfqətdə qalba toxunacaq bir şey yoxdu. Bu, qızın avvallar heç bir zaman duymadığı, demək olar ki, analıq hissi idi. Ümmüliyatlə, bu heç də sada, adı bir şəfqət hissi ola bilməzdı, çünki bu hissi doğuran adamda o qədər mərdana bir qüvvə vardı ki, təkcə onun xüsusiyyəti qızlara xas olan qeyri-ixtiyari qorxu hissi oyadır və onun ürəyini qariba düşünçə və duygulann tasrılarında çarpıldı. Qızın ürəyində yena da Martinin boyununa sarılmaq, ya da əllərini onun çıxılınlarına qoymaq arzusu doğdu. Bu arzu avvalki kimi onu yena da utandırdı, lakin qız buna artıq alışmışdı. Onun heç ağlına da gəlmirdi ki, doğulmaqdə olan məhabbat bu cür formalar kəsb edə bilər. Lakin qızın ağlına bu da gəlmirdi ki, onu sərmis olan duygunu məhabbat adlandırmak olar. Qız elə galırkı ki, Martin onu böyük, güzil imkanları olan etəndlidi bir şəxsiyyət kimi, elə-bələcə maraqlandırmış və onun hərəkətləri də yalnız insani mərhəmətdən irəlli gəlir.

Qız başa düşümdür ki, oğlunu istayır, lakin oğlanın işi başqa idi. Martin Rufu sevdikini biliirdi, ham da bilirdi ki, qızı elə istayı ki, ömründə heç kimi bu cür istəməmişdir. O, gözəl olan hər şeyi sevdidi kimi, avvallar da poeziyanı sevərdi, lakin onunla görüşdükdən sonra məhabbat lirkasının böyük əlemiñin qapıları qarşısında taybatay açıldı. O, Martinə Bulfinç və Geylidən daha çox şey verdi. O, bir hafta bundan əvvəl, masələn, "Ey bəxtiyar gənc, sen məhabbat delisişsan və sevgilini öpərək ölmək istərsən" misrası üzərində düşünməzdı, halbuki indi bu sözlər onun beynindən çıxmırı. O ən böyük bir keşf kimi, bu sözlərə heyran olmuşdur. O, Rufa baxır və fikirləşirdi ki, onu öpüb sonradan gülə-gülə ölümə gedərdi. O, özünü "məhabbat dalısı" olan həmin bəxtiyar gənc hesab edir və cəngavərlik rütbəsi alıb iftخار etməkdənəsə, bununla daha çox faxr edirdi. Nəhayət, o, hayatın mənasını və yer üzündə yaşamağının məqsadını dərk etdi.

O, qızı baxanda və ona qulaq asanda fikirləri cəsərəti olur, qanadlanırı. O, qızın əlini suxdığı zaman duydugu ləzzəti xatırlayırdı və həmin ləzzəti bir daha duymaq istəyirdi. O, ara-sıra hasratla qızın dodaqlarına baxırı. Lakin bu hasratda heç bir kobud və dünyəvi bir

çəhat yoxdu. Qız danışarkən onun dodaqlarının har bir tərəfini görmek ona çox böyük ləzzət verirdi. Bu, bütün kişi və qadınlarla olan adı dodaqlardan deyildi. Bu dodaqlar atdən və qandan yaranmamışdı. Bu, cismisiz bir ruhun dodaqları idi. Onları öpmək arzusu isə başqa qadın dodaqlarının onda oytadığı arzuya əsla bənzəmirdi. O, öz dodaqlarını bu ilahi dodaqlara, albəttə, məmənliyətlə yapışdırardı, lakin bu, müqəddəs bir şeyi öpməkdən başqa, heç nə olmazdı. O, daxilində gedən sərvətlərə orijinal şəkildə yenidən qiymət vermek prosesindən baş çıxmır və anlamırkı ki, qızə baxanda, məhabbat diləyin hər bir kişinin gözleri kimi, özünün də gözərlə eyni atas saçır. O, öz baxışlarının necə də ehtirası və mərdana olduğunu, onun könlünü necə də qüvvətə təlatüma gətirdiyini zann etmirdi. Rufun qızılış şərəfi Martinin şəxsi hissələrini nacibləşdirir və bu hissələr ulduzların soyuq bəkaratı zirvəsinə yüksəldirdi. Martin gözlərinin güzil bir qıçılcım saçlığını, bu qıçılcımcın qızın təbiətinin derinliyinə sırayat etdiyini və orada aks-sada doğurub, yeni atas yaxdığını bilsəydi, tac-cüb edərdi. Onun baxışları altında özünü itirən, türküb həyacanlanan qız bir neçə dəfə söhbəti ucun itirmi və pərişan fikirlərini zor-güclə yenidən toplamışdı. Ruf, adətan, söhbət zamanı çatılık çəkməzdə və indi, başına nələr geldiğini anlayamayaq, qat etdi ki, heç bir vaxt belə qaribə bir müsahibə üz-üzə gəlməmişdir. Ruf tabiatla çox həssasdı və buna görə də başqa bir mühitdən gəlmış bu adamın onu utandırmاسında heç də qaribə bir şey görmürdü.

O, oğlana necə kömək edacısını düşüñürdü və buna görə də yenidən söhbəti bu istiqamətə yönəltmək istəyirdi ki, Martin onu qabaqlayaraq, söza başladı:

— Mən sizdən bir məsləhət almaq istəyirəm, — dedi və qız onun üçün alındıñ galən hər şeyi etmeye hazır olduğunu bildirdikdə sevincindən, az qala, nafasi daraldı.

— Yadınızdadır, mən keçən safar deyirdim ki, kitablardan, bu cür şeylərin heç birindən danışmağı bacarıram, mənim cidd-cəhdimdən bir şey çıxmır.

Ancaq o zamandan bəri mən çox şeyi ölçüb-biçmişəm, düşündürüm bəzi şeylərdən daşınmışam. Kitabxanaya getməyə başladım, oradan hər cür kitab aldım. Lakin onların heç birindən başım çıxmır. Bəlkə, heç şeyi lap əvvəldən başlamağım daha yaxşı olar? Axi mən heç bir vaxt əməlli-başlı oxumamışam da. Mən lap uşa-



yaşlanmadan islamaya macbur olmuşum, indi isə kitabxanaya getdim, kitablara baxdım, onları varaqlaşılıb gördüm ki, əvvəllər heç də lazımlı olan kitabları oxumamışam. Bilirsiniz, lap sizin evinizi götürək: burada olan kitabları hər hansı bir fermada və ya gaminin alt geyertasında tapmaq mümkün deyil. Orada başqa kitablar oxuyurlar. Mən də elə o cür kitabları oxumağa alışmışam. Halbuki özümü öymədən deyə bilarəm ki, mən heç də oturub-durdugum adamlar kimi deyiləm, onlara bənzəmirəm. Demək istəmirəm ki, mən başqa matroslardan və kovboylardan yaxşıyım. Burasını da deyim ki, mən kovboy da olmuşam. Ancaq mən, bilirsinizmi, kitabları həmişə sevmişəm və elime düşən kitabı həmişə oxumışam, buna görə də mənə elə galır ki, yoldaşlarının başı bir cür, mənim başım isə başqa cür işləyir. Ancaq məsələ heç bunda deyil. Bilirsiniz, masalə bunadır ki, mən heç bir zaman sizin ev kimi evlərdə olmamışam. Keçən həftə sizə galib, sizi də, ananızı da, qardaşınızı da gördüm. Evinizdə hamının, hər şeyin yerində olduğunu görəndə mənim çox xoşuma gəldi, mən bütün bunları qabaqlar ancaq kitablarında oxumuşdum, lakin buradan belə çıxdı ki, kitabları yalan yazırıb, aldatdırıb. Hə də, mənim xoşuma gəldi. Bütün bunlar ürəyimdən keçdi, elə indi də keçir. Mən sizin evinizin havası ilə nafas almaq istərdim. İstərdim, atrafında kitablar, tablolar və hər cür qəşəng şeylər olsun, adamlar da sakit və yavaşdan danışınlar, təmiz geyinsinlər, onların fikirləri də saf, aydın olsun. Bütün ömrüm boyu mənim nafəs alduğum havaya isə matbat xiy, spirt qoxusu, söyüş və mənzil kirayasi haqqında söz-söhbət qanmışdır. Siz ananızı öpmək üçün ayağa duranda bu, mənə o qədər gözal gördündü ki, elə bil, dünyada bundan gözal bir şey görməmişəm. Mən isə dünyada az şey görməmişəm və deyə bilarəm ki, həmişə başqlarından daha çox şey görmüşəm. Mən baxmağı çox sevirdim, buna görə də hər hansı bir şeyi döñə-döñə həmişə görmək istəyirməm.

Demək istədim, hər halda, bunlar da deyil. Ən başlıcası, bax, budur: mən istərdim ki, sizin burada, bu evda sürdüyüñüz hayata-dək yüksəlam. Axi hayatı yalnız sərxoşluğa uymaqdan, dava-şavadan, ağır işdən ibarət deyil. İndi qarşida belə bir məsələ durur: buna necə nail olmaliyam? Nədən başlamamışam? Mən işdən, çalışmadan qoxmuram, bundan danışmalı olsaq, mən deyardım ki, işdə hamını ölüb-keçəram. Mənim üçün çatını başlamaqdır, elə ki başladım,

gəcəni gündüzə qatib işlayacağım. Bəlkə, sizinle bu baradə danışmağım siza gülünc galır? Bilirəm, gərək, öz sorğu-sualımla sizin başınızı ağırtmayadım, lakin manıñı başqa bir adamım yoxdur ki, ondan soruşum, bəlkə, Arturdan soruşaydım? Bəlkə, mən onun yanına getsəydim, daha yaxşı oları? Əgər manım... olsayı...

O, birdən susdu. Doğrudan da, Artur sorğu-suala çəkmək lazımlı gəldiyini və özünü safehliyə vurduğunu düşündürən Martinin bütün planı sarsılıb alt-üst oldu. Ruf dərhal cavab vermedi, ləngid. O, bütün fikir-zikrinə ona vermişdi ki, çalışıp Martinin dolaşılıq, mənasız danışqlannı və sadələvh fikirlərinə oğlanın gözlerindən oxuduqları ilə bir yərə toplasın, alaqlandırsın. Qız ömründə bunca sarsılmaz, yenilməz bir qüvvəni eks etdirən gözər görməmişdi. Oğlanın baxışlarından oxunan bu idi ki, mən hər şəyə qadirəm, bu isə onun sözləri işlətməyi bacarmaması ilə uyşurmurdı. Bundan əlavə, qızın öz ağı o qədər kəskin və düşüncələri elə mürakkab idi ki, sadalıya və sərimiyəti lazıminca qiymət verə bilmirdi. Bütün bunlara baxmayaq, bu fikir dəlaşılığının özündə də bir qüvvə olduğu hiss edilirdi. Martin onun gözlərində öz zancırlarını parçalayıb atmağa çalışan bir nəhəngə çevrilirdi. Qız dila galib danışmağa başlayanda cöhrəsindən mehribanlıq yağdırdı.

Qız dedi:

– Siz özünüt bilirsiniz, nayınız çatışır. Sizin təhsiliniz çatışır. Siz gərək lap əvvəldən başlayayınız, məktəbi qurtarayınız, sonra isə universitet kursu keçayınız.

O, qızın sözünü kasarək:

– Bunun üçün pul lazımdır, – dedi.

Qız:

– Oho, mən işin bu tərəfini düşünməmişəm! – deyə səsləndi.  
– Lakin sizin qohumlarınızdan birisi sizə kömək edə bilməzdəm?

O, inkar alaməti olaraq başını buladı.

– Mənim atam da, anam da ölüblər. İki bacım var: biri ardادر, o birisi da, yaqın ki, bu yaxınlarda arə gedəcək. Bir yığın qardaşım var, mən an kiçiyiyəm, lakin onlar heç bir vaxt, heç kasa kömək etməmişər. Bir də ki qardaşlarının hamısı çıxdan dağlılıb səadət sorağında dünyani dolaşır, həm də hərə ancaq öz gücüne arxalanır. Büyük qardaşım Hindistanda ölmüşdür. İki qardaşım indi Cənubi Afrikadadır, üçüncüsü balina ovlayan gəmida işləyir, dördüncüsü isə, səyər bir şirkə şəhər-şəhər, kənd-kənd gəzib-dolaşır, özü akrobatdır. Mən də



onun kimi. On bir yaşımdan, anam ölümden beri, öz alimin əməyilə dolanıram. Deməli, hər şeyi man özüm məktəbsiz-filansız əldə etməliyim. Yalnız nadan başlamaq lazım geldiyini bilmək istayıram.

— Siz gərək, hər seydən əvvəl, öz danişığınızda fikir verəsiniz. Siz bəzən çox da dürüst (Ruf "çox qaba" demək istayırdı, lakin özünü saxladı) danışmırınız.

Martinin alhnına muncuq-muncuq tər gəldi.

— Özüm bilirəm, bəzən elə sözlər işlədirəm ki, onları siz ömründə başa düşməsiniz. Lakin bu sözlər necə tələffüz etmək lazım galıdyını, heç olmasa, bilirəm. Mən kitablardan oxuduğum bəzi sözleri beynimdə saxlayıram, lakin onların necə tələffüz olunduğunu bilmərim, elə buna görə da onları işlətmirəm.

— Məsələ yalnız sözlərde deyil, nitqin ümumi quruluşundadır. Sizinlə açıq danışmaq olarmı? Siz məndən inciməzsizniz ki?

O, qəlbən qızın xeyirxahlığından razı qalıb:

— Yox, yox! — deya səsləndi. — Döşəyin gəlsin! Başqa bir adamdan eşitməkdənə, hər şeyi sizdən eşitməyim mənim üçün daha yaxşıdır.

— Deməli, belə. Siz çox tez-tez cümləni düzgün qurmursunuz. Ədəbi dildə qəbul olunmamış ifadələr işlədirsiniz. Mən sizin danişığınıza qulaq asanda bir çox şəya fikir vermişəm, bunları tamamilə targitmalısınız. Lakin sizin üçün grammatikanın başlamaq daha yaxşı olar. Bu saat sizə bir dərslikli gətirirəm.

Ruf ayaga duranda Martin nəzakət qaydaları haqqında təlimat kitabından oxuyub öyrəndiyi bir qaydani xatırladı, buna görə də oturduğu yerden yönəmsizcəsine sıçrayıb ayaga qalxdı, lakin elə o andan qorxuya düşüb fikirlədi ki, qız elə bilar, man çıxıb getmək istayıram.

Ruf grammatika dərsliyini gətirdi, öz stulunu onun stulunun yanına çakdı, Martin isə o dəqiqə fikirlədi ki, yəqin, ona kömək etmək lazımdır. Qız kitabı açdı, odu k, onların başları bir-birinə yaxınlaşdı. Bu yaxınlıq Martini elə hayacanlandırmışdı ki, qızın izahatını çox çatılıklı izleyirdi. Lakin Ruf təsrifin sırlarını izah etməye başladıqda o, dündəyada hər şeyi unutdu. O heç bir zaman təsriflər haqqında heç nə eşitməmişdi, buna görə də nitqin gizli qanunlarına bu ilk müdaxilə onu məftun etdi. Martin daha da aşağı ayıllı kitaba baxmağa başladı və elə bu vaxt birdən-birə qızın saçlarının yanaqlarına toxundu.

Martin İden ömründə yalnız birçə dəfə hüşunu itirmişdi, lakin elə bu vaxt düşündü ki, indi bir daha hüşunu itirəcəkdir. O, təngnəfəs oldu, ürəyi elə şiddetlə döyünməyə başladı ki, sanki, indicə köksünü partladıb bayraq çıxacaqdı. Qız heç bir vaxt ona bu qədər asanlıqla qovuşulacaq bir xilqat kimi görünməmişdi. Onları bir-birindən ayıran ucurumun üzərindən biranlıq körpü salındı. Lakin buna baxmayaq, onun duyğuları heç də bayağılaşmadı. Yox, qız onun səviyyəsinə qədər enmadı. Əksinə, Martin özü buludların fövqünə yüksəldi və ona yaxınlaşdı. Əvvəlki kimi, indi də Martinin məhabbatında, demək olar ki, dini bir pərəstiş çırpinirdi. Martinin gözü elə göründü ki, o, na Isa, bir məbadin an müqaddas bir guşasına soxulmuşdur və buna görə də elektrik carayəni kimi, bütün varlığını sizildən bu təməsə yol verməmək üçün ehtiyatla başını kənarə çəkdi. Lakin Ruf bir şey sezmadı.

## SƏKKİZİNÇİ FƏSİL

Aradan bir neçə həftə gəlib-keçdi, lakin Martin İden hələ də grammatikanı öyrənməkdə davam edir, nazakat qaydaların haqqında təlimat kitabını dərindən oxuyub öyrənir və xəyalını arxasında aparan hər bir əsəri, az qala, gözünüə təpirdi. O, əvvəller mənsub olduğu dairədən tamamilə uzaqlaşdı. "Lotos" qızları, Martina na üz verdiyini başa düşmür və buna görə də Cimi yerbəyerdən sorğu-suala tuturdular, cavan oğlanların coxu isa sevinirdi ki, o dəha Raylıgilədə düzəldilən yanşılara galınır. O, kitabxana xəzinəsində dəha bir qiyamlı daş-qasa rast gəldi. Grammatika onun qarşısında dilin əsaslarını açıldı kimi, bu yeni kitab da poeziyanı tamalını taşkil edən qaydaları göstərdi. O, vəznləri, şeirin forma və qanunlarını öyrənməyə başladı və onu maftun edən gözəlliyyin neçə yarandığını başa düşdü. Ən yeni elmi əsərlərdən birində poeziya tasviri əsaslandırmışdı. Martin heç bir romanı bu cür maraqla oxumamışdı. Buna görə də onun iyirmi-yasılı saf, parlaq ağılı bilik almaq ehtirasından cuşa galır, hər şeyi tələbə qavrayışına xas olmayan bir fəlliqliq və söyle mənimsayırırdı.

Martin dönüb öz əvvəlki mühitinə: uzaq məmələkatlər, dənizlər, gəmiler, matroslar və küçə qadınları mühitinə baxıqdıda hamın mühit



onun nəzərində çox kiçik görünürdü; lakin buna baxmayaraq, özünün müayyan hüdudları ilə Martinin öündə yenidən açılmış böyük mühitlə təməsda bulunurdu. Onun ağıl hər şeydə instinktiv olaraq, vəhdət axtarırdı, lakin o, bu iki dünyadan, iki mühitin bir-biriylə əlaqədar olduğunu ilk dəfə aydınlaşdırıldıqda istar-İşməz təaccüb etdi. O, kitablardan götürülmüş ülvî fikir və duygular sayasında nəcibləşirdi. O, indi amindi ki, Ruf və onun ailəsinin mansub olduğu küber dairələrdə bütün kişilər da, bütün qadınlar da məhəz bu cümlədən və duyurlar. Martin indiyədək nə isə çirkəb doli bir bataqlıqda yaşımişdi, indisə tamiz olub yüksəlmək, ali mühitə düşmək istəyir. Hələ uşaqlıq və gənclik çağlarında onu na isə qanlıq, dumanlı bir taşvış daim təqib edib üzürdü. O, nəyinə arxasında baş alb gedir, lakin Rufa rast gelməyinca nə üçün getdiyini özü də anlamadı. İndisə onun üzgünlüyü şiddetlənib bir xəstəliyə çevrilmiş, o, açıq-aydın və qatı başa düşmüdü ki, gözəllik, zəka və məhabbat sorağında gazırmiş.

O, bu haftalar arzında Rufu bir neçə dəfə görüşmüş və hər dəfə qızıl görüş ona ilham vermişdi. Ruf onun danışq dilini və tələffüzünü düzəldir, onunla hesabdan məşğalə keçirdi. Lakin onların söhbatları yalnız dərs möşəğələriylə məhdudlaşmış qalmırdı. Martin kasırlarla, kub köklərlə, qrammatik təhlil və təsiriflərə kifayatlana bilməzdı, cümlə o, hayatda həddindən çox şey görmüşdə, ağıl isə həddindən artıq yetkin idi. Elə anlар olurdu ki, onların söhbatları tamamilə başqa mövzuların üzərinə galib çıxırdı – onlar Martinin təzəcə oxumuş olduğu şeirlərdən, yaradıcılığını Rufun indi öyrənməyə başlığışığı şairdən danışındılar. Qız ona öz sevimli misralarını hündürdən oxuduqda isə o, olmazın bir hazz alırdı. O, dünyada heç bir zaman heç bir qadından belə bir səs eşitməmişdi. Qızın danışığındakı təkçə bir səs kifayətdi ki, Martinin məhabbatı çağlaşın; qızın hər bir sözü onu asdırırdı. Bu səsin malahatı, madaniyyət və manavi nəciblik sayasında ələ edilmiş keyfiyyətləri – çevik, zəngin ahangı insanı valeh edirdi. O, Rufu dinlərkən vahsi qabilə qadınlarının boğazdan gələn səsləri, limanlardakı fahişələrin çıxır-bağılarını, fabriklərin fahle qadınlarının, öz sinfinə mansub qadın və qızların qulağa xoş gəlməyən danışığını xatırlayırdı. Elə o saat Martinin xəyalı işa düşür, neçə-neçə qadın obrazı onun beynində canlanır, buna görə də onlara tutusdurulduğunda Rufun şanı-sövkəti daha parlaq şəfəq saçırı. O yalnız qızın səsindən xoşlanmaqla qalmırdı, hədsiz

bir məmənuniyyətlə düşünürdü ki, Ruf oxuduğu kitabların mahiya-tını darından qavrarıv və poetik təfakkürün gözəlliyyinə bigana qal-mır, dərhal səs verir. Ruf ona "Prinsessa"dan çoxlu parçalar oxumuş və bu zaman o, qızın gözlərini tez-tez yaşlı görmüşdü, cünki qız gözəlliyyi incədən-incecə duyurdur. Belə anlarda ona elə gəlirdi ki, Allaha qədər yüksəlib hər şeyi görür, seyr edir, ona baxarkən və onun səsini dinlayarkən Martin, sanki, hayatın özünü seyr edir və hayatın an güzli sırlarına bələd olurdu. Buna görə də hissisiyyət bu zirvələrinə yüksəldikdən sonra Martin anlamağa başlayırdı ki, bu elə məhabbatdır və məhabbat dünyada an böyük bir hissdir. Martin fikirləşdikcə keçmiş hayat sahnələri, bir zamanlar aldığı bütün naşə, eys-işrat – qadın nəvazışları, qumar, cisməni mübarizə ehtirası galib gözələri öündən keçir və indi varlığına hakim kəsilən duygulara nisbətən bütün bunlar son dərəcə bayağı və alçaq görünürdü.

Ruf baş verən hadisəni anlamadı. Onun məhabbat məsalələrində hələ heç bir tacribəsi yoxdu. Bildiyi na varsə, hamisini kitablardan götürmüdü, kitabları yanan müəlliflərin yaradıcı taxəyyülü isə adı hayat hadisələrini dəyişib, həmişə, nə isə, qeyri-real və gözəl bir şəkəl salır; qızın ağılına galmırdı ki, bu kobud matrosun onun ürəyinə saldığı qışılçım günlərinin birində alışacaq, yolumun üstündə hər şeyi yaxıb-yandıran bir alovə çevriləcəkdir. İndiyədə o, bu alovdan bir dəfə də olsun, yanmamışdı. Məhabbat haqqında Rufun təsəvvürleri sərf mücərrəd məhiyyətdə idи, "məhabbat" sözünün özü isə ona ulduzların munis sayınmasını, dənizin nərin lapalarını, müləyim bir yay gecəsi səhərə qovuşarkən duşan sarın şəhər xatırladırdı. Onun təsəvvüründə məhabbat – məhrivanlıq, sədaqət deməkdi, çıçəklərin atrıyla dolmuş və şəfqətli bir asayışdən aşib-dəşən toranlıq, sükut içərisində sevgilinin qulluğunda durmaq deməkdi. Ruf məhabbatın vulkan kimi püşkürən firtinalarından, insan qəlbini yandırb külə çevirən dəhşəti atasından bixabərdi. Onun dünyadakı güclü qüvvələr, öz içərisində gizlənmiş qüvvələr haqqında heç bir təsəvvürü yoxdu, hayatın dərinlikləri xərif xülyə dumanları arxasında itib gedirdi. Atası ilə anasının ar-arvad kimi, bir-birinə məhrivan münasibəti onun üçün məhabbat aləminin ideali idi; buna görə də Ruf sakit oturub gözlayırdı ki, zaman keçəcək, bir gün galacak, heç bir hayacan və sarsıntı keçirmədən sevdiyi adamlıa dinc, bирgə yaşa-maşa başlayacaqdır.



Belalikla, qız Martin İdenə yeni bir şey kimi, qariba, müstasna bir xılqat kimi baxır, oğlanın onun qalbində oyadığı qeyri-adı duyuşları isə bu yeniliklə və müstasnlığa bağlayırdı. Bu, təbii idi. Qız heyvanxanada vahsi heyvanlarla baxıldıqda və ya firtınanın təzyiqi altında ağaların ayıldığını gördükdə, həmçinin şimşək çaxarkən sakandıkdə eyni şəyleri hiss edirdi. Bu qəbilden olan hadisələrdə nə isə kosmik (böyük) bir cahat, şübhəsiz, Martinin özündə da kosmik bir xüsusiyyət vardı. O, qızə dənizlərin nəfəsini, ucsuz-bucaqsız torpaqlarıntı intəhasızlığını ərməğan gatırımdı. Tropik ölkələrin istisi onun üzündə dərin izlər buraxmışdı, dəmir kimi möhkəm əzələlərində isə azalı hayat qüvvəsi çarpırdı. Martinin bədəni, Rufun görüş dairəsinin hüdudları xaricində bilinməz, qəddar insanlar və amansız əməllər dünyasında aldığı yaralardan başdan-başa çapılıq-çapılıq idi. Bu, həla ahilədirilməmiş bir vahsi idi, odur ki, qız gizlində bu vahşının mütiliyindən razi qalib qürələndi; Rufun qalbinde bu vahşini əhiləşdirmək arzusu doğdu. Bu, qeyri-şüüri bir arzu idi, buna görə da Rufun ağılına gəlmirdi ki, ondan an kamıl insan hesab etdiyi atasına oxşayan bir şəxsiyyət yaratmaq istəyir. Dünyadan bixəbər olan bu qız başa düşmürdü ki, oğlanın onun qalbində doğurduğu coşqın hissisi mahəbbətdir, elə yenilmez bir qüvvədir ki, kişiylə qadının dünyalarından keçib bir-birinə qovuşmağa sövq edir, marallan hövrə galarkən bir-birini buynuzlayıb öldürmeye məcbur edir və bütün canlıları birləşməyə, bir-birinə bağlanmasığa təhrik edir.

Martinin süratlı irəliliyi onu son darəcə təəccüblandırdı və aylanırdı. Qız Martında ağılına belə gatırımdı bir qabiliyyəti rast gəlmisdidi. Oğlanın bu qabiliyyəti isə münbət torpaqlarda bitən çıçaklılar kimi, gündən-güne açılırdı. Qız ucadan ona Brauninqi oxuyur, Martin isə şeirlərin aydın olmayan yerlerini gözənlənməz şəkildə şərh etməklə tez-tez onu heyrate salırdı. Qız başa düşmürdü ki, oğlanın hayatı və insanları bilməyə əsaslanan şəhərləri ara-sıra onunkundan daha düz olurdu. Ona elə galırdı ki, Martinin mühəkimaları çox sadalövhür, halbuki oğlanı ulduzlardan da uzaqlara çəkib aparan xəyalının gücü bəzan onu aluda edirdi; lakin qız onun ardında haman uzaqlara gedə bilmər və nə isə anlaşılmaz bir qüvvə ilə toqqusacağından qorxaraq, tir-tir asıldı. Ruf bəzən Martinə royalda havalar çalır, musiqi də onun varlığının an dərin qatlannı sirayat edirdi; Ruf isə bu dərinlikləri ölçə bilmirdi. Çiçək günəşin şüaları altında açıldığı kimi, Martinin da

musiqi sədalarını dinlərkən qalbi açılırdı; çox çəkmədi ki, o, matrosların rəqs yüksəcqalandırmaçılardan musiqin titrək ritmlərini, qulaq batırma səslərini unutdu və Rufun sevdiyi klassik repertuarı qiymətləndirməye alırdı. Lakin bütün burlara baxmayıaraq, Vaqnerə nə isə demokratik bir həvəs bəsləyir, xüsusən Rufun izahatından sonra "Tangeyer" in uvertürasından daha çox xoşu galırdı. Elə bil ki, bu uvertüra onun hayatını aks etdirən lövhələrə çevrilirdi. Martin üçün öz keçmiş, mahəbbət ilahası Veneranın yelkəni leytmotivində təcəssüm edir, Rufu isə o, sayyahların xoru ilə əlaqələndirirdi; belə görünürdü ki, Vaqnerin tərənanalar onu öz qanadlarında xayali ruhlar saltanatına aparır; bu saltanatda isə xeyirlə şər azəli qovğadadır.

Martin bəzən suallar verirdi, buna görə də bərdən qızə elə gəlirdi ki, özü da musiqini yanlış başa düşür. Ancaq qız oxuyarkən o heç nə soruşmurdu. O, hörmətə, parastişla susaraq, Rufun tamiz zil sopranoşunu dinləyir və ona elə galırdı ki, qızın könlündən axib galan taranaları eşidir. Yenə də təzad təşkil edən özgə hayat sahələrini – fabrik qızlarının cir, ciyiltili səsə oxuduqları mahnları və liman meyxanalarında acıdıl, keflı qadınların xırılıtlı ularşmalarını xatırlayırdı. Martin üçün çalıb-oxumaq qızın xoşuna galırdı. Əslində, qız canlı insan qalbinə ilk dəfə rast galırdı; həm də bu alam elə yumşaq və tez təsirə uyğun idi ki, onu müəyyən formaya salmaq başdan-başa ləzzətdi. Rufa isə elə galırdı ki, Martinin mənəvi aləmini formaya salır və buna görə də həmin işi an nəcib niyyatlıları görürdü. Bundan əlavə, Martinla bir yerdə olmaq Rufun xoşuna galırdı. Martin dəha onu qorxutmurdu. Əvvəllər qız oğlanın önünde deyil, bərdən-birə öz könlündə doğan nə isə başqa bir şey olduğunu, doğrudan da, qarışq bir qorxu keçirirdi, lakin indi bu qorxu hissi keçmişdi. Qız özü də sezmədən Martinə müəyyən dərəcədə yiya durmağa başlamışdı. Digər tərəfdən, Martin onu carlıdırırdı, hayata qaytarırdı. Qız universitet maşqalalarına həddindən çox vaxt sərf edirdi və buna görə də aydınındır ki, onun üçün bəzən tozlu kitablardan ayrılmak və Martinin illiklərinə ikişmiş dəniz külayının sarın cərayanına baş vurmaq faydalı idi. Qüvə! Balı, ona qüvə lazımdı, oğlan isə alıcınlıq edib, öz tükənmiş qüvvə ehtiyatını onunla bölüşürdü. Onunla bir otaqda olmaq, qapının ağızında onu qarşılıqla artıq Ruf üçün dərinlən, bütün köksüylə nəfəs almaq deməkdi. Martin getdiyikdən sonra isə Ruf ikiqat qüvvə ilə kitablara girişirdi.



Ruf, Brauningi çox gözəl biliirdi, lakin heç bir zaman ağlına galmamışdı ki, insan könlü ilə aylanmak təhlükəlidir. Onun Martinə qarşı marağı ni qədər artırdısa da, oğlanın hayat tərzini dəyişməyi bir o qədər siddətə arzu edirdi.

Bir gün onlar grammatika ilə də, hesabla da, poeziya ilə də lazıminca maşğıl olduqdan sonra Ruf söz açıb dedi:

— Lap Mister Betlerini götürün. Əvvəllər nadan yapışmışsa, əli boşça çıxmış, bəxti gatırmırı. Onun atası bankda kassir işləmiş, lakin bir neçə il xəstə yatıldıqdan sonra Arizonada vərəmdən ölmüş, beləliklə də, o zamanlar, sadəcə Çarlız Betler adlandırılınan indiki mister Betler tak-tanhə qalmışdı; onun atası Avstraliyada anadan olubmuş, buna görə də, tabii ki, Kaliforniyada qohum-qardaşı yox imiş. Mister Betler mana bir neçə dəfə bundan danışmışdır. O deyirdi ki, matbəyə işə girmiş və ilk vaxtlar həftədə üç dollar qazanmışdır. İndi isə onun illik gəliri otuz min dollarıdır. O, bunu necə alda etmişdir? O, namuslu olmuş, zahmatlı sevmiş və pulun qadrını bilməmiş. Mister Betler, adətən, cavan oğlanların çox sevdiyi əyləncələrə uyğamışdı. O, na cür məhrumiyyət bahasına olursa olsun, hər həftə bir qədər pul geriye atmağa qərar vermiş, bu qaydaya emal etmişdir. Əlbəttə, aradan çox keçməmiş üç dollardan daha artıq zəhməthəqqi almışa başlamış və qazancı artdıqca ehtiyatı da artmışdır. Gündüzləri işləmiş, işdən sonra isə axşam məktəbində oxumuşdur. O, həmişə galacayı düşüñürdü. Sonra axşam kurslarına davam etməyə başlamışdır. O, on yeddi yaşında ikan mürəttib olmuş və yaxşı maaş almışdır, lakin söhratparası olduğunu görə "Bir parça halal çörayı var – bəsdir", — deyə düşünməmiş, məsəbə çatmaq istəmiş və galəcək xatırınə hər cür qurban verməyə hazır olmuşdur. O, vəkil olmayı qərara almış və atamın kontorunda, fikir verirsinizmi, həftədə dörd dollara kuyerlik etməyə başlamışdır. Lakin o, qənaatçılığın öyrənmiş və hətta bu dörd dollardan belə ayırb yığmağı bacarmışdır.

Ruf nəfəsinə dərmək və Martinin bu söhbatə necə baxdığını bilmək üçün biranlıq sözüne ara verdi. Martinin üzündə mister Betlerin taleyi qızığın bir maraq əks olunurdu, lakin qəşən bir azca çatılmışdı.

O:

— Yəqin, bir qədər çatınlık çəkib, — dedi. — Həftədə dörd dollar! Bu pulla çox da əl-qol aça bilməzsən. Mənim özüm mənzilə və yeməyə həftədə beş dollar verirəm, buna baxmayaraq, Allaha and

olsun ki, yaxşı bir gün görmürəm. Yəqin, o, it kimi yaşamışdır. Yemək içməyi də, görünür ki...

Qız onun sözünü kesərək:

— O, pilətədə özüne xörək hazırlayırmış, — dedi.

— Yəqin ki, baliqlovyan gamılardakı matroslar kimi yemək-içməyinə çox pis baxmışdır, bu da o deməkdir ki, bundan da pis ola bilmez.

Qız coşqunluqla səslənib:

— Lakin bir görün indi nələri vardır! — dedi. — Axi o, indi cavanlıqda dözdüyü bütün məhrumiyyətlərin əvəzini bira-beş çıxa bilar.

Martin sinayıcı nəzərlə ona baxdı. Sonra etiraz edərək dedi:

— Bilirsiniz, na var. Sizin mister Betler, manca, hayatdan daha ləzzət ala bilmir. Aradan gəlib-keçmiş illarda yemək-içmək səridən o qədər korluq çəkmışdır ki, indi, ehtimal ki, mədəsi xarab olmuşdur, heç bir şəyə yaramır.

Qız onun baxışlarını tab gatırmayıb gözlərini çəkdi.

— Mərc galırəm ki, onun katar xəstəliyi var.

Qız razılışaraq:

— Hə, — dedi, — lakin...

Martin sözüne davam edərək:

— Bir də, yəqin ki, qoca yapalaq kimi açıqlı və qaraqabaqdır, otuz min dollardan isə heç də ürəyi açılmır. Yəqin ki, atrafindakı adamlar deyib-güləndə onun xoşu galmır, onlara baxa bilmir. Belədir, yoxsa yox?

Qız təsdiq aləməti olaraq başını tərpətdi və tələsik izahat verməyə başladı:

— Lakin bu, ona heç lazım da deyil. O, təbiətən qaradınmaz və ciddi bir adamdır. O, həmişə belə olmuşdur.

Martin:

— Bir gal olmasın! — deyə səsləndi. — Həftədə üç, ya dörd dollara dolanan adam bundan yaxşı olmaz; cavan oğlan özü bışır-düşür eləyir ki, pul yişşin! Gündüzlər işləyir, gecələr oxuyur, bircə onu bilir ki, alləşib-vuruşsun, bir dəfə də olsun, aylanır, heç bir vaxt gəzməyə çıxmır, balıq, heç gəzməyə necə çıxarlar, onu da bilmir. Oho! Bu otuz min onun elinə çox gec gəlməşdir.

Martinin canlı təsəvvürü bu qənaatçılıq oğlanın hayatını dərhəl bütün təfərruatı ilə, həmçinin son nəticədə onu ilə otuzməntlik galıra gatırıb çıxaran mahdud hayatı yoluñ gözləri qarışında canlandırdı.



Çarlı Betlerin bütün düşüncə və hərəkətləri, ekranda olduğu kimi, onun gözleri öntündən galib keçdi. Martin alava edərək dedi:

– Bilirsiniz, nə var, manım ona, sizin mister Betlerə, yazığım gelir. O zamanlar çox cavan olmuş və özü da başa düşməmişdir ki, hamın otuz minin xatırına özünün bütün hayatı özündən oğurlamışdır. İndi isə hamın otuz minndən heç bir farah duymur. Onda dala atlığı on sentə, tutaq ki, usaqlıqla nabat, ya qız, ya da balkona bilet ala bilərdə, indi bu otuz minə onları da ala bilməz.

Martinin bu cür mühakimələri həmşə Rufu bir qədər heyratla gətirirdi. Bu, qız üçün nəinki yeni bir şey idi və onun baxışlarına uyğun galmirdi, ham da bu mühakimələrdə müayyan bir haqiqət olduğunu o, dumanla da olsa, başa düşürdü; hamın haqiqət dünyə haqqında Rufun bütün təsəvvürlərini alt-üst edə bilər və ya asaslı şəkilə dəyərsidir. Qızın iyirmi dörd yox, on dörd yaşı olsayıd, bəlkə də, Martinin təsiri altında öz aqidəsini, baxışlarını dayışardı. Lakin qızın iyirmi dörd yaşı vardi və bundan əlavə, o, təbiəti etibarilə, mühafizəkardı, bir də ki doğulub böyüdüyü mühitini hayat və təfəkkür tərzinə həddindən artıq almışdı. Düzdür, səhbat zamanı Martinin orijinal mühakimələri bazan onu təntidirdi, lakin qız bunları oğlanın şəxsiyyət və tələyinin orijinallığı ilə izah edir, tez-talasik xatırından silib atmağa çalışırı. Ançaq buna baxmayaraq, Rufunun razılışmasa da, danışarkan oğlanın səsindəki inam, gözlərinin parıltısı və üzünün ciddi ifadəsi həmşə qızı həyacanlandırır və ona doğru cəzb edirdi. Qızın ağılına belə gəlmirdi ki, ona yabançı olan bir aləmdən gəlmiş bu adam ara-sıra onun dərrakəsi üçün həddindən artıq dərin olan və görüş dairəsinin hüdudlarını aşib kənarə çıxan fikirlər söyləyir. Bu görüş dairəsinin hüdudlarından kanarda qız dünyəni təsəvvürünə gətirə bilmirdi, lakin mahdud ağıllı adamlar mahdudluğunu yalnız başqalarında görürler. Beləliklə, qız öz görüş dairəsini çox geniş hesab edir və hər dəfə Martinlə öz arasında fikirayılığı başlanan buna oğlanın mahdudluğunun nəticəsi kimi baxır, hadisələrə öz gözləriyle baxmağı ona öyrətməyi və onun görüş dairəsini genişləndirib özünüküna çatdırmağı arzulayırdı. Ruf:

– Dayanın, man hələ sözümüz qurtarmamışam, – dedi. – Mister Betler, atamın dediyinə görə, az rast gəlinən bir qeyrat və səyələ çalışmış. O, həmşə başqalarından öz qeyri-adi iş qabiliyyəti ilə seçilmiş, işə heç vaxt gecikməmiş, aksinə, çox tez-tez vaxtından

əvvəl gələmiş. Lakin buna baxmayaraq, vaxta da qənaət etmək yolunu tapıbmış, özünün hər boş dağıqasını elma sərf edilmiş. O, mühasibatı, makinada yazmağı öyrənmiş, stenoqrafiya darsı almış və bunun əvəzində gecələr öz müəlliminə, tacribəyə ehtiyacı olan məhkəmə xəbarları zaman müxbirə matnlər dikta etmişdir. Aradan bir az keçmiş o, kuryerden dönbüb klerk olmuş və müəyyən manada, təyi-barabarı olmayan bir adama çevrilmişdir. Manım atam onun əsl qiymətini vermiş və görmüşdür ki, bu adamin böyük galəcayı vardır. O, atamın məsləhətiylə hüquq məktəbinə girmiş, vəkil olmuş və kontora artıq kiçik ortaq sıfətiylə qayıtmışdır. Bu, görkəmli adamdır. O, Birləşmiş Ştatlarda senatda təklif olunan yerdən indiyadək bir neçə dəfə imtina etmişdir, istəsəydi, Ali məhkəmənin üzvü olardı. Belə bir hayat yolu bizim hamıımıza iham verməlidir. Bu hayat sübut edir ki, inadkar və iradəli adəm tətüşlərindən çox yüksəklərə qalxa bilər.

Martin İden tamamilə səmimi bir şəkildə razılaşaraq:

– Ha, o, görkəmli adamdır, – dedi.

Bütün bunlara baxmayaraq, qızın söhbətindən nə isə onun hayat və gözəllik haqqında təsəvvürlərinə uyğun galmırıldı. O, mister Betlerin düzəldiyü məhrumiyyət və maşəqqətləri heç bir vəchlə lazımlıca doğrulda bilmirdi. Əgər mister Betler bu məhrumiyyət və maşəqqətlərə qədənə mahabbət xatırına və ya gözəlliyyə maftunluq namına dözsəydi, Martin onu başa düşərdi. Mahabbət dalisi olan bir gənc ildə otuz min dollara görə deyil, bir öpüşə görə canını vera bilərdi! Mister Betlerin çatdığı mənsəbdən nə isə mərhamət doğuran, miskin, xırda bir cəhət vardi. Otuz min dollar, albatta, yaxşı puldur, lakin katar xəstəliyi və hayatın nemətlərindən şad-xürrəm ola bilməmək onun qiymətini heçə endirirdi.

Martin bu mülahizələrinin çoxunu açıb Rufa dedi və bununla da, qızı bir dəbu bu qənaətə gətirdi ki, oğlanı yenidən tərbiyə etmək işləyə maşğıl olmaq lazımdır. Rufda səciyyəvi bir fikir mahdudluğunu vardi; bu, elə bir fikir mahdudluğu idı ki, insanların yalnız öz irqlərinin, dini və siyasi aqidələrinin münasib və dürüst olması, dünyani başına götürmiş qalan adamların özlərindən qat-qat aşağıda durması aqidəsinə gətirib çıxarıır. Bu, elə bir fikir mahdudluğu idı ki, qədimlərdə yaşmış qoca yəhudini anadan qادın doğulmadığına görə Allaha şükür etməyə təhrif edirmiş, indi isə din təbliğatçılarını öz



Allahını bütün insanlara sırmak için yer üzünü qarış-qarış gazib dolanmağa məcbur edir. Eyni fikir mahdudluğu Rufa belə bir arzu təlqin edirdi ki, tamamilə başqa hayatı şəraitində böyümüş bu adamı götürsün və öz dairəsinə mənsub adamların timsali əsasında yenidən yaratsın.

## DOQQUZUNCU FƏSİL

Martin İden deniz safarından qayıdır, bir aşiq sebirsizliyi ilə təslik Kaliforniyaya çatmaq istəyirdi. O, səkkiz ay bundan əvvəl, var-yoxunu xərclayıb Solomon adalarının naməlum bir yerində basdırılmış xəzinəni axtarmağa gedən gəmiyə işa girmişdi. Uzun və əbəs axtarışlarından sonra bu təşəbbüsün baş tutmadığı etiraf edilmişdi. Avstraliyada gəminin heyatiyla haqq-hesab çürüdümüş, Martin işa San-Fransiskoya gedən gəmiyə dərhal işa girmişdi. Bu səkkiz ayda o, quruda daha çox qalmaq üçün nəinki yalnız lazımcı pul qazanmış, ham da, bundan eləvə, həmişə vaxt tapa bildiyi məşğalalarında xeyli irəlləmişdi.

Martinin iti ağılı vardı; bir də ki fitri tərsiliyi və Rufa olan məhbəbəti də ona kömək edirdi. O, Rufdan aldığı qrammatika darslılığını bir neçə dəfə dərindən öyrənmiş və nəhayət, fənni əsaslı surətdə qavramışdı. O, indi matrosların danışığındakı yanlışlıqları sezir, sözləri tələffüz edarkən və cümlə qurarkən onların buraxdıqları səhvələri üzəyində düzəldirdi. Martin sevinçle sezirdi ki, qulağı sözə çox hassas olmuş və özündə xüsusi olaraq qrammatikanı duyma qabiliyyəti yaranmışdır. Adət etmədiyindən, bəzən özü də çəşib qeyri-ixtiyari olaraq, yanlış ifadələr işlətdiyinə baxmayaraq, danışq dilindəki har cür nöqsan, saxta bir akkord kimi, ona pis təsir edirdi. Görünür, ifade nöqsanlarından birdəfələk yaxasını qurtarmaq üçün Martina vaxt lazımdı.

O, qrammatikanı axıra çıxıb, lügətdən yapışdı və öz söz ehtiyatına gündə iýirmi söz əlavə etməyi bir qanun kimi qəbul etdi. Bu, çox da asan bir iş deyildi. O, növbədə və ya sükan arxasında durarkən öyrəndiyi sözləri takrər edir və onları amallı-başlı, dürüst tələffüz etməyə çalışırı. O, Rufun bütün nəsihatlarını xatırlayır və aradan bir az keçmiş görürdü ki, ingiliscə zabitlərin özlərindən də, bütün bu macaraya pul

qoyan, kayıtlarda oturmış centimənlərdən də daha təmiz və dürüst danışmağa başlamışdır; oğlan, tabii ki, buna təcəccüb edirdi.

O, bəlqəlinən kimi ifadəsiz gözləri olan norveçli kapitanın təsədűfi olaraq Şekspirin külliyyatını gördü. Tabii ki, kapitan bu əsərləri bir dəfə də olsun, vəraqlamamışdı; Martin işa kapitanın alt paltarlarını yumaq razılıq verib, həmin qiymatlı kitablardan istifadə etməyə icazə aldı. O, faciələrin, xüsusiələ, xoşuna galan ayrı-ayrı parçalarını əsanlıqla yadında saxlayırdı və bir müddət Şekspira o qədər valeh olmuşdu ki, bütün aləmi Yelizaveta teatr obrazlarında və formalarında tasavvür edir, fikirləri isə öz-özülüyündə qafiyasız seir məcrasına düşürdü. Bu, Martinin eşidib-qavramaq qabiliyyəti üçün faydalı bir maşq olmuş və onun danışığına bir çox köhnəlmış, azaz işlənan ifadələr gördürdünə baxmayaraq, ona ingilis dilinin nəcibliyinə qiymat verməyi öyrətmİŞdi.

Martin bu səkkiz ayı səməralı keçirmişdi. O, öz söz və fikir ehtiyatını daha da zənginləşdirmiş, özüne isə də yaxşı bələd olmuşdu. O, bir tərəfdən, fağır-fağır öz nadanlığını başa düşüb etiraf edir, digər tərəfdən isə, özündə böyük qüvvələr duyurdu. O, özü ilə yoldaşan arasındakı böyük fərq görür, anlayırı ki, bu fərq nailiyətlərdən dərhaçox qarşısındaki imkanlardadır. Onun gördüyü işi yoldaşları da görə bilirdi, lakin ona isə daxili bir hiss ona deyirdi ki, o dəha çox şəxə qadır. O, dünyanın gözəlliyini son dərəcə itibar həssaslıqla qavrarıv və istəyirdi ki, özü ilə birlikdə Ruf da bu gözəlliyi seyr edib həzz alsın. O, Rufa Sakit okeanın əzəmətini təsvir etməyi qət etdi. Bu fikir Martinin qəlbində coşqun bir yaradıcılıq arzusunu doğurdu; o, dünyanın gözəlliyini tək tək Rufa bildirməklə kifayatlanmak istəmədi. Buna görə da bərdən-bər ağlına parlaq bir fikir gəldi; əsər yazacaqdır. O, elə adamlardan biri olaçaqdır ki, dünyaya o adamların gözlərlə baxır, onların qulaqları ilə eşidir, qalblarıyla duyur. O, Şekspir kimi hər şey: şeir də, nəşr də, roman də, oęçər də, pyes də yazacaqdır. Əsl karyerə budur, bundan eləvə, bu yol birbaşa Rufun qəlbini gedir. Axi adıbları dünyadan nəhənglidirlər; ildə otuz min dollar gəliri olan və istəsəydi, Ali məhkəmənin üzvlüyünə keçə bilən mister Betler hara, bu nəhənglər hara!

Başında təzəcə doğmuş bu fikir Martinin bütün varlığına hakim kasiıldı və o, San-Fransiskoya döñarkən bütün yolu, sənki, yuxuda keçdi. O, öz qüvvəsini anladığından və hər işə qadir olduğunu



duyduğundan xumar olmuştu. Dünya adlanan büyük okeanın qulaq cingildən yalnızlığı içerisinde hadisələr perspektiv kasıb etmişdi. O, ilk dəfə olaraq, Rufu da, onun içarısında yaşadığı mühiti də aydınca gördü. Bu mühit onun üçün hiss edilən, konkret bir formaya büründü; o, həmin mühiti, sənki, əlində tutar, dörd bir yana çevirib nəzardən keçirə bilərdi. Bu mühitdə bir çox şəyər anlaşılmaz və dumanlı idi, lakin Martin təfərrüata yox, ümumi bütöv mənzərəyə baxır və eyni zamanda bütün bunları əle keçirmək əşləsini görürdü. Yazmaq! Bu fikir atasını onu yandırıb-yaxırdı. O, evə qayğıdan sonra dərhal yazmağa başlayacaqdır. Hər şeydən əvvəl, dəfənən axtaranların saflarını təsvir edəcəkdi. Sonra hekayesini, Rufu baradə bir söz demədən, San-Fransiskoda çıxan jurnallardan birinə gəndəracak. Qız isə onun adını matbuat sahifələrində gördükde həm heyrət edəcək, həm də sevinəcəkdir. O eyni zamanda həm yaza, həm də oxub yörənə biler. Axi bir gecə-gündüzdə iynemi dörd saat vardır. O, yenilməzdir, çünki çalışmağı bacarır, buna görə də bütün qalalar onun öündə dayana bilməyərək uğub dağılır. O daha adı bir matros sıfatılı dənizlərdə üzülməli olmayaçaqdır; o, birdən özüna gəmi aldığı gözləri qarşısına getirdi. Axi öz şəxsi gəmiləri olan yazıçılar var. O, özünü cilovlayaraq düşüñürdü: albəttə, müvafiqiyət dərhal alda edilmiş, oxub yörənməyi davam etdirmək üçün ilk vaxtlar öz yazılırla ilə, heç olmasa, kifayət qədər pül qazansa, bu da pis deyil. Galacəkdə isə çox, qeyri-müəyyən bir vaxt keçidkən, Martin təlimi başa vurduğandan və hazırlığından sonra böyük əsərlər yazacaq, adı da dildən-dilə düşəcəkdir. Lakin bundan da vacib, an vacib şəyərlər-dən intahasız dərəcədə vacib odur ki, yalnız o zaman, nəhayət, Rufa layiq olacaqdır. Şöhrət yaxşı şəydir, lakin Martin bu xəyalları öz ürəyində şöhrət xatirinə yox, Rufun xatirinə baslayıb yaşadırdı. O, şöhrət axtaran deyildi, yalnız mahbəbdən dali-divanə olmuş bir gəncdi.

Martin cibi pulla dolu Orländə qayıdış, yənə Bernard Higginbottomın evindəki daxmasına çəkildi və işə başladı. O, sefərdən qayıdığının Rufa xəbər vermedi, yalnız dəfənən axtaranlar haqqında öcerkini yazıb qurtardıqdan sonra qızın yanına getməyi qat etdi. Varlığını büryan yaradıcılıq hayacanı bu möhletə dözməkdə ona kömək edirdi. Bundan əlavə, Martinin yazdığı hər bir cümlə qızı ona daha da yaxınlaşdırındı. O, öcerkiniň həcmini bilmirdi, lakin "San-Fransisko icmalçısı"nın bazar günü buraxılan əlavədə çap olunmuş ikisəhifəlik

öcerkdəki sözləri sayıdı və bunu əldə əsas götürməyə qərar verdi. Martin ara vermadan işləyərək, üç günün içarısında öcerkini qurtardı, sonra asan oxunsun deyə, iri-iri hərflərlə, diqqət eda-edə onun üzünü köçürdü və elə işin bu yerində bərdən-bira kitabxanadan aldığı adəbiyyat dərsliyindən öyrəndi ki, sən demə, dünyada abzalar və dırnaqlar da varmış! Isə hec bunu ağlına da gətirməmişdir! Martin elə həmin saat oturub, daim dərsliyə baxa-baxa öcerkin üzünü yenidən köçürməyə başladı və bir günün içarısında inşa yazı haqqında o qədər məlumat aldı ki, adı məktəblı onu bir ildə də ala bilməzdi. O, ikinci dəfə öcerkin üzünü köçürdükdən və alyazmasının ehtiyatlı lülələdikdən sonra qəfildən bir qəzətdə yeni başlayan müelliflər üçün qaydaları oxudu. Həmin qaydalarla deyilərki, alyazmasının lülələmək olmaz və varaqın yalnız bir kananında yazmaq lazımdır. O, hər iki qaydani pozmuşdu. Lakin daha bir xəbər də oxub yörəndi ki, en yaxşı jurnallarda kiçik bir sütuna görə on dollar verirlər. Martin üçüncü dəfə alyazmasının üzünü köçürərkən hey on sütunu on dollara vurur və bununla da özüne tasallı verirdi. Hər dəfə eyni nəticə – yüz dollar alındı və buna görə də Martin qat etdi ki, bu, matros xidmətindən qat-qat faydalı işdir. Əgər o, dalbadal iki dəfə çəşməsaydı, hekaya üç günün içarısında hazır oları. Üç günde yüz dollar! Bu qədər pul qazanmaq üçün Martin gərək üç ay dənizləri gəzib dolaşdıyı. Əgər yaza bildiyin halda, ağır-azıyyatlı matros işinə dözürsənsə, deməli, səfəhsən. Lakin Martinin gözündə pulun bir o qədər də qiyməti yoxdu. Pulun üstünlüyü yalnız onda idi ki, boş vaxtı olurdu, abırı bir kostyum almağa imkan tapırdı; bütün bunlar isə, külli halında götürüldükdə, Martini, onun hayatını alt-üst edib, bu hayatı ilham qaynağına çeviren boylubuxunu solğun qızı yaxınlaşdırımlı idi.

Martin alyazmasını iki bir zərfə qoymuş, zərfin ağızını bağladı və "San-Fransisko icmalçısı"nın redaktoruna göndərdi. Ona elə gəldi ki, redaksiya göndərılan bütün yazılar dərhal naşr edilir. Buna görə də öcerki cümlə günü göndərdiyindən onun bazar günü çıxacağıını gözləyirdi. Özünün qayıtması barədə Rufa bu şəkildə xəbər çatdırmaq daha xoş olar. O elə bu bazar günü Rufun yanına gedəcək. Bununla belə, onun başına daha yeni bir fikir galmişdi. Oğlan uşaqları üçün macəra sapkısında hekaya yazıb "Gəncliyin yol yoldaşı" həftəliyinə göndərmək istədi; həm də bu fikir Martina son dərəcə alverişli, doğru,



ağılı va eyni zamanda büyük iddiadan xali bir fikir kimi göründü. O, qiraatxanaya getdi va "Gencliğin yol yoldaşı"nın bir neçə komplektini gözden keçırdı; malum oldu ki, bu haftalıkda büyük hekaya və povestlər hissə-hissə nəşr olunur, har hissə, təqribən, üç min sözdən ibarət olur. Har povest beş, hətta baziləri isə dalbadal yeddi nömrədə naşr edilir; Martin da bu müləhizaları əsas götürməyi qat etdi.

Bir dəfə Martin balinaovlayan gəmida Arktikaya səfər edirdi; səfər üç il davam etməli idi, lakin yanın ildən sonra qurtardı, çünki gəmi falakata uğramışdı. Martında qızığın xəyal olduğuna baxmaya-raq, ürəyində həqiqətə böyük eşq bəsləyirdi və buna görə da yalnız bildiyi şeylərdən yazmaq istayırdı. O, balina ovunu çox gözəl bilirdi və faktik materiallara əsaslanaraq, hekayesini iki yeniyetmə oğlan uşağının uydurulmuş sərgüzaşlılarından başlamağı qarara aldı. Bu, çətin deyildi; Martin cümlə ertəsi axşam üç min sözdən ibarət olan birinci hissəni yazıb qurtarmış, bununla da, Cimə böyük kef vermiş və mister Higginbotamin ailədə peydə olmuş "cızma-qaraçı" haqqında massxarayla danişib sözlətəməsinə səbəb olmuşdu.

Martin susur və yalnız məmənnüyyətlə düşünürdü ki, yeznasi "İcmalçı"nın bazar günü nömrəsini açıb dəfənən xartaların ocerkinin oxuyunda heyrat galacakdır. O, bazar günü sahər tezden qəzeti götürmək üçün baş qapıya özü düşüb getdi.

O, nömrəni bir neçə dəfə diqqətən nəzərdən keçırdı, sonra bükübü yerinə qoydu, ürəyində sevindi ki, özünün ilk yazıçılıq təşəbbüsü haqqında kimsəyə bir söz deməmişdir. Aradan bir az keçidkən sonra fikirləşib bu qarara gəldi ki, hekayənin matbuatda çıxmazı günü barədə sahəvə yol vermişdir. Bundan əlavə, onun ocerkində aktual heç bir şey yoxdu və ehtimal ki, redaktor əvvəlcə ona öz müləhizalarını yazmaq qərarına galmışdı.

Sahər yeməyindən sonra yənə povestlə maşğıl oldu. Lügətə və ya adabiyət dərsliyinə nəzar salmaq üçün çox tez-tez işinə ara verdiyinə baxmaya-raq, sözler Martinin qəlamından ardi-arası kasılmadan axıb töküldü. O, bəzən bu fasılələr zamanı yazdığı fəsli döñə-döñə oxuyur, özüna təsəlli verərək düşünürdü ki, böyük yaradıcılıq isindən ayrılsa da, əvəzində, bu müddətdə yazmaq qaydalarını mənimşəyir, həm də öz fikirlərini ifadə və izah etməyi öyrənir. O, şər qanşana qədər yazar, sonra kitabxanaya gedir və axşam saat ona kimi, yəni kitabxana bağlananına kimi haftalık və aylıq jurnalları

töküb arasındaırı. Onun bu həftə üçün tutduğu program belə idi. O, har gün üç min söz yazar və hər axşam kitabxanaya gedib jurnalın varəqləyir, naşirlərə hansı şeirlərin, povestlərin, hekayələrin xəş gəldiyini aydınlaşdırmağa çalışırı. Bir şəyə şübhə yoxdu: o, sysiz-hesabsız yazıçıların yazdıqlarının hamisini yazmaq qadirdi. Hətta daha irəli gedib deyirdi: mənə vaxt verin, onda elə şəyər yazım ki, siz ömrünüzdə onları yaza bilməmisiniz və bilməyacəksiniz; qonarlar haqqında "Kitab bülleteni"ndəki məqaləni oxuyunda ürəyi açıldı; həmin məqalədə deyildirdi ki, Kiplinq har söza bir dollar alır, yeni başlayan yazıçılara isə (bu, Martini, xüsusilə, maraqlandırırdı) birinci daracalı jurnalda har söza görə aži iki sent verilir. Şübhəsiz ki, "Gencliğin yol yoldaşı" birincidaracalı jurnalda və belalıda da, gündə yazdığını hər üç min söza görə almış dollar almalı idi, bu isə dənizdə qalan matrosun ikiyılq qazancıdır.

O, cümlə günü axşam povestini yazıb qurtardı. Povestdə düz iyrimi bir min söz var idi. Har söza iki sent hesabından belə götürən, Martin gərək dörd yüz iyrimi dollar alayıd. Bir həftə davam edən işə görə heç da pis qazanc deyildi. Hələ ömründə onun əlinə bir-dan bu qədər pul galmamışdı. O hətta bu qədər pulu nuya və necə xarclamak mümkün olduğunu da başa düşə bilmirdi. Axi bu, çox galırı bir şəhərdir! Gözəl günlər keçirmək üçün tükənməz bir manbadır! O geyinib-keçinməyə, bir çox qəzet və jurnalalla abuna yazılıma, indi dalınca hər dəfə tələsik kitabxanaya getməli olduğu bütün lazımlı məlumat kitablarını almağa qarar verdi. Lakin buna baxmaya-raq, dörd yüz iyrimi dollarдан yənə də çoxlu pul artıq qalırıdı. O, nəhayət, Hertruda üçün xidmətçi tutmaq və Meriyyənə velosiped almaq qərarına galmayınca qalan məbləğdən necə istifadə etmək məsələsi üzərində baş sındırıdı.

Martin qalın alyazmasını "Gencliğin yol yoldaşı" redaksiyasına yolladı və cümlə ertəsi axşam inci ovu haqqında ocerkin planını strafli suradə görür-qoy etdiğindən sonra Rufiqla getdi. O, qabaqcə telefonla Rufa zəng çaldı və qızın özü onun qabağına çıxdı. Elə həmin dəqiqə Martinin aşılılığı tanış qüvvə və sağlamlıq duyğuları qızı culoğladı. Adama elə galırdı ki, bu qüvvə qızı da sirayat edir, qızığın dalğa onun damarlarına yayılır və həyacandan onu tir-tir aşmaya macbur edir. O, qızın əlinə toxunanda və mavi gözlərinin içinə baxanda pörtüb pul-pul oldu, lakin Ruf bunu sezmadı, çünki Martin səkkiz ay günün



altında qalmış, üzü yanıp qapqara qaralmışdı. Lakin yaxalığın oğlanın boynunda sürtüb açıldığı zolağı gün qarası da gizləde bilməmişdi. Odur ki, Ruf bunu görən kimin tabassumunu zorla saxladı. Lakin Ruf Martinin kostyumuna baxanda daha gülmüşüməyə həvəsi da qalmadı. Bu dəfə şalvar lap onun əsynin idil, onu yamanca tuturdı; bu, Martinin sıfarişə tikilmiş ilk kostymu idi; Martin isə bu kostymdə daha boy-buxunlu və zərif görünürdü. Bundan əlavə, oğlanın əlində kepka əvazına, yumşaq bir şlyapa vardi; qız dərhal oğlana buyurdu ki, şlyapanı başına qoysun, görək onu necə tutur və onun xarici görünüşünü təriflədi. Ruf heç bir zaman belə baxtılar olmamışdı. Martindəki bu dəyişiklik onun işidir və bununla qırılanaraq, galacakda da ona neca istiqamət verəcəyini inidindən xayalında gəzdirirdi.

Lakin Rufu ən mühüm görünən bir şey: Martinin danışığında baş vermiş dəyişiklik, xüsusilə, sevindirirdi. O, indi nainki dəha dürüst, həm də çox serbest danışındı, onun söz ehtiyatı da xeyli zenginləşmişdi. Doğrudur, hissyyatqa qapıldıği zamanlar özünü unudub yemədə mahallı, sit sözər iştirətməyə başlayır və söz sonluqlarını yeyirdi; o, bəzən təzəcə öyrəndiyi sözü tələffüz etmək istərkən dili dolaşındı, tutulurdu. Lakin məsələ yalnız ifadələrin dürüstlüyündə deyildi. Onun danışığı getdikcə salışlaşır, o, məzəli, ağıllı sözər iştirəldi, burlar da Rufu son dərəcə sevindirirdi. Onun tabii yumorunu özünü bürüza verirdi ki, buna görə də yoldaşları onu həmişə sevirdilər, lakin Martin əvvəller lazımı qədar münasib sözlər bilmediyindən qızın yanında özünün məzəli danışmaq qabiliyyətini göstərə bilməzdı. Amma indi o, yavaş-yavaş alışmışdı və daha qızın yanında özünü yad bir adam kimi hiss etmirdi. Ancaq o, yenə də haddindən artıq ehtiyatlı tarpanır, məzəli, sərbəst bir tarzdə söhbət aparmağı yenə də Rufun ixtiyarına buraxırdı; doğrudur, ondan geri qalmamağa çalışırdı da, bir dəfə də olsun, sözə başlamاق təşəbbüsünü öz üzərinə götürməmişdi.

O, qızə yazmağa başladığından danışdı, öz planını – qazanmaq və oxumağı davam etdirmək üçün yazmaq istədiyini izah etdi. Lakin onun ümidi qırıldı: Ruf bu plana şübhə ilə yanaşdı, dodaq bützü.

Qız açıqdan-açıqa ona:

– Bilirsinizmi, har çür başqa sənət kimi, adəbiyyat da sənətdir, – dedi. – Mən, albatta, mütaxassis deyiləm, man ancaq hamiya məlum olan həqiqətləri deyirəm. Qabaqcə üç il, bəlkə də, lap elə beş il oxuyub öyrənmədən axı dəmirci də olmaq olmaz. Lakin yazıçılar dəmircilərdən

daha yaxşı qazanırlar və yaqın ki, buna görə də bir çoxları yazıçı olmaq istərlər və hətta qələmlərini də sınayırlar.

Martin:

– Axi siz nə üçün bu fikirdəsiniz ki, məndə adəbi istedad yoxdur? – deyə soruşdu, fikrini belə yaxşı ifadə edə bildiyinə görə ürəyində sevindi; onun xayalı isə dərhal işə düşdü, qonaq otağında gedən bu səhbəti, sanki, kənardan gördü; bununla yanaşı, gözləri öündə əvvəlki hayatından yüzlərca qaba və iyrancı lövhə canlandı.

Lakin bütün bu qarmanınşılıq, rəngarəng hayat lövhələri onun düşüncələrinin cərəyanını pozmadan, səhbətin sürətini azaltmadan bir an içində galib Martinin gözərini öündən keçdi. Martin öz taxayyülünən ekranında bu gözəl, nazlı qızı və özünü, bütün yar-yaraşığı mədəniyyət və yaxşı tərbiyəyə dəlalət edən, rahat bir otaqda, kitablar və tablolar arasında oturub ürəyəyatan qəşəng bir ingilis dilində səhbət edən gördü. Gözü oxşayan, aydın şəfaqları işıqlandıran bu səhna, elə bil ki, ekranın ortasını tuturdu. Ətrafda, ekranın kanarlarında isə, tamamilə başqa səhnələr gözə görünür və gözdən itirdi, o da bir tamaşaçı kimi, bu səhnələr içərisindən seçib istədiyinə baxa bilerdi. Qırmızıya çalan parlaq işq şüalanı ilə aydın olmayan, alətoran duman içərisindən üzə çıxarılan bu səhnələr onun gözərini qarşısında bir-birini avaz edirdi. O, meyxanada tünd viski içən kovboyları görür, ətrafda gedən söyüş dolu kobud danışqları eşidirdi; Martin özü də buradadır, pişəxtanın qabağında dayanıb an qatı mey düşkünlərindən və qalmaqlılardan bir qatra də geri qalmadan içir, söyüş söyür, ya da hisli neft çirağının işığında onları birlikdə masanın arxasında oturaraq, kart paylayır və pul yerinə işlədilən fişkləri cingildədir, sonra o, özünü "Saskvehanna"nın çəni üstündə kürən liverpullu ilə tutuşma başlanmadan əvvəl qurşağı kimi cilpaq, yumruqları düyünlənmiş halda görür; daha sonra tutğun bir sahərcəyi, qiyam qalxan zaman "Con Rocer"sin qana boyanmış göyərtəsi, qırıvla-qırıvla can verən, ölümlə çəkmiş baş köməkçi, əlinde tapanca tüstünlənən kapitan, ətrafda isə lənat yağıdır, qazəbdən üzərlər eybacar hala döşmiş dəstə-dəstə matroslar onun gözünə göründü; sonra o, bu manzaralardan gözünü çəkib yenə parlaq şəfaqları işıqlandıran asas qovşalardan uzaq manzaraşa qayıtdı, yenə Rufu kitablar və tablolar arasında özü ilə səhbət edən gördü; böyük rovalı gördü, bir az sonra Ruf ona bu rovalda havalar çalacaqdır;



özünün dürüst kurulmuş və tələffüz edilmiş bu cümləsini eşitdi: "Axi siz na üçün bu fikrəsiz ki, məndə adəbi istedad yoxdur?"

Qız gülə-gülə etiraz edib dedi:

— Hətta adamın dəmərlik qabiliyyəti olsa belə, məgər bu, kifayatdır mı? Mən heç bir vaxt eşitməmişəm ki, avvalcə talim almadan, şagird olmadan bir kəs dəmərçi olsun.

O:

— Yaxşı, siz mənə nə məsləhət görürsünüz? — deyə soruşdu.  
— Lakin bir şeyi yadda saxlayın ki, yaza bilməcəm, doğrudan da, duyuram. Bunu izah etmək çatdırır, lakin bu, belədir.

Buna cavab olaraq qız dedi:

— Yazıçı olacaqsınız, olmayaçaqsınız, bunun fərqi yoxdur, lakin siz hökmən oxumalısınız. Hansı sanəti seçirsinizsa seçin, siza təhsil lazımdır, həm də bu təhsil təsadüfi deyil, müntəzəm olmalıdır. Siz gərək məktəb gedəsiniz.

— Hə... — deyə Martin sözə başlıdı, lakin qız onun sözünü kasib dedi:

— Onda da yazılılığı davam etdirə bilərsiniz.

O, kobud cavab verərək:

— İstər-istəməz davam etdirməli olacağım, — deyirdi.

— Axi na üçün?

Qız Martina, demək olar ki, narazı halda baxdı: oğlanın inad etməsi, dediyi sözün üstündə durması onun xoşuna gəlmirdi.

— Çünkü bunsuz oxumaq da mümkün olmayıacaqdır. Axi mən yeməliyim, kitab almalyam, geyinməliyim.

Qız gülə-gülə:

— Mən həmisi bunu yaddan çıxarıram, — dedi. — Anadan hazır galirlə birlikdə doğulsayıdnız, na yaxşı olardı!

O cavab verib deyirdi:

— Sağlam olmağı, xəyallar bəsləməyi daha üstün tuturam, galir isə olacaqdır. Mən... xatırına... başqa bir şey xatırına (az qalmışdı, desin ki, "sizin xatırınıza") min cür emallərdən çıxardım.

Qız zarafata salıb, dəhşətə gəldiyini göstərərək, bərkdən dedi:

— "Əməllərdən çıxardım" deməyin! Bu, çox kobud sözdür.

Martin çəşib qaldı, part oldu. O:

— Siz haqlısınız, — dedi. — Zəhmət olmasa, həmisi mənim səhvinim düzəldin.

Ruf təraddüb edərək:

— Mən... mən məmməniyyətə, — deyə cavab verirdi. — Sizdə yaxşı cahətlər çoxdur və mən də istərdim ki, bütün bunların hamısı yaxşı olsun.

Martin qızın yanında yena də dərhal gilpalçığa çevrildi və Rufun ondan istədiyi şeyi yapmasını ehtirasla arzuladı. Ruf isə eyni ehtirasla ondan təsavvüründə ideal hesab etdiyi timsal əsasında bir kişi yaratmaq istəyirdi. Qız ona orta məktəbə qəbul imtahanlarının bazar ertəsi başlanacağına dedikdə Martin elə o saat bildirdi ki, imtahanı verməyə gedəcəkdir.

Bundan sonra qız royalin dalına keçdi, uzun zaman onun üçün çalıb-oxudu. O isə möhtəris gözləri qızə baxır, ondan vəcdə gəlir və heyət edirdi ki, na üçün yüzlərə parəstikar Rufun başına dolanırmı, özü kimi onu dinişmir, özü kimi onun hasratını çekmir.

## ONUNCU FƏSİL

Martin bu axşam Morzlargilda nahara qaldı və Rufun böyük sevincinə sabəb oldu, çünki qızın atasına çox gözəl təşir bağışlamışdı. Söhbət dənizçi sanətindən gedirdi — Martin də ki bunu beş barmağı kimi bildir; Mister Morz isə sonradan onun haqqında rəy söyleyib dedi ki, çox qanacaqlı, aynı və sağlamfırıldır oğländir. Martin kobud sözlər və yanlış ifadələr işlətməməye çalışır, buna görə də yavaş-yavaş danışır və öz fikirlərini daha yaxşı izah edirdi. Nahar zamanı o, birinci defəyə, taqrıban, bir il bundan əvvəlkən nisbatan indi özünü dəhəstə aparırla, lakin tavəzük tarpanı, müəyyən dərəcədə utanırdı; bu isə missis Morzun çox xoşuna gəlir, Martin-dakı dəyişiklik onda ürəyayatan bir heyət doğururdu.

Missis Morz sonradan öz arınə:

— Bu, birinci kişisidir ki, Rufun diqqətinə layiq olmuşdur, — deyirdi. — Qız həmisi kişilərə qarşı elə laqeydilik göstərirdi ki, mən hətta təşvişə düşməyə başlamışdım.

Mister Morz təəccübə ona baxdı. O soruşdu:

— İstəyirsən ki, bu cavan matros qızda qadınlıq hissi oyatsın?  
— İstəmirəm ki, qız qanyıb, sonra torpağı getsin. Əgər Martin iden onda, ümumiyyətə, kişilərə qarşı maraq oyatsa, bu, çox yaxşı olar.



### Mister Morz onunla razılaşaraq:

– Çok güzel – dedi. – Lakin farz edak ki, mənim azizim, bəzən fərziyyələrlə də məşğul olmaq lazımlı gəlir, farz edak ki, o, qızı ümumiyyətlə yox, xüsusan maraqlandırırdı, onda nə olsun?

### Missis Morz güle-gülə:

– Bu mümkün olan şey deyil, – dedi. – O, qızdan üç yaş kiçikdir, bir də ki bu heç mümkün deyildir! Ayrıń yaxşı olar. Sen mənə inan.

Bələliklə, Martin İdenin rolu çox daqıq şəkildə müayyan edildi. Martin özü isə bu zaman çox qariba bir taşəbbüs üzərində ətraflı düşünürdü, bunu Arturla Norman onun beyninə salmışdı. İş burasında idi ki, onlar bazar günü velosipedlə şəhərdən kanara gəzməyə getmək istayırlırlar; Martin Rufun da getmək istədiyini öyrənməsəydi, albatta, çox çatın ki, bu gəzinti ilə maraqlanardı. O, ömründə velosiped sürməmişdi, lakin bir haldə ki, Ruf sürür, onda onun başqa alacı qalmır, dəha heç bir şübhə yoxdur ki, o da öyrənməlidir. Buna görə də evə qayıdışın yolda mağazaya girdi və qırıq dollara bir velosiped aldı. O, bu məbləği ən ağır zəhmət bahasına belə bir aya da qazana bilməzdii və tabii ki, bu, Martini var-yoxdan çıxarırdı. Lakin "Gənciliyin yol yoldaşı"nın veracəyi dörd yüz iyirmi dolları "İcmalçı"dan almış olduğu yüz dollara əlavə edib hətta sevindi ki, bütün bu pulların, heç olmasa, bir hissəsini ağılli-başlı bir şəya sarf edə bilməmişdir. O, ilk dəfə velosiped sürməyi öyrənməyə başlarkən şalvan və pəncəyi ilisib cırıldı. Lakin belə bir vaziyət də onu çəsdirib pərt eda bilmədi. Martin elə həmin daqıqə Higginbotamın dükənindən telefonla dəriyə zəng çaldı və özüne təzə kostyum sıfəri verdi. O, sonra velosipedi bayırda qalxan dar pilləkənlə yuxarı sürüyüb öz daxmasına saldı. Çarpayıñ divarın yanından çəkdikdə isə otaqda yalnız ona və velosipeda yer qaldı.

O, bazar gününü qəbul imtahanlarına hazırlaşmağa sərf etməyi qərara aldı, lakin inci ovu haqqında hekayə onu elə tutdu, elə cəlb etdi ki, beynində alış-yanan lövhələrin gözallılığını kağız üzərində canlandırmışa çalışaraq, bütün gününü yaradıcılıq hayacanı içərisində keçirdi. Bu bazar günü "İcmalçı" onun dəfinaaxtaranları haqqında hekayəsini yenə də buraxmamışdı, lakin Martin buna görə zərrə qədər də pərt olmamışdı. O, öz xayalının qanadlarında uşub çox yüksəklərlə qalxmış, hətta iki dəfa nahar etmeye çağrınındığı belə eйтməmişdi. Bələliklə, Martin, adəti üzrə, mister Higginbotamın

bazar günləri münasibatla bişirdirdiyi ləzzətli nahar yeməyindən də dadmadı. Bu cür nahar yeməkləri mister Higginbotam üçün hayat yollarında qazandığı müvəffaqiyəti gö zgörəti sübut edirdi və o da hamisə belə nahar zamanı amerikan hayat tarzının müdriklilikindən və hayat tarzının adamlara verdiyi böyük imkanlardan qaba şəkildə boşboğazlı edə-edə danışardı; o, xüsusilə, qeyd edərdi ki, hamisə hayat tarzı adama taravəz dükəninin pirkeşiyindən ticarət müəssisəsinin sahibi mərtəbatına qalxmağı imkan verir.

Bazar ertəsi səhər Martin İnci ovu haqqında yanımış qalımlı oçerkine qəmli-qəmli baxdı və çıxıb Oklənd məktəbinə getdi. O, bir neçə gündən sonra galib imtahanların nəticələrini öyrənmək istədikdə ona bildirdilər ki, qrammatikadan savayı, bütün fənlərdən kasılmışdır.

Professor Xilton qalınşuşəli eynəkləri arxasından ona baxa-baxa dedi:

– Qrammatikanı çox gözəl bilirsınız, lakin başqa fənlərdən heç na bilmirsınız, qətiyyən, heç na bilmirsınız, Birləşmiş Ştatların tarixinə dair suallara cavablarınız isə dəhşətlidir, hə, məhə dəhşətlidir, başqa söz tapmaq mümkün deyil. Mən sizə məsləhət görərdim ki...

Professor Xilton susdu və ona öz sınaq şüşələrindən birinə baxdığı kimi laqeyd və kinli-kinli baxdı. O, məktəbdə fizikadan dərs deyirdi, ailisi böyükdü, az maaş alırdı, bılık ehtiyatını isə, tutuquşu sözləri əzberlədiyi kimi, əzberləyib yiğmişdi.

### Martin faşir-faşir:

– Bəli, nə, ser? – dedi; təəssüf etdi ki, professor Xiltonun avazında, onunla məlumat söbəsində çalışan kitabxanaçı söhbət eləmir.

– Mən sizə məsləhət görərdim ki, hələ iki il də ibtidai məktəbdə oxuyasınız. Xoş geldiniz!

Bu məğlubiyyət Martina o qədər də toxunmadı, lakin professor Xiltonun dedikdarını Rufa dənışında onun necə kədərləndiyini görədə və heyrat etdi. Rufun kədəri elə aşkar idi ki, Martin də imtahanlarda kəsildiyinə təəssüf etdi – özüne görə yox, qızı görə.

### Qız:

– Göründün ki, – dedi, – mən haqlı imişəm. Siz bəzi tələbələrdən xeyli çox bilirsınız, lakin imtahandan çıxı bilmirsınız. Səbabı də odur ki, siz hamisə hərdən bir, imkan tapanda və qeyri-müntəzəm oxumusunuz. Siz müəyyən bir sistem üzrə oxumalısınız, bunun



Üçünə yaxşı müəlliminiz olmalıdır. Əsaslı surətdə bilik almaq lazımdır. Professor Xilton haqlıdır, mən sizin yerinizə olsaydım, ibtidai axşam məktəbinə girirdim, siz il yarımında bütün kursu keçib qurtararsınız, altı ay da artıq vaxtınız qalar. Bündan əlavə, gündüzlər yaza ve ya öz qələminizlə çörəkpulu qazana bilməsəniz, başqa bir iş görməyə vaxtınız olar.

"Lakin mən gündüz işləsam, axşamlar isə məktəbə getsəm, onda bəs sizinlə na vaxt görürəm?" – Martinin ilk fikri bu oldu, lakin onu açıb deməkdən qorxdu, bunun əvəzində dedi:

– Axşam məktəbinə getmək mənim üçün lap uşaq oyunudur. Bilsədim ki, bu işdən bir şey çıxacaq, albəttə, mən heç naya baxmadım, əhəmiyyət verməzdim. Lakin, manca, bu işdən bir şey çıxmayacaq. Məktəb müəllimlərinin rəhbərliyi altında oxumaqdaqanda, mən hər şeyi özüm təkbaşına daha tez öyrəna bilardım. Məktəbə getmək abas yera vaxt sərf etmək deməkdir (Martin Rufu, özünün ona qovuşmaq arzusunu düşünürdü). Mən isə boş yera vaxt sərf eləya bilmərəm! Mənim vaxtim yoxdur!

– Lakin irəlidə axı siz çox iş görməlisiniz.

Ruf mehbəncasına ona baxdı. Martin isə qızın dedikləriyle razılışmadığını görə ürəyində özünü kobud heyvan adlandırdı.

Qız:

– Fizika və kimya üçün siza laboratoriya lazımdır, – dedi. – Siz özünü təkbaşına heç bir vaxt cəbrin və handəsanın öhdəsindən gəla bilməziniz. Sizin rəhbəriniz, mütəxəssis müəllimləriniz olmalıdır.

O, bərənlığa susdu, qız daha yaxşı cavab vermek üçün götür-qoy etdi, sonra dedi:

– Elə bilməyin ki, mən öyüñürəm. Bunun məsaləyə heç bir daxlı yoxdur. Lakin məni həmişə belə bir hiss təqib edir ki, hər şeyi asanlıqla öyrəna bilerəm. Mən özüm hər şeyi öyrəna bilarəm. Ördək suya aluda olduğu kimi, mən də elma, bilya aludayəm. Siz özünüz gör-dünüz ki, qrammatikanın öhdəsindən necə gəldim. Mən hələ bir çox başqa şəyərərədən öyrənmişəm. O qadar çox şey ki siz təsəvvürünüzü belə gatıra bilməziniz. Axi mən hələ yenica öyrənməye başlamışam. Mənim halə... – o, bir an söz tapa bilmədi və sonra qatıyyatlı dedi, – sövg-təbim çatışır. Axi mən təzəcə xəttə durmağa başlamışam.

Qız onun sözünü kəsib soruşdu:

– Xəttə durmaq nə deməkdir?

O:

– Yani ki bir şey ayırdı eləmək, başa düşmək, – dedi.

Qız takrarən:

– Bu cümlənin heç bir mənası yoxdur, – dedi.

Onda Martin fikrini başqa cür ifadə etmək istədi:

– Mən ancaq indi özündə istiqamət olduğunu başa düşürəm.

Bu dəfə Rufun ona yazığı galdı, buna görə də susub, heç na demədi. Martin isə sözüne davam etdi:

– Mən elimi dəniz xəritələrinin saxlandığı göyərtədəki sturman otagi kimi təsəvvür edirəm. Mən kitabxanaya galəndə bunu həmişə düşünürəm. Müəllimin vazifəsi öz şagirdini bir-bir bütün xəritələrlə tanış etməkdir. Vassalam. O, bələdçi kimi bir şeidi: öz başından heç bir şey çıxara bilməz. O, yeni heç bir şey yaratmır. Xəritələrdə hər şey var. Müəllim isə yeni başlayan şagirdə ancaq nayın harada yerləşdiyini göstərməlidir ki, o çəşib yolunu azımasın. Mən isə yolu-mu azıram. Mən ölkələrin yerini göstərməyi, təyin etməyi bacarıram. Özü də, adatən, mən nayı etməyi qanıram. Deyəsan, yenə nayı isə çəşbaş saldım, hə?

Ruf:

– "Nayı etməyi" yox, "nə etməyi" – dedi.

O, minnətdarlıqla:

– Doğrudur, na etməyi – deyə takrar etdi. – Nədən danışırdım? Ha, danız xəritələrinindən. Bilirsiz, necə deyərlər, bəzi adamları...

Qız yənə onun sahvinə düzəldərək:

– Adamlara, – dedi.

– Bəzi adamlara bələdçilər lazımdır. Bu belədir. Mənə isə elə galır ki, onlarsız da keçinə bilarəm. Mən bu xəritələrin oyan-buyanına çox keçmişəm, hansı xəritələrin mənə lazım olduğunu da, hansı sahilləri tədqiq etmək lazım geldiyini da biliram. Bir də ki mən özüm təkbaşına onları daha tez tədqiq edə bilarəm. Donanmanın sürəti həmişə an yavaş gedən gəminin sürəti ölçülür; ha, deyiləm ki, elə məktəb da bunun kimi. Müəllimlər ayaq saxlayıb geri şaqırdları gözəlməlidirlər, mən isə özüm təkbaşına daha tez irəli gedə bilarəm.

Qız sevdiyi bir asərdən misal gatırıb dedi: "Tək yola çıxan adam hamidən yeyin yeriib irəliləyir".

Bunun cavabında Martin, az qala, birdən-birə: "Lakin mən tək yox, sizinlə qoşa yerimək istərdim", – deyəcəkdi. Onun qarşısında



güneşin şafaqlarına boyanmış əngin fəzaların və ulduz yollarının möhtəşəm mənzərəsi canlandı. O, qızla əl-əla verib, bu fazaları və ulduz yollarını uçub keçir, qızın açıq-qızılı saçları isə dalğalanaraq, onun yanaqlarına toxunur. Martin elə hamim daqıqa öz nitqinin miskinliyini duydular. Sən, ey haqq Allah! Na olar, kömək et, hər şeyi qızə elə danışa bilim ki, mənim gözümə görünənləri o da görsün! Qaf-latan özünün düşüncələr aynasında görünən lövhələri qızın qarşısında təsvir etmək arzusu, ehtiraslı, yenilməz bir arzu, şiddetli bir ağın kimi, onun iliklərinə qədər işlədi. Bu vaxt birdən-bira o, hər şeyi başa düşdü! Axi ki, bu sırın açarı alıma keçdi! Axi böyük ustadlar – şairlər və adıbler məhz bu cür edirlər. Onların azamatı də bundadır. Onlar gördüklləri, düşündükləri və duyduqları hər şeyi söz vasitəsilə başqa insanlara çatdırmağı bacarırlar. Günün altında mürgü çalan köpək yuxuda tez-tez zingildiyir və hürür, lakin köpək onu zingildəməyə və hürmeye macbur edən sababləri anlaşıbilməz! Mənim özüm də qızımar günəş altında yatmış köpəkdən yaxşı vəziyyətdə deyiləm; mən də gözəl, qariba, əsrarəngiz yuxular görürəm, fəqat onları Rufa danışmaqdə acızam. Lakin indi daha bəsdir, yatmışam, mən gözlərim və dilim açılmayınca, öz xəyallarım qariba, gözəl xəzinəsinin incilərindən Rufa danışmağı bacar-mayınca oxuyacağam, işlayacağam, mən bir azabə qatlaşaçağam. Axi elə adamlar var ki, öz fikirlərini ifadə etmək sırına bələddirlər, söz-ləri özlərinin müti kölələrinə çevirmiyən bacarırlar, onları alaqləndirib maharətlə işlədirlər, natiqə yeni bir şey alırmı, bu yeni şey isə ayrı-ayrı manaların adıca macrusundan daha dərindir. Martin çıxdan onu incident sirri açığını düşünüb biranlıq dərin sarsıntı keçirdi, günaşlı və ulduzu fəzalar isə yenə də onun gözləri öndən parla-mağaya başladı. Nəhayət, o, araya çökmiş sükuta heyrat edərək, özüne gəldi və gördü ki, Ruf xoş bir tabəssümələ ona baxır. Martin:

– Mən indicə ayıq ikən yuxu görürdüm, – dedi və bu sözləri deyarkən ürəyi daha şiddetlə döyündü.

O, bu sözləri necə tapa bilmisdir? Bu sözlər söhbət əsnasında Martinin na üçün susduğunu doğru izah edirdi. Bu bir möcüza idi! O heç bir zaman öz gözəl fikirlərini bu qədər gözəl ifadə etməmişdi. Axi o heç bir zaman belə bir taşəbbüsədə də olmamışdı. Əlbəttə ki, indi hər şey ayındır. O, taşəbbüsədə olmamışdır. Suinbern, Tennison, Kiplinq və başqa böyük şairlər taşəbbüs göstərmişlər və bu taşəbbüs

baş tutmuşdur. O, özünün "İnci ovçuları" yazısını xatırladı. O heç bir zaman qalbinde yaşayan gözəllişli sözlərlə təsvir etməyə çalışmadı. Çalışsaydı, təsvir etsayıdı, hekaya tamamilə başqa cür çıxardı. O, nə qədər qədər şey təsvir etmək imkanını aldən verdiyini düşünürən, az qala, dəhşətə gəldi, xayal isə onu çəkib uzaqlara apardı; o, birdən-birə fikirləşdi, məni talatüma getirən gözəlli, böyük şairlər kimi, şəraq, nacib, zarif şeir misralan vasitasılı na üçün ifadə etməyim? Heç olmasa, Rufa olan məhabbatımı, bu məhabbatın asararangız məlahətini və ülvi, mənəvi mənasını ifadə edim. Na üçün mən şairlərin etdiyi kimi edə bilmirəm? Onlar məhabbəti tərənnüm edirlər. Mən də tərənnüm edəcəyam, lanat sənə, kor seytan!

Bu sözlər Martinin qulaqlarında göy gurultusu tək eşidildi. O, xayala dalmış və həmin sözləri ucadan demişdi. Martin pörtüdə və gün əltində yanıb rəngi tunca çaldığını baxmayaraq, qıpqrırmızı qızardı. Piçılı ilə:

– Mən... mən... lütfən, bağışlayın, – dedi. – Mən fikra getmişdim...

Ruf zarafata salmağa çalışaraq, hünarla dedi:

– "Mən dua edirdim" sözlərini necə deyirlərsə, siz də onları elə-cə dediniz, – lakin qızın butun varlığı asım-asım əsirdi.

Ruf tanıldığı adamın diliindən ömründə ilk dəfa lanat sözü çıxdığını eşitmış və buna görə dərindən sarsılmışdı; sababi də yalnız onda deyildi ki, qulaqla pis söz çatıb onu təhəqir eləmisi və ədab-ərkan hissə tapdanmışdı; Rufu qorxudan qayğı ilə gizlədilmiş ismət yuvasına qəflətan soxuları şiddetli, başsız külkəklərdi.

Lakin bütün bunlara baxmayaraq, qız onun günahından keçdi və özü də yumşaqlığını təaccüb etdi. Martini bağışlamaq, nədənsə, çatin deyildi. Həyat şəraiti başqalarına verdiyi bir çox imkanı oğlana verməmişdi. Lakin o, bu nöqsanı düzəltməyə çalışırı və indinən özündə belə, bir çox nüfuzlar alda etmişdi. Qızın ağlına galmırdı ki, özünün yumşaqlığını daha aydın izah edən başqa sabablar da var. O, Martina əsl məhrəbanlıq göstərirdi, özü bunu sezmirdi. Bir də ki seza də bilməzdii. O, ömrünün iyirmi dörd ilini dinc yaşamış, ötəri də olsa, bir dəfa belə band olmamışdı, buna görə də öz duyğularından baş aça bilmirdi, indiya kimi eşq atəşinə yanmadığından başa düşmürdü ki, hazırda onu isidən eşqin özüdür.



## ON BİRİNCİ FESİL

Martin yenidən öz "İnci ovçuları" ocerkina girişdi və şeir yazmaq arzusu onu işdən ayırmadı, ehtimal ki, əsəri çox tez qurtardı. Martinin yazdığı şeirlər mahabbatdandı, onların ilhamçısı isə Rufdu.

Lakin o, bir şeirini belə yazısını qurtara bilmədi. Nacib şeir sanatını belə qisa bir müddətdə öyrənmək mümkin deyildi. Şeirin ahangi, vəzni, ümumi quruluşu öz-özlüyündə lazımi qədər mürakkabdı, lakin bütün bunlardan başqa, nə isə güclə sezişlən daha bir şey vardi; o, bu cəhəti böyük şairlərin şeirində görür, fəqat heç bir vəchələ öz şeirlərinə aşılaya bilmirdi. Bu, şeirin ruhu idı ki, onu da Martin na qədər allaşırdisa, qavraya bilmirdi. Bu şeir ruhu Martinin gözlərinə nə isə bir hələ kimi, qızımar havanın rəngdən-ranga çalan dumani kimi görünürdü, hamışa o, alını atan kimi tüstü parça-parça olub dağıldı, baxtı getirəndə ya yalnız hamın parçaları tutur, yalnız ayrı-ayrı gözəl misralar yaza biliirdi, bu misralar isə Martinin beynində mahni kimi səslənir və ya gözləri öndən xəyalı kölgələr kimi galib-keçirdi. Bu, Martinə yaman əzab verirdi. Gözəl duyğular dilinin ucunda idi, lakin yazıya köçürükdə adı, sönük cümlələr çördi. Martin şeirlərini ucadan özüne oxuyurdu. Vazn bütün qayda-qanunlara əsasən saxlanılmışdı. Qafiyə və ahəng da yerli-yerində idi, lakin, təassüf ki, şeirlər na atasın bir hərarətin, na da əsl ilhamın nəticəsi idi. O, nadən belə olduğunu heç bir vəchələ başa düşə bilmir və buna görə də bəzən bütün ümidiyi itirib, yenidən öz ocerki üzərinə qayırdı. Nasr daha müti bir alətdi.

Martin "İnci ovçuları" ocerkindən sonra denizçilik peşəsi haqqında, təsbağa ovu haqqında, şimal-şərq küləkləri haqqında daha bir neçə ocerk yazdı. Bundan sonra o, öz gücünü sinamaq istədi, süjetli kiçik bir həkaya yazmaq təşəbbüsündə oldu və işə bütün varlığı ilə qapıldılarından hər şeyi unudub, bir həkaya əvəzinə, düz altı həkaya yazi və müxtəlif jurnallara göndərdi. O, kitabxanaya getdiyə və ya Rufa baş çəkdiyi saatlar istisna edilməkla, sahərdən axşama kimi, hatta gecəyarsına qədər gərgin və səmərəli işlayırdı. Bu günlər Martin son dərəcə baxlığırdı, onun həyatı dolğun və gözəldi, yaradılıq ehtirası onu bir an belə tərk etmirdi. Əvvallar allahların imtiyazı hesab etdiyi yaratmaq səadəti indi ona da nəsib olmuşdu. Ətrafindakı hər

şey — çürümüş taravəz və sabunlu su qoxusu, bacısının şıskin gövdəsi və mister Higginbotamin hiyləgər siması — bütün bunlar Martina bir yuxarı kimi galırdı. Real əlamət yalnız onun beynində mövcuddu və yazdığı həkayələr isə bu əlamətin parçaları idi.

Günlər həddindən artıq qısa görünürdü, çünkü Martinin baş vurmaq istədiyi blik sahələri dedikə çoxdu. O, yuxarı üçün ayrdığı vaxtı azaldı, bəs saatı çatdırıldı və aydınlaşdırıldı ki, bu, tamamilə kifayətdir. O, dörd saat yarım yatmaq belə çalışdı, lakin təssəffüfə beş saatlıq normaya qaytmalı oldu. O, bütün qalan vaxtını vacidlə öz maşqələrinə hasr edir, dərsliklərə baxmaq üçün yazısına könülsüz ara verir, kitabxanaya getmek üçün dərslikləri bir kənarə qoyurdu; elmin sturman otağından və ya da yol tapıb öz əsərlərini yerida bilmış yazıçıların həkayələri ilə dolu jurnallardan kadərla ayrılrırdı. Martin Rufgilda olanda və hər dəfə durub gedəndə, elə bil, qızı zorla öz qalıbdan qoparmalı olurdı; onlardan çıxanda isə mümkin qədər tez kitabların üzərinə qayıtmaq üçün qaranlıq küçələrdən qaçaraq yürüyüb keçirdi. Lakin an çatını cabr və ya fizika kitabını qapamaq, qələmi, dəftəri bir kənarə qoymaq və yorğun gözlərini yummaq qərarına gəlmək idi. Heç olmasa, belə bir müddətə həyatdan ayrılmak Martinə çox çatın gelirdi və o yalnız belə bir fikirdən təsli alırdı ki, beş saatdan sonra saat zəng çalıb onu yenidən oyadacaqdır. O yalnız beş saat itirəcək, sonra isə qulaqlara işləyən zəng səsi onu mənəsiz yuxun pəncəsindən çəkib alacaq və yenidən qarşısında on doqquz saat dalbadal İsləmək imkanı açılaçadır.

Bu arada galib-keçirdi, Martinin pulu qurtarmaq üzərə idi, qonorrular isə hələ ki gəlmirdi. "Gənclikin yol yoldası"nın göndərdiyi alyazmasını bir aydan sonra geri qaytarıldılar. Həkəyəni naşr edə bilməyin səbəbləri çox nazakatlı şəkildə əsaslandırıldırdından Martinada naşira qarşı rəqbat hissi belə oyandı. Lakin "San-Fransisko icmaliçisi"nin işi başqa idi. Martin iki həftə gözlədikdən sonra oraya məktub yazdı, bir həftədən sonra bir də yazdı. Aixrdə redaktorla səhəbat etmək üçün redaksiyaya getmeye macbur oldu. Lakin küransaçı bir gənc cildinə girib qapını gözlayan cəhənəm köpəyi ona bu cür görkəmlili bir şəxsiyyəti öz gözü ilə seyr etməyə imkan vermedi. Beşinci haftanın axınında izahatsız-filansız alyazması poçt ilə geri qaytarıldı. Heç nə, na çap olunmamışın sababı, nə də izahat məktubu yazılmamışdı. San-Fransiskonun ən iri qazetlərinə göndərdiyi başqa alyazmalıdan

aradan çok keğməniş eynilə geri qaytarıldı. Onda Martin əşərlərini Şərq ştatlarında çıxan jurnallara göndərdi, lakin bir göz qırpmında onların hamisini geri aldı, doğrudur, hər dəfə yazılı şəkilde xəbər verirdi ki, istifadə etmək mümkün deyildir. Onun hekayələrinin də qisməti eyni şey oldu. Martin hekayələri balbadal bir neçə dəfə oxudu və onlar ona elə xoş gəldi ki, qəzətlərdən büründə alyazmalannı hökmən makinada yazdırmaq lazımlı gəldiğini oxumayınca onların nə üçün belə bir qatlıyyətlə jurnallar tərəfindən rədd edildiyini başa düşə bilmədi. Hər şey aydınlaşdı. Şübhəsiz, redaktorlar elə maşguldurlar ki, qarmaqarıq xələrlə öyrənməyə vaxt sərf edə bilməzdi. Martin kiraya yazı makinası götürdü və bütün günü makinada yazmayı öyrəndi. O, indi hər axşam gündüz yazdıqlarının hamisini da makinada yazdı. Makinada yazılımış əşərlər de qəri qaytanılmağa başlandıqda Martinin heyratı yera-göya sığmırıldı. Martinin üzü tərs bir ifadə aldı, çənəsi hirsil irəli çıxdı və o, inadına salib öz alyazmalannı yeni-yeni ünvanlara göndərməkdə davam etdi.

Nəhayət, onun ağlinə gəldi ki, əşərləri haqqında özünün fikir söyləməsi çox çatdırıb. O, əşərlərinin Hertrudaya təsirini yoxlamağı qət etdi və bir neçə hekayəsinə ona oxudu. Hertrudanın gözləri parladı və o, iftixarla Martina baxıb dedi:

— Belə şələri yamanca yazırsan, hal..

Oğlan sabırsızlıklı Hertrudanın sözünü kəsərək:

— Ha, ha, — dedi. — Yaxşısı budur, de görüm sanın xoşuna gəlirmi? Hertruda:

— Allah günahından keçsin! — deyə səsləndi. — Bir gal xoşuma galmassis. Məni yamanca tutub; az qalır, gözlərim qaralsın.

Lakin Martin hiss edirdi ki, hekayəsinin bəzi yerləri bacısına heç də aydın deyil. Onun mehriban üzündə heyrat ifadəsi donub qalmışdı. Martin susub gözlayırdı.

Uzun fasıladan sonra Hertruda dilləndi:

— Yaxşı, Mart, de görüm, bəs onların işinin axın na oldu? Sonrası necə olur, o, dilotu yemiş oğlan... na elayir, qızı alır mı?

Martin süjetin inkişafından sonra tamamilə aydın görünən hekayənin sonunu bacısına başa salıqdan sonra Hertrudaya dilləndi:

— Deyirəm axtı, gərk belə olaydı. Bəs sən nə üçün hamisini bu cür açıq yazmamışan?

Martin Hertrudaya axtı on hekaya oxuduqdan sonra anladı ki, bacısına yalnız qəhrəmanların səadətiylə bitən hekayələrin sonu xoş galır.

Təknanın üzərinə aylımlı qəddini düzəldən və köks ötürərək qırımızı, tarlı eliyli alını silən Hertruda deyirdi:

— Hekaya yaxşıdır, buna heç söz ola bilməz, lakin ondan mənim dərdim yaman artdı. Az qaldı, ağlayam. Ətrafdı isə, onsuз da, dard-qəm çıxdı. Mən yaxşı şey eşidənə özümü dəha yaxşı hiss eləməyə başlayıram. Ancaq onlar evlənsəydi, nə olardı... Sənən mənə acığın tutmur ki, Mart? — deyə Hertruda həyacanla soruşdu. — Bəlkə, bu, mənə ona görə belə galır ki, yamanca yorulmuşam. Yoxsa hekaya qəşəngdir, onu deyə biləram ki, çox qəşəngdir. Onu hara vermək fikridəsan?

Martin acı-acı güllişməyərək:

— Bu oldu tamam başqa məsələ, — dedi.

— Yaxşı, onu bir yera vera bilsəydiñ, onda nə qədər alardın?

— Yaqın, azy yüz dollar.

— Oho! Onu verib buraxdırı bilsəydiñ, nə yaxşı olardı!

Martin:

— Az pul deyil, eləmi? — dedi. Sonra isə vüqarla əlavə etdi, — naza-ra al ki, onu ikicə güne yazmışam. Gündüñə allı dollar düşür!

Martin böyük havasla öz hekayələrini Rufa oxumaq istayırdı, lakin buna cürəti çatırındı. O, hekayələrindən birisinin nəşr olunacağı vaxtadək gözləməyə qarar verdi. Onda Ruf, heç olmazsa, onun ciddi-cəhdinə dəha yaxşı qiymət verar. Martin arada öyrənməyi davam etdirirdi. Heç bir macərə ona elmin tadıq olunmamış bu dərinliklərə sayahət qədər cazibədar görünmürdü. O, fizika və kimya dərslikləri aldı və cəbrlə yanaşı, fizika qanunlarını, onların sübutlarını öyrənməyə başladı. Təcrübə hissəsinə gəldikdə isə o, yazıları yoxlamadan inanmaq məcburiyyətində qalırıldı, lakin onun qüdrətli tasəvvürü kim-yəvi maddələrin hər cür qarşılıqlı təsirini, elə bil, öz gözlərile görməkdə ona kömək edirdi; buna görə də Martin onları təcrübə zamanı görmüş tələbələrindən daha yaxşı başa düşürdü. Martin dərsliklərin sahifələrindən keçib tədrিচə tabietin və dünyadan sırlarına bələd olmağa başlayırdı. Əvvəller o, dünyani nəsa mövcud bir varlıq kimi başa düşürdü, lakin indi onun quruluşunu, enerjiliyə maddənin qarşılıqlı təsirini və nisbatını anlamağa başlamışdı. İndi onun ağılı hamisə çoxdan tanıdığı şeylərin izahını axtarıb tapırdı. Linglər və bloklar dənizdə

İşlətməli olduğu bucurqadlan və qaldırıcı kranlan dərhal onun yadına salırdı. Açıq dənizdə gamiların yolunu azmamasına imkan verən naviqasiya nəzəriyyəsi birdən-birə onun üçün sadələşdi və aydınlaşdı; o, firtulanın, yağışların, dəniz sulanının qabarmasının sırrını dərk etdi, passat kükəklärinin amala galması sabəbinin öyrəndi və hətta şimal-şərqi küləyi haqqında oçerk yazmaqdə tələsidiyi belə düşündü. O, hər halda, hiss edirdi ki, indi həmin oçerk dəha yaxşı yaza bilərdi. Martin bir gün Arturla universitetə getdi və cincirini çəkmədən, rəsəd hissiyyət laboratoriyada apanlan təcrübələrə baxdı və fizika professorunun mühazirəsini dinlədi.

Lakin o, adəbi maşqalalarından al çəkməmişdi. Oçerk və hekayələr hey onun qələmindən axıb galıldı. O, jurnalda naşr olunan şeirlər bənzər basit şeirlər yazmağa da hala vaxt tapırdı; sonra Martin bərənən başlıb götürüldü və iki həftənin içərisində qafiyəsiz şeirlər bir facia yazi, lakin həmin facianı bəs-altı naşır dərhal brak etməklə onu təcəcübə saldı. O, bir dəfə Genilini doyunca oxuduqdan sonra "Xəstə çarpayışından gələn poemalar" in timsali əsasında dəniz haqqında tam bir silsilə şeirlər yazdı. Bu, romantika və mübariz bir ruhla dolu sadə, aydın və gözəl şeirlərdi. Martin bu şeirləri "Dəniz nəğmaları" adlandırdı və bu qərara gəldi ki, onlar indiyədək yazuqlarının an yaxşıdır. Silsilə şeirlər otuz şeirdən ibarətdi; o, bütün günü nəşr üzərində işlədikdən sonra hər axşam şeirlərin birini yazmaqla silsilə şeirləri bər aya qurtarmışdı. Nəşr üzərində birləşməlilik işə galınca, demək lazımdır ki, dəbdə olan har hansı bir yazıçı həmin işə aži bir həftə sarf edərdi. Lakin bu cür əmək Martinin heç eyninə də deyildi. O, bunu hətta əmək belə hesab etmirdi. O ancaq dila gəlməmişdi və uzun illərdən bəri içərisində susub qalan bütün xeyallar, gözəllik haqqında bütün düşüncələr yenilməz, qüdrətli, qızılıtlı bir axın şaklında kükrayıb bayra tökülməyə başlamışdı.

Martin özünün "Dəniz nəğmaları" ni heç kasa göstərmədi və heç yera yollamadı. O daha redaktorlara inanmirdi. Bu sefer öz asarını yollamamasına səbab inamsızlığı deyildi. Onun üçün bu əsar o qədar sevindirici, gözəldi ki, Martin, nəhayət, Rufa öz asarlarını oxumağa casarəti çatacağı baxtıyar bir anın galacayıni gözlayır, onu təkə qızı oxuyub, sevincən şərık etmək istayırdı. O vaxta qədər "Dəniz nəğmaları" ni özündə saxlamağa qərar vermişdi, onları döna-döna ucadan oxumuş və nəhayət, istər-istəməz azbərləmişdi.

O ayıq olduğu hər anı gərgin keçirir və yuxuda belə duymaqda davam edirdi; onun şüüru beş saat davam edən məcburi fəaliyyətsizliyə qarşı usyan qaldıraraq, bir gündə döna-döna düşünüb xayalından keçirdikdən yepişib, ağlışımaz mənasız xülyalar doğururdu. Belaliklə, Martin heç vaxt dincalmirdi və onun yerinə bədənə dəha zərif, ruhan davamsız başqa bir adam olsayıdı, çoxdan yatağa düşmüdü. O, Rufla getdikçə dəha az-az görüşürdü, çünki iyun ayı yaxınlaşırı, qız bu əyn avvallarında imtahanlarını verib universitet diplomu almıştı idi. Sənətşünaslıq bəkalavrı Martin bu alimlik dərəcəsini düşünəndə ona elə galındı ki, Ruf uşub ondan uzaqlaşaraq, elə zirvələr yüksəlir, ömründə ona çata bilməyəcəkdir.

Buna baxmayaq, Ruf haftada bir gününü Martına has edirdi və o, həmin gün Morzlardıñdə nəhara qalır, nahardan sonra müsiqiyə qulaq asırdı. Bu günlər onun üçün asıl bayramdı. Morzlar ailəsində hökm surən mühiyt Martinin yaşadığı mühitə asla oxşamırdı, ham da Rufun yaxınlığı onu elə qanadlandırdı ki, hər dəfə eva qaydarkan, nəyin bahasına olursa olsun, həmin zirvələrə çatmağa ürəyində and içirdi. Tükənməz yaradıcılıq çəşqunluğuna və könlüñə əzab verən gözəllik ehtirasına baxmayaq, Martin axır ki yalnız Rufun xatirinə çalışırı. O, har şəyənən avval, aşiqdi və qalan har şeyi öz eşqinə tabe etdirirdi. Onun üçün məhabbat arzusu bilik arzusundan dəha vacib idi. Dünya hər hansı güzil qanunlarının təsirinə tabe olan molekular və atomlardan ibarət olduğuna görə qəribə deyildi, ona görə qəribə idi ki, bu dünyada Ruf yaşayırı. Ruf elə bir möcüza idi ki, avvallar heç bir zaman, hətta xayalında belə onun gözlərinə görünməmişdi.

Lakin Martin aralarındaki masafəni düşünərək həmişə məyus olurdu. Ruf ondan intahasız dərəcədə uzaqdı; odur ki, ona yaxınlaşmaq üçün nə etmək lazım geldiyini Martin heç vəchlə fikirləşib tapa bilmirdi. Öz sinfinin qadın və qızlarının həmişə ondan xoşu galardı, lakin Martin onlardan heç birini sevməmişdi, bu qızı isa sevdı. Masala onda deyildi ki, Ruf başqa sınıfı mənsubdu, Martinin məhabbəti qızı qaldınb hər cür siniflərdən yüksək yoxmuşdu. Ruf ayn bir candı, bütün başqa qızlardan o qədar seviliirdi ki, Martin hətta öz məhabbətini aqşaq üçün ona necə yaxınlaşmaq lazım geldiğini belə bilmirdi. Doğrudur, indi Martin dəha çox bildiyi və dəha yaxşı danışmağı bacardığı bir zamanda qız, sanki, ona yaxın olmuşdu, indi onlann ümumi dili, ümumi mövzulan, zövqləri və maraqları vardi, lakin bütün bunlar məhabbat ehtirasını



söndüra bilməzdi. Onun aşiq təsəvvürü qızı o qədər müqaddəsləşdirmişdi, ona elə cismisiz bir masumluq vermişdi ki, cismanı yaxnılıq haqqında hər cür fikir öz-özüne aradan qabordı. Onun belə bir ehtirasla istədiyi şeyi mahabbatın özü çəkib alındən alındı.

Lakin günlerin bir günü onları bir-birindən ayıran uçurum üzərindən biranlıq körpü salındı və bu andan sonra uçurum daha belə keçilməz görünmürdü. Onlar oturub albalı, iri qara albalı, yeyirdilər. Albalının sırası ağız bürüdüdürən şərabı xatırladırırdı. Sonra qız ona "Prinsessa"ni oxumağa başlığı zəman Martinin gözü onun dodaqlarında albalı şırasının buraxlığı izlərə sataşdı, qız biranlıq mələklilikdən, allahlıqdan çıxdı. O, atdən və qandan yoğrulmuş bir xilqata çevrildi, qızın badəni də Martinin badəni kimi, hər bir adamın badəni kimi, eyni qanunlara tabe idi. Qızın dodaqları da, Martinin dodaqları kimi, atdəndi və albalı bu dodaqlarda eyni izləri buraxıldı. Bir haldə ki, onun dodaqları belədir, deməli, özü də tapadən dırnağa kimi belədir. Hər bir başqa qadın kimi, Ruf da qadındı. Bu fikir onu ildirməktən vurdu. Bu, onun üçün asıl bir kaşf idi. O, sanki, günsün göydən qopub yera düşdüyünü görməşdi və ya Allah mürtadılər tərəfindən təhqir edilib hörmətdən salınanda orada olmuşdu.

Martin bu kaşfin mənasını özü üçün emallı-başlı aydınlaşdırıldıqda ürayı sinasında şiddətən çırpinmağa başladı, bu qəlb onu heç də göylərdən uğub gəlmış bir mələk deyil, əksinə, dodaqları albalı şırasına batmış adı bir qadının mahabbatını qazanmağa təhrif edirdi. O, bu ədabsız fikirlərdən sarsıldı, lakin beynindən galən səda ilə ürkəndən galən səda qaynayıb qarışaraq, bir qalibiyət himni yaradı və ona hey deyirdi ki, san haqlısan. Gərək ki, Ruf Martinin əhvalindəki bu qəfil dəyişikliyi duydυ, cünti birdən oxumağa ara verdi, ona baxdı və güllişədi. Martinin baxışları mavi gözlərindən tutmuş dodaqlarınmdək qızın çörəşini dolaşdı, albalı şırasının izi – onu dəli edən, ağlinı başından alan kiçik bir ləkə görünürdü. Əvvəllər pozğun hayat keçirdiyi günlərdə alları tez-tez başqa qadınlara doğru uzandığı kimi, indi də Rufa taraf uzañmaq üzərə idi. Ruf isə bir balaca ona doğru aylarək, sanki, gözlayırdı; buna görə də Martin özünü saxlaya bilmək üçün bütün iradəsini toplamalı oldu. Qız inciməş halda ona:

– Siz bir söz belə eştitmədiniz, – dedi.

Sonra da Martinin partiliyindən ləzzət ala-alə elə o saat onun üzərə baxıb güllişədi. Martin onun sudan duru gözlerinin içində

baxıb başa düşdü ki, qız onun daxilində baş vermiş hadisalardan, azacıq da olsa, duyuq düşməmişdir; buna görə də Martin utandı. O, xəyalında çox dərinliyə varmağa casarət etmişdi Rufdan savayı, hər hansı başqa bir qadın duyuq düşərdi. Lakin qız duyuq düşməmişdi. Fərqli dələ məhəz burasında idil O, özgə qadınlara oxşamırıdı. Martin ona baxır, öz kobudluğunu və qızın məsumluğunu düşüñür, xacalatdən utanıb yerə girirdi; onların arasında yenidən dərin uçurum emala gəldi. Körpü uçurulub dağıdılmışdı.

Lakin bütün burlara baxmayıaraq, həmin təsadüf onu qızı yaxınlaşdırılmışdı. Bu təsadüfun xatırası Martinin yadından çıxmır, peşmanlıqlı və şübhələr baş qaldırıldığı arılarda ona təsallı verirdi. Aralannadıqı uçurum daha əvvəlki kimi, o qədər keçilməz deyildi. O, sənətşünaslıq bəkalavrı adı alıñaq haqqı verən yoldan də uzun, qat-qat artıq yol keçmişdi. Düzdür, qız məsumdu, elə məsumdu ki, Martin əvvəller həttə bu cür məsumluq olduğunu belə bilmirdi. Lakin albalı onun dodaqlarına ləkə salırdı. Dünyada hər şey kimi, bu qız da fiziki qanunlara tabe idi, yaşamaq üçün yeməli idi, özünü soyuq verib xəstələnə də bilərdi. Lakin bu, mühüm deyil. Mühüm o idi ki, bu qız aca və susuya bilərdi, istidən və soyuqdan aziyyat çəkə bilərdi, deməli, mahabbat də, kişiya qarşı mahabbat də duya bilərdi. Martin isə kişi idil. Belə olduğu halda, nə üçün Martin o qızın sevgilisi olmasın? O, hayacınla piçildiyən deyirdi: "Mən səadətə çatacağam. Qızın sevgilisi olacağam. Olmağı bacaracağam. Mən səadətə çatacağam!"

## ON İKİNCİ FƏSİL

Bir axşam Martin beynində dolaşan gözəl, lakin dumanlı obrazları əbəs yerə əllaşərək, sonetə salmağa çalışdığı zaman onu telefon çağırıldı.

Mister Hegginbotam istehza ilə:

– Sən bir xanım soruşur. Səsinində bilinir ki, asl xanımdır, – dedi.

Martin otağın künçündəki telefonə yaxınlaşdı və Rufun səsinə eşitcək atasın bir dalğın, sanki, onun bütün varlığını bürüdü. O, öz sonetiyə əllaşərən qızın varlığını unutmuşdu. Lakin tanış səsi eşidəndə onun mahabbatı ildirim kimi, yeni, sarsıcı bir qüvvə ilə

ürayını ağırdı. Bu sas na qədər gözəldil! Üzaqlardan gelən müsiqi taranasi kimi, inca və malahatlı, gümüş zingirovların cingiltisi kimi, bülür saflığında bir sas! Yox! Adı bir qadının bu cür səsi ola bilməzdi. Bu səsədə dünya ilə əlaqası olmayan, nə isə ʃəhəri bir şey vardi. Coşub-dəşən duyğular selindən yaxasını qurtara bilməyən Martin, mister Higginbotamin sıçan gözlərətik xırda gözlerinin ona dikilib qaldığını bildiyindən zəhərin özünü sakit göstərməyə çalışıda, qızın dediklərini çox çatın başa düşürdü.

Rufun onunla heç bir işi yoxdu; qui bu axşam Normanla bir yerde açıq mühaziraya gedəcakmiş, lakin, təessüf ki, birdən-bira Normannın başının ağrısı tutmuşdu. Biletlər alınıb hazırıldı, əgər Martin məşğul deyilsə, onuna getmək istərdim?

Məşğul deyilsə! Martin səsinin titrəyisini çatılıklı qızıldadə bildi. O, öz qulaqlarına inanırdı! Martin indiyədək Rufu yalnız onların evində göründürdü və bir dəfa da olsa, onu başqa bir yera davət etmeye ürək eləməmişdi. O, telefon dəstəyini alında tutub dayanmışdı, yerindən tarpana bilmirdi, birdən-bira Rufun yolunda olmayı dəli bi siddətə arzuladı, xəyalında isə qəhrəmanlıq obrazları, məhabbat yolunda fədakarlığı, ömrü qurban vermayı aks etdirən sahnələr canlandı. O, qızı böyük, qorxuc və ümidsiz bir məhabbatla sevirdi. Qızın onunla, Martin idenə mühaziraya gedəcəyini düşünən qalbinə elə dəli bir sevinc sardı ki, qızın yolunda dərhal ölmək istədi. O, nə qədər düşünüb-dəşinirdə, bundan daha yaxşı bir yol tapa bilmirdi. Martin sonsuz və saf məhabbatını yalnız bu yol ilə səlib edə bilərdi. Bu, bütün həqiqi aşılıqlara malum olan böyük bir fədakarlıq ehtirası, arzusu idi. Bu arzu isə telefonla qısa danışq zamanı odlu bir qasırqə kimi qopub galmiş, onun başının üstünü almışdı. O düşünürdü: qızın yolunda canımı versem, bu, o deməkdir ki, asl insan kimi yaşaşım və sevmişəm. Martinın isə cəmi iyirmi bir yaşı vardi və bu, onun ilk məhabbatı idi!

İndicə keçirdiyi sarsıntıdan sonra taqatdən düşmüş Martin ali əsərə dəstəyi asdı. Onun gözlerindən, na isə, malaklərə maxsus bir nur töküldürdü, siması tamamilə dayışmışdı, elə bəlkə, yer üzündəki rəzalətdən temizlənmiş, müqəddəs və pak bir məxlüqa çevrilmişdi.

Martinin yeznəsi:

— İndi də künç-bucaqda görüş təyin edirsən, eləm? — deyə acıçı dilləndi. — Bilirsinmə, bu cür işlərin axını necə olur? Lap yaxşı olar, birbaşa polis məhkəməsinə düşərsən, canım, ciyərim!

Lakin Martin qalxdığı zirvalərdən birdən-bira yera ena bilmədi. Bu iyancı eyhamlar belə onu yera qaytara bilmədi. O, qazabдан da, hiddətdən da yüksəkdə idı. Martin hələ də gözəl bir xayalın ixtiyarından idi və eynilə bir Allah kimi, yeznəsitək bu cür miskin məxlüqlərə yalnız yaziçı gələ bilərdi. O heç mister Higginbotami görmürdü. Baxışları onu dalılıb keçir, başqa samta zillanırdı, nəhayət, Martin yuxuda imiş kimi, paltarnı dəyişmək üçün otaqdən çıxdı. Yalnız kiçik güzgüz qabağından qalştukunu bağlayarkan sürüuruna na isə hiddətə səbəb olan bir səs gəlib çatdı. Bu isə mister Higginbotamin Martinin qulağında qalmış səfəh qaqqlıtı idи, sanki, onu yalnız inidə eştirmişdi.

Morzlər evinin qapısı onların dalınca örtüldükdə və Martin Rufu birlikdə artımanın pillələrindən enmeye başladıqda birdən-bira çəşib qaldı. Gözlenilməyən şübhələr onun qızla gəzməyə çənəqəndən aldığı sevinçə acı qatdı. O bilmirdi, necə davrənsin. Martin dafalarla görmüşdü ki, qızın mənsub olduğu dairənin adamları küçəyə çıxanda qadının qoluna girirler. Lakin bu heç de həmişə belə olmurdı. Martin isə yalnız axşamlarını qol-qola gəzməyin qəbul edildiyini kasdırıbilmirdi, fikirləşirdi ki, balkə də, ancaq ar-arvard və ya bacı-qardaş belə gəzir.

O, ayağını son pilləyə qoyarkən birdən Minnni xatırıladı. Minni yamanca moda asırı idı, odur ki, onlar ikinci dəfə görüşə çıxanda Martin divar dibiyə getdiyinə görə onu danlamışdı, halbuki əsl cəntimən xanımı ilə gəzərkən həmişə sakının qırğıyla yerimalıdır. Minni də adət etmişdi, Martin sakının qırğı ilə getməyi yadından çıxarması deyə, həmişə küçəni keçəndə onun ayağını basdalardı. Lakin o, Minnnin bu qaydəni haradan təpib çıxardığını, bunun küber cəmiyyətdə, doğrudan, qəbul olunub-olunmadığını bilmirdi.

Nəhayət, Martin bu qərara gəldi ki, hər halda, bunun heç bir ziyanı olmaz. Buna görə də küçəyə çıxdıqda Rufu irəli buraxdı, özü isə onun yanına düşüb sakının qırğı ilə getməyə başladı, lakin burada ikinci bir problem meydana çıxdı; qız "qoluna girin" desin, ya yox? O, indiyədək yol getdiyi heç bir qadına "qoluna gir" deməmişdi. Onun otubdurduğu qızlar öz kavalərləriylə qol-qola gəzmirdilər. Tanışlıq başlanğıcda qız, adətən, beləcə yan-yana gedir, sonralar isə daha qaranlıq döngələr axtanb təpir və başını oğlanın ciyinə qoyaraq yeriyirdi.

Martin isə qızın belini qıcaqlayırdı. Lakin indi iş tamamilə başqa cürdü. Ruf əslə həmin qızlardan deyildi. Buna görə də Martin nə etməli olduğunu bilmirdi. Martinin ağıllına gəldi ki, sağ qolunu bir



balaca qatlasın, guya, tasadüfən belə elayir, adatidir. Lakin elə bu zaman böyük bir möcüza oldu. Martin qızın qolunun öz qoluna salındığını hiss etdi. Badanından xoş bir gizlili keçdi və bir neçə an ona elə galdı ki, ayaqları yerden üzülmüş, küraklarında isə qanadlar bitmişdir. Lakin yeni bir çatınlıq onu asl vəziyyətinə qaytardı. Onlar küçəni keçdilər və indi Martin sakinin qırğı ilə deyil, divarın dibiyə gedirdi. Yaxşı, bas indi başına na çəra qilsin? Onun qolunu buraxıb yerini dəyişsin? Bas ikinci dəfa küçəni keçəndə neyləsin? Üçüncü dəfadə nəca olsun! Bu məsala, na isə, çox da aydın deyildi, buna görə də Martin qat etdi ki, irlə-geri sıçramaqla özünü güllüncə vəziyyətə salacaqdır. Lakin belə bir qarar heç də tamamilə onu qane etmirdi və odur ki, divar dibiyə yeridiyini görüb, nədənsə, tez-tez, vəcdə danışmağa başladı. Qoy bir şey olsa, qız elə bilsin ki, Martinın başı söhbətə qarışmış və buna görə də sakinin qırğıına keçməyi unutmuşdur. Brodveydə Martin daha bir sinəqdan çıxmış oldu. O, küçə fənərlərinin işığında birdən Lizzi Konollini və onun güləyən rəfiqəsini gördü. O, bir an, yalnız bir an tərəddüd etdi, lakin elə o saat şlyapasını çıxarı və onlara baş aydı. O, öz mühtidindən utanmaq fikrinə düşməmişdi, bir də ki onun salamı takəcə Lizzi Konoliyya aid deyildi. Lizzi gözəl və alıcı gözləriyle cəld ona baxdı, başını tərəpdib Martinin salamını aldı, lakin Lizzinin gözləri hara, Rufun açıq və aydın baxışları haral! Lizzi Rufu gözündən keçirdi və görünür ki, elə hamim saat onun zahiri görkəminin də, paltanının də layiqinən qıymatlandırıb, camiyatda tutduğu mövqeini duydı. Martin sezdı ki, Ruf də döñüb qızı nəzər saldı və göyərçin masumluğunu ilə dolu bu anı nəzərdən gənc fahla qadınların geyinib lovğa-lovğa gəzməyi, sevdikləri ucuz paltar, qəribə, məzəli şlyapa da, hər halda, gözündən yayınmadı.

Bir an sonra Ruf:

— Na gözəl qızdır! — dedi.

Martin bu cümləyə görə ona təşakkür etmək istəyirdi, lakin takca bu sözləri deyə bildi:

— Bilmirəm, yəqin ki, məsələ adəmin zövqündədir; mənca, o qədar da gözəl deyildir.

— Yox, siz nə dəniyirsiz! Mində bir adəmin üzündə bu cür düzgün cizgilar görmək olur, onun üzü eynilə kameya<sup>1</sup> kimidir. Gözləri də füsunkardır!

<sup>1</sup> Kameya — daş və ya balıqlıqından hazırlanan bezək şeyi

Martin laqeydcasına:

— Siz, doğrudan da, bu fikirdəsiniz? — deya soruşdu, çünki onun nəzarında dünyada tekçə bir gözəl vardı və bu gözəl də onun qoluna girib yanaşı gedirdi.

— Mister İden, bu qızı yaxşıca geyindirsən və ona oturub-durmayı öyrətsən, sizi inandırıram ki, bütün kişileri, o cümlədən sizi də maf-tun edərdi.

Martin cavabında:

— Har şeydən avvel, ona düzgün danışmağı öyrətmək lazımlı galardı, yoxsa kişilərin çoxu onun danışçılarını heç başa düşməzdə. Mən əminəm ki, o qız adat etdiyi kimi danışsaydı, siz onun işlətdiyi sözlərin yarısını belə başa düşə bilməzdiniz.

— Boş şeydir! Siz də Artur kimi bir şeyi sübut etmək istəyəndə tərsliyinə salıb dediyinizin üstündə durursunuz.

— Yaxşı, biz ilk dəfa görüşdükdə mənim nəca danışlığım sizin yadınızdan çıxb! İndi mən tamamilə başqa cür danışram. Mən onda eynilə bə qız kimi danışdım. Lakin bu müddət ərzində mən bəzi şəyər öyrənmışəm və sizin anlayacağınız bir dildə deyə biləram ki, onun dilini başa düşə bilməzsəniz. Özünüñ indicə deyirdiniz ki, qızın duruşu zərif, gözəl deyildir. Bilirsiznə üçün? Axi mən indi hamışa elə şəyərə düşünürəm ki, əvvəllər o şəyər heç ağlıma da galmırdı, ham də mən bir çox şəyərə anlamağa başlayıram.

— Yaxşı, bas nə üçün o qızın durusunu elədir?

— O qız bir neçə ildir ki, fabrikda işləyir. Gənc insan bədəni müm kimi yumşaqdır, ağır amək isə ona istədiyi şəkli verir; bu bədən müəyyən işi görmək üçün münasib bir vəziyyət istər-istəməz alışır. Mən indi bir dəfa baxanda küçədə rast gəldiyim fehlanın nə iş gördüyüünü müəyyən edə biləram. Mənim özümü götürün. Nə üçün mən yanımı basa-basa yeriyirəm? Lap onun üçün ki, təqribən, bütün ömrümü dənizdə keçirmişəm. Bütün bu illərdə mən matros olmasayıdım, kovboy olsayıdım, yerində yırğalanmaddım, lakin onda ayaqlarım ayrı olardı. Elə bu qız da eyni vəziyyətdədir. Magar siz görmədinizim ki, onun baxışları nə qədar şartlıdır? Axi o qız heç bir zaman başqlarının qanadı altında yaşamamışdır. O qız hamışa özü öz qayğısına qalmalıdır, qız öz-özünüñ düşündükde və özü öz qayğısına qaldıqda isə onun bu cür, məsələn, sizinki kimi mehriban, halim baxışları ola bilməz.

Ruf yavaşdan:

— Belkə da, siz haqlısınız, — dedi. — Hayat nə qədər amansızmış! O qız isə elə gözaldır ki..

Martin Rufa baxıb gördü ki, qızın gözündə şəfqət şölələri yanır. Elə o dəqiqə qızı nə qədər böyük bir məhəbbətə sevdiyini, onu sevmək və onunla yanaşı qol-qola yeriib mühəziraya getmək kimi misilsiz bir səadətin payına düşdüyüni düşündü.

O, həmin axşam evə qayıtdıqdan sonra güzgüda özü özüne baxıb soruşurdu: "Axi san kimsən, Martin İden? — O, güzgüde özünü uzun-uzdu və maraqla baxırdı. — San kimsən, nəçisan? Sanın yerin haradır? Sanın yerin Lizzi Konolli kimi bir qızın yanındadır. Sanın yerin milyonlarla əmək adamının arasında — hər şeyin kobud, qaba və çirkin olduğu bir alamadıdır. Sanın yerin çirkəb və peyinin içidir, payadır, tövlədir. Çürüntü qoxusunu duyursanım? Çürüyen kartofdur. Ha, na durmusan, iylə, Allah bələni versin, yaxşı-yaxşı iylə! Sanın həla bir casaratiñ qatır, kitablara da başını soxursan, gözəl musiqi dinliyirsən, füsükar lövhələrə baxıb hazz alırsan, öz dənişığının qeydini qalırsan, sanın yoldaşlarının heç birinin düşünmədiyi şəyleri düşünürsən, Lizzi Konollidən kənar gazırsan, onu rədd edırsan və sandan cəox-cəox uzaqlarda olan, ulduzlar arasında yaşayın bir qızı sevirsən! Allah sanın bələni versin, axtısan kimsən, nəçisan? San öz arzuna çata biləcəksənmış?"

O, yumruqlarını düzünləyin güzgüde özünü hadələdi, bərəlmış, geniş açılmış, heç bir şey görməyən donuq gözlərlə qarşısına baxabaxa galib, çarpınan qirağında oturdu. Aradan bir az keçidkən sonra öz dəftərcəsini, cəbr dərsliyini götürdü və kvadrat tənlikləri öyrənməye girdi, saatlar isə galib-keçir, ulduzlar sönür, pəncərə arxasında da dan yeri sökülməyə başlayırdı.

## ON ÜÇÜNCÜ FƏSİL

Fahılalar içersindən çıxmış danışqan sosialistlərin və filosofların isti günlərdə Siti-holl parkda toplaşan dərnəyi təsadüfən Martini böyük bir kaşa getirib çıxardı.

Martin parkın içindən keçib kitabxanaya gedərkən ayda iki dəfa velosipeddən düşür, mübahisələrə qulaq verir və hər dəfa də bu

mübahişə edənlərdən çox çatınılıkla ayrıldı. Mister Morzun masası axasındaki söhbətlərə, mübahisələrə nisbatən bu mübahisələrin ümumi ahəngi tamamilə başqa idi. Mübahisə edənlər lovgə deyildilər və öz layaqtələrini gözləyirdilər. Onlar ehtiraslarını özbaşına buraxır və bir-birinə xətrə dayan ləqbələr verir, söyüş və acı eyhamlar yağıdırırlar. Məsələ bir-iki dəfa dava-dalaşla qurtarmışdı. Lakin bunlara baxmayaq, Martin sabəbinizi özü də ayndıca başa düşmədən bütün bu mübahisələrdə na isə həqiqi bir əsas görürdü. Mister Morzun sakit, təmkinli doqmatizmə nisbatən bunlar Martinə daha qüvvətli təsir bağışlayırdı. Martina elə gəlirdi ki, mister Morza və onun dostu mister Betlerə nisbatən ingilis dilinin qolunu-qanadını amansızcasına sindiran, dali kimi el-qol atan və öz əleyhədarlarının üzərinə ibtidai vəhşi hiddətlə hücküm çəkan bu adamlarda həyat eşqi daha qüvvətlidir.

Martin parkda yığıncaqlarda bir neçə dəfa Herbert Spenserin adını eşitməmişdi, lakin bir dəfa onun sağırdı və ardıcılı, alt köynəyinini olmadığını gizlətmək üçün cirq gödəkcəsini boğazacan düymələmiş miskin bir avara oraya galib çıxdı. Ardi-arası kasılmadən çəkilən papiroş tüstüsü içərisində, hey tüpürlüb atılan tütün qalıqları arasında əsas döyüş başlandı, həm də avara, həttə sosialist fəhlələrdən birinin istehza ilə ucadın qışqırıb: "Dark edilməyən səyyah, başqa Allah yoxdur, Herbert Spenser də onun peygamberidir!" — sözlərini dedikdə belə, endirilən bütün zərbələri bacanqla dəf edirdi. Martin mübahisənin nədən getdiyini başa düşə bilmirdi, lakin o, Herbert Spenserlə maraqlandı və kitabxanaya galib, onun "Başlıca əsaslar" əsərini istədi, cümlə avara mübahisənin qızığın vaxtında tez-tez bu əsərin adını çakırdı.

Bu isə böyük bir kəşfin başlanğıcı oldu. Martin bir dəfa Spenserin oxumağa çalışmış, lakin "Psixologyanın əsasları" əsərini seçdiyinə görə, xanım Blavatskayanın kitabını başa düşmədiyi kimi, bunu da başa düşməyib, geri durmuşdu. O, bu kitabdan bir şey anlaya bilməmiş və oxumadan geri qaytarılmışdı. Lakin bu axşam cəbrə fizikanı oxuduqdan, uzun zaman sonetla allaşdırıldıqdan sonra yatağına uzanmış və "Başlıca əsaslar" əsərini açmışdı. Sahar acları Martin həla da oxuyurdu. O yata bilmedi. Martin bu gün həttə yazı da yazmamışdı. O, yerində uzanıb, böyürləri ağrımağa başlayıncaya qədər oxudu. Sonra yataqdan qalxdı, quru döşəmənin üzərinə uzandı. Kitabı başının üstündə tutaraq və ya dirsəklənərək,



oxumaqda davam etdi. O biri gecə isə yata bilməmiş və sahari yazmaq istəmişdi, lakin kitab onu elə cəzb etmişdi ki, aradan bir keçməmiş dünyada hər şeyi, hatta bu axşam Rufun yanına gedəcini belə unudub oxumağa başlamışdı. Yalnız Higginbotam qapını taybatay açıb: "Bəlkə, sən elə bilirsən, bura restorandır?" – deyə soruşduqda Martin özüna galmışdı.

Martin İdən həmişə biliyə həvəs olmuşdu. Bununla da, baş-qalarından seçilirdi. O, har şeyi bilmək istəyirdi və qismən də, buna görə bütün dünyani görəb dolaşan sərgərdən danızçı sanatına könül vermişdi. Lakin indi, Spenseri oxuyarkən, başa düşdü ki, heç nə bilmir, danızları nə qədər gəzirə gəzsin, heç bir zaman heç nə bilə bilməzdi. O, pərakəndə hadisələri müşahidə etməklə, ayrı-ayrı faktları toplamaqla, bazan da kiçik aləhiddə ümumiləşdirmələrə gəlməklə məhdudlaşmış, üzdən keçmiş, dərinə getməmiş, əlaqələri müayyan etməyə, tasadüflərin qaribə yığımı kimi təsəvvür etdiyi ələmi sistemə salmağa asla çalışmadı. O, uçan quşlara baxarkan onların uğuş mexanizmizi üzərində tez-tez düşünürdü, lakin uçan canlı xilqətlərin yaranması ilə nəticələnən inkişaf prosesini bir dəfə də olsun düşünməmişdi. O hətta belə bir prosesin varlığını da ağılna gatırmırdı. Onun ağılna gəlmirdi ki, quşlar "yarana" bilər. Quşlar "olmuşlar", vassalam, həmişə olmuşlar.

Quşlara münasib necə idisə, qalan şeylərə münasibət da elə idi. Biliyi və təfakkür varlığı olmadığından fəlsəfi nəticələrə galmak sahəsində Martinin etdiyi bütün cəhdərər bas tutmamış, puça çıxmışdı. Kəntin orta əsr metafizikası ona heç bir şeyi açmamış, əksinə, onda yalnız öz zehni qüvvələrinə şübhə oyatmışdı. O, Romensin sirf mütəxəssislər üçün yazılmış kitabı əsasında təkamül nazariyyəsini öyrənməyə başlıqda da eyni uğursuzluğa uğradı. Bu kitabı oxuyandan sonra Martinin qavrdığı yegana fikr bu oldu ki, təkamül haqqında təsəvvür anlaşılmaz dildə danışan quru pedantların zəmənsiz nazarı uydurmasıdır. İndi isə o gördü ki, bu heç də quru bir nazariyyə deyil, hamının qəbul etdiyi inkişaf qanunudur; əgar həla da bu barədə alımlar arasında ara-sıra mübahisələr olursa, bu da yalnız təkamülün formalınları haqqında xüsusi məsələlərlə əlaqədardır.

Nahayat, bir adam – Spenser meydana galmış, bütün bunları sistemə salmış, birləşdirmiş, nəticələr çıxarmış və matrosların boş vaxtlarında düzəldib şübhə bankalarla qoyduqları kiçik gəmi modelləri

kimi, eynilə aydınca görünen bir şəkildə, konkret və yoluna salılmış bir dünyarı bütün təffarruati ilə Martinin heyrət dolu baxışları öündə canlandırmışdır. Burada nə gözənilməyən hadisələr, nə də təsəddüflər vardi. Hər şey qanuna tabe idi. Bu qanuna tabe olaraq, quş uçurdu; formasız plazma eyni qanuna tabe olaraq hərəkətə, qıvnımağa başlamış, onun qanadları və pəncələri çıxmış və beləliklə də, quş yaranmışdır.

Martin öz zehni hayatındə bir zirvədən o biri zirvəyə qalxırdı, indi isə an yüksək zirvəyə çatmışdı. O, qıfıldan şeylərin asrarəngiz mahiyətini qavramış və bu idrak isə onu məst etmişdi. O, gecalar, yuxuda Allahlarla bir yerde yaşıyordı, möhtəşəm kabusları onu təqib edirdi. O, gündüzlər gəzib-dolanır, onun gözələri üzerinde isə yalnız Spenserin keşf etdiyi aləm galib dayanındı. Nahar vaxtı masa arxasında oturarkən Martin müxtəlif xırda-xurus hayat məsələləri haqqında söhbət və mübahisələr eşitmirdi, cümlə agli daim gərgin bir şəkildə işləyir, gördüyü bütün şeylər arasında əlaqələri aşasının aşkarı çıxarırdı. O, qabağında qoyulmuş boşqabdakı atda günəş şüalarının enerjisi olduğunu dərk edir və geri qayıdarq, günəş şüalarının bütün dəyişmə marhalalarını keçərək, milyonlarla mil aralı məsafədəki ilk mənbəyadək gəldiyi yolu izləyir və ya xəyalən bu yolu davam etdirir və onun əllərinin əzələlərini hərəkətə getirir, bu əlləri atı kasmaya macbur edən qüvvəni və həmcinin əzələlərə hökm edən beyni düşünür, beləliklə də, son nəticədə öz beynində eyni günəş şüaları enerjisi duyurur. Martin o qədər fikrə dalmışdı ki, Cimin dodaqaltı: "Başı xarab olub" dediyini eşitmır, bacısının həyacılı baxışlarını görmür və bir neçə dəfa barmaqını alına yaxınlaşdırır tərəfdən, bununla da, na demək istadiyini aydınca bildirən Bernard Higginbotama əhəmiyyət vermir.

Martini hər şeydən çox elmlər – bütün elmlər arasındaki qarşılıqlı əlaqə təcəccübləndirdi. O, həmişə biliyə dəliliyi, lakin ala bildiyi biliklər yiğilib onun yaddaşının, sanki, ayrı-ayrı xanalarında qalırdı. Beləliklə, bir xanada danız səfəri haqqında bir çox qırıq-kasik malumat toplanmışdı, o biri xanada isə qadınlara haqqında. Lakin bu iki xananın bir-biriyə heç bir əlaqəsi yoxdu. Əsəb xəstəliyinə tutulmuş qadının tufanə düşmüş gəmi arasında əlaqə yaratmağın mümkün olması fikri Martina manasına və müşkül bir fikir kimi görünə bilərdi. Lakin Herbert Spenser ona nəinki yalnız bu fikirdə mənəsiz bir şey

olmadığını, həm də, aksina, bu iki hadisə arasında əlaqanın mütləqiliyini səbüt etmişdi. Göylərin anginliklərindəki ən uzaq uludan tutmuş insanın ayağı altında qalan qum dənəsindəki ən kiçik atom aqar dünyada hər şey bir-biriyle əlaqədardır.

Bu, Martin üçün daimi bir heyrat mənbəyi idi. İndi onun başı həmişə bu planetdə şeylərin hadisələrin əlaqasını müəyyən etməyə qarışmışdı. Həm də o yalnız bizim planetlə kifayatlanın qalmır. O ən müxtalif şeylərin uzun-uzun siyahısını tutur və onların arasındakı əlaqələri tapmayıncı rahat ola bilmirdi. Beləliklə, malum oldu ki, mahəbbat, poeziya, zəlzələ, od, zinqirovlu ilanlar, göy qurşağı, daş-qası, eybacərlik, günəşin qürubu, aslan nərəsi, işq qazı, vahşilik, gözallık, qatl, linglər, istinad nöqtəsi və tütün bir-biriyle əlaqədardır. İndi bütün kainat onun gözəri öündə vahid küll halında görünürdü. Martin isə asrarangiz cəngallılıklardan keçib anlaşılmaz bir məqsəd doğru can atan yolunu azmıs bir yoluçı kimi deyil, heç bir şeyi nəzərdən qaçırılmamağa çalışan və hər şeyi xəritəyə keçirən tacrübəli bir səyyah kimi, bu kainatın an xəlvət, an çıxılmaz yerlərini gəzib-dolaşırıdı. Həm də nə qədər çox şey öyrənirdi, dünyaya və bu dünyada sürdüyü ömrə bir o qədər çox heyran olurdu.

Martin güzgüdə öz əksinin üstüne qışqınb deyirdi:

— Eh, qanızın biri qamnaz! Üreyindən yazmaq keçirdi, sən də yazardın, lakin yazmaq kibir şeyin yox imis. Ha, de görüm, nəyin vardi? Gözəllik haqqında körpə uşaqları, yetkinlaşmamış hissiyat, dumanlı təsəvvürələr, böyük bir cəhalət zülməti, mahəbbət-dən parçalanıb dağilan ürək, bir də ki sənin mahəbbətin kimi böyük, sənin nadanlığın qədər ümidiş bir manlıyın. Bu ağıllımı yazmaq istəyirdin, hə? Axi sən yalnız indi nədən yazmaq lazım gəldiyini anlamağa başlayırsan. Sən gözallık yaratmaq istəyirdin, lakin özün gözəlliyyətin tabiatı haqqında heç nə bilmirdin, lakin hayatın özünün mahiyəti haqqında təsəvvürün yoxdu. Sən dünyadan yazmaq istəyirdin, lakin dünya sənin üçün böyük bir müəmmə idil, ham də sən nadan yəzəydi, öz nadanlığını bir dəfə də yenidən etiraf etmiş olardın! Lakin, Martin, manım körpə balam, ruhdan düşüm! Sən hələ yazıcaqsan. Sən indi bəzi şeyləri bilirsən, düzdür, billyin hələ çox azdır, lakin indi daha doğru yol seçmişsin və bir azdan sonra dəha çox şey biləcəksən. Bəxtin gətirsə, bilməli şeylərin, demək olar ki, hamisini bir zaman biləcəksən. Bax, yalnız onda yazmağa başlayacaqsan!

O, sevinc və heyratını Rufa danışmağa ehtiyac hiss edərək, öz böyük kaşfini ona bildirdi. Lakin Rufu xəbəri çox sakit qarşılıdı, çünkü, yəqin, bütün bunların hamisini əvvəldən bilirmiş. Martini isə bütün varlığını sarsıdıb təlatüma gatırmış bir şəyə qızın bu cür laqeyd, soyuq münasibati çox da təaccübənləndirmədi, çünkü bu xəbərdə qız üçün yeni bir şeyin olmadığını anlaysırdı. O öyrənə bildi ki, Arturla Norman takamül nəzəriyyəsinin tərəfdarlarıdır və hər ikisi də Herbert Spenserin oxumuşdur, lakin, görünür, Spenser onlara bir o qədər də qüvvəti təsir etmiş, onları heyrate salmamışdı. Villi Olni deyə çağırılan pırlıqlıqsaçlı oğlan isə Spenserin adı çəkiləndə xoşagalmaz bir tərzədə güldü və Martinin artıq eştmiş olduğu bu kəsərlə, məzəli sözləri təkrar etdi: "Dərk edilməyən savayı, başqa Allah yoxdur, Herbert Spenser də onun peyğəmbarıdır!"

Lakin Martin bu istehzaya əhəmiyyət verməyib, onun günahından keçdi, çünkü artıq anlamağa başlamışdı ki, Olni heç də Rufa vurulmamışdır. Martin sonraları müxtalif kiçik faktlar asasında yəqin etdi ki, Olni nəinki Rufa vurulmamış, hatta onunla açıqdan-acıqda adavəti vardır. Martin bunu anlaya bilmirdi. Bu, Martin üçün görünməmiş bir hadisə idi; bu hadisəni o, kainatın başqa hadisələriyle heç bir vəchlə əlaqələndirə bilmirdi. Onun hətta bu gənəcə yazılı da galirdi, görünür, nə isə tabiatından doğan bir nöqsan Rufun malahət və gözəlliyini qılımatländirməkdə Olniya maneçilik töredirdi. Onlar bazar günləri çox tez-tez yişib, hamisi hərbiye velosipedlərə minir, gəzməye çıxarıdı, odur ki, Martin bu gəzintilər zamanı tamamilə amin olmuşdu ki, Rufa Olni silahlı bəşiq vəzifəyindədir. Olni dəha çox Normanla dostluq edir, Rufe, Arturu və Martini isə bir-birinin öhdəsinə buraxırdı, buna görə Martin Olniya ürəkdən minnatdardı.

Bu bazar günləri Martin üçün ikiqat bayrama çevrilirdi, çünkü bu günlərdə Rufa görüşmək üçün imkan tapırdı; bundan alava, o, qızın sinifinə mansub olan cavan oğlanlarla bir məclisədə oturubdurdu. Bu adamlar müntəzəm təhsil alsalar da, Martin görürdü ki, zehni cəhətdən heç də onlardan gerida qalmır; onlara səhəbat isə danışq dilini öyrənmək üçün Martindən ötrü gözəl bir tacrübə məktəbi idi. O, cəmiyyətdə mövcud olan nəzakət qaydalən haqqında təlim kitablarını oxumaqdan çıxan al çəkmiş, öz müşahidə qabiliyyətinə bel bağlamaq qarşına gəlmışdı. Səhəbatın mövzusuna



aluda olub, Martinin dünyada har şeyi unutduğu halları nəzərə almasaq, o, öz yol yoldaşlarının davranışını həmçə dıqqatla izləyir, onların bir-biriyle rəftannda en kiçik təfsilat belə yadında saxlamağa çalışırı. Ümumiyyətə, adamların Spenserin çox az oxuması Martini heyrəti gətirirdi. Məlumat şöbəsində çalışan kitabxanaçı: "Herbert Spenser, oho, çox böyük zəka sahibidir!" – dedi. Lakin, görünür, kitabxanaçının özü də bu böyük zəka sahibinin əsərlərini o qədər da çox oxumamışdır. Bir dəfə Morzlulgilda nahar edərkən Martin, mister Betlerin yanında Spenserden səhəbat saldı. Mister Morz ingilis filosofunun aqnostisizmini yamanca pislədi, lakin "Başlıca əsəslər" əsərinin oxumadığını da etiraf etdi; mister Betler isə bildirdi ki, Spenser adama can sıxıntısı gətirir, onun əsərlərindən bir satır də oxumamışdır və onsuza da çox gözəl keçinir. Martinin beynini şübhələr gəmirməyə başlaşdı; o, son dərəcə orijinal bir şəxsiyyət olmasayı, deyəsan, ümumi rayə tabe olardı və Spenserin əsərləriyle daha darından tanış olmaqdan vaz keçərdi. Lakin Spenserin dünyabaxışında Martina son dərəcə inandırıcı görünündü, odur ki, bu baxışdan al çəkmək onun üçün dəniz sayyahının kompas və xəritələri dənizə atması kimi bir şey idi. Buna görə də Martin takamül nazariyyəsini öyrənməkdə davam edir, nazariyyəni getdikcə daha dərindən qayrır və minlərlə başqa yazıcının Spenserin baxışlarını təsdiq etdiyini görürdü. Martin öz məşğalalarında na qədər irali və darına gedirdi, qarşısında bir o qədər tədqiq olunmamış bilik sahələri açılır və o getdikcə daha tez-tez təassüs edirdi ki, bir gündə cəmi iyiymi dörd saat var.

O, bir dəfə günün qısalığını, vaxtin çatmadığını nəzərə alaraq, cabr və handasadan al çəkməyi qərara aldı. Trigonometriyanı isə hələ öyrənməyə belə başlamamışdı. Martin sonra öz cədvəldində kimyani da sildi, təkə fizikanı saxladı.

Özüne haqq qazandırmağa çalışaraq Rufa:

– Mən ki mütəxassis deyiləm, – dedi. – Mütəxassis olmaq da istəmiram. Axi elmlər o qədər çoxdur ki, onların hamisini öyrənməyə bir insan ömrü çatmaz. Mən ümumi təhsil almaq istəyirəm. Mənə xüsusi biliklər lazım olduğda isə kitablara əl atı bilərəm.

Qız etiraz edərək dedi:

– Lakin adamın özünün bütün bu bilikləri qavramağı bir şey, kitablara əl atmağı isə tamam başqa şeydir.

– Axi bu bilikləri qavramaq naya lazımdır? Biz hamısa mütəxassislerin əsərlərindən istifadə edirik. Mütəxassisler də elə bunun üçün yaranmışlar. Bax, elə bu gün, sizin evə girəndə, gördüm ki, burada bacatəmizləyənlər işləyirlər. Onlar da mütəxassisidirlər, öz işlərinin ustalarıdır. Onlar da öz işlərini görüb qurtardıqdan sonra, siz sobaların quruluşu haqqında bir şey bilməsəniz də, təmizlənmiş bacalarlardan istifadə edəcəksiniz.

– Eh, bu ki lap ağ oldu!

Ruf narazı halda Martina baxdı və o da qızın baxışından, danişq ahangından bir məzəmmət oxudu. Lakin Martin haqlı olduğunu emindi.

Ümumi problemlər üzərində baş sindirmiş bütün mütəfəkkirlər, an böyük zəka sahibləri ayrı-ayrı məsələlərdə, əslində, mütəxassislerin rəylərinə əsaslanmışlar. Herbert Spenser də eynilə bu cür hərəkat etmişdir. O, min-min tədqiqatçının keşflərini ümumiyləşdirmişdir. Yalnız öz qüvvəsiylə har şeyin mağzına çatmaq üçün o gərək minlərlə insan ömrü sürəydi. Darvin də eynilə bu cür işləmişdir. O, bağbanların və heyvandarların öyrəndikləri şeylərdən istifadə etmişdir. Olnı:

– Siz haqlısınız, Martin – dedi, – siz nə istədiyinizi bilirsiniz, Ruf isə bilmir. Ruf hətta özünün də nə istədiyini bilmir. – O, Rufa macəl vermadı ki, etiraz etsin və sözüne davam edərək dedi, – ha, ha. Biliram, siz bunu ümumi mədəniyyət adlandırinırsınız. Lakin bu cür ümumi mədəniyyət çatmaq lazımdırsa, onda na təfəvvüt var, nəyi istəyirsiz, öyrən, elə deyilim? Siz fransız dilini öyrəna bilərsiniz, alman dilini və ya esperantoni öyrəna bilərsiniz, siz, har halda, "ümumi mədəniyyət" deyilan bir şey qazanacaqsınız. Yaxud da istəyirsiniz, latin və ya yunan dilləriylə məşğul olun. Düzdür, bu dillerin nə biri, nə də o birisi heç zaman karınıza gəlməyəcəkdir, lakin, heç şübhəsiz ki, siz mədəniyyətə qovuşduracaqdır. Axi Rufun özü iki il avval köhnə ingilis dilini öyrənirdi, həm də çox uğurla öyrənirdi. İndi isə heç na yadında qalmayıb, yalnız bu misra xatında qalıb: "Aprel galib bol yağışa". Gərək ki, belədir? Elə birçə bu misra sizlə "ümumi mədəniyyətə" gətirdi, – deyib güldü və yena də Rufun etiraz etməsinə imkan vermədi, – biliram, biliram, aksi biz sizinlə bir kursda idik.

Ruf:



– Siz mədəniyyətdən elə danışırsınız ki, guya, bu, məqsəd deyil, yalnız vəsitədir, – deyə ucadan dilləndi, qızın gözlərində od parladı, yanaqlarında isə iki qırmızı ləkə göründü. – Mədəniyyətin qiyməti özündədir!

– Lakin Martinin istədiyi bu deyil.

– Siz haradan bilirsiniz?

Olnı birdən Martinə taraf döñərək:

– Sizin istədiyiniz nədir, Martin? – deyə soruşdu.

Martin özünü çox pis hiss etdi və yalvancı nəzərlərle Rufa baxdı.

Ruf:

– Hə, deyin görək, nə istayırsınız? – dedi. – Bu, bizim mübahisəmizə son qoyar.

Martin taraddüb edərək:

– Əlbəttə, manə mədəniyyət lazımdır, – dedi. – Man gözəlliyi sevirmə, mədəniyyət isə manə imkan verir ki, onu daha yaxşı başa düşüb qiymətləndirir.

Ruf qələbə çalmış bir adam kimi başını tərpətdi.

Olnı dedi:

– Boş sözdür! Siz özünüz də bunu çox gözəl bilirsınız. Martin mədəniyyətə yox, mənsəbə çatmaq istəyir. İş belə gatırıb ki, Martin mənsəb məsələsi mədəniyyətə alaqqadardır – bu isə adıca bir təsdiçidür. O, kimyaçı olmaq istəsəydi, mədəniyyəti neyləyirdi. Martin yəzi olmaq istəyir, lakin bunu deməkdən qorxur ki, mübahisədə siz mağlubiyətə uğramayasınız. – O, sözüna davam edərək soruşdu: – axı Martin na üçün yazılı olmaq istəyir? Onun üçün ki, pulu yoxdur. Siz nəyə görə öz başınızı köhnə İngilis dililə və bütün bu "ümumi mədəniyyətinizle" doldurursunuz? Ona görə ki, sizin allاشib-çalışib özünüza yol açmağa ehtiyacınız yoxdur. Atanız özü bunun qeydına qalır. O, sizin geyim-keçiminizin pulunu verir, sizin üçün qalan işlərin hamisini da göracəkdir. Bizim hamimizin – sizin da, manım da, Arturun da, Normanın da aldığı təhsilin na xeyri var? Bizim beynimizi həddən artıq "ümumi mədəniyyətlə" doldurmuşlar, lakin sabah atalarımız var-yoxdan çıxsa, bizim ancaq birçə çaramız qalır ki, gedib məktəb müəllimi adı almaq üçün imtahan verək. Onda Ruf nəyə ümid ola bilərdi – uzaqbaşlı kand müəllimi və ya qadın pensionunda musiqi müəllimi olmağı.

Ruf:

– Bəs siz nə edərdiniz? – deyə soruşdu.

– Əlimdən faydalı bir iş galməzdi. Gündə dollar yanına qara fəhlə işlərdim, ya da ki risk edib korazehin şagirdləri imtahanlara səthi hazırlamaq üçün Henlinin məktəbində repetitor vazifəsini boyuma götürürədim; man "risk edib" deyirəm, cünki bir haftadan sonra tamamilə işə yaramadığımı göra məni, çox güman, oradan qovardılar.

Martin susub danişanlara qulaq verirdi. O hiss edirdi ki, Olnı haqlıdır, lakin Rufa qarşı hörmətsizlik etdiyinə görə onu eyni zamanda qınayırdı. Bu mübahisa zamanı Martinin beynində mahəbbətə yeni baxışlar yaranırdı. Ağıl mahəbbət məsələlərinə qarşımamalıdır. Sevdiyin qadın doğru mühakimə yeridir və ya yanılır, bunun heç bir əhamiyyəti yoxdur. Mahəbbət ağilden yüksəkdir. Bu halda, Ruf mənsəblə Martin üçün nə qadər vacib olduğunu, görünür, anlamırıd; lakin aydınrıd ki, bu, qızın gözəlliyini bir qətrə də azaltmamışdır. Qız gözəldi və onun dùnşündüklerinin gözəlliyinə heç bir daxli yoxdu.

Martin gözənlənilmədən sual verib onu fikrindən ayıran Olnıdan takrarlı soruşdu:

– Na dediniz?

– Dedim, yəni o qadər səfəhəsiniz ki, latin dilini öyrənməyə başlayacaqsınız?

Ruf onun sözünü kasıräk:

– Latin dili yalnız mədəniyyət vermeklə qalmır – dedi. – Ağıl üçün məşqdir.

Olnı isə takıldı:

– Ha, nə oldu. Martin, latin dilini öyrənəcəksiniz, ya yox? – deyə soruşdu.

Martini divara dirəmişdilər. O görürdü ki, Ruf səbirsizliklə onun cavabını gözlayır.

Martin, nəhayət, özünü yüksədirib cavab verdi:

– Qorxuram ki, vaxtım çatmaya, man öyrəndim, lakin yetirə bilməram.

Olnı şadlığını gizlətmədən deyirdi:

– Görürsünüz, sizin "ümumi mədəniyyətiniz" Martinə asla lazımdır. O, həyatda müəyyən bir mənsəbə çatmaq, ad-san qazanmaq istəyir.

– Orası elədir, lakin axı latin dili ağıl üçün məşqdir. Latin dili intizamdır. Latin dili ağıl intizamına alışdırır! – Ruf bu sözleri deyərək,



Martinə elə baxdı ki, sanki, ondan öz fikrini dayışmayı xahiş edirdi.  
– Futbolçuların oyundan qabaq məşq etdiklərini hec görmüsünüz mü? Latin dili də mütafakkirlər üçün eyni bir şeydir. Məşqdir, telimdir.

– Boş sözdür! Bunu uşaqlıqda bizim başımıza yeridiblər! Lakin elə bir həqiqat var ki, onu vaxtında biza aşılamağın unudublar. Men özüm öz ağlımla həqiqəti tapmağa məcbur olmuşam. – Olini daha güclə təsir doğurmaq üçün sözüne ara verdi və təkəbbürle bildirdi:  
– centilmen latınçanı öyrənmalıdır, lakin centilmen bu dili bilməməlidir.

Ruf:

– Bu heç də düzgün olmadı! – deyə qısqıldı. – Men elə qabaqcadan bildirmi ki, bütün səhbəti zarafata salacaqsınız.

Olini etiraz edərək:

– Boynunuza alın ki, ağıllı zarafatdır! – dedi. – Bir də ki bu doğrudur. Latinçanı bilən yeganə adamlar acaçılar, vəkillər və latin dili müəllimləridir. Əgər Martin acaçı va ya vəkil olmaq istayırsa, onda men susdum. Baş onda Herbert Spenserin latin dilinə na dəxli var axı? Martin, Spenser təzəcə kaşf etmiş və ona dəlicəsinə heyran olmuşdur. Nə üçün? Onun üçün ki, Spenser ona bəzi şəyler verir; nə siza, nə də manə Spenser bir şey vəra bilməz. Çünkü biza heç bir şey da lazım deyil. Siz günlərin bir günü əra gedəcəksiniz, men isə, ümumiyyətlə, heç bir iş görməyəcəyəm, çünki mənim əvəzimə bütün işləri cürbəcür və müdirilər aparacaqlar, onlar atamandan qalan kapitalın qeydində qalacaqlar.

Olini qapiya təraf getmək istayırdı ki, birdən dayandı və son zərbəni də endirərək dedi:

– Ruf, Martinlin işiniz olmasın. O özü nə istədiyini çox gözal bılır. Görürsünüz, na qədər çox şəya nail olmuşdur. Bəzən mən qızarıb, öz-özümdən xəcalat çəkirəm. Bizim bütün latin, fransız və köhnə ingilis dillərini bilməməyimizə baxmayaraq, bizim mədəniyyət adlanan bütün mədəniyyətimizə baxmayaraq, o elə indi də dünya və hayat haqqında, insanın asas mövqeyi haqqında Arturdan, Normandan, məndən və ya sizdən daha çox şey bılır.

Martin alicənablıq edərək:

– Lakin Ruf mənim müəllimimdir, – dedi. – Əgər bir biliyim varsa, yalnız onun sayasında qazanmışam.

Olini Rufa na isə baxdhə bir nazarla baxıb:

– Boş danışıqdır! – dedi. – Bir o qalıbdır deyəsiniz ki, Spenseri də onun maslahatıyla oxumağa başlamışınız. Men də siza inandım! Men Süleyman padşahın almaz dolu xəzinəsindən nə bilirəməsə, Ruf da Darwin və takamül nəzariyyəsini o qədər bılır. Yادınızdadır, bir neçə gün bundan əvvəl qeyri-müayyan, qavranılmayan və eyni şeylər haqqında Spenser fəlsafəsinin bir yerinə verdiyiniz şəhərinizlə hamimizi heyratı salındır. Çalışın, bu yeri Rufa şərh edin, görün sizi başa düşər, ya yox. Bilirsiniz, bu, "mədəniyyət"-flan deyil! Xülasə, Martin, latin dilini azbarlaşdırmağa başlasanız, gözümüzən lap düşərsiniz, siza bir qatrə də hörmətim qalmaz.

Bu səhbətə maraqla qulaq asan Martin qəlbində, eyni zamanda nə isə xoşagalmayan bir təsəssürat qaldığını hiss edirdi. Təlim və dərs-lərdən, biliq haqqında ilk malumatlardan səhbət gedirdi; odur ki, mübahisənin uşaqlarla məxsus ümumi bir tərzədə aparılması Martini həycəcən gatırıb, onu bütün hayat hadisələrindən bark-bark yapışmağa və özünün var gücünü anlayıb, nə isə böyük bir titrəyişlə tir-tır asınmaya məcbur edən masalalara uyğun galmirdi. O, xəyalında özünü əsərəngiz bir mamlakatın sahilinə atılan, atradəki gözəlliyyi görüb sarsılan, heyratə galən və bu gözəlliyyi vahşi yerlilərin yabançı dilində tərənnüm etməyə abəs yera çalışan bir şairlə müqayisə edirdi. Martin da eynilə belə bir vəziyyətdə idi. O hiss edirdi ki, min cür əziziyət qatlaşışının azamətli haqqıqtalarını dark etmək istəyir, bunun əvəzində isə, oturub latınçanı öyrənmək lazımdır, ya lazım deyil masalası atradında uşaqlasına çəkışmalarla qulaq asmağa məcburdur.

Martin hamim axşam güzgüünü qabağında dayanıb öz-özüne deyirdi:

– Bu latinca hansı cəhənnəmdən galib çıxdı! Qoy ölürlər ölüyündə qalsınlar. Axı mənim ölürlər nə işim var? Gözəllik abadıdır. Dillər yaranır və yox olub gedir. Onlar ölürlərin külüdüdür.

O elə həmin dəqiqə düşündü ki, öz fikirlərini yaxşı ifadə etməyi öyrənmişdir. Buna görə də yatmağa uzanarkən Rufun yanında bu qabiliyyətini nə üçün itirdiyini başa düşməyə çalışırı. O, qızın yanında dönüb bir məktəbli olur və məktəbli dilində danişirdi. O, ucadan:

– Mənə vaxt verin! – dedi. – Mənə ancaq vaxt verin!

Vaxt! Vaxt! Bu, Martinin abədi yalvarışı idi.

## ON DÖRDÜNCÜ FƏSİL

Martin Rufu sevdiyinə baxmayaraq, latin dilini öyrənməkdən vazgeçdi. Olininin məslahətlərinin buna heç bir dəxli yoxdu. Vaxt onun üçün pul kimi bir şeydi, latin dilindən qat-qat vacib olan bir çox başqa elm isə hökmə Martindən diqqət tələb edirdi. Bir da ki o yazmali idi. O gərk pul qazanaydı. Lakin, təessüf ki, onun yazılarını heç yerdə çap etmirdilər. Əlyazmaları həsratla redaksiyaları görərdi. Yaxşı, başqa yazıçıların əsərlərini bəs nə üçün çap edirdilər? O, saatlarla qiraətxanada vaxt keçirir, başqa yazıçıların əsərlərini oxuyur, diqqətə və tanğıdı suradə öyrənir, öz əsərləriylə tutuşdurur və həmin yazıçılarla öz əsərlərini yol təpib naşr etdirməkdə kömək edən sırı abas yera açmağa çalışırı.

O, matbuat sahifalarda çıxan yazıların çox hissəsinin uyduurma olmasına təcəccüb edirdi. Bu hekayalarda nə işiq, nə də boyā vardi. Onlardan asla hayat nafası galymi, halbuki Martinin qəzətəndən kasib götürdüyü məqalədə deyildi ki, həmin hekayələrin har sözüne iki sent, hər min sözüne isə iynemi dollar pul verilir. O, saysız-hesabsız hekayələri döna-döna oxubub təcəccüb edirdi. Bu hekayələr asan və iti bir qəlamla (Martin bunu etiraf etməyə bilməzdi) yazılısa da, hayatın mahiyyətini taşkil edən şeylərdən uzaqdı. Axi hayat öz-özlüyündə son darəcə füsünkar, son darəcə qəribadır, hayatda həll edilmiş bir çox masala, xülya, qəhrəmanlıq所以说ları vardır. Halbuki bu hekayalarda həmişə yalnız adı güzərandan bəhs olunurdu. Martin hayatın qüdrət və əzəmətini, hərəkat və nabzını, üşyankar ruhunu duyurdu – bax, yazanda da bundan yazasan! O, təhlükələr qoynuna atılan casur insanları, məhəbbətdən dəli-divanə olmuş gəncləri, dəhşət və iżtirablar içərisində mübarizə aparan, güclü zərbələrlə həyatın nəfəsini kəsan nəhangları tərənnüm etmək istayırdı. Halbuki jurnallardakı hekayalarda dollar dəlincə düşmüş miskin ovçular, müxtəlif qabildən olan mister Bətərlər madh olunur, alçaq, ciliz adamların ciliz məhabəbat iżtirabları təsvir edilirdi. O, öz-özündən: "Bəlkə, buna səbəb odur ki, redaktorların özləri ciliz adamlardır? – deyə soruşurdu. – Yaxud ona görə ki, bütün bu redaktorların, yazıçılarının və oxucuların hamısı, sadacə olaraq, həyatdan qorxur?"

Martini hər şeydən çox part edən o idi ki, nə redaktorlarla, nə də yazıçılarla tanış deyildi. O nəinki yalnız bir nəfər yazıçı, hətta bir zamanlar yazmaq təşəbbüsündə olan bir adam belə tanımırdı. Bir adam tapılmırdı ki, onunla ürəkdən söhbət eləsin, ona istiqamət və yaxşı məsləhətlər versin. O hətta redaktorların canlı insanlar olduğunu belə şübhə etməyə başlamışdı. Onun tasavvüründə redaktorlar, nə isə, bir maşının xırda vintləri və dəstəkləri idilər. Bəli, bəli, məhz bələydilər. O, öz həkaya, oęçər və poemalarında ürəyindən nə varsa, açıb tökürdə və bütün bunları maşının mühəkəməsinə verirdi. Martin alyazmasını böyük zərfə qoyur, içərisinə cavab üçün bir marka da əlavə edib bağlayır və poçt qutusuna salırı. Əlyazması müəyyən bir muddət qıtani dolaşdıqdan sonra geri, Martinin üstünə qayırdı, həm də əlyazması başqa zərfə qoyulub bağlanmış olur, içərisindəki marka üzərinə yapışdırılır. Ehtimal ki, heç bir redaktor yoxdu, yalnız əlyazmasını bir zərfdən başqa zərfə qoyan və marka yapışdırıdan mahərratla düzəlmüş bir mexanizm vardı. İçərisinə xırda pul asanlıqla düşən, dərhal saqqız və ya şokolad plitkisi pirtləyib çıxan avtomatlara bənzər bir şey. Xırda pulu bir dəliyə salsan, saqqız alarsan, başqa dəliyə salsan, şokolad. Yazı işində də vəziyyət eynilə belə idi. Bir dəlikdən qonorar cekləri, başqa dəlikdən isə əsərin rədd ediləsi haqqında məktublar pirtləyib çıxırı; Martin indiyə kimi həmişə yalnız ikinci dəliyə düşürdü.

Başəbəla məktubların maşına bənzəyi daha da artırdı. Bunlar çap olunmuş basmaqlıb blankləri, həmin blanklarda yalnız müəllifin və əsərin adı yazılırdı. Martin indiyədək yüzlərlə bu cür blank almışdı ki, hər əlyazmasına onu düşürdü. Əgar Martin, şaxsan ona müraciətə, al ilə yازılım, heç olmasa, canlı bir satır alsayıdı, bəxti-yar olarıdı. Lakin redaktorlardan biri də hayat nişanəsi göstərmirdi: ehtimal edəsan ki, dünyada heç bir canlı redaktor yoxdur, yalnız yaxşı yağılanmış və saz işləyən avtomatlar vardır.

Martin fitratən şücaətli və davamlı bir adam idi, buna görə də uzun illər boyu bu daşürəkli maşınlara qida verməyə gücü çatardı. Lakin o, gündən düşməkdə idi; hər həftə yeməyə və ev kirəsine verdiyi pul iflas saatını yaxınlaşdırır, poçt xərcləri bunu dəha da süratlaşdırırırdı. O dəha kitab ala bilmirdi və falakəti yalnız uzaqlaşdırmaq üçün xırda-xuruş xərcini da azaltmaq qərarına gəldi. Lakin o qənaat etməyi bacarmırdı və paltar almaq üçün bacısı Meriye-nə

beş dollar bağışlamaqla tam bir həftə əvvəl iflasa uğrayıb öz taleyini hall etdi.

Martin zülmət içarısında vuruşurdu. Onun nə məslahatçısı, nə da ihamçısı vardi. Ətrafindakı adamların hamisi, sənki, sözü bir yera qoyub, onun mətanətini içəridən sarsıtmış isteyirdi, hatta Hertruda da ona çap-çap baxmağa başlamışdı. Əvvəlcə o, xeyrixah bir bacı kimi, uşaq şıltاقlığı hesab etdiyi şeyle barmaqarası baxırdı, lakin sonra yena da xeyrixah bir bacı kimi təşvişə düşməyə başladı. Ona elə gəlirdi ki, uşaq şıltاقlığı açıqdan-açıqa divanlıya keçir. Martin bacısının ürkük baxışlarını sezir və mister Higginbotamın nəzakatlısı, həyəcən istehzalarından çox, bu baxışlardan azad çəkirdi. O, özüna inanırdı, lakin bu inamı başqalarına asılıya bilmədiyinə görə yalnızdı. Ruf belə onun inamına şərık deyildi. Qız istayırdı ki, Martin yalnız təhsil xatırına təhsil alsin, odur ki, onun adəbiyyataya məftunluğunu açıqdan-açıqa heç bir zaman pisləməsə də, heç bir zaman təqdir də etməmişdi.

Martin öz yaxarımları bir dəfə də olsun, Rufa göstərməmişdi. Nə isə xüsusi bir vəsasılıq onun al-qolunu bağlayırdı. Bundan əlavə, qızın universitetdə bərk maşqul olduğunu bildiyinə görə onun vaxtını almağa utanırdı. Lakin bütün imtahan verilib qurtardıqdan sonra Ruf özü dedi ki, onun əsərlərindən birini oxumaq istəyir. Martin həm sevinir, həm də qorxurdu. Ruf əsl hakimdi. O, sənət-sünəs idi. O, adəbiyyatı professorların rəhbərliyi altında öyrənmişdi. Belə, redaktörələr da tacirli həkimlərdir, lakin qız onun əsərlərinə başqa cür yanaşacaqdır. Qız əsərin rədd olunması haqqında ona mətbəəda çap olunmuş blank verməyəcək, bildirməyəcəkdir ki, onun hekayələri bütün məzhiyyətlərinə baxmayaraq, təassuf ki, müəyyən bir nəşriyyatda çıxmaga yaramır, münasib deyil. O, canlı, ilq insan nəfəsi duylular sözlər işlədərək, əsərlər haqqında öz rəyini onun üzüna deyəcək və ən ümidi də budur ki, nəhayət, əsl Martin İdeni taniyacaqdır. Ruf onun əsərini oxuyub könlüni, ürəyini duyacaq, heç olmasa, bir az, heç olmasa, bir balaca onun nələr arzuladığını və nələr yaratmağa qadir olduğunu başa düşəcəkdir.

Martin bir neçə hekaya sevdi və bir qədər təraddüddən sonra "Danız nağmaları" ni də onlara əlavə etdi. İsti iyun günləndən birində Martin ilə Ruf velosipedə minib şəhərdən kənara, qızın sevdiyi tapşılara doğru getdilər. Bu, onların ikilidə çıxdıqları ikinci gəzinti idi; onlar

dənizdən asan, gündüzün istisini azaldan mehdən xoşanaraq, yolu sıratla arxada buraxarkən Martin dariandan, bütün varlığı ilə duyurdu ki, dünya gözəl, yaşamaq da, sevmək da gözəl nemətdir. Onlar velosipedləri yoluñ qırqına qoydular, özləri isə dirməş tapanın qonur zırvasına çıxdılar. Burada günün altında yanmış otlardan gələn taza biçilmiş quru otun tünd rayihəsi insanı xumarlandırdı.

Onlar oturdular, Ruf onun gödəkcəsinin, oğlan isə düz ilq torpağın üstüne ayləşdi. Martin:

— Bu yaşıl ot öz işini görmüşdür, — dedi.

O, insanı bılış edən xoş atrı qoxulaya-qoxulaya, adəti üzrə, dərhal düşünməyə, xüsusi hadisələrdən ümumi və əsas hadisələre keçməyə başladı.

O, qurmuş otu nəvazişlə tumarlaya-tumarlaya, sözüne davam edirdi:

— Bu ot öz hayat vazifəsini yerinə yetirmişdir. Güclü qış yağışlarının suyundan içmiş, baharın ilk qasırgalarına sına gərmiş, çiçək açmış, qurd-quşu və anılan cəlb etmiş, toxumlarını atrafa sapalması, indi isə dünya öündə öz vazifəsinin yerinə yetirək...

Ruf onun sözünü kasıb:

— Siz nə üçün hər şəyə ürək bulandıran əmali bir nöqtəyi-nazərdən baxırsınız? — deya soruşdu.

— Yəqin, ona görə ki, takamül nazəriyyəsini öyrənirəm. Düzüne qalsa, mən yalnız bir neçə müddət bundan əvvəl hər şeyin əsl mahiyyətini anlamağa başlamışam.

— Lakin manə elə galır ki, siz bu əmali münasibat üzündən gözəlliyi başa düşməkdən uzaqlaşırsınız. Balaca bir uşaq kəpənəyin gözəl qanadlarının tozcuşunu silməkə onu məhv etdiyi kimi, siz də gözəlliyi dağıdırı mahv edirsiniz.

Martin başını buladı:

— Gözəlliyyin öz mənasi var, lakin man indiya kimi o mananı duymurdum. Gözəl şey ona görə manım xoşuma galırdı ki, gözəldir, vəssalam. Man gözəlliyyin mahiyyətini anlamırdım. İndi isə anlayıram və ya, daha doğrusu, anlamağa başlayıram. Bu yaşıl ot manım üçün indi daha gözəldir, çünkü onun na üçün belə olduğunu bilirəm, bu təpədə bitmiş üçün lazım galen güneş şüalarının, yağışlarının və torpağın şirəsinin bütün mürəkkəb təsirini görürəm. Hər kiçik otun tarixində bir çox romantik cahatlar vardır. Onun



başına galan sorguştalar da az deyildir. İlhama gəlmək üçün mənə təkcə bu fikir basdır. Mən enerji ilə maddanın oyununu, bütün əzəmatli hayat qoşgasını düşündürən hiss edirəm ki, bu ot haqqında böyük bir poemə, hətta bir neçə poemə yaza bilərəm.

Ruf dalğın halda:

– Siz gözəl danişsınız, – bu vaxt Martin birdən qızın qəribə, sinayıcı baxışının üzüne dikildiyini gördü. O, dərhal karıxdı, hətta özünü itirdi və yanaqlarına qızartı çökdü.

Dili dolşa-dolşa söza başlayıb:

– Eh, bircə, haqiqatən, yaxşı danişmağı bacarsaydım, – dedi.  
– Başında o qədər müxtalif fikirlər vardır ki, bütün varlığımı onları demək istəyirəm. Lakin bunların hamısı o qədər böyükdür ki, münasib sözələr tapa bilmirəm. Bəzən mənə elə gəlir ki, bütün dünya, bütün canlı xilqət mənə üz tutub: – bizim əvəzimizə sən daniş – deyə tələb edir. Mən bunu duyuram, lakin bunu neçə ifadə edim? Mən hər şeyin əzəmetini hiss edirəm, lakin elə ki danişmağa başlayıram, dilim dolşır, uşaq kimi kəkələyirəm. İnsanın öz düşüncə və duygularını sözlərdə tacəssüm etdirməyi bacarması, dirləyici və oxucunun başa düşməsi üçün, onlarda hamın sözlərin yenidən eyni düşüncə və eyni duyguya çevriləməsi üçün sözləri yazmağı və ya deməyi bacarması böyük bir maharətdir. Bunu heç bir şəxslə müqayisə etmək olmaz. Görürsünüz, mən başımı otların arasına soxuram və sinəmə çəkdiyim bu rayıha məndə min cür fikir və obraz doğurur. Axi mənim sinəmə çəkdiyim kainatın rayihəsidir. Mən mahnı və güllüsəsərlər eşidirəm, saadət və ələmi, mübarizəni, ölümü görürəm. Beynimdə saysız-hesabsız xəyalı lövhələr doğur, mən da istədim ki, onların hamısını siza, bütün dünyaya danişim! Lakin mən bunu neçə edim? Mənim nitiqən quruyubdur. Yaşıl otların rayihəsinini sinəmə çəkarkən indi duydugularının hamısını sözlərlə siza çatdırmaq istədim, lakin taşabbüsündən bir şey çıxmadi. Sönüklə, ağır eyhamlar meydana çıxdı. Na isə rabitəsiz bir söz yığını amala gəldi... Halbuki mən böyük bir ehtirasla danişmaq istəyirəm! – O, ümidiyi itmiş adamlar kimi, əllərini ovusduşa-ovusduşa... – Ax, bu, məmkün deyill, – dedi. – Danişmaq məmkün deyil! Çatdırmaq məmkün deyil!

Ruf iddia edarək:

– Lakin siz gözəl danişsınız, – dedi. – Lap təaccüb etmalıdır, bu qısa müddədə neçə olub ki, belə danişmağı öyrənmisiniz. Mister

Betler hamının yanında hörməti olan bir natiqdır. Ştatın komitəsi seçkiqəbəgi kampaniya zamanı həmişə onu nitqlər söyleməyə davət edir. Onda, nahar zamanı, siz ondan pis danışmirdiniz. Bircə burası vardır ki, o, sizdən möhkəmdir, özünü elə ala bilir. Siz isə tez-talasik özünüzden çıxırsınız. Lakin bu, tədricla keçib-gedər. Sizdən çox gözəl bir natiq çıxa bilər. Siz istəsəniz, çox yüksək mənsəblərə çata bilərsiniz. Sizin buna qüvvəniz çatar. Mən aminam ki, siz adamları öz arındızca aparmağı bacararsınız. Siz qrammatikanın öhdəsindən gəldiyiniz kimi, eynilə rastının çıxan hər cür başqa çatınlıyın da öhdəsindən galə bilərsiniz. Siz maşhur vəkil ola bilərsiniz, ya da siyasi xadim. Mister Betler kimi, sizin da müvəffəqliyət qazanmağınızda heç bir şey mane olmur. – Qız gülümşəyərək, – həm də katar xəstəliyinə tutulmadan, – deyə əlavə etdi.

Onlar söhbətlərini davam etdirirdilər; Ruf, adati üzrə, mehriban-casına, lakin təkidlə oxumaq zərurətindən danişir, biliyin hər bir sahəsində latınçanın vacib olduğunu göstərirdi. Qız təsəvvür etdiyi insan və kişi idealını Martina təsvir etdi, bu idealı isə tamamilə öz atasından götürmüş və açıqdan-açıqa mister Betlerdən aldığı bəzi xassalları ona əlavə etmişdi. Martin arxası üstündə uzanıb qızla qulaq asır və onun dodaqlarının hər bir tarpanışından həzz alırdı, lakin qızın dedikləri onun qalbinde heç bir aks-sada doğurmurdur. Qızın təsvir etdiyi perspektivlər Martini cəlb etmədiyindən o məyus olub, iç-in iç-in acıyr, həsrətlə seviləmək istəyirdi. Qız onun yazıçılığından bir söz belə demədi, odur ki, Martinin özü ilə götürdüyü əlyazmaların atılıb yerda qalırdı. Bu əlyazmaların yaddan çıxarılmışdı.

Martin, nəhayət, araya çıkmış fasılalardan birində günəşə baxdı, üfüqdə onun na qədər ucaldığını hesabladı və öz əlyazmalarını yığışdırmağa başladı, bununla da onları xatırladı.

Ruf tələsik:

– Ah, mənim lap yadimdən çıxb! – dedi. – Onlara elə qulaq asmaq istəyirəm ki!

Martin qızə an yaxşı hesab etdiyi hekayələrindən birini oxudu. O, hekayəni "Həyat şərabı" adlandırmışdı. Hekayəni yazarkən Martin mast edən şərab indi, oxuduğu zaman yenidən onun başına vurdu. Hekayənin orijinal mövzusunda xüsusi bir malahət vardı, Martin isə taməraqlı sözələr və ifadələr işlətməklə bu malahəti daha da güvvətləndirməyə çalışmışdı. Hekayəni oxuyarkən Martinin qalbinde

alışıb-yanan İlham alovu yenidən onu çılğamışdı, buna görə də o heç bir nöqsan sezmədən yazısını böyük bir hayacanla oxuyurdı. Lakin Rufun münasibəti tamamilə başqa idi. Yazının bütün zəif cəhətləri, bütün mübaliğalar, yeni yazmağa başayanlara xas olan ifrat pafos, cümlənin ahəng quruluşunun tez-tez pozulması, qızın incəlikləri seza bilən qulaqlarından yayınmadı... Qız, ümumiyyətə, onun hekayəsinin ritmini duya bilmirdi, yalnız hekayənin müəyyən iddia və ahəngə yazılmış yerləri istisna taşkınlı etsa da, bu bayağı bir diletantizm kimi qızın xoşuna galmırıldı, onda təccüb doğurdu. Qız özlüyündə qatı hökm verib hekayəni "diletantizm" adlandırdı, lakin bu sözü ucadan demədi. Əksinə, o, bir neçə kiçik qeydlə kifayətləndi, dedi ki, ümumiyyətə, hekaya xoşuna galir.

Amma Martin mayus olmuşdu. Qızın tənqidini haqlı idi, Martin bunu etiraf etməyə bilməzdı, lakin o öz asərini qızın kiçik düzəllişlərini eşitmək üçün oxumamışdı. Məsələ təfərrütatda deyil. Bunların hamisənənəcəm çəkmək olar. Əlbəttə, gec-tez o özü kiçik qüsurları görməyi və hatta onlara yol verməməyi belə öyrənəcəkdir. Axi Martin bu hekayədə böyük, canlı hayatın bir parçasını verməye çalışmışdı. O, nöqtə və vergüllərlə bir-birindən ayrılan bir sıra cümlələri deyil, hayatın bir parçasını qızə göstərmək istayırdı. Martin istayırdı qız onun öz gözlorıyla gördüyü, öz ağılı ilə qavradığı və öz allərlə makinada çap olunmuş bu sətirlərə aşılılığı böyük və əhəmiyyətli cəhətləri hiss etsin. O düşündü: Görünür, buna nail ola bilməm-işam". Bəlkə də, redaktorlar, doğrudan da, haqlıdır. O, hayatın böyük və üməd cəhətlərini görürdü, lakin sözərək vasitəsilə ifadə edə bilmədi. Buna görə da Martin öz mayusluğunu gizlədib, qızın tənqidini qeydləriyle elə asanlıqla razılışdırıb ki, onun könlündən qədər böyük bir etiraz doğurduğu qızın ağılnı belə gəlmədi.

O, başqa bir alyazmasını açaraq:

– Bax, bu yazınızı man "Qazan" adlandırmışam, – dedi. – Dörd-beş jurnal bu yazınızı rədd etmişdir, lakin buna baxmayaraq, hekaya öz xoşuma gəlir. Əlbəttə, adamın öz yazısı haqqında fikir deməsi çatdırır, fəqət, mənə, bu hekayədə nə isə bir şey var. Bəlkə, bu sizi, məni tutan qədər tutmasın, lakin hekaya kiçikdir, cəmi iki min sözdən ibarətdir.

O, hekayəni oxuyub qurtardıqdan sonra qız:

– Nə qədər də qoxuncudur! – deyə qışqırı. – Bu ləp qoxuludur!

Martin güzil bir lazzatla qızın solmuş cöhrasına, parıldayan gözlərinə və çarpaqlaşmış, açılmayı bilməyen allarına baxırdı. O, öz maqsadına çatmışdı; bütün varlığına hakim kəsilmiş duyğu və obrazları qız qatdırıb işmişdi, hekayənin qızın xoşuna galib-galıbmamasının əhəmiyyəti yoxdu; burası mühümüdü ki, Martin qız tasır göstəra bilmış, qızı diqqətlə qulaq asmağa macbur etmişdi, qız hətta xırda-xuruş qüsurları belə görə bilməmişdi. Martin etiraz edərək:

– Bu, hayatdır, – dedi. – Hayat isə heç də hamışa gözəl olmur. Nə bilim, bəlkə də, man çok qəribə yaranmış bir məlxugam, lakin man burada də bir gözəllik görürəm. Bu gözəllik mənə hala onqatçıyımlı görünür. Belə bir...

Ruf onun sözünü kasarək:

– Lakin nə üçün bu badbaxt qadın elə eləyə bilmədi ki... – dedi və cümləsini qurtarmadan yena hiddətlə bağırırdı, – aman! Bu, bia-bircəliqdır! İyrənclikdir! Çirkinlikdir!

Biranlıq Martina elə geldi ki, qalbi çırpınmaqdən dayandı. Çirkinlikdir! O heç bir zaman bunu düşünməmişdi, heç bir vaxt bu, onun gumanına galmamışdı. Hekaya başdan-başa alovlu harflərə çevrilib onun qarşısında şöla saçırı; o isə gözlorı bu şöllərdən qamaşdırığına görə hekayədə heç bir çirkin şey görmürdü. Lakin budur, qalbi sinəsində yenidən vurmaqə başladı. Onun vicedəni rahatdı.

Qız:

– Na üçün daha gözəl süjet götürməmisiniz? – deyə soruşurdu.  
– Biz bilirik ki, dünyada çirkin şey çoxdur, lakin bu heç də o demək deyildir ki...

Ruf nə isə danışmaqdə davam edirdi, onun səsində qəzəb duyulurdu, lakin Martin ona qulaq asırmadı. O, qızın belə incə bir məsumluqla şöllənən, alışıb-yanan gözəl cöhrasına baxırdı, sanki, bu məsumluq yol tapıb Martinin ürəyinin an darın yerlərinə sırayat etmiş, onu ulduzlarının işitış kimi soyuq, zarif və mehriban efrəndən gələn şəfəqlərlə yuyub-təmizləmişdi. "Biz bilirik ki, dünyada çirkin şey çoxdur". O, qızın nələr "bilə" biləcəyini düşündü və elə bil, qız onunla zərafat edirmiş kimi, sevincindən öz-özünə gülmüşədi. Anı bir qıgilçım işığında qarış-qarış gazdıri hüdudsuz hayatı çirkəbi dərəyinən manzarası onun gözlorı üzerinde canlandı və buna görə də o, hekayəsinin başa düşməyən qızın günahından keçdi. Qız hekayəni başa düşməməkdə təqsirkar deyildi. Allaha cox şükür ki, qız bütün

bu çirkabdan kənarda doğulub böyümüşdü. Lakin Martin... Martin hayatı biliirdi, hayatdakı bütün rəzil və müazzəm şeyləri biliirdi, biliirdi ki, üstünü örən bütün çirkabə baxmayaraq, hayat gözəldir; Martin: "Bu barada bütün dünyaya öz sözümüz söyləyacayam, lanet səna, kor şeytan!" – deyirdi. Göylərdə müqəddəslərin pak və təmiz olma-ları heç də qariba deyildir. Bunda onların böyük bir xidməti yoxdur. Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir! Ele bu möcüzə xatirinə yaşamağa dəyar! İyanc haqsızlıq mühitindən doğan yüksək əxlaqi idealı görmək, böyümək və hələ də çirkə örtülmüş gözlərinin gözəlliyyin ilk əlamətlərini görmək; zəiflikdən, əxlaqsızlıqdan, miskinlikdən və heyvani kobudluqdan ham qüdrət, ham haqqıç, ham da manavı nəcibliyin doğduğunu görmək lazımdır.

Birdən Martinin qulağına Rufun sasi gəldi:

– Bütün məzmunu, nə isə, rəzil şeylərdən alınmışdır, halbuki dünyada o qədar gözəl və ülvî şey vardır ki. "In Memoriam" xatırlayı.

O, qız: "Bəs Loksli Holl?" – demək istədi, lakin xayallar yenidən diqqətini yayındırmamasıydı, bəlkə də, deməşdi. O, qız baxır və yüz min asrlar arzında qadının həyat pillələriyle dirmənaraq mürəkkəb yollar keçdiyini, nəhayat, an yüksək karnala çatdığını düşünür və Rufa – ilahi qüvvə almış pak və gözəl bir xilqət tımsalına çevrildiyini və özü də anlaşılmaz bir tərzdə ibtidai hayatın dərinliklərindən abadi yaranma prosesinin saysız-hesabsız sahələri və uğursuzluqlan nəticəsində töremiş harc-mərclikdən çıxmış gəncə – Martin idəna mahəbbət, safiq və bu ilahi qüvvəni sinamaq arzuları aşılıya bildiyini düşünürdü. Romantika da, gözəllik da, möcüzə də elə bundadir. Yalnız bundan yazmaq lazımdır, təki söz tapa biləsan. Göylərdə yaşayan müqəddəslər ancaq müqəddəs olub qalırlar. Mən isə insanam.

O, Rufun:

– Sizin buna qüvvəniz çatar, – deyə səsini eşitdi, – lakin bu qüvvə nə isə ipa-sapa yatan deyil.

Martin zaraftayana:

– Qab-qacaq dükənинə girmiş begemota oxşayıram, – dedi və qızı gülümsənməyə məcbur etdi.

– Bu cür, ağına-bozuna baxmadan hər şeydan yazmaq olmaz. Siz çalışmalısınız ki, gözəl zövqünüz olsun, ince yarasınız, öz üslubunu yaradasınız.

Martin dodaqaltı:

– Görünür, mən özündən badgumanam, – dedi.

Ruf öz təbassümü ilə ona üzək-dirək verdi və o biri hekayəye qulaq asmağa hazırlaşdı.

Martin, sanki, özünü təmiz çəkərək çalışaraq:

– Bilmirəm, sizin xoşunuzu gələcəkmə? – dedi. – Bu qariba bir hekayədir! Bəlkə, bu hekayəni yazarkən həddimi aşmışam, lakin doğrusu budur ki, yaxşı niyyətdə olmuşam. Çalışın xırda-xuruş şəyələrə fikir verməyin. Əsas cəhət odur ki, siz başlıca fikri duya biləsiniz. Bu, çox mühüm və doğru bir fikirdir, ancaq bilmirəm, bunu aydın deyə bilmışam, ya yox.

O oxumağa başladı, oxuduqca ara-sıra Rufa baxırdı. Nahayat, ona elə gəldi ki, hekayə qızı yamanca tutmuşdur. Qız nafasını almadan, yerindən tarpanmadan oturub Martindən gözlərini çəkmirdi. Martinin yaradığı obrazlar, elə bil, onu ovsunlaşmışdı. O, hekayəni "Maca-ra" adlandırmışdı; bu, doğrudan da, kitablarında təsvir olunan deyil, əsl həyat macarəsinin – ham caza, ham da hadiyya verarkən eyni səxavət göstərən, siltaş və makrılı, insanı gah gözqəməşdinci günəşli anginliklərə gətirib çıxaran, gah da susuzluqdan, acliqdan, yorucu uzaq yoldan və ya ölümsəcan dəhşətli qızdırımdan əzab çəkmək macburliyyəti karşısındakı qoyan, kölə itatı və fasılış amək tələb edən, nəhayat, tər təkə-təkə, qan axıda-axıda, zəhərli həşəratın çalmasına döza-döza, kiçik hadisələrin uzun müsibətləri arasından keçirib gözəl, müzəffər bir nəticəyə gətirən qorxunc bir hökmənnən böyük hərflə yazılan macarəsinin an yüksək səhrət dərası idi.

Martin öz hekayəsində bütün bunları və bir çox başqa şeyləri təsvir etmişdi. Ona elə galırdı ki, bütün bunlar Rufun gözlərində qıçılçım çıxdıraraq, onu dinləməyə məcbur edir; qızın yanaqları qızardığından hekayəni qurtarar-qurtarmaz Martinə elə gəldi ki, indi bu saat qız bayılacaqdır. Qız, doğrudan da, hayəcan içində çırpınır-di, lakin onu hayəcanla gətirən hekayə deyil, Martinin özü idi. Hekayəlik bir iş yoxdu; Martinin nafasından qopub galan və Rufu qaplayan əvvəlki tanış qüvvənin təsirini qız yenidən duyurdu. Lakin qariba burasıdı ki, bu qüvvə hekayəye də aşılanmışdı; odur ki, indi Ruf həmin qüvvəni yalnız və yalnız hekayə vasitəsilə qavrayırdı. Qız yalnız bu qüvvəni duyurdu, lakin bu qüvvəni aşılayan vasitəçini, demək olar ki, görmürdü; ilk baxışda Martinin oxuduqları qızı cəlb edən kimi görünse də, əslində, onu cəlb edən birdən-birə beynində baş



qaldıran tamamilə yabançı, dəhşətli, güməna galmayan bir fikir idi. Qız qəfildən əra getmək barada düşündü və bu fikrin qəriba bir inadla ondan el çəkməməsi qızı qorxutdu. Bu, qızə yaraşmırı, şitlikdi. Bu fikir indiyadək Rufa tamamilə yabançı olmuşdu. Baş qaldırırmışda olan qadınlıq tələbi hələ indiyadək heç bir zaman ona azab verməmiş, onu incitməmişdi, o da indiyadək Tennison poeziyasının doğurduğu xülyalar alməməde yaşamış, hətta cəngavərlərlə kralıclar arasında mövcud olmuş qarsılıqlı münasibətlərə toxunur-kən an nəzakatlı şairin nəzakatlı söylədiyi eyhamlara belə bigana qalmışdı. Qız indiyadək yatmışdı; hayat isə birdən-birə onun qapısını hökmələ döyməyə başlamışdı. Dəhşətə galən qız bütün qapıları möhkəm bağlamaq, altdan-üstdən qifillamaq istəmiş, lakin baş qaldırıran instinkt tələb etmişdi ki, o, qəriba və gözəl qonaq öündə bütün qapıları təybatay açısnı.

Martin razılıq hissisi qızın hökmünü gözləyirdi. O, bu hökmün necə bir hökm olacağına şübhə etmirdi, lakin Ruf yalnız:

– Gözaldır, – dedikdə təcəccübən çəşib qaldı. Kiçik bir fasılə-dən sonra qız hərarətə təkrar etdi:

– Çok gözaldır!

Əlbəttə, bu hekaya gözəldi, lakin onda, nə isə daha böyük bir şey, elə bir şey vardi ki, gözəllik ona yalnız kənizlik edir və ona asır olurdu. Martin yərə sərəlanmışdı, dəhşətli, amansız şübhə buludları başının üstünü çulğamağa başlamışdı... "Yena də baş tutmadı, istəyime nail ola bilməmişəm. Manım alımda söz muma çevrilmişdir. Mən dünyanın an böyük xariqələrini görürəm, lakin onları təsvir etməyə iqtidarımla çatdırıf".

O, yeni öyrəndiyi kəlməni işlətməyə cəsarəti çatmadığından qəsdən sözü uzadaraq soruşdu:

– Bəs siz hekayanın... ha, ideyasi haqqında nə deyə bilərsiniz? Qız ona belə cavab verdi:

– Ideya çox da aydın deyildir. Mənim ümumi təəssüratım belədir. Mən asas sütət xəttini izləməyə çalışırdım, lakin bu çox çatındır. Siz həddindən çox söz işlədirsiniz. Siz təhkiyəyə tamamilə kənar material daxil etməklə hadisələr carəyanını qarşıdırırsınız.

O, tələsik izahat verməyə başlayıb:

– Axi bütün bunlar asas ideyaya tabe etdirilmişdir, – dedi. – Əsas ideyanın çox böyük, cahanşumul əhəmiyyəti vardır. Mən bu ideyani

bütün hekayəyə aşılamaq istəmişəm. Hekaya həmin ideya üçün yalnız zahiri bir örtükdür. Mən doğru yol götürmüşəm, lakin qarşıma qoysduğum vəzifənin öhdəsindən lazımnıca gələ bilməmişəm. Demək istədiyimi bütünlükla deyə bilməmişəm. Bəlkə, zaman keçdikcə bunu öyrəna bildim.

Ruf onun fikirlərinin inkişafını izleyə bilmirdi. Qız sanatşunas olsa da, Martinin fikirləri anlaya bilmirdi. Qız onları anlamadı və bunu Martinin öz istədiyini ifadə etməyi bacarmaması kimi izah edirdi.

Qız takrəran:

– Siz həddindən çox söz işlədirsiniz, – dedi. – Lakin bəzi yerləri çox yaxşıdır.

Rufun səsi Martinin qulaqlarına, elə bil, uzaqlardan galirdi, cünki bu vaxt o, qız "Dəniz nəğmaları" ni oxuyub-oxumamığı düşünüb qatı qərara gələ bilmirdi. Martin dinməzə uzanmışdı, intizər və mayusluq içində çırpmırdı. Qız isə ona baxır, başından yena də arə getmək haqqında fikirlər galib-keçirdi. Bu fikirlər ondan el çəkmək bilmirdi.

Qız qəfildən:

– Siz məşhur olmaq istəyirsiniz? – deyə soruşdu. O, qızın fikriyle razılışaraq:

– Hə, ola bilsin! – dedi. – Lakin manım əsas qayam bu deyildir. Məni səhrətə aparıb çıxaran yol səhrətin özündən daha çox düşündürür, bundan eləvə, səhrət manə başqa şey üçün lazımdır. Müşayen bir sabab var. Bu sabab ucbatından man bütün varlığımla məşhur olmaq istayıram.

O, "sizin ucbatınızdan" demək istadi, Ruf onun əsərlərini daha hərarətə qarşılasayıd, çox güman ki, deyəcəkdi.

Lakin bu an qızın fikri Martina az-çox münasib bir mənsəb tapmaqla həddindən artıq maşgıl idи və buna görə də oğlanın naya işarə etdiyini bəla soruşmadı. Ruf möhkəm amındı ki, Martindən yazıçı çıxmayaçaqdır. O, bunu indica öz diletant, sadalövh yazılan ilə sübut etmişdi. O, yaxşı danişə bilirdi, lakin ədəbi əslubdan tamamilə əzaqqıdı. Qız onu Tennisonla, Brauniqə və çox sevdilə yəzici-nasırılla müqayisə edirdi və albatta, bu müqayisə Martinin xeyrinə olmamaqdan da o yana keçirdi. Lakin qız düşündüklerinin heç də hamisini ona demək istəmadı. Rufu Martina doğru sürükləyən qəriba duyular onu çox da tələbkar olmamağa məcbur edirdi. Axır ki, onun yazıcılığı olan meyli



kiçik, zəf bir cahətdir və ehtimal ki, zaman keçdiyinə yox olub gedəcəkdir. Onda Martin, heç şübhəsi kif, öz gücünü hayatın hər hansı başqa, daha ciddi bir sahəsində sinayacaq və müvəffaqiyət qazanacaqdır. Ruf buna amindi. Martin o qədər güclüdür ki, yəqin, bütün arzulanna çatacaqdır... Təki yazımaqdan təzlidə al çıxın.

Qız:

— Mister İden, mən arzu edirəm ki, yazdıqlarınızın hamisini mənə oxuyasınız, — dedi.

Martin şadlığından pörtdü. Qız onun yazıları ilə maraqlanmışdı; buna şübhə ola bilməzdi. Axi bir də ki qız onun əsərlərini yararsız da hesab etməmişdi. Ruf hatta asarların ayrı-ayrı parçalarını gözəl hesab etmişdi; ürək-dirək verən sözləri də ilk dəfə qızdan eşidirdi.

O coşaraq:

— Yaxşı, — dedi. — Miss Morz, mən sizə söz verirəm ki, qabil yazıçı olacağam. Mən uzaqlardan galmışam, mən bunu bilirəm və hələ uzun bir yol keçməliyəm, ləp yerla sürünməli, imakləməli olsam da, bu yolu keçəcəyəm. — O, makinada yazılıbmış bir yığın sahifəni qızə uzatdı. — Bunlar "Dəniz nağmələri"dir. Onları səz verirəm, vaxtınız olanda evda oxuyarsınız. Lakin sonradan öz fikrinizi mənə açıqça demalısınız. Mənə tanqid yaramanca lazımdır! Xahiş edirəm, mənə aslı haqqıqtı deyəsiniz!

Qız:

— Mən heç nəyi gizlətməyəcəyəm, — deyə söz verdi, lakin ürəyinin dərinliyində hiss etdi ki, bu gün onunla açıq danişmamışdır. Bilmirdi ki, galəcəkdə onunla açıq danişmaga iqtidən çatacaq, ya yox.

## ON BEŞİNCİ FƏSİL

Aradan on gün keçdiyindən sonra Martin gülgüyə baxaraq, öz əksinə müraciətə deyirdi:

— İlk döyüş baş verdi, ikinci, üçüncü və mən...

O, cümləsinizi qurtarmamış döñüb öz miskin dar otağını nəzərdikildi. Bütün bunlar Martinin geri qaytarılmış alyazmalarını idti. Həmin alyazmalarını yeni ünvanlara göndərmək üçün marka almağa onun pulu yoxdu və buna görə də onlar bir həftə içərisində yığılıb bir qalaq

olmuşdu; hamisi öz yiyyesinin üstüne qayıtmayınca onlar sabah da, birisi gün də galacəkdi. Onun işə əlyazmalarını başqa və daha uzaq yerlərə göndərməyə imkanı yoxdu. O, bir aydi ki, makinadan istifadə etdiyinə görə kiraya verməmişdi və verməyə imkanı da yoxdu, cünki bir haftalık yaşayış xərcini və dəlləl kontorunun haqqını ver-maya pulsuz çatydı. Masələ burasındaydı ki, Martin hamin dəlləl kontoru vasitəsilə işə düzəlmək ümidində idi. O oturdu və fikirli-fikirli masasına baxdı. Masanın üstündə mürakkəb ləkələri göründüyündən Martin birdən-birə ona qarşı şəfqət duydu. O:

— Mənim aziz, köhnə masam. — dedi. — Mən sənin arkanda otur çoxlu bəxtiyr saatlar keçirmişəm, sən də həmişə vəfali dostum olmuşan. Sən heç bir zaman məni özündən uzaqlaşdırıbmışan, heç bir zaman isdən nəhaq yərə imtiyədə məni incitməmişəm, heç bir zaman işin ağırlığından şikayatlanmamışəm.

O, masaya dırsaklandı və alları ilə üzünü örtdü. Boğazı qəhrəlandı, hönkürüb ağlamaq istədi. Martin özünün ilk dalaşmasını xatırladı, o zaman altıyaşı uşaq gözündən gildir-gildir yaş tökə-tökə, al-qol atıb özündən iki yaş böyük olan başqa bir oğlanın zərbələrini daf edirdi; hamin oğlan Martinə var gücü ilə yumruq vururdu. Martin gözlerindən axan yaşla burnundan sızan qanın qarışğını uda-uda, nəhayət, yera səralanırkən dalaşanın atrafında six dövra vurmuş uşaqların qulaqbataran səs-kübüyü təsəvvürünə getirirdi.

O:

— Yaxşı bala, — deyə mizlədidi, — indi də səni yenidən şil-küt elədi-lə! Ela şil-küt elədilər ki, yerindən qalxmaga da taqatın qalmamışdır.

Lakin bu ilk dava haqqında onun xatirələri heç də birdən-birə çəkilib getmedi. O zamanlar bunun ardınca bir çox davalar bir-birini taqib etdi və onların hamisi Martinin xatırəsində yavaş-yavaş canlandı. Yanım ildən sonra Yağlısifat (bu, hamin oğlanın laqabı idi) yəna onun üstüne düşdü. Lakin bu dəfa Martin borcu qalmadı, o da vurub onun gözünün altını qaraltdı. Bu, hər haldə, manasız deyildi! O, bir-birinin ardınca özlərinin bütün davalanı xatırladı, Yağlısifat davadan həmişə qalib çıxdı. Lakin Martin bir dəfa da olsun onun qabağından qaçmamışdı. O, bunu düşüñərkən bir vüqar duydu. Martin, çox çatın də olsa, davanın axınna kimi həmişə möhkəm dayanırdı. Yağlısifat alçaq bir düşməndi və heç kəsa aman vermirdi. Lakin Martin taslim olmurdu. O, həmişə axıra kimi davam getirirdi.

Sonra sıra-sıra dayanmış köhnagörkamlı evlər arasından keçən dar olan Martinin gözləri öündə canlandı. Daların axırında karpicdan tikilmiş birmərtəbəli bina vardı, bu binada "Xəbərlər" qəzətinin gündüz buraxılışını çap eden maşınların ahəngdar boğuş ugulmuştu gəldirdi. Onda Martinin on bir, Yağlısifatın isə on üç yaşı vardı; onların hər ikisi qəzet satıldı. Buna görə də onlar matbaənin darvazası qabağına dayanıb gözlayıldırılar. Təbii ki, Yağlısifat dərhal Martına sataşdı və dava yenidən başlandı, lakin nəticəsiz qaldı, kimin qalib gəldiyi aydın olmadı, çünki saat dördə on beş daqiqə qalmış matbaənin darvazası açıldı və bir dəstə uşaq qəzet dalınca içəri cumdu.

Yağlısifat onu hədələyərək:

— Sabah galərsən, ezişdirəm səni, — dedi. Martin isə ağlaya-ağlayı, titrək bir səslə bildirdi ki, sabah şərtləşdikləri yerdə olacaqdır.

Sabah günü Martin məktəbdən qaçıb, təntimş haldə, Yağlısifat-dan iki daqiqə qabaq dava yerinə gəldi. Başqa uşaqlar Martini tərif-layıv ona yerbəyərden məsləhətlər verirdilər, bu məsləhətlərə amal etsəydi, hökman düşmənini döyürdi. Lakin həmin uşaqlar eyni məsləhətlər Yağlısifata də verirdilər. Bu pulsuz tamaşaçılar davadan neçə də lazzat alırdılar. İndi Martin bunu xatırlayıb, o zaman uşaqların nə qədər böyük lazzat aldıqlarını düşündü və hətta onlara qıbta də etdi. Dava başlandı və matbaənin darvazası qədər dənəvən edən dava düz yarın saat çəkdi. Uşaqlıq, hər gün məktəbdən çıxb talaslik matbaənin darvazası qabağına gelməsi döñə-döñə Martinin gözləri öündə canlanırdı. O, bərk qacqə bilmedi, həmisi dava-dalaş içinde olduğundan yeri yerkən belini ayırm, aksaydı. Bütün bədəni gömögödü, allarının derisi cırmaq-cırmaqdı, bəzi cırmaq yeri irinlənməyə başlamışdı. Onun böyürələri ağnyırı, kürəyi ağnyırı, ciyinəri ağnyırı, baş üstündə deyildi, sanki, oraya qurğuşun aridib tökmüşdülər. O daha məktəbdə oynaya bilmirdi, darslarına baxmirdi. Bütün günü partanın arxasında oturmaq onun üçün böyük azabdı. Ona elə gəlirdi ki, hər gün başlanan bəsiavalardan bəri aradan əsrər galib-keçmişdir, aramsız olaraq yeni toqquşma gözladıkca vaxt qorxulu bir yuxu kimi uzanıb keçirdi. Martin düşündürdü: "Axi nə üçün Yağlısifati döymək olmaz?" Bu, Martini bütün işgancalarından dərhal xilas edardı. Lakin taslim olmaq və Yağlısifatın özündə güclü olduğunu etiraf etmək heç vaxt onun ağılna galmırdı.

Beləliklə, Martin ruhən və cismən üzülmüş halda, gündən-güne sürünen matbaənin darvazası qabağına gəlir, böyük dözüm elmını öyrənir və orada özünün hamisəki düşmənilə — Yağlısifatla qarşılaşırırdı. Onun kimi Yağlısifat da üzülbə əldən düşmüşdü, qəzetsatan uşaqlar ara qızısdırmışadılar (o, bunların qarşısında rüsvay olmaq istəmirdi), bu amansız davaya məmənuniyyətlə son qoyardı. Bir dəfə bütün vuruşma qaydalarını (təpik atmaq olmadı) gözləmək iyirmi daqiqə sürmüs siddətli çarpışmadan sonra Yağlısifat sandırıldı, təngnafas halda, davarı heç-heçə qurtarmığı təklif etdi. Bu şirin xatira indi də onu yerindən oynatdı: Martin o zaman yaranmış, parça-parça olmuş dodağından axan qandan təngnafas ola-ola, qanı ududuqca boğula-boğula Yağlısifatın üstüna cummush, danişmasına maneçilik törədən qanı yera tüpürməş və qışkırmışdı ki, heç-heçə ilə razı deyil; Yağlısifat aldən düşmüssə, açığını desin, taslim olsun. Lakin Yağlısifat taslim olmamış və çarpışma yenidən davam etmişdi.

Sabahı çarpışma yenidən başlanmış və əvvəlki kimi, günbəgün davam etmişdi. Martin hər dəfə dalaşma başlananda bədəninin ağınsından özünü-sözünü bilməmiş, yaman əzab çəkmmiş, lakin sonradan, ağıń korlaşınca, yuxudamış kimi, qarşısında yalnız Yağlısifatın alımacıq sümüklerini və vəhşi heyvanıń kimi alışb-yanan gözlərini görərək, hiddətdən dodaqlarıñ gəmira-gəmira vuruşmuşdu. O, bütün diqqətini bu sıfata vermiş, gözü dəha heç nəyi seçməmişdi. Dünyada bu sıfətdən başqa özgə bir şey olmamış və Martin qarara galmışdı ki, bu sıfəti qanına qalınan elamayince, ya da öz sıfati qanına qalın olmayaqca al çəkməyəcək, dincalınmayaçakdır. Onda bu çəkışmanı kasımkə olar. Lakin onun üçün, Martin üçün heç-heçəyə razılıq vermek mümkün olan şey deyildir! Nəhayət, elə bir gün gəldi ki, Martin adət etdiyi vaxtda matbaənin darvazasına yaxınlaşib Yağlısifati orada görmədi. Yağlısifat heç galib çıxmadi. Uşaqlar Martini təbrik edir, deyirdilər ki, Yağlısifat taslim olmusdur. Lakin Martin çarpışmanın belə qurtarmasından razı qalmamışdı. O, Yağlısifatə qalib galmamışdı, Yağlısifat də ona qalib galmamışdı. Mübahisə hall edilməmişdi. Sonralar məlum oldu ki, elə həmin gün Yağlısifatın atası qəfildən vəfat etmişdi.

Martin fikran bir neçə illi addayıb arxada buraxdı və özünü teatrda, balkonda oturan gördü. O, on yeddi yaşına yenica girmişdi,

özü də dəniz səfərindən təzəcə qayitmışdı. Tamaşaçılar arasında dava düşdü. Kim isə birisini itəlməmişdi. Martin ortaya girdi və özünün köhnə düşmanının – Yağlısifatın panıdayan gözleri ilə qarşılıdı.

Düşmanı hirsindən boğula-boğula Martinə:

– Tamaşadan sonra səni ażiştirmək manım boynuma, – dedi.  
Martin başını tərpədi. Gözətçi polis nəfəri tələsik dava-dalaş yerinə gəldi. Martin piçildi:

– Tamaşa qurtarandan sonra qapıda görüşərik, – dedi və özünü elə göstərdi ki, guya, bütün fikir-zikri sahnədə baş verən hadisədər.

Gözətçi polis nəfəri onlara baxdı və çəkiləb getdi.

Pərdə qurtarandan sonra Martin Yağlısifatdan:

– San öz dəstənləşən? – deyə soruşdu.  
– Əlbəttə!

Martin:

– Onda man də bir neçə adamımı çağıraram, – deyə bildirdi.

Fasılə zamanı o, özüne mix zavodunda çalışan üç dostundan, bir nəfər yanğınsöndürəndən, beş-altı matroşdan və Market-strit küçəsindən olan məşhur oğrularından bir dəstə düzəldti.

Tamaşa qurtarandan sonra hər iki dəstə küçənin ayrı-ayrı tərəf yola düzəldi. Onlar yaxındakı xəlvət bir dalanda birləşdilər və "hərbi şura" düzəldtilər.

Yağlısifatın dəstəsindən olan kürən bir oğlan:

– Ən münasib yər Səkkizinci küçənin köprüsüdür, – dedi. – Körpünün ortasında, elektrik fanərinin altında vuruşarsınız, biz isə fironların galib-gəlməməsinə göz olarıq. Əgər körpünün bir başından görünəsələr, qaçıb o biri başından aradan çıxarıq.

Martin öz adamları ilə məsləhətləşdikdən sonra:

– Yaxşı, man razıl – dedi.

Səkkizinci küçənin San-Antonio mənsabının qolu üstündən çəkilmiş körpüsünün uzunluğu üç şəhər mahalləsi boyda idi. Körpünün ortasında və hər iki başında elektrik fanərləri yanındı. Bir polis nəfəri belə gəzə daymadən yaxınlaşa bilməzdı. Vuruşaq üçün əlverişli, münasib olan bu yər bütün təfərrüati ilə Martinin qapalı gözleri önünde canlandı. O, harası öz döyüşüsünün arxasında, üzbaş dayanmış, qışqabaqlı iki düşmən dəstəni gördü. Martin və Yağlısifat qurşaqə kimi soyundu. Gözətçilər körpünün hər iki başında müşahidə üçün yer seçib, keşik çəkməyə başladılar. Matroslardan biri

Martinin gödəkcəsini, köynəyini və papağını götürdü ki, polis gəlsa, onları qapıb təhlükəsiz bir yera qaçın. Martin özünün döyüş meydənin ortasına necə çıxdığını, Yağlısifatın gözlerinin düz içəna baxdığını və yumruğunu qaldıraq:

– Heç bir nazakat-filan lazımlı deyil, uzun danişq da! Anladın? Axıra kimi vuruşacaq, sürüşüb aradan çıxməq da olmaz. Bizim sənənin köhnədən haqq-hesabımız var. Haqq-hesabı tamam çürütmək lazımdır! Anladın? – deyərkən nə vəziyyətdə olduğunu aydın gördü.

Martin sezdidi ki, düşmanı tərəddüd edir, lakin Yağlısifat xudbin olduğundan bu qədər tamaşaçı qarşısında rüsvay olmaq istəmədi.

O:

– Sözüm yoxdur, çıx qabağa, – deyə qışqırı. – Niye hədə-qorxu gələrsin? Axıra kimi deyirsən, axıra kimi olsun!

Elə bu vaxt onlar yumruqlannı döyünləyib, bütün gənclik ehtirası ilə, döymək, azmak, şil-küt etmək arzusu ilə alış-byanaraq, iki cavan buğa kimi bir-birinin üstüna atıldılar. Kamala doğru başa-riyətin min il sürən məşəqqətlə bir yolda əldə etdiyi nailiyyətlərin hamisi bir an içində dağılıb alt-üst oldu. Tərəqqinin unudulmuş bir mərhələsi kimi, təkçə elektrik fanarı qalmışdı. Martin və Yağlısifat daş dövrünün vəhşiləri, mağaraların və ağacların sakinləri idilər. Onlar ibtidai yaşayış bataqlığına getdiyikdən sonra dərindən batır, göy cisimlərinin parçaları kimi, əbədi olaraq bir-birini cəzb edən və bir-birindən uzaqlaşan atomlar kimi, kor-koranə, qeyri-ixtiyari olaraq toqquşurdular.

Martin bu davanın bütün təfsilatını xatırlayaraq:

– Aman Allah! Necə də heyvan idik! Nə qədər də yırtıcı vəhşilər idik! – deyə inladı. O, öz təsəvvürünün ecəzkar qüdrəti sayəsində hər şeyi elə canlı şəkildə görürdü ki, elə bil, kinoya baxırdı. O, eyni vaxtda ham iştirakçı, ham da tamaşaçı idi. Martinin uzun aylardan bəri çalışıb əldə etdiklərinin hamisi bu manzərəni xatırlayarkən sarılırdı, lakin aradan bir az keçidkən sonra keçmiş, bu günü sıxişdirib onun başından çıxarıb və o, yenidən əvvəlki Martin İdenə çevrildi, təzəcə dəniz səfərindən qayıdır, Səkkizinci küçənin körpüsü nın ortasında dayanıb, Yağlısifatla çarşışmağa başlamışdı. O, bütün qüvvəsini toplayır, tarlayır, qan axıdır, yumruğunu hədəfə vurduqda isə şadlanırdı.

Adama elə galirdi ki, onlar insan deyil, bir-birinin üstünə atılan iki şiddetli qasırgadır. Vaxt galib keçirdi, dastaların hər ikisi də nəfəs belə dərmədən, sakit dayanıb baxıldı. Onlar ömürlerində belə bir qazab görməmişdilər və bu qazab onlara dəhşət təlqin edirdi. Onların qarşısında özlərindən də yırtıcı iki vahşi çarpışdı.

Düşmənlərin ilk coşqun qazabı soyuduqdan sonra onlar daha ehtiyatla və fəndlə vuruşmağa başladılar. Hələlik heç kim üstün deyildi. Kim isə:

— Heç biri basılmayacaq, — dedi. Martin bu sözləri eşitdi.

O bilmədən ehtiyatsız bir hərəkətə yol verdi və elə hamim anda da yanağına dəhşətli bir zərbə endirildi. Bu zərbə Martinin yanağını parçalayıb sümüyə kimi İsləmədi. Yalın yumruqla bu cür zərbə endirmək olmazdı. Martin heyrətdən doğan bağırlar eşitdi və hiss etdi ki, yanağından qan fışqını. Lakin Martin özünü o yera qoymadı, dərhal diqqətini topladı, cümlü kiminlə rastlaşdığını və ondan hər cür alçaqlıq gözləmək mümkün olduğunu yaxşı bilsər. O, düşməni daha diqqətlə izləməyə başladı, metalin parıltısını görüb, cəld bir fənd işlədi və onun alındıñan yapışdı.

O:

— Yumruğunu aç! — deya acıqla bağıldı. — Sən məni kastetlə<sup>1</sup> vurdur.

Hər iki dəstə bağıra-bağıra, söyə-söyə bir-birinin üstünə atıldı; bir an belə keçəsdi, ara qanşacaq, ələm bir-birinə dəyəcəkdi, onda da Martin öz qısa arzusuna çatıb ürəyini soyuda bilməyəcəkdi. O, özündən çıxmışdı.

Martin:

— Birçə geri çəkilin! — deya qışkırdı. — Hamınız geri çəkilin! Anladınız?

Onlar geri çəkildilər, aralandılar. Onlar vahşiya dönmüşdülər, lakin o lap vahşi idi və onun dəhşətli baxışları davaya qanşanları itətə maçbur elədi.

— Bu, mənim işimdir, gərək heç kəs qanşmaya. Ey, bura bax! Kastet bəri ver!

Bir az qorxuya düşmüş Yaşlışif onun sözüne baxdı və naməd silahını ona verdi. Martin kasteti çaya ataraq, sözüne davam edib:

<sup>1</sup> Kastet - beşbarmaq

— Kasteti ona sən verdin, kürən əcəlf — dedi. — Burada fırlanğınızı gördüm, lakin nə istədilənən başa düşə bilmədim. Bir də araya girsən, səni ölüncə döyüərem. Başa düşdün?

Dava yenidən başlandı, hər iki düşmən yorulub tamamilə aldən düşə da, nəhayət, onları əhatə edən, qana susamış vəhşilər sürüsü qan görməyinə, qorxuya düşməyinə və davəni kəsmək üçün onları dili tutmayaqca bir-birinə zərbələr yağıdırmaqdə davam edirdilər. Güclə ilə ayaq üzündə duran, döyüüb insan sırasını itirən və bədheybat, qorxuncu vəhşiyə çevrilən Yaşlışif taraddüd edərək dayandı, lakin Martin onun üstüne cumub dalbalad zərbələr vurdur.

Adama elə galirdi ki, onlar çox uzun zamandan bəri vuruşular; həm də Yaşlışif açıqça yorulmuşdu, lakin birdən bark bir xırçılı eşildi və Martinin sağ qolu sallanıb yanına düşdü. Onun sümüyü sinmişdi. Bunu hamı eşitdi və hamı anladı. Yaşlışif da anladı və bir paleng kimi yaralı düşməninin üstüne atılıb, var-güç ilə döyməyə başladı. Martinin dəstəsi körəyə gəldi. Lakin aldığı zərbələrdən sərsəmləmiş Martin lənatlar yağıdra-yağıdra, arada ağrından və qazabından inlaya-inlaya, qışkırdı ki, onlar qarışmasınlar; o tək-cə sol alyılə hey vurur, heç bir şey bilmədən, hey döyrür, döyürdür. Qorxu bildirən piçtilər, sanki, onun qulağına uzaqlardan galıldı, dəha sonra kiminsə titrə səslə: "Uşaqlar, bu, dava deyil! Bu, adam öldürməkdir! Onları ayırmag lazmıdır!" — dediyini eşitdi.

Lakin onların biri də yaxına gəlməyə cəsarət etmirdi, Martin isə həy soi alyılə vurur, har dəfa na isə yumşaq, qanlı, dəhşətli və insan üzünə heç bir oxşarı olmayan bir şəyə dəyərirdi; bu şey isə, nadansə, təslim olmaq istəmir və onun qaralan gözü önündə dayanıb çəkilmirdi. Martin də vurduqca hey vurur, onun zərbələri getdikcə zəifləyir, özü isə tədricən hayat qüvvəsinin son qılıqlarını itirirdi; elə bil, o, uzun əsrlərdən bəri, tam min illərdən bəri vururdu; axır ki bu biciimsiz qanlı kütlə körpünün taxtları üstüne səralındı. Martin isə sarxoşlar kimi səntirliyə-səntirliyə, havada dayaq nöqtəsi axtara-axtara və dəyişmiş səsiylə:

— Yena də istayırsan? De görüm... Yena də istayırsan? — soruşa-soruşa onun başının üstünü aldı.

O hey sorusur, təkidlə cavab tələb edirdi, bu vaxt birdən hiss etdi ki, yoldaşları onu tuturlar, geri dartırlar, gödəkcəsini geyindirməyə çalışırlar. Elə bə un Martin qəfildən huşunu itirdi.



Masanın üstündeki saat zəng çaldı, lakin Martin zəngi eşitmədi və allarıyla üzünü örtmüs halda, oturduğu yerdə qaldı. O heç nə eşitmirdi, heç nə düşünmürdü. O, hər şeyi yenidən elə aydın şəkildə hiss edib xayalından keçirmişdi ki, hamrin gecə, Sakkizinci küçənin köprüsü üstündə olduğu kimi, yena də huşunu itirmişdi. Ətrafinı bir neçə dağıq içərisində zülmət və boşluq sarmışdı. Sonra o dirilmiş ölü kimi sıçrayıb ayaq üstə durdu; gözləri parlayırdı, özü də qan-tar içində idi.

O qışqıraraq:

— Axır ki, mən səni döydüm, Yağlısifat! — dedi. — Bunun üçün man on bır il əllaşmali oldum, lakin səni döydüm!

Onun ayaqları əşir, başı hərənəndi, buna görə də sandırılayarak, yataqda oturmağa macbur oldu. O, hələ də olub-keçənlərin pəncəsində idi. O, çəşəş halda yan-yörəsinə baxır, nəhayət, künclə bir yiğin alyazmanı görmeyince, elə bil, harada olduğunu anlamadı. Onda Martinin hafızasının təkərləri daha süratla hərənməyə başladı, onu dörd il sürən bir zamandan keçirib getirdi, bu vaxt o, kitabları, onların açıq aləmi xatırladı, özünün məğrur xayallarını və həssas, sevimli, bəzini solğun bir qız mahabbətini yadına saldı; bu qız Martinin inidə yenidən hiss edib xayalından keçirdiklərinin anı bir sahidi olısaydı, Martinin keçdiyi hayat bataqlığını, heç olmasa, biranlıq görəsəydi, dəhşətdən ürəyi partıldı.

O ayağa qalxdı və güzgüdə özüne baxdı. Öz-özünə qürurla:

— Sən indi bu bataqlıqdan çıxmışan, Martin, — dedi. — Sanın gözlərin açılıb, çiyinlərin ulduzlara dayır, dolğun bir hayat keçirirsən və əslərin an qıymətlə ırsını mübarizə edə-edə sahiblərinin əlindən geri alırsın.

O, diqqətla özüne baxdı və güldü:

— Bir balaca əsəb sarsıntısı və melodram, eləmi? Nə olar ki! Bu qorxulu deyildir. Bir zamanlar sən Yağlısifatın öhdəsindən galmışan. On bir ildən artıq bir vaxt sərf eləmək lazımlı gəlsə də, eynilə naşır-lərin də öhdəsindən galacaksən! Lakin yolda dayanıb qalmaq fikrini başından çıxar, irəli get. İndi ki vuruşmali olımsan, möhkəm dayan, axıra kimi vuruş!

## ON ALTINCI FƏSİL

Zəngli saat Martini elə qəfildən oyadı ki, zaif orqanızmı olan adamın bundan, yaqın, başı ağınyardı. O, çox bark yatsa da, pişik kimi, bir anda oyandi, beş saat sürən bir yuxunun galib-keçdiyinə sevindi. O, yuxuya nifrat edirdi. Həyatda o qədər iş görmək, o qədər şeyi dişa vurub sinamaq lazımdı ki! O, yuxunun oğurlayıb apardığı hər bir ana təassüf edirdi; saatın səsi hala kasılmamışdı ki, Martin soyuqdan ləzzət ala-alə, başını su doldurulmuş layənə saldı.

Lakin gün həmişəki program üzərə keçmədi. Bitirilməsi lazım gələn yarımcıq bir hekaya, kağız üzərinə köçürülesi yeni bir fikir, yeni bir niyyət yoxdu. Martin dünən məşğaləni çox gec qurtarmışdı, indi isə səhər yeməyinin vaxtı yaxınlaşdı. O, Fiskdən bir fasıl oxumaq istədi, lakin başı başqa fikirlərə qarşılarından kitabın bir kənarına qoymılıdı. Martin bu gün hayratı yeni bir qovğaya girməli idi və buna görə də bir müddət daha yazmamağı qarara almışdı. İnsan öz ailəsindən, doğma evindən ayrıllarkən kədərləndiyi kimi, o da kədərləndi. O atılıb bir künclə qalmış alyazmalarına baxdı. Bəli o heç kəsin siğınacaq vermək istəmədiyi zavallı, rüsvay olmuş balalarını tərk etməlidir. O ayılıb alyazmalarını arasında qarışdırmağa, sevdviy parçalan bir də oxumağa belə layıq bildi. Dünən yazdığını və marka olmadığını görə künca atlığı "Sevinc" hekayəsindən, xüsusiə, razi qaldı. O:

— Başa düşmürəm, — deya donquidandı. — Bəlkə, mən yox, redaktorlar başa düşmürələr. Ax onlar daha nə istəyirlər? Onlar bundan qat-qat pis yazıları çap edirlər. Elədir, onların çap elədiklərinin hamısı bundan qat-qat pisdir... Demək olar ki, hamısı.

O, səhər yeməyindən sonra yazı makinasını qutusuna qoydu və Oklanda apardı.

Martin pirkəsiyə:

— Siza biraylıq borcum qalır, — dedi. — Sahiba çatdır ki, iş dalınca gedirəm, qaydandan sonra haqq-hesabı verəcəyəm. Bir aydan sonra, ya da buna yaxın bir müddətdə.

O, baraya minib, San-Fransiskoya keçdi və dəlləl kontoruna gəldi. Martin söza başlayaraq:

– Na cür iş olursa olsun, raziyam, – dedi, lakin yeni bir adamın galışı onun sözünü yanda qoydu; bu adam, asan yaşamağa meyli olan fahrlar kimi, zahir bir zinatla geyinib-keçinmişdi.

Masanın arkasında oturan adam ümidsiz halda başını buladı.

Təzə galmış adam:

– Yani, doğrudan, heç kəs gəlməyib? Lakin biçaq xirdəyə dayanmışdır. Mən hökmən bu gün bir adam tapmaliyam. – dedi.

O dönbüd Martinə, Martin isə ona baxdı və əməllicə gözəl, lakin coşqın keçən bir gecədən sonra olduğu kimi, solğun və əzgin bir üz gördü.

O, Martindən:

– İş axtarırsan? – deyə soruşdu. – Nə iş bacarırsan?

– Hər cür ağır iş görə bilarəm, dənizçilik işini bilirəm, makinada yazmağı bacarıram, lakin stenoqrafiyanı bilmirəm; at süre bilarəm, umumiyatla, nə iş olsa, öhdəsindən galarəm.

Həmin adam başını tərpətdi.

– Nə deyirəm ki, yaramağına yarayırsan. Mənim adım Dousondur. Co Douson, mən özümə camaşırxanada İsləmək üçün bir köməkçi axtarıram.

– Camaşırxanada? – deyə soruşan Martin, orada qadınlann krujevalı bəzək-düzək şəyərlərini ütüləməli olacağının düşündü və bu fikir ona gülünc göründü. Lakin köməkçi axtaran Co, nədənsə, onu xoşuna gəldi və buna görə da: – Ümumiyyətlə, paltar yumağı bacarıram, dəniz safları zamanı öyrənmişəm, – deyə alava etdi.

Co Douson biranlıqla fikrə getdi.

– Bura bax, deyəsan, axtı bizim sövdəmiz baş tutə bilər. Məsəlanın na yerdə olduğunu bilmək istayırsan?

Martin tasdiq əlaməti olaraq başını tərpətdi.

– "Qaynar bulaqlar" adlı kurort yerindəki mehmanxananın nəzdində belə bir camaşırxana var. Orada İsləməyə iki adam lazımdır. Baş işçi və köməkçi. Mən başçı, hərə öz işini görür, lakin sən mənə təbe olursan. Nə deyirsən, razısan?

Martin fikrə getdi. Bu işdan işiq ucu galirdi. O bir neçə ay İsləyərdi və məşğalaları üçün yenə də vaxt tapa bilərdi. Martin isə vicdanla oxumağı da, çalışmağı da çox gözəl bacarındı.

Co:

– Yaxşı yemək və ayrıca otaq da verirələr, – dedi.

Bu, məsələni həlli etdi. Ayrıca otaqda gecələr lampa yandırmağa heç kəs maneçilik törətməyəcəkdir.

Co:

– Lakin iş lap cəhənnəm azabidir, – deyə alava etdi.

Martin paltannın qolu altında qabarən əzələlərini tumarladı.

– Mən işə öyrəncəkliyəm.

– Onda vur gəlsin! – Co alınınu ovuşturdur. – Eh, zəhrimara qalsın! İndiya kimi başımı gicallənir. Dünən ağına-bozuna baxmamışam... Bərk vurmüşəm... Hə, şartımız da belədir: ikimizə yüz dollar və bir manzıl düşür. Mən altmış, köməkçi isə qırq dollar alırdı. Lakin o oğlan öz işini yaxşı bilirdi, sən isə hala naşisan. İlk vaxtlar mən sanın yerinə çox İsləməlli olacağam. Deyak ki, sən otuz dollar almaqdən başlayarsan və yavaş-yavaş galib qırq dollarla çıxarsan. Mən səni aldatmaram. Sən işə alısb əməlli-başlı İsləməyə başlayan kimi, öz qırq dollarnı alarsan.

Martin:

– Raziyam, – dedi və ona əl uzatdı, Co onun əlini sıxı. – Ancaq qabaqcadan bəh versən, yaxşı oları. Yolpulu və daha başqa xərclər üçün.

Co yenidən alınınu ovuşturaraq, qamlı-qəmlı:

– Nəyin vardı, hamisini xərcləmişəm, – dedi, – bircə geri qayıtməğə biletpulum qalıb.

– Mən isə son sentinə kimi, bütün var-yoxumu ev kirəsına verməliyim.

Co ona ürək-dirək verib:

– Heç vecinə də alma, – dedi:

– Bacarmaram. Olmaz. Doğma bacıma borcluyam.

Co onun dərdinə acıyrırmış kimi, fit çaldı və sıfatı mənali, düşüncəli bir görkəm aldı.

– Yanımlı şüşə almağa birtəhər pulum çatar. Gedək. Bəlkə, fikirləşib, bir çarə tapdıq.

Martin bu təklifi rədd etdi. Co:

– İcmirən? – deyə soruşdu.

Martin başını buladı və elə o daqıqə Co ümidsizlik ifadə edən bir səslə:

– Sənə qıbtə eləyirəm, – dedi. – Mən içməyə bilmirəm. Bütün bir həftəni şeytan kimi işləyirən, əllaşib-vuruşursan, sonra da ıstar-ıstamaz meyxanaya gedirən. Mən icib hər şeyi unutmasaydım,



çoxdan öz xirdəyimi üzmişdüm, ya da bütün meyxanaya od vurub yandırımdım. Lakin çox şadım ki, sən içən deyilsən, içmə, na yol tutmusansa, elə o yolla da get.

Martin özü ilə hamin adam arasında na qədər böyük bir uğurum – kitabların yaratdığı bir uğurum olduğunu gördü. Lakin onun üçün bu uğurumu yenidən adlıyab keçmək çatın deyildi. O, bütün ömrü boyu fahla sinifinə mansub adamlar arasında yaşamış olduğundan əmək sahəsində yoldaşlıq hissi onun ikinci tabiatı idi. Martin iş yerinə getmək məsələsini çox tez həll etdi, halbuki bu məsəla xumar olmuş Co üçün çox çatın bir müəmmə id. Martin Conu biletliyə çamadanını yola salar, özü isə "Qaynar bulaqlar" a velosipedi gedər. O, bazar ertasından etibarən iş başında olmaq üçün bazar günü ərzində yetmişmilyik məsafəni aməlli-başlı qat edə bilsədi. İndisə evə gedib şeylərini yığışdıracaqdır. Elə bir adamı yoxdu ki, gedib onuna vidasışın. Ruf va onun ailası bütün yayı Siyerrada, Texo gölünün sahilində keçirməyə getmişdi.

Martin bazar günü axşam yorğun halda və tamam toz içinde "Qaynar bulaqlar" a galib çıxdı, Co onu sevincə qarşılıdı. Co başına yaş dəsmalı bağlamışdı, cünki bütün günü işləməyə məcbur olmuşdu. O, izahat verərək dedi:

– Alt paltarn bir qismi hələ keçən həftədən, səni işa götürməyə gəldiyim vaxtdan qalmışdı. Sənin yükün lap salamat galib çıxb. Otağındadır. Ancaq, dostum, yamanca da ağırdı ha! Ora nə yiğib doldurmuşsan? Qızıl parçası?

Martin çamadanını açına qədər Co onun çarpanlığı üstündə oturdu. Bu, əslində, çamadan da deyildi, adıca konserv yiğilan böyük bir qutu idi, bu qutuya görə mister Higgibotam Martindən yanım dollar almışdı. Martin hamin qutuya iki kəndir dəstək düzəldib çamadana bənzəyən bir şəya çevirmişdi. Bir neçə dəst alt paltardan sonra qutudan elə hey kitablar çıxmaga başlayanda Conun gözələri bərəla qaldı.

– Bu, nadir! Lap dibinə kimi, elə kitabdır? – deya soruşdu.

Martin təsdiq alamalı olaraq, başını tarptdı və cildləri bir-birinin dalınca alızyuyanı avaz edən mətbəx masasının üstüne yığmaqda davam etdi.

– Bir bura bax!

Bu nida ilə ürəyini soyudan Co susdu. Görünür ki, onun bəyninə na isə bir fikir gəlməyə başlamışdı. Nəhayat, o soruşdu:

– De görüm, qızlarla aran necadir? Qız görəndə əldən gedir-sənmi?

Martin cavabında:

– Qızlarla aram yoxdur, – dedi. – Əvvəllər, kitab oxumağa başlamazdan arabir baş qoşurdum. İndi isə vaxtim yoxdur.

– Eh, sanın burada kitab oxumağa da vaxtin olmayıacaqdır. Yalnız işləyəcək və yatacaqsan.

Martin yuxu üçün beş saat ayırdığını xatırladı və gülmüşündü. Onun otağı düz camaşırxananın üstündə idi. Suvuran, işqverən və camaşırxanadakı maşınları hərəkətə gətirən motor da bu binada yerləşirdi. Qonşu otaqda yaşayış mexanik yeni işçiyə tanış olmağa gəldi və elektrik lampasını uzun bir naqila keçirməkdə Martinə kömək etdi. Martin elə ələmək istəyirdi ki, lampanı masadan çarpağının yanına gətirmək mümkün olsun.

Ertəsi gün sahər Martin saat yeddiyi on beş dəqiqə işləmiş yuxudan dardı – ona demisişlər ki, sahər yeməyi yeddiyi on beş dəqiqə qalmış verilir. Məlum oldu ki, bu evdə qulluqçular üçün hamamxana vardır, Martin isə Conu böyük heyratə salaraq, soyuq suda çımdı.

Onlar mətbəxdə oturub sahər yeməyinə başlamaq istəyəndə Co bağırdı:

– San da yaman qariba adamsan, ha!

Mexanik, bağban, bağbanın körməkçisi və iki-üç nəfər mehtər da onlara birlikdə sahər yeməyi yeyirdilər. Hami qəşqabaqlı halda və talasık yeyir, ara-sıra bir-birinə söz atırdı. Martin isə hamin basit söhbətlərə qulaq asdıqca fikirləşirdi ki, bu adamlardan aynılıb, çox uzaqlara getmişdir. Onların zehni miskinliyi Martin üçün düzülməzdidi və o, hamin adamlardan, mümkin olduğu qədər, tez aralanıb yaxasını qurtarmaq istəyirdi. Buna görə də onlar kimi eynilə Martin da talasık dadsız sıyıq payını hortdadi və yalnız mətbəxin qapısından çıxandan sonra sərbəst nəfəs aldı.

Buxarla işləyən kiçik camaşırxana ən yeni maşınlarla çox gözəl təchiz edilmişdi. Onlar, ümumiyyətlə, maşının görə bildiyi hər bir işi görürdülər. Martin qısa göstərişlər alırdıqdan sonra qalaq-qalaq çirkli alt paltalarını ayırmaya və çeşid-çəsəd yığmağa başladı. Co isə bu zaman maşınları işə salır və zəharlı kimyəvi maddələrdən düzəldilmiş sıyıq sabunu əridirdi; maddələr elə yandırıldı ki, Co gözlerini,

bumunu və ağızını dəsməlla örtməşdi və buna görə da ləp mumiyalananmış meyita oxşayırı. Martin paltarları ayırdıqdan sonra yuyulmuşları sıxmağa başlıdı; bunun üçün paltar dəqiqədə bir neçə min dövra vuran və markəzdənqəcan qüvvənin köməyiylə harlanan paltarsıxan barabanə qoyulurdu. Martin tez-tez paltarqurudan maşın dan aynılık paltarsıxan maşının yanına gəlir, arabır uzun və qısa corabları da ayrımağla vaxt tapırı. Nahardan sonra, ütülər qızınca onlar corabları sığallayıb hamarlamaqla məşgül oldular. Sonra, axşam saat altıya kimi alt paltarları ütüldələr; lakin saat altını vuranda Co şübhə ilə başını buladı. Sonra:

– Çatdırı bilməmişik! – dedi. – Şamdan sonra da işləməli olacağım.

Onlar şam yeməyindən sonra da, göz qamaşdırın elektrik işi-ğında alt paltarların son dəstini ütüleyib qurtarana qədər – axşam saat ona kimi işlədilər. Bürkülli Kaliforniya gecası idi, pəncərələr taybatay açıldıqına baxmayaraq, pilatalar və ütülər bark qızdırığına görə otaqda dözlüməz bir isti vardi. Martinla Co köynəkdə idilər, qollarını çırmamışdır, qan-tərə batmışdır və hava çatmadığından təng-nəfəs olurdular.

Onlar pillələri yuxarı qəkəndə Martin:

– Bu iş lap tropik limanda gəmiyə yük vurmağa oxşayır! – dedi. Co isə:

– Sən işin öhdəsindən galəcəksən, – deyirdi. – Lap ar kimi işləyirsən. Galəcəkda da belə işləsan, ancaq birinci ayı otuz dollar ala-caqsan. İkinci ay qırıq dolların həmisiనı alarsan. Lakin inanıram ki, avşallar heç bir zaman paltar ütülməmişən. Məni aldada bilməzsən.

– Allaha and olsun, ömrümüzdə bir əsgər də ütülməmişəm.

Martin yaman yorulmuşdu və buna təaccüb edirdi, unutmuşdu ki, ayaq üstündə on dörd saat dalbadıl işləməmişdir. O, zəngli saatın aqrəbini altı rəqəminin üstünlərə çəkdi və beş saatı çıxıb gəca saat birə kimi oxumaq qərarına gəldi; ayaqları dincəlsin deyə, ayaqqablarını çıxarı, masanın dalına keçdi və kitabları atrafına yığıdı. O, iki gün bundan avval oxumağa başladığı Fiskin asarını qurtarmamışdı, yarımcıq qalmışdı; yarımcıq qaldığı yeri açdı, lakin başı yaxşı işləmədikdən eyni sətirbaşını iki dəfə oxumağa məcbur oldu. Sonra o, keyləşmiş azələlərinin ağrısından və dağlardan əsib açıq pəncərədən içəri dolan soyuq küləyin təsirindən birdən-birə yuxudan ayıldı,

saata baxdı. Saat iki idi. O, dörd saat yatmışdı. Martin soyundu, yerinə girdi və başı balışa dayar-dəyməz yuxuya getdi.

Onlar tək günü də bu cür gərgin işlədilər. Conun iş sürəti Martini heyran edirdi. Heç şeytanın özü da ona çata bilməzdi. O, uzun sürən bütün gün ərzində bir an belə itirmir, fikir-zikrinə işa verir və hansı yerdə bəs hərəkat əvəzində üç və üç hərəkat əvəzində iki hərəkat etmək mümkün olduğunu tez-tez Martina göstərirdi. Martin baxırdı və onu yamsılamığa çalışırı. Martinin özü da gözəl, zirək, dərrakalı bir işçi idi və həmişə qürələndirdi ki, işə qalandıda heç kəs onu ölüb keçə bilməz. İndi o da bütün diqqətini işə verməyi və Conun göstərişlərinin hamisəsinə əməl etməyi qərara aldı. O, ütüləyən zaman qabarmasın deyə, boyunluqlardan və manjetlərdən nişastanı elə bacarıqlı silib təmizləyirdi ki, hatta Co da onu təriflədi.

İş aramsız, fasılısız davam edirdi. Co bir işi qurtarıb heç nəyi gözlamadən, heç bir şeyi taxira salmadan dərhal başqa işdən yapışırı.

Martinla Co sağ əllərlə köynəyin boyunluğunu, dösünü və manjetini isti nişastaya salaraq, başqa yerləri nişastaya bulanmasın deyə, onları sol əllərlə yuxan qaldırmaq yolu ilə iki yüz aq üst köynəyini nişastaladılar – həm də nişasta o qədər isti idi ki, onu sıxanda hər dəfə əllərini soyuq suya salmali olurdular. Onlar həmin axşam qadınların nazik alt paltarlarındakı büzümləri nişastalaya-nişastalaya saat on birin yarısına kimi işlədilər. Martin gülə-gülə:

– İsti məmlakətlərdə işləmək bundan daha asandır, – dedi.

Co ciddiyatla etiraz edərək:

– Ancaq manim üçün yox, – dedi. – Əlimdən heç bir başqa iş gəlmir, yalnız bunu bilirəm. Lakin sən bu işi yamanca bacarırsan.

– Gəl bir bunu da bacarmayı! On bir yaşıdan Okländə işləməyə başlamışam. Buxarla işləyən paltarhamarlayan dəzgah qabağında durmuşam. O vaxtdan on səkkiz il keçir, özüm də həmişə ancaq bu işlə məşgül olmuşam. Lakin halə heç bir zaman buradakı kimi ağır, məşəqqətli bir işə rast gəlməmişəm. Burada, heç olmasa, gərək üç nəfər işləyərdi. Sabah gecə da işləməli olacaqıq. Çərşənbə günləri boyunluqları və manjetləri hazırlamaq üçün gecə də işləmek lazımdır.

Martin yena də zəngli saatı qurdı, masanın dalına keçdi və Fiskin kitabını açdı. Lakin o, bir sətir də oxuya bilmədi. Sətirlər onun gözleri önünde oynasındı, özü isə mürgü çalırdı, O, yuxusunu



qaçırmak üçün yumruqları ilə başını döyəcləyərək, otaqda var-gal eləmaya başladı, lakin bütün bunlar abası. Sonra o, kitabı qabığına qoydu və göz qapalarını barmaqları ilə açıq saxlayaraq, oxumağa çalışdı, lakin dərhal gözləri açıq olduğu halda, yuxuya getdi. Onda da yorğunluğun öhdəsiñən galə bilməyib, nə etdiyi güclə anlayaraq səyində və çarpanının üstüne atıldı. O, heyvan kimi darin yuxuya gedib, yeddi saat yattı və saatın zang səsindən ayıldı, hiss etdi ki, hala də yuxusunu ala bilməmişdir.

Co ondan:

– Cox oxuya bildin? – deya soruşdu.

Martin başını buladı. Co ona tasallı verərək:

– Eybi yoxdur! – dedi. – Biz bu gün paltarhamlayan dəzgahı gecə işlədərik, avazında sabah işimizi saat altıda qurtararıq. Onda oxumağa vaxtın olar.

Martin bu gün yun paltarları aşındırıcı sabun mahlulu ilə dolu layanda yaxalayırdı, həm də yaxalayarkən ləyənin üstündə tira bar-kidilmiş takar oymaq və porşen hissələrindən ibarət xüsusi bir quşğandan istifadə edirdi.

Co vüqarla:

– Manım ixtiramdır, – dedi. – Kiçik valları da, əlləri də əvəz edir və bir də ki haftada, heç olmasa, azi on beş dəqiqəyə qənaət eləməyə imkan verir! Bilirsən, bu cəhənnəm odunda, hər dəqiqə adama necə baha başa galır!

Boyunluqları və manjetləri paltarhamarlayan dəzgahın o başından salib bu başından çıxarmaq da onun icadi idi. Onlar axşam, elektrik işığında işi davam etdirəndən Co Martinə dedi:

– Hala başqa çamaşırhanalarda bunu fikirləşib tapa bilməyiblər. Mənsəb, beləliklə, şənbə günü işi saat üçdə qurtarmağa imkan təpiram. Ancaq bunu bacarmaq lazımdır, vassalam. Xüsusi istilik, xüsusi təzyiq lazımdır, həm də paltan gərək dəzgahdan üç dəfə keçirib çıxaranın. Bir bax! O, manjeti götürdü.

– Bunu el ilə də bu cür hamarlamaq olmaz, elə deyilmə?

Co cümlə axşamı qəzəbləndi: normadan əlavə, tam bir bağlama nişastalanmalı nazik alt paltan göndərilmişdi.

O qışkırdı:

– Cəhənnəmə, gora ki! – dedi. – Daha istəmirməm. Düz bir haftə heyvan kimi İsləmisiş, hər dəqiqəyə qənaət eləmişəm;

indisə gözlənilmədən normadan əlavə, bir bağlama nişastalanmalı alt paltarı göndərmişlər. Baxın, ləzzat aparin! Mən azad bir mamlakatda yaşayıram, odur ki, bu yoğun holland donuzu haqqında düşündürüklerimin hamisini dik onun üzünə deyəcəyim! Mən onunla adəb-ərkanla, fransızca danışmayıacağam. Birləşmiş Ştatların dilində də münasib sözlər tapılar. Normadan əlavə, böyük bir bağlama!

O, bir an sonra qəzəbini unudaraq, taleyinə boyun ayıb:

– Yenə də, gecə yarısına qədər işləməli olacağıq, – dedi.

Martin bu gecə də oxuya bilmədi. O artıq bir həftə idil ki, qazet üzü görmərdü və təccüb dogursa da, görməyə həvəsi də yoxdu. Yeni xəbərlər onu maraqlandırmır. Onda müyyən bir şəyə maraqlı göstərməye hal qalmamışdı, o, həddindən artıq yorulmuşdu, lakin buna baxmayaq, qərara aldi ki, şənbə günü işi, doğrudan da, saat üçdə qurtarsalar, velosipedlə Oklonda gedəcəkdir. Yetmiş mil o başa və yetmiş mil bu başa o deməkdə ki, Martin əsلا dincələ bil-mayəcək və galan hafta üçün lazımi qüvvə toplamayacaqdır. Qatarla getmək daha yaxşı olardı, lakin bu, iki dollar yarıma başa galədi; buna görə Martin pul yığmağı möhkəm qat etdi.

## ON YEDDİNCİ FƏSİL

Martin burada xeyli şey öyrəndi, ilk həftə, günlərin birində onlar Co ilə birlikdə iki yüz ağ köynək yuyub hazırladılar. Co üstündəki tira polad yayda təzyiqi tənzim edən üüt asılmış maşını işlədirdi. Beləliklə, o, köynəyin nişastalanmış yerlərini üüt ilə hamarlayır və sonra Martinin üstünə atıldı. Martin isə taxtanın üstündə bütün qalan yerləri ütüləyib başa çatdırındı.

Bu, ağır, üzücü, bir də ki saatdan-saatə aramsız davam edən işdi. Mehmanxananın açıq eyvanlarında ağıggərimli kişilər və xanımlar gəzir, ya da kiçik masaların arasında oturub, sərin içkilərdən içirdilər. Lakin çamaşırhanada dözdüləz bir bürkü vardi. Közərib qıpçırmızı olmuş pilətə isti püşkürür, yaş paltara dəyanət ütülərin altında isə burum-burum bug qalxırırdı. Ütülər evdar qadınların qızdırıldıqlarından daha bərk qızdırılırdı. Tüpürcəklənmiş barmaqla



qızıb-qızmaması yoxlanan ütü Martinə və Coya soyuq görünə bilərdi. Onlar ütünün qızma dərəcasını müayyan etmək üçün onu, sadəcə olaraq, yanaqlarına yaxınlaşdırırlırlar və istiliyi Martina tama-mila anlaşılmış görünün nə ləsə xüsusi bir həssaslıqlı, fahmiş aydınlaşdırırlırlar. Ütü həddən artıq isti olduqda soyuq suya salırdılar. Bu da böyük vərdiş və zirəkkil taləb edirdi. Ütünü lazım olduğundan daha çox soyutmaq üçün suda bir saniyə artıq saxlamaq kifayetdi; buna görə Martin öz dəqiqiliyinə – bu çətin işin öhdəsindən bacarıqlıqdan bir avtomatın qüsursuz dəqiqiliyinə özü də heyrat edirdi.

Əslinə qalsa, onun heyrat etmeye vaxtı yoxdu. Martin bütün dıqqatını işa vermişdi. O, canlı bir maşın kimi, dayanmaq bilmədən başı və əlləriyle işləyirdi. İş işa ondakı, insana xas olan bütün cəhətləri çəkib apanrı. Başında dünyani və onun sırlarını düşünməye yer qalmırıdı. Martinin beynində bütün geniş binalar bağlanmış və möhür-lənmişdi. Onun şüuru dar bir otağa, şturnan otağına çəkilmişdi; oradən Martinin əllərinə və barmaqlarına – ütünü tüstü qalxan parçaya necə çəkmək, saysız-hesabsız qolları, kürəkləri, ətəkləri, böyürləri, bir düym də yana meyil etmadən ölçülüb-biçilmiş hərəkətlərin ciddi ardıcılılığı asasında necə ütüləmək, ütüləmiş köynəyi azməden bir kənara atmaq haqqında göstərişlər göndərirdi. Martinin dıqqatı bir köynəkdən ayrılan kimi, dərhal başqa köynəyə yönəldirdi. Uzun süren saatlar belə galib-keçirdi. Bayırda bütün hayat Kalifornianın qızmar günüşi altında donub qalırdı, lakin ağır havalı camaşırxanada işa bir an belə dayanmaq bilmirdi. Mehmanxananın evyanlarında özünü serinə verən adamlara hamisə tamiz paltar lazımdı.

Martini tar yubub apanrı. O, həddindən çox su içirdi, lakin o qədər bürkü idi ki, su bədənə qalmır, buxarlanıb çıxırı. Dəniz sefərləri zamanı an ağır iş belə onun öz düşüncələrə aləminə qapılmasına mane olmurdı. Gəmi sahibi yalnız onun vaxtının ağası idı; mehmanxana sahibi işa, üstilik, onun fikirləri üzərində də aqaliq edirdi. Martin eyni dərəcədə ham beyn, ham də bədən üçün üzüci olan zəhmətdən başqa, özgə bir şeyi düşüna bilmirdi. Onun qeyri fikri, xəyalı yox idi. O hətta Rufu sev-sevmədiyini belə bilmirdi. Qız, sanki, yox olub getmişdi, cünki işdən yorulub aldən düşmüş Martin xatirələr hayında ola bilməzdi, odur ki, yalnız axşam yatağa uzananda, yaxud da sahər, yemək zamanı Ruf, dumanlı bir kəlgə kimi, arabı onun gözləri örnüne galırdı. Bir dəfa Co:

– Bura cəhənnəmdən də pisdir, eləmi? – deya soruşdu.

Martin başını tərpətdi, lakin birdən acıqlandığını hiss etdi. Bu, ayındı, xatırlatmasa da, olardı. Onlar iş vaxtı, adətan, danışmıldırılar. Söhbət onları işdən ayrındı və indi de Conun suali ilə diqqəti yavın-dınlımlış Martin ütünü iki dəfa artıq aparıb gatırımdı.

Onlar cümlə günü səhər paltalarının maşını işə salırdılar. Həftə-də iki dəfa mehmanxananın camaşırını – süfrələri, al dəsmallarını, döşəkağlarını və balişüzələrini yumalı idilər. Onlar bu işi görüb qur-tarədan sonra nazik alt paltarlarını yumağa başlayırdılar. Bu son dərəcə maşəqqətlilə və yorucu bir iş idi, onu böyük ehtiyatla görmək lazımdı. Odur ki, Martinin elindəki iş nisbatən ləngiyirdi, bir də o yanılmaqdan qorxurdu; yanılsayıd, ziyanə düşərdi.

Co ovuc içində gizlədilə biləcək qədər nazik olan bir döşlüyü göstərərək:

– Bu şeyi görürsən? – dedi. – Yandır görüm, necə yandırırsan, zəhmət haqqından iyrimi dollar çıxarlar.

Lakin Martin heç na yandırmadı. O, asablarını daha da gərgin-laşdırırmak hesabına əzələləndəki gərginliyə zəiflədib azalda bilir və Conun nazik alt paltan geyinən xanımlann qarasına yağırdığı söyüş-lərə işləyə-isləyə, məmənuniyyətlə qulaq asırı. Əlbatta, bu cür söyüş-lərə sabab paltan xanımlann özərinin yumamasıdır. Nazik alt paltan Martin üçün, elə Conun özü üçün də lənat damgası idi. Bu nazik alt paltarı onların en qiyməti dəqiqələrini çalışıb apanrı. Onlar bütün günü alt paltan ilə əllaşdırıldı; döşəkağılanni, süfrələri və al dəsmallarını paltarhamarlayan dəzgahə salmaq üçün saat yeddida işə atrafındırlar. Saat onda, mehmanxanada hamı yatandan sonra işa yenidən nazik alt paltalarından yapışır və gecə yənsinə kimi, saat birə kimi, ikinci kimi onunla əllaşdırıldı. Onlar işi saat üçün yənsində qurtanırdılar.

Onlar şənbə günü sahərdən yeni nazik alt paltarı və hər cür xırda-xuruşla əllaşdılər, nəhayət, saat üçdə həftalıq işi qurtardılar.

Pillələrin üstündə oturub ləzzətlə papilos çəkdikləri zaman Co:

– Ümidvaram ki, bu dəfa Oklonda getməyacəksən, eləmi? – deya soruşdu. Martin cavab verərək:

– Yox, gedəcəyəm, – dedi.

– Axi şənin orada nə işin var? Balkə, qız yanına gedirsən, hə?

– Yox, kitabxanadan aldığım kitabları dəyişdirməliyəm. Özü də iki dollar yanına qənaat etmek üçün velosipedlə gedirəm.

– Kitabları poçtla göndər. Bu, sənə dördədə bir dollara tamam olar.

Martin fıkra getdi. Co sözüne davam edərək dedi:

— Yaxşısı budur, sabah dincal. Bu, sanın üçün vacibdir. Mən özüməndə götürürüm, lap aldan düşmüşəm.

Bu, gəz qabağında idi. Sanıyalar, dəqiqələr uğrunda yorulma-  
dan mübariza aparan, işi langitmanı düşməni olan və maneələri  
yixib dağıdan, tükənməz enerji manəbəyinə çevrilən, an yüksək güclə  
işləyən bu insan motoru, işdə asıl şeytana dönen bu adam, indi öz  
əmək haftasını başa vurub tamamilə aldan düşmüşdü. O, qışqa-  
baqlı idi, bərk yorulmuşdu, gözəl sıfatı sinixmişdi. Papirosunu dalğın-  
dalğın çakırdı, səsi isə tutqun və yeknasaq çıxırı. Daha onda na-  
ataş, na da enerji qalmışdı, qan-tar töküb alda etdiyi istirahətin özü  
bela onu sevindirmirdi. O, mayus-mayus:

— Bazar ertasından hər şey yeniden başlanacaq, — dedi. — Axır  
ki bilmirəm, bütün bunlar naya lazımdır! Ha? Doğrusu, mən bəzən  
avaralara qıtbə edirəm. Onlar İsləmirlər, hər halda, birtəhər başla-  
nını dolandırırlar. Ax, ax! Bir stəkan piva olsayıdı, məmənuniyyatla  
içardım, ancaq bunun üçün garək basa-basa kəndə gedib çıxa-  
san. Sən də özünü giçliyə qoyma. Kitablarını poçtla yolla, özünsə  
burada qal.

Martin:

— Axi mən bütün günü burada nə elayacəyəm? — deyə soruşdu.

— Dincaləcəksən. Necə yorulduğunu sən özün də başa düş-  
mürəsn. Məsələn, mən bazar gününa kimi elə yoruluram ki, heç  
qəzet də oxuya bilmirəm. Mən bir dəfə yatalaq xəstiliyinə tutulmu-  
dum. İki ay yanım xəstəxanada qaldım və bu müddətdə alımı ağdan-  
qaraya da vurmadım. Bilirsən, na gözəl günlərdi! — O xəyala dalıb  
bir an sonra:

— Ha, na gözəl günlərdi! — deyə təkrar etdi.

Martin cımmaya getdi, lakin geri qaydanda gördü ki, Co hara  
isə gedib. Martin qat etdi ki, yaqın, Co bir stəkan piva içməyə gedib,  
lakin onu axarmaq üçün kəndə yollanmağa Martinin qıvıvası çat-  
madı, o, ayaqqabılarnı çıxarmadan çarpayıda üzəndi və fikirlərini  
toplamağa çalışdı. Martin kitablara əl də vurmadi. O, həddindən  
artıq yorğun idi və şam vaxtı gəlib çatmayınca heç nəyi düşünmə-  
dən yarı huşa getmiş halda, yerində uzanıb qaldı. Co gəlib çıxmamışdı.  
Martin onu sorusundan bağban dedi ki, Co, yaqın, barın piş-  
taxtasi qabağında lövbar atmışdır. Martin şəmdan sonra yatmağa

getdi və yuxudan sabah sahər ayıldı. Ona elə galdi ki, əməlli-başlı  
dincalımdır. Co hələ də galırmamışdı. Martin bazar günü çıxan qəze-  
ti açıb ağacların altında kölgəlikdə uzandı. O bilmədi ki, vaxt neca  
galib-keçdi. Heç kəs ona mane olmurdu, o yatmirdi, lakin buna bax-  
mayaraq, qəzeti axıra kimi oxuya bilmədi. Nahardan sonra yena  
oxumaq istayırdı ki, aradan bir az keçmiş əlinde qəzət yuxuya getdi.

Bazar günü bu cür keçdi, bazar ertəsi sahərdən Martin palтарları  
seçib bir-birindən ayırrı, Co isə başına üzədəsmali bağlayıb, lənət  
yağdırı-yağdırı sabun arıdır və paltaryuyan maşını işə salırdı.  
O, məsaləni izah edərək:

— Bir çəre tapa bilmirəm, — dedi, — şənbə günü axşam olan kimi  
ürayımdan yaman içib dəmlənmək keçir.

Aradan bir həftə da galib-keçdi. Onlar daha bir həftə aramsız  
işlədilər, ham də yənə gözqəməşdən elektrik işığında gecəyanısa  
kimi işlədilər. Şənbə günü isə işi gündüz saat üçdə qurtardılarından  
doyunca sevinməyə macəl tapmamış Co fıkırını dağıtmak üçün yena  
da kəndə getdi. Martin bu bazar gününü də eynilə əvvaklı bazar günü  
kimi keçirdi. O, ağacların kölgəsində bir qədər yatdı, sonra dalğın-  
dalğın qəzeti nəzərdən keçirdi, daha sonra heç bir şey görmədən,  
heç nəyi düşünmədən bir neçə saat uzanıb qaldı. Martin həddindən  
artıq yorulmuşdu, onda düşünmək üçün hal qalmamışdı. Buna görə  
də indi öz-özüne nifrat eləməyə başlamışdı, sanki, na isə, pis bir iş  
görüb özünü alçaltmış və düzəldilmiş müşkül olan bir tərzədə ləkələ-  
yib, hörmətdən salmışdı. Martinin bütün üvi duyğuları təpdalanmış,  
şərəfi əldən getmiş, həyat qüvvəsi isə o qədər zəifləmişdi ki, ürəyin-  
dən dən heç bir arzu keçmirdi. O ölmədü, qalben ölməşdi. O, adı  
bir heyvana, iş heyvanına çevrilmişdi. O, yaşlı yarpaqlar arasından  
keçən günəş şəfəqlərində dəha heç bir gözəllik görmür, ləcivərd  
göylərin ənginliyi isə onun qalbini dəha təlatümə gətirmir və başında  
gizli sırlarla dolu kosmos haqqında fikirlər, ürəyində bu sırları açmağa  
qüvvəti arzular doğurmurdur. Heyat son dərəcə cansızçı və manə-  
sızdı, buna görə nəzərə elə galırdı ki, o yalnız adımı usandırır. Mar-  
tinin təsəvvür ekranı üzərinə qara bir örtük atılmışdı, taxayyülü isə bir  
ışıqucu belə görməyən qarənləq daxmaya salındıqdan azab çakırdı.  
O artıq hər şənbə müntəzəm surətdə kənddə doyunca içən və məst  
olduğundan üzərinə galan maşəqqatlı amək haftasını unudan Coya  
qıtbə etmeye başlamışdı.



Dördüncü hfta başlandı. Martin özünü söyür, hayatı lanet yağındırı. Hayat sırasında mağlubiyette uğraması onu kaderlendirdi. Redaktörler onun hekayelerini radd etmekde haqlıdır. O, buna indi özü da aydın başa düşür ve özüne da, bu yakınlarında basıldığı xayallara da gülürdü. Ruf "Daniz nağmaları" ni poçta ona qaytarı. O, qızın maktubunu oxudu, lakin buna laqeyd qaldı. Görünür, Martinin şeirlarına heyran olduğunu yazmaq üçün Ruf bütün qüvvasını sərf etmişdi. Lakin Ruf yalan danışa bilmirdi, onun üçün həqiqi özündən gizlatmak da çatındır. Şeirlər onun xoşuna galma-mışdır və bu, qızın könülsüz, zorla yazdığını tarifin har bir satırından aydın görünürdü. Əlbəttə, Ruf haqlı idi. Martin şeirlərini yenidən oxuyub bunu gördü. O, bu şeirlərə daha bir gözəllik görmür və onları nə kimə sabablar üzündən yazdığını indi heç bir vachla başa düşə bilmirdi. İndi casarətli ibarələr ona gülünc, müqayisələr dəh-səti və mənəsiz görünürdü. Şeirlər bütünlükda sahəfdi və həq-iqtadən uzaqdı. O, "Daniz nağmaları" ni indi məmənuniyyətlə yandırdı. Lakin onlanı alışması təkcə Martinin arzusundan asılı deyildi, maşın səbəsindən düşüb getmek üçünə onun taqatı qalmamışdı; onun var qüvəsi başqalarının paltarlarını yumnağa gedir və şəxsi işlərindən ötrü heç nə qalmırırdı.

Martin bazar günü Rufa, hökmən, məktub yazmağı qat etdi. Lakin şənbə günüünün axşamı işi qurtardıqdan və çımdıdkdan sonra bütün varlığı ilə hər şeyi unutmağı arzuladı. O, öz-özüne: "Gedim görüm, Co neca aylanır", - dedi və dərhal anladı ki, yalan danışır,ancaq bunları düşünməyə onun gücü çatmadı, bir da ki onsur da yalan danışdığını etraf edib özünü rüsvay etməzdı, cünki hər şeydən çox mahz işb özünü unutmaq istayırdı. O gəzməyə çıxılmış kimi, kəndə yol aldı, lakin meyxanaya çatacaqda istar-istamaz addımlarını yeyinlətməye başladı.

Co onu:

- Man ela bilirdim ki, sən ancaq su içiçsin, - sözleriyle qarşılıdı.

Martin ona izahat vermeməy lazım bilmədi, özüne viski sıfırı etdi, bir stakanı ağızına kimi doldurdu və şüşəni Coya uzatdı. Martin qaba bir ada ilə:

- Ancaq yubanma, cəld ol, - dedi.

Lakin Co yubanğından Martin onu gözləmək istəmədi, stakanı birnəfəs içdi və ikincisini doldurdu. O, qəşqabaqlı haldə:

- İndi man gözleyə bilarəm, - dedi. - Lakin sən, hər halda, cəld ol. Conu dilə tutub yola gətirmək lazım deyildi və buna görə də onlar birlikdə icdilər. Co:

- Sanın də axırına çıxdılar, elə? - dedi.

Lakin Martin bu masalın müzakirəsinə girişmək istəmədi.

Co sözüne davam edərək:

- Axi man sənə dedim ki, bu, iş deyil, cəhənnəm əzabıdır, - dedi. - Doğrusunu desək, sanın təslim olmağın mənim xoşuma galmır, Mart. Eh, hər şey cəhanname! İçək.

Martin dinməz-söyləməz işir, ara vera-vera hey viski sıfırı ver-dikcə verir və bununla da, qızı oxşayan, mavigözlü, saçlarını düz yana daramış balaca kənd usağının - bufetçinin canına ləzə salırdı.

Co:

- Adamları işdə bu cür yorub əldən salmaq lap eclarlıqdır, - deyirdi. - Mən keflənin özümü, sözümü unutmasaydım, onların xarabasını çıxdan od vurub yandırdım. Allaha and olsun, onlann baxtı onda getir ki, man içirəm.

Lakin Martin ona heç bir cavab vermedi. İki-üç stakan da içəndən sonra beynini sərəxş bir dam bürüməyə başladı. Aha, axır ki, Martin bu haftalar arzində ilk dəfə hayatın nafasını duydu. Onun arzulan öz yuvasına qayıdı. Martinin taxəyyülü kiçik qaranlıq daxmadan çıxmışdı və onu çəkib parlaq zirvalara aparırdı. Onun təsəvvür ekranı yenidən işləydi və gümüşü ranga boyandı, parlaq manzalarla işa bir-birini taqib edə-dər görünüb yox olmağa başlıdı. Gözəl və qeyri-adi şəyər onurla birgə gedirdi, o, yənə da hər şeyi bilirdi və hər şeyə qadırdı. Martin bunları Coya anlatmaq istədi, lakin Conun öz arzuları vardi - o, ağır və maşaqqaçı işdan yaxasını qurtarmaq və buxarla işləyən böyük bir camaşırxana sahibi olmaq arzusunda idi.

- Ha, Mart, manə inan ki, camaşırxanada kiçik uşaqları da işlətməyəcəyəm. Heç bir vachla. Axşam saat altından sonra işa bütün camaşırxanada bir adam da qalmayacaqdır. Eşidirsən? Coxlu maşın olacaq və adamlar da çox olacaqdır, o qədər çox ki iş günü öz vaxtında qırtarsın. Səni işa, Mart, özümə köməkçi götürəcəyəm. Görürsan, neçə plan tutmuşum. İçkini atram, pul yığmağa başla-yıram və iki ildən sonra...

Lakin Martin ona qulaq asmındı. Conu bufetçinin ixtiyarına vermişdi ki, öz arzularını ona danışın. Yeni müştərilər - iki yerli fermer



büfetçini çağrıranı qadar Co danışdı. Martin onları da meyxanadaki bütün qalan adamları da – bir neçə muzdur, bağban köməkçisini ve mehmanxananın mehtərini, büfetçinin özünü, bir də kələgə kimti tələskəb bu meyxanaya təpişən, piştaxtanın lap o biri yanında görünən bir avaranı asıl kral saxavatıyla qonaq elədi.

## ON SƏKKİZİNCİ FƏSİL

Co bazar ertəsi sahə söya-söya çırkli paltaların bir dəstini paltar-yuyan maşına doldurdu. O, söza başlayaraq dedi:

– Elə mənim də dediyim budur ki...

Martin onun üstüne qışkırdı:

– Əl çək!

Aradan bir qədər keçəndən sonra onlar oturub nahar etməyə başlayanda Martin:

– Bağışla, Col – dedi.

Conun gözleri doldu.

– Yaxşı, bəsdir, ay dost, – dedi. – Biz cəhənnəmdə yaşayınq, hərdənbir çıxmıranda nə olar ki... Ancaq man bu vaxt arzında, Alla-ha and olsun, sənə yaman işinişmişəm. Elə buna görə də bir balaca könülüəm toxundu, incidim. Nədansə, o vaxt sən manı birdən-bira calb etdin.

Martin onun əlini sıxıdı. Co belə bir təklif verdi:

– Har şey cəhənnəmə-gora, – dedi. – Gəl bütün bunlardan el çəkək, bas alib səfəl-sərgardan gəzməyə gedək. Man heç vaxt avara dolanmamışam, lakin, yəqin ki, bu, çox maraqlıdır. Bir fikir ver: əlini ağdan-qaraya vurmamaq, heç bir iş görməmək! Man bir dəfə yata-raq xəstəliyinə tutulub xəstəxanaya düşmişdəm, asuda idim, bunu yada salmağın özü da manə xoşdur. Kas yenidən xəstələnəydim!

Həftələr galib-keçirdi. Mehmanxana dolmuşdu. Getdikcə daha çox nazik alt paltarı göndərildilər. Onlar hünar, mardlik numunələri göstərirdilər, elektrik işində gecənin yarısında kimi işləyirdilər, yemək üçün ayrılmış vaxtı azaltmışdilar, hələ sahə yeməni yeməndən işə başlayırdılar. Martin daha soyuq suda cımmirdi, çünkü vaxtı çatışmirdi. Co böyük qayğı ilə dəqiqələri bölüşdürür, bir dəqiqə

bəla itirmir, xəsis öz qızılını saydığı kimi, o da dəqiqələri sayırdı; bir zamanlar Martin İden adında olan bir adam başqa bir maşınla dairi əlaqədə, maşın təki hiddətə, durub dayanmaq bilmədən işləyirdi.

Martinin düşünməyə az vaxtı qalırdı, xəyal məbədi bağlanmış, pəncərələri da mismarlanmışdı, onun özü isə bu məbadın darvazası öündə yəlniz xəyalı bir gözətçi idi. Bəli, Martin kabusa çevrilmişdi. Co haqlı idi. Onların hər ikisi tükənməz əmək səltənatında kabuslardı. Bəlkə də, bütün burlanın hamısı yəlniz bir yuxudur? Martin bəzən ağır ütüləri qar kimi ağ parçalara çəkərən, isti bug burumları içərisində batıb qələrkən özünü inandırmağa çalışırdı ki, bütün burlar, doğrudan da, yəlniz yuxudur. Bəlkə, çox tezliklə, balka də, min ildən sonra o, yenidən yuxudan aylıb özünü kiçili otağında, üstüna mürəkkəb dağlımış masanın arxasında görəcək və bir gün əvvəl yarımcıq qoyduğu işə yenidən başlayacaqdır. Bəlkə, onun bütün yazları da röyadır. Martin keşik çəkmək üçün yuxudan aylılaçq, sıçrayıb çarpayışından düşəcəkdir, göyərtəye çıxacaq və ulduzlar sapalənmiş tropik göyler altında sükanın dalına keçəcək, əsan quru küləklərin sarın nefasi onun dərisini soyudacaqdır.

Şənbə günü yəna gəldi və iş saat üçdə qurtardı. Co laqeyd bir səslə:

– Gedib adama bir stəkan piva içməyək? – deya soruşdu, çünkü şənbə günləndəki həmşəki süslüyü onun varlığına artıq hakim kəsilmişdi.

Lakin Martin, elə bil, yatmışdı, yuxudan aylıdı. O, velosipedini sazladı, takarları yağıldı, sükanı yoxladı və ötürücünü təmizlədi. Martin lap sükanın üstüne yatıb, ayaqlarını pedallara müntazam suradə basaraq iraliya, yetmiş mil keçməli olduğu tozlu yola baxa-baxa, sürətlə galib-keçəndə Co meyxanada oturmuşdu. Martin Okländə gecələdi, bazar günü isə geri qayıdı və yorğun olsa da, bu dəfə içib keflənmədiyi düşünərək xoşallana-xoşallana bazar ertəsi işə başlandı.

Beşinci, bunun ardınca da altıncı həftə galib-keçdi. Martin isə hələ də maşın kimi yaşayıb işləyirdi, yəlniz onun ürəyinin dərinliklərində nə isə kiçik bir qığılıcm qalmışdı. Bu qığılıcm onu hər həftənin axırında velosipedlə yüz qırçık mil yol getməyə məcbur edirdi. Lakin bu, istirahət deyildi. Bu, maşının elə həmin mexaniki gərginliyi idi, buna görə da, nəhayət, Martinin könülüədə bütün keçmiş



hayatından qalmış bu son qığılçım belə səndü. O, yeddinci haftənin axınında heç bir müqavimət göstərməyə cəhd belə etmadan Co ilə birlikdə kəndə getdi, hayat duyusunu yenidən özüne qaytarıb, bazar ertəsinədək adam kimi yaşadı.

Lakin Martin yorğunluqdan doğmuş donuqluğu daha böyük bir yorğunluqdan irali galan donuqluqla kənar edərək, galan şənbə yənə yetmiş mil yol getdi. O yalnız üçüncü ayın axınında, üçüncü dəfə olaraq, Co ilə birlikdə kəndə getdi. O, hər şeyi unudub, yena ruhlandı, ruhlandıqdan sonra isə, sanki, qəfildən çaxan şimşək işində olduğu kimi, necə bir heyvana çevrilirdiyini gördü – ona görə yox ki, içirdi, ona góra ki, bu cü islayırdı. Əyyaşlıq sabab deyil, nəticə idi. Geca necə bir qanuna uyğunluqla günün ardınca galırsa, əyyaşlıq da eyni qanuna uyğunluqla işi təqib edirdi. İş heyvanına çevrilsən, heç bir zaman işqli zırvalarla yüksələ bilməzsən; bu fikri ona viski talqın etdiyindən o, hamim fikirlər razılılaşdır. Viski böyük bir hikmətə malikdi, viski an mühüm bir həqiqəti ona açmışdı.

Martin kağız və karandaş gətirdi, bütün məclis üçün viski sıfırış etdi və hamı onun sağlığını içərkən o, piştaxtaya söyklənib, kağıza na isə yazdı. Sonra da:

– Co, telegramdır, al oxu görüm, – dedi.

Co sefəh, sərxoş, istehzalı bir təbəssümələ oxumağa başladı. Lakin oxuduqları birdən onu aylıtdı. O, məzəmmətə Martinə baxdı və bu vaxt gözləndərən yaş damlarılarını parladı. Co kədarlı-kədarlı:

– San manı atırsan, Mart? – deya soruşdu.

Martin təsdiq əlaməti olaraq başını tərpədi və bir uşaq çağının onu teleqrafa göndərdi. Co dili dolaşa-dolaşa:

– Dayan! – dedi. – Mən bəzi şeylər baradə düşünüüb-düşünməq istayıram.

O yixılmasın deya, piştaxtadan yapışı, Martin isə Co fikrinə top-layana qədər onun çiçinlərini qucaqlayıb, ayaq üstündə saxladı.

Co birdən:

– Yaz ki, hər iki işçi çıxb gedir, – dedi. – Yaz.

Martin:

– Axi san nə üçün gedirsən? – deya soruşdu.

– San nə üçün gedirsənə, mən də onun üçün...

– Mən dəniz saflarına gedəcəyəm, sənsə gedə bilməzsən.

Co:

– Düzdür, – deya cavab verdi, – mən avara gəzəcəyəm. Lap gözlə olar!

Martin bir an sinayıcı nəzərlərə ona baxdı və nəhayət, səsləndi:

– Allaha and olsun, san haqlısan! İş heyvani olmaqdansa, avara olmaq daha yaxşıdır. Heç olmasa, bir gün görərsən. Halbuki sən indiya kimi bir gün görməmişən.

Co:

– Görmüşəm, – deya etiraz etdi. – Bir dəfə xəstəxanada yatmışsam. Yataqlaq xəstəliyinə tutulmuşdum, gərək ki, sənə demişəm. Eh, na gözal günlərdi!

Martin telegramın matnında "ikinci işçi" sözünü pozub, camışxananın "hər iki işçisi" yazdı, Co hələ də sözüne davam edirdi:

– Nə qədər ki xəstəxanada idim, heç içmək istəmirdim. Qaribədir, eləmi? Ancaq bütün haftanı eşşək kimi islayandən sonra axırda vurub dəmlənməliyim. Hami bili ki, aşpaqlar heyvan kimi içirlər... Şatırılar da... İsləri belədir. Dayan! Telegram pulunun yarısını mən verirəm.

Martin:

– Yaxşı, basdır, sonra haqq-hesab edərik, – dedi.

Co pullarını piştaxtanın üstünə tökarək qışkırdı:

– Ehey, hamınız bura galın, mənə qonaqsınız!

Bazar ertəsi sahər Co hayacandan özünü-sözünü bilmirdi. Başının ağrısına əhəmiyyət vermır və işlə maraqlanmındı. O oturub laqeyd-laqeyd pəncərələrdən baxdı, günəş və ağacın seyr etdiyi müddətdə bir çox qıyməti dəqiqa hadar getdi. O qışkıraq:

– Bunlara baxın! – deyirdi. – Axi bunların hamısı manimindir. Bu, azadlıqdır! Mən istəsem, ağacların altında uzanıb ləp min il yata biləram. Gedək, Mart. Heç nəyi vecimizə almayaq. Hər şey cəhənnəmə, gora! Nəyi gözləyirik? İşsiz veylənmək dünyası hələ öndədir, mən də indi yalnız o başa bilet alacağam, qayıdanbaşa alan deyiləm.

Co bir neçə dəqiğədən sonra paltaryuyan maşına paltar yığar-kən mehmanxana sahibinin köynəyini gördü – onun nişanını biliirdi. Yenidən əldə etdiyti bu azadlıqdan məst olmuş, naşalanmış Co köynəyi götürüb döşəməye atdı və ayaqları ilə tapdalamağa başladı.

O qışkıraq:

– Holland donuzu, istərdim ki, ayağımın altındaki köynak yox, sənin bədheybat sıfatın olsun, – deyirdi. – Al! Payını al! Bu da sanın!



Bu da sənin payın! Kimin hünarı varsa, qoy qabağıma çıxbı manı saxlasın! Hünarı varsa, galsın!..

Martin güla-güla, onun başına ağıl qoymaşa çalışdı. Həftənin tək günü axşam iki yeni işçi gəldi. Cə, Martin də haftənin axırına kimi bütün iş qayda-qanunları onlara öyrətməklə məşğul oldular. Co oturub məsləhət verirdi, lakin özü ilinə ağdan-qaraya vurmadur. O:

— Qulağınızın dibini görərsiniz! — deya bildirdi. — Mən heç alımı də vurmaram. Qoy manı vaxtindən avval işdən çıxarsınlar, onsuq da, alımı ağdan qaraya vurmayıcağam. İşlə qurtardım. Yük vaqonlarında gazib-dolanacağam, kölgəlikdə, ağaclar altında yatacağam. Eyi başabala işçilər! İşə girisin! Tər töküñ! Tər töküñ deyirəm, malunlar! Siz gəbərəndə eynilə man çüründüyüm kimi çürüyücəksiniz, onda neca yasadığınızı sizin üçün hamısı bir deyilmə! Ha? Lütfən, deyin, axı ki hamısı bir deyilmə!

Onlar şənbə günü haqq-hesablannı aldilar və yoluyaçına qədər birlikdə gəldilər. Co tamam ümidişdir bir görkəm alıb soruşdu:

— San, albatta, mənimlə getməyacəksən, deməli, dila tutmağa da daymaz, eləmi?

Martin başını buladı. O hazırlaşmışdı ki, velosipedə minsin. Onlar bir-birinin alını sıxıdılар, Co biranlıq Martinin alını öz алındə saxlayaraq dedi:

— Biz səninlə hələ bu dünyada görüşəcəyik. Mart, üreyimə damib. Əlvida, Mart, xoşbəxt ol, mən səni sevirəm, Allah haqqı, sevirmə!

Martin tini burulub gözden itinca Co yaziq-yaziq yoluñ ortasında dayanıb onun axasınıca baxdı. O, öz-özüne:

— Qiymat oğlandır, — dedi — cox qiymət!

Sonra yol boyunca suçxaran qurğuya doğru getdi. Burada ehtiyat yolda yarım düzüñə qədər boş yüksək vaqonu dayanmışdı, Co onları qatara qoşacaqlarını gözləyirdi.

## ON DOQQUZUNCU FƏSİL

Ruf ailəsi ilə birlikdə Okländə qayıtdı və Martin də yenidən onuna görüşməyə başladı. Təhsilini başa vurub alımlıq dərəcəsi almış Ruf

daha bütün vaxtını elma sərf etmirdi. Martin isə öz manevi və cismanı qüvvələrini işa verdiyindən daha yazmırıldı. Bu da onlara tez-tez görüşməyə imkan verirdi. Beləliklə, onlar bir-birinə daha çox yaxınlaşdırıldı.

Əvvəllər Martin ancaq dincalırdı, alını heç naya vurmurdı. O, çox yatar, çox düşünür, ümmüyyatla, şiddətli bir sarsıntı keçirdikdən sonra tədricən özünü galan bir adam kimi yaşayırı. Lakin günlərin birində onda son haftalarda yalnız arıncak-arıncak nəzərdən keçirdiyi qızətə qarşı tədricən maraq oynamaya başlaşdı və bu, oyanışın ilk alaməti kimi meydana çıxdı. Sonra Martin yena oxumağa, avvalca şeir və nəşr əsərlərini mütləq etməyə başladı, aradan bir neçə gün də keçdikdən sonra isə çoxdan unudulmuş Fiskə başı bərk qanşdı. Martinin heyratə sabəb olan möhkəm sahəti, az qala, itirdiyi həyat qüvvəsini geri qaytarmaqdə ona kömək etdi və o da bütün gənclik ehtirası və coşqunuñunu yenidən qazandı.

Martin amallı-başlı dincalırdan sonra danız safarına gedəcəyini Rufa bildirdikdə qız aqçıdan-açıqa kədərləndi. Qız:

— Nə üçün gedirsiniz? — deya soruşdu.

Martin dedi:

— Pul lazımdır. Naşırıların üzərinə yeni hückum üçün məna pul lazımdır. Bu mübarizədə pul və mətanət ən gözəl silahdır.

— Yaxşı, agar siza ancaq pul lazımdırsa, onda nə üçün camaşır-xanada qalıb İsləmədiniz?

— Ona görə ki, camaşırxana manı heyvana çevirir. Bu cür işləşən, bir azdan sonra içkiyə qırşanıb tələf olarsan.

Qız dəhşətli ona baxdı və sözə başladı:

— Bununla da, demək istəyirsiniz ki...

Martin cavab verməkdən çox asanlıqla boyun qaçıra bilərdi. Lakin onun təbiəti yalana dözmürdü, bir də ki nə kimi nəticə verir-sə versin, hamisə həqiqəti söyləmək haqqında çoxdan qarara gəliniyi xatırladı.

Martin:

— Ha, — deya cavab verdi, — bir neçə dəfə olub.

Ruf diksinsib ondan aralındı.

— Mənim tanışlarının heç birinin başına bu cür işlər gəlmir.

Martin acı-acı güllərək etiraz etdi:

— Görünür, onların heç biri "Qaynar bulaqlar" yanındaki camaşırxanada İsləməmişdir. Mübəlliğlər deyirlər ki, zəhmət yaxşı şeydir,



hatta insana xeyri da var; Allah da şahiddir ki, mən heç bir zaman özümü işə vermekdən qorxmamışam. Lakin hər şeyin bir ölçüsü olmalıdır. Halbuki camaşırxanada bu ölçü yoxdu. Buna görə də mən dəniz sefərinə çıxmış qat etmişəm. Bu, son sefərimdir. Qayıtdıqdan sonra isə jurnalın səhifalarına yol taparam. Mən buna eminəm.

Ruf kədərləri və narazı haldə susur, Martin isə hiss edirdi ki, onun başına galen işləri qız ömründə anlaya bilməyəcəkdir...

– Bir zaman gələr ki, bütün bunları yazib kitabında təsvir edəram: bu kitaba "Əməyin alçaldılması" və ya "Fəhlə sinfi içərisində sarxoşluğun psixologiyası", ya da ki buna bənzər bir ad verəcəyim.

Tanışlıqlarının ilk gününü nəzərə almasaq, onlar hələ heç bir zaman bir-birindən bu qədər uzaq olmamışdır. Martinin gizli hid-dət dulu açıq etirafı Rufu ondan uzaqlaşdırıldı. Lakin aralarndakı bu uğurum yaranan sababdan çox, uğurumun özü qız böyük heyratı saldı. Bu uğurum onların bir-birlərinə na qədər yaxın olduğunu göstərdi və qız oğlana daha da yaxınlaşmaq istədi. Bundan əlavə, Rufun Martinə yazılışı galındı və buna görə da oğlana yola gətirmək haqqında könlündə munis arzular baş qaldırdı. Qız yoluñ azmış bu gənci mühitin pəncəsində çəkib qoparmaq, gəncin iradəsi zid-dinə olsa da, onu öz-özündən xilas etmək istəyirdi. Rufa elə galındı ki, bu cür hərəkatına sabab mücərrad və nacib müləhizəldərdir, yat-sayıd, onun yuxusuna belə gəlməzdə ki, bütün bunlar yalnız qış-qanlıq və sevilmək arzusundan doğur.

Onlar aydın payız günlərində velosipedlərə minib, tez-tez şəhər-dən uzaqlara gedir və orada, tapalarda bir-birlərinə ucadan insan qəlbində ülvi fikirlər doğuran, ilhamla yazılmış manzum asarlar oxu-yurdular. Ruf ona dolayısı ilə fədakarlıq, sabır, zəhmətsevarlık kimi prinsiplər aşılamaya çalışırı, bu prinsiplərin tacəssümünü isə öz atasının, mister Tetlerin və avvəller hamıça kasib, galma bir oğlan olan, sonralar varılanib bütün dünyani kitabla təchiz edən, "kitablar kralı"na çevrilən Endrū Karneginin timsalından görürdü.

Martin Rufun bütün bu səyirlərini lazımdıca qiymətləndirdi. O, qızın fikirlərini indi daha yaxşı anlayırdı və Rufun könlü artıq onun üçün yerin yeddi qatında gizlədilmiş bir sırr, bir möcüza deyildi. Onlar barabərhüquqlu adamlar kimi söhbət edir və fikir mübadilə-sində bulunurdular. Söhbət zamanı meydana çıxan fikiraynılıq Martinin Rufa olan məhəbbətini azaltmadı. Onun məhəbbəti getdikcə

daha da dərinlaşır və şiddətləndirdi, çünki Rufu canlı bir xılqat kimi sevirdi və Martinin nazarında qızın cismanı zaifliyə belə ona xüsusi malahət verirdi. O, uzun illərdən bəri ayağı yera dəyməyən, nəhayət, unudulmaz günlərdən birində Brauninga qoşulub qaçan və açıq səma altında ayaqlarını yera möhkəm dirəyan xəsta Elizabet Barre-tin məhəbbət macerasını oxumuşdu. Martin qat etdi ki, Brauning öz sevgilişini üçün nələr etmişə, o da Ruf üçün eyni şeyləri edə bilər. Lakin avvalca Ruf onu sevməlidir. Qalan işlər sonradan asanlıqla düzələr. O, qızı qüvvət və mətanət verər, Martin özlərinin galacak birgə hayatını xəyalən tez-tez təsvir edirdi. O, özünü və Rufu şəraflı əmək nəticəsində yaradılmış rahat bir şəraitdə gen-bol yaşıyan, baxtıyar ömür süren görürdü. Onlar əsər oxuyurlar və poeziyadan danışırlar. Martin gözünün qabağına gətirirdi ki, Ruf bir yığın ala-bəzək balışa dırsaklənib, ona ucadan kitab oxuyur. Martinin gözləri öündə hamıya eyni bər lövhə – onların bütün hayatlarında simvolunu taşkil edən bər lövhə canlanırdı. Bəzən qız başını Martinin çiy-ninə qoyur, Martin isə onun belini qucaqlayaraq, özü qızı kitab oxu-yur, bəzən isə onlar baş-başa verib ikilidə eyni bir kitabı səssiz-səmirsiz oxuyurdular, çap olmuş satırların aşılılığı bütün gözəlliyi təkçə gözləriylə qarvayırdılar. Ruf tabiatı sevirdi və buna görə da Martinin zəngin taxəyyülü dekorasiyani dayışmaya imkan verirdi; onun sevdiyi manzara, adətən, hamıñ dekorasiyaniñ fonunda baş verirdi. Bəzən onlar yüksək, dik qayalarla əhatə olunmuş vadida oturaraq, kitab oxuyurdular, bəzən harada isə dağların qoynunda gizlənmiş yaşlı çəmənlilik, ya da ataklarını dəniñ dalğaları yalanıyan boz qum tapalarına gedib çıxırlardı, bəzən də Martin təsəvvürünə gətirirdi ki, qızla birlikdə tropiklər atrafında vulkan püşkürən bir ada-yə galmişdir. Bu yerlərdə şəlalələr gurultu ilə qayalardan axıb tökü-lür və şiddəti küləkler onların dəmçələrini qabağına qatıb dəniñə qədər aparırlar. Lakin onlar, gözəl xəyal sultanları, Martinla Ruf hamı-şə öz planda olurdular, baş-başa verib kitabın üzərinə əyilirdilər, təbiətin gözəlliyi onlar üçün yalnız bir fon olurdu, lövhənin dərin bir yerində isə, sanki, dumanlar arasından əmək və qalaba, habelə onlara dünyadan bütün sərvətlərindən faydalanan lazzat almaq imkā-nı verən, qan-ter içində qazanılmış dövlətin obrazları görünürdü. Bir dəfə anası Rufa xəbərdarlıq etdi:

– Men öz qızima ehtiyatlı olmağı məsləhət görərdim, – dedi.



— Sanin na demak istədiyini biliram, lakin bu mümkün olan şey deyil. O, mənim...

Ruf utandığından qıçıqırmızı qızardı: bu, hayatın müqəddəs sirləri haqqında anası ilə ilk dəfə danışmağa başlayan bir qızın utançlığı idi; bir də ki anası da onun üçün müqəddəsdi.

Anası onun sözünü tamamlayaraq:

— O, sanin təyn deyil, — dedi.

Ruf başını tərpətdi.

— Man bunu demək istəmirdim, lakin bu, həqiqətdir. O, kobudur, qabادر, güclüdür... həddindən artıq güclüdür. Onun ömrü, gönü...

Qızın dili dolaşdı. Anası ilə bu cür məsələlər barədə danışmaq onun üçün tamamilə təzə bir şeydi. Anası yena də onun əvəzində sözünü tamamlayıb dedi:

— Onun ömrü, günü ləyaqatla keçməyib. Sən bunumu demək istəyirdin?

Ruf yena də başını tərpətdi və yanaqlarına tünd bir qızartı çökdü.

— Bəli, mən elə bunu demək istayırdım. Əlbətta, bu, onun öz təqsiri deyil, lakin o, həddindən çox hadisələrlə təmsəd olmuşdur...

— Hayatdakı pozğunluqlarla, eləmi?

— Bəli! Bir də ki onda nəsa bir cahət məni qorxudur. Bəzən o, özünün emallarından sakit-sakit danişanda mən lap dəhşətə galırəm. Elə danışır ki, elə bil, bunlar adı şeylərdir. Ancaq bu cür olmaz. Elə deyilmə?

Onlar qucaqlaşış oturmuşdular. Ruf susduqda isə anası nəvəzişə onun elini tumarlayırdı, gözlayırdı ki, qızı yenidən söza başlasın.

Ruf sözüne davam edərək dedi:

— Lakin onunla bir yerdə olmaq mənim üçün maraqlıdır. Birincisi, ona görə ki, mən müəyyən mənada onun qayyumuyam. Bir də ki... mənim kişilər arasında heç bir zaman dostum olmamışdır, elə onun özü də mənə asl dost deyildir. O eyni zamanda ham dostdur, ham də mən onun qayyumuyam. Bəzən ondan qorxaram, mən elə galır ki, sanki, buldoqla, belə yekə buldoqla oynayıram. O minildər, dişlerini qırıcıdır, az qala, zəncirini qınb üstüma atılacaqdır.

Ruf yənə susdu, anası isə gözlayırdı.

— O, məni yalnız bir... bir buldoqla kimə maraqlandırıñ. Lakin onun bir çox yaxşı cahəti vardır, ancaq bir çox başqa cahəti də vardır ki, ona

özgə cür münasibət başlamakda... ha, deyək ki, məna maneqçılık tördərdi. Görürsan ki, mən bunların hamisini düşünüb fikirləşmişəm. O, söyüş söyür, papiros çəkir, içir, yumruq davasına çıxır, bunu mənə özü danışmışdır və həttə deyirdi ki, vuruşmayı sevir. O, tamamilə mənim istədiyim adam, — birdən Rufun dili topuq çalğı və o, yavaş səslə sözünü tamamlayaraq dedi, — mənim araya getmək istədiyim adam deyildir. Bundan əlavə, onda həddindən artıq kobud güc var. Mənim sevgilim füsənkar bir şahzadəyə oxşamalıdır, onun kimi yarışlıq, inçə, zərif, qədd-qəmətlə, qarasaçı olmalıdır. Yox, qorxma, mən Martin İdenə vurulmaram, bu, mənim üçün an böyük bir bədbəxtlik olardı!

Anası asl matlabdən yayınaraq:

— Sözüm bunda deyil, — dedi. — Lakin sən onu düşünmüsənmiş ki, belə bir adam hər cəhətdən sanın üçün münasib deyil... Yaxşı, birdən səni sevdி, onda nə olsun?

Ruf:

— Lakin o... o, məni çıxdan sevir! — deya ucadan dilləndi.

Missis Morz mehribanlıqla:

— Bu, belə də olmaliydi, — dedi. — Məgər səni tənyan bir adam səni sevməyə bilməri?

Ruf coşaraq, ucadan dedi:

— Olnini götür, mənə nifrat edir, məni görməyə gözü yoxdur! Mən də ona nifrat ediram. O, məna yaxınlaşanda dönüb pişik oluram, cırmaq atmadı istayıram. Bilirəm ki, onun məndən zəhləsi gedir, hər halda, mənim özümün çıxdan ondan zəhləm gedir. Martin İdenə isə özümü yaxşı hiss edirəm. Hələ məni heç kəs sevmamışdır, "bu cür" sevməmişdir. Axi "bu cür" sevmək xoşdur. Əziz ana, mənim na demək istədiyimi başa düşürsanı?.. Qu özünü asl qadın kimi hiss etdiğdə ürəyi açırlı... — Ruf üzünü anasının qoynunda gizlətdi. — Bilirəm, mən çox sarsaq qızam, lakin yalan danişmaq istəmirəm və duydularımın hamisini gizlətmədən ağıb səna deyirəm.

Missis Morz ham kədərlandı, ham da sevindi. Üniversitet diplому almış qızı qeyb olub getmişdi. İndi ananın önünde qadın olan qızı aylamışdı. Tacribə baş tutmuşdu, Rufun xasiyyətləndiklə qariba çatışmaqlı aradan götürülmüşdü, ham də xətərsiz, əngalsız aradan götürülmüşdü. Bu yönəmsiz matros öz vazifasını yerinə yetirmişdi, Ruf onu sevməsə də, o, qızın qalbinde qadın olmaq arzuları oyatmışdı.

Ruf utandığından başını aşağı salıb üzünü gizlədərək:



— Onun alları aşır, — deyirdi. — Bu, gülmeli ve boş seydir, buna göre manım ona hatta yazığını gelir. Onun alları lap bark asmeye, gözleri İsa haddinden artıq parlamağa başladığda İsa man ona öyünd-nasihat verirəm və bütün sehvlerini göstərirəm. O, manə parəstiş edir; man bilirəm, onun alları və gözleri yalan satırı. Təkca bu, bunu düşünmək İsa manı böyüdüb yaşa doldurur. Məndə tabiatima xas nə iše manı böyüdüb yaşa dolmağa və başqa qızlar... və... və... cavan qadınlara oxşamırdı, bu İsa səni təşvişə salırdı. Demək istəyirəm ki, sən təşvişə düşdüğünü məndən gizlədirdin, lakin man onu sezirdim... Mən də Martin İden demişkən, "xəttə durmaq" istayırdım.

Bu anlar ham ana, ham də qız üçün müqaddəs anlardı; axşamın alatoranlığında onların gözleri yaşarmışdı. Ruf məsum, səmimi və tacribəsiz bir qız, anası İsa sevan, anlayan və öyünd-nasihat verən bir ana idi. Missis Morz:

— O, səndən üç yaş kiçikdir, — dedi. — Onun kübar dairələrində heç bir mövqeyi yoxdur. O heç bir yerda qulluq etmir və maaş almır. Onun alındıñ bir iş gəlmir. Əgər o, səni sevirsə, gərək hekayələr yazmaq və uşaq xəyallarına dalıb aylınmak yox, səni almağa imkin və ixtiyar verən bir işlə maşğıl olmaq baradə düşünyədi. Qorxuram ki, o heç bir zaman yaşa dolub püxtəlaşmasın. Sənin atanda, mister Betlerdə və ümumiyətə, bizim dairələrə mənsub bütün adamlarda olduğu kimi, onda masuliyət hissi, kişiye yaraşan əsl bir iş tapmaq arzusu yoxdur. Mana elə gəlir ki, Martin İden heç bir zaman pul qazana bilməyəcəkdir. Dünya İsa elə qurulmuşdur ki, pul zəruridir: pulsuz sədət yoxdur. Əlbəttə, man böyük sərvət nəzərdə tutmuram, man, adıca olaraq, layaqtılı güzəran keçirməyə imkan verən ardıcıllı, dəyişməz bir galırdañ danışram. O, sənə heç ürəyini açıb məhabbatını bildirməyib ki?

— Bircə söz belə deməmişdir. O hətta belə bir təşabbüs de göstərməmişdir; bər də man ona heç qulaq da asmazdım. Axi man ki onu sevmirəm.

— Bu, manı sevindirir, man istəməzdəm ki, mənim qızım — saf, məsum bir qız belə bir adamı sevsin. Axi dünyada nə qədar desən, əsl, alicənab və saf kişi vardır. Bir az gözlä. Günlərinlarında belə bir adama rast galarsən, sən onu, o da səni sevər. Man sənin atanla

bəxtiyan yaşıdığım kimi, sən də onunla bəxtiyan olarsan. Sən bir şeyi həmişə yadda saxlamalısan...

— Nəyi, ana?

Missis Morzun səsi lap alçaldı, bu səsə mehribanlıq duyulurdu:

— Uşaqları.

Ruf etiraf edərək dedi:

— Mən... man bunu düşünmüşəm... — qız ara-sıra ürəyində baş qaldırın arzuları xatırladı və utandığından yena qızardı.

Missis Morz manalı-manalı:

— Mister İden məhz uşaqların ucbatından sənə ər ola bilməz, — dedi. — Onlara ırsı olaraq, atalanndan saf qan keçməlidir, Martin isə, çatın ki, onlara bu cür qan vera bilsin. Atan mana matroslann hayatından çox danışmışdır və bir də... Sən manı başa düşürsənmi?

Ruf həyacanla anasının əlini sıxıdı, hiss etdi ki, hər şeyi başa düşür, halbüki gözləri öndürən canlanan qorxunc, tutqun lövhələr heç bir vəchla aydın na müəyyən fikir forması kasb edə bilmirdi.

Qız söza başlayaraq:

— Bilirsən, ana, man həmişə hər şeyi sənə danışram, — dedi, — ancaq bəzən sən özün məndən soruşmalısan — deyək ki, elə lap bugünkü kimi; man bunu sənə çıxdan demək istayırdım, lakin necə söhbət açmaq lazımlı galidiyini bilmirdim. Bu, albatta, saxta utancaqlıqdır, lakin sən manı çox asanlıqla bu vəziyyətdən çıxara bilərsən! Bəzən sən manı sorğu-sualə çəkməlisən, imkan verməlisən ki, ürəymədikərək açım deyim. — Ruf anasının allarından yapışaraq və aralarındaki bu yeni, hələ tanış olmayınen barabarlıyi sevincə duyarəq birdən: — Axi, sən də qadınsan, ana! — deyə qışqırdı. — Sən bu söhbəti başlamasaydın, man heç bir zaman belə bir fikra düşməzdəm. Sənin də qadın olduğunu anlamaq üçün garək man avval ce özümü qadın hiss edəydim.

Ana öz qızını qucaqlayıb, öpa-öpa:

— Bizi hər ikimiz qadınqı! — dedi. Onlar talelərindəki ümumiliyi duymaq nəticəsində yenidən həyacanla gəlmış haldə, qucaqlışış otaqdan çıxarkən ana takraran: — Bizi hər ikimiz qadınqı, — dedi.

Bir saatdan sonra missis Morz vüqarla erinə bildirdi:

— Axi ki bizim balaca qızımız ergənləşib.

Əri sual dolu nəzərlərə arvadına baxaraq soruşdu:

— Yəni demək istayırsən ki, qızımız vurulub?

Missis Morz gülümsayarak, cavab verdi:

— Yox, demək istayıram ki, ona vurulublar. Təcrübə baş tutmuşdur. Qızımızın ürəyində qadın olmaq arzusu doğmuşdur.

Mister Morz qısa, işğalar bir tərzdə belə bir naticaya gəldi:

— Onda İdeni ayırmış, qızdan uzaqlaşdırmaq lazımdır.

Lakin arvadı başını buladı:

— Buna hec bir ehtiyac yoxdur. O, bir neçə gündən sonra dəniz saflarına çıxır. Geri döndükdə isə Ruf burada olmayıcaq. Biz qızı xalası Klaranın yanına yollayanq. Bir il ölkənin şərqində qalmış, başqa adamlar, başqa həyat görmək, havasını, mühitini dəyişmək onun üçün çox faydalı olar.

## İYİRMİNCİ FƏSİL

Yazmaq havası yenidən Martinin bütün varlığına hakim kəsildi. Ardi-arası kasılmadan onun ağlına çoxlu hekaya, şeir mövzuları galır, o da galəcəkda, bir zaman yenidən həmin mövzuların üzərinə qayıtməq üçün yalnız ötəri qeydlər edirdi. Lakin yazmağına yazmirdi. Bu günlər onut tətil günləri idi və buna görə də Martin həmin günləri məhabbatə və dincəlməyə sərf etməyi qaraşa almışdı. O, tamamilə bu arzusuna çatmışdı. Hayat yenidən onun içində bir bulaq kimi qaynayırdı. Ruf isə har da onunla əqlişəndə, əvvəllərə olduğu kimi, yəni də Martinin sağlamlığını və gücünün tasirinə düşürdü.

Bir dəfa anası qızı ayıq salmağa çalışıraq:

— Ehtiyyatlı ol, — demişdi, — deyəsən, axı san Martin İdenlə çox tez-tez görüşürsən.

Buna cavab olaraq Ruf yalnız gülümsəmişdi. Qız özüne qırṛələnirdi, bir də ki Martin bir neçə gündən sonra dəniz saflarına çıxmış idi. O, geri qayıtdıqda isə Ruf çox uzaqlarda, şərqdə olacaqdır. Lakin bütün bunlara baxmayaraq, Martinin sağlamlıq və qüvvəti qızı yenilməz bir cəzibə ilə özüne çatırdı.

Martin qızın bu yaxınlarda Şərqa gedəcəyini bilir və tələsmək lazımlığıını anlayırdı. Lakin Ruf kimi bir qızın ürəyinə hansı vəsiyalərə yol tapmaq haqqında onun heç bir təsəvvürü yoxdu. Onun bütün əvvəlki təcrübəsi isə vəziyyəti yalnız çətinləşdirirdi. Martinin

durub-oturmağa adat etdiyi qadınlar və qızlar tamamilə bambuşaq idilər. Onlar hayatı bilir, məhabbatın, gəzməyin, mazaqlaşmanın nə demək olduğunu yaxşı başa düşürdülər; Rufun isə bunların heç birindən xəbəri yoxdu. Qızdakı qaribə məsumluq onu heyətə salır, dilini-əğzını qurudur, qeyri-ixtiyari olaraq, ona belə bir fikir aşılıyır ki, Rufa layiq deyil. Məsaləni müräkkəbəldən daha bir cahət vardi. İş burasında idki, Martin özü hələ bir dəfa də olsun, sevmişdi; hərədnə Martinin bəzi qadınlarda xoş galırdı, bəzi qadınlara isə hətta bənd olurdu, lakin bütün bunları əslə məhabbat adlandırmış olmazdı. O, saymazvana, ağayana bir tərzdə fit verib al eləyan kırı, həmin qadınlar onun əl-ayağına düşür, ona təslim olurdular. Bu, Martin üçün ani bir əyləncə, tasadüf, kişi həyatının manasını təşkil edən mürəkkəb bir oyuncun ənsürü, ham da ikinci dərəcəli bir ənsürü idi. İndisə o, ömründə birinci dəfa olaraq, çəkinir, şəşirir, utanırırdı. Martin sevgilisinin ülviyəti, sıfıraq üzerinde özünü itirərək, necə söz aćmağı, na deməyi bilmirdi.

Qarışiq, vəfəsiz dünyani gəzib dolanan Martin müdrik bir qaydaya alışmışdı: bilmədiyi bir oyunu oynayarkən heç bir zaman özü başlamırdı. Bu qayda özünü min dəfə işdə doğrultmuşdu; bir də ki bu qayda insanın müşahidə qabiliyyətini artırırdı. Martin harada olduğunu müəyyən etməyə, öz qüvvəsini ölçüb-biçməyə, düşşəninin zəif cəhətinə tapmaçınca gözləməyə alışmışdı. O, yumruq davasında da həmişə düşşəninin zəif yeri xəttarib tapmağa çalışırdı. Onda təcrübə həmin yera zərbə endirməkə ham də sərrast zərbə endirmək, Martina kökmək olurdu.

O, indi Rufla münasibatlarda də dayanıb gözläyir, könlünü açmaq istəyir və açmağa cəsarət etmirdi. O, qızı təhqir etməkdən qorxurdu və özündən arxayıñ deyildi. Lakin özü də bilmədən, sezmədən doğru yol seçmişdi. Məhabbat dünyaya aydın danışq dilindən, əvvəl galmış və öz varlığının ilk zamanlarından etibarən, manımsadıyi vasita və üssülları sonradan heç bir zaman unutmayırdı. Martin da elə bu ibtidai üssüllərlə Rufun iltifatını qazanmağa çalışırdı. O, əvvəller düşümədən bu cür harakət edirdi, ancaq sonralar bütün həqiqət ona aşkar oldu. Martinin qızın elinə toxunması min cür tamtarraqlı sözden mənalı idi. Oğlanın gücünü bilavasita duymaq misralardan və qafiyələrdən, yüzlərlə aşiq nəslinin an alovlu ürək sözlərindən daha qüvvəli idi. Məhabbatını bildirərək

uzun-uzadı danışmaq, her şeyden öval, Rufun üreyine deyl, beyninə tasır eda bilardı; halbuki əllərin taması, anı yaxnılıq qızın qalbində dal-dalanın qadın instinctini bilavasita tasır göstərirdi. Qızın ağılı da özü kimi cavandı, püxtəlaşmamışıdı. Lakin onun instincti başarıyyat qədər yaşılı ve hətta daha yaşı idi. Bu instinct, məhabbatın doğulduğu uzaq keçmişlərdə doğulmuşdu və buna görə da sonrakı əşlərin bütün incəlikləri və sartlıkları onun qadım hikmatının qüdrəti qarşısında aciz qalırdı. Rufun ağılı susurdu. Martin bu ağıla üz tutmurdu, onunla danışmındı; Martin qızın varlığının məhabbat həsratıyla alışb-yanan hissəsini lal-lal harayayırdı. Ruf isə hala bu çağının bütün hökmünü dərk etmamışıdı. Martinin onu sevdiyi gün kimi aydın idi. Ruf da onun məhabbatının təzahüründən – gözlərinin parıltısından, əllərinin əsmasından, günsət altında yanmış qaralmış yanaqlanın tez-tez pörtüb qızarmasından həzz alırdı. Bəzən Ruf hətta, deyəsan, qəsdən Martini alışdırıb yandırı, qızıldırırdı, lakin bunu elə çəkənə-çəkənə və sadə-lövhəsinə edirdi ki, nə o, nə da özü bunu sezmirdi. Ruf bir qadın kimi, böyük hökmə malik olduğunu sevincə düşünüb, çırpınır və Həvva kimi, oğlanla oynayır, onu sıstandırıkar həzz alırdı.

Martin isə susurdu, ona görə ki, nədən söz salmağı bilmirdi; bir də ona görə ki, qalbində aşib-dəşən duyğular çox qüvvətli idi. Martin susur və yaxınlaşmaq üçün etdiyi qorxaq, sada cəhdəldər xilas yolu axtarmaqda davam edirdi. Martinin alının taması qızə ləzzət, hətta, sadəcə, ləzzətdən daha çox bir şey verirdi. Martin bunu bilmirdi, lakin hiss edirdi ki, qızın ondan xoşu galır. Düzəndir, onlar yalnız görünüşündə və ayrınlınlarda al tuturdular, lakin velosipedlərini götüründə, bir-birlərinə kitab verəndə və ya kitabı bir yerde vərəqləyəndə barmaqları bir-birinə toxunurdu. Qız ayılıb kitabın xoşuna gələn yerinə baxanda dəfələrlə saçları Martinin yanaqlarına daymış, ya da biranlıqla çiyin ona söykləmişdi. Bu zaman qalbini qaplayan qəribə duyğularla öz-özüne, utana-utana güllümsəyərdi; məsələn, bəzən Ruf Martinin saçlarını qarışdırmaq istəyirdi; Martin isə oxumaqdan yorulub, öz növbəsində, böyük bir ehtirasla başını qızın dizinə qoymaq və gözlərinin yumub galəcəyin, onların hər ikisinin ümumi galəcəyinin xeylinə dalmaq istəyirdi. Martin bazar günləri şəhər kananında gazintilər zamanı başı dəfələrlə hər hansı bir qızın dizinə qoyub arxanınca yatmış, qızla imkan vermişdi ki, onu gündən qorusun və vurğun-vurğun ona baxsın, məhabbatə qarşı onun böyük bigənəliyinə

təaccüb etsin. Qızın dizinə baş qoymaq Martina həmişa dünyada ən asan, an səda bir iş kimi görünüdü, indi isə Rufa baxarkən dərk edirdi ki, bu, mümkün deyildir, ağlasırmaz bir arzudur. Lakin məhz bu təmkin, Martin özü də fərqliyə varmadan, onu maqsədə doğru apardı. O, öz təmkini sayasında bir dəfa də olsun, Rufu ürkütmişdi. Tacrübəsiz və utancaq bir qız olan Ruf onların görüşülərinin necə təhlükəli bir şəkil almağa başladığını anlamırdı. Ruf özü da bilmadan Martinizi arzulayırdı, oğlan isə aralanndakı yaxınılığın getdikcə artığını hiss edərək, daha casarətlə olmaq istəyir və bunu bacarmırdı.

Lakin bir dəfa Martin casarəti tərpanı. Morzgilə galib, Rufu pardaları salılmış qaranlıq bir otaqda gördü; qız başının bark ağrılarından şikayətləndi. Martinin sorğu-sualına cavab olaraq qız:

– Heç nəyin köməyi daymir, – dedi. – Doktor Holl toz dərman atmağı da mənə yasaq edib.

Martin cavabında:

– Mən sizi davasız-dərmənsiz sağaldaram, – dedi. – Əlbəttə, siz təsir edib-etməyacınızı qəti bilmirəm, lakin istəsanız, sinamaq olar. Manıñ müalica üsulun an adı ovuşturmadır. Bunu mənə Yaponiyada öyrətmışım. Axi yaponlar ovuşturmmanın ən mahir ustalarıdır. Sonralar mən bəzi dəyişikliklə eyni üsulu havayalların da tətbiq etdiyini gördüm. Bu ovuşturmaya onlar "lomi-lomi" deyirlər. Bu üsulun bazan hər cür dərmandan daha yaxşı təsiri olur.

Onun alları Rufun alına dəyər-daymaz, qız köksünü ötürüb dedi:

– Neca da xoşdur!

Yanın saatdan sonra isə qız:

– Siz yorulmamışınız ki? – deya soruşdu.

Bu sual artıqdı, çünki qız Martinin na cavab verəcəyini bilirdi. Ruf isə mürgü döya-döya özünü Martinin ixtiyarına verdi. Qızə elə galırdı ki, onun barmaqlarından, ən azı, şəfa töküller, bədənindən ağnnı çıxarı. Nəhayət, ağı tamam kasdı, Ruf rahatca yuxuya getdi, Martin isə qapını açıb, yavaşça çıxdı.

Axşam qız ona zang elədi:

– Mən şam yeməyinə qədar yatmışam, – dedi. – Siz məni emallı-başlı sağaltmışınız, mister İden! Bilmirəm, siza öz minnətdarlığını necə bildirim.

Martin sevindiyindən və utandığından cavab vermək üçün çox çətinliklə söz tapdı, beynində isə bütün söhbət zamanı Brauninglə



Elizabet Barret hakkında xatırlalar hey gazib-dolaşırdı. Brauning öz sevgilisi için nalar etmişse, o – Martin İden da Ruf Morz için aynı şeşleri eda bilar. O, otağına qayıtdıqdan sonra yatağına uzandı ve Spenserin "Sosiologiya" əsərini oxumağa başladı. Lakin onun ağlına bir şey batmirdi. Onun bütün fikir-zikri məhəbbətdi; odur ki, aradan bir az keçmiş, özü də sezmadan, üstüne mürekkeb ləkələri düşmüş kiçik masasının dalına kecdi. Martinin bu aşşam yazdığı sonet isə "Məhəbbət sonetləri" silsiləsinin (bu silsila allı sonetdən ibarət idi) birinci soneti id. O, bu sonetləri aradan iki ay keçidkən sonra yazıb qurtardı. Bu silsilənin ideyası Elizabet Barretin "Portugaldan sonetlər" haqqında xatırlarından doğmuşdu. Martin böyük əsər yaratmaq üçün ən əlverişli bir şəraitdə, məhəbbətdən dəli-divanə olduğu zaman yaziirdi.

Martin Rufla görüşmüdəyi vaxtı "Məhəbbət sonetləri"nə, evda və ya qiraətxanada kitab, jurnal oxumağa hası edirdi. O, qiraətxanada oturub jurnalların cari nömrələrini diqqətlənərək onların öyrənir, naşirların əsər seçmək sirlərini açmağa çalışırı. Martinin Rufla birgə keçirdiyi saatlarda isə ümildir qeyri-müayyanlıklə əvəz olunur, hər ikisi ona eyni dəracada azab verirdi. Martin Rufun başlığını sağaldıqdan bir həftə sonra Norman, aylı bir gecəda qayıqla Merrit gölünü gəzməyə təklif etdi, Arturla Olnı isə onun bu planına məmənuniyyətə şərifik çıxı. Martindən başqa, heç kas yelkənləri qayığı sürməyi bacarırdı, buna görə də elə ondan xahiş etdilər ki, kapitan vəzifəsini öz üzərinə götürürsün. Ruf qayığın dal tərafında onun yanında oturdu. Üç cavan oğlan isə orta skamyalarda oturub, özlərinin talabə işlərindən ardi-arası kəsilməyən mübahisəyə başladılar.

Ay hələ doğmamışdı, Ruf isə ulduzu göye dinməzə baxa-baxa bərdən özünü yalrıq hiss etdi. Qız Martina baxdı. Qəflətan küləyin ani şiddetə qayığı yana aydı, Martin isə bir əli ilə rumpeldən, o biri ilə da qrotəşkotdan tutub, qayığın istiqamətini azacıq dayıdı, sahil çıxıntısının yanından getnməyə çalışdı. Martin qızın baxışlarını sezmişdi; qız isə diqqətlə ona baxır, onu, böyük, istedadlı bir gənci baş tuttmayağı avvalcadan malum olan, miyanı hekaya və şeirlər yazımaq sövq edən qəribə şıltaq baradə düşünürdü.

Qızın baxışları Martinin yarışığı, gözəl başını, ulduzların işığında zorla seçilən qüvvəti boynunu dolaşır və tanış bir arzu – qızın gərədənini qıcaqlamaq arzusunu yenidən onun bütün varlığına hakim

kasılırdı. Martina xas olan və qızın xoşuna galmayan qüvvə, eyni zamanda Rufu cəlb edirdi. Yalnızlıq hissi qüvvətləndi və Ruf yorğunluq hiss etdi. Qayığın yırgalanması onu əsabilaşdırıldı. Ruf Martinin takca alını toxundurmaqla, onun başlığını necə sağaltdığını xatırladı. Martin onun yanında, lap yanında oturmuşdu və qayıq yana aylırkən, elə bil, qızı ona doğru itələyirdi. Bu vaxt Ruf birdən-birə başını Martinin çiyinə qoymaç, ona arxalanmaq istədi, bu arzusunu hələ əməlli-başlı anlaşmamış, boyunu büküb oglana doğru aylımaya başladı. Bəlkə də, bunun təqsiri qayığın yırgalanmasında idi? Ruf bunu bilmirdi, heç bir zaman da bilməyacədi. O yalnız bunu bilirdi ki, Martinin çiyinə söyklənməşdir, indi özünü yaxşı və arxayın hiss edir. Deyak ki, buna səbab qayığın çəkantısı idi, lakin Ruf Martindən aralanmaq istəmirdi. Qız onun çiyinə söyklənmədi, yavaşa söyklənmədi, lakin Rufun daha rahat otura biləsi üçün oğlan vaziyətini dəyişirdikdə belə qız yana çəkilirdi.

Bu bir divanalıkdı, lakin o, bunun tafarruatına varmaq istəmirdi; o dəha əvvəlki Ruf deyildi. O, qadındı və onun qalbinde hər bir qadının dayağı söyklənəcəyə olan ehtiyac baş qaldırımdı. Doğrudur, Ruf Martinin çiyinə azca söyklənmədi, lakin ehtiyac ödənilmədi. Onun yorğunluğundan əsar-alamət qalmamışdı. Martin susurdu. Məftunluğunu dağıtmadın qorxurdu. Martinin təmkini və çəkincənliyi sayəsində məftunluq hələ qalır, lakin bu gəncin başı hərlənir və fikirləri bir-birinə qarışırı. O, nələr olduğunu heç bir vəchla başa düşə bilmirdi. Bu, həddindən artıq füsunkar bir şəydi, bu, ayıqlıda baş vera bilməzdi. O, şkotu və rumpeli buraxmaq, qızı qucaqlayıb başına basmaq arzusunu böyük çatılıklı dəf etdi. Lakin o, fahməli hiss edirdi ki, bu cür bir hərəkət hər şeyi korlayar və buna görə də alları boş olmadığı üçün ürəyində təleyinə şükür edirdi. Lakin o, insafını-mürvətini itirib qalsı<sup>1</sup> daha tez yığmaq üçün yelkəni buraxaraq, qayığın sürətini qəsdən azaltdı. O bilirdi ki, qalsı dəyişirdikdə başqa yerdə oturmali olacaq və beləliklə də, aralarında daha yaxnılıq olmayaçaqdı. O, bütün bu tədbirləri mübahisə edən gəncərlər kiçik şübhə bəla oynamadan görürdü. O, danızı, qayığı və küləkləri öz azmına tabe etmək bacanğı verdiyinə və indi, bu füsunkar aylı gecəda öz sevgilisiyle munis yaxnılığı uzatmağa imkan yaratdıqına görə özünün bütün məşəqqətlə matros hayatına şükür edirdi. Aynı

<sup>1</sup> Qals – yelkənin aşağı ucunu saxlayan ip



şüası mirvari, gümüşü şöllerlarıyla onları İşıqlandırıldıda Ruf Martin'dan aralandı ve aralanarken hiss etdi ki, Martin de bu cür tarpandi. Onların ikisi da olub keçenlerin hamisini başqlarından gizlemek istayırıdı. Bu, onların sırrı olaraq qalmalı idi. Ruf iñdi çakılıb kanańda oturmuşdu, onun yanaqları od tutub yanırı, nalar olduğunu yalnız indicə başa düşmüştü. O, elə bir iş tutmuşdu ki, onu nə qardaşları, nə da Olnı qarşısında bürüza vermak istamırdı. Bu işi tutmağa neca casarati çatmışdı? Aylı gecalarda cavan oğlanların arasında qayıda daſalarla gəzməz qıxışına baxmayaraq, hala heç bir zaman onun başına belə bir iş qalmamışdı, onun ürəyindən hətta bu cür arzular belə keçmamışdı. Qız oyanmaqdə olan bu qadın duyğusundan haya edir və qorxurdu. O, oğrun-oğrun Martinə baxdı; Martin isə bu zaman qalsı dəyişməklə məşğıl idi; onu bu cür ağılsız və hayasız bir addım atmağa təhrik etdiyinə görə Ruf, az qala, oğlana nifrat etməyə hazırlı. Qızı bu işə məhz o – Martin iden təhrik etmişdi! Bälə, anam, doğrudan da, haqlıdır və biz çox tez-tez görüşürük. Ruf elə buradaca möhkəm qat etdi ki, bu hərəkat bir dəha təkrar olunmayaçaq, galacəkda isə onunla az-az görüşmeye çəlşacaqdır. Onun ağılına Martinə yalan demək, fürsat düşündə sözərə, qayıda çəkəndigini və elə ay doğmamışdan bir az qabaq özünü pis hiss etdiyini söylemək kimi mənəszə bir fikir də gəldi. Lakin bu an bütün sırları açan ay qarşısında bir-birlərindən neca aralındıqlarını xatırladı və bu sabəbdən başa düşdü ki, Martin onun dedikdinarına inanmaz.

Bundan sonra gələn günlərdə Ruf özünü, sözünü bilmirdi. O daha öz duyğularını təhlil etmək istamırdı, qəlbində nələr baş verdiyini və aqibətinin neca olacaqını düşünməkdən ol çəkmışdı. O, qızdırma içindəmiş kimi, tablatın, gah qorxunc, gah da füsunkar gizli çağırışına qulaq verirdi. Lakin qızın möhkəm bir qərar vardi, bu qərar ona inam verirdi: gərək qoymayam Martin məhabbatdan söz açıñ! Na qadar ki Martin susur, hər şeydən arxayı olmaq olar. O, bir neca gündən sonra dəniz safrinə gedəcəkdir. Bununla belə, eşqini bayan etsa da, hər halda, bir sey olmaz! Axi mən ki onu sevmirəm. Əlbətə, bu, onun üçün əzab dolu və mənim üçün isə çox çatın keçən yarımi saat olacaqdır, çünki mən məhabbat izharına birinci dəfa qulaq asmları olacaqam. Təkcə bu fikir qızın könlünü şirin-şirin çırpındırdı: "Mən asl qadın olmuşam və kişilər mənim razılığımı istayırlar, məni almaq arzusundadırlar". Onun tabiatındaki bütün

qadın xassaları bu çağırışa sas verməyə hazırlı. Onun bütün varlığı bir çırıntı sarmışdı, parvana odun başına dolandığı kimi, onun beynində də eyni bir fikir, adamı təngə getirən bir fikir gəzib-dolaşdı. Rufun fikri elə uzaqlara getmişdi ki, Martinin ona rəsmən evlənmək təklif etdiyini artıq təsəvvürüne getirə bilirdi; qız Martini öz sözleriyle danişdındırı, özü isə radd cavabını bir neçə defə təkrar edirdi, çalışırı ki, radd cavabını mümkün qədər yumşatsın. Martinə xas olan nəcib mardanalıyi köməyə çağırırdı. Hər şeydən avval Martin papirosu targıtmalıdır. Mən bunun üzərində, xüsusilə, təkəd edəcəyam. Yox, yox, mən heç ona icaza verməyəcəyim ki, məhabbat-dən danişsin. Bu, manım öz alımdadır, buna hökmüm qatır və bir də ki anama söz vermişam. Ruf qızara-qızara və təpədən dırına qədər titrəya-titrəya bu yolverilməyən xəyalları təssüfle başından çıxarırdı: "Mənim ilk məhabbat izharımı daha münasib bir vaxta və daha ləyqətli bir adamlı rastlaşana qədər taxira salmaq lazım gələcəkdir".

## İYİRMİ BİRİNCİ FƏSİL

İliq, safəli, gözəl günlər gəldi. Payızın avvəllərində Kaliforniyada günlər çox tez-tez belə keçir. Bu zaman, sanki, günəşin cöhrəsini xəfif bir duman bürüyür və meh sakit havanı çatılıklıa tərpadir, sanki, əlvən ipak saplarından toxunmuş xəfif, bənövşəyi bir duman tapaların çökəklərində gizlənir, körfəzin qarşı sahilindən isə San-Fransisko şəhəri üstündə duman almış bir ləkə kimi görünürdü. Körfəz aridilmiş metal şırımi kimi parlayır, onun sularında isə gah hərəkətsiz dayanan, gah da axın boyu ağır-ağır üzən gəmilərin yelkənləri adda-budda ağanırı. Uzaqda, gümüşü duman içindən Tamalpaysın zirvələri görünürdü. Qürüb edən günəşin şüəllənna bürünmiş Qızıl Qapı, doğrudan da, qızılı rəngə çalırı, bundan sonra isə insanın gözləri öündən Sakit okeanın üfüqdə, üstüna dolu, su buludlarından gözəl bir hasıya çəkilişmiş ucsuz-bucagızsız ənginlikləri canlandırı. Bu dolu buludlar isə qapını kəsməkdə ol qışın ilk müjdələri idı.

Yay qurtarıb çıxmali idi, lakin hələ də burada, tapalar arasında ləngiyib qalır, vadilərda bənövşəyi kölgələrin rəngini qatılışdırırı.



yaşadığına ve ömrünün səmərə verdiyinə sevinərək, yorğunluq və hayatdan bezginlik parçalarından tıklılmış bozumtu kafən üzərində uzanaraq can verirdi. Martinlə Ruf sevimli təpələrinin döşündə lap yan-yana oturub, başlarını kitab üzərinə əymişdilər. Martin dünyada az-az qadınların qadır olduğunu bir məhabbatla Brauninqi sevən bir qadının yazdığını sevda şeirlərini bərkəndə oxuyur, qız isə qulaq asırdı.

Lakin kitabıt çok çatınlıla başa vururdular. Təbiatın sənən gözəlliyinin füsunkarlılığı həddindən artıq cəzabır id. Ülin gözlə bir çəki günah işləyib peşman olmamış gözəl bir qadın kimi yaşamış, indi belə bir qadın kimi da can verirdi. Buna görə adama elə galirdi ki, hava özü şirin xatirələrdən doğan bir xumarlıqla dolmuşdur. Bu xumarlıq Martinlə Rufun qanına işləyir, onların azmını qırır, düşüncə və qərarlarını al-alvan bir dumana bürüyürdü. Martin insanı xumarlaşdırın bir süstlükdən qurtara bilmir və ara-sıra, sanki, onun üstüne ilq bir dalğa töküldürdü. Onların başları bir-birinə lap yaxınlığındı və bu vaxt kükəl qalxıb Rufun saçlarını onun yanında çırpanda çap olunmuş yüzələr Martinin gözələri öündə dağılıb bir-birinə qanşmağa başlayırdı.

Martin birdən çəşib oxuduğu yeri itirdikdə Ruf:

— Mənəcə, siz oxuduqlarınıza özünüz qulaq asmırınsız, — dedi.

Martin yanar gözələrini ona dikdi, lakin ürəyindəkiliər gizlədərək cavab verdi:

— Siz da qulaq asmırınsız. Son sonetdə nadən danışılırdı?

Qız güla-güla:

— Bilmiram, — dedi. — Yadımdan çıxıb. Daha oxumaq lazım deyil.

Na gözlə gündür!

Martin tamamilə ciddi bir tərzdə:

— İndi biza uzun müddət gəzmək qismət olmayıacaqdır, — dedi.

— Orada, üfüqdə buludlar çaxnaşır, tufan qopacaq.

Kitab sürüsüb Martinin alından düşdü: onlar sassız-səmirsiz oturub ətrafda heç nayı seçmeyən xayal dolu gözərlər sakit körfəzə baxırlar. Ruf Martinin boyununa ötəri bir nəzər saldı. Na isə, cəzibə qanunundan dəha hökməli, təki kimi güclü bir qıvıq qız çıxıb apardı. Çiyinini onun cıynına toxundurmaq üçün Ruf bir balaca aylımlı id, həm də iradəsindən asılı olmayaq ayıldı. Kapənək çıçaya necə xərif toxunursa, Ruf da Martina elə toxundu və dərhal oğlanın da xərifə ona toxunduğunu hiss etdi; toxunarkən oğlanın bütün bədəninin gizildədiyi, əsidiyi

duydu. Ruf bu anda ondan aralanmalı idi. Lakin qız dəha özünü elə ala bilmirdi, o na elayırdısa, qeyri-ixtiyari, mexaniki elayırdı, bir də ki dəli bir sevincə dalıb, daha heç nəyin fikrini çəkmirdi.

Martin təraddüdü əlini uzatdı və Rufun belini qucaqladı. Qız azab dolu bir lazzatla gözlayırdı, özü də nə gözlədiyini bilmirdi. Onun dili-dodağı qurumuşdu, ürəyi çirpinirdi, qanı qaynayıb coşurdu. Martin onu dəha bark qucaqladı, yavaş-yavaş və məhrəbancasına bağrına basdı. Qız kəsik-kəsik nəfəs aldı və özü də fərqi varmadan, qeyri-ixtiyari bir hərəkatla başını onun sinasına qoysdu. Martin tələsik başını aydı və dodaq dodağa qovusdu.

Biranlıq Rufun hüssü başına geləndə: "Yəqin bu, məhabbatdır", — deyə düşündü. Əgər bu, məhabbat deyilsə, lap rüsvayçılıqdır. Əlbəttə, bu yalnız məhabbat ola bilərdi. Qız, alları onun belini saran, dodaqları dodaqlarından qopmayan bu adamı sevirdi. Ruf sövqtəbilə, münasib bir hərəkatla Martina dəha bark-bark qıslıdı və birdən, lap onun qoynundan çıxıb qatı özünü unutmuş halda, hər iki elini Martin İdenin gündən qaralmış boyununa doladı. Qız öz arzusuna çatmışdı; bu isə o qədər qıvıwtı, o qədər dəli bir sevinc idi ki, ondan sonra galan anda Ruf yavaşdan inləyərək qulac qollanı açdı və az qala, hissiz halda, oğlanın qucağına düşdü.

Onlar uzun zaman susdular, bir söz də danışmadılar. Martin iki dəfə əylib qızı öpdü, hər dəfədə da qızın dodaqları ürkük-ürkük onun dodaqlarını arayıb, badanı isə qeyri-ixtiyari olaraq, dəha münasib, dəha rahat bir vəziyyət almaq istayırdı. Qız Martindən aynıa bilmirdi. Martin isə qızı bağrına basıb sassız-səmirsiz oturmuş, dalğın baxışlarını körfəzin o təyindəki böyük şəhərə dikmişdi. Bu dəfə onun gözələri öündə heç bir lövhə canlanmındı. O yalnız boyalar, bu gözlə gün kimi isti, məhabbatı kirmi alovlu parlaq şüalar görürdü. Martin ona doğru ayıldı; qız dila galib piçilti ilə:

— Siz nə vaxtdan məni sevirsiniz? — deyə soruşdu.

— Sizi gördüğüm ilk gündən, lap ilik andan. Mən hələ onda siz sevdim və o zamandan bəri məhabbatım gündən-güna şiddatlışınmeye başladı. Əzizim, indiə mən sizə dəha böyük bir məhabbatla sevirəm. Mən lap dəli olmuşam. Bəxtiyanlıqdan başım harlanır.

Qız dərindən nəfəs alıb:

— Martin... əzizim, — dedi. — Bilirsən, qadın olduğuma necə sevinirəm!



O, yenidən qızı bərk-bərk bağınna basdı, sonra yavaşdan soruşdu:

- Bas siz... siz bunu ilk dəfə nə vaxt duydunuz?
- Oh, mən bunu çoxdan, ləp həmin saat duymuşdum.

Martin:

- Deməli, mən yarasa kimi kor lımışəm! - deyə səsləndi. Onun səsində bir təessüf duyuldu. - Mən ancaq indi, sizi öpərən başa düşdüm.

- Mən elə demək istəmirdim, - qız azacıq yana çəkilib ona baxdı. - Mən çoxdan başa düşmüştüm ki, siz məni sevirsiniz.

Martin:

- Bəs siz necə? - deyə soruşdu.

- Bu, mənə, nadənsə, birdən-bira agah oldu. - Qız çox yavaşdan danışındı, onun gözləri ilqi bir ifadə almış və dumanlanmış, yanaqlarına xəfiş bir qızılı çökmüşdü. - Məni... məni... qucaqlığınızın ana qədər mən bunu başa düşmürdüm, bu ana qədər də heç bir vaxt düşünməmişdim ki, sizə arvad ola biləram, Martin. Siz məni nayla məftün etdiniz?

Martin güllümsayarak:

- Bilmirəm, - dedi, - yaqın, mahəbbətimlə. Canlı bir qadın ürəyi nədir ki, mənim mahəbbətim daşları da əridərdi.

Qız özünü itirək:

- Bu, mənim təsəvvür etdiyim məhabbatə heç oxşamır, - dedi.
- Siz onu necə təsəvvür edirdiniz ki?
- Mən bilmirdim ki, o, bu cürdür.

Ruf biranlıqla onun gözünün içine baxdı və sonra başını aşağı dikib:

- Mən heç bir şey qanmirdim, - dedi.

Martin Rufu yenidən bağına basmaq istəyirdi, lakin onu ürkütəməkdən qorxaraq, ləng tərpənirdi; təkcə qızın belinə sarılmış qolu qeyri-ixtiyari olaraq, bir balaca titrədi. Onda qız özü Martina doğru uzandı və onların dodaqları qovuşdu, öpüşləri uzun çəkdi. Qız birdən taşvişa düşüb hayacanlaşdı:

- Bəs atam-anam buna na deyəcək? - deyə soruşdu.
- Bilmirəm. Lakin bizi istəsek, bunu çox asanlıqla öyrənə bilərik.
- Birdən anam razılıq vermedi, onda na olsun? Dünya da yiğis-sa, mən qorxumdan ona bir şey deyə bilməram.

Martin cəsarətini toplayıb, belə bir fikir irəlli sürdü:

- Onda qoyun mən deyim. Nədənsə, mənə elə galır ki, sizin ananızın məndən xoş gəlmir, lakin bunun eybi yoxdur, mən onu yola gatırmaya vasita taparam. Sizi yola gatıran bir adam, kimi istəsəniz, yola getirə bilər, lakin bu da baş tutmasca...

- Bəs onda nə olsun?

- Biz, onsuз da, bir-birimizdən ayrılmayacaq. Lakin mən bir şeyə əminəm ki, sizin ananız razılıq verəcəkdir. O, siz yaman sevir.

Ruf fikirli-fikirli:

- Mən onun ürəyini sindirmaqdan qorxuram, - dedi.

Martin: "Ana ürəyi o qədər da asanlıqla sinan deyil", - demək istədißə də, avazında, dilindən bu sözlər çıxdı:

- Axi dünyada məhabbatdan da böyük bir şey yoxdur!

- Martin, bilirsiniz, bazan mən sizdən qorxuram. Sizin kim olduğunu və əvvəller nə iş gördünüzü fikirləşəndə indinin özündə də qorxuram. Siz mənimlə çok yaxşı raftar etməlisiniz, yadınızda qalsın ki, əslinə baxanda, mən hələ uşağam! Axi mən hələ heç kəsi sevməmişəm!

- Mən da, ikimiz da uşağıq. İkimiz də çox bəxtiyanıq. Axi bizim ilk mahəbbətimiz qarşılıqlıdır!

Qız birdən çırpınıb, tələsik Martinin qolları arasından çıxaraq:

- Lakin bu ola bilməz! - deyə bağırdı. - Mümkün deyil ki, siz...

Axi siz matros olmusunuz... Matroslar isə biləram ki...

Qız sözü tapa bilmədi. Martin onun sözünü tamamlayaraq:

- Hər limanda bir arvad almağa öyrənilər, - dedi. - Bunumu demək istayırdınız?

Qız yavaşça cavab verərək:

- Ha, - dedi.

Martin etibar doğuran bir tərzədə etiraz edərək:

- Axi bu ki mahəbbat deyil, - dedi. - Mən bir çox limanlarda olmuşam, lakin sizə rast gəlməyinçə heç bir vaxt mahəbbətə oxşar bir şey duymamışam. Bilirsiniz, birinci dəfə sizdən çıxıb evə qayıdanda az qalmışdı ki, manı tutsunlar.

- Necə yanı tutsunlar?

- Elə-bəla. Polis elə bildi ki, mən sərxoşam, mən, doğrudan da, sərxoşdum... mahəbbətdən!

- Ancaq biz mətbətdən uzaqlaşınq. Siz dediniz ki, biz ikimiz də uşağıq, mən da dedim ki, ola bilməz. Bax, bundan söhbət gedirdi.



Martin etiraz edarak:

— Mən ki sizə cavab verdim, — dedi. — Dedim ki, əvvəllər heç kəsi sevməmişəm, siz mənim ilk, lap ilk məhabbatımsınız.

Qız sözündə təkəd edərək dedi:

— Hər halda, siz matros olmuşsunuz.

— Lakin buna baxmayaq, ilk sevdilim sizsiniz.

— Yaxşı, axı qadınlar... başqa qadınlar... olmuşdur! Oyl.. — Qız birdən elə honkür-honkür ağlamağa başladı ki, Martin yamanca təaccübləndi, yalnız onu döna-döna öpəndən sonra ovudub kiridə bildi.

Martin istər-istəməz Kiplinqin bu sözlərini xatırladı: "Lakin şanlı-şöhrətlə ledi ilə Cudi O' Qredi qalan cahatlərdən bir-birinə tandırılar". O düşündü: asılında, bu, doğrudur, halbuki oxuduğu romanlar onu başqa cür fikirləşməyə vadar edirdi. Bu romanlar əsasında Martin'dən elə bir tasavvur yarammışdı ki, guya, kubalar cəmiyyətində qadına yaxınlaşmanın yegana yolu evlənməyi rəsmən təklif edib razılıq almaqdır. Martinin olduğu dairələrdə qızlar və oğlanlar üçün qucaqlaşmalar və öpüşlər adı shəydi. Lakin kubar sinifin inca-mincə nümayəndələri arasında bu cür məhabbat bildirmək üsulları ona mümkün olmayan bir şey kimi görünürdü. Deməli, romanlarda yalan yazmışlar. Ona inidicə bunu sübut etmişdilər. Eyni lal nəvazişlər yoxsun fəhla qadınlara da, yüksək cəmiyyətdən olan qızlara da eyni cür təsir bağışlayır. Güzərlərin bir-birinə bənzəməsə də, onlar "qalan cahatlərdən bir-birinə tandırılar". O, Herbert Spenserin xatırlasası idı, özü də bu fikrə galib çıxa bilərdi. Bu səbəbdən Rufu oxşayaraq, öpüb ovudaraq Martin çox məmənliyiyatla həmin fikrin üzərində dayanırdı ki, şanlı-şöhrətlə ledi ilə Cudi O' Qredi, asılında, qalan cahatlərdən tandırılar. Bu cür fikirlər Rufu Martina yaxınlaşdırır, qızı elə almağı asanlaşdırırırdı. Bütün adamlarının kimi qızın gözəl bədəni də, hər halda, bədəndi. Onların nikahında qeyri-mümkün ola biləcək heç bir şey yoxdu. Onların arasında sinfi farq yegana farqdi, lakin, əslinə qalsa, bu da səfər zahiri bir shəydi. Buna etinə etməmək də olardı. Axı Martin kitabda oxumuşdu ki, bir Roma kölesi al-qırımızı bürüncək gazdirməyə qədar yüksəlibmiş. Bir halda ki, belə şeylər mümkündür, bəs onda Martin niy yüksəlib Rufa çatmasın? Bütün ismətinə, məsumluğuna, mədəniyyətinə və qalbinin incəliyinə baxmayaq, Ruf, Lizzi Konollı və dünyada olan bütün Lizzi

Konollıları kimi tapadən dirnağadak sifir qadındı. Onlara xas olan hər şey ona da xasdı. O sevə, nifrat edə bilərdi; bəlkə də, o, bazan hirsindən başını itirmək dərəcəsinə belə galmışdı; nahayət, o qısqana da bilərdi. Martinin limanlardakı avvalı müşuqələrini düşünüb, artıq qısqanmağa başlamışdı. Ruf birdən dik onun gözələri içəna baxıb:

— Bir da ki axı mən sizdən böyüyəm, — dedi. — Mən sizdən düz üç yaş böyüyəm.

Martin etiraz etdi:

— Buna baxmayaq, siz, hər halda, uşaqsınız. Hayat tacribəsində gəldikdə isə, mən sizdən otuz üç yaş böyüyəm.

Əslində, onlar bütün məhabbat məsələlərində uşaqlıqlar; qızın universitet diplomuna və alimlik dərəcəsinə, oğlanın isə fəlsəfi biliklərinə və sart hayat tacribəsinə baxmayaq, onlar öz hissələrini uşaq kimi bacarıqlıq və sadəlövhüllükla ifadə edirdilər.

Onlar oturmurdular, sənən günün şəfaqları üstlərinə düşmüdü, adətən, bütün vurğunlar nadən danışındırlar, Rufa Martin də ondan danışındırlar. Məhabbatın və onları qovuşdurən təleyin böyük qüdrətinə heyran qalmışdıl, ham də möhkəm əmindilər ki, hala dünyada heç kəs heç bir zaman onlar kimi sevməmişdir. Onlar ardi-arası kəsilmədən özlərinin ilk görüşlərini xatırlayırlar, bir-birlərinə bağlışlığından təsiri yenidən oyatmağa çalışır, o zaman nələr düşündüklərini və üraklarından nələr keçdiyini eyniylə xatırlamağa cahd edirdilər.

Qarbdə buludlar qırub edən günəşin üzünü örtdü. Üfüqün üzərində səma al rəngə büründü, atrafda hər şey bu al rəngə qarq oldu, Ruf isə "Əlvida, baxtıyar gün" mahnısını ahəstə-ahəstə oxumağa başladı. Qız başını oğlanın çıxınına qoyub oxuyurdur, alları də oğlanın allarında idı, bu an onların hər biri o birinin qalbinə öz cuncuda tutub saxlamışdı...

## İYİRMİ İKİNCİ FƏSİL

Missis Morzda analara məxsus bir həssaslıq olmasaydı belə, bir dəfə Rufa baxmaqla nələr olduğunu çox asan seza bilərdi. Qızın od tutub yanın al yanaqları, sevinc və qalabədən doğan bir şadlıq əks edən parlaq gözələri hər cür sözdən daha mənali idi.



Ruf yerine girdikdən sonra sabri tükənmiş missis Morz:

- Na olub? - deyə soruşdu.
- Ruf da səsi titrəyə-titrəyə:
- Başa düşmüsən? - dedi.

Ana cavab əvəzinə, mehbəncasına qızını qucaqladı və saçlarını oxşadı.

Ruf çığrıdı:

- O heç nə demədi! Mən heç istəmirdim ki, bu iş olsun, bir də dünyaya yığılib gəlsəydi, yənə də onu qoymazdım danişa – lakin o heç nə demədi.

- Lakin bir halda ki, heç nə demayıb, onda heç bir şey də olmayıb.
- Buna baxmayaraq olub.

Missis Morz:

- Mənim körpə balam, sən Allah, ağızına galəni danişma! - dedi. - İş nə yerdədir? Na olub?

Ruf heyratlı anasına baxdı. Sonra:

- Mən elə biliydim, sən çoxdan başa düşmüsən, - dedi. - Martin mənim nişanım, man də onun galiniyəm.

Missis Morz qəhəqəhə çəkib güldü, bu gülüşdə şübhə və təəssüf duyulurdu.

Ruf sözüne davam edərək dedi:

- Lakin o, bir söz demədi, o, sadəcə olaraq, məni sevir, vassalam. Bu, sənin üçün necə gözənlənilməzdirsə, mənim üçün də elə gözənlənilməz oldu. O, bir kalma da demədi. O, məni elə-bəla qucaqladı, man... man da başımı itirdim. O, məni öpdü, mən də onu öpdürüm... Mən başqa cür eləya bilməzdim. Mən onu öpməli idim. Elə onda da başa düşdüm ki, onu sevirmə.

Ruf səsini kasdı, elə bildi ki, anası onu öpüb oxşayacaqdır, lakin bəndiyyat missis Morz yerindən qımlıdanmadan susurdu.

Ruf zəif səslə yenidən söze başladı:

- Əlbatta, başa düşürəm, çox pis iş tutmuşam. Bilmirəm, sən manı bağışlaya bilərsənmə? Lakin mən başqa cür eləya bilməzdim. Mən o ana qədar heç bilmirdim ki, onu sevirmə. Ancaq bunu atama sən özün de.

- Bəlkə, atana heç nə deməsəm, yaxşıdır? Mən özüm Martin ildənə danişaram və hər şeyi ona başa salaram. O başa düşər, sən də verdiyin sözü geri götürərsən.

Ruf talasik:

- Yox, yox! - deyə qışqırdı. - Mən istəmirəm ki, Martina verdim sözü geri götürürüm. Sözümü geri götürmək istəmirəm. Mən onu sevirmə, sevmək isə gözəl şeydir! Əlbatta, siz mənə icaza versanız, ona əra gedərəm.

- Ruf, ezişim, sənin barenda atanla manım fikrim bir qədər baş-qadır... Yox, yox, yox, elə bilmə ki, biz zorla səni başqa birisinə vermek istəyirkən. Lakin biz birça onu istayırik ki, sən bizim dairələrin adamına, hörmətli, izzatlı, asıl bir centimənə əra gedəsən. Əlbatta, onu sən özün seçərsən, özün də sevərsən.

Ruf qəməgin-qəməgin etiraz edib:

- Axi mən artıq Martini sevirmə, - dedi.

- Biz sənin sevgiyyə əslə tasır göstərmək istəmirik, lakin sən bizim qızımızsan, buna görə də biz sakit dayanıb belə bir adamə əra getdiyinə yol vera bilmarık. O, sənin bütün mehbənlilik və nazakətinin qabağına kobudluq və tərbiyəsizlikdən savayı başqa bir şey çıxara bilməz. O heç bir cahatdən sənə tay deyildir. Onun hətta səni saxlamaga pulu da yoxdur. Biz var-dövlət dəlinca düşmək fikrində deyilik. Lakin ər, arvadının firavan yaşaması, gözəl güzəran keçirmək qayğısına qalmalıdır. Bizim qızımız da yoxsul bir finidəçiya, matrosa, kovboya, qəcaqcıya və Allah bilir, daha kimsə, naçıya yox, onun üçün dediyim şəraitli təmən edə bilən adamə əra getməlidir. Bir də ki o son dərəcə yelbeyin bir adamdır, onda əslə məsuliyyət hissi yoxdur.

Ruf dindim, anlayırdı ki, anası haqqına danişır.

- O olan-qalan vaxtını öz yazı-pozuşunu sərf edir və çox istedadlı, yüksək savadlı adamların belə nadir hallarda alda etdiyi nai-liyyətə çatmaq istəyir. Evlənmək fikrina düşən adam belə bir addim atmaq üçün, bir növ, hazırlıq görməlidir. Bu isə onun heç ağlına da galmır. Mən dedim və biliyim ki, sən də mənim fikrimə şərifik çıxarsan: onda məsuliyyət hissi yoxdur. Bir də ki haradan olsun! Bütün matroslar belədir. O heç vaxt qənaətcil olmamış və nəfsini saxlama-mışdır. Pulunu haqq-hesab çəkmədən xərcləməyə öyrənmişdir, bu isə indi artıq onun qanına, iliyinə İsləmədir. Əlbatta, bunun taşğırı onun özündə deyil, lakin bu, məsələni heç də dayışır. Bas sən onun əvvəlki pozğun, eyş-israt içində keçən hayatını heç fikirləmiş-sən? O hayat başqa cür ola da bilməzdi. Mənim balaca qızım, heç bilirsənmi, nikah nədir?



Ruf diksində və anasına qıslıdı.

– Mən elə biliirdim ki... – Ruf münasib söz axtararaq xeyli susdu. – Bu, albəttə, dəhşətdir. Bunu düşünmək mənə yaman ağır galır. Mən başa düşürəm ki, mahəbbətim böyük bədbəxtlikdir, lakin özümə bacara bilmirəm, könlüma hökm edə bilmirəm. Sən atamı sevməyə bilardınmı? Mən da lap belə bir vaziyətdəyam. Onda və məndə nə isə bir şey – mən bunu bu güna qədər başa düşmürdüm – nə isə elə bir şey var ki, məni onu sevməyə vadar edir. Mən heç ağlıma gətməzdəm ki, onu sevə biləram, lakin görürəm, sevirəm, – deyə Ruf sözünü qurtardı; qızın səsində bir şadlıq duyulurdu.

Bu faydasız, havayı səhbət çox uzun sürdü və nəhayət, onlar heç bir tədbir görmədən bir müddət gözləməyi qərara aldılar.

Bir saat keçmiş arvadı, qurdüğü kələyin necə gözənləməz bir naticaya gətirib çıxardığını dənizdən sonra mister Morz da bu qaralar razılışı. Mister Morz:

– Başqa cür ola da bilməzdi, – dedi. – Axi o, bu matrosdan savayı, heç bir kişini yaxından tanımamışdır. Gec-tez onun qalbinde qadınlıq duygusunu baş qaldırmış idi. Bu duyuğu baş qaldırdı, indi bacın, ləzzət apınnı, bu oğlana yanında gördü... Ayindir ki, qız dərhal ona vurulmuş və ya, heç olmasa, vurulduğunu beyninə salmışdır ki, naticədə bunların ikisi də bir şeydir.

Missis Morz dedi ki, Rufun arzusuna açıqdan-açığa əks çıxməq avazına, ona dolayı yollarla təsir göstərməyə çalışacaqdır. Bunun üçün istənilən qədar vaxt var, cüntki hazırda Martin evlənməyi xayalına belə gətirə bilməz.

Mister Morz öz qərarını bildirdi:

– Qoy onuna nə qədar istayır, görüşsün, – dedi. – Onu nə qədar yaxından tanışa, bir o qədar tez sevgisindən vaz keçər. Qızın imkan vermek lazımdır ki, onu başqa birisiylə müqayisə edə bilsin. Evimizə daha çox gənc, bizim dairələrə mənsub olan, mədəni və tarbiyeli oğlan-qız, əsl centilmenlər toplamaq lazımdır. Onların yanındakı Martin başqa cür görünəcəkdir. Qız onun əsl simasını görər. Daha sonra, axır ki, o, hələ lap uşaqdır. Axi onun vur-tut iyrimi bir yaşı var. Ruf da lap uşaqdır. Bu, adıca uşaq vurğunluğudur və buna görə də zaman keçidkəs keçib-gedəcəkdir.

Onlar belə də qarara aldılar. Aila içərisində qəbul etdilər ki, Martinla Ruf nişanlanmışlar, lakin bunu açıb heç kimə demadılar.

Ata ilə ana gizlində bu fikirdə idilər ki, onu açmaq lazım da olmayıcaqdır. Öz-özüyündə aydın idi ki, Martinla Ruf uzun zaman nişanlı qalacaqlar. Martin öz hayat tarzını dayışmak və ciddi bir işdən yarışmaq zarurəti haqqında heç na demirdilər. Heç kas ona məsləhət görmürək ki, yazmacıdan ol çəksin. Onun hayat yollarında uğurlar qazanmasına kömək etmək bu ailənin planına daxil deyildi. Martinin özü isə bədəxələrinə bilməyə-bilməyə yalnız kömək edirdi, cüntki abırı bir iş axtarın tapmağı hər şeydən az düşünürdü. Bir neçə gündən sonra Martin Rufa:

– Bilmirəm, manım taşabbüslerim siza xoş galacakmı, – dedi.

– Bu qərara gəlmışam ki, bacının yanında yaşamaq mənə baha başa gelir və buna görə də ayrı yaşamamı istəyirəm. Mən şimali Oklandda, çox sakit bir evdə otaq tutmuşam, pilətə də almışam, özüm biş-düşə elşayacam.

Ruf eşitdiklərinə heyran oldu. Xüsusilə, pilətə orun xoşuna gəldi. O:

– Bax, mister Betler də elə bundan başlamışdı, – dedi.

Martin əziz, möhtərəm bir centilmenin adını eşitdikdə bir balaca qəşqabağını salladı və sözüne davam edərək dedi:

– Bütün alyazmalarına markalar yapışdırın, onları yenidən redaksiyalara göndərmişəm. Bu gün təzə manzılma köçəcəyəm, sabahdan isə işə başlayıram.

Ruf bütün varlığı ilə bu şad xəbərə öz hüsnərəğbatını bildirdi, ona daha da yaxınlaşaraq, gülməsə-gülümşə, onun alını sıxışa:

– Siz qulluğa girmisiniz! – deyə qışkırdı. – Baş mənə nə üçün bir söz deməmisiniz? Bu, necə qulluqdur?

Lakin Martin başını buladı.

– Mən demək istayirdim ki, sabahdan yənə yazmağa başlayacağam. – Kədər dən qızın sir-sifati dayışdı, odur ki, Martin tələsik sözüne davam edərək dedi:

– Məni düz başa düşün. Mən bu dəfə xoş xəyallara qapılmayaçağam, man soyuq, adı, sırf işgüzər bir niyyətə çalışıb xeyir götürməyi aidə asas tutacağam. Bu, yenidən dəniz safarına çıxmaqdən dəhərlişlidir, özü də mən aminəm ki, adı Okland qulluqçusundan da xeyli çox qazana biləram. Son aylarda manım bir çox məsələləri atraflı götür-qoy eləməyə, düşünməyə vaxtim vardi. Mən yük atı kimi işləməmişəm və demək olar ki, heç na yazmamışam,



yazsam da, naşr etdirmek için yazmamışam. Mən bütün vaxtimı siz sevmaya və müxtalif şəyələri fikirləşməyə sərf etmişəm. Doğrudur, bəzi kitablar da oxumuşam, lakin onlar, bilavasitə, mənim fikirlərimlə əlaqadır olmuşdur. Mən əsas etibarilə, jurnallar oxumuşam. Mən özüm, dünyani, dünyada tutduğum yeri və siza taklif etmek məqsədiylə camiliyatda böyük mənsəbə çatmaq üçün nə kimi imkanlarımları olduğunu düşünmüşəm. Bundan başqa, mən Spenserin "Üslub fəlsəfəsi"ni oxumuşam və orada düz mənə, daha doğrusu, mənim yazılarımı və habelə hər ay jurnallarda çap olunan ədəbiyyata dəxli olan bir çox maraqlı mülahizə tapmışam. Bütün bunların, yani düşünüb-düşnəmagın, oxumağın və sizi sevməyin nəticəsində isə bu qara galmişam: ədəbiyyat peşəkarı olum. Bir müddət sah əsərlər yazmağı yaddan çıxaram və hər nə cəfəngiyət galdi yazaram: felyetonlar, latifalar, günün vacib masələləri haqqında kiçik şeirlər, məzhabəkələr, ümumiyyətlə, nə pula getsa, onu yazaram. Axi qəzetlərə, humor sahifələrinə, bazar günləri çıxan məcmüələrə, əlavə naşrlərə material verən ədəbiyyat agentlikləri qahata çıxmayıb ki! Mən onlarıntı tələb etdikləri cizma-qaraları uyduraram və sizi inandırmam ki, babat qazanmağa başlayaram. Elə həriflər var ki, ayda dörd yüz, bəzən də beş yüz dollar qazanırlar. Lakin mən onlarınlı yolu ilə getməyəcəyəm. Har halda, çörəkpulunu çıxaracağam. Üstəlik, mənim vaxtim da olacaq ki, öz işimi görüm və oxuyum, halbuki heç bir qulluq mənə bunları vera bilməz. Mən yavaş-yavaş gücümü əsl şəyələr yazmaqdə sinamağa başlayacağam, oxuyub öyrənəcəyəm və əsl əsər hazırlığı görəcəyəm. Bilirsiniz, nə qədər irəlliadiymi fikirləşəndə özüm də təaccüb edirəm. Mən birinci dəfə əlimə qələm alanda, əslinə baxsan, yazmağa bir sözüm yox idi. Mən, sadəcə, müxtalif hadisələri tasvir edirdim, hətta onlarınlı əsl mahiyyətinini anlaşaqlı bəla bacarmirdim. Mənim heç bir ideyam, heç bir fikrim yoxdu. Mənim hətta elə sözüm da yoxdu ki, fikrimi cəmləyim, deyim. Başımdan galib-keçənlərin hamısı gözlerimin önündə hər cür mənədan xallı, bir sira lövhələr kimi canlanırdı. Lakin oxumağa girişəndən və söz ehtiyatını artrıb zanginlaşdırımdan sonra mən bütün bu lövhələrdə əvvəllər sezmadıym bir çox cəhatlər görməyə başladım. Elə o zamandan əsl, həqiqi əsərlər yazmağa girişdim. "Macara", "Sevinc", "Qazan", "Həyat şərabı", "Şən küçə", "Mahabbət sonetləri" və "Dəniz nağmələri"ni yazdım. Mən

bu qəbildən hələ çox şey yazacağam və hətta daha yaxşı yazacağam, lakin bununla yalnız boş vaxtlarında maşqul olacağam. Mənim xayalım indi daha göylərdə gəzmir. Əvvəlcə qazanc məqsədiylə cizma-qara, yalnız bundan sonra şah əsərlər. Haqlı olduğumu, xüsusiətə, səza sübut etmək üçün deməliyəm ki, dünən axşam həftəlik məcmüələr üçün yarın döyüne qədər xırda-xuruş şey yazmışam, lap yerimə girində isə ağlıma gəldi ki, məzali kuptelər yazmaq sahəsindən də gücümü sinayın və cəmi bir saatın içində dörd dənəsini yazdım. Onların harasına bir dollar almaq olar. Doğrusu, işarəsi, yatağa girməzdən qabaq dörd dollar qazanmaq o qədər də pis deyil. Əlbəttə, öz-özlüyündə belə bir işin heç bir dəyari yoxdur. Bu iş cansıxıcı və yeknəsəqdir, lakin bütün ömrü boyu ayda almış dollara kontor dəftərlərində qeydlər aparmaqdan, rəqəm dolu saysız-hesabsız sənətləri üst-üstə yılmadıqdan dərixdicili deyildir. Həm də, heç olmasa, bu iş ədəbiyyatla əlaqadardır və həqiqi şəyələr yazmaq üçün mənə imkan verir.

Ruf:

– Lakin bu əsl şəyələri, şah əsərləri yazmağın nə mənası var? – deya soruşdu. – Axi siz ki onları sata bilmirsiniz, elə deyilmə?

Martin sözə başladı:

– Deməyin...

Qız onun sözünü kəsdi:

– Saydıığınız və özünüzün çox xoşunuza gələn əsərlərinizdən indiya kimi bir satır da sata bilməməsiniz. Biz heç kasın almadığı şah əsərlərə bel bağlayıb evləna bilmərik.

Martin inadıla:

– Onda hamının alacağı kuptelərə bel bağlayıb evlənərik, – dedi və qızı qucaqladı. Lakin Ruf bu dəfə öpülüb oxşanmaq həvəsində deyildi. Martin qəsdən gürməh bir tarzda: – Birçə qulaq asın, – dedi. – Əlbəttə, bu, sanat deyil, lakin bu, döllardır:

Dostum pul almaq üçün  
Biza galib dayan gün  
Yaman düşüb taşısa;  
Olmamışam evdə mən.  
Hirslənib osa birdən  
Güç veribdi söyüsa.



Evde idimmi, bilim,  
Sən işə bax, bir iş!<sup>1</sup>

Misraların şaqraq, oynaq ahəngi Martinin getdikcə çəşqinlaşan üzünün ifadəsinə uyğun galmirdi. Ruf heç gülümsəmədi. O, qışqa-bağını sallayıb Martinə baxdı. *Qız:*

— Balka də, buna bir dollar verdilər, lakin bu sirkədə oyun çıxaran kürən oyunbaşın aldığı dollardır, — dedi. — Martin, axı siz niyə başa düşmək istəmirsiz ki, bu, sizi alçaldır! Man istərdim ki, sevdiyim və hörmət etdiyim adam qafiyalənmiş boş-boş şəyər yazımaqdansa, daha ciddi və ləyaqatlı bir işə maşğul olsun.

*Martin:*

— Siz istərdiniz ki, o, mister Betlerə oxşasın, eləmi? — deyə soruşdu.

*Qız:*

— Bilmər, sizin mister Betlerden xoşunuz gəlmir, — dedi.

*Martin* onun sözünü kasarək:

— Mister Betler gözəl insandır, — dedi. — Onun bütün azalan qəşəngdir, birca yediklərini hazırla eləya bilməyən mədəsindən başqa. Lakin, doğrusu, mən başa düşmürəm, nə üçün kuplet yazmaq, makinəni döyəcləməkdən və ya kontor dəftərləri üzərində əlləşib tətökəmdən pisdir? O da, bu da məqsədə çatmaq üçün yalnız bir vasitədir. Siz istayırsınız ki, man kitablar üzərində yorulmadan işləyib-çalışım, axırdı bir vəkil və ya tacir olum. Mən isə xırda qəzet işin-dan başlayıb sonralar böyük yazıçı olmaq istəyirəm.

*Ruf* təkidi:

— Lakin arada bir fərq var, — dedi.

— Nədədir?

— Lap elə ondadır ki, siz uğurlu saydiğiniz əsərlərinizi belə heç bir vəchla sata bilmirsiniz. Axı siz dəfələrlə satmaq istəmisiñiz, lakin redaktorlar sizdən heç nə almırlar.

*Martin* yalvarıncasına:

— Mənə vaxt verin, əzizim, — dedi. — Bu iş müvəqqəti dir, man da ona ciddi bir iş kimi baxmiram. Mənə iki il vaxt verin. Mən bu iki ildə müvəffaqiyat qazanaram və bütün əsərlərimi göydə alırlar. Mən nə dediyimi yaxşı bilmərəm. Mən özüma inanıram və nəyə qadir olduğumu çox gözəl bilmərəm. Mən adəbiyyatın na demək olduğunu bilmərəm. Xırda

cizma-qaraçılarnın qəzet və jurnalları necə mənasız zirzibilla doldurdu-ğunu da bilmərəm, buna görə də əminəm ki, iki ildən sonra uğurlar və şan-söhrət yolları ilə irəliləyəcəyəm. Rəsmi iş və ya ticarət sahəsində isə heç bir zaman böyük mənşəbə çatı bilməyacəyəm. Bu cür mənşəb mənim ürəyimə yatırı. O, məna, na isə, darixdinci, xırda, əha-miyətyər və mənasız bir şey kimi görürəm. Hər halda, mən belə işlərə yaramıram. Mən heç bir zaman adı klerkden irali gedə bilmərəm. Məgər biz kiçik kontor maaşı ilə dolanıb bəxtiyar ola bilərəm! Mən dünyadan an gözəl nemətlərinə sizin ixtiyarınıza vermek arzusunda-yam, həm də necə olursa olsun, öz arzuma çatacağam. Çatacağam! Maşhur yazıçı öz qazancı ilə hər yetən mister Betlerin qabağına "doq-quz qoyar". Bilişinmiz ki, asar "tutanda" müəllif allı min, balka də, elə lap yur min dollar aña bilar. Bəzan bir az çox, bəzan bir qədər az, lakin orta hesabla buna yaxın bir məbləğ!

Ruf susurdu. O, yamanca kədərlənmışdı və kədərini gizlətmək istəmirdi.

*Martin:*

— Yaziçi olmaq pis işdir? — deyə soruşdu.

— Mənim tamamilə başqa ümidi və planlarımdı vardı. Bu fikirdəydim və indi də bu fikirdəyəm ki, makinədə yazmağı bacarırsınız, buna görə də, ən yaxşısı, stenografiyanı öyrənib atəmin kantoruna işə girməkdir. Siz böyük istedad sahibiniz və mən də əminəm ki, sizdən çox bacarıqlı bir hüquqşunas çıxarıdım.

## İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Fitrı yazıçı qabiliyyatına Rufun bu cür şübhə ilə baxması Martinın ona olan məhəbbət və hörmətini heç də azaltmadı. Martin "tatil günlərində" özü barədə çox fikirləşir və öz duyugulları təhlil edib araşdırır. O, qatı olaraq, bu qənaata galmişdi ki, gözəllik onun üçün söhrətdən artıqdır və buna görə də yalnız Rufun xatirinə şan-söhrət qazanmaq istəyir. O, qızın xatirinə bu cür bir azm və israrla şan-söhrətə can atıldı. O, dünyadan gözündə elə bir söhrət qazanmaq arzusu ilə yaşayırı ki, sevdiyi qız onunla fəxr etsin və onu özü-nə layiq bilsin.

<sup>1</sup> Kitabdakı şeir parçalarını şair Əli Körüm tərcümə etmişdir.

Martin özü isə gözalliyi o qədər sevirdi ki, ona xidmət etməkdən yaranı razı qalırdı. Buna görə də onun Rufa məhəbbəti dəha da şiddətlənirdi. O, məhəbbəti dünyadan an gözəl neməti hesab edirdi. Magar kobud bir matrosu mütafakkirə və sənətkarə çevirən onun könül dünyasında böyük bir çevrilis yəradan məhəbbət deyildirmi? Bundan sonra onun məhəbbəti ham elmlərdən, ham da sənətlər-dən üstün tutmasında təcəccüblü na ola bilər! Martin artıq anla-maşa başlamışdı ki, təfakkür sahəsində Rufdan güclüdür, onun qardaşlarından və atasından güclüdür. Üniverstitet təhsilindən doğan bütün üstünlük'lərə baxmayaraq, sənətsünas adı alıǵına baxmayaraq, Ruf, hələ bir il bundan əvvəl heç na bilməyan, özba-şına bilik alan Martin kimi dünyani, sənəti, hayatı anlamaq xəyalına belə düşə bilməzdi.

Martin bütün bunları başa düşürdü, lakin bunlar nə onun qızı məhabbatına, nə də qızın ona məhabbatına asla təsir etmirdi. Məhabbat həddindən artıq gözəl, həddindən artıq nacib bir hiss idi. Martin də həqiqi bir aşiq kimi, onu təqnidə tutmaqla təhqir etməyi qeyri-mümkin hesab edirdi. Məhabbatın Rufun sənətə, Fransa inqilabına, ya da ümumi seçki hüququna olan baxışlanına nə dəxli var? Bütün bunlar ağıl alımına aiddir, məhabbat isə ağlından yüksəkdir. Martin məhabbatı alçaldı bilməzdi, çünki ona parəstiş edirdi. Məhabbat alçatmaz, ünyetməz dağların zirvələrində, zəka vadilərindən yüksəkda yurd salmışdı. Məhabbat hayatın cövhəri, varlığın an yüksək forması idi və heç də hamiya qismət olmurdu. Martinin sevdiyi müəlliflərin elmi, fəlsəfəsi ona məhabbatın bioloji manasını şərh etdi, lakin Martin onların əsas müdədələrini özü üçün inkişaf etdirməkda davam edərək, bu nəticəyə gəldi ki, insan orqanizmi, məhə məhabbatda öz məqsadını tamamilə doğruldur və buna görə də məhabbatı heç bir qeyd-şərt qoymadan hayatın ən alli neməti kimi, qəbul etmək lazımdır. Martinin təsəvvüründə aşiq vergi verilmiş bir xılqatdı, bütün hayat nemətlərinə – vara, dövlətə, biliyə, uğura heç bir əhamiyyət verməyən, hayatın özünün qadır-qiyamətini bilməyan (çünki "sevgilisini öpüb ölməyə hazır olan"), "esqədan dali-divanə olmuş bir gəncin" obrazı isə onun ürəyində idi...

Martinin ağılına bu cür fikirlər əvvəller də galıldı, lakin çox şeyi yalnız sonralar anlımışdı. Amma bütün bu müddətdə Martin isindən də qaldı, spartalılar kimi sərt güzəran keçirir və yalnız Rufla görüşmək

üçün isindən aynılırdı. Mariya Silva adlı bir portuqaliyalı arvadın evində tutduğu otaqa ayda iki dollar yanım kiraya verirdi. Yamanca davakar, deyinən olan bu qadın dul qalmışdı və özünün bir çətan yetim-yesirini dolandırımaqdan ötrü yorulmaq bilmədən çalışırı, bazañ qonşuluqdak çaxır dükənindən on beş senta bir şüşə turş çaxır alır, içib dardını unuturdu. Əvvəlcə Martinin ondan zahlaşı gedirdi, xüsü-sən onun səsindən acığa galıldı, lakin sonradan bu qadının yaşayış uğrunda böyük hünar və inadı necə ağır bir mübarizə apardığını görüb ona heyran olmağa başladı. Bu evdə cəmi dörd balaca otaq vardi və onlardan birini də Martin tutdu. O biri otaq qonaq otağı idi. Döşəməyə salınmış ala-bazək payandaz ona yaraşq verirdi, lakin ölmüş körpələrdən birinin tabutda çəkilmış fotosaklı buraya hüznlü bir ahəng verirdi. Qonaq otağına yalnız qonaqlar buraxılırdı, onun pəncərə qapaları həmisi bağlı olurdu, ayaqyalın, başıqçı usaq dəs-tası isə buraya ancaq xüsusi tantanlı günlərdə buraxılırdı. Mariya matbağda işlərir-düşürür, bütün ailə yeməyini orada yeyirdi; elə oradaca, bazar gündündən başqa, qalan günləri arvad paltar yuyur, ütüləyir, yorulmadan allaş-buruşurdu. O, qonşularla paltar yuyurdu ki, bu da onun əsas galır mənbəyi idi. Yataq otağı Martinin yaşadığı otaq kimi xırda idi, Mariyanın özü də, yeddi usağı da oradə daldalanırdı. Onların həmin otağı necə sıçışdığını Martin asla izah edə bilmirdi. Axşamlar o nazik arakəşmarın asasından uşaqlann atılıb-düşdüklərini, səs-küyünü və bala qışşənn cik-cikini xatırladan ciyitlərini eşidirdi. İki baş inak da Mariyanın başqa bir galır mənbəyi idi. Arvad onları sahə də, axşam da sağıldı, bu inaklar gedis-galis olmayan yerlərdə otlayır, ya da yolun kənarında bitən xirdəcə otlan gizləcə yoluşdururdu. Ev sahibəsinin cir-cindir geyinmiş iki oğlan usağı inakları otanrırdı, başqa sözələ desək, onlar göz-qulaq olurdular ki, inaklar polis nəfərlarının gözlərinə sataşmasın.

Martin öz dansqal otağında yatır, oxuyur, yazar, düşünür, ev işləri görürdü. Matbəx masası artırırmaya çıxan yegənə pəncərənin qabağında idi. Bu həm yazı masası idi, həm kitabxana, həm də onun üstüne yazı makinası qoyulmuşdu. Dal divarın qabağına qoyulmuş çarpayı otağın üçdə iki hissəsini tutmuşdu. Kiçik dolabı masanın yanında idi; görünür, onu düzəldənlər işladanın rahatlığını nəzəra almaqdən çox, öz qazanclannı düşünmüştürlər. Dolabin üstüne çəkiliş nazik faner qatı başdan-başa qabarmışdı. Bu dolab bir kündədə

idi, o biri kúnc matbaxdi. Bu matbax isá vur-tut bir sabun yeşiyin-dən ibarətdi, üstüne pilata qoyulur. İçinde isá qab-qacaq va matbaxda lazım olan şeylər saxlanırıldı, yeşiyin üstündən ərzəq üçün raf vurulmuşdu. Onun da yanında su vədrəsi qoyulmuşdu, otaqda su kranı yoxdu va buna görə də su üçün matbaxa getmək lazım galirdi. Qalaq-qalaq paltar yuyulduğu günlərdə isti buğ otağı ağızna kimi doldurur, dolabıñ üzünü yaman korlayırdı. Martin çarpayısının üstündən velosipedini aşmışdı. Əvvəllər onu aşağıda saxlayırdı, lakin Mariya Silvanın uşaqları pedalları açır va takaların şirinlərini desirdilər. Onda Martin velosipedi artırımda saxlamaq istədi, lakin artırma el boyda idi va velosipedi yağışdan qorumaq üçün etibarlı bir sığınacaq ola bilməzdii, buna görə də Martin axırdı velosipedini otağa gətirib tavandan asmağı məcbur oldu.

Martinin pal-paltarı divar dolabından asılmışdı; daha nə masanın üstüne, nə də altına sıyrılmayan kitablar da oraya yiğilmişdi. Martin oxuyarkan, adətan, qeydlər götürürdü, bu qeydlər o qədər yiğilmişdi ki, otağın bu başından o başına bir ip çəkmək, dəftərcələri qurudulan paltar kimi ipin üstüne sərmək lazım galdi. Bunun nati-casında otaqda tərənmək çox çətinləşdi. O, avvalca dolabın qapısını örtmadən otaq qapısını aça bilməzdi, ya da əksina. Otağın heç bir yerindən düz xətt üzrə keçmək mümkün deyildi. Qapıdan çarpayının baş tərəfina galmak üçün çatın, dolanbac bir yol keçmək lazımdı, odur ki, Martin qaranlıqda həmişə nəyəsi iləşirdi. Otağın qapısı ilə dolabın qapısı arasından, bütün maharətinə topayıb birtəhar keçidkən sonra matbax yeşiyinə toxunmamaq üçün birdən-birə sağa dönəmk, sonra çarpayının başından sola burulmaq lazımdı, həm də nəzərdə saxlamalı idi ki, yoldan azacıq dönsə, masaya toxunar. Yalnız böyük maharətlə bir sahilini masa, digər sahilini isə çarpayı təşkil edən bu dolama kanala girmək olardı. Lakin yegane stul öz yerində, masanın qabağında olanda bu kanal gəmi hərəkəti üçün yaramırdı. Martin stuldan istifadə etmadıkdə onu çarpayının üstüne qoydurdu; bir də ki Martin ara-sıra xörəyi oturduğu yerde bışırıldı, cünki su qaynayanə və at qızarana kimi iki-üç sahifə oxuya bilirdi. Matbax üçün aynılık kúnc o qədar kiçik idi ki, Martin stuldan durmadan əlini uzadıb istadiyi şeyi götürə bilirdi. Oturduğu yerde bışırıb-düşürmək hətta daha münasibdi, cünki Martin ayaq üstə duranda həmişə işığın qabağını kasırdı.

Martin eyni zamanda həm qidalı, həm də ucuz başa gələn bir neçə cür xörək bişra biliirdi, bir də, bundan başqa, onun mədəsi daşdan yumşaq nə olsa, hazırlı edirdi. Noxud şorbası, kartof və Meksika qaydası ilə bişirilən iri qahvayı paxla onun asas yeməyi idi. Gündə hökmən, heç olmasa, bir dəfa süfraya qoyulan dünyün Amerikanın heç bir evdar qadını bu qədar maharətlə bişrib hazırlaya bilməzdi. Martin yağ avazına, quru meyvə bişrib çörəklə yeyirdi; quru meyva da ki təzə meyvədan iki dəfa ucuzu. O, bəzən yemək siyahisına bir parça at və ya sür-sümük şorbası da alava edirdi. Martin gündə iki dəfa qaymaqsız, ya da südsüz qahvə, axşam isə çay içirdi; qahvəni da, çay da maharətlə hazırlayırdı.

Martin ister-istaməz qanat etməli olurdu. O, camasırxanada işləyib qazandığı pulun, az qala, hamisini "tatil günlərində" xərcləmişdi, öz "sonat" əsərlərininə elə uzaqlara göndərmişdi ki, yalnız bir neçə haftadan sonra cavab ala bilirdi. O, adam arasına çıxmırkı və yalnız ya bacısını yoxlamaq, ya da Rufia görüşməkdan ötrü evdən ayrılb, öz yalnız hayatından alı çakirdi. O, üç nəfərin yerinə işlayırdı. Əvvəlki kimi yena da camı beş saat yatırıd, odur ki, yalnız onun polad sahhəti gündə on doqquz saat sürən gərgin zəhmət qatlaşmağa imkan verirdi. Martin bir daqiqasını da boş keçirmirdi. O, güzgünlün dalına sözlərin izahı yazılmış və tələffüzü göstərilmiş kiçik vərəqlər dürtmüştü; üzünə qırxanda və ya başını darayanda həmin sözləri təkrarlayırdı. Pilatının üstündən də belə vərəqlər asılmışdı; o, xörək bişrasında, yaxud qab-qacaq yuyunda yazılanları aşzarlayırdı. Vərəqlər həmişə dəyişirdi. O, kitab oxuyarkan tanış olmayan bir söza rast galdıkdə dərhal lügətə baxır və həmin sözü aynıca vərəqə yazar, divar-ın və ya güzgündən asırıd. Martin sözler yazılmış vərəqlərini cibindən gəzdirir, küçədə, ya da dükəndə növbə gözləyəndə açıb baxıdır.

Martin bu sistemini yalnız sözlərə tətbiq etməklə qalmadı. O, maş-hurlaşmış müəlliflərinə əsərlərini oxuyarkan onlann üslubunun, təhkiyə tərzinin, süjet quruluşunun xüsusiyyətlərini, sacıyyəvi ifadələrini, təşbihlərini, mazəli sözlərini, xülasa, müvəffaqiyətə gatıb çəkən nə vərsə hamisini qeydə alırdı. Bütün bunları da yazıl göttür və diqqatla öyrənirdi. O yamsılamaga çalışırdı. O yalnız hər hansı ümumi prinsiplər axtarırdı. Martin müxtəlif yazıçılarının əsərlərində işlənən ədəbi üsullannın uzun siyahılarını tuturdı ki, bu da ona ədəbi üsullen tabiatı haqqında ümumi nəticələr çıxarmağa imkan verirdi. Bu naticələrə



asasılanaraq, özüne maxsus yeni ve orijinal üssular işlayıb hazırlayıp, onları müyanyan væn ve ölçü dairasında tatbiq etmeyi öyrənirdi. O, eynilə bu yolla canlı danışq dilində İslədilən tutarı və səlis ifadələri, od kimi yandırıb-yaxan, ya da, aksıla, mehribancasına qulağı oxşayan, məşən bogboğazlığının cansızçı boşluğu içarısında parlaq ləkələr halında ayrılan ifadələri toplayır və yazırırdı. Martin həmişə və har yerda hadisənin əsasını təşkil edən prinsiplər axtanrırdı. O, hadisənin neca yarandığını anlamağa çalışırı ki, özü də onu yaratmaq imkanı alda etsin. O, gözallıñ nafis cöhrəsinin seyr etmək kifayatlaşdırıldı; kimyaç öz laboratoriyasında oturduğu kimi, Martin da matəbətin tütüsü və dul arvadın yetimlarının səs-küylü ilə dolu otağında oturub gözallılıy tərkib hissələrinə ayırmaya, gözallılıy quruluşunu anlamağa çalışırı. Bu işa ona gözallık yaratmaqdə kömək etməli idi.

Martin yalnız şüurlu suradta işlaya bilirdi. Onun tabiatı belə idi; o, qələmindən nələr çıxdığını bilmədən, yalnız tasadüfə və öz istedad uluduzuna bel bağlayaraq, kor-korana işlaya bilmirdi. Tasadüfi uğurlar onu qane etmirdi. O, "neca" və "na üçün" suallarına cavab almaq istayırdı. Onun yaradıcılığı dərk edilmiş bir yaradıcılıq idi. Bu sababdan hekaya, ya şeir yazmağa başlayanda Martin bütün asarın planını beynində hazırlılaşmış olurdu; öz məqsədini də, bu məqsədə çatmaq üçün alındı nə kimi badli vəsitələr olduğunu da aydın tasavvür edirdi. O, əmin idi ki, bunsuz bütün cəhdələri boşça çıxar. Digər tarəfdən, Martin birdən-bira beynində doğub parlayan və sonradan nəinki yalnız əsərə xaləl gətirən, hətta onun gözallılığına, bütövlüyünə belə kömək edərək sınaqdan şərəflə çıxan tasadüfi sözlərin və söz birləşmələrinin qədrini biliirdi. Martin bu cür tapıntılarla heyranlıqlı parəstiy edirdi, onlara şüurlu yaradıcılıq səyindən çox, na işa daha böyük bir şeyin tazahürü kimi baxırırdı. Lakin Martin gözallılıyi tadqiq edarkən və gözallılık qanunlarını axtarıb tapmağa çalişarken hiss edirdi: onda, nə işə, elə mübhəm bir aləm var ki, oraya girmək mümkün olmayacaqdır, hələ oraya bir adam da gire bilməmişdir. O, Spenserin əsərlərindən yaxşı bilirdi ki, insan şeylərin son mahiyyətini dərk etmək iqtidandan deyil və gözallılıy sirləri də hayat sirləri kimi anlaşılmazdır, bəlkə, hayat sirlərindən də anlaşılmazdır; dəha yaxşı bilirdi ki, gözallılık hayat qaynayıb-qarışır, insan işa ulduz tozunun, günəş şüurlarının və daha nə işə başqa, bilinməyan bir şeyin bu qıriba intizamının bir hissəsidir.

Bu fikirlərin təsiri altında Martin bu dəfa bir məqala yazdı və onu "Uluduz tozu" adlandırdı. O, bu məqalasında təqnidin əsaslarına deyil, əsas tanqidçilərə hücum edirdi. Bu, çox inca yumorla yazılmış parlaq, dərinmənalı bir əsər idi. Martin bu əsəri də jurnallara göndərdi, lakin onu da dərəhlə jurnalının hamisi radd etdi. Buna baxmayaraq, Martin beynini gəmirən fikirlərin pəncəsindən qurtarıb, öz yolu ilə irəllilikdə davam edirdi. O, beynində dolaşan bir fikri yaxşıca götür-çoy elənməyə, axır qərərə gelməyə və sonra onu kağız üzərinə köçürməyə çoxdan bir alışmışdı. İndiyadak bir satrının belə nəşr olunması onu çox da qüssələndirmirdi. Yazmaq onur üçün mürəkkəb zəhni prosesin son mərhələsi, ayn-ayn dağınıq fikirləri bir-birinə bağlayan son dügün, toplanmış dəlil və müdddəaların yekunu idi. O, bir məqələni yazan kimi beynində yeni fikir və problemlər üçün yər boşaldırdı. Ən nəhayət, bu, bir çox adama xas olan vaxtaşın "söz deyib, ürək boşaltmaq" vərdişi, əsl, yaxud saxta iżtirablara dözməkdə və onları unutmaqdə insanlara bəzən kömək edən vardiş kimi bir şeydi.

## İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Həftələr galib-keçirdi. Martinin pulu tükanmak üzrə idi, nəşriyatlardan isə pul çekləri gəlmirdi ki, gəlmirdi. Ciddi hekayalar daim geri qaytarılırdı, "sənət" əsərlərinin taleyi də bundan yaxşı deyildi. Daha Martinin kiçik mətbəxində müxtəlif xörəklər bışırılmirdi, çünki onun cəmi yanın torba düyüsi və bir az qurudulmuş əriyi qalmışdı. Beş gün elə onlara dolındı. Sonra o, nisə almağı qat etdi. Martinın borcu üç dollar səksən beş sentə qədər böyük bir məbləğə çatanda portuqaliyalı dükəncə arzaq verməyin arasını kəsdı.

Dükəncə:

– Ona görə ki, sizin iş yox, – dedi. – Siz manım pulumu necə verəcək?

Martin bu sözlərin qarşısında acız qalib razılaşmalı oldu. Dükəncənin mühakiməsində aydın bir mantiq vardi. Məgar fahrlələr içarısından çıxmış, təbəllikdən iş axtmayaq istəməyən sağlam bir cavan na nisə mal vermək olardı?

Dükəncə:



— Pul qazanar — xörək olar, — deyirdi. — Sikkə yox — tığa yox. İşlə  
bəle...

Həm də qabaqcadan şaxşan Martinin haqqında mənfi fikirdə olmadığını sübut etmək üçün portuqalliyalı əlavə etdi:

- Al iç. Bir stekana. Mən qonaq eləyə. Sən dost, man dos

Martin İsa aralarındaki dostluğa qol qoyaraq, bir şakən içdi və şam etmədən yığılıb yatdı.

Martin tərəvazı başqa dükandan alırdı, ticaret prinsiplərində müyyən bir yumşaqlıq göstərən amerikalı dükən sahibi Martinı borcu beş dollara çatana qədər ona nisya mal verdi, sonra da arası sinsi kasdı. Çörəkçi iki qassab İsa dörd dollara çatanda nisya mal vermek istəmədi. Martin bütün borçlarını hesablayıb gördü ki, onlarının ümumi məbləği on dörd dollar saksan beş sentdir. Yazı makinasının kirayəpulunu vermək vaxtı da galib çatmışdı, lakin Martin bu qarara galdı ki, heç olmasa, iki ay onu borç işlədə bilar, bu İsa alava səkkiz dollar tutar. Bu müddət da keçəndən sonra İsa nisya mal görməyə heç bir imkan qalmayacaqdır.

Martinin son dəfa taravəz dökdənindən aldığı bir kəsa kartof id, həm də bütün həftəni gündə üç dəfa təkçə kartof yeməklə dolanmışdı. O, arabir Morzlargildə nahar edir və bununla da, bir qədə özünü saxlayır, taqtdan düşmürdü, lakin burası da var ki, masanın üstündə düzülmüş çoxlu yeməklərə baxdıqca və nəzakat xatirinə ala və bir tikədən boyun qaçırdıqca asl tantal<sup>1</sup> azabı keçirirdi. Martin bazan utancaqlığına üstün gəlib nahar vaxtı bacısığla gedir və orada cəsarəti çatlığı qədar yeyirdi; amma, hər halda, Morzlargilde yedyiindən çox yeyirdi.

O, günleri bir-birine qoşub eyni bir inadla İsləməkdə davam edip poçtalyon da gündən-güne radd edilmiş alyazmalarını qaytarıb onu üstüne getirdi. Daha marka almağa pulu yox idi və buna görə də geri qaytarılmış alyazmaların yığın-yığın masanın altına atılıb qalmışdı. Bir dəfə iş elə getirdi ki, təqribən, iki gün onun dilinə bir şey dəymədi. O, Morzlargıldı nahar etmeye ümidi bağlaya bilməzdə, cünki Rukihaftılıya San-Rafaelə qonaq getmişdi, bacısığa getməyə isə utarıb nərdi. Bütün bu bələtlər azmış kimi, poçtalyon birdən beş alyazmasının qaytarıb onu üstüne getirdi. Onda Martin paltosunu götürüb Oklan-

da getdi və bir müddət sonra paltosuz, lakin cibində beş dollar eva qayıtdı. O, dükənçilərin hərəsində borcundan bir dollar verdi. Matbatada yənə soğanla et qızardıldı, qəhvə hazırlanı və qara gavalı qurusu qaynadıldı. Martin narah etdikdən sonra masanın dalına keçdi və gecəyansı "Sələmciliyin qüdrəti" adlı yenil bir məqaləsinə yazış qurtardı. O, məqalənin yazış bitirəndən sonra alyazmasının masanın altına atdı, cünki beş dollarlardan daha bir şey qalmamışdı: marka alıma pulu yox idi. Martin bir neçə gündən sonra saatını, daha sonra isə velosipedini da girov qoymuştu. O, ərzəqə qanaat edib, çoxlu marka aldı və özünün bütün alyazmalarını yenidən müxtalif redaksiyalara göndərdi. "Qazanc gətirən" əsərlər Martinin ehtimalını doğrultmadı, onları heç kəs almırırdı. O, bu əsərlərini qəzətlərdə və ucuz həftalık jurnallassarda çoxan yazıclarla tutuştururaraq, avvalki kimi, bu fikirdə idi ki, özlü daha yaxşı yazar. Lakin buna baxmayaq, o bir sətir də satadı bilmirdi. Martin qəzetlərin əksarıyyətinin xüsusi agentlərdən – "sindikat"lardan hazır material alındığı öyrənib, həmin agentliklərdən birinə bir neçə məqalə göndərdi, lakin aradan bir az keçmiş onları geri aldı. Məqalələrin üstüne tikilmiş çap blankında deyilirdi ki, sindikat mətərial özünün ştatda olan amakdaşları vasitəsilə təşkil edir.

O, gancılar jurnallarının birinden sütun-sütün latifa ve kiçik hekayə, "hər şeydan bir az" deyilan yazılar gördü. "Pul qazanmaq üçün bu da bir yol", - dedi; lakin bu yolla da tamamilə mağlubiyətə uğradı: yazılarının hamisini, adəti üzə, geri qaytardılar. Sonralar, bunun Martin üçün daha heç bir şəhəriyyatı olmamış, o öyrəndi ki, adətən, bu cür kiçik şeýləri redaksiyanın öz ərnəkdaşları alavaşqazanc xatirinə yazırlar. Həftlik yumoristik jurnalın onun bütün məzəli yazılarını və kiçik şeirlərini geri qaytarıldı. Martinin şeirlərin yazısını, böyük jurnallara göndərdiyi felyetonları da pula getirmirdi. Birçə qəzetlərə felyeton yazımaq qalırıdı. Martin çox yaxşı bilirdi ki, nəşr edilən yazıldan daha qüvvətli yaza bilar, buna görə də iki adəbi agentliyin ünvanını öyrənib, oralara dalbadal ocerk və kiçik hekayələr göndərməyə başladı. Lakin iyirmi ocerk və kiçik hekaya yanan, lakin birini də çap etdirə bilməyən Martin bundan da vəz keçdi. Halbuki o, gündən-güna bu janr sahəsində onun öz yazdıqları ilə heç bir müqayisəyə davam gatırıla bilməyən onlارca hekayə və felyeton oxuyurdu. Ümidiyərən boşça çıxan Martin axırdı bu qararın geldi ki, öz əsərlərinin ovsununa uyub, öz yaradıcılığı haqqda hə

<sup>1</sup> Tantal azabı – hırsızlığı çekilen bir şeyin əldə edile bilməsindən duyulan ağır azab.

cür ayıq tənqidini münasibəti və sağlam fikir yürütmək qabiliyyətini itirmişdir.

Amansız, insafsız nəşriyyat maşını öz işini davam etdirirdi. Martin alyazmasının, habelə cavab üçün mərkəni konverta qoyub ağızını bağlayır və poçt qutusuna salırı. Aradan üç-dörd həftə keçdiyikdən sonra isə poçtalon qapının zəngini basır və alyazmasını özüne qaytarırı. Görünür, Martinin müraciət etdiyi ünvanlarda heç bir canlı adam yoxdu. Ancaq yaxşıca sazlanmış, yağlanmış avtomatlar vardi. Martin bütün ümidi tamamilə itirib, ümumiyyətlə, canlı redaktorların mövcudluğuna şübhə eləməyi başlıdır. Həla redaktorların heç birindən hayat əsar-alaməti yoxdu. Yazdıqlarının hamisİNİN isə heç bir izahat verilmədən hamisə geri qaytarılması, sənki, belə bir fikri təsdiq edirdi ki, redaktor – müraciətiblərin, metrapajolların və redaksiya kuryerlərinin sayıları nəticəsində yaradılıb yaşadılan mövhüm bir xilqətdir.

Həmişə olmasa da, Rufun yanında keçirdiyi saatlar Martinin hayatındə yegana baxtılar saatlardı. Bu da həmişə olmurdu, Martinin qalbinə hakim kəsilmiş həyəcan, Ruf ona öz mahabbətini açıldıqdan sonra daha da əzabverici oldu, cünki Rufun özü əvvelki kimi yena da onun üçün elçatmaz bir zirvəda dayanmışdı. Martin Rufdan xahiş etmişdi ki, iki il gözləsin, lakin zaman gəlib-keçirdi, arada isə hələ bir nailiyət yoxdu. Bundan əlavə, Martin daim hiss edirdi ki, Ruf onun işlərini bayənmir. Doğrudur, qız bunu açıqdan-açıqə demirdi, lakin dolayı yollarla aydınca qandırındı. Qız qəzəblənmirdi, qız mahz bayənmirdi, halbuki xasiyyətə çox da halim olmayan bir qadın yalnız qəm-qüssə gətirən şeydən mütləq hiddətlənərdi. Qızı lüüssənləndirən o idi ki, yenidən tərbiye etmək istədiyi adam ipa-sapa yətib tərbiye olunmur. Əvvəllər Martin qızı çox yumşaq, sözəbaxan bir adam kimi görünmüş, lakin sonradan birdən-birə inada düşmüş, nə mister Morza, nə da mister Betlera oxşamaq istəmişdi.

Qız Martinin an layaqatlı və görkəmlı çəhatlərini görmür, lap pis çəhatlərini də anlamırdı. İnsan həyatının hər cür formasına alış biləcək qədər cəvik olan bu adamı Ruf inadkar və təs bir adam hesab edirdi, cünki onu özü bildiyi yegana bir qalibə salmağı bacarmırdı. Qız Martinin qanadı fikirlərinin ardınca gedə bilmirdi. Bu səbəbdən Martin Rufun yüksələ bilmədiyi zirvalara çatanda qız bu nəticəyə galırdı ki, oğlan yanılır. Qız atasının, anasının, qardaşlarının və hətta Olninin də fikirlərini həmişə anlayırdı və buna görə də

Martini başa düşə bilmədiyindən belə hesab edirdi ki, bunun taqsısı onun özündədir. Dünyaya həqiqətlər talqın etməyə çalışan yalqız bir insanın çıxdanğı faciəsi təkrar olunurdu.

Bir dəfə Martin, Prapsla Vanderuoter haqqında Rufla mübahisə edib:

– Siz hörmətə malik hər kəs qarşısında diz çökəməyə alışmışınız, – dedi. – Mən razıyam, onlar etibarlı və möhkəm nüfuz sahibləridirlər, onları Birləşmiş Ştatların an yaxşı ədəbi tənqidçiləri hesab edirlər. Hər bir məktəb müəllimi Vanderuotera Amerika tənqidinin rəhbəri kimi baxır. Lakin mən onun əsərlərinə oxumuşam və onun yazılan mənəsüslü bər gavazalyıñ an tipik nümunəsi kimi görürəməndür. O yazziğın mənəsiz, ceynanmış şəyərələr təmtəraqlı, gurultulu cümlələrlə ört-basdır edir. Praps da ondan geri qalmır. Məsələn, onun "Meşa mamırları" çox gözəl yazılmışdır. Bu asardan bir vergülü belə atmaq olmaz, lakin ümumi ahənginə galınca, bəh-bəh, nə təmtəraqlı, dəbdəbəli ahəngdir! O, Birləşmiş Ştatlarda an yüksək qonoran verilen tənqidçidir, lakin, Allah günahından keçsin, mən nələr danışram, o, əslində, heç tənqidçi deyil. Ingiltərə tanqıd sənəti da yüksək səviyyədədir. Məsələ burasındadır ki, bu cür tənqidçilər ceynanmış, malum həqiqətləndən döndənə dəm vururlar; bu da onlannın dili ndə ham nəcib, ham yüksək ədəqi, ham da ülvi bir tərzədə səslənir. Bilirsiniz, onlar kimidirlər – aradəbaradə gəzdirilən rayların carisi! Onlannın tanqıdı məqalələri bazar günlərinin mövzularını xatırladır. Onlar hər vasitə ilə ingilis filologiyasından dərs deyan müəllimlərə qahmar çıxırlar, o müəllimlər isə, öz növbəsində, onlara tərəfdar olurlar, ham da nə onlannı, na da bunların qafatasında bir orijinal fikir belə yuva salmamışdır. Onlar yalnız hamının qabul etdiyi şəyərələr bilirlər, bir də ki, əslində, elə onlara həmi tərəfindən təninan adamlardır. Etiket piva şüşələrinə necə asanlıqla yapışdırırsa, təsbit olunmuş bütün ideyalar da eynilə onlara yapışır qopmaq bilir. Özü da onların başlıca vəzifəsi budur ki, universitet gənclərinin beynindən hər cür orijinal təfakkür və turub çıxarsınlar və onları müayyən basmaqlıblar əsasında düşünməyə məcbur etsinlər.

Ruf etiraz edərək:

– Mənə elə galır ki, – dedi, – hamının qəbul etdiyinə tərəfdar olduğuma görə, bir vəhşi müqəddəs təsvirlərin üzərinə necə hücum edirə, eynilə sizdən, nüfuzlu mütəxəssislərin üzərinə hücum edən bir adamdan həqiqətə dəha yaxınam.



Martin gülerek:

– Müqaddas tasvirleri vahşiler deyil, missionerler devirib dağıdırular, – dedi. – Lakin, təəssüf, bütün missionerler dağılıb bütparast məmələkələrə getmişlar və buna görə bizim içarımızda biri da qalmayıb ki, mister Vanderuoteri və mister Prapsı devirsin.

– Onlarla bərabər bütün universitet professorlarını da, – deyə qız alava etdi.

Martin qatıyyatla başını buladı.

– Yox! Qoy təbiət elmi müəllimləri qalsınlar, onlar, doğrudan da, böyük iş görürler. Lakin ingilis filologiyası müəllimlərinin – cılızbeşinli və tutuşuların onda doqquzunu kürütüb bayira atmağın ziyanı olmazdi.

Martinin filoloqlara bu qədər sart münasibəti Rufa ləp təhqir kimi görünürdü. Qız səlis danişan, inca bir madəniyyət tacəssümü olan geyimli-kecimli, ahl universitet müəllimlərini, nadənsə, sevdiyi bu düzülməz adamlı, əynina pis tikilmiş bir kostyum geymiş polad-əzələli qara fəhlə ilə – dünənki bir matrosla, heç bir şeydən sakit daniş bilməyan, nəzakətlə öz nöqtəyi-nəzərinə anlatmaq avazına, tez qızışan, ləyaqat və tamkinla davranmaq lazımlı gəldikdən isə çığır-bağır salan bir adamlı tutuşdururdu. Müəllimlər, heç olmasa, yaxşı maaş alırdılar və etiraf etmək lazımdır ki, əsl centlmen idilər. Halbuki Martin bir pens da qazana bilmir və centlmenə də çox az oxşayırı.

Ruf Martinin dailləri üzərində amallı-başlı düşünməyi belə lazımlı bilmirdi. Zahiri aləmatlər asasında qız belə bir qənaata galmışdı ki, Martinin dailləri yanlışdır. Ədəbiyyat haqqında fikir söyleyen müəllimlər, şübhəsiz ki, haqlıdırlar, çünki onlar həyatda müvəffaqiyat qazanmışdır. Martin isə təkəcə ona görə yanılır ki, indiyə kimi bir əsarıñ belə sata bilməmişdi. Martinin diliylə desək, onların baxı "gatılmış", onunku isə gatırmamışdı. Məgar bu yaxınlarda, ləp bu otağın ortasında dayanmış, utandığından qızarmış, boş bəzək-düzəyə, toxunub yera salmamaq üçün qorxa-qorxa ətrafına baxan, "Svaynbem"-in çıxdanmı vefat etdiyini soruşan, "Getdikcə yüksəklərə" və "Həyat surası"ni oxuduğundan səfəh-səfəh qürrəlanan yondəməsiz bir adam ədəbiyyat haqqında doğru fikir yürüdə bilərmi?

Bələliklə, Ruf özü hamının qəbul etdiyi şəyələr tapındığını təsdiqləyirdi. Martin onun fikirlərini çox yaxşı başa düşürdü, lakin onlara əhamiyyət vermek istəmirdi. Rufun Prapsa, Vanderuotera və ingilis

filologiyası müəllimlərinə münasibətindən asılı olmayaraq, Martin onu sevirdi, lakin getdikcə daha möhkəm bir qənaata galırdı ki, varlığından qızın xabarı belə olmadığı, qız üçün elçatmaz təfəkkür sahalarına nüfuz edə bilməsdi.

Ruf isə, öz növbəsində, belə hesab edirdi ki, Martin musiqini heç başa düşürmür, onun opera haqqındaki fikirlərinə isə təkəcə yanlış deyil, ham da qəsdən paradox şəklində salınan fikirlər kimi baxırdı.

Bir dəfə onlar operadan qayıdanda Ruf:

– Sizin xoşunuza gəldim? – deyə Martindən soruşdu.

Martin düz bir ay öz yeməyindən kəsmək, ciddi qanaat etmək bahasına bu axşam qızı teatra davət edə bilmədi. Tamaşa qızə qüvvəti təsir bağılmışdı. Ruf Martinin özünün tamaşadan söz salacağının abəs yərə gözlədikdən sonra, nəhayət, ondan soruşmağa qərar verdi.

Martin isə deydi:

– Üvertüra çox xoşuma gəldi, çox gözəldi.

– Doğrudan? Baş operanın özü necə?

– Operanın özü də, yəni, təbii ki, orkestr. Lakin bu gülünc təkəklər daha az əzilib-bütülsəyidilər və ya tamamilə səhnədən çıxbıtsılsıdılər, ləp gözəl olardı.

Ruf eşitdiklərinə inanmırı, təccübündən mat qalmışdı.

O soruşdu:

– Siz Tetralanını və Barilyonu deyirsiniz?

– Hə, onları da, bütün qalanları da deyirəm.

– Axi onlar böyük artistdirəl!

– Mənim üçün hamısı bəirdir. Onlar səhnədə səfəh-səfəh əzilib-bütülməklə ancaq musiqini korlaysırlar.

Ruf:

– Doğrudanmı, Barilyonun səsi sizin xoşunuza gəlmir? – deyə səsləndi. – Axi Karuzodan sonra o, ikinci müğənni hesab olunur.

– Yox, niyə ki, xoşuma galır, Tetralanının səsi isə daha çox türəyimə yatur. Əgər mən bir şey başa düşürəmə, onun çox gözəl səsi var.

Ruf yalnız:

– Lakin... lakin... – deyə daha söz tapa bilmədi. – Onda mən heç nə qanıtmır. Siz bir yandan onların səsinə heyran olursunuz, bir yandan da deyirsiniz ki, onlar musiqini korlaysırlar.

– Eladır ki, var. Mən onlara konsertdə qulaq asmaq üçün çox şeydən keçərdim, lakin orkestr çalarkən onları eşitməmək üçünə



daha çok şeydan kaçardım. Görünür, mən düz yola getirilmesi mümkün olmayan bir realistəm. Böyük müğənnilər heç də həmişə böyük aktyor olmurlar. Əlbəttə, Barilyonun malahatlı bir səslə mahəbbət arıyası oxuması, Tetralanının isə daha böyük malahatla onun səsinə səs vermiş və bunların hamisini bütün parlaq boyalarını bürüza verən orkestr müsiki fonunda cərəyan etməsi çox yaxşıdır. Söz yox, adam bundan böyük ləzzət alır. Lakin mən sahnəyə baxıb orada iki yüz girvanka çəkisi olan, qrenadıy boyda pəzəvəng bir xanım, yanında da eni-uzunu ballı olmayan, sıfatı atlı, şışman və köks qəfa-sı dəmirçini xatrladan cilz bir adam, bunların sünü duruşlarını, ürəklərindən yapışdıqlarını və dalixana sakınları kimi el-qol atdıqlarını görünce, bütün təsəssüratın bir an içində alt-üst olub gedir. Halbuki mən inanmaliyam ki, bu, gənc şahzadə ilə gözəl şahzadə qız arasında baş verən mahabbət sahnəsidir. Yox, mən inanmırıam. Bu, boş, manasız bir şeydir. Təbii deyil. Elə bütün məsəla də ondadır ki, həmin sahnə qətiyyən tabii deyil. Görəsan, heç elə bir adam tapılmazı ki, öz eşqini bu cür etsin? Mənim özümü götürək. Sizə cür eşqini bildirmək istəsəydim, məni şillələyərdiniz!

Ruf hiddətlə:

— Siz anlımısınız, — dedi. — Sanatın har növünün öz mahdud cəhətləri vardır. (Qız bu yaxılarda universitetdə sanatın şərtiliyi mövzusundan dirlədiyi mühərriini xatırladı). Rəssamlığı götürün, onda iki ölçü var. Lakin siz rasm asərinə baxanda üçüncü ölçünün xəyalı varlığını nəzərə alırsınız, o xəyalı varlığı isə rassam öz istədiyi üçünə yaradır. Ədəbiyyatda müəllif qüdrətlidir, hər şeyi bilir. Siz yazıçının öz qadın qəhrəmanının gizli niyyətləri, sırları haqqında malumat verməyə ixtiyar olduğuna qarşı etiraz etmirsiz, eləmi? Halbuki həmin qadın qəhrəman düşünəndə heç kəs onun fikirlərini xəlvətca dınılaya bilməzdi. Teatrda da, heykəltəraşlıqda da, operada, ümumiyyətlə, hər sahədə eyni vəziyyət mövcuddur. Bəzi ziddiyatlırla razılaşmaq lazımlı galır.

Martin cavabında:

— Bəli, başa düşürem, — dedi. — Hər cür sənət şartıdır. (Martinin necə durişt ifadə işlətdiyi Rufu təcəccübləndirdi: elə bil, o, kitabxanada elinə düşəni oxuyan, özbaşına yazı-pozu öyrənmiş bir şəxs deyil, universitet təhsili almış bir adamdı). Lakin şərtlikdə də bir reallıq olmalıdır. Kartonun üstüne cizma-qara çəkilmiş və sahnənin

yanlarına qoyulmuş ağacları biz meşə hesab edirik. Bu, şartılıkdir, lakin lazımi qədər realdır. Ancaq biz dənizin təsvirinə baxıb onu meşə hesab etmeyeçəyik. Biz bunu eləyə bilmərik. Belə etsəydi, biz öz hissələrimizi zorlamış olardıq. Məhz buna görə də inidicə sahnədə gördüyüümüz iki dəlinin ağız-burunlarını aymalarını, üz-gözələrini bütübüdürmələrini heç bir vəchla coşqın mahabbət hissələri və duygularını ifadəsi kimi qəbul edə bilmərik.

Ruf qazabənlərək:

— Yani siz özünüzü müsiki sahəsində də bütün tənqidçilərdən üstün tutursunuz? — deyə soruşdu.

— Yox, yox. Bircə günahım ondadır ki, özüm müəyyən bir rəya galmışam. Mən bütün burları ona görə deyirəm ki, xanım Tetralanının fili zarifliyin onkestdən aldığım təsəssüratı na sababdan korladığını səza izah edim. Bəlkə də, maşhur müsiki tənqidçiləri tama-mıla həlqidirlər. Lakin mənim öz rayım var, odur ki, dünənin bütün tənqidçilərini bir yera yığışalar da, öz fikirlərimi onların hökmüne tabe etdirməram. Bir şey xoşuma gəlmirsə, gəlmir, bəs mən nəyə görə özümü elə göstərməliyəm ki, guya, mənim xoşuma galıd! Yalnız buna görəmi ki o, əksəriyyətin xoşuna galır və ya, guya, xoşuna galır? Mən öz zövqümü dəbə uyğunlaşdırmaq istəməram.

Ruf etiraz edərək:

— Lakin müsiqinə anlamaq hazırlıq tələb edir, — dedi. — Opera isə xüsusi hazırlıq. Bəlkə...

Martin onun sözünü tamamladı:

— ...Bəlkə, mən operaya qulaq asmaq üçün hala lazıminca hazırlanmamışam?

Qız başı ilə təsdiq etdi.

Oğlan:

— Mümkündür, — dedi. — Mən hətta buna sevinirəm. Cavan yaşlılarından məni opera dinleməyə alışdırışdılardı, ehtimal ki, bu gün bu hoqqabazların azılıb-bütülmələrinə baxıb mütəəssir olar, göz yaşları tökərdim, həm də bu azılıb-bütülmə sayasında onların oxumağı və müsiqi mənə dəha gözəl tasır başlıqları. Lakin siz haqlısunuz. Bu, əlbəttə, tərbiyə nəticəsində alda edilir, manasə tərbiyə vermekdən keçib, daha gecdir. Mənə ya na isə real bir şey lazımdır, ya da ki heç na. Həqiqətdən heç bir əsər-əlamət olmayan bir xülyə mənə təsir etmir, bir sababdan, xüsusilə, cirtdan Barilyonun qırıla-qırıla yekəpər



Tetralanını neçə qoynuna basdığını gördükdə və onu neçə sevdiyir dedikdə opera manş basdan-başa saxta bir şey kimi görünür.

Lakin Ruf, həmşəki kimi, zahiri əlamətlər və ümuman qəbul etdiyi şeylərə tapınmaqla Martinin baxışları haqqında fikir yürüdürdü. Anbu adam kimdir ki, yalnız özünü haqlı hesab etsin, bütün mədən aləmi isə başa düşünməkdə təqsirləndirsin? Martinin sözləri qızıl heç bir təsir bağışlaşmadı. Ruf hamiləlik qəbul olunmuş şeylərə həddindən artıq alışmışdı və үşyankar fikirləri sevmirdi; bundan başqa, müsiqiyələr körpələkden müşəl olurdu, onun dairəsinə mansub olan bütün adamlar kimi, usaqlıqlandan operanı sevirdi. Hələ dünənə kimi, reqtaymlarda və küçə mahnırlarından başqa, bir şey eşitməmiş olan bu Martin İdeyə dünənin müsiqî xazinələri haqqında fikir yürütməyə na haqla cəsaat edir? Rufun izzati-nəfsinə toxunmuşduşular: o, Martinla yanaşı yeridə, qalibində anlaşılmaz bir inciklik hiss edirdi. Ən uzağı, Martinin mülahizələrini alicanablıq göstərmiş şılaqlıq ya ya manasız bir zarafat hesab etmək olardı. Lakin evlərinin qapısında vidalasərkən Martin onu qucaqlayıb mehribancasına öpəndə Rufun bütün varlığını yezdən vənə mahabbət qapladı; qız her şeyi unutdu. Sonra, yatağında uzanıb yuxuya gedə biləmdən həzir düşünürdü: necə olmuş ki, belə qarğıba bir adəmi sevmiş, bütün ailəsinin arzusuna rəğmən sevməmişdir.

Ertəsi gün Martin özünün "qazanc getirən" xırda-para yazılarıni bir yana qoysu ve bürnəfəsə "Xülyənlər fəlsəfəsi" adlı bir məqalə yazdı. Üstünə marka yapışdırılmış və içərisinə əlyazması qoyulmuş zərf sayahata qıxdı, lakin yaziçı "fəlsəfa" hala çox-çox marka dəyişməli və çox-çox uzaq yollarla sefərə getməli oldu.

İYİRMİ BEŞİNCİ FESİL

Mariya Silva yoxsul idi və yoxsulluğun na demək olduğunu çox yaxşı biliirdi. Ruf üçün "yoxsulluq" sözü, sadəcə olaraq, müayyəd yaşayış çatılıkları deməkdi. Yoxsulluq haqqında onun təsəvvüründən ibarət getmirdi. O biliirdi ki, Martin İden yoxsuldur, buna görə də fikrən onun hayatı gənc Avraam Linkolnun və ya mister Belterin ümumiyətə, mahrumiyətlərdən başlayıb axırda müvəffaqiyyətə və gözəl günlərə qovuşan bütün adamların hayatı ilə tutuşdururdu.

Ruf etiraf edirdi ki, yoksul olmaq hoşagalmayan bir şeydir, lakin eyni zamanda, burjuların tasavvür etdikleri tek, yoksulluğa mansaba çatmaç üçün gözbir sabab kimi baxırı; mansab isə ağılı və bacarığı olan har kasi müvaffaqiyətə gətirib çıxarır. Buna görə da Ruf Martinin öz saatını və paltosunu girov qoymuşunu öyrəndikdə çox da qüssələnmişdi. Əksinə, qız həttə bundan razi qaldı, ürəyində belə bir ümidi oydular ki, bununla da, Martin daha tez ağılına başına yığarıva özünün adı çahdlarından al cakar.

Martinin anqladığını, ovurdurun ovurdurundan keçdiyini görarken Rufun ağlına galmirdi ki, oğlan ac qalır. Qız Martında əmələ gəlmış dayışıklıklarə hətta sevinirdi ki, onun siması daha manalı, daha incə bir görkəm almış, qızı ham cəlb edan, ham da uzaqlaşdırın sağlam vəhi qüdrətini itirmişi. Ruf bəzan Martini şairə və ya alıma oxşadı gözlərinin nəsa, xüsusi bir parıltısından vəcəd gəldi. Martin şair və ya alım olmaq istəyir, Ruf da onu şair və ya alım görməyi arzulayır. Lakin Martinin batmış ovurdu və cuxura düşmüş yanar gözləri Mariya Silvaya tamamilə başqa şeylər bildiridi və o da öz kirayəsinin güzərənindən baş verən dəyişiklikləri gündən-güna bu əlamətlər əsasında müəyyənləşdirirdi. Arvad bir dəfə Martinin evdə paltoda çıxdığını, lakin soyuq və yağılı bir gün olmasına baxmaya-raq, paltosuz qayıtdığını görmüşdü. Sonra bir müddət Martinin yanaqları bir balaca yumrulandı və gözlərindən acliq odu söndü. Mariya saat və velosipedin də yoxa çıxdığını sezdi; bundan sonra da oğlanın hayat qüvvələri yenidən bir qədər artı. Bundan əlava, Mariya, Martinin necə çox işlədiyini biliirdi, çünkü oğlanın gecada na qədər aq neft yandırıldığı ona çox daqıq məlumdu. İş! Mariya, Martinin heç də özündən az işləmadığını çox gözəl başa düşürdü. Martinin işi isə tamamilə başqa bir xüsusiyyət daşıyırırdı. Mariyanı bir şey da yamanca təccübündəndir ki, Martin nə qədər az yeyirdi, bir o qədər böyük sayı çalışırırdı. Bəzən Martinin, xüsusiilə, möhkəm bir acliq çəkdiyini kəsirdikdə arvad uşaqlardan biri ilə ona taza qoğal gönədirdi; sadəcə, bəhanəsi də bu olurdu ki, Martinin özü bu cür dadı qoğal bişər bilməz. Mariya bəzən bir kasa isti şorba da göndərirdi, eyni zamanda bu şorbanı uşaqların – öz can-ciyərlərinin boğazındakı kəsməyə haqqı olub-olmadığını şübhə edərək, azab çəkirdi. Martinin ürəyi isə ona an qızığın minnətdarlıq hissili dolurdu, cünki yoxsulların şəfqətini lazımlıca qiymətləndirməyi bacanırdı.



Mariya bir dəfə çolma-çocuqlarına evdə olan arzaq ehtiyatlarını qalıqlarını yedirdi, axırıncı on beş sentini ucuz çaxıra verdi və matbatxa su üçün gələn Martinı qonaq elədi. O, Mariyanın sağlığına, Mariya da onun sağlığına içdi. Sonra Mariya onun işlərinin uğurlu olması şərəfinə sağlam dedi. Martin isə o sağlığı içdi ki, Cems Qrant tezliklə gəlsin və yudurduğu paltarın haqqını versin. Cems Qrant dülger sağıldı idı, Mariyanın haqqını vaxtılı-vaxtında verdi və ona düz üç dollar borclu qalmışdı.

Martin də, Mariya da acqarına içirdilər və buna görə də turş macar çaxrı tezliklə onların hər ikisinin başına vurdı. Onlar tama-milla bir-birlərinə oxşamasalar da, hər ikisi yoxsun, tek-tənha idi və həmisi üstündən sükütlə keçilən bu yoxsulluq onları möhkəm tel-lərlə bir-birinə bağlayırdı. Mariya Martinin Azor adalarında olduğunu bilib sevindi. Arvad on bir yaşına qədər orada yaşamışdı. Onun Havay adalarında da olduğunu eşidində Mariya daha çox sevindi, cünti sonradan ata-anası həmin adalarə köçmüdü. Lakin Martin Mariya Mauyi adasında olduğunu dedikdə arvadın sevinci hədd-hüdudunu aşdı, cünti o, burada əra getmişdi. İlə dəfə Mariyanın öz galacak əriylə tanış olduğu Kaquluidə isə Martin iki dəfə olmuşdu. Yox, bi gəlsin Mariya şəkər yüksəlmüş gəmiləri yanında saxlaması! Deməli, sən bu gəmilərdə səfər etmişən? Siz Allah, görün dünya nə qədər kiçikdir! Bas Vaylukuda necə, olmusan? Martin orada da olmuşdu. "Plaşasiyanın baş nazarətçisini tanımındın ki!" Bas necə, Martin hətta onun sağlığını bir stekan vurmaşı.

Onlar xatirələrə aləməne dalaraq, bu minvalla öz aqlılarını turş çaxırla yatarırdılar. Amma galəcək Martina çox da qaranlıq görünmüdü. Gec-te Martin uğur və şan-söhrət qazanacaqdır. O artıq onlann nəfəsinini lap yaxından duyurdu. Bir az da keçə, əl atıb onları tuta bilər. O, bu yerdə qarşısında oturmuş qadının yoğun üzünlə diqqatla baxmağa başladı, onun göndərdiyi çörəyi və şorbanı yadına saldı, böyük minnətdarlıq arzusu duydu, ona yaxşılıq etmək istədi.

O birdən:

– Mariya, – deyə qışkırdı – üreyinizdən keçən ən böyük arzu nadir?

Mariya təccübə ona baxdı.

– Yəni məhz indi ən çox istədiyiniz nadir?  
– Yeddi cüt ayaqqabı – uşaqların üçün.

Martin:

– Siz onları alacaqsınız. Hə, daha vacib bir şey istəmirsiniz ki? Qadın qürurla başını aşağı saldı.

Mariyanın gözlərində, ani olaraq, mehriban bir sevinc göründü. Martin onunla zərafət edir, halbuki onunla çoxdan heç kəs zərafət-laşmamışdı.

Mariya ağızını açıb söza başlamaq istəyəndə Martin xəbərdarlıq edərək:

– Teləsmayın, yaxşı fikirləşin, – dedi.

Mariya:

– Yakşı, man fikirəşdi, – dedi. – Mənə ev lazıim, öz ev, havayı yaşa-maq. Ayda yeddi dollar verməmək.

– Sizin eviniz olacaq, – deyə Martin vad etdi, – həm də çox tezliklə. Yaxşı, əsər ən böyük arzunuz nadir? Təsəvvür edin ki, man Allahın və hər bir arzunuzu yerinə yetirə bilarəm. Hə, deyin görüm, dinləyirəm.

Mariya fikrini toplayıb, biranlığa susdu.

– Siz qorxacaqsız.

O gülerək:

– Yox, yox, man qorxmaram, – dedi. – Hə, deyin görüm!

Mariya xəbərdarlıq edərək:

– Eh, biyük şey, biyük, – dedi.

– Yaxşı, yaxşı. Deyin.

– Yakşı. – Mariya özünün ən ezip, ən güzli arzusunu bildirməyə hazırlaşaraq, uşaq kimi dərindən köksünü ötürdü. – Mən fərra – süd farması istər. Çoxlı inak, çoxlı çəmən, çoxlı ot. San-Liana yanında. San-Lianada manim bacı yasər. Mən Oklanda süd satar. Çoxlı pul alar. Co ilə Nik inak otarmaz. Olar yakşı məktəb gedər. Hörmətli injinier olar, yol salar. Hə, süd fərməsi istər.

Mariya susdu və parlayan gözleriyle Martina baxdı.

O tez cavab verdi:

– Siza fərra veracəyəm!

Mariya başını aydı və bu mərhəmatlı peşkəş sahibinin sağlığına içdi; halbuki çox gözəl bilsidi ki, vad olmuş hədiyyələri heç bir zaman almayaçaqdır. Lakin o, rəhməlliyyinə görə Martina minnətdardır və hədiyyənin özüne necə qiymət qoyurdusa, vadı də qiymət-landırmayı bacarırdı.



Martin sözüne davam edərək:

— Ha, ha, Mariya, — dedi. — Nik ilə Co inək otarmalı olmayıcaq-lar. Uşaqlar bütün il boyu məktəbdə oxuyaçaqlar, yaxşı, möhkəm ayaqqabı geyəcəklər. Sizin çox gözəl bir fermanız olacaq; ayrıca eviniz, tövəniz, payanız olacaq. Sizin donuzunuz, toyuq-cúcəniz, bostanınız, meyva bağınız — bir sözlə, lazım gəلن hər şeyiniz olacaqdır, bir, hatta iki nəfər işçi tutmağa pulunuz çatacaqdır. Siz də daha alınız ağdan qaraya vurmayıcaqsınız. Siz uşaqlarınızı təbiyə edəcəksiniz. Rastınıza yaxşı bir adam çıxsa, ona əra gedərsiniz, fer-maya o baxar, siz isə dincərsiniz.

Martin galacak nəmətlərindən Mariyanın payını səxavətli ayırandan sonra ayağa durdu və adamı arasına çıxanda geyindiyi yeganə kostyumunu girov qoymağa getdi. O, çatınılıkla belə bir qarara gəlmışdı, çünki, beləliklə, Rufun görünüşünə getmək imkanını itirirdi. Martinin başqa abırı bir kostymu yoxdu, yamaqlı matros gödəkçəsində çörəkçinin və qassabın yanına gedə bilərdi, bacısına baş çəkə bilərdi, lakin belə bir görkəmdə Morzlargılıa getməyi, aydınlaşdırıcı, düşünmək belə olmazdı.

Martin tam ümidişliyə yaxın bir intizar içində çalışmaqdə, yazib-yaratmadı davam edirdi. O, ikinci vuruşmanı da ududuğunu və doğrudan da, yenidən işa girməyin lazımlığından gəldiyini getdikcə daha tez-tez düşünürdü. Belə etsəydi, hamı: dükançılar, bacısı, Ruf və hatta bütün bir ayn ev kirəsini borcu olduğu Mariya da ondan razı qalardılar. O, yazı makinasının kirəsini artıq iki aydı ki, verməmişdi, borcu qalmışdı və buna görə da mağazaya borcu vermayı, ya da makinanın geri qaytarlığı tələb edirdilər. Taşım olmağa və mübarizəni daha münasib bir vaxta qədar taxirə salmağa hazır olan Martin dəmir yol poçtalyonu işinə girmək üçün imtahan verməydi. İmtahanından birinci çıxdığına özü da təaccüb etdi. Doğrudur, bu yerin na vaxt boşalacağı halə məlum deyildi.

Xüsusiylə, çatın olan belə bir vaxtda nəşriyyat maşını qəfildən öz adı gedisiyi pozdu; bu maşının kiçik bir çarmıxı sıçrayıb yerindən çıxmışdı, ya maşın yaxşı yağlınmamışdı, hər haldə, günlərin birində sahər poçtalyonu Martina ağızbağı, kiçik bir zərf gatıldı. Martin zərfin bir qırığında "Transkontinental aylıq" məcmuəsinin ştampını gördü. Onun ürəyi çırpınib dayandı; bütün bədənindən bir zəiflik hiss etdi, dizləri na işa qırıba bir haldə aşmaya başladı. Martin öz otağına

keçib alında açılmamış zərf çarşıyda oturdu və bu an adamlarından sad bir xəbərdən necə öldüklərini aydın başa düşdü.

Əlbəttə, bu, şad bir xəbərdi. Belə kiçik bir zərfə alyazması yer-leşə bilməzdı. Martinin yadında qalmışdı ki, "Transkontinental aylıq" məcmuəsinə beş min sözdən ibarət olan qorxulu "Zəng səsi" hekayəsini göndərmişdi. Bir haldə ki, ən yaxşı jurnallar qonoran həm-işə alyazması qəbul olunandan sonra verirlər, deməli, yaqın ki, zərfdə pul çeki vardır. Bir söza iki sentdən götürürsan, min söz iştirmi dollar eləyir; deməli, çək yüz dollarıq olmalıdır. Yüz dollar! O, konverti açıqın ürəyində bütün borçlarını hesabladi: baqqal dükənində – 3 dollar 85 sent, qassaba – 4,00, çörəkçiyə – 2,00, taravəz üçün 5,002, cəmi 14,85 dollar. Daha sonra otaq kirاسına – 2,50, bir ayı qabaqcadan versən, bir da – 2,50, yazı makinasını iki ay işlətdiyinə görə – 8,00, bir ayı da qabaqcadan versən, 4,00; cəmi 31 dollar 85 sent. Bundan əlavə, girov qoymağın şəyəri götürmək lazımdı; saat – 5,50, palto – 5,50, velosiped – 7,75, kostym – 5,50 (60% salamçıya – lakin bunun hamısı bərdir) tutur. Ümumi yekun 56,10 idi. Sanki, bu məbləğ işildən rəqəmlərlə onun gözləri önünde havaya yazılımışdı. Yüz dollarlardan qalan 43 dollar 90 sent çox böyük bir var-dövlət idi, ham da nəzərə almaq lazımdı ki, otağın da, makinanın da kirasi qabaqcadan verilmişdi.

Bu arada Martin, nəhayət, zərfi açdı və makinada yazılmış bir kağız çıxardı. Cek yoxdu. O, konverti silkəldə, gözlərinə inanmayaraq, işığa tutub baxdı, cırıb parça-parça etdi. Lakin çek yoxdu. Onda Martin kağızı oxumağa başladı. Redaktorun tarifləri arasında işin mənzəzine varmağa, na üçün çek göndərilmediyi xəttarın tapmağa çalışdı. Lakin o, bunun sabəbini tapa bilmədi, avazında isə, elə bir şey oxudu ki, qəfildən onu idirəm kimi vurub sarsıdı. Kağız alındından sürüşüb yera düşdü, gözlərinə qaranlıq çökdü, başı yastığa düşdü və titrəyə-titrəyə yorğanı üstüne çakdı.

"Zəng səsi" nə görə beş dollar. Beş min sözə beş dollar! Bir söza iki sent əvəzinə, on söza bir sent! Hələ bir naşir tariflər yağıdır. Yazar ki, hekaya naşr olunan kimi pulunun çeki göndəriləcəkdir! Deməli, burlanın hamısı bir söza, ən azı, iki sent verilmesi də, alyazması qəbul olunan kimi pulunun ödənilməsi də aq bir yalanımiş! Bütün bunlar yalandı və man da sadacə olaraq aldanışam, teləya düşümüşəm. Mən bunu avvalca bilsəydim, yazmağa başlamazdım.

Men İslamyə – Rufun xatırına İslamyə gedardım. O, yazı-pozuya na qədər vaxt sərf olunduğunu düşünüb dəhşətən gəldi. Həm da bütün bu qurbanlar ona görə verilmişdi ki, axırdı on söze bir sent alasanı. Yazıçıların naz-nemət içarlılığında yaşadıqları, hörmət və ehtiramla qarşılandıqları haqqında qazetlərin yazdıqlarının hamısı, ehtimal ki, ancaq qazetçilərin xəyalında mövcuddu. Yazıçı mənsəbi haqqında ikinci dərəcəli adamların, özgələrin yazdıqları bütün bu təsəvvürər yanlışlı səbut göy qabağındadır. "Transkontinental aylığ"ın bir nömrəsinin qiyməti iyimiş beş sentdir və sanətkarlıqla çəkilmis üz qabığı onun birinci dərəcəli jurnallardan biri olduğunu göstərir. Bu köhnə, sanballı jurnal hələ Martin İden dünyaya galmamışdan çox-çox avval naşr olunmağa başlamışdı. Daim onun üz qabığında bütün dünyada maşhur olan bir yazıcının "Transkontinental aylığ"ın qarşısında böyük vəzifələr durduguunu göstərən dərin mənənlə bir kələmçiçək edilir. Adını çəkdiyimiz bu böyük sanatkar öz mənənbənin hamim məcmuənin sahifələrində başlamışdı. Gör iş nə yera çatmışdır ki, yüksək vəzifələrdən ihlamlənən bu jurnal beş min sözə beş dollar verir! Elə o saat Martin xatırladı ki, bu kələmçin müəllifi yaxınlarında qürbət ellərdə dəhşətli bir yoxsulluk içərisində vəfat etmişdir; buna görə da bunda təecübüli bir şey olmadığına qərar verdi.

Bəli, Martin aldanıb, tələya düşmüştü. Yazıçılarının aldıqları qonorrular haqqında qazetlər ona bolluca yalan satmışlar. O da bundan ötrü ömrünün tam iki ilini hayatı bəda vermİŞdi! Lakin daha bəsdir. O daha bir satır da yazmayaçqdır! O, Rufun istəyinə, atrafindakı adamların istəyinə emal edacəkdlər – qulluğa girəcəkdir. Bu son fikir birdən ona Conu – haradəsa işsizlik məməkətinin yollarından geziş dolaşan Conu xatırladı. Martin ona qıtbə edərək köksünü öttürdü. Gündə on doqquz saat sürən ağıj iş qəflətən öz təsirini göstərdi. Lakin Co vurulmuşdu, məhabbatdan doğan məsuliyyətinə nə demək olduğunu bilmirdi və deməli, dünyani gazib dolanmağa və elini ağdan qaraya vurmamağa haqqı vardı. Lakin onun, Martinin nacib məqsədi vardi və buna görə da işləyəcəkdi. O, günü sabah tezdan qulluq axtarmağa başlayacaq və elə sabah da Rufa xəbər verəcəkdi ki, həyat tarzını dəyişmək fikrindədir və onun atasının kantoruна işə girməyə razıdır.

Beş min sözə beş dollar, on sözə bir sent – sanətın bazar qiymətinə bırax! Bu qiymətin arxasında gizlənmiş haqsızlıq, yalan, rəzaLAT Martinı rahat buraxmir, hiddətləndiriridir. 3.85 rəqəmi – baqqala

olan borcunun mebləği işə onun qapalı göz qapaqlarından keçib içərisini yandırırı. Martin Üşüyürdə və bütün sümükleri sizildiyardı. Xüsusiə, onun beli ağınyrdı, başı ağınyrdı, amqayı ağınyrdı, peysəri ağınyrdı, hətta ona ela gəlirdi ki, kallaşının içərisində beyni da ağınyr, qasqlarının üzərindəki ağırlar işə, xüsusiə, şiddetli və dözülməzdə. Martinin gözəri önündə işə yena əvvəlk kim amansız, insanı didib-parçalayan 3.85 rəqəmi parlayıb dururdu. Martin bu zəhlətökən ləvhadən yaxasına qurtarmaq üçün gözlerini açdı, lakin günün parlaq işığı ona düzülməz bir azab verdi; buna görə da gözlerini yenidən qapamalı oldu, 3.85 rəqəmi da yena əvvəlk şiddetli alış-yandı.

Beş min sözə beş dollar, on sözə bir sent! – Bu fikir Martinin beynini gamırır, o da gözəri önündə yanılıb dayanan 3.85 rəqəmindən canını qurtara bilmədiyi kimi, hamim fikirdən da yaxasını qurtara bilmirdi. Nəhayət, bu rəqəmdən nə işə dəyişikliklər əmələ galmaya başladı. Martin bu dəyişiklikləri maraqla izleyirdi, tadricən hamim rəqəm 2.00-ya çevrildi. Martin: "Aha, başa düşdüm, bu, manım çörəkçiyə borcumdur!" – dedi. Sonra 2.50 rəqəmi göründü. Bu rəqəm Martinə elə maraqlandırıb ki, sanki, bununla onun ölüm-dirim məsələsi həll edilirdi. O, doğrudan da, kiməsə iki dollar yarım borcu idi, lakin kim? Martin bu məsələni həll etməli idi, nəyin bahasına olursa olsun, həll etməli idi; buna görə da öz yaddaşının uzun qarənliq koridorlarının uzun-uzadı gazib-dolaşır, onun lüzumsuz məlumat və xatirələrlə dolu günc-bucaqlarını töküb-töküsdürür, öz sualına cavab tapmağa çalışırı. Martina elə galirdi ki, o, birdən, hamim daqıqə bu pulu Mariyaya borcunu olduğunu xatırlayıncaya qədər aradan asrılar galib-keçmişdir. Martin böyük bir yüngüllük hiss edib düşündü ki, indi, bu mürəkkəb məsələni həll etdiyindən sonra, dincələ bilər. Lakin bu hələ harası idi. 2.50 rəqəmi sönüb yox oldu, onun yerinə işə başqası – 8.00 rəqəmi yandı. Man kima sakķız dollar borcluyam? Martin yəda yaddaşının dolanbac yollarını yorğun-arğın gəzməyə çıxmali idi.

Bu gəzintinin nə qədər sürdüyüünü Martin bilmirdi (ona ela gəlirdi ki, son dərəcə uzun sürüb), lakin birdən qapının döyüldüyüni eşidib özüne gəldi və Mariyanın səsini eşitdi; Mariya ondan xəstəlanıb-xəstəlanmadığını soruşurdu. Martin boğuc, dəyişmiş bir səslə cavab verdi ki, elə-bəla mürgü çalırdım; otağa çökmüş qarənli onu təecübənləndirdi. Məktub gündüz saat ikidə galmişdi, indi işə artıq axşam düşmüştü. Görünür, o xəstəlanılmışdı.

Bu vaxt 8.00 raqamı yenidən onun qarşısında göründü və o da takrarən gərgin-gərgin düşünməyə başladı. Bir də ki Martin indi dəha tədbiri tərənirdi. Qarışq xatirələr arasında gəzib-dəlaşmağa heç bir ehtiyac yoxdu. Mən nə qadağın axmaq olmuşum! Ele-bəla, bəxtəbəxt iyi yaddaş tekrarı döndərmək lazımdır; takar, doğrudan da, döndü və birdən böyük bir süratla hərlənməyə başlayaraq, Martin keçdiyi yolların dairəsinə çəkib saldı və qaranlıq bir boşluğa sürükləyib apardı.

Martin özünü camaşırhanada paltar hamarlayan dəzgahın altında köynəklərin nişastalanmış manjetlərini qoyan görüb heç zərrəcə təaccübənmadı. Köynəklərin manjetlərinə na isə qaribə rəqəmlər yazılmışdı. Martin: "Yaçın ki, paltan nişanlaşmaq üçün yeni üsuldur", - deyə düssündü və diqqətlə nişana baxdı, manjetin üzərində 3.85 rəqəmi yazılmışdı. Martin xatırladı ki, bu baqqalın hesabıdır və bütün hesabları paltarhamarlayan dəzgahın bu tərəfindən salıb, o biri tərəfindən çıxarmaq lazımdır. Onun başına qərəzlə bir fikir gəlmİŞdi: bütün hesabları götürüb döşəməyə tökəcəyəm və onların pulunu ödəməyacayım. Dediyi kimi da eldi. Budur, Martin ağına-bozuna baxmadan manjetləri bürmələyib azıv və çox çirkli döşəməyə atr. Paltar qalağı yamanca böyüməyə başlayır, hər bir hesab ikiqat, onqat artı, minlərca bu cür hesaba bölündü, təkəvə Mariyanın iki dollar yarımlıq hesabı artmadı. Bu, o deməkdir ki, Mariya Martinini sixsındırmayaçaqdır, buna görə də Martin alicənəbləq edib qərara alıdı ki, yalnız onun hesabını öðyəcəkdir. O, belə bir qərara gələndən sonra Mariyanın hesabını döşəmanın üstündə atılıb qalmış paltar qalağının içində axtarmağa başladı. O, bu hesabi asırlərdən bəri idи ki, axtarırıd, lakin işin bu yerində birdən-bira qapı açıldı və mehmanxana sahibi - şışman hollandiyalı içəri girdi. Onun üzü qazabədən alış-yarındı: o, gur səslə qısqırıb bütün aləmə haray saldı: "Manjetlərin pulunu sizin maaşınızdan çıxacağam!" Paltar qalağı dərhal böyük bir dağ'a çevrildi və Martin də anladı ki, bu manjetlərin pulunu ödəmək üçün min il İsləməli olacaqdır. Mehmanxana sahibini öldürməkdən və camaşırhananı yandırmaqdən başqa, özgə bir çara yoxdu. Lakin şışman hollandiyalı onun yaxamış masanın, pilətanın, hamarlayıcı dəzgahın, paltaryuyan maşının, paltarsıxinın üstündən atdı. Martin havada elə mayallaq vurdur ki,

dışları dışına dəyirdi və başı ugultu ilə dolurdu, bununla belə, həy holländiyalının gücüne təaccüb edirdi.

Martin bundan sonra yenidən hamarlayıcı dəzgahın qarşısında göründü; bu dəfə dəzgahın o tərəfindən aylıq jurnalın naşırının saldı, yuyulub hamarlanmış manjetləri qəbul etməyə başladı, hər bir manjet çəkə çevrilirdi və Martin də hayəcan dolu bir maraqla onları nazərdən keçirirdi, lakin çeklər yazılı deyildi. O, milyon-milyon ildən bəri idи ki, dəzgahın önündə dayanmış və birini də nazərdən qaçırmaşa çalışaraq, hey çek çıxarırdı. Birən mahz bu çek onun adına yazılmış oldu, onda nə olsun! Nəhayat, belə bir çek çıxdı. Martin əlləri əsa-əsa çeki götürüb işğə tutdu. Çek beşdollarlıq idi. Naşir hamarlayıcı dəzgahın arxasında gizlənib, "ha-ha, hal!" elaya-eləyə qəhəhə çəkirdi. Martin: "Yaxşı, indi mən səni öldürərəm" - dedi. O, balta gətirmək üçün qonşu otağı keçdi və orada alyazmalarını nişastalanı Conu gördü. Martin alyazmalının xilas etməyə çalışaraq baltanı Coya fırlatdı, lakin baltası havadan asılıb qaldı. Martin yürüüb geriyə, dəzgahın yanına galdi və orada qarlı çovğun qopduğunu gördü. Yox, bu, qar deyildi, hər biri azi mindollarlıq saysız-hesabsız çeklərdi. O, çekləri yığmağa və yüz-yüz dəstələnməyə başladı: sonra hər yüz dəstəni səliqə ilə ləntə bağladı.

Birdən Co, Martinin qarşısında göründü. Co dayanıb ütələri, köynəkləri, alyazmalarını atıb-tuturdu. O, hardan çek dəstələrini götürüb elə zərbə yuxarı atırdı ki, onlar damı deşib fəzallarda yoxa çıxırıd. Martin Conun üstüna cündü, lakin Co baltanı da dartıb onun əlinən alıdı və onu da havaya tolazladı; baltanın dalınca Martinin özünü da yuxarı atdı. Martin damı dəlib keçdi və çoxlu alyazmazı tuta bildi, buna görə də yera yixlərkən alındı bir yığın alyazma vardi. Lakin Martin yena yuxarı milləndi və havada ardi-arası kəsilməyən dövrlər vura-vura süratla uçdu, bir az aralıda isə bir uşaq: "Villi, gal mənimlə oyna, bir dəfə də oyna!" - deyə bir mahni oxuyurdur.

Balta çeklərdən, nişastalanmış köynəklərdən və alyazmaldardan yaranmış süd yoluna saplanıb qalmışdı. Martin isə baltanı götürüb yer üzüne qayıtdıqdan sonra dərhal Conu öldürməyi qərara aldı. Lakin o istəsə də, qayib yer üzüne gəla bilmədi. Mariya gecə saat ikida arakasının arxasından Martinin zanlılığını eşidib, onun otagini keçdi, bedanının hər tərəfinə isti ütülər düzdü, qan çəkmüş gözlərini isə yaş dasmalla örtüdü.



## İYİRMİ ALTINCI FƏSİL

Martin İden ertəsi sahər iş axtarmağa getmədi, huşu başına gələndə, gözlerini açıb otağın boylananda günortadan xeyli keçmişdi. Silvanın qızlarından biri – səkkiz yaşlı Meri onun yatağı yanında növbə çəkirdi, Martin huşu gələn kimi qız qışqırı-qışqırı anasının dalınca yiyürdü. Matbəxda xörək hazırlayan Mariya Martinin yanına gəldi. O, qabarı elini Martinin od tutub yanınan alına toxundurdu və nabzını yoxladı. Mariya:

– Yemək yeyəcək? – deyə soruşdu.

Martin başını bəlli. Onun har şeydən daha az yeməyə könlü vardı, odur ki, hətta bir zamanlar acliq hiss elədiyinə bəla təəccüb etdi.

O, zəif bir səslə:

– Mariya, mən xəstəyəm, – dedi. – Mənə nə olub? Bilmirsiniz ki?

Mariya:

– Zökəmdir, – dedi. – Üç gün və siz yaxşı olur. Yaxşısı bu, yemək siz. Sonra yeyer. Sabah.

Martin azar çəkməyə adat etməmişdi və buna görə də Mariya ilə qızı otaqqadan çıxandan sonra paltarını geyinməyə çalışdı. Onun gözleri elə bark ağınyırı ki, göz qapaqlarını tez-tez yummalı olurdı. O, bütün iradəsini toplayıb güc-bala ilə çarpayıdan durdu və masanın arxasında oturdu, lakin bu əsnada tamam taqədən düşdü, başını masanın üstüna qoydu və uzun müddət qəka bilmədi. O, yanın saatdan sonra birtəhər yenidən qalxıb yatağına girdi, gözlerini yumaraq və öz xəsta duyularını müyyənəldirməyə çalışaraq, sakit, hərəkətsiz üzəni qaldı. Mariya bir neçə dəfə onun otağına gəlir və alınca soyuq kompres qoyurdu. O, ağıllı bir qarara gəlməşdi, onu söhbətə tutmağa, boş sözlərlə onun zəhləsini tökməyə çalışırdı. Qalibi minnətdarlıq hissi ilə dolmuş Martin mizildəndi:

– Mariya, sizin süd ferma, yaxşı süd ferma olacaq.

Sonra o artıq keçmişdə qalmış dünənki günü xatırladı. Ona elə gəlirdi ki, "Transkontinental aylıq" jurnalından kağız aldığı vaxtdan bəri yanılıb doğru yol seçmədiyi, bu işə son qoymağə qarar verdiyi anladığı və hayat kitabının sahifəsini çevirdiyi vaxtdan bəri tam bir əsr keçmişdir. O, kirişi həddindən artıq tarım çəkmiş və

buna görə də axırdı kiriş partlayıb qırılmışdı. Əgər o, bu qədər acliq çəkib, məhrumiyyətlərə düzüb özünü əldən salmasayıd, xəstəlik onu üstələyib yxa bilməzdi. Orqanızmına girmiş mikrobla mübarizəyə Martinin gücü çatmamışdı. Buna görə də indi yatağa üzənib ayağı dura bilmir.

O öz-özündən: "Bir halda ki, həyatının bahasına başa gəlir, bir kitabxana kitab yazsaydım belə, bunun bir mənası olardımı? – deyə soruşdu. – Yox, bu, mənim işim deyil. Cəhənnəm olsun ədəbiyyat! Mənim alımla yazılıb ki, kontrol dəftərləri bağlayırm, hər ay maaş alım və kiçik bir evdə Rufla birgə yaşayım".

Martin iki gündən sonra bir tika cörəklə bir yumurta yedi və üstündən də bir fincan çay içib, xəstəliyi müddətində alınmış məktubları gətirməyi xahiş etdi. Lakin onun gözləri hələ də ağrılarından oxumaq çatındı.

O:

– Mariya, kağızları oxuyun, qulaq asım, – dedi. – İri, qalın zərf-ləri açmayın. Onları masanın altına atın. Kiçik zərflərdəki kağızları oxuyun.

Mariya cavabında:

– Bilməz – dedi. – Tereza bildi. O, məktəbə gedir.

Doqquz yaşı olan Tereza Silva konvertləri açdı və oxumağa başladı. Martin yazı makinasını işlətmək kirəsini vermek haqqında təkidlə edilən tələbatı dalğın-dalğın dinləyirdi; bu zaman onun başında iş axtarış tapmaq fikri dolaşırıldı. Qəfildən aşağıdakı sözər onun qulağına çatdı:

– "Hekayənin nəşri ixtiyarını yalnız biza verməkla sizə qırıq dollar təklif edirik. – Tereza höçələyə-höçələyə oxuyurdu. – Bu şərtlə ki, siz təklif etdiyimiz ixtisarlar və dəyişikliklərə razılaşasınız..."

Martin qışqıraraq:

– Bu, haradandır, hansı jurnalasdır? – deyə soruşdu. – Kağızı bəri ver.

O, gözlerinin ağrısını dərhal unutdu və kağızı böyük maraqla oxumağa girdi. Təzə başlayanda yazdığı "qorxulu" hekayələrin biri olan "Burulğan" hekayəsinə görə "Ağ sıçan" redaksiyası ona qırıq dollar təklif edirdi. Martin kağızı bir neçə dəfə oxudu. Redaktor düzüne və açıqdan-açıqa ona yazardı ki, hekayənin qayası çox dürüst işlənib açılmamışdır, lakin orijinal olduğundan həmin qayədən



xoşu gəlir və buna görə də hekayəni çap etmək istayırlar. Müallif "Burulğan" in üçdə birini ixtisar etməyə icazə versa, dərhal ona qırx-dollarlıq çək göndəriləcəkdir.

Martin qələmini götürüb redaktora yazdı ki, hekayənin lap dörd-də üçünü də ixtisar etməyə icazə verir, lakin çeki mümkün qədər tez göndərin.

Tereza yüyürüb maktubu qutuya salmağa getdi, Martin isə arxa-sını yastığa söykəyərək fikrə daldı. Deməli, bu, hər haldə, yalan deyil. "Ağ siçan" əlyazması qəbul edilən kimi haqqını verməyə hazırlıdır. "Burulğan" da üç min söz vardi. Üçdə birini atsan, iki min söz qalır. Elə dün bir sözü iki sent eləyir. Əlyazması qəbul edildikdən sonra pulu verilir və bir sözü də iki sent - deməli, qəzetlər doğru yazımışlar, mən isə "Ağ siçan" i üçündürəcəli kiçik bir jurnal hesab edirdim. Deməli, mənim jurnalı haqqında heç bir təsəvvürüm yox imiş. Mən "Trans-kontinental aylığı" jurnalını birincidən jurnal hesab edirdim. Halbuki onun redaksiyası hər on sözə bir sent verir! Mən "Ağ siçan" a etinə göstərmirdim, halbuki onun redaksiyası iyirmi dəfə artıq pul verir və ham da asarın çapdan çıxmamasını gözləmər!

Birca şey aydınlandı: yaxşı olandan sonra daha manım iş dalınca ora-bura qaçmağa ehtiyacım olmayaçaq. Başında "Burulğan" dan heç da pis olmayan düz yüz hekaya yatar, hərasının də qiymatını qırx dollarдан götürsək, hər cür qulluğun veracəyi qazancdan daha çox qazanaram. Mən bu vuruşmada uduzduğumu zann etdim bir anda qalib gəldim. Mənim secdiyim sənət özünü doğrultmuşdur. Yollar üzümə açıqdır. "Ağ siçan" dan sonra manım yazılarıni çap etmək istəyen jurnalların sayı getdikcə hey artacaqdır. İndi dəha "qazanc gatiran" xırda-para yazıları yazmaqdan vaz keçmək olar. Onsuz da, bu cür yazılar mənə bir dollar da xeyir verməyəcək. Mən iş görəcəyam, asıl iş. Könlümdə əri qiyməti na varsa, hamisini bu işə sarf edacəyam. Martin istəyirdi ki, indi Ruf burada, yanında olsun və onun sevincinə şərık əxsins. Birdan yorğan-döşayına səpalanmış kağızlar içərisində Rufun bir maktubunu tapdı. Ruf Martinı mehribancasına danlayırdı ki, gəlib görünmüür, bir neçə gündür ki, ondan xəbər-ətar yoxdur.

Martin bu maktubu döna-döna vəcdə oxuyur, qızın xəttini göz-dən keçirir, onun hər hərfinə məhəbbətlə baxır, qızın imzasını nava-zışla öpürdü.

Bu maktuba cavab olaraq, Martin Rufa açıqa yazdı ki, özünün yeganə yaxşı kostyumunu girov qoysiğundan onlara galə bilmirdi. O, qız xəstaləndiyini xəber verdi, yazdı ki, daha xəstalıyi, demək olar, keçib-gedib; iki həftədan sonra (Nyū-Yorkdan pul çeki almaq üçün bas olan bir vaxt) kostyumunu geri götürəcəyini və elə həmin gün onun yanına galacayını də slava etdi.

Lakin Ruf iki həftə gözləmək fikrində deyildi. Axi onun sevgilisi xəstəlanmışdı. Qız elə ərtəsi gün Arturla birləşdə faytona minib onun yanına gəldi. Bu gələş Silvanın çolma-çocuğunun və atrafdə yaşa-yan bütün uşaqların böyük sevincinə, Mariyanın isə tam dəhşətinə səbəb oldu. Mariya qeyri-adi qonaqları araya almış uşaqları sillələdi və sözləri yamanca təhrif edə-edə, pintlə geyimlərini görə üzr istəməyə başladı. Mariyanın əllərində sabun köpüyü quruyub qalmışdı, döşlük kimi taxdıgi yaş kiş isə qonaqlara onu nə kimi bir işdən ayrıldıqlarını ayndıca göstərirdi. Onun kirayənişini soruşan bu geyimli-kecimli cavan adamların faytonda galması Mariyanı o qədər sarsılmışdı ki, hətta onları öz xirdəcə qonaq otağına davat etmək belə ağılna gəlməmişdi. Martinin otağına getmək üçün qonaqlar qalaq-qalaq paltar yuyulduğundan buğla dolmuş isti mətbəxdən keçməli oldular. Mariya hayəcanlandırdıqdan otaq qapısı ilə dolabın kiçik qapısını örtməkdən ibarət olan mürəkkəb əməliyyatı heç bir vəchlə icra edə bilmirdi və buna görə də xəstənin otağında buludulub buxar, sabun suyunun və cıraklı paltaların iyi dolurdu.

Ruf zirək tarpanıb, sağa, sonra sola, daha sonra yena sağa döndü və Martinin masası ilə çarşayı arasındakı dar kanaldan keçdi. Artur lazımlıca ehtiyatlı tərpanmadıydıñan mətbəxə çevrilmiş künckdəki küpələr və tavalarla ilisib gurultu qopardı. Bir də ki Artur otaqda çox qalmadı. Yeganə stulda Ruf oturdu, qardaşı isə öz vəzifəsini yerinə yetirilmiş hesab etdiyindən artırmaya çıxdı; burada Arturun şaxsiyyatına böyük maraq göstərən Silvanın çoxlu çolma-çocuğu dərhal cavan oğlanı araya aldı. Məhallanın bütün uşaqları faytonun dövrəsinə toplaşmışdı, onlar na isə dəhşətlə, müsibətlə bir hadisə baş veracəyi gözlayırlıdalar. Bu yerlərə faytonlar yalanı toy, ya dafr marasimi günlərində gəlirdi, lakin indi na bir kəs evlənmüşdi, na də vafat etmişdi - deməli, na isə qeyri-adi bir hadisə baş verməliydi ki, buna da baxmağa dayardı.

Martin bütün bu günlər Rufu görmək arzusu ilə alış-bayanırdı. Ataşın bir qalblə sevan Martinin rəğbətə, həm də adicə rəğbətə deyil,

dərindən və həssaslıqla başa düşülməyə hamidən çox ehtiyacı vardı, lakin o, hələ bilmirdi ki, Rufun rəğbatı onun, Martin İdənin arzularını anlamağa əsaslanır, yalnız qızın tabiatından, bir qədər sentimental incalıydən irali galır. Nə qədər ki Martin Rufun elindən tutub onunla danışındı, qız da məhabbat ehtirası ilə yanaraq nazırsız oğlanın alını sevdi və yaşı gözlerin onun arıqlamış üzünə baxaraq düşündürdü ki, sevgilisi nə qədər bədbəxt, yalnız və kimsəsizdir!

Martin Rufa "Transkontinental aylıq" jurnalından maktub aldıqdan sonra darddan dəli olma dərəcəsinə gəldiyini və "Ağ siçan" dan təklif alıb nə qədər sevindiyini danışdıqda Ruf buna biganə qaldı. Qız oğlanın dediyi sözləri eşidir və bunların manasını başa düşürdü, lakin nə onun sevincinə, nə də müsibətinə şərlik çıxırı. Qız öz fikrini sadiq qalmışdır. Onu heykələr, jurnallar və redaktorlar çox az maraqlandırırdı. Ruf yalnız bir şeyi düşünürdü: biz nə vaxt Martinla evlənə bilərik. Doğrudur, Ruf özü Martini "işa düzəlməyə" macbur etmək arzusunun analıq instinctindən doğduğunu anılamadığı kimi, bunu da anlamırdı. Əlbəttə, bunu açıb düz Rufun üzünə desəydi, qız, birincisi, part olardı, ikincisi, hiddatlıları və inandırmağa çalışarı ki, məqsədi yalnız sevdiyi adəmin saadəti qayğısına qalmaqdır. Lakin məsələnin bu və ya başqa cür olduğunu asılı olmayaraq, seçdiyi hayat yolunda qazandığı ilk müvəffəqiyyətdən hayecanlanmış Martin qalbinə Rufa açıb danışdıqca qız qulaq asır və heç nə eşitməyərək gördüklarından sarsılıb boylanır, atrafına baxırı.

Ruf ilk dəfə idi ki, yoxsulluqla üz-üzə gəldirdi. Qızə hamişi elə galırdı ki, məhabbatlıaclığın qaynayıb qarışmasından çox romantik bir vəhdət varınır, lakin bu romantikanın həyatda necə olduğunu asla təsəvvürünə getirə bilmirdi. Hər haldə, qız belə bir lövhənin şahidi olacağının ehtimal etmirdi. Matbəxdən otaya dolan çirkli paltar qoxusu onun ürəyini bulandırdı. Ruf düşündürdü ki, ağər bu qorxunc qadın tez-tez paltar yuyursa, yaqın, bu qoxu Martinin bütün atına-qanına hopmuşdur. Yoxsulluq yoluxucudur. Rufa elə görünməye başlayırdı ki, Martin də ətrafindəki mühitin çirkabına bulaşmışdır. Oğlanın tük basmış üzü (Ruf Martinin üzünü birinci dəfa idi ki, qırılmamış göründü) qızda ikrəh hissi doğururdu. Martinin çənasını və yanaqlarını basmış cod tükdən sıfəti Silvanın bütün xarabası kimi, eynilə tutqun və iyrancı görünürdü; bunlar isə oğlanın simasında Rufun xoşlamadığı heyvani qüvvə ifadəsini bir daha qabarıq

şəkildə nəzərə çarpdırırdı. Bədbəxtlikdən, garak elə indi Martinin iki hekayəsini çapa qəbul edəydi! Indi o, öz ağılsız planlarına dəha çox inanacaqdır. Halbuki aradan bir az da keçsaydı, Martin təslim olar və qulluğu girərdi. İndisə Martin ac qalmaqdə və bu dəhşətli evda yaşamasıqda davam edərək, öz yazı-pozusuna daha böyük bir söyle girişəcəkdir. Ruf birdən:

– Bu, nə iyidir? – deyə soruşdu.

Oğlan cavab verərək:

– Yaqın, paltar iyidir, – dedi. – Mariya paltar yuyur. Mən bu iya dəha alışmışam.

– Yox, yox. Bu, nə isə qalib çürümüş bir şeyin iyrancı iyidir.

Martin cavab verməzdən avval havanı ıyladı. Sonra dilləndi:

– Mən tütün iyindən başqa özgə bir şey hiss etmiram.

– Elədir ki, var, nə iyrancıdır! Nə üçün belə çox papiroş çakırınız, Martin?

– Özüm də bilmirəm. Qalbim intizardan sıxlanda man də çox çaknmaya başlayıram. Ümmüniyyatla, bu, manım köhnə adatımdır. Mən hələ uşaqlıqdan çaknmaya başlamışam.

Ruf tənə ilə:

– Yaxşı adat deyil, – dedi. – Burada heç nafas almaq olmur.

– Bunun taqsısı mənda deyil, tütündürdər. Mən an ucuz tütün çakıram. Bir sabır eləyin, qırxdollarlıq çek alıma galan kimi elə tütün alacağam ki, mələklərin yanında belə çaknmək mümkün olsun. Axi işim heç də pis getmirlə! Üç günün içinde iki alyazmam qəbul olunub! Bu qırx beş dollarla man, demək olar ki, bütün borclarımı verib qurtararam.

Ruf:

– İki il çəkdiyiniz zəhmətin haqqı elə bumudur? – deyə soruşdu:

– Yox, çoxu birhaftalık zəhmətim. Xahiş edirəm, zəhmət çəkin, masanın künçündəki o bozçıldıllı kitabçanı mənə verin.

Martin kitabını açıb tələskik vərəqləməyə başladı.

– Hə, tamamilə doğrudur. Mən "Zəng səsi" na dörd gun, "Burulğan" a iki gün sərf etmişəm. Bir hafta içində qırx beş dollar qazanıram. Bu, ayda yüz saxsan dollara çırx! Mən haradə belə bir maaş ala bilərdim? Halbuki bu hələ başlangıçıdır. Sizin hayatınızı lazımcıca bəzəmək üçün mənə min dollar da çatmadı. Beş yüz dollar maaş məni qatıyyan qane edə bilməzdə. Lakin başlangıç üçün qırx beş



dollar da yaxşıdır. Qoyun birçə yola çıxm. Onda lokomotivimin bütün borularından necə tütü çıxacağını görərsiniz.

Bu ifadə Rufa avvalı söhbəti xatırlatdı. Qız:

— Siz elə indi də həddindən çox çakırsınız, — dedi. — Məsəla tütün keyfiyyətində deyil. Papiroş çəkmək, sizin nə çəkdiyinizdən asılı olmayaq, özüyündə pis adətdir. Siz, lap elə bil, sayyar tütü borusu, ya da ki püşkürən vulkansınız. Bu, dəhşətdir! Əziz Martin, axı siz bilirsiniz ki, bu, dəhşətdir!

Rufun baxışları mahəbbət və nəvazış saçırıcı. Martin isə onun saf mavi gözlerinə, zərif üzünə baxaraq, yena da avvalar olduğu kimi, hiss etdi ki, qızla layiq deyil.

Qız piçiltıyla:

— Mən istəyirəm ki, siz papiroso tərgidəsiniz. — dedi. — Mənim xatırımı tərgidin.

Martin:

— Yaxşı, — deya səsləndi. — Mən papiroso tərgidəcəyəm! Mənim istəklim, mənim əzizim, sizin bütün arzulannıza aməl edəcəyəm!

Birdən Rufun varlığını daha böyük arzular qapladı. Qız Martinin necə asanlıqla və itaatla güzəştə getdiyini görüb fikirləşdi ki, indi ondan yazı-pozunu atmağı tələb etsə, oğlan yena onun sözündən çıxmaz. Lakin sözü ağızında qaldı. O, bu sözləri deya bilmədi. Casarati çatmadı. Bunun avazına, daha da ayıldı və başını onun sinəsinə qoyaraq piçildədi:

— Martin, əzizim, axı mən bunu özüm üçün yox, sizin xeyrinizə deyirəm. Yəqin ki, papiroş çəkmək sizə ziyanırdı, bir də ki qıl olmaq, hətta adət qılır olmaq yaxşı iş deyil.

Oğlan gülürmsayarak:

— Mən sizin qulunuz olacağam, — dedi.

— Belə halda, mən buyurmağa başlayacağam.

Ruf hiylagarcasına Martına baxdı, indi öz asas arzusunu ona demədiyinə lap ürkətdən təssüs edirdi.

— Siz alahəzratı itaat etməyə hazırları.

— Yaxşı. Mənim siza ilk tapşırığım budur ki, hər gün üzünüüzü qırxmağı unutmayın. Baxın, mənim yanağımı necə cizmisiñ.

Bələliklə, hər şey nəvazış və deyib-gülməklə qurtardı. Lakin qız bəzi seylərə nail oldu, bir dəfədə isə daha çox şey alda etmək ümidiña düşmək olmazdı. Ruf Martini papirosodan el çəkməyə macbur

etdiyinə görə xalis qadınsayağı faxr edirdi. Gələn dəfa çalışacaq ki, onu qulluğu girmək üçün yola gətirsin: axı Martin söz verib ki, qızın bütün arzularına aməl edəcək.

Rufaya qalxb, otağa baxmağa başladı. O, palter zivalarından asılmış kağız parçalarındaki qeydlər diqqət verdi, velosipedin asılılığı əsrarəngiz qurğu ilə tanış oldu, masanın altında bir qalaq əlyazma görüb kədarlandı; na qədər vaxt əbəs yerə sərf olunmuşdur! Ruf pilataya heyran oldu, ancaq ərzaq rəflərinə baxıb kədarlandı, hamısı boş idi.

Qız şəfqətlə:

— Sizin burada yemaya heç bir şeyiniz qalmayıb, — dedi. — Ah, yaziq, yaqın, siz ac qalırsınız.

Martin yalnız sataraq:

— Mən arzağı Mariyagildə saxlayıram, — dedi. — Ora daha münasibdir. Qonxmayın, man ac qalmıram. Bir bura baxın!

Ruf ona yanaşdı. Qolunu necə qatlادığını, köynəyin altından onun dəmir kimi möhkəm əzələlərinin necə qabardığını gördü. Bu, qızda ikrah hissi doğurdu. Martin onun duygularını tapdayb təhqir etmişdi. Lakin Rufun qalbi, qanı, varlığının har bir teli bù güclü əzələlərə doğru atırdı və qız özünü anlaşılmaz, tanış bir qüvvənin ixtiyarına verərək, Martindən aralanmaq avazına, ona doğru ayıldı. Onda Martin qızı qucaqlayıb bağırina basdı. Rufun yalnız hayatın zahiri təzahürünü kəsdirən ağılı hiddətlənir və qəzəbə galırdı, əksinə, qalbi, hayatın özü ilə təmasda bulunmuş qadın qalbi qalibiyyatla şadlıq edirdi. Belə anlarda Ruf, Martina olan mahəbbətinin bütün qüdrətinə anlaşımağa başlayırdı, çünki oğlanın güclü qolları onun belinə sarılındı, yenilməz, coşqın bir ehtiras onu ağıryinca sıxlıqda səadətdən qızın başı hərlənməyə başlayırdı. Belə anlarda qız hər şəyə — asas adatların pozulmasına, ideallara xayanata, hətta dinməz-söyləmər ata-anasına itaat etməsinə haqq qazandırırdı. Qızın ata-anası istəmirdi ki, o, bu adama arə getsin. Rufun Martina olan mahəbbət onlara na isə ayib bir şey kimi görünürdü. Qız Martindən uzaq olanda, yenidən soyuqqanlı və düşüncəli Rufa çevrildikdə, bu mahəbbət, bəzən qızın özüne də ayib galırdı. Lakin oğlan yanında olanda qız onu sevirdi; doğrudur, bu mahəbbət ara-sıra kədərlə dolu olurdu, lakin, hər halda, bu, amirana və yenilməz bir mahəbbətdi.

Martin:

– Bu qırıq boş şeydir, – dedi. – Doğrudur, bir balaca başım ağrıdı ve titradıram, lakin qara qızdırımıza nisbatan bu lap boş şeydir.

Ruf Martinin quçağında duyduğu xoş xumarlanma hissini daha da uzatmağa çalışaraq, dalğın-dalğın soruştu:

– Siz magar qaraqızdırımdan yatrımız?

Qız Martinin verdii cavablara, demek olar ki, qulaq asırmırdı, lakin birden bir cümlə onun diqqatını calb etdi. Martin xatirlatdı ki, Hayav adalarından birində cüzamlılarının gizli koloniyasında qaraqızdırma-dan yatrımsırdı.

Ruf:

– Baş siz ora neçə gedib çıxmışınız? – deyə soruşdu. Martinin özüne bu cür şahana biganalıyiına qız bir cinayet kimi baxırdı.

Martin cavab verib:

– Təsadüfən, – dedi. – Heç bir cüzamlı mənim ağlıma da gəlmirdi. Mən bir dəfə gəmidən qaçıdım, üzüb sahili çıxdım və özüme arxayın, təhlükəsiz bir sıgnacaq tapmaq üçün baş alıb adanın içeri-larına getdim. Üç gün quava meyvəsi, cir alma və banan, ümumiyyətə, cəngalliklərdə bitən bütün şeylərdən yeyib dolandım. Dör-düncü gün qabağıma bir cığır çıxdı. Bu cığır dağə aparıb çıxarırdı, cığırda təzə ayaq izləri vardi, cığır bir yerdə dağın biçaq tiyəsi kimi iti yalından keçirdi. Burada cığırını eni çoxu üç fut olardı, hər iki tarafında isə bir neçə yüz fut dərinliyi olan uçurumlar qaralırdı. Yaxşı silahlansıb bir adam burada yüzmənnəfərlik bir ordunun hücumunu qabağına alı bildi. Bura adanın içərilərinə gedən yegana bir yoldu. Mən üç saatdan sonra soyurusu vulkanın püşkürülmüş olduğu daş-kəskələ dolu kiçik bir vadivə galib çıxdım. Burada meyva ağac-ları bitmişdi və yeddi-səkkiz qamış koma vardi. Buranın sakinlərini görən kimi haraya galib çıxdığımı başa düşdüm. Bunun üçün bircaş şey kifayatdı.

Ruf Desdemona kimi, türkək-türkək, lakin sehrlənmiş tək:

– Baş siz na elədiniz? – deyə soruşdu.

– Axi mən neyləyə bilərdim? Başdan-ayağa kimi cüzamin yeyib dağıtdığı balaca, rəhməl bil qoca onların başçısı idi. Buranı tam səlahiyyəti bir kral kimi idarə edirdi. Bu vadini o kaft etmiş və burada koloniya salmışdı; tabii ki, bu, qeyri-qanuni bir işdi. Lakin onların tüfəngləri və patronları vardi; bir də onu deyim ki, kanakların hamisi dedikcə sərrast atır. Qaban və vəhşi pişikləri ovlamağa alışmışlar.

Deməli, qaćib aradan çıxməq fikrinə düşmək abəsdi. Martin İden qalib burada üç ay yaşamaga macbur oldu.

– Yaxşı, bas siz oradan neçə canınızı qurtardınız?

– Yanı çınlı, yanı havayalı bir qız oxmasayıdı, mən indi də orada idim. Bu yaziq qız çox gözəl, ham də savadlı idi. Anasının Qonolu-luda azı birmilyonluq mal-dövləti vardi. Axırda məni elə bu qız bala-dan qurtardı. Bilirsiz, onun anası koloniyanı saxlamağa pul verirdi; deməli, qız cəzalandırılacaqından qorxmurdı. Lakin qız mənə and içirdi ki, sıgnacağın yerini heç kasa açmayım. Mən də andima sadıq qaldım. Mən indi illə dəfadır ki, bundan söhbət salıram. O zaman yaziq qızda cüzəmin ancaq ilk nişanaları görünməyə başlamışdı; sağ elinin barmaqları qic olmuş və dirsəkden yuxarı kiçik bir ləkə görünürdü. Vassalam. Daha heç na. Yəqin, indi o ölməsdür.

– Baş siz qorxmurdunuz? Ham də na böyük səadətdir ki, siz bu dəhşətli xəstəliyə tutulmamısınız!

Martin etiraf etdi:

– Mən avallar yamanca özümü itirmişdim, qorxurdum. Lakin sonradan alışdım. Bir də ki mənim bu bədbəxt qızə çox yazığım gelirdi və buna görə də qorxub çəkinmək lazımkı gəldiyini yaddan çıxa-nırdım. O, qəlbən də, ruhan də çox qışəngdi, xəstilik ona həla lap təzəcə toxunmuşdu. Qız özü də bildi ki, daha heç bir zaman insan üzü görməməyə, ibtidai vəhşi ömrü sürməyə və yavaş-yavaş dirigözü curlyub tökülməye məhkum olunmuşdur. Cüzəm xəstəliyinin na qədar müdhib olduğunu siz təsəvvürünizə belə gatıra bilməsiniz.

– Yaziq qız! – deyə Ruf piçıldı. – Lakin buna baxmayaraq, onun səzində belə asanlıqla al çəkməsi qaribədir.

Martin Rufun sözünü başa düşməyərək:

– Niya qaribədir? – deyə soruşdu.

Ruf eynilə yavaş bir səslə sözüne davam edərək:

– Lap ona görə ki, yaqın, o, sizi sevmiş, – dedi. – Ha, düzünü deyin, sevirdim?

Cəmaşırxanada islamaklıdan və tərk-i-dünya hayat sürməkdən, son zamanlarda isə ac qalmadıdan və xəstəlikdən Martinin üzünün günəş altında yanmış qarası çoxdan getmişdi, o soluxub ağappaq olmuşdu. İndi bu solğunluq arxasından onun üzündə yavaş-yavaş bir qızırtı görünməyə başladı. O, ağızını açıb danışmaq istayırdı ki, Ruf onun sözünü kəsərək, güla-güla ucadan dedi:

— Lütfen susun, cavab vermeyin! Buna lüzum yokdur!

Lakin Martina elə gəldi ki, Rufun gülüşündə nasa bir kaskinlik var, gözlərində isə soyuq bir parıltı yanıb-söndü. Bu vaxt Martin bir dəfə Sakit okeanın şimal hissəsində düşdürüyü firtınanı xatırladı. Soyuq ay işığında şölə saçan, müdhiş, sahə qalxan dalğaların manzarası birlılıq gözələri öündə canlandı. Bundan sonra cüzamlılar koloniyasındaki qız gözünün qabağına gəldi və o düşündü: "Qız mahz ona görə mənim qacağımı imkan vermişdi ki, manı sevirdi".

Martin elə beləcə:

— O, nəcib bir qızdı, — dedi. — O, mənim həyatımı xılas etdi.

Sənki, bununla da, məsələ qurtardı, lakin Martin birdən böyük bir hicqırçı eştidi və gördü ki, Ruf arxasını ona çevirib pəncərəyə baxır. Ruf döñüb Martinin gözlerinin içəna yenidən baxanda isə daha qızın üzündə danış firtmasını xatırladan heç na görmədi.

Ruf yaziq-yaziq gileyənlərək:

— Mən elə sefəham ki, — dedi. — Lakin mən özümələ heç bacara bilmirəm. Martin, mən sizi elə sevirəm, elə sevirəm ki! Bəlkə, mən yavaş-yavaş alışdım, lakin indi istər-istəməz sizi keçmişin bütün kabusunlara qışqarıram. Sizin keçmişiniz isə ağzına kimi kabuslarla doludur! — Ruf Martinin etiraz etməsinə imkan verməyərək, tələsik sözünə davam etdi. — Bəli, bəli, başqa cür ola da bilməzdil! Yaxşı, artıq Artur məna işara vurur. Yaziq gözəlməkdən təng galib. Əlvida, mənim eziyim, — Ruf qapıya çatarkan: — Papırosu targitmaya kömək edən nə isə bir toz dərməni var, — dedi. — Sizə göndərəram. — Ruf dalınca qapını örtdü və sonra yenidən bir balaca aralayıb: — Sevirəm, sevirəm, — deyə piçıldı və yalnız bundan sonra çıxıb getdi.

Mariya Rufu hörmətlə faytona qədər örtüdü, yolda qızın kostymunun bütün incəliklərini görməyə çalışdı (Mariya ömründə heç bu cür biçimdə palter görmədiyindən kostyum ona son dərəcə qışəng görünürdü). Fayton döngəni burulub gözden itincəyə qədər bir dəstə usaq mayus-mayus onun dalınca baxdı, cünki onların ümidi boşça çıxmışdı. Bundan sonra məhəllədə bütün diqqət Mariyaya verildi. O, dərhal məhəllənin an hörmətli adamına çevrildi. Lakin elə onun öz yetimçələrindən hansısa adlı-sanlı qonaqların heç də Mariyanın yanına yox, onun kirayəsinin yanına gəldiklərini bildirib, bununla da, işləri korladı. Bundan sonra Mariya yena da bir heçə çevrildi,

əvəzində isə, Martin bütün qonşular tərəfindən öz şəxsiyyatına had-dindən artıq ehtiram göstərildiyini sezmeye başladı.

O, Mariyanın gözlərində hadsiz dərəcədə yüksəldi; dükançı da bu qışəng kəretəni görsəydi, heç şübhəsiz ki, Martina bir də üç dələr səksənbeşəntlik nisə ərzəq verardi.

## İYİRMİ YEDDİNCİ FƏSİL

Martinin baxt ulduzu doğdu. Elə Ruf gələn günün ertəsi üç triole<sup>1</sup> görə Nyu-Yorkda çıxan bir bulvar jurnalından üçdollarlıq çek aldı. Daha iki gündən sonra bir Çıraqo qəzeti onun "Definə axtarlanlar"ını qəbul etdi, asər çapdan çıxandan sonra on dollar göndərməyə vad verdi. Əsərinin ucuz qiymatlaşdırılsalar da, bu, farahlı hadisə idi, axı bu, Martinin ilk əsəri, onu latatımıza gatıran fikirləri kağız üzərində ifadə etmək yollarında ilk təşəbbüsü idi. Martinin bəxti gatılmışdı — bütün bu nailiyyatlara, üstəlik olaraq, "Gənclik və kamillik" adlı aylıq jurnal onun gənclər üçün macəra səpkisində yazdığı povesti qəbul etdi. Düzdür, povest iyirmi bir min sözden ibarət olduğuna baxmayaraq, ona cami on altı dollar (beləliklə, min sözə, təqribən, beş sent düşürdü) təklif etdilər, onu da asər çap olunanдан sonra vermayı şart kasıldı, lakin nəzərə almaq lazımdır ki, bu, adəbiyyat yollarında Martinin ikinci təşəbbüsü idi və povestdə nə qədər nöqsan olduğunuindi o özü çox gözəl görürdü.

Bununla belə, Martinin həttə lap ilk əsərlərində də miyanəlik əlamətləri yoxdu. Bu əsərlərdə, har şeydən əval, aşıb-dəşən bir qüvə — toplardan sarçalərə ataş açımağa hazır olan yeni yazımcı başlaşmış bir gəncin hüdud bilməyen bir qüvvəsi vardi. Martin ilk əsərlərini, ucuz da olsa, sata bildiyinə sevinirdi. O, bu əsərlərin asıl qiymətinə biliirdi və onu bilmək üçün Martina çox da uzun bir vaxt sərf etmək lazımdı. Martin bütün ümidi özünü son əsərlərinə bağlayırdı. O, jurnalarda çıxan hekaya və povestlərin müalliflərindən də böyük bir sima olmaq istəyirdi. Martin asıl sanətkarın alında olan үssüllərlə silahlanması çalışırı. Lakin o, öz qüvvəsini bihuda yera sərf etmək istəmirdi. Əksinə, o, öz qüvvəsini cilovlamağı öyrənərək,

<sup>1</sup> Triplet — sekkezmisralı şeir



daha büyük gücü toplamağa çalışırdı. Martinin realizme olan mehabbeti de soyurmamıştı. O, özünün bütün eserlerinde realizmi təxayüyün yaratdığı uydurma və gözəlliklərlə əlaqalandırmaya çalışırdı. O, insana, insanın arzulannı inam aşılamış coşkun bir realizm yaratmaq istəyirdi. O, hayatı, çılgın ruhun bütün axtarışları ilə birlikdə, olduğu kimi göstərmək arzusunda idi.

Martin kitabları oxuduqca öyrəndi ki, iki adəbi məktəb vardır. Bu məktəblərdən biri insanı nə isə bir ilahi kimi təsvir edir, onun başarı tabiatını qatlıyan nəzərə almır. O biri isə, əksinə, insana yırtıcı bir heyvan kimi baxır, insanın manevi irəliliyini və böyük imkanlarını görmək istəmirdi. Martin nə bu, nə da o biri məktəbin göstərişlərinə şərık deyildi. Onları həddindən artıq birtərəfli hesab edirdi. Onun fikrinə, həqiqət harada isə bunların ortasında idi və "ilahi" məktəb bu həqiqətdən qədər uzaq olsa da, heyvanın qabılığına arxalanan "yırtıcı heyvan" məktəbi ondan yaxın deyildi.

Bir zamanlar Rufun heyratına səbəb olmayan "Macara" hekayəsində Martin öz bədii həqiqət idealini həyata keçirməyə çalışmış, "Allah və yırtıcı heyvan" maqaləsində isə bu məsələ haqqında öz nəzəri baxışlarını şərh etmişdi.

Lakin Martinin an yaxşı hesab etdiyi "Macara" və digər hekayələr redaksiya-redaksiya gəzməkdə davam edirdi, o, özünün ilk yazılarına isə heç bir ahamiyət vermir və yalnız onlardan aldığı qonorara sevinirid. Martin "qorxulu" hekayalar haqqında çox da yüksək fikirdə deyildi; halbuki onlardan ikisi jurnalda təzaca qəbul etmişdi. Həmin hekayalar xalis uydurma asasında yazılmışdır, Martin bu uydurmaya zahirən real bir görkəm vermişdi ki, hekayələrin də gücü elə bunda idi. Martin manasız və ağlagalmayan bir şeyi həqiqətabanız şəkildə təsvir etməyi bir fırıldaq sayılırdı, vassalam. Bu cür eserlərin asıl böyük adəbiyyatı heç bir dəxli yoxdu. Onların bədii ifadə gücü böyük olub, lakin Martin hayat həqiqətinə uyğun gəlməyən bədii ifadə gücü haqqında yüksək fikirdə deyildi. Fırıldağın mahiyyəti isə saxta uydurmaya canlı hayat donu geydirməkdə idi, Martin də yənn dünün "qorxulu" hekaya yazardan bu ılısdıdan istifadə etmişdi. Həmin "qorxulu" hekayələri isə "Macara", "Sevinc", "Qazan" və "Hayat şərabı" eserləri sıviyyasına yüksəlməzdən əvvəl yazmışdı.

Martin "Ağ siçan"dan çək alanadak trioletlərdən qazandığı üç dollarla birtəhər dolana bilərdi. O, üçdollarlıq çeki har şəxə şübhə

ila yanaşan portuqalyalıdan xirdaladı, borcunun hesabına ona bir dollar verdi və qalan iki dolları isə çörəkçi ilə taravəçinin arasında bölüşdürdü. Martin hala o qədər da varlı deyildi ki, at yesin və buna görə də bir qarın ac, bir qanın tox dolanırdı; elə bu zaman "Ağ siçan" redaksiyasından çıxdan gözəldiyi çək birdən-bira galib çıxdı. Martin nə etmək lazımlı galdılığını bilmirdi. O, ömründə bir dəfa da olsun, xüsusən da pul masallarıyla əlaqədar olaraq, banka getməmişdi. Odur ki, nəyin bahasına olursa olsun, Oksfordın böyük banklarının- dan birinə getmək və özünü qırxdollarlıq çekini saymazına pancaralardan birinin qabağına atmaq kimi usaqcasına bir arzu indi onun qalbine hakim kasıldı. Lakin sonra ağlına galdi ki, bu çeki baqqaldan xirdalasın, beləliklə, öz hörmətinə saxlasın və lazım olduğda yena nisə mal ala bilsin. O, könülsüz olaraq, baqqalın yanına getdi və çeki xirdalayıb, onun borcunu verib qurtardı. Martin baqqalın yanından çıxarkən cibi pul ilə dolu idi. O, bundan sonra başqa borclanı verməyə getdi; çörəkçi ilə qəssabın borcunu ödədi, Mariya keçən ayın və bir ay da qabağın kirəsini verdi, velosipedini girovdan çıxardı, yazı makinasını İslətmək haqqını ödədi. Büttün borclarını ödədikdən sonra onun cibində cəmi üç dollar qaldı.

Lakin bu kiçik məbləğ də Martinə böyük sarvat kimi görünürdü. O, kostyumunu girovdan çıxarıb dərhal Rufgilə yollandı və yolda ara-sıra elini cibinə salıb ovçunda gümüş pulu cingildər, şəllənməkdən özünü saxlaya bilmirdi. Ac adam gözələrini yeməkdən çəka bilmədiyi kimi, çıxdan bari cibində bir senti belə olmayan Martin də sikkələri elindən buraxla bilmirdi. O na acgöz, nə də xəsis idi, lakin pul ondan ötrü müəyyən məbləğ dollar və sentdən isə dənədən daha böyük bir şey deməkdi. Onlar müvaffaqiyət deməkdə və sikkələrə basılmış qartallar Martinə qanadlı qələbə müjdəçiləri kimi görünürdü.

Martin özü də sezmdən avvalki əqidəsinə galib -çıxdı ki, dünya gözəldir. İndi dünya ona hətta daha gözəl görünürdü. Üzün haftalardan bəri bu dünya qaralı və qəmli bir dünya idi; lakin indi, bütün borclar ödənilib qurtardığı, cibində hala üç dollar olduğu, ürəyində isə müvaffaqiyətə inam möhkəmləndiyi bir zamanda günəş yenidən Martinə isti və parlaq göründü, hətta qafıldən başlanan leysan yağışı da ancaq onun sevincəsan tabəssümüne səbab oldu. Ac qaldığı günlərdə Martin bütün dünyaya sapalanmış minlərlə acı düşünürdü, lakin indi tox olduğu bir zamanda aclann fikri dəha onu

incitmirdi; o, indi, qəlbində məhbəbatın aşırı-daşlığı bir zamanda yer üzündə yaşayan sayısız-hesabsız aşqları düşünməyə başlamışdı. Onun beynində məhbəbat şeirlərinin misraları dumurlu şəkildə oyandı və yaradıcı ehtirasa uyumuş Martin özü da bilmədən tramvayın döşəcəyi veri ötürüb iki məhalla da artıq vol getdi.

Martin Morzlarının evine gələndə orada böyük bir məclis vardı. Rufun iki xalası qızı San-Rafaeldən onlara qonaq gəlməmişdi, missis Morz da bu qonaqları aylandırmak bahansəsilə öz planını - Rufun ətrafına gəncərlər toplamla planın hayatı keçirməyə qarar vermişdi. "Döyüşlər" Martinin məcburiyyət qarşısında buraya gələ bilmədiyə zaman başlanılmışdı və indi "hərbi əməliyyat" yaman qızışmışdı. Missis Morz hayatı işləri yoluна düşmüs və yoluна düşən adamların öz evina yığmağı qarşısına məqsəd qoymuşdu. Beləliklə, xalaqızılar Doroti və Florensdən başqa, iki universitet müallimi (biri latın o birisi isə ingilis filologiyası mütəxəssisi idi), Rufun məktəb yoldaşları Filippin adalarından təzaca qayıtmış cavan ordu zabitı, San-Fransiskoda kredit camiyyətinin başçısı Cozef Perkinsin şəxsi katibi olan Melville familyili bir oğlan, nəhayət, Stenford universitetində tarbiyyət görmüş, Nil klubunun və Birləşmiş klubun üzvü, seckİ kampaniyası zamanı Respublika Partiyasının daimi natiqi, bir bankın baş mühabibisi, qəşəng geyimli otuzbeş yaşlı bir kişi - xülasə, hər cahatdən böyük ümidi verən bir gənc - Çarlız Hepqud da qonaq otağında idi. Qadınlardan biri portret çəkan rassam, o biri peşəkar müsiqicisi. Üçüncüüsü isə San-Fransisko viranlarında xeyriyyə işləri aparmaqda səhərat qazanmış sosiologiya elmləri doktoru idi. Arma missis Morzun planında qadınlar çox da ciddi rol oynamırdılar. Onlar zəruri alava bəzəyə banzar bir şey idilər. Axi hayatı işləri yoluна düşmüş kişiləri na isə bir şəyə eva calb etmək lazımdı.

Ruf Martini otaqdakı adamlarla tanış etməzdən əvvəl piçılı ilə ona – Söhbət zamanı qızışib özünüzdən çıxmayıñ. – dedi.

Martin avvalcə sıxlırdı. Yeriyrkən mebelə və ya manasız bazalşeylərindən birinə toxunub yera salmaq kimi, çıxdan bəri qalbində yaşayış qorxu yenidən baş qaldırmışdı. Bundan alava, məclis onutmuşdu. O, avvallar heç bir zaman bu qadər görkəmli şəxsiyyətə lə birəndi. Üz-üzə galmamışdı. Baş mühasib Hepqud ona, xüsusilə qüvvətli təsir bağışladı, Martin da fursat düşsə, onunla daha yaxın dan tanış olmaq qərannə gəldi. Zahirən utancaq, çəkingən qörünən

Martinin qüdrətli "məni" yena də öz təsir gücünü saxlayırdı. Bu sababdan o, həmin kışlar və qadınlarla üz-üzə gəlib gücünü sınamağa, onların kitblardan və heyatdan özünüm hələ qavramına vaxt tapmadığını kimi yeni şəyər əzət etdiklərini öyrənməyə atıldı.

Ruf arabır Martina baxır, öz xalaqızılan ila oğlının nə qadər sərbəst səhbət etdiyindən yarınca heyratlı galır və buna sevinirdi. Martin na qadər ki oturmuşdu, doğrudan da, özünü sərbəst hiss edirdi, cünki bu vaxt şey-süyü salıb sindiracağından ehtiyat etməyə bildi. Ruf bildi ki, har iki xalası qızı ağıllı və gözəl müshahibidir. Odur ki, gecə yatağa giranda onların Martini necə tariflədini eşidib taaccüb edirdi. Martin isa öz dairalarında bütün axşam qonaqlıqlarında və bazar günləri şəhər kənarında gəzintilərlə həris hazırlayıcavab bir oğlan və məclisin canı olmağa alışdığınıdan birdən-birə belə kasdırıcı ki, burada da deyib-gülmək və sarrast sözər İslətmək olar. Müvaffaqiyyət isə, sanki, artıq onun arxasında durmuşdu və onun bu niyyətini təqdir edərək elini çıynına vururdu; bax, bunan görə da Martin azəciq da şəşirmədan özü güllər və başqalarını da güləməyə vadər edirdi.

Maelisin axırında Rufun şübhələri, hər halda, doğru çıxdı. Martin professor Kolduelle allarını ölçü-ölçü də söhbətə girişmişdi. Fürsatdan istifadə edən Ruf onun gözlərindəki xüsusi parlıtiya diqqətini yetirdi, habelə tədrিল səsinin ucalidığını, yanaqlarının qızarmağın başladığını gördü. Özünü əla almağı və qızığlığını böğməyi bacarılmayan Martin gənc professorun tam aksi idi.

Lakin Martin indi zahiri adəb qaydaları hayında deyildi. O, müsahibinin na qədər məlumatlı və atraflı təhsil almış bir adam olduğunu dərhəl kasıldırdı. Burası da aydınlaşdı ki, professor Kolduell Martinin ümumiyyətla, təsəvvür etdiyi har cür ingilis filologiyası müünlillərindən deyildi. Martin professoru öz ixtisasından danışmağa hökəman vadə etmək istayırdı, professor avvalcə bundan boyun qaçırırsa da, Martin axırdı istidiyinə nail oldu. Martin na üçün məsləhdə adamların ösanatlarından söhbət etməsinin dəb olmadığını başa düşmürdü.

Hala bu aksamki macisdan cox-cox avval Martin Rufa:

— Mən bunda heç bir mana görmürəm, — demişdi. — Axi nə üçün peşədan səhbat eləmək olmaz? Adamlar özlərinin an qüvvətini cahətinə bürüza vermək üçün bir yərə toplasmırlarsa, bəs onda nə üçün toplaşırlar? Adam İsa həmişa an çox maraqlandığı sahədə

— əsas etibarla, maşqul olduğu, bütün ömrünü həsr etdiyi, gecə gündüz düşündüyü, xayalına belə daldığı sahədə daha güclü olur. Təsəvvürüniza gətirin ki, mister Bettler kubər adəb qaydalarına uyğun olaraq, birdən Pol Verlena almanın dramına və ya d'Annunction romanlarına dair öz baxışlarını danışmağa başlayırdı. Onda danixmaqdan hamının ürəyi partlayardı. Məsalən, mən mister Bettlerə qulaq asmalı olsam, istərəm ki, o, hər şeydan əvvəl, öz hüquqsunaslığından danışın. Bu sahədə o, hərnidan yaxşıdır, insan ömrü isə gökdər, buna görə da mən həmişə adamlara xas olan en yaxşı cahətləri götürmək istəyirəm.

Ruf etiraz etmişdi:

— Lakin elə mövzular var ki, hamı üçün eyni daracəda maraqlıdır. Martin da, öz növbəsində, etirazını bildirmişdi.

— Yox, bu məsələdə siz yanılırsınız, — dedi. — Demək olar ki, hər bir adam və cəmiyyətin hər bir zümrəsi mövqə etibarla, özündən yüksəkda duranın təqlid edir. Baş cəmiyyətdə en yüksək mövqeleri tutanlar kimlərdir? Avaralar, varlı avaralar. Hər hansı bir işlə maşqul olan adamların yaxşı bildikləri şəyər haqqında onların, adətən, ümumi təsəvvürleri bələ olmur. Bu cür şeylər haqqında söhbətlərə qulaq asmaq onları lap danıldır, onlar da deyirlər ki, məslədə peşədən söhbət etmek adəbdən kanardır. Maclisdə nadən söhbət etmək lazımlıydı ki onlar müəyyən edirlər. Yeni operadan, yeni romanlardan, kart oyunlarından, bilyarddan, kokteyllərdən, avtomobillərdən, yaxtalardan, at yarışlarından, ovdan, forel tutmaqdan və bu kimi şeylərdən danışmaq olar. Fikir verin, yeni avaraların yaxşı bildikləri hər şeydan. Əslinə qalsa, bunun özü da avaraların peşə söhbətidir. Lap güləmlədə burasıdır ki, ağıllı adamlar və ya ağıllı sayılmış iddiasında olanlar bu məsələdə sahəflərin və tənbəllərin rayına tabe olurlar. Mənə gəlinca, mən mütləq adamin an yaxşı cahətlərini götürmək istəyirəm. Buna peşəkarlıq söhbəti, kobudluq, ya da hər nə istəyirsinizə deyin.

Lakin Ruf Martini anlamadı. Martinin hamiliqliq qəbul olunmuş qaydalarla hücumlarının qız onun inadlılığında və tarsılılığından görürdü.

Har halda, Martin öz ciddiyətiyle professor Kolduellı ruhlandırmış və onu tanış mövzularından söhbət salmağa vadar etmişdi. Ruf onlara yaxınlaşarken Martin professora:

— Lakin siz, yəqin ki, Kaliforniya universitetində bu cür küfr danışmağa cəsərat etmirsiniz! — dediyini eşitdi.

Professor Kolduell cıyinlərini çakdı.

— Vergini namusla, düt, verən vətəndaşlar var, bundan alava, bir da siyaset var. Bizi Sakramento<sup>1</sup> təyin edir və biz da Sakramento ilə hesablaşmağa, ştatın hökumətiyle, partiya matbuatiyla, daha doğrusu, hər iki partiyən matbuatiyla hesablaşmağa məcbur oluruq.

— Bu, aydınndır. Bilirəm, nələr çəkirsiniz! — deya Martin barkdan dilləndi. — Siz özünüz sudan sahile atılmış bir baliq kimi hiss etməlisiniz.

— Bizim universitet gölündə mənim kimiləri çox azdır. Bəzən mənə elə galır ki, doğrudan da, sahile, quruya atılmış bir baliqam. Bu zaman mən düşünürəm ki, Parisin hər hansı bir guşasında, satırgüden çızmə-qaraçılardır və ya həmişə Latin mahalləsində düşüb qalan azğın adamlar arasında özümü daha yaxşı və daha sərbəst hiss edirəm. Onda mən kiçik və ucuz restoranlarda nahar edardım, klaret içirdim və dünya, kainat haqqında yaman cesarəti fikirlər irəli sürərdim. Bəzən mənə elə galır ki, təbiət etibarla, radikalıam. Lakin, təssüs, əməlli-başlı anlaya bilmədiyim məsələlər o qədər çoxdur ki! Mən bir insan kimi, xüsusilə, həyatın əsası problemlərdən söhbət gedəndə, məsələnin bütün cahətlərini ahata etməkdə mənə mane olan məhdudiyyət görəndə lap qorxuya düşürəm.

Professora qulaq asarkən Martin istər-istəməz "Passat küləkləri nağməsi" ni xatırladı:

Açıram qorxmadan gecəbagündüz  
Bütün yelkanları.

Martin, az qala, bu sözləri ucadan demişdi. O, professora baxır və baxdıqca professora inadkar, soyuq və şiddetli şimal-şərq passat küləkləri arasında hansısa ümumi cahətlər görürdü. Professor da eynilə tamkinli və sədəqətli idi, lakin onda nə isə adəmi çəsdirən bir cahət vardı. Martin fikirləşdi ki, şimal-şərq passat küləkləri heç zaman var gücü ilə əsmədiyi, həmişə özünə ehtiyat qüvvə saxladığı, lakin heç vaxt bunu isə salmadığı kimi, professor da, ehtimal ki, düşündüyüñ heç bir zaman deyib axra çatdırır. Martin özünün obraklı görüs qabiliyyətini itirməmişdi. Onun beyni, sanki, böyük xatırələr və uydurmalar anbarı idi; qapısı da həmişə açıq olurdu.

<sup>1</sup> Sakramento – Kaliforniya ştatının paytaxtıdır.



Neca bir hadisə baş verirsa versin, Martinin taxayılı bu anbardan bir an içinde na isə münasib və ya aksina, zidd bir şey çıxarıvə onu parlaq obrazlarda canlandırdı. Bu, tamamilə qeyri-ixtiyari olaraq baş verdiyindən real hayatın hər bir hadisəsi daim fantaziyanın yaratdığı lövhələrlə yanaşı durdu. O zaman Rufun gözlərindəki qısqanlıq parıltısı ay işığında tüygəna başlayan fırıldanı xatırladığı kimi, indi da professor Kolduell onun gözleri öündə qırub edən günsəş şuları altında, al-qırızı rəngə çalan, ağ köpülü dalğaların şimal-şərqi passat küləklərinin qovub apardığı dəniz manzərəsini canlandırdı. Beləliklə, Martinin qarşısında hər bir müxtəlif xayallar canlanır və bu xayallar onun fikirlərinin axınınu nəinki pozur, aksina, bu fikirlərdən baş çıxarmaqda ona kömək edirdi. Bu xayallar bir zamanlar Martinin başına gələn bütün işlərin, Martinin bütün gör-dükləri və oxuduqlarının izləri idi. Odur ki, onlar həmişə: ayıqlıqda da, yuxuda da onun beyninə dolub qalmışdı.

Elə indi da ağıllı va savadlı bir adamın – professor Kolduellin rəvan nitqini dinlərkən Martin, qeyri-ixtiyari olaraq, öz keçmişini xatırlayırdı. O, özünün ilk gənclik günlərin, Stetson şlyapasını yan qoyub, ikiyənli gödəkca geyərək, iki addimlar ata-ata gəzən bir oğlan olduğunu, polisin qarışmayağı bir ölçüdə azınlıq və yaramazlıqlara yol verib, buna bir ideal kimi baxdığı günləri gözünün qabağına gətirdi. Martin bu xatırlarda nəyisə azalmağa və ya silməyə heç çəlşirmidi. Belə, o, hayatının müəyyən dövründə an adı dalaşqan bir oğlan, həmişə polisli albayaxa vuruşan və fahla məhəlləsinin şəraflı sakınlarını dəhşətə salan oğru-quldur dəstəsinin başçısı olmuşdu. Lakin indi onun idealları dəyişmişdir. O, atrafına, nəzakatlı və geyimli-kecimli kişillər, xanımlar baxır, zərif madaniyyət havası ilə nafas alırı, bu zaman isə gənciliyinin kabusu enlikənləri şlyapada və ikiyənli gödəkcədə yanlarını basa-basa, qonaq otağına daşənmiş xalının üstü ilə ona doğru gəlirdi. Axi o, küçələri dolaşan oğru-quldur dəstəsinin davakar başçısından indi yumşaq kresloda oturan və universitet professoru ilə sakit-sakit sōhbət edən Martin İdenə çevrilmişdi.

Əslinə qalsa, Martin özünün hayatı asıl mövqeyini hala indiyədək tapmamışdı. O, hər yerdə düşdüyü mühitə asanlıq və tezliklə alışır, həmişə hamının məhabbatını qazanır. Çünkü nə işdə, nə da oyunlarda kimsədən geri qalmır və hər yerdə öz haqqını qorumağı və özüne qarşı hörmət oymağı bacarırdı. Lakin o heç bir zaman və

heç yerdə kök atıb qalmırdı. Öz yoldaşlarını tamamilə qane edən Martin özü heç vaxt heç nəya qane olmurdu. Onu həmişə nəsa narahat edib yorundu. O, həmişə özünü haraya isə çağırıran bir səs eşitdiyindən axırdı kitabları, sanatı və məhabbatı tapmayaq axtarışlar iziyələ hayat yollarını dolaşırırdı. İndi isə Martin bu küber qonaq otağında oturmmuşdur. O, öz avvalki mühitinin Morzlar kimi adamlara könlü istəyindən sıxlımdan qonaq gala bilən yegana nümayandasıdır.

Bütün bu fikirlər Martinin söhbəti dıqqatla dinləməsinə asla mane olmadı. O, öz müsahibinin biliyinin nə qədər dolğun və geniş olduğunu duyur və Spenserin sayısında biliyin ümumi asasları haqqında məlumatı olsa da, öz təhsilin nöqsan və kasırlarını ara-sıra hiss edirdi. Kasırları doldurmaq üçünse ancaq vaxt lazımdı. O, ürəyində deyirdi: "Onda çəkışarık, görərək, kim kimin arxasını yera vurur!" Lakin Martin hələlik professorun ayağına düşməşdi, onun tamaraqla dediklərinə parastış və dıqqatla dinləyirdi. Bununla belə, Martin öz müsahibinin hökmərinin zəif cəhatini də yavaş-yavaş sezməyə başlıdı. Bu zəif cəhati müəyyən etmək çox asan olmasa da, hər dəfə söhbət dayışında hiss olunurdu. Nəhayət, Martin bu zəif cəhatin nədən ibarət olduğunu başa düşükdə onun qalbində söhbətin avvalından baş qaldırmış qeyri-bərabərlik hissini dərhal yox olub getdi.

Ruf ikinci dəfə onlara yanaşında Martin təzəcə danışmağa başlayırdı. Martin professora:

– İndi siza deym, nəda yanılırsınız, daha doğrusu, sizin hökmərinizin zəif cəhati nadədir, – dedi. – Siz biologiyaya etina etmirsiniz, onu nəzərə almırınsınız. Sizin dünyabaxığınız biologiyadan bixabardır, albəttə, mən cansız maddəni canlandırmak üçün aparılan laboratoriya tacribələrindən tutmuş an geniş sosioloji və estetik ümumiləşdirmələrə qədər hayatı dərk etmək vasitəsi olan asıl elmi biologiyani nəzərdə tuturam.

Ruf heyratdan tamamilə özünü itirmişdi. O, iki il professor Kolduellen mühazirələrini dinləmişdi və professora elm daryası kimi baxırdı.

Professor tərəddüdüla:

– Man sizi yaxşı başa düşmürəm, – dedi.

Martinin sözü bu oldu:

– Çalışaram, izah edim. Yadına gəlir, Misir tarixində oxumuşam ki, avvalcə məmələkatın xarakterini öyrənmədən Misir sənətini anlamış olmaz.

Professor razılaşdı:

– Tamamilə düzdür, – dedi.

Martin söyünlə davam edərək:

– Buna görə də mənə elə galır ki, – dedi, – qabaqça həyatın nadan və necə yarandığını bilmədən, öz növbəsində, məmləketin xarakterini öyrənmək olmaz. Qanunları, təsisatı, əlaqə prinsiplərini və dini yaradan adamları bilmədən, bu adamların hətta təbiatına bələd olmadan biz onları necə anlaya bilərik? Magar Misir məbadələri və yarımhəyekalları kimi adəbiyyatı da insan yaratmamışdır? Magar kainatda ümumdünya takamül qanununa təbe olmayan bir şey mövcuddurdu? Mən bilirəm ki, ayn-ayn sənətlərin takamül tarixi işlənmişdir, lakin mənə elə galır ki, sifx mexaniki suratda işlənmişdir. Bu halda insani nəzərə almamışlar, o, bir yanda qalib. Çalğı alətlərinin – arfanın, skripkanın takamülü, müsiqinin, rəqsin, mahnının takamülü çox gözəl işlənmişdir. Lakin ilk çalğı alətinə qayırmazdan və ya ilk mahnimini oxumazdan avval insanın özünün takamülü haqqında, onun daxilində inkişaf edən orqanlar haqqında nə demək olar? Siz isə elə bax, bunu yaddan çıxarırsınız, mən isə məhz bunu biologiya adlandıram. Bu, sözün an geniş mənasında, biologiyadır. Mən bilirəm ki, çox dağınqıq, rabitəsiz danışram, lakin istəyirəm, siz mənim fikrimi başa düşərsiniz. Bu fikir manim başıma siz danışında gəldiyindən mən indi bu saat onu dürüst ifadə etməkdə çətinlik çəkirem. Siz problemin bütün cəhətlərini – bütün amilləri qavramaqda insana mane olan məhdudluğunu xatırlatdırın. Elə siz özünüz də, hər halda, bu, mənə bəllə galır, məhz bioloji amili, son naticadə hər cür sənətin tamalını təşkil edən bir şeyi, bütün insan əməllərinin başlıca əsasını nəzərdən qaçırsınız.

Martinin bu mülahizələrinin bir anında alt-üst edilmişdiyi Rufu heyrət saldı. Professor Kolduell, yaqın, müsahibinin cavabılığını nəzərə alaraq, onun dediklərini diqqətlə dinlədi, qısa bir sükütdən sonra professor saatının qızıl zəncirini oynada-oynada danışmağa başladı:

– Bilirsiniz, məni bunun üstündə avvəller də böyük bir adam, takamülcü alim Jozef Lekont məzəmmət etmişdir. Lakin o vafat etdi. Mən da elə bildim ki, daha heç kəs məni ifşa etmeyecekdir, lakin, görünür, yanılmışam, indi sizin şəxsinizdə yeni bir ittihəmçi görüram. Ehtimal ki, sizin ittihəmlərinizdə müəyyən dərəcədə və hətta daha böyük bir həqiqət vardır. Mən bunu etiraf etməyə bilməram.

Man həddindən ziyanə klassikaya qapılmışam və tabiat elmlərinin inkişafını lazımlıca izləməmişəm; bəlkə də, bu, sadəcə olaraq, qüvvənin və iş bacarığının çatışmaması ilə izah olunur. Siz manım heç bir zaman, heç bir fizika və ya kimya laboratoriyasında olmadığımı eşidəndə, yaqın ki, çox təaccüb edəcəksiniz. Lakin bu bir həqiqətdir. Mister İden, nə qədar haqlı olduğunuzu bilməsəm də, deyirəm ki, eyni səz sizin kimi Lekont da haqlı idi.

Ruf na isə bir bəhəna təpib Martinin kanara çəkdi və piçlı ilə dedi:

– Siz professor Kolduell'dan yapışıb ondan el çəkmirsiniz. Bəlkə, bir başqaçı da onunla danışmaq, söhbət elamək istəyir.

Martin part-part:

– Bağışlayın, – dedi. – Mən söhbəti qızışdırıb, onu öz ürəyini açmağa vadar etdim. Söhbət də o qədər maraqlı idi ki, mən başqaşları unuturdum. Sözün açığı, mən hələ indiyədək bu cür ağıllı və savadlı bir hərəsəhbət rast gəlməmişəm. Bir də, öz aramızdır, bilirsiniz, nə var? Mən avvəller elə biliirdim ki, universitet qurtaran və ya ehəmiyyəti ictimai mövqə tutan adamlann hamisi bu cür ağıllı və savadlıdır...

Ruf etiraz edərək:

– Professor qeyri-adi adamdır, – dedi.

– Görünür. Bas indi siz kiminla danışmağımı istayırsınız? Bilirsiniz, nə var, məni bu Hepquda görüşdürünlər.

Martin baş mühasibə on beş dəqiqə söhbət etdi, Ruf isə öz sevgilisini baxıb çox sevinirdi. Oğlanın gözleri, bir dəfə də olsun, parlamağı, yanaqları, bir dəfə də olsun, qızarmadı, buna görə də Ruf Martinin necə arxayın-arxayın söhbət etdiyinə heyran olmuşdu. Lakin bunun əvəzində, bank xadimləri silki Martinin gözündə tamam nüfuzdan düşdü və məclisin axırında o, belə bir aqıdaya gəldi ki, bank xadimləyi dələdəz eyni sey deməkdir, eyni mənəni verir. Ordu zabitinin öz taleyindən tamamilə razi, çox mehriban, sağlam və təmkinli bir adam olduğu aydınlaşdı. Martin onun da tam iki il universitetdə oxuduğunu öyrənib yamanca heyrət gəldi və onun aldığı bütün biliklərin necə olduğunu heç bir vəchla başa düşə bilmədi. Lakin, hər halda, Çarlız Hepquda nisbətən bu zabit Martinin dəha çox xoşuna gəldi. Sonra Martin Rufa:

– Məni onun bayağı danışçıları qazablaşdırırmır, yox, – dedi. – Bu bayağı sözlərin necə təmtəraqlı, mütəkəbbir bir tarzdə deyildiyi

ciniyi başına vurur. Bir də gör buna nə qədər vaxt sərf olunur! Bu işbaz Fəhla Partiyası ilə Demokrat Partiyasının birləşdirilən manə izah edinca man reformasiyanın bütün tarixini danış bilardım. Peşəkar poker oyunçusu öz qumar kağızlarını necə işlədirsa, o da sözləri elə işlədir. Zaman gələr, man bunu sizə hayat nümunəsi əsasında göstərərəm.

Ruf cavabında:

– Cox təssüf edirəm ki, o, sizin xoşunuza gəlməmişdir, – dedi.

– O, mister Betlerin sevimlisidir. Mister Betler deyir ki, o ən şərflü və etibarlı bir adamdır. O, Hepqudu hər cür bank müəssisəsi üçün etibarlı bir dayaq ola biləcək qaya, sal daş adlandırır.

– Hətta ondan eşitdim az-maz sözərəsəsində hökm versək belə, buna heç şübhə etmirəm. Lakin man indi banklara hər cür hörmətdən uzğam. Əzizim, rəyimi bu cür açıq, düzüne bildirdiyimə görə sizin açığınız tutmur ki?

– Əsla! Bu, çox maraqlıdır.

Martin onun sözünü təsdiq edərək:

– Ha, – dedi. – Axi man mədəniyyətdən ilk təssürat alan vəhşiyəm. Heç şübhəsiz ki, manım bu təssüratım mədəni adama çox maraqlı görünənlədir.

Ruf:

– Baş manım xalaqızların haqqında siz nə deya bilərsiniz? – deya soruşdu.

– Onlar manə qalan qadınlarından daha xoş geldilər. Onlar deyib-gülümeyi yamanca sevirlər və heç də iddialı deyillər, özlərini sada apanırlar.

– Deməli, başqa qadınlar da sizin xoşunuza gəlmədi, eləmi?

Martin başını buladı.

– İctimai xadim olan o qadın, ictimai problemlərdən çərən-pərən danişan əsl tutuquşudur. And içə bilərəm ki, agar onun beynini çıxarsalar, içərisində bir müstəqil fikir belə tapılmaz. Portret çəkən rəssam qadın isə adamı darixndır. Bax, o Hepquda yaxşıca bab galar. Man həla o müsiciyi qadını demirəm. Bilmirəm, bəlkə, onun gözəl ifaçılıq maharati, sürtü və ince barmaqları var, ancaq onun müsiciyinə əsلا başı çıxmır.

Ruf etiraz etmeye çalışaraq:

– Axi o ki çox gözəl çalır, – dedi.

– Elədir, o, zahirən çox sənətkarlıqla çalır, lakin musiqinin haq-qi məhiyyətini asla başa düşmür. Man ondan musiqidə nə kimə daxili bir manə gördüğünü (bilirsınız, man bu məsələ hamisə maraqlanırdı) soruşdum, lakin o heç bir cavab vera bilmədi. Yalnız bunu dedi ki, musiqiya pərəstiş edir, musiqi sənətlərin ən böyüküdür, musiqi onun üçün öz hayatından qiymətlidir.

Ruf mazammatla:

– Siz hamını peşədən danışmağa vadar etmisiniz, – dedi.

– Boynuma alıram. Lakin onlar bu sahədə ağıllı, aydın bir şey deya bilmədlər, har hansı ümumi mövzularda danışmağa başla-sayırlar, tasavvür edin, man necə azab çakardım. Man isə elə bili-rəm ki, burada, mədəniyyətin verdiyi imtiyazlardan adamlann istifa-də etdikləri bir yerda... – Martin biranlıq susdu: stetson və ikiyənlə gödəkçə geymiş oğlanın yanını basa-basa otağa girdiyini yenidən gördü. – Bəli, man isə evvəller elə bilirdim ki, sizin dairələrdə hamı ağıl və bilik dəryasıdır. Lakin onlarla bu qisa görüşdən man artıq belə bir nəticə çıxara bilərəm: hamim adamların əksəriyyəti lap nadandır, qalan doxsan faizi isə dözülməz dərəcədə cansızıcı. Professor Kol-duella gəldikdə isə tamamilə başqadır. O, əsl adamdır.

Rufun eyni açıldı. O:

– Ondan manə danişin, – dedi. – Əlbəttə, onun gözəl sıfatlarının yox, man, onsun da, bunları çox yaxşı bilirəm, onun nəyinin sizin xoşunuza gəlmədiyini deyin. Bunu bilmək manım üçün çox maraqlıdır.

Martin zarafatıyanə etiraz edərək:

– Bəlkə, birdən yanılıb sahv dedim, onda nə olsun? – dedi.

– Əvvəlcə siz danişin. Yoxsa siz onun şəxsində yalnız yaxşı cahətləri görürsünüz?

– Man iki kurs onun mühəzirələrinə qulaq asmışam və onu iki ildən artıqdır ki, tanıyrəm, elə buna görə də sizin təssüratınız manım üçün daha maraqlıdır.

– Xüsusən manfi təssüratım, eləmi? Nə deyirəm ki, onda qulaq asın! Manım fikrimcə, o, sizin pərəstiş və hörmətinə tamamilə layiqdir. Bu, manım indiyəcan rast gəldiyim an ağıllı və bilikli bir adamdır, lakin onun vicdani rahat deyil. Yox, fikrinizə pis şey galmasın! – deya Martin səsləndi. – Man demək istəyirəm ki, o, manə şəyərin an dərin məhiyyətinə göz gəzdirmiş və bark qorxuduğundan öz-özünü heç nə görmediyinə inandırımağa çalışan bir adam təsiri bağışlayır. Bəlkə,



men öz fikrimi aydın ifade etmediğim? Çalışaram, başka cür anladım. Meşenin qalın bir yerinde gözlemlenmiş mabədə gedən cığır təpmış və bu cığırda yoluna davam etməmiş bir adam təsəvvürünə gətirin. Bəlkə, o, məbədin özünü də ötəri görmüş, lakin sonradan öz-özünü inandırmışdır ki, bu ancaq bir xayalçıdır. Ya da başqa cür deyək. Birisi gözəl bir iş görə bilardı, lakin görməyi lazımlı bilməmiş və indi həmisi təassüf edir ki, nə üçün edə biləcəyini etməmişdir. O, ürəyinin dərinliyində öz əməllərinə görə ala biləcəyi mükafata güllür, lakin harada isə, lap ürəyinin dərin guşasında hamim mükafatun və həqiqatı olmuş amaldan doğan böyük sevincin həsratını çəkir.

Ruf:

— Mən onu belə başa düşmüram, — dedi. — Bir də, açığı, mən sizin nə demək istədiyinizi çox da yaxşı başa düşmüram.

Martin, sənki, özünü doğrultmağa çalışaraq:

— Mənim özümdə bunların hamısı aydın deyil, — dedi. — Odur ki, mən bunu mantiq yolla asaslındır bilməram. Bu yalnız bir hissdir. Bu səbəbdən çox ola bilər ki, manı aldadır. Yəqin ki, professor Kolduelli siz məndən yaxşı tanıyırsınız.

Morzlulgildəki bu axşam meclisi Martinin qəlbində qəribə və ziddiyatlı duyğular oydı. Onun öz niyyətlərinə umidi bir qədər qırıldı, səviyyələrinə yüksəlmək istədiyi adamları görüb peşman və mayus oldu. Digar tərəfdən, müvaffaqiyat onu qanadlandırdı. Yüksəlmək onun düşündüründən daha asan olmuşdur. Martin zirvələrə çıxarkən qarşılaşdıq yoxluşlann çətinliklərinə nənək yalnız aradan qaldırdı (o, saxta bir təvəzükkarlığı uyub bu çətinlikləri özündən gizlətməyə cəhd etmirdi), həm də, tabii ki, professor Kolduell istisna edilməklə, tay olmaq istədiyi adamlardan daha yüksək qalxdı. O, hayata da, kitablarla da bu adamlardan daha yaxşı bələd olduğundan onların öz təhsillərini hansı künç-bucaqlara və zirzəmlərə soxub gizlətdiklərinə yalnız təəccüb edə bilardı. Onun hələlik ağlına galmirdi ki, müstəsnə bir zaka sahibidir. O, bunu da bilmirdi ki, həqiqi və dərin düşüncəli mütəfakkirləri qatıyyən Morzların qonaq otaqlarında astarmaq lazımdır. Bilmirdi ki, bu mütəfakkirlər yerdən çox-çox yüksəklərdə, adı hayatın mənasız çarpışmalarından və bayagılıqlardan uzaqlarda, ləcivərd göylərdə qanad çalan qartallara bənzəyirlər.

## İYİRMİ SƏKKİZİNÇİ FƏSİL

Bəxt Martin İdenin ünvanını itirdiyindən onun elçiləri cavan oğlanın qapısını daha döymürdülər. Martin iyirmi beş gün dalbadal, bazar və bayram günləri belə dincəlmədən "Günaşın ləkəsi" adlı, təqribən, otuz min sözdən ibarət olan böyük bir məqalə üzərində çalışıdı. Bu, Meterlink məktəbinin məstisizm üzərində atraflı düşünülmüş bir hücum, pozitiv biliklər qalasından möcüzələr xayalına düşmüş xayalparəstlərə qarşı çevrilmiş bir hamla idi. Doğrudur, məqalənin özündə də möcüza ünsürləri vardi, lakin onlар faktların ziddində deyildi. Bir az keçəndən sonra Martin "Möcüza kahinləri" və "Bizim "manımızın" məyan" adlı iki kiçik məqaləsini də bu böyük məqalaya alavaş etdi. Beləliklə, onların har üçü Martinin hesabına redaksiyalan gəzməyə yola düşdü. Martin "Günaşın ləkəsi"na sarf etdiyi iyirmi beş gündə öz "qazanc gətirən" əsərlərindən satıb altı dollar yanım qazana bilmədi. O, kiçik bir yazısına görə alli sent, həftalık məzəhəkə jurnalına göndərdiyi başqa bir yazısına isə düz bir dollar aldı. Bundan əlavə, daha iki yumoristik şeiri — biri iki, o birisi üç dollara satılmışdı. Axırdı nisya almaq imkanı (baqqalın nisya mal buraxmayıcək beş dollaradək artırğına baxmayaraq) tükəndikdən sonra Martin yena də öz velosipedini və paltonunu aparıb girov qoymağə macbur oldu. Yazı makinasını işlətmək pulunu yena də tələb etdi. Martina xatırlatıldır ki, qoyulan şərtə asasan, pulu bir ay qabaqcılardan vermalıdır.

Bir neçə xırda-para yazısını satmaqdan ruhlanmış Martin yenidən "peşəkarlığa" girişməyi qat etdi. Bəlkə, bundan galan pula birtəhər dolanmaq mümkün oldu. Onun masasının altında adəbiyyat agentlikləri tərəfindən rədd edilmiş iyirmiye qadar kiçik hekaya yığılıb qalmışdı. Qazetlər üçün necə hekaya yazmağı və beləliklə də, ideal bir düstür işləyib hazırlamağı özü üçün aydınlaşdırmaq məqsədiyle Martin hamim asarlarını bir də oxudu. O aydınlaşdırıldı ki, qazet hekayəsində facial ünsür olmalıdır, hekayanın sonu heç bir vəchlə pis qurtarmamalıdır. Hekaya na öz ıslubunun gözəlliyi, na fikrinin orijinallığı, na də hissəyyatın incəliyi ilə farqlanmamalıdır. Lakin qazet hekayalarında hissəyyat, bol və ham də an ülü, an nacib



hissiyat hökmən olmalıdır. Bir zamanlar onu balkondan "kasib olsa da, şərflidir" kimi saxta vətənpərvər melodramlara və pyeslərə el çalmağa məcbur edən hissiyyatdan al çıkmak olmaz. Martin bütün burları özü üçün aydınlaşdırıldıqdan sonra işləyib hazırladığı düstur asasında hekayalar yazmağa başladı. Bu düstur üçhadlı idi: 1) bir-birini sevan iki ganc ayrılmalıdır; 2) har hansı bir hadisə üzündən onları yenidən qovuşurlar; 3) toy zənglərinin sası. Üçüncü hədd sabit kəmiyyətdi, lakin birinci və ikinci hadlər sonsuz daracada dayışla bildirdi. Aşıqları, taleyin yazdığını bir çəkişmə, işlərin bu və ya başqa cür gətirməsi, qısqanc rəqiblər, qəddar valideynlər, hiyləgər qeyyimlər və s. bir-birindən ayıra bildirdi; onları aşiqin və maşuqanın hər hansı mərdana bir hərəkəti, qeyyumin, ata-ananın və ya rəqiblərin macburliyyət qarşısında və ya könüllü razılığı, hər hansı bir sırtın gözlanılmadan açılması, aşiqin dedakarlığı və başqa saysız-hesabsız amillər qovuşdura bildirdi. Qızı illi addım atmağa vadar etmək böyük təsir bağışlayırdı. Bu mövzunu işləyərkən Martin dəha bir çox güclü adəbi vasita və kələyə əl atdı. O yalnız bir məsaləni istədiyi kimi həll edə bilməzdə; hər hekayənin sonunda, göylər parçalanıb yera tökülsə də və ya yer ayrılsa da hökmən toy zəngləri calınmalı idi. Hekayənin həcmi də tamamilə dürüst müəyyən edilmişdi: an çıxu, min beş yüz söz, an azi, min iki yüz söz.

Bu cür hekayələr yazmaq sənətini axıradək manımsəməzdən əvvəl Martin beşaltı sxem hazırladı, yazı prosesində hər şeyi həmişə onlara ölçüb-biçirdi. Bu, yuxarıdan, aşağıdan, sağdan sola, soldan sağa oxuna bilən riyazi cədvəller kimi bir seydi; burların köməyi ilə heç bir aqli gərginliyə yol vermədən həmişə eyni dərəcədə doğru və dəqiq, iştirakçılar natiqlərə gəlmək olardı. Bu sxemlər əsasında Martin yarım saatın içində on dənə süjet qururdu, onları bir ənənə qoyurdu və sonra boş vaxtında işləyib hazırlayırdı. Martin, adətan, bunu, bütün günü ciddi işlədikdən sonra, yatmadan əvvəl edirdi. Sonralar o, Rufa etiraf edib deyirdi ki, bu cür hekayələri gecə yuxuda belə yaza bildirdi. Əsas iş sxem düzəltməkdən ibarətdi, qalan şeylər lap mexaniki suradət yerinə yetirilirdi.

Martin iden öz düsturunun təsir gücünə şübhə etmirdi və özünün ilk iki hekayəsini göndərkən əmindili ki, onlar pula gedəcəkdir. Doğrudan da, təqribən, on gündən sonra Martin hərəsi dörd dollar-ıq iki çek aldı.

Bu arada Martin jurnalı haqqında yeni, kədərləndirici şəyərənəndi. "Transkontinental aylıq" jurnalı onun "Zəng səsi" asərini çap etdiyi də, çək göndərmədi. Martinin pula böyük ehtiyacı olduğundan redaksiya məktub yazdı. Çək avazına, qeyri-müəyyən bir cavab alıb, daha bir şey yollamağı xahiş edirdilər. Martin iki gün ac qaldıqdan sonra yenidən velosipedini girov qoymağa məcbur oldu. O, həftəda iki dəfə "aylıq" beş dollar alacağının müntazam suradət xatırladı, lakin, görünür ki, ona birinci cavabı tamamla təsdiçlən yazmışdır. Martin haradan biləndi ki, "Aylıq" artıq bir neçə ildən beridir, güc-bala ilə başını gırələyir, onun na abunaçısı, na alıcısi var və özü də ancaq elanlar hesabına dolanır. Bu elanları İsa ona, hər şeydən əvvəl, sifir xeyriyyə məqsədiyle verirlər. Martin onu da bilmirdi ki, "Aylıq" naşır və redaktör üçün yeganə galir manbəyidir və onlar mülliklərlə müntazam suradət pul verməmək sayasında bu galir fənd işlədib çıxarırlar. Məgər Martin bila bildirdimi ki, onun beş dollarnı naşır Alameddəki evinə rəng çəkmiş, həm də özü çəkmişdir, cümlə Rangşazlar İttifaqının müəyyən etdiyi zəhmət haqqı onun üçün çox yüksək idi, muzdla tutduğu ilk ştreykbrexer İsa kiminsə qəsdən itələdiyi nərdivandan yuxılıb ayağı sınmış və onu xəstəxanaya aparmışlar.

Martin, Çığaqoda çıxan bir qazetin qəbul etdiyi "Dəfəna axtaranlar" öncəkina görə vəd olunmuş on dolları da almadi. Öçerk çap olunmuşdu. O, şəhər qiraatxanasında qazetin komplektini nəzardən keçirib yaşınlık hasil etdi, lakin naşirdən heç bir cavab ala bilmədi. Onun yazdığı məktublara fikir vermirdilər. Həmin məktubların göndərildiyi yərə çatdırılmasına əmin olmaq istəyən Martin onları sıfırlaşa yollayırdı. Martin qat etdi ki, bu, soyğunçuluqdur, günün güntərəcəgi soyuqqanlıqla edilən bir soyğunçuluqdur, mən ac qalıram, mənim malımı, bir parça çörək qazanmaq üçün yeganə imkənim isə oğurlayırlar.

"Gənclik və kamillik" həftəlik jurnalı Martinin povestinin iyirmi bir min sözdən ibarət olan üçdə iki hissəsinin çap etdikdən sonra birdən-birə bağlandı. Beləliklə, on altı dollar almağa bağlı olan hər cür ümidi boşça çıxdı.

Bütün burlar bas deyilmiş kimi, Martin özünün an yaxşı hekayəsi hesab etdiyi "Qazan" da abəs yera batdı. Bütün ümidiları boşça çıxmış Martin coxlu jurnalı bir-bir gözdən keçirəndən sonra hekayəsini San-Fransiskoya, "Dalğa" jurnalına göndərdi. O, bu jurnalın



üzərində yalnız ona görə dayandı ki, daha tez cavab almaq olardı; redaksiya yaxında, körfazın o biri sahilində idi. Martin, təqribən, iki həftədən sonra hekayəsinin jurnalın en görkəmli yerində çap olunduğu görəndə sevindi, hekayəyə rəsmlər de verilmişdi. Qəlbli sevincən çirpinan Martin evə qayıdaraq özünün bu an yaxşı hekayəsinə görə neçə veracəklərini hesablamaya çalışdı. Hekayənin tez qəbul olunub naşr edilməsi onu sevindirdi. Doğrudur, naşir alyazmasının qəbul olunması haqqında ona heç bir məlumat verməmişdi, lakin elə buna görə da gözənlənməz hadiyyə daha xoşdu. Martin bir, sonra ikinci həftə və daha bir neçə gün gözlədikdən sonra saxta utancağılına üstün gəlib, "Dələğ"nın redaktoruna yazdı ki, ehtimal, işlər müdirinin diqqətsizliyi üzündən manim kiçik hesabım unudulmuşdur.

Martin fikirlərindi: "Hətta mənə cəmi beş dollar da versələr, bu pula paxla və noxud ala bilərəm və yanım düzün də eynilə bu cür hekaya yazardam".

Nəhayət, cavab gəldi. Bu cavabın həyətliyi Martini heyrətə saldı: "Gözal hekayənizə görə siza çox-çox minnətdanq. Biz hamımız redaksiyada sizin hekayənizi ləzzətlə oxuduq və gördüyüünüz kimi, onu an görkəmli yerdə çap etmişik. Ümidi varıq ki, rəsmlər də sizin xoşunuza gəlməmişdir.

Məktubunuzdan göründüyü kimi, siz müəllifonoranı almaq ümidi dəsiniz. Təassüf ki, bizdə sifarışımızla yazılmamış əsərlərə pul vermək dəb deyildir, sizin hekayənizi isə biz sifarış etməmişik. Hekayənizi çap etməyə götürürək, tabii, biz elə bildirdik ki, bu, siza məlumdur. Biza yalnız təassüf etmək qalır ki, belə bir xoşagalmaz anlaşılmazıq baş vermişdir. Sizə bir daha təşəkkürümüzü bildiririk və sizdən dəha bir yazı almaq ümidi dəyil. Hörmətimizi qəbul edin və saira".

Məktubun postskriptumunda deyildi ki, bir qayda olaraq, "Dələğ" heç kəsə müftə göndərilməsə də, buna baxmayaraq, redaksiya galan il üçün Martin İdeni öz abunəçiləri sırasına salmağı özüne şəraf bilir.

Bu kadər təcrübədən sonra Martin hər bir alyazmasının birinci sahifəsinin başında həmisi: "Pulunun sizin qiymət üzrə verilməsinə razıyam" sözlərini yazidı.

O, öz-özüne təsəlli verərək: "Eyib etməz, - deyirdi, - bir zaman galəcək ki, onlar pulu mənə özümün müəyyən etdiyim qiymət üzrə verəcəklər!"

Bu vaxt Martinin bütün varlığını öz sənətkarlığını yorulmadan artdırmıştı. O da "Şən küçə"ni, "Hayat şərabı"ni, "Sevinci", "Danız nağmalanı"ni və başqa ilk əsərlərinə ardi-arası kəsilmedən düzəldirdi, dəyişdirib yenidən işləyirdi. Ondoqquzaatlıq iş günü əvvəlk kimi, yenə də ona çatmadı. O, cidd-cəhdə yazır, oxuyur, öz çıxanlıq adıtdından el çəkərək, papirosu targitmiş bir adamın işğəncələrini zahmetlə azaltmağa çalışır. O, Rufun göndərdiyi dərmanı yazı masasının uzaq bir künküna soxmuşdu. Ac QLDİ vaxt tütünsüz keçinmək, xüsusiylə, çatındı. O, papiroş çəkmək arzusunu na qədar böğməd istəyirdi, bu arzu başından çıxmır. Martin bunu özünün en böyük hünəri sayırdı, Ruf isə bu fikrə gelirdi ki, Martin düzgün hərəkat eləyir, vəssalam. Ruf Martinə vət etdiyi dərmani öz cibxərliyindən alı və bir neçə gündən sonra bunu tamamilə unutdu.

Martin özünün yazdığı basmaqlıb hekayələrinə nifrat edir, onlara güldürdü, lakin elə həmisi pula gedən də bu hekayələr olurdı. Həmin hekayələrin sayısında Martin bütün borclarını verdi wə hətta yeni velosiped şinfları da aldı. Bu hekayələr onu yedirdir, içirdirdi, odur ki, onun hələ ciddi iş üçün vaxtı da qalırdı. Bundan eləvə, "Ağ siyan"dan aldığı dollar haqqında xatirə Martina daim qol-qanad verirdi. Kim bilir, bəlkə, başqa birincidərəcəli jurnalıllar da naməlum müəlliflərə bu qədər, ola bilsin ki, bundan da çox pul verir. Lakin qarşıda duran vəzifə bu birincidərəcəli jurnalıllara yol tapmaqdən ibarətdi. Həmin jurnalılar Martinin an yaxşı hekaya və şeirlərini ardıcıl suratda rədd edirdi, halbuki onların sahifələrində nömrədən-nömrəyə onlara duzusuz və bayağı yazı naşr olunurdu.

Martin bəzən düşünürdü: "Bu takabbürlü naşirlərdən biri ixtifat göstərir, heç olmasa, mən qol-qanad verən birə satır yazayı! Bəlkə, mənim yaradıcılığım həddindən ziyadə qeyri-adıdır, bəlkə, yaradıcılığım müxtəlif mülahizələrə görə onlar üçün münasib deyil, yəni mənim əsərlərimdə bir şey yoxdur ki, heç olmasa, mənə cavab vermək arzusu doğursun".

Buna görə də Martin yenidən "Macəra"ni və ya onun kimi başqa bir hekayəni götürüb döna-döna, yüz dəfə oxuyur, naşirlərin susmasının səbabını bilməyə çalışır.

İliq Kaliforniya baharının girməsi ilə Martin üçün firavan yaşamaq dövrü də qurtardı. Ədəbiyyat agentliyinin anlaşılmaz sükütu bir neçə həftədən bəri onu təşvişə salmışdı. Nəhayət, günlərin birində on



basmaqlıb hekayesini ona qaytardılar. Həmin hekayelərə əlavə olunmuş məktubda Martina bildirilirdi ki, agentlik materialında batış qalmışdır və aradan bir neçə ay keçməsə, heç bir yeni əlyazman belə qəbul edə bilməz. Martin isə bu on hekaya ümidi bağladıgına görə son zamanlar badxarclık da edirdi. Agentlik, adatən, onun bir hekayesinə beş dollar verirdi və hələ indiyadık bir yazısını belə radd etmişdi; buna görə də Martin elə yaşayırkı ki, elə bil, onun cari hesabında azı allı dollar var. Belalılıq, Martin üçün birdən-bira ağır, çatin sinaqlar dövrü başlandı, o da yenidən elini hər seydan üzüb, öz köhnə hekayelerini kiçik nəşriyyatlara göndərməyə başladı. Həmin nəşriyyatlar Martinin hekayelerini çap edirdi və, pul vermirdi. O, yeni hekayelerini sanballı jurnallara göndərirdi. Bu jurnallar da Martina na pul verirdilar, na da hekayelerini çap edirdilar. O, yenidən girov dükanına ayaq döyməyə başladı. Nyu-Yorkda çıxan həftalık jurnallar tərəfindən qəbul olunmuş bir neçə məzaliş şeir Martina bitharə başını dolandırmağa imkan verirdi. Bunu görən Martin casarətə galib bütün irahacılı jurnallara yazdı ki, nəyə görə mənim əsərlərimi çap etməriniz? Ona cavab verilə yazardılar ki, özbəşinə gələn əlyazmalar, adatən, müzakirə olunmur, çap olunan materialın əksər hissəsi isə jurnallann sifarişiylə adlı-sənli və tacribəli müəlliflər tərəfindən yazılır.

## İYİRMİ DOQQUZUNCU FƏSİL

Bu yay Martin İden üçün ağır bir yaydı. Redaktorlar və rəyçilər dağlılış istirahətə getdiklərindən, adatən, üç həftədən sonra geri qaytarılan əlyazmaları, indi üç aylarla redaksiyalarda yatab qalırıdı, Martinin yeganə tasallusu bu idı ki, markaya pul xərcləmək lazımlı galırdı. Yalnız kiçik pirat jurnalları meydən sulayırdı. Buna görə Martin özünün bütün illi əsərlərini: "İnci ovlayanları", "Danızçı sənəti"ni, "Tisbağa ovu"nu, "Şimal-şərq passat küləyi"ni həmin jurnallara göndərdi. Lakin bu əlyazmaların heç birinə pul verilmədi. Dündür, altı ay süran yazışmadan sonra "Tisbağa ovu"na qonorar olaraq xətersiz bir ülgüc aldı. "Akropol" isə "Şimal-şərq passat küləyi"nə beş dollar və beşilik abuna vəd etdi, lakin vədinin yalnız ikinci hissəsinə yerinə yetirdi.

Martin Stivenson haqqında sonetinə görə ince zövqü, lakin məhdud imkanları olan bir Boston naşırının boş pul kisasından iki dollar əzxara bildi. Martinin təzəcə yazış qurtardığı ikiyüzmişmişləq, ağılı satirik poema – "Pəri və inci" San-Fransiskoda iri bir dəməriyol şirkətinin puluna naşr edilən bir jurnalın redaktorunun çox xoşuna geldi. Redaktor poemanın haqqının avazına Martina dəmir yol ilə müftü getmək biletini təklif etdi. Martin bu ixtiyar başqasına verib-verə bilməyacəyini redaktordan soruşdu. Müftü getmək ixtiyarını başqasına vermayın yasaq olduğunu öyrənən və bununla da, oandan qazanc çıxarmaq ümidi boşça çıxan Martin əlyazmasının geri qaytarılmasını tələb etdi. O, aradan bir az keçmiş poemanı redaktorun məktubu ilə birlilikdə aldı. Redaktor yazdı ki, poemanı naşr etməli olmadığına təsəssüf edir. Martin poemanı yenidən San-Fransiskoya, bir zamanlar gözəl bir jurnalıstın taşķılı etdi, tezliklə şöhrəti çox geniş yayılan "Eşşəkarası" adlı bir jurnalda göndərdi. Bədəbəxtlikdən, hələ Martin dünyaya gəlməmişdən çox-çox avval "Eşşəkarası"nın ulduzu sönməyə başlamışdı. Redaktor poemaya görə Martina on beş dollar təklif etdi, lakin poema çap olunan kimi, görünür ki, öz vədini unutdu. Özünün çoxlu sorğusuna cavab ala bilməyən Martin axırda redaksiyaya kəsərli bir məktub yazdı və yeni redaktor soyuq bir tarzda bildirdi ki, özündən əvvəlki redaktorun buraxıldığı sahvlər üçün məsuliyyət daşıımı və özü də "Pəri və inci" poemasi haqqında qatiyyən yaşıçı fikrə deyil.

Lakin Çıqaqdə çıxan "Qlobus" jurnalı Martinin başına hamidən pis oyun açdı. Martin acıdan ölməsin deyə, uzun təraddüldərden sonra "Danız nağmaları"nı, hər halda, naş etdirməyə qərar verdi. Onlarca jurnal tərəfindən radd olunmuş bu şeirlər axırdı "Qlobus" redaksiyasında özünə bir sığınacaq – sakit bir körpü tapdı. Şeirlər silsiləsində otuz şeir olduğundan Martin onların hərəsina bir dollar almalı idi. Elə birinci ayda silsilədən dörd şeir naşr olundu, Martin də dərhal dördəllərlik çek aldı, lakin o, jurnalı gözden keçirək dəhşətə gəldi. Şeirlərin adlan dəyişdirilmişdi: "Finis" avazına, "Finiş"<sup>1</sup>, "Tənha sildirmə qayanın mahnisi" yerinə "Mərcan qayanın mahnisi" yazılmışdı. Bir başlıq qətiyyən münasib olmayan ayrı bir başlıqla əvəz olunmuşdu: "Meduzanın işığı" yerinə redaktor "Geri dönəmə yolu"

<sup>1</sup> Finis (lat.) – son, axır deməkdir; finiş (ing.) – idmandan qaçışın son nöqtəsi, mənzilidir.



yazmışdı. Şeirlərin özleri daha çox təhriflərə uğramışdı. Martin dişlarını qızıdır və saçlarını yolurdu. İfadələr, misralar, bütöv-bütöv bəndlər buraxılmış, dolaşq salınmış, yerləri əla dəyişdirilmişdi ki, bəzan heç bir şey başa düşmək olmurdı. Bəzan misralar başqa şeirlərini ilə əvəz olunmuşdu. Martin tasavvürünə gətirə bilmirdi ki, ağılında olan redaktor bu cür cinayətlərə təqsirkar olsun. Bu sabəbdən həmin işlərin har hansı bir mətbəə kuryeri və ya yazı üzü köçürən bir adam tərəfindən görüldüyüni qat etdi. Martin dərhal şeirlərin naşırını dayandırmağı və alyazmasını geri qaytarmağı tələb etdi. O, məktub dalınca məktub yazırı, yalvarır, tələb edir, hədə-qorxu gəlirdi. Lakin onun heç bir məktubuna fikir vermirdilər. Təhrif edilmiş bu şeirlər har ay çap olunurdu və Martin da har ay pulunun çekini alırdı.

Bütün bu müvəffaqiyətsizliklər zamanı "Ağ siçan" dan aldığı qırx dolları xatırlaması Martina tasallı verirdi, lakin o, "qazanc gəti-rən" kiçik yazılar uydurmağa getdiqə dərhal sərf edirdi. O, kənd tasarrufatı və ticarət jurnallarında gözənlənmədən "çörək yeri" tapdı, dini həftəlik jurnalılla da əlaqəyə girmək taşabbüsündə oldu, lakin gördü ki, həmin redaksiyaya ümidi etsa, ancaq acindan ölməyi gözünün altına almalı olacaq.

Qara kostyumun yenidən girov qoyulduğu an çatın bir vaxtda Respublika Partiyasının mahal komitəsinin elan etdiyi müsabiqədə bərdən Martinin baxtı gətirdi. Əslinə qalsa, bu, bir yox, üç müsabiqə idi. Martin da onların har üçündən qalib çıxdı. O, özünün bu cür yollarla acliqdan yaxa qurtarmasına acı-acı güllərdi. Onun poeması on dollar miqdarında birinci mükafatı və nahayat, Respublika Partiya-sının vəzifələri haqqında məqaləsi iyirmibəşdollarlıq birinci mükafatı aldı. Bu, Martini çox sevindirdi və bu sevinc pul almaq vaxtı galin-caya qədar davam etdi. Görünür, komitədə nə isə bir hadisə baş vermişdi, onun üzvləri arasında bir bankır, bir də senator olduğuna baxmayaraq, komitənin pulu olmayı. Bu çək-çevir davam edənə qədər Martin eyniylə bu cür bir müsabiqə üçün yazdığı məqaləyə birinci mükafat alaraq, Demokrat Partiyasının vəzifələrini heç də pis başa düşmədiyi səbət etdi. Hələ bu harasıdır, burada özünün iyirmi beş dollarnı da ala bildi. Respublika Partiyasının müsabiqəsi üzrə çatacaq qırx dolların üzünü isə ömrünün axırına kimi görmədi.

Rufia görüşmək üçün Martin fənd işlətmək məcburiyyəti qarşı-sında qalmışdı. Şimalı Okländən Morzların evinə qədər olan yolu

piyada getmek və qayitmaq həddindən çox vaxt apardığından, Martin öz qara kostyumunu girov qoyub velosipedini geri almağı qat etdi. Velosipedia Rufiga getmek, vaxta qanaat etməklə bərabər, ham də gözel fiziki bir talimdır. Bundan alava, qısa parusin şalvari və kəhna toxunma yun köynayı, velosiped sürən zamanı geyilan kostymu çox gözəl əvəz edə bilərdi. Martin Rufia birlikdə nadardan sonra yenidən gəzməyə çıxmışa başladı. Morzların evində Rufia bir səbələ danişmaga indi, demək olar, imkan olmurdı, çünki missis Morz özünün kübar əyləncələri planını həyata keçirməkdə davam edirdi. Morzların qonaq otağında Martinin rast galdığı və nümayəndlərinə hələ bu yaxınlarında hörmətə baxlığı kübar macılındı onun ancaq açığı tuturdı. Bu macılından ona kübar macılı kimi görünürdü. Ağır, maşəqqatlı hayat, gərgin iş və daim ugradığı uğursuzluqlar Martinin asabı və hirsli bir adama çevirmişdi. Odur ki, bu cür adamlarla səhəbat onu hiddətləndirirdi. Bu, həddini aşmış loygalıq deyildi. O, insanları kitablann böyük parəstisi oxuduğu azəmətli mütafakkırularla müqayisə edərək, onlar haqqında hökm verirdi. Martin Rufilda, professor Kol-duell istisna edilməklə, əsl ağıllı bir adama hələ rast galmamışdı, professor isə, burası var ki, daha Morzlığla galmırıldı. Bütün qalanlar miskin ehkəmçilərdi, ciliz fikirli ciliz adamları. Onların nadanlığı Martini heyratı salırdı. Axi na üçün onların hamısı bu qədər nadandır? Onların biliyi necə olub? Axi onlar da manim kimí eyni kitabları oxumuşlar, necə olmuş ki, onlar kitablardan heç na öyrəna bilməyiblər?

Martin birlidi ki, dünyada böyük zakalar, həqiqi, darin mütafakkırular vardır. Morzlar mühiti üzərində yüksəlməkda ona – Martina kömək etmiş kitablar bunun ən gözəl səbətu idi. Bir də Martin bili-di ki, üzdən iraq "cəmiyyət" deyilən mühitdən da Morzların qonaq otağına doluşanların hamisindən dərhalı və qat-qat gözəl adamlara rast galmak olar. O, personajları kübarların qonaq otaqlarında siyasi və fəlsəfi mövzuların ətrafında mübahisələr edən ingilis romanları oxuyurdur. O birlidi ki, təkcə İngiltərənin deyil, hatta Amerikanın da böyük şəhərlərində salonlар var, sənətin və elmi təfəkkürün nüma-yəndləri bu salonlara toplaşırlar. O, öz səfəhliyindən, avvallar belə tasavvürdə idi ki, fəhlə sinifinə mənsub olmayan, geyimli-kecimli hər bir adamin iti ağıl və inca gözəllik duyğusu vardır. Nişastalanmış boyunluq onun gözündə mədəniyyət nişanası idi. O bilmirdi ki, universitet diplomu ilə əsl təhsil heç də eyni şey demək deyildir.



– Nə olar ki! Mən getdikcə yüksəlmək, hey yüksəlmək üçün özümdə yol açacağam. Mən Rufu da öx arxamca aparacağam.

Qızı atası bir məhabbatla sevən Martin əmində ki, Rufa hər yerde heyran olacaqlar. Martin indi anlayırkı ki, bir zamanlar ona, Martina öz mühiti mane olduğu kimi, qızın yetişdiyi mühit də bir çox cəhdətnən ona mane olur. Rufun öz görüş dairasını lazımcıa genişləndirməhə halə inidiyadək imkani olmamışdır. Qızın atasının kabinetindəki kitablar, divarlara vurulmuş tablolar, royalın üstündəki notlar – bütün bunlar yalnız zahiri, göza çarpdırlan bir təmtəraqdı. Morzlar və onların bütün tanışları əsl adəbiyyatda, əsl rəssamlığa, əsl müsiqiya münasibətdə kor və kardılar. Bütün bunlardan əfzeli isə həyat idi: onların hayat haqqında heç bir tasavvürü yoxdu. Onlar özlərinin unitar adlandırrı, mötədil, azadlıklı adamlar donuna girirler və bütün bunlarla birlikdə pozitiv elmdən, heç olmazsa, az iki əsr geri qalmışlar. Onlar, orta əsrlərdə olduğu kimi düşündürdülər, dünəyanın yaranması və hayatın manşayı haqqında onların baxışları isə mağara əsri və bəlkə də, daha uzaq bir zəməna qədər qadımlı olan sərf metafizik mahiyyətdədir. Bu, hamən o metafizika idi ki, ilk meymunabanzər insanı qaranlıqdan qorxmaya məcbur etmiş, ilk yəhudi-dilar Adəmin qabırğışından Həvənanın yarandığı fikrinə gətirib çıxarımdı. Dekarta dünyانın öz miskin şəxsi "mən"inin proyeksiyası olmasına haqqında idealist təsəvvür təlqin etmiş, maşhur bir ingilis ruhanisini isə öldürürük satıra yazısını takamülə gülüməyə təhrif etmiş, hamının satıra ilə sevinc doğurmış və onun adını qalın qara-qura yazı şəklində tarz sahifələrinə həkk etmişdir.

Martin bunların hamisini nə qədər çox götür-qoy edirdisa, qəlbində belə bir əqida getdikcə daha da qüvvətləndirdi ki, bir tərəfdən bu vəkilər, zabitlər, biznesmenlər, bankırlar, digər tərəfdən, isə, fəhlə silkiňa mansub olan adamlar arasındaki bütün fərq onların müxtalif cür yemələrinə, yaşamlarına və geyimlərinə asaslanmışdır. Martinin kitablarında və öz daxilində tapıldığı hamin əsas şey onların hamisina eyni dərəcədə çatışmındı. Morzlar Martinə öz dairələrinin ən yaxşı, ən seçmə adamları göstərmışdır, o isə buna heyrən olmamışdı. Sələmçinin yanında yoxsul bir köləyə çevrilmişinə baxma-yaraq, Martin Morzlarının qonaq otağındı rastlaşlığı adamların hamisindən bir boy yüksəkdə dururdu. Martin yegana kostyumunu girovdan çıxarıb bu adamların yanına gələndə isə onların arasında

cobanlar içarısında yaşamağa məcbur olan bir şahzadə kimi, öz ləyaqətinin tapdalandığını daim hiss edirdi.

O, bir dəfə nahar zamanı mister Morza:

– Siz sosialistlərə nifrat edirsınız və onlardan qorxursunuz, – dedi. – Lakin nə üçün? Axi siz ki nə onların özləri, nə də baxışları ilə tanış deyilisiniz.

Sosializm söhbəti missis Morz mister Hepquda öz növbəti mədhini yağırdırdıqdan sonra araya düdü. Martinin özündən razı olan bu dələdüzü görməyə gözü yoxdu.. Buna görə də hər dəfə onun adı çakıləndə hövşəldən çıxırı.

Martin:

– Ha, – dedi. – Çarlı Hepqud böyük ümidi verir. Hamı bunu deyir, bu doğrudur. Mənim fikrimcə, o, ölümündən hələ çox-çox əvvəl qubernator mövqeyi tutacaq, bəlkə də, Birləşmiş Ştatların senatoru olacaq.

Missis Morz:

– Siz nə üçün bu fikirdəsiniz? – deya soruşdu.

– Mən seçiqabacı kampaniya zamanı onun nitqini dinləmişəm. Onun nitqi o qədər ağıllı, səfəh və bayağı, eyni zamanda, elə inançlı idi ki, liderlər onu son dərəcə etibarlı və təhlükəsiz bir adam hesab etməlidirlər, onun dənişdiyi bayağı sözər isə adı sırası seçicinin bayağı sözərinə tamamilə uyğun gəlir. Özünün səlis və şiridilmiş fikirlərini xitabat kürsüsündə eşitmək isə hər bir adam üçün farahıdır.

Ruf:

– Mənə elə galır ki, siz mister Hepquda qıbtə edirsınız, – dedi.  
– Allah eləməsin!

Bu sözlərdən Martinin üzündə elə bir dəhşət ifadəsi yarandı ki, missis Morz davakar bir mövqə tutdu. Qadın buz kimi soyuq bir səslə:

– Elə biliram, siz demək istəmirsiniz ki, mister Hepqud safəhdır?

Martin etiraz edərək:

– Sırvı respublikadan və ya sırvı demokratdan da səfəh deyil, – dedi. – Onların hamisi ya hiyləgar, ya da safəhdır, ham da hiyləgarlar azählə təşkil edirlər. Yegana ağıllı respublikalar milyonçular və onların şüərlü xidmətləridir. Bunlar haradan nə xeyir gəldiyini çox gözəl bilirlər.

Mister Morz gülmüşsəyərək:



— Məni götürün, mən respublikaçıyam, — dedi, — maraqlıdır, siz məni hansı zümrəyə salırsınız?

- Siz şüursuz xidmətçisiniz.
- Xidmətçi!?

— Ha, əlbəttə. Axi siz korporasiya üçün işləyirsiniz. Fehlələr arasında sizin müştəriləriniz yoxdur, siz cinayat işləri da aparmırsınız. Sizin galırınız arvadlarını döyen arıldan və yaxud cibgirlardan asılı deyildir. Siz camiyatda baş rol oynayan adamların hesabına dolanırsınız, hər bir adam isə onu dolandırana xidmət edir. Əlbəttə, siz xidmətçisiniz! Sizin xidmət etdiyiniz kapitalist təşkilatların mənəfeyin qorunmasına marağınız var.

Mister Morz azacıq qızardı. O:

— Ser, sizin nəzarınıza çatdırımılyam ki, — dedi, — siz ən qatı bir sosialist kimi danışırsınız.

Martin, bax elə bunu eşidəndə, sosializmə dair öz fikrini bildirmişdi:

— Siz sosialistlərə nifrat edirsiniz və onlardan qorxurunuz. Lakin nə üçün? Axi siz ki nə onların özləri, nə də baxışları ilə tanışınız.

Mister Morz etiraz etdi:

— Ha, hər halda, sizin baxışlarınız sosialistlərin baxışlarına uyğun gəlir.

Ruf təlaş içinde müsahiblərə baxır, missis Morz isə ürəyində sevinirdi ki, Martin ev yiyəsinin gözündən düşür.

Martin gülmüşsəyərək dedi:

— Əgar man respublikaçıları səfəh adlandıramısa, azadlığın, bərabərliyin və qardaşlığın partlamış sabun köpüyü olduğunu deyirəm, hələ bundan belə bir nəticə çıxmır ki, mən sosialistəm. Əgar man Ceffersonia və onun dünyagörüşüne təsir etmiş qeyri-elmi fikirlər bir fransızla razılışa bilmirənse, sosialist adlanmaq üçün bu, yəna də kifayat deyildir. Mister Morz, sizini inandırıram ki, siz sosializmə mənən təqribən bütün təhsili hara yox oldun.

Mister Morz soyuq-soyuq:

— Siz, əlbəttə, zarafat edirsiniz, deyilmi? — deya soruşdu.

— Qatlıyyən. Man tamamilə ciddi deyirəm. Siz bərabərliyin inanırsınız, özünüz isə fikri-zikri yalnız bu bərabərliy birtəhər basdırmaq olan kapitalist korporasiyalarına xidmət edirsiniz. Məni isə yalnız ona görə sosialist adlanırsınız ki, mən bərabərliyi inkar edirəm və əslinə qalsa, məhz sizin bütün fəaliyyətinizə sübut etdiyiniz bir prinsipi təsdiq

edirəm. Respublikaçılar bərabərliyi mümkün olan her yerda elan etsələr də, onun an qaddar düşmənləridirlər. Onlar bərabərlik namına bərabərliyi məhv edirlər. Elə buna görə də mən deyirəm ki, onlar safehdirlər. Mən isə fərdiyatçıyam. Mən inanıram ki, qəçədə an iti sürəti, mübarizədə isə an qüvvəti adam qalib gəlir. Mən bu həqiqəti biologiyadan götürürmüşüm və ya, heç olmazsa, mənə elə galır ki, oradan götürürmüşüm. Təkrar edirəm ki, mən fərdiyatçıyam: fərdiyatçılardır isə tə qədimdən sosialistlərin əbadi düşmənidirlər.

Mister Morz hırslı-hırslı:

— Lakin siz sosialistlərin mitinqlərində olursunuz, — dedi.

— Əlbəttə. Eyni ilə, casus düşmən cəbhəsində olduğu kimi. Axi, düşməni başqa cür necə öyrənmək olar? Bündən əlavə, hamim mitinqlərdə mənim eynim yamanca açılır. Sosialistlər çox gözəl mübahisəcildirlər və yaxşı, pismi, onlar çox şey oxuyublar. Sıravi kapitalist nisbətən onların hər biri sosiologiyadan və hər cür başqa "logiyalardan" dəha çox şey bilir. Bəli, mən təqribən on dəfə sosialistlərin mitinqində olmuşam. Çarlı Hepqudun boşboğazlı etməsindən dönbə respublikaçı olmadığım kimi, sosialist da olmamışam.

Mister Morz taraddüdüle:

— Bilmirəm, bilmirəm, — dedi. — Lakin mənə nadənsə elə galır ki, siz, hər halda, sosializmə möyil edirsiniz.

Martin: "İanət sənə, kor şeytan! — deya fikirləşdi. — O, bir söz də başa düşmədi! Elə bil, man daşdan hörmətli bir divarla danışram! Yaxşı, axı bas onun bütün təhsili hara yox oldu?"

Bələliklə, Martin öz inkişaf yolunda iqtisadiyyat üzərində qurulmuş bir əxlaqla — sinif əxlaqla qarşılaşmışdı; çox keçmədən bu əxlaq Martin üçün qorxunc bir uyuğa çevrildi. Onun öz şəxsi əxlaqi zəkaya asaslanırdı. Odur ki, atrafindakı adamları təmtəraqlı, bayağı, şit söz-lərindən çox, onların əxlaq kodeksi onu daha artıq açıqlandırmışdı. Bu, iqtisadiyyatın, metafizikanın, sentimentalliğin və təqlidçiliyin nə isə qəribə bir qarışığı idi.

Martin bu güllüng qarışqı nümunəsini öz qohumlarının davranışında görməli oldu. Onun bacısı Meriyan çalışqan, cavan bir alman mexaniklə tanış olmuşdu. Bu alman öz sənətini amallı-başlı öyrənilər velosiped emalatxanası açmışdı; bundan əlavə, o ucuz velosipedlər satmaq müvakkilliğini öz üzərinə götürmüş və yaxşı da qazanmışdı.



Meriyan Martinin yanına galib həmin almanla nişanlandığını bildirmiş, sonra zarafatıya qardaşının alındın tutmuş və ovcunun içindəki ciziqlar əsasında Martinin galacak taleyindən xəbər verməyə başlamışdı.

Meriyan galən dəfa özü ilə German Şmidtı də gətirmişdi. Martin an nəfis ifadalar işlədib, onların hər ikisini tabrik etdi; lakin, görünür, bu, bir az küt adaxının xoşuna gəlmədi. Martin Meriyenla keçən dəfəki görüşündən sonra yazdığı şeirləri oxuduqca bağlılığı pis təsir daha da artdı. Bu, Martinin öz bacısına ithaf etdiyi, "Falçı" adlandırdığı gözal bir şeir idi. Şeiri ucadan oxuyan Martin, qonaqlannın heç bir ləzzət almadığını görüb, çox təaccüblandı. Əksinə, bacısının nəzərləri hayacanla öz adaxılmasına dikilib qaldı. Germanin küt üzündə isa acıq hirs ifadəsi ayndıca göründü. Xülasa, əhvalat bununla qurtardı, bir azdan qonaqlar çıxıb getdilər və Martin də bu əhvalatı unutdu. Halbuki Martin fəhlə silikindən olsa da, şərafına şeir yazılmış bu qadının ondan nəyə görə razi qalmadığını başa düşə bilmirdi.

Meriyan bir neçə gündən sonra yenə Martinin yanına gəldi, bu dəfa təkdi. O, qapıdan içəri girməmiş Martini yersiz hərəkətinə görə acı-aci danışmağa başladı.

Martin təccübü:

— Meriyan, na olub? — deya soruşdu. — Sən elə danışırsan ki, elə bil, öz qohumlannın və ya azi öz qardaşının yerinə utanıb yera girırsan!

Meriyan:

— Əlbəttə, utanıram! — dedi.

Martin Meriyenin gözlərində inciklik yaşı görüüb lap çəşmiş, özünü itirmişdi. Qız, hər halda, ürkədən incimışı.

— Yəni, doğrudan, sənin Germanin qardaşın öz bacısına şeir yazdırığına görə səni qısqanır?

Meriyan hıçqıra-hıçqıra:

— O, heç de qısqanır, — dedi. — O deyir ki, bu, nalayıq hərəkatdır, adəb... adəbsizlikdir...

Martin şübhə ilə fit çaldı, sonra alını sıyırtmaya saldı və "Falçı"nın bir nüsxəsini çaxardı. O, varaqı bacısına vera-vera:

— Başa düşə bilmirəm, — dedi. — Özün oxu, sonra de görüm, bunda ədəbsiz nə var? Sən özün belə demədinmi?

Meriyan kağızı nifratla özündən kanar edə-edə etirazını bildirdi:

— Bir halda ki o deyir, deməli, var. O tələb edir ki, sən bunu cırasan. O istəmir ki, arvadı haqqında bu cür şəyər yazınsın, ham də bunları hər kəs oxuya bilsin. O deyir ki, bu rüsvayıcılıqdır... o, buna döza bilməz.

Martin:

— Axi, Meriyan, bir qulaq as, bu ki lap safehlikdir, — demək istəridi ki, elə həmin dəqiqə bundan vaz keçdi.

Onun qarşısında badbaxt bir qız oturmuşdu. Onun adaxılışını fikrindən daşındırmak mümkün olmadığı kimi, özünü də fikrindən daşındırmak mümkün deyildi. Buna görə də Martin baş vermiş əhvalatın bütün mənasızlığını başa düşə də, itaat etməyə qarar verdi. O:

— Yaxşı, — dedi və əlyazmasını cirdi, xırda kağız parçalarını səbət atdı.

Bu cür addım atarkən Martin "Falçı"nın orijinalinin artıq New York jurnalından birinin redaksiyasında olduğunu düşünüb təsali tapirdi, Meriyenla əri heç bir vaxt bunu bilməyəcəklər, ham də qabahatsız kiçik şeirin çap edilməsindən na onlar, na özü, nə də dünya zərər çəkəcək.

Meriyan taraddüdüla alını sabata uzadaraq:

— Götürə bilərəm? — deya soruşdu. Martin başı ilə "ha" dedi, dinməzəcə dayanıb bacısının cirilmiş əlyazmanın parçalarını necə yiğib cibinə qoyduğuna baxıldı. Bu, uğurla yerinə yetirilmiş bir tapşırığın maddi səbütü idi. Meriyan, nadansa Martina Lizzi Konollini xatırlatdı, halbuki teatrda rast gəldiyi gənc fahla qadının qalbindəki alov və hayat ehtirası bacısında yoxdu. Lakin onların geyimində, ədəsində, rəftərində ümumi cəhatlər çoxdu. Martin bu iki qızın Morzuların qonaq otağına girdiyini birdən-bira təsəvvürünə gətirib gülümşəməkdən özünü saxlaya bilmədi. Lakin bu məzəli manzara yox olub getdiyindən Martinin bütün varlığını sonsuz yalqızlıq hissi qapladı. Bacısı da, Morzuların qonaq otağı da onun keçdiyi yoluñ yalnız ayn-ayrı mərhələləri idi. Artıq bütün bunlar arkada qalmışdı. Martin nəvazışla kitablarını baxdı. Bunlar onun həmişə sadəqatlı qalan yeganə yoldaşları idi.

Martin birdən-bira heyratla soruşdu:

— Neca? Na dedin?

Meriyan sualını təkrar etdi.



— Niya mən İsləmirməm? — deyə Martin güldü, lakin onun gülüşü çox da səmimi deyildi. — Sənin Germanin tapşırıb ki, bunu məndən soruşasən?

Meriyan başını buladı.

Martin ciddiyatla:

— Yalan danışma, — dedi. Qız da utanıb başını aşağı saldı. — Bilirsən, Germanina de ki, başqlarının işinə qarışmasın. Mən onun nişanlılığını şəir həsr edəndə, deyək ki, bəlkə də, bu onun işidir, lakin qoy öz burunu daha darın yerlərə soxmasın. Başa düşdün? Deməli, san ela bilirsən ki, man yolumu azmışam, öz allımı rüsvay elayıram? Eləmi?

Meriyan qatıyyatla:

— Mən bilən, özüna bir iş tapsaydım, daha yaxşı olardı, — dedi. Bu vaxt Martin gördü ki, bacısı səmimi danışır. — German bu fikirdərdir ki...

Martin mehbəncasına bacisinin sözünü kəsərək:

— Cəhannəm olsun German! — dedi. — Sən, yaxşısı budur, mənə de görüm toyunuz νάντον. Bir da öz Germanindən soruş görüm, lütf edib sənə icazə verəm ki, mənim toy hadiyyəmə qəbul eləyəsan.

Bacısı getdiğindən sonra Martin bu ahvalat üzərində uzun-uzadı düşüna-düşüna acı-acı güldü. Elədir, onların hamısı — bacısı ve bacisinin adaxlısı, özünün mənsub olduğu mühitin adamları ve Rufun ətrafindəki adamlar — onların hamısı eyni dərəcədə ümumi meyarlara uyğunlaşır, hamı hayatını hazır, basmaqalıb miskin bir timsal asasında qurur. Ham da daim bir-birlərinə baxan, bir-birlərini taqılıd edən bu miskin məxlütlər uşaqlıqdan alında asır olduqları mənasız qaydalari yalnız pozmamaq xatirinə öz fərdi xüsusiyyətlərinini silib atmağa, canlı hayatdan öz döndərməyə razıdırıllar. Martin fikir-laşdıckə onur gözləri qabağında bir dəstə tanıış obraz — mister Bettlerin qoluna girmiş Bernard Hikkinbotamin, Çarlı Hepqudla qucaqlaşmış German Şmidtin obrazları gəlib keçdi. Martin onların hamisini, ikillikdə və aynılıqda diqqətli nəzərdən keçirdi, kitablardan götürdüyü zaka ve etiqad meyari ilə hamisini ölüdü, lakin onların heç biri sınaqdan çıxa bilmədi. O, abas yera: "Bas böyük ürəklil insanlar, böyük zəkərlər hanı?" — deyə soruştı. Martinin dərisi qal daxmasına dolmuşluş bayağı, küt və qaba kölgələr izdihamı içərisində böyük ürəklil insanlar, böyük zəkərlər yoxdu. Martin isə həmin izdihama nifrat edirdi, ehtimal ki, Sirseyə<sup>1</sup> da donuzlanma bu cür nifrat edərmiş.

Son köləgə yox olub getdiğindən sonra qəfildən gözənlənilməyən və qarşılmamış daha bir kölgə — çox enliqraq bir şlyapa, ikiyanlı gödəkçə geymiş, yasti-yasti yeriyan avara, kefcil bir oğlan — uzaq keçmişin Martin İdeni gözə göründü:

Martin istehza ilə ona:

— Sən de bunlardan yaxşı deyildin, dostum — dedi. — Əxlaq haqqında sanın da eyni təsəvvürün vardı və sən da onlardan çox bilmirdin. Sən heç bir şey üzərində darindən düşünmürdün, heç bir şeyin qayğısına qalmırdın. Hayata baxışınızı da paltar kimi hazır alırdın. San başqlarının bayəndikləri amalları görürdün. Sən öz quldur dəstənə ona görə başçı oldun ki, dəstə səni bunun üçün münasib bildi. Sən ona görə dalaşmirdın və öz dəstənə başçılıq etmirdin ki; bu sənin xoşuna galır, aksina, sənin belə işlərdən zahlan gedirdi. Ona görə ki, başqları çiçinə vurub səna "afarin!" deyirdilər. San Yağlısilatı ona görə döydün ki, onun qabağında qəçməq istəmirdin, ona görə istəmirdin ki, içərində ibtidai bir vəhşi yaşıyındır, üstəlik də, sənin baş-beynini dəng edib deyirildər ki, kişi qaddar, zalim və amansız olmalıdır, döymək və şil-küt etmək asıl kişi işidir. Baş ay küçük, de görüm, na üçün öz yoldaşlarının qızlarını ellərindən alırdın? Əslində, ona görə ki, qızlar sənin xoşuna gəlirdi: sababi elə beləca bu idi ki, səni ahata edən sənin etiqad dayaqlarını müəyyən edən insanların ürəklərində ağız və dağ keçisi instinktləri hər seydən güclü idil! Görürsən nalar var? O gündən bu gənə qədar aradan az vaxt keçməmişdir. Yaxşı, indi sənin bütün buna haqqında fikrin nadir?

Sanki, buna cavab olaraq köləgə süratla dəyişməyə başladı. Qaba gödəkçə və enliqraq şlyapa yox olub getdi, onlan sada bir kostyum avəz etdi; onun üzündəki vəhşi ifadə yox oldu; bu üzədə həqiqət və gözəlliklə ünsiyyətdən vəcdə gələrək doğmuş daxili bir işiq şölələndi. Bu səfər köləgə indiki Martinə yamanca oxşayırdı; kölgə masanın qabağında dayanmışdı, üzərinə lampa işığı düşən açıq kitabın üzərinə ayılmışdı, Martin kitabın adına baxdı. Bu, "Estetikanın asasları" idi. Martin elə həmin dəqiqə kölgənin içərisində arıdı, onunla qaynayıb-qarşıdı və masanın dalına keçib mütaliaya daldı.

<sup>1</sup> Yunan dastanından Odisseyanın yol yoldaşlarını donuza çevirmiş cadugar qadın.

## OTUZUNCU FESİL

Bir il əvvəl, onlar bir-birlərini sevdiklərini ilk dəfə bildirdikləri zaman olduğu kimi, günaşlı bir payız günü, payızın əvallarındakı isti gözəl bir gündə Martin Rufa özünün "Məhabbat sonetləri"ni oxuyurdu. Ondakı kimi, indi də onlar xoşlaşıqları yerdə, tapaların arasında oturmuşdular. Ruf heyrat ifadə edan nidalarda bir neçə dəfə Martinin mütləqəsini kəsdi, Martin da alyazmasının son sahifəsini oxuyub bir yana qoyduqdan sonra qızın nə deyəcəyini həyəcanla gözləyirdi.

Ruf uzun-uzadı susdu, sonra, nahayət, tutula-tutula sözə başladı, sənki, fikrini özünün qat etdiyi sözlərlə ifadə etməyə casarəti çatmadı.

Qız:

– Bu şeirlər çox gözəldir, – dedi. – Bəli, əlbəttə, onlar çox gözəldir. Lakin burası var ki, bu şerlərə görə siz pul ala bilmirsiniz. Mənim na demək istədimi siz yaxşı başa düşürsünüz. – Ruf bu sözləri, demək olar ki, yalnızçı bir ada ilə dedi. – Yəni siz nə yazırsınız yaxın, bunların hayatıda heç bir qiyməti yoxdur. Mən bilmirəm bunun səbəbi nəddədir, yaqın, təqsir alğı-satqı şərtlərindədir, lakin siz öz əsərlərinizlə özü-nüzü dolandırma bilmirsınız. Əzizim, mənim dedikdərimi doğru anlayın. Mən çox faxr edirəm, əks təqdirdə mən qadın olmazdım, faxr edirəm və sevinirəm ki, bu qəşəng şeirlər mənə itah olunmuşdur. Lakin onlar bizim toy gününüzi ki yaxınaşdırırmı, elə deyilmi, Martin? Məni manfaət güdən bir qız bilməyin. Mən siz sevirəm və həmişə gələcəyimizi düşünürəm. Axi bir-birimə eşqimizi bildirdiyimiz gündən tam bir il keçmişdir, toyumuzu isə əvvəlki kimi, indi də çox qalmışdır. Qoy bu səhəbat səza nazakətsiz görünəsin: xatırlayın ki, səhəbat mənim qalbimdən, mənim bütün hayatmdan gedir. İndi ki siz hökmən yazmaq istəyirsiniz, onda bir qəzət redaksiyasında özünüze iş tapın. Axi siz niyə müxbir olmayasınız? Heç olmazsa, az bir müddətə?

Martin boğuq-boğuq:

– Mən öz üslubumu korlaya bilarəm, – deyə cavab verdi. – Siz təsəvvürüñüza gətirə bilməzsiniz ki, mən bu üslubu işləyib hazırlamaq üçün nə qədər zəhmət sərf etmişəm.

– Axi, siz ki pul üçün qəzət felyetonları yazırsınız, deyilmi? Onlar sizin üslubunuñu korlamayıb ki?

– Bu tamamilə başqa işdir. Mən onları güclə yaradırdım, bütün günü ciddi İslədkən sonra içimden sıxış çıxardırdım. Müxbir olmaq isə səhərdən axşama kimi peşəkarlıq etmək, bütün varlığını ona sarf etmək deməkdir. Hayat da ki, bu halda hansısa bir axına çevirələr, yalnız bu anda yaşayarsan, nə keçmişin, nə də galacəyin olar. Müxbirin vaxtı yoxdur ki, müxbir üslubundan başqa, özgə bir üslub düşünsün. Bu isə ədəbiyyat deyildir. Məhz indi, üslubum təzəcə kamillaşmaya başladığı bir zamanda müxbir olmaq lap adəbi xərə olardı, hətta indi də har bir felyeton, felyetonun har bir sözü manim üçün əzəbdür, özümü, öz gözəllik hissələrini zorlamaqdır. Bunun məndən ötrü nə qədər ağır olduğunu siz təsəvvür etmirsiniz. Mən özümü lap canı hesab edirdim. "Peşəkar" hekayərimi almaq istəmadıkdə, mən gizlice sevinirdim; halbuki bunun ucundan kostyumumu girov qoymali oldum. Lakin bunun əvəzində "Məhabbat sonetləri"ni yazaqca nəca də böyük həzz almıldı! Axi, yaradıcılıq naşası yer üzündə an nəcib bir nəşədir. Bu naşa bütün məhrūmiliyətlərinin avazını verdi.

Martin bilmirdi ki, Ruf üçün "yaradıcılıq naşası" boş sözlardır. Doğrudur, söhbət zamanı qız bu sözləri tez-tez İslədirdi və Martin də yaradıcılıq naşəsini onun dilindən eşitmədi. Qız bu haqda oxumuş, universitet professorlarının müəhəzziyalardan eşitməmiş, hətta sanatşü-naslıq dərəcəsi almağa imtahan veranda da onu xatırlamışıdı. Lakin qız hər cür orijinal fikrə, hər cür yaradıcı ehtirası yabançı idi və yalnız başqlarının danışığından öyrəndiklərini təkrar edə bilerdi.

Ruf:

– Beləka, redaktor sizin "Danız nağmaları"nizi düzəltməkdə haqlı imiş? – deya soruşdu. – Redaktor adəbi əsərə düzgün qiymət verməyi bacarmasayıd, redaktor olmazdı.

Martin nifrat etdiyi redaktorlar təyafusunun adını eşidib hırslandı və hövsləsiz haldə etirazını bildirdi:

– Hamiliqlə qəbul olmuş fikirlərin davamlılığına bu da bir sübut. Mövcud olan şeyi, nəinki yalnız doğru, həm də daha yaxşı şey hesab edirlər, hər hansı bir hadisənin olması faktının özüne hamın hadisənin qanunə uyğunluğunun bir subutu kimi baxırlar. Bir də nəzərə alın ki, yalnız indiki şəraitdə yox, ümumiyyətlə, həmişə, uzaq keçmişlərdən bəri belə olub. Əlbəttə, siravi adam yalnız donuq nadanlığı ucundan bu cəfəngiyata inanır. Vayninger bu cür adamların təfəkkür prosesini çox gözəl təsvir etmişdir. Düşünməyi



bacarmayanlar elə bilirlər ki, düşünürler və odur ki, doğrudan da, düşünə bilən adamların müqəddərətini həll edirlər.

Martin birdən-bira dayandı, Rufun hələ bütün bunları anlamaq üçün püxtəlaşmadıyından qorxdu. Qız etiraz edərək:

— Mən bilmirəm Vayninger kimdir, — dedi. — Siz həmişə hər şeyi elə yaman ümumiylədirsiniz ki, mən sizin fikirlərinizi başa düşə bilmirəm. Mən deyirəm ki, ağər redaktor...

Martin onun sözündən kəsdi:

— Mən işə səsi deyirəm ki, redaktorlann, heç olmazsa, azi doxsan doqquz faizi adıca bacarıqsız adamlardır. Onlar yazıçı olmaq istemisərlər də, bacarmamışlar. Elə bilməyin ki, yaradıcılıq nəşəsinə könül vermekdən və naşinin fandırılından kölə kimi asılı olduğunu düşünmək onlara daha xoş gəlir. Onlar yazmaq istəmişlər, lakin müvafiqiyatlılığı uğramışlar. Elə işin bu yerində də ən manasız bir paradoks meydana çıxır: malum olur ki, bu keşikçi illəri, ədəbiyyat sahəsində taleyi uğursuz olan bu adamlar adəbi uğura doğru gedən bütün yollar kəsmişlər. Redaktorlar, onların köməkçiləri, resenziyalıar, ümumiyyətlə, alyazmalarını oxuyan adamların hamısı bir zamanlar özleri yazıçı olmaq istəyən, lakin bacarmayan adamlardır. Bax, elə bu adamlar, ilk baxışda ədəbiyyatın müqəddərətini həll etməyə hüqükləri olanlardır; onlar nəyi çap etməyə və nəyi çap etməməyə hökm verirlər; halbuki bunların mülahizələri asas götürülməməlidir. Bu adı və istedadlı adamlar orijinallik və istedad haqqında hökm verirlər. Bunlardan sonra ədəbiyyat sahəsində eyni uğursuzluğa uğramış olan tənqidçilər gəlirlər. Mənə deməyin ki, onlar heç bir zaman şeir və ya nəşr yazınraq xəyalında olmamışlar və buna təşəbbüs göstərməmişlər; güclərini sinmişlər, lakin bundan bir şey çıxmamışdır. Jurnal-lardakı tanqidi maqalələr balıq yağı kimi adəmin üzərini bulandırı. Həm də siz mənim bütün bu resenziyalara və üzənənraq tanqidçilərlərə baxışımı, münasibatımı bilişsiz. Əlbəttə, böyük tənqidçilər vardır, lakin onlar, kometalar kimi, nadirdir. Mandən yazıçı çıxmasa, gedib redaktor olacağam. Ayrı ki, bu yolla bir parça cörək qazanmaq olar. Həm də yavan yox, yağı çörək.

Lakin Ruf sevgilisinin mülahizələrindəki ziddiyəti dərhal anladı:

— Yaxşı, Martin, tutaq ki, bu belədir və istedadlı adamlar üçün bütün yollar bağlıdır, onda böyük yazıçılar bəs necə irəli getmişlər?

Oğlan cavab verərək:

— Onlar qeyri-mümkün işlər görmüşlər, — dedi. — Onlar elə alovlu, elə gözəl əsərlər yaratmışlar ki, bütün düşmanlarını yandırıb küla döndərmiş və məhv etmişlər. Onlar minden bir yazıçıya qismət olan möcüza sayasında uğura çatmışlar. Onlar Karleylin yeniləməz nəhənglərinə bənzəyirlər. Mən də bu yolla gedəcəyəm, mən qeyri-mümkün bir şeyə nail olacağam.

— Bəs birdən siza mağlubiyət üz verdi, onda nə olsun? Martin, siz məni də düşünməlisiniz!

— Mənə mağlubiyət üz versə, nə olsun? — O, bir anlığa qız aksidi, sanki, qız nə işə ağlaşımaz bir şey demişdi. Sonra onun gözələri hıylə-garcasına parlağı. — Onda mən redaktor olaram, siz də redaktor arvadı!

Ruf narazı halda üz-gözünü turşutdu, lakin bunun özündə də bir məlahət vardi; Martin işə öz öpüşləri ilə qızın üzündəki ifadəni dərhal pozdu.

— Yaxşı, yaxşı, basdır, — deyə Ruf etiraz etdi, iradəsinə toplayaraq Martinin qüdrətinin cəzibəsindən qurtarmağa çalışdı. — Mən atamla da, anamla da danışmışam. Mən onlara hələ heç bir vaxt bu cür dalaşmamışam. Mən tələb edirdim, onlara hörmət qoymurdum və sözlərindən çıxdım. Onların hər ikisi sizin aleyhinizdir, lakin mən sizə olan məhabbatımdan elə israrla danışirdim ki, axırdı atam sizi öz kontoruna işə götürməyə razılıq verdi. O, hatta sizə dərhal yaxşı maaş da kasılmaya qərar verdi ki, biz toyumuzu elaya bilək və bir kiçik kottedcə müştəqil yaşaşaq. Martin, bu, atamın tərəfindən böyük alicanablıqdır, doğru deyilmə!

Martin ağır bir ümidişliyin qəlbini sariyib sıxlığıni hiss etdi. O, qeyri-ixtiyari olaraq alını cibina salıb tütün və ciğara kağız (bunları çoxdan bəri idi ki, yanında gəzdiirmirdi) çıxarmaq istədi və nə işə anlaşılmaz bir söz mızıldadı.

Ruf sözüne davam edərək:

— Açıqı budur ki, — dedi, — ancaq xahiş edirəm, inciməyin, mən eləcə istayıram ki, siz işin nə yerdə olduğunu biləsiniz. Sizin radikal baxışlarınız atamın heç xoşuna galır. Bundan eləvə, o, sizi tənbəl hesab edir. Əlbəttə, mən sizin tənbəl olmadığınızı yaxşı biliram. Biliram ki, siz çox işləyirsiniz.

Martin "Yox, bunu Ruf belə bilmir!" — düşündüsə də, ucadan ancaq bunu soruşdu:



– Yaxşı, bəs siz nə fikirdəsiniz? Sizadəmi mənim baxışlarım həddindən artıq radikal görünür? – O, düz qızın gözünün içine baxır va cavab gözləyirdi.

Nehayat, Ruf dedi:

– Yox, onlar mənə... şübhəli görünür.

Bununla da hər şey bitdi, hayat da Martinə birdən-birə elə farah-sız, kədərlər göründü ki, Rufun ehtiyatlı etdiyi təklifi, – qızın atasının kontoruna qulluğa girmək təklifini tamamilə yadından çıxardı. Ruf da halalik isar etməmək lazıim geldiğini hiss edib, həmin məsələ üzərinə yenidən qayıtmak üçün sabırla münasib fırsat gözləməyə hazırlıdı.

Lakin uzun-uzadı gözləmək lazıim gəlmədi, öz növbəsində, Martin Rufdan bəzi şəyler soruşmaq qərarına gəldi. Oğlan qızın ona nə dərəcədən inam bəslədiyinə sinənamə istayırdı. Beləliklə, bir həftədən sonra onların hər biri öz sualına cavab aldı.

Martin "Güneşin rusvayıçılığı" ni Rufa oxumaqla işi sürətləndirdi.

Martin alyazmasını oxuyub qurtaranın sonra Ruf:

– Siz nə üçün müxbir işləmək istəmirsiniz? – deya ucadan səsləndi. – Siz yazmağı yaman sevirsınız və yaqın ki, müvaffaqiyət qazana bilərdiniz, irəliləyərdiniz, adlı-sanlı bir jurnalist, hər hansı bir qazetin xüsusi müxbir olardınız. Axi bəzi xüsusi müxbirlər külli miqdarda pul qazanırlar; bundan əlavə, onlar bütün dünyani görürler. Onları, masalan, Stenli kimi Afrikaya göndərirlər, onlar Vatikanda papala ilə müsahibə təşkil edirlər. Tibetin əsrarəngiz güşələrini tədqiq edirlər. Martin soruşdu:

– Deməli, məqaləm sizin xoşunuza gəlmir? Deməli, siz bu fikirdəsiniz ki, man yalnız jurnalist ola biləram, lakin heç bir vəchlə məndən yazıçı çıxmaz?

– Yox, yox! Sizin məqaləniz yaman xoşuma gəldi. O, çox gözəl yazılıb. Ancaq qorxuram ki, bütün bunlar sizin oxucularınızça çatmaya. Hər halda, bu mənim üçün çox çatdırındır. Məqaləniz çox yaxşı yazılıb, lakin man, demək olar ki, heç nə başa düşmədi. Hər şeydən əvvəl, bunu deym ki, siz həddindən artıq xüsusi elmi terminlər işlətmisiniz. Əzizim, siz ifratla vanrsınız, bu səbəbdən də sizə aydın görünən bir şey bizim hamımız üçün tamamilə anlaşılmazdır.

Martin yalnız bunu deya bildi:

– Hə, məqalədə fəlsəfi termin çoxdur.

Martin hələ hayecanlı idi, axı, indicə özünün ən yetkin fikirlərini oxumusdu; buna görə də qızın hökmü onu çəştdirdi.

Martin sözündə təkəd etməyə çalışaraq dedi:

– Yaxşı, tutaq ki, bu, formaca pisdir, bəs irali sürülmüş fikirlər də sizdə heç bir rəğbat doğurmur?

Ruf başını buladı:

– Yox. Bu mənim əvvəller oxuduqlarına əsلا oxşamır... Mən Meterlinki oxumuşam. Özüm də onu tamamilə anlayırdım. Martin:

– Onun mistisizmini anlaysınız? – deya qışkırdı.

– Hə, Meterlinkə hücum çəkdiniz bu məqaləniz isə mənə əsلا aydın deyil. Əlbəttə, orjinallığı qalsa...

Martin hövəsələşir bir hərəkət etdi də, susdu. Sonra Rufun deməkdə davam etdiyi sözələr birdən beyninə işlədi.

Quiz:

– Mənca, yaradıcılığınız sizin üçün bir oyuncuq idi, – dedi. – Siz onunla uzun müddət aylandınız, bəsdir. İndi həyata, bizim hayatımza ciddi yanaşmaq vaxtıdır, Martin. Bu vaxta kimi siz yalnız özünüz üçün yaşarsınız?

– Siz istayırsınız ki, man qulluğa girim?

– Hə. Atam sizə təklif edir ki...

Martin kobudcasına qızın sözünü kasib:

– Bilərim, bilərim, – dedi. – Lakin mənə düzünü deyin, siz mənə dəha inanmırıınız?

Ruf dinnam-söyləməz onun alını sıxdı. Qızın gözləri qaraldı, az qala piçılı ilə:

– Siza yox... Sizin yazı-pozunuza, əzizim, – dedi.

Martin aran vermədən açıq danışmaqdə davam edib dedi:

– Siz, demək olar ki, mənim əsərlərimin hamisini oxumusunuz.

Onlar haqqında nə fikirdəsiniz? Siza əla galır ki, onlar pisdir? Baş-qalarının yazıçılarından da pisdir?

– Başqaları öz əsərlərinə pul alırlar.

– Bu, sualımın cavabı deyil. Demək, siz bu fikirdəsiniz ki, mənim ədəbi istedadım yoxdur?

– Yaxşı, indi man siza cavab verərem. – Ruf zorla özünü əla aldı.

– Mən bu fikirdə deyiləm ki, siz yazıçı ola bilərsiniz. Əzizim, mənə acığınız tutmasın! Siz ki özünüz mandən soruşunduz. Axi siz bilirsiniz ki, adəbiyyatı man sizdən daha dərin başa düşürəm.



### Martin fikirli-fikirli:

— Ha, siz şənətşünassınız, — dedi. — Siz başa düşmalısınız... — Hər ikisi üçün əzablı olan fasıladən sonra yena söza başladı: — Lakin bununla hələ heç da bütün mənələr açılmır. Mən bilirəm qüvvəm nadədir. Heç kəs bunu məndən yaxşı bila bilməz. Mən bilirəm ki, müvəffaqiyətə çatacağam. Mən bütün maneqələri aradan qaldıra-cağam. Şeirlərdə, məqəllərdə, hekayələrdə əks olunmali bütün duyular, fikirlər içimdə qaynayıb-dəşir. Lakin mən sizdən xahiş etmirəm ki, buna inanınsanız. Nə məna, nə da manım adabı istedadıma inanmayın. Sizdən yeganə xahişim budur ki, mənim məhabətimə inanınsanız və məni əvvəlki kimi sevəsiniz. Bir il bundan əvvəl mən sizdən yalvarıb xahiş etmişdim ki, məna iki il möhələt verəsiniz. Artıq aradan bir il keçmişdir, lakin mən möhkəm əminəm ki, ikinci il keçməzdən əvvəl müvəffaqiyəti qazanacağam. Yadınızdadır, bir zaman məna deməsindən ki, yaxıcı olmaq üçün şagird kimi sınayaqdan keçmək lazımdır. Nə deyirəm ki, mən bu sınağı keçmişəm. Mən talaşmışım, az vaxt sərf etmişəm. Siz mənim bütün arzularımın son məqsədi olmuşsunuz və sizi düşünmək həmisi məna qüvvət vermişdir. Bilirsinizmi ki, qayğısız və rahat yatmağın nə demək olduğunu mən çoxdan unutmuşam? Bəzən mənə elə galır ki, istədiyim qədar yatdım və yalnız yuxudan doydugumdan oyandığım günlərdən milyon illər keçmişdir. Məni indi yuxudan zəngli saat oyadır. Mənim nə vaxt özümə yatmağa icazə verdiyimden asılı olaraq, saatı müayyan vaxta qururam. Yuxulmadan əvvəl mənim etdiyim son şüürlü hərəkat budur: saatı qururam və lampunu söndürürəm. Mən hiss edəndə ki yuxum gəlir, çətin kitabı dəyişib asanını götürürəm. Bu asan kitabı üzərində də mürkü çalmağa başlayanda isə yuxumu qaçırmak üçün başıma yumruğu yumruq dalınca vururam. Kiplingin yuxuya getməkdən qorxan adamı yadınızdadır? O, mahmızı döşəyinə elə keçirmişdi ki, yuxuya gedəndə onun polad ucu bədənənin saplanırdı. Mən də belə eləyirdim, mən qarar vermişdim ki, gecə yarısına kimi, saat birə, ikiyə kimi yatmamalyam... Mahmız da məni vaxtından əvvəl yatmağa qoymurdu. Mən aylarla bu mahmızdan ayrılmamışam. Mənim işim o yərə çatıb ki, beş saat yanım yuxu artıq mənim üçün yolverilməz bir zinatdır. İndi mən vur-tut dörd saat yatıram. Mən daim az yatıb yuxusuz qalmadən lap əldən düşmüşəm. O qədər yatmaq istəyirəm ki, bəzən başım harlanır və

fikirələrim bir-birinə dolaşır; bazan elə bilirəm ki, qəbirde rahat yatmadıq böyük xoşbəxtlikdir. Mən Longfellonun bu misralannı xatırlayıram:

Soyuqdur, dəhşətdir dənizin dib,  
Bir sakit yuxudur onun sahibi.  
Tək birçə addım at – çalxanar sular,  
Dalgalar qoynunda ömrün mehv olar.

Əlbəttə, bu boş seydir, yorğunluqdan, əsəblərin həddindən artıq yorulmasından əmələ gəlir. Lakin bir sualı var: bütün bunları mən kimin xatırına edirdim? Sizin xatırınıza. Şagirdlik müddətini azaltmaq üçün, müvəffaqiyəti tələsməyə məcbur etmək üçün. İndi isə mənim şagirdliyim qurtarmışdır. Mən naya qadir olduğumu bilirəm. Sizi inandırıram ki, mənim bir ayda öyrəndiyimi hər bir tala-ba bir ilə də öyrənebiləm. Biliyim! Siz galin, məna inanın. Məni başa düşmənizi necə hərəratla arzuladığımı inanın. Belə olmasayı, mən heç bundan danışmazdım. Mən ivotlaşanıram. Mən oxuduğum kitablar asasında hökm verirəm. Sizin qardaşlarınız yuxu bisiranda, mən kitab oxuyuram və oxuduqlarına əsasən deyə bilərəm ki, mənimlə müqayisədə onlar nadan vəhşilərdir. Mən bir zamanlar şana-söhrətə çatmaq istəyirdim. İndi mənim üçün söhrətin heç bir mənəsi yoxdur. Mənim istədiyim yalnız sizsiniz. Siz mənə yeməkdan da, paltardan da, ad çıxarmaqdan da artıq lazımsınız. Mənim yeganə arzum budur ki, axın başımı sizin sinəniz üstə qoyub yatı. Heç bir il də keçməz ki, bu arzuma çataram.

Ruf yənə Martinin gücünü duydı, bu duyu onu sardı, həm də qız buna nə qədər inadlı müqavimət göstərirdi, oğlana bir o qədər yaxından bağlanırdı. Qızı ram edən, itaətdə saxlayan bu qüvvə, indi Martinin od tutub yanan gözlərində, ehtiraslı dənisiğində, onun varlığında qaynayan və gurlayıb daşan böyük hayat qüdrətində tazahür edirdi. Buna görə də bir anlıq, yalnız birçə anlıq Rufun möhkəm sabati aləmi titrəyib sarsıldı və qız birdən-bira asıl Martin İdeni, gözəl və yenilmez Martin İdeni qarşısında dayanan gördü! Həm də hərədan vəhşət heyvan təlimçiləri öz işlərini yeyib şübhəyə düşdükleri kimi, qız da bu adəmin üşyankar ruhunun ipa-sapa yatırılması imkəni olduguna şübhələndi.

Martin sözüne davam edərək:



— Axi bir iş da var, — deyirdi. — Siz manı sevirsınız. Onda neçin sevirsınız? Axi, məhz manı yazmağa vadar edən eyni şey, sizi de məni sevməye vadar edir. Siz manı ona görə sevirsiniz ki, man sizi ahata edən və birinə könlünüzlü verə biləcəyiniz adamlara oxşamır. Man kontor üçün, mühəsib dəftərləri üçün, xırda süründürməçilik üçün yaranmamışam. Həmin adamların hamısının gördükleri işi görməyə, onlarla bir yerde olmağa, onların hayatı baxışlarına şərık çıxmaya manı macbur etsəniz, onda siz manımı onların arasındaki fərqi aradan götürürsiniz, manı məhv edərsiniz, sevdiyiniz şeyi məhv edərsiniz. Manım içimdəki an canlı şey yaradılıq ehtirasıdır. Man adı safehin biri olsaydım, yazıçı olmaq xəyalına düşməzdəm, amma sizin özünüz de, çox çatin ki, manım arvadım olmaq istərdiniz.

Səthi, lakin canlı düşüncəsi dərhal müqayisə imkanı tapan Ruf Martinin sözünü kəsərək:

— Axi nə üçün, — dedi. — Əvvəllər da qaribə adamlar, ixtiraçılardır, bütün ömürləri boyu hər hansı abədi bir mühərririn ixtirasi üzərində çalışmışlar, bununla öz ailələrini ehtiyac və məhrumiyyatlı içerisinde yaşamağı məhmək etmişlər. Tabii ki, arvadları onları sevmiş və birlikdə iztirab çəkmışlar, lakin onların qaribəliklərinə görə deyil, daha çox bu qaribəliklərə rəğman.

Oğlan etiraz edərək:

— Doğrudur, — dedi. — Lakin qaribə adamlar yox, başqa ixtiraçılar da axı olmuşlar. Həmin ixtiraçılar bütün ömürləri boyu tama-mila real və faydalı şəyər ixtira etmək üçün çalışmış və axırdı istadıklarına nail olmuşlar. Axi mən qeyri-mümkin olan heç nə istəmirməm...

— Siz özünüz dediniz ki, "qeyri-mümkin şey alda etmək" istəyirsiniz.

— Mən macazı mənada deyirdim. Mən, əslinə qalsa, özümüzdən qabaq çox-çoxlannın çatdıqları bir şəyə çatmaq, yəni yazmaq və öz ədabi zəhmətimlə dolanmaq istəyirəm.

Rufun susması Martini hırslaşdırıldı.

— Deməli, siz bu fikirdəniz ki, bu da əbədi mühərrik kimi xəm xəyaldır? — deya o soruşdu.

Sualın cavabında Ruf onun əlini sıxdı. Bu, bir ananın nəvazışla əl sıxması idi, sanki, ana özünün şıltaq usağıni ovundururdu. Onun üçün Martin, doğrudan da, qeyri-mümkin şəyər elda etmək istəyən yalnız şıltaq bir usaq, qaribə bir məlxuq idi.

Ruf ata-anasının Martina necə adavatlı münasibət basladıklarını xatırlatdı.

Martin soruşdu:

- Lakin siz ki məni sevirsınız, elə deyilmə?
- Sevirəm, sevirəm! — deyə qız ucadan səsləndi.

— Mən de siz sevirəm, buna görə da onlar mənə heç nə elayə bilməzər. — Martinin səsində bir tantənə vardi. — Bir haldə ki man sizin məhabbatını inanıram, onların nifratının mənə heç bir dəxli yoxdur. Dünyada məhabbatdan başqa hər şey galdi-gedərdir. Məhabbat addimbaşlı büdrəyan və yuxulan ciliz, eybacar bir xilqat deyil, asl böyük məhabbatdırsa, heç bir zaman yolunu azmaz,

## OTUZ BİRİNCİ FƏSİL

Bir dəfə təsadüf Martini Broveydə bacısı Hertruda ilə rastlaşdırıldı. Pərtliyinə baxmayaraq, bu, şübhəsiz ki, uğurlu bir təsadüf idi. Hertruda tında tramvay gözlayarkən Martini birinci gördü və ordu-ordundan keçmiş qardaşının yorğun üzündəki tutqun ifadə dərhal nəzarənə çarpldı. Martin, doğrudan da, tutqun, qaşqabaqlı idi. O, sələmçi ilə sövdəlaşə bilməyib geri qayıdırı. Martin girov qoyduğu velosiped üçün saləmçidən alavə borc almaq istəyirdi. Payızın yağışı, palçığı gəlib çatmışdı, Martin velosipedini çıxdan girov qoymuşdu, lakin qara kostyumunu hökmən özündə saxlamaq istəyirdi.

Martini bütün var-yoxunu birləbir bilən sələmçi:

— Axi, sizin qara kostyumunuz var, dedi. — Olmaya siz onu, o dələdüz yəhudü Lipkenin yanında girov qoymusunuz? Ha, ağar bu...

O, Martina elə qəzəblə baxdı ki, Martin tələşlik, barkdan dilləndi:

— Yox, yox! Kostyumu girov qoymamışam. Mən onsuz heç keçinə bilməram.

Bir az yumşalan saləmçi:

— Çox gözəl, — dedi. — Əgər istayırsınızsa siza yenidən pul verim, onda mən da sizin kostyuminuzsuz keçinə bilməram. Axi, man bu işlə aylənmək xatırına maşğul olmuram.

Martin etiraz edərək:



— Mənim velosipedimin qiyməti azı qırq dollardır, — dedi. — Özü də tamam sadır. Siz isə ona görə mənə vur-tut yeddi dollar vermisiniz! Həc yeddi dollar da yox! Altı dollar bir çərək! Axi, siz pulunuzun saləmini qabaqcadan alırsınız!

Sələmçi soyuqqanlılıqla dedi:

— Yena də pul almaq istayırsınız, onda kostyuminuzu gətirin.

Tamamilə ümidiyi itirmiş Martin bu cansızçı, dar dükdən tələsik çıxdı. Onun üzündəki tutqun ifadənin səbəbi də bu idi. Bu ifadə Hertrudanın çox qüssələndirdi.

Onlar hal-ahval tutmağa macəl tapmamışdalar ki, Telegraf-avenüya gedən tramvay geldi. Martin bacısının dirsəyindən tutub tramvaya mindirdi; bacısı isə anladı ki, Martin özü piyada getmək istəyir. Hertruda tramvayın pilləsində dayanaraq, döñüb ona baxdı. Martinin çuxura batmış gözələrini görəndə ürəyindən qara qanlar axdı:

— Baş san tramvaya getmirsən? — deya Hertruda soruşdu.

Elə o saat da tramvaydan duşüb qardaşının yanına gəldi.

Martin izahat verərkə:

— Hava almaq üçün hamisə piyada gedirəm, — dedi. Hertruda:

— Nə deyirəm ki, man da bir qədər piyada gedəram, — dedi. — Bunun mənə xeyri var. Axır zamanlar nədənsə özümü pis hiss edirəm.

Martin bacısına baxdı və onun necə dayışdığını ancaq indi sezdi. Hertruda yorğun və nəsə pintlər bir görkəmdə idi, işi qatlar üzünü eybacarlaşdırılmışdı və özü da başdan-ayağa kimi lat bağlamış, şışmışdı, ağır, yasti yeri isə sağlam və şən bir qadının çevik, qıvrıq addımlarından, sənki, bir gülünc oxşan idı.

Onlar o biri duracağında çatanda Martin:

— Yaxşısı budur ki, gözlä, tramvaya min. — O sezdı ki, Hertruda tövüşüməyə başlayır.

Hertruda:

— Allah, sən saxla! — dedi. — Doğrudan, mən ki yorulmuşam. Tramvaya minmək sənin üçün də pis olmazdı. Ayaqqabının altı elədir ki, yaqın, sən şimalı Oklonda çatananacın yırtılar.

Martin cavabında:

— Mənim evdə dəha bir cüt ayaqqabım var, — dedi.

Hertruda gözlənilmədən:

— Sabah nahara biza gal, — dedi. — Bernard evdə olmayıacaq, işi var, San-Leandroya gedəcək.

Martin başını buladı, lakin nahar adı çəkiləndə gözlərində parlayan həris qıgilçımı gizlədə bilmədi.

— Mart, sənin cibində bir pensin də yoxdur, elə buna görə də piyada gəzirən. Belə də hava almaq olar?

Hertruda nifratla finxırmaq istədi, bundan bir şey çıxmadi.

— Dayan görüm...

Sonra el çantasını araşdırıb Martinin ovcuna bir beş dollarlıq pul basdı.

Qadın dodaqaltı:

— Bu yaxınlarda sənin ad günün olacağı yadimdən çıxmışdır, — dedi.

Martin qeyri-ixtiyyarı olaraq pulu ovcunda sıxı, dərhələrə anladı ki, bu hədiyyəni qəbul etməlidir, lakin tərəddüd içində qaldı. Axi, bu qızı sikkəcik — yemək, hayat, manav və cisməni qüvvələrin bərpası, yeniyə yaradıcı qüvvənin coşması deməkdir. Kim bilir, bəlkə, Martin elə bir asar yazacaq ki, elə bu cür coxlu qızıl pul alacaq. O, alyazmaların içərisində masanın altında atılıb qalmış son iki maqaləsini aydınca təsəvvüründə canlandırdı. Həmin maqalələri yollamaq üçün marka almağa pulu yoxdu. Çap olunmuş maqalələrin adları onun gözələri üzündə sələ saçı və çəklənmək istəndi. Maqalələr "Qaşşanglıq kahirləri" və "Gözəllik besiyi" adlanırdı. Martin bu maqalələri hələ heç yerə göndərməmişdi, lakin biliirdi ki, onlar bu qəbildən olan yazılarının an yaxşılandır. Tək, marka almaq mümkün olsun. Birdən onda müvəffaqiyyət inam doğdu və alichin başladığı işi sənətə çatdırdı. O, pulu tələsik cibinə basdı:

Martin:

— Mən bunun əvəzini sənə yüzqat artıq qaytararam, Hertruda, — sözələrinin çox çatınlılıkla dedi, çünkü qəhər onu boğurdur, gözlərində yaş parladı. O, qətiyyət və inamlı ucadan: — Sözlərimi yadında saxla! — dedi. — Aradan bir il keçməmiş mən sənə düz yüz dənə bu qızıl sikkədən gətirəcəyəm! Mən səndən xahiş etmirəm ki, mənə inanınsan. Sən təkcə gözləməlisən. Gerisini görərsən!

Bacısı bu deyilənlərə heç inanmırı da. Lakin bundan, nədənsə part oldu və odur ki, çatınlıkdən necə qurtaracağını bilməyərək dedi:

— Mart, man bilirəm ki, sən aq qalırsan. Bu, sənin üzündən görüñür. Nə vaxt istəsən, bizi yeməyə gal. Higginbotam evdən iş üçün gedəndə, mən sənə xəbar göndərə biləram. Uşaqlardan biri həmisi sənə xəbar getirə bilər. Mart, bəs...



Martin bacısının na deyacayını qabaqcadan bilirdi, çünkü onun fikirlərinin istiqaməti kifayat qədər ayndı.

– Bir yera işə girmək vaxtin gəlib çatmayıbm?  
– San elə bilsən ki, man heç nəya nail olmayaçağam? – deyə Martin soruşdu.

Hertruda başını buladı.

– Hertruda, özümdən başqa heç kəs mənim qüvvəmə inanır.  
– O, bu sözləri ehtiraslı bir coşqunluqla dedi. – Lakin mən artıq bir çox yaxşı asır yazmışım və gec-tez onlara görə pul alacağam.

– San haradan bilsən ki, onlar yaxşıdır?  
– Lap ona görə ki... – Martinin adəbiyyat, adəbiyyat tarixi haqqında bütün bildikləri birdən-bira beynində canlandı və o da başa düşdü ki, hansı əsərlər görə özüne inandığını bacısına amla-da bilməz. – Lap ona görə ki, mənim həkayələrim jurnallarda çap olunan yazıların doxsan doqquz faizindən yaxşıdır.

Özünün haqlı olduğuna möhkəm əmin olan Hertruda:

– San, har halda, ağıllı maslahata qulaq as. Ha, ağıllı maslahata quşas as, – deyə takrar etdi, – sabahsa nahar eləmaya gal.

Martin onu tramvaya mindirdi və özü isə yürüüb pocta galdi. Beş dollarn üçünə çoxlu marka aldı. Daha sonra Morzlargila gedəndə yoluştı poçt şöbəsinə girdi və çoxlu qalın paket göndərdi, üç iki-sentlik markadan başqa, qalanların hamısı həmin paketlərə getdi.

Bu, Martin üçün unudulmaz bir axşam idi, çünkü bu axşam o, Ress Brissendenin tanış oldu. Brissendenin Morzlargila necə galib çıxdığını, onu oraya kimin gətirdiyini Martin heç öyrənə bilmədi. O, bunu Rufdan soruşturmağa belə maraq göstərmədi, çünkü Brissen-den ona səthi və dayaz bir adam kimi göründü. Bir saatdan sonra Martin qat etdi ki, bundan alava, həmin adam, həm də nadandır: heç bir hörmət-izzat gözləmadan veyil-veyil otaqdan-otağa keçir, göz-lərini bərəldib lövhələrə baxır, masaların üstüne və ya rəflərə düzülmüş kitab və jurnalları araşdırır. O, nəhayət, məclisdəkəlinin heç birinə əhamiyyət verməyərək, öz evində imiş kimi, morris kreslo-suna oturub yerini rahatlادı, cibindən bir kitabçı çıxarı oxumağa başladı. O, kitabçıyı oxuyarken ara-sıra fikri dağınıq halda, saçlanrı turمارlayırdı. Sonra Martin o adamı unutdu və yalnız məclisin sonunda onu ganc qadınların arasında görüb yadına saldı; ayndıca görünürdü ki, ganc qadınlar onunla səhbatdan ləzzət alırlar.

Martin evə qayıdarkən tasadüfən yolda Brissendeni gördü.

– Ha, sizsiniz, – deyə Martin onu daldan səslədi.

Brissenden isə cavabında çox da nəzakətli olmayan bir tövrlə na isə söylədi, lakin buna baxmayaraq, Martinla yanaşı getdi. Martin onu səhbətə tutmağa daha cahd etmirdi, beləliklə, onlar sükut içində bir neçə mahallani ölüb keçdilər.

– Özündən razi qoca eşşək!

Qafıldan və qüvvətlə qopan bu nida Martini mat qoydu. Onu gülmək tutdu, lakin eyni zamanda, Brissendənə qarşı kininin artdığını hiss etdi.

Onlar sükut içində daha bir mahallə keçdikdən sonra Martin bu sözləri eşitdi:

– O evde na tapmışınız ki, oraya ayaq döyürsünüz?

– Bas siz? – deyə Martin da, öz növbəsində, soruşdu.

Brissenden cavabında:

– Bu canım ölsün ki, bilmirəm, – dedi. – Əlqarəz, mən ora birinci dəfa idki gedirdim. Əvvəl-axır günümüz iyirmi dörd saatdır. Bu vaxtı birtəhər keçirmək lazımdır, ya yox? Gedək içək.

– Gedək, – deyə Martin cavab verdi.

Martin tez razılaşdığını görə əlüstü ürayında özünü danladı. O evdə yazı-pozu ilə maşğıl olmalı idi; bundan alava, gecə Veysmanın əsərlərinin kiçik bircildiyini oxumağı qat etmişdi. Mən hələ onu demirəm ki, Herbert Spenserin hər cür romanдан dəha maraqlı olan bioqrafiyasını oxumaq fikrində idi. Martin fikirləşirdi ki, bu yapışqsız adama na üçün vaxt sərf edəsan. Lakin onu cəlb edən yol yoldaşı və iki deyil, burlarla əlaqədar olan bütün başqa şəyler – parlaq işq, güzgülər, badaların cingiltisi və parıltısı, pörtmüs üzər və ucadən çıxan səslər idi. Ha, ha, həyatda müvəffəqiyyət qazanmış və buna görə da öz pulsunu açıq ürkələ içkiyə vera bilən şad-xurram və qayğısız adamlannı səsləri. Martinin bədbəxtliyi onda idi ki, o, yalnızdı. Brissendenin təklifini da mahz buna görə bu cür həvəsə qəbul etdi. Portuqaliyalı dükançının Martini içkiyə qonaq etməsi istisna olunmaqla o, "Qaynar balıqlar"ı tərk etdiğindən və Codan aynılıqlıdan sonra bir dəfa də olsun, meyxanaya getməmişdi. Əqli yorğunluq fiziki yorğunluq qədər insanı içkiyə cəlb etmir, bu səbabdən Martin içkiyə aludə deyildi. Lakin indi Martin içmək, dəha doğrusu, içki içilən, çığırı-bağırtı salınan və qəhqəha çəkilən gurultulu



meyxana mühitine düşmek istadı. "Mağara" məhz belə bir meyxana idi. Yayılıb rahat meşin kresləldə oturmuş Brissendenə Martin yaşayış-yavaş sodalı su ilə şotland viskisi içməyə başladılar.

Az sonra söhbət qızışdı: muxtalif şeylərdən danışındalar ve yalnız bir-birinin dalınca içki sıfırış etmək üçün söhbətə ara verirdilər. İçməkdə çox dözmülu olan Martin, hər halda, öz həmpiyalasının dözmümunə təaccüb etməyə bilməzdə. Lakin Martin onun irəli sürdüyü fikirlərə daha çox təaccüb edirdi. Çox keçmədən Martin belə bir qənaət gəldi ki, Brissenden han şeyi bilir və o, ümumiyyətlə, həyat yollarında onun rastına çanax ikinci asıl ziyanıdır.

Ancaq üstəlik, Brissendenin bir çox elə cəhəti da vardı ki, onlar professor Kolduellə yoxdu. O, odlu-odlu danışındı, son dərəcə dərin və iti düşünürdü, həssasdı, onun fikirləri baş alıb gedirdi. O, çox gözəl danışındı. Onun nazıl dodaqlanından dəzgahda yonulmuş kimi iti sözlər qopub töküldürdü. Bu sözələr dəlib keçir və doğrayıb-tökürdü. Bündən sonra gələn anda isə həmin sözələr parlaq, cəzibəli obrazlar işlədildiyinə görə rəngarəng, səlis, axıcı cümələrlə avaz olunurdur; sanki, dediyi obrazlarda varlığın anlaşılmaz gözəlliyinə iżi vardi. Bəzən onun nitqi qızığın, böyük mübarizənin firtına və gurultusu içərisinə atılmağa çağırıb bir döyuş şeypuru kimi səslənir, gümüş kimi cingildiyir, ulduzu fazaların soyuq parıltısını eks etdirirdi. Brissenden elmin son naiyyətlərini bu nitqilə qısa və aydın şəkildə ifadə edirdi. Eyni zamanda bu, sözlə deyilə bilməyan, yalnız bu sözələrin doğurduğu inca və mürakkəb assosiasiylər vasitəsi nəzərə çarpdırılıb bilən ülvə və girişilməz mühakimələrlə dolu bir şair nitqi idi. Onun ağılı, sanki, bir möcüza nəticəsindən hər hansı uzaq, insan tacribəsinin qavraya bilmədiyi sahələrə qədər vənərdi. İnsana elə gəlirdi ki, bu sahələrdən adı dilla danışmaq mümkün deyildir. Lakin, doğrudan da, ecazkar danışq sənəti adı sözələrlə qeyri-adı mənənələr ifadə etməkdə onun köyməyinə çatırı. Dar düşüncəli adamlar bu mənənələri sezə bilməzdə, lakin onlar Martinə yaxın və aydın idi.

Martin Brissendenə olan əvvəlki kinini dərhəl unutdu. Onun qarşısında inridiyadək yalnız kitablarında gördüyü bir insan dayanmışdı. Heyatda tacəssüm olmuş mütəfəkkir ideali, pərəstişə layiq bir adam onun gözü qabağında idi. Martin heyran-heyran öz müsahibini dinləyərək, öz-özüne döna-döndə: "Mən onun öündən diz çök-məliyəm. Mən onun ayağına düşməliyəm", – deyirdi.

Nəhayət, Martin özünün da bəzi şeylərdən baş çıxardığını manalı-manalı işə edarək bərkədən dilləndi:

– Görünür, siz biologiyani öyrənmisiniz, – Brissendenin başını bulayanda Martin təaccüb etdi. Martin Brissendenin təaccübə baxlığındı görüb sözüne davam etdi: – Axi siz elə müddəələr irəli sürürsünüz ki, biologiyani bilmədən bu nəticələrə gəlmək ağlabatan şey deyil. Sizin nəticələriniz böyük alımların hökmərinin bütün gedisini uyğun galır. Ola bilməz ki, siz onların əsərlərini oxumamış olasınız.

Brissenden cavabında dedi:

– Buları eşitməyimə çox mammunnam. Çox razı qalıram ki, mənim səthi bilişlərim haqqıqtı dərk etmək mani an qısa bir yola gətirib çıxarımdır. Axır ki, haqlı olub-olmadığımın məndən ötrü asla fərqi yoxdur. Bunun heç bir əhəmiyyəti yoxdur. Axi insan heç bir zaman mütləq haqqıqtı dərk edə bilməyəcəkdir.

Martin sevincənən vəcədən:

– Siz Spenserin şagirdi və ardıcılısınız! – dedi.

– Mən cavan yaşlanmadı Spenserin kitablarını ötərə da olsa, nəzərdən keçirməmişəm. Cavan yaşlanmadı yalnız "Tarbiya" əsərini oxumuşum.

Brissendenin bütün zəka sərvətini diqqətlə təhlildən keçirmiş Martin yarım saatdan sonra:

– Kaş ki mən də belə asanlıqla bilik qazana biləydim, – dedi. – Manı an çox təaccübənləndirən odur ki, siz etiraza yol vermirsiniz. Siz elə şeyləri qatı iqrar edirsiniz ki, elm onları yalnız *a posteriori*<sup>1</sup> müəyyən edə bilər. Siz birdən-birə doğru nəticələr çıxarırsınız. Sizin, doğrudan da, bəxtinən gətirib, haqqıqata gedən an qısa yolu tapmışınız və bu yolu işq süriti ilə uğub keçirsiniz. Bu nə isə fövqəltəbi bir istedaddır.

Brissenden cavab verərək sezdi:

– Ha, bu hamıça mənim mülliimlərimi, Cozef atanı və Detton qardaşı çəsidi ndır. Lakin burada heç bir möcüza-filan yoxdur. Üğurlu bir təsədüf üzündən man körpə yaşalarından katolik kollecina girdim. Bas siz özünüz harada təhsil almışınız?

Martin Brissendenə öz hayatını danişa-danişa, eyni zamanda, onun üzünən küberlərə məxsus inca cizgilərini, yastı çıynılarını, yaxınlıqdakı stulun üstüne atılıb qalmış, ciblərindən kitab görünən palto-sunu diqqətlə nəzərdən keçirirdi. Brissendenin üzü və zərif əlləri

<sup>1</sup> Təcrübə əsərində (*lat.*)



günün altında yanılı qapqara qaralımsı. Bu isə Martini təaccübəldirdi. Çatin ki, Brissenden açıq havada gəzməyi xoşlayanlardan olsun. Bəs o, harada belə yanılı qaralıb? Bu qaralı altundan Martinin gözüñə nə isə itizibəli, qeyri-təbil bir şey görünür və o da Brissendenin uzunsov, anq üzüñə baxdıqca daim bunu düşünürdü. Brissendenin ordlan batıldı, burnu isə gözəl qartal burnu idi. Onun gözlerində nəzəri cəlb edən heç bir şey yoxdu. Bu gözler nə çox iri, nə də çox kiçikdi, qonurdu, lakin çaları bir qadar aydın deyildi. Bununla belə, Brissendenin gözlerində gizli bir oyanrıñ ifadəsi nə isə qariba, ikişəli və ziddiyatlı idi. Bu gözler vüqarla parlaryar, meydən oxuyur, bəzən hiddət saçırı. Lakin, eyni zamanda, bu gözlərə baxarkən insan nadənəcə acıydı. Martinin Brissendena yaman yazıçı galırdı, çox keçmədən Martin bu hissin nadən doğduğunu başa düşdü.

Brissenden bu yaxınlarda Arizonadan gəldiğini bildirdikdən sonra:

- Axi məndə vərəm var, — dedi. — Mən orada iki ilə yaxın yaşadım, oranın ab-havası ilə müalicə olundum...
- Yaxşı, siz indi bizim işlim şəraitinə qayitmaqdən qorxmursunuz?
- Qonxmuram.

Brissenden Martinin dediyi sözləri elə-bəla takrar etdi, lakin Martin dərhal başa düşdü ki, Brissenden dünyada heç nadən qorxmır. Onun gözleri qayıldı, burnunun parları geniş açıldı, üzündə qartallara xas olan, vüqar və qatıyyat bildirən bir ifadə göründü. Bu insana heyran olduğundan Martinin qalbi daha şiddetə çırpinmağa başladı. O: "Nə yaxşıdır!" — deyə düşündü və sonra ucadan bu məsələni oxudu:

Olsa da talein zülmü, zilləti,  
Bu qanlı başımı aymaram qatı.

— Siz Genlini sevirsinizmi? — deyə Brissenden soruşdu, bu zaman onun gözleri dərhal şəfqət və məhrəbənlilik ifadə etdi. — Hə, ayındır, məgər siz onu sevməyə bilərsiniz! Eh, Genli! Böyük qalblı insan! Qlüdiator xacalar arasından necə ucalırsa, Genli də jurnallarda çap olunan müasir qafiyəbazlar arasından elə ucalır.

— Jurnallarda çıxan yazılar sizin xoşunuza galır? — deyə Martin, ehtiyatla soruşdu.

Brissenden:

— Bəs sizin xoşunuza galır? — deyə elə hiddətlə bağıldı ki, Martin hatta saksandı.

Martin mızıldanaraq:

— Mən... Mən jurnallar üçün yazıram, ya da, daha doğrusu, yazmağı sinayıram, — dedi.

Brissenden daha sakit bir tərzda:

— Elə isə bu, bad deyil. — Siz yazmağı sinayırsınız, lakin baş tutmur. Mən sizin uğursuzluqlarınızı qiymətləndirir və onların qədrini biliram. Mən indi təsəvvür edirəm, siz nə yazırsınız. Bunun üçün mənə sizin əsərlərinizi oxumaq belə lazımdır. Əsərlərinizin bir nöqsanı var ki, bunun da ucbatından bütün qapılardan sizin üzünüzə bağlanmışdır. Sizin əsərlərinizdə dərin mənə vardır, bu isə jurnallara lazımdır. Jurnallara hər cür zir-ziblə gerəkdir ki, bu zir-ziblələr onlar bolluca alırlar. Təbii ki, sizdən yox.

Martin etiraz edərək:

— Mən peşə işindən çəkinmirəm, — dedi.

— Əksinə... — Brissenden bir anlıq susdu və Martinin yoxsulluluğunun bütün nişanlarını — nimdaş qalstukunu, pencəyinin köhnəlikdən işldəyən qollarını, dağlımış manjetlarını utanmaz-utanmaz gözdən keçirdi; sonra Martinin ovurdu-ovurdurdan keçmiş arıq yanaqlarına uzun-uzadı baxdı, — əksinə, peşə işi sizdən çəkinir, özü da elə inadla ki, siz bu sahədə heç bir vəchla müvaffaqiyət qazana bilərməsiniz. Bura baxın, azizim, man siza yemək təklif etsəydim, siz ehtimal ki, inciyardiniz, eləm?

Martin hiss etdi ki, yamanca qızanır, Brissenden isə qaliblər kimi qahqəha çakdırı. O:

— Qarın tox olan adamlar belə təkliflərdən incimirlər, — deyə bildirdi.

Martin açıqli-açıqli qışkırdı:

— Siz iblissiniz!

— Axi mən siza heç təklif də eləmirdim!

— Casarətiniz çatırdisa elayərdiniz, onda görərdiniz!

— Doğrudan? İş ki belə oldu, sizi manimla şam yeməynə davət edirəm.

Brissenden bu sözələri deyib dikkəti, sanki, elə bu saat restorana getmək fikrindəydi.

Martin yumruqlarını düyünlədi, qan onun beyninə vurdu.

Brissenden sayyar tamaşanın carçısını yamsılaya-yamsılaya:

— Maşhur ilanudan! İlamları diri-dirı udur! — Planları diri-dirı udur! — deya çigirdi.

Martin da, öz növbəsində, xəstəlikdən anqlayıb üzülmüş Brissendeni utanmaz-utanmaz sözüb:

— Man sizi, doğrudan da, diri-dirı uda bilərdim, — dedi.

— Ancaq bir şey var ki, manı udmağa daymaz.

Martin:

— Sizi yox, belə iş tutmağa daymaz, — dedi və elə o saat da səmimi-qalbdən bir qahqaha çəkdi. — Brissenden, boynuma alıram ki, siz manı axmaq yerinə qoydunuz. Mənim ac qalmağım tabii bir səydir və bunda məndən ötrü heç bir utanmalı şey yoxdur. Görürsünüz, man ahamiyətsiz şərtliliklərə və xurafata nifrat edirəm, lakin siz ən adı sözlərə hər şeyi açıb danişan kimi man bir an içində xurafatın quluna çevrildim.

Brissenden:

— Ha, siz incidiniz, — deya təsdiq etdi.

— Boynuma alıram, incidim. Uşaqlıdan insanın qanına aşılanmış xurafat var. Mən vaxt tapıb çox şey öyrənsem də, bazan xurafata uyoram. Hərənin öz zəif cahati, neca deyarlar, dolabda öz skeleti var.

— Lakin siz indi artıq dolabın qapılannı örtmüsünüz, elə deyilmə?

— Ha, albatta.

— Yaqın?

— Yaqın.

— Onda gedək şam eləməya.

— Gedak.

Martin viskinin pulunu vermek istədi və özünün axırıncı iki dolalarını cibindən çıxartdı, lakin Brissenden ofisi Martindən pul almağa qoymadı və ixtinən pulunu özü verdi.

Martin üz-gözünü turşudub narazlığını bildirmək istayırdı ki, Brissenden yavaşdan və dostcasına əlini onun çiyinə qoydu, o da itaatdən çıxmayıb pulu cibinə soxdu.

## OTUZ İKİNCİ FƏSİL

Sabahı günü Mariya yeni bir sarsıntı keçirdi. Martinin yanına yene qaribe bir qonaq gəlməmişdi. Lakin bu dəfə Mariya özünü itirməyib, elə

təmkinli apardı ki, hətta qonağı hörmətlə qonaq otağında gözləməyə davat etdi.

— Çağırılmamış səzə geldiyimdən narazı deyilsiniz ki? — deya Brissenden soruşdu.

Martin onun əlini bərk-bərk sixa-sixa:

— Yox, yox, na danışırınız — dedi və yegənə stulunu qonağa verib özü çarpayda oturdu. — Ancaq siz mənim ünvanımı necə öyrəna bilmisiniz?

— Morzlargılı zəng çaldırm. Telefonə miss Morz özü gəldi. Sonrası da budur ki, indi sizin yanınızdayam.

Brissenden əlini paltosunun cibinə saldı, kiçik bir kitab çıxarıb masanın üstüne qoyaraq:

— Alın, bu-bir şairin şer kitabçasıdır, — dedi. — Oxuyun, sizin olsun. O, Martinin etiraz hərəkatına cavab olaraq: — Götürün! — deya qışqırdı. — Kitablar manım nəyimə lazımdır? Bu gün sahər yəna boğazımından qan açılmışdır. Sizdə viski olar? Bilirəm, albatta, yoxdur! Bir az gözlayın.

Brissenden cald ayağa durub otaqdan çıxdı. Martin onun dalınca baxdı və Brissendenin, yəqin, bir zamanlar qüvvəti olmuş, indi isə batıq sinəsini, aylımiş ciyinlərini görüb qüssələndi. Martin iki stəkan çıxardı, hadiyyə aldığı kitabı oxumağa başladı. Bu, Henri Voqan Marlounun son şeirlər macmuəsi idi.

Geri qaydırıb gəlmüş Brissenden bildirdi:

— Şotland viskisi yoxdur. Haramzada ancaq amerikan viskisi satır. Buna baxmayaraq, bir şüsha alıdım.

Martin:

— İndi uşaqlardan birini limon almağa göndərdim, özümüz də qroq düzəldək, — deyə təklif etdi. — Maraqlıdır, görəsan, bu cür kita-ba Marlou neçə alır?

Brissenden cavab verərək:

— Bir allı dollar, — dedi. — Bu halə yaxşıdır. Qoy şükür eləsin ki, rıskı getmək istəyen naşır tapa bilmişdir.

— Deməli, şərlə dolanmaq olmaz?

Martinin səsində darin bir kədər vardi.

— Albatta yox! Hansı səfəh buna ümid bağlaya bilər? Qafiyabazlılığı desən, onda, başqa söz. Brüs, Virşini Sprin və ya Sevcik kimi-ləri yaxşı qazanırlar. Lakin əsl şairlər... Bilirsınız Marlou nəylə dolanır?



Pensilvaniyada, geri qalmış şagirdler maktabında dars deyir, bu maktab ise yer üzündə cəhannəmin, heç şübhəsiz ki, qaranlıq şöbəsidir. O, mənim ömrümü əlli il uzatmağı təklif belə etsiydi, onun yerinə dars deməzdirm. Halbuki yaqtular şüşə arasında parlağı kimi, onun şerləri də müasir şairlərin pis şerləri içərisində parlayır. Ancaq görün tənqidçilər onun haqqında nalar yazırlar! Görüm bu tənqidçilər, bu lovgə, miskin adamlar lanata gələyidil!

— Ümumiyyətlə, özləri yazıçı ola bilməyən adamlar əsl yazıçılar haqqında həddindən çox hökmərlər verirlər, — deyə Martin səsləndi.  
— Masalan, Stivenson haqqında nalar uydurmamışlar!

Brissenden nifratlılığı düşlərini qırırdı:

— Bataqlıqlarda yaşayın zəhərli ilanları! — dedi. — Bəli, mən bu təfəfi tanrıyram. Onlar Damyen atanın müdafiəsi məqsədilə yazdıgı maktuba görə Stivensonu bütün ömrü boyu didimləşər. Onun yazdıqlarını bir-bir arasındaşdırımlar, ham götür-qoy eləmişlər, ham da...

— Ham də onu öz miskin "mən"lərinin meyan ilə ölçmüşlər, — deyə Martin qeyd etdi.

— Yaxşı dediniz. Ha, albəttə! Stivensondakı bütün gözal, həqiqi va xeyirxah xüsusiyyətləri didib-dağlıtmış va murdarlaşmışlar, sonra da əllərini onun kürayına vurub, ürək-dirək vermiş və demişlər: "Sən vəfəli köpəksən, Fido!" Tfui! Riçard Rilf ölüm yatağında onlar haqqında: "İnsan cinsinin miskin sağsağanları!" demişdir.

Martin ehtirasla Brissendenin səsinə sas verərək:

— Onlar ulduz tozunu dildiklərili, — dedi. — Onlar meteor sürətə döldə fikrini qavramağa çalışırlar. Mən bir dəfə tənqidçilər, daha doğrusu, resenziyaçılar haqqında məqalə yazmışam.

Brissenden tələsk:

— Onu bəri verin! — dedi.

Martin masanın altından "Uluz tozu"nun bir nüsxəsini çıxarıdı və Brissenden dərhal onu oxumağa başladı. Brissenden tez-tez içini çəkir, əllərini ovuştururdu, o hətta öz qroqunu da yaddan çıxmışdı.

Brissenden məqaləni oxuyub qurtaranдан sonra:

— Axi, siz özünüz kor karlıklar ölkəsinə ucub düşmüş uluz tozunun bir zərrasınız! — deyə bağırdı. — Təbii ki, məqalənizi göndəriniz ilk jurnal ondan dördəlli yepişmişdi, eləmi?

Martin öz qeyd dəftərçəsinə baxdı:

— Bu məqaləni iyrimi yeddi jurnal rədd etmişdir.

Brissenden qahqəha çəkmək istayırdı ki, dərhal öskürayı tutdu. Nahayat, Brissenden xırılı ilə:

— Deyin görüm, siz, yaqın, şeir də yazarınız? — dedi. — Verin oxuyum.

Martin ondan xahiş edib:

— Ancaq burada oxumayın, — dedi. — Mən sizinlə söhbət etmək istayıram. Mən şerlərimi sizə verərəm, siz də evdə oxuyarsınız.

Brissenden "Məhabbat sonetləri"ni və "Pari və inci"ni götürüb getdi. Sabah günü o yena Martinin yanına gəldi və yalnız bu sözləri dedi:

— Yena verin.

Brissenden oğlanın bütün əsərlerini oxuyandan sonra dedi ki, Martin əsl şairdir. Malum oldu ki, Brissenden özü də şeir yazar.

Martin Brissendenin şerlərini oxub heyran oldu və onlan çap etdirmək üçün Brissendenin bir dəfa də olsun taşabbüsda bulunmadığını öyrənib çox təacüb etdi.

Martin Brissendenin şerlərini jurnallardan birinə göndərməyi təklif etdi. Brissenden:

— Bütün jurnallar cəhannəm olsun! — dedi. — Gözəlliyi gözəllik namına sevin, jurnalları işa başınızdan çıxarı, onların dərdi sizə qalmayıb. Ah, Martin İden! Mənim sizə maslahatım budur ki, yenidən gəmilərə, dərinin qoyunu qaydırın. Siz buradan, şəhərin bu iyrancı mühitindən na istayırsınız? Axi, siz jurnalların talab xatirinə gözəlliyi satıb hər gün intihar edirsiniz. Bu yaxılarda necə deməsindən? Ha, xatırladım... "İnsan efemiderlərin" axıncısidir. Axi şöhrət sizin üçün zəhdirdir. Təriflər, madhiyyələr dinləyib xoşallanmaq üçün siz hadidindən artıq orijinal, çox səmimi və ağıllısınız. Mən bu ümidiyyəm ki, siz heç bir zaman jurnallara bir sətir də satmayıacaqsınız. Yalnız gözəlliyin xidmətində durmaq lazımdır. Gözəlliya qul olun, carnaat işa itilsin cəhannəm! Müvəffəqiyət lazımdır! Axi siz Stivenson haqqında sənetinizdə bu müvəffaqiyətə çatmışınız. Yeri galmışan, deyim ki, sizin bu sonetiniz Genilinin "Xayallar"əsərindən qat-qat qüvvətlidir. "Məhabbat sonetləri"niz də, dərin şeirləriniz də yena ela. Şeirin sevinci, alda edilmiş ugurda deyil, yaradıcılığın özündədir. Mənimlə mübahisəyə girəməyin. Mən nə dediyimi bilirəm. Bu, sağalan yara, alacı olan bir xəstəlik deyil, bu, qalbə saplanmış qızmar bir biçaqdır. Jurnallarla əlaqə saxlamaq sizin nəyinə gərəkdir? Bir də ki, onsur da bundan bir şey

<sup>1</sup> Efemiderlər — yalnız bir gün yaşayış cüclülər.



çixmayacaq. Narahat olmaya bilərsiniz. İstiyorsınız lap min ildən bəri çıxan bütün jurnalları oxuyun, siz onların sahifələrində, heç olmazsa, Kitsin bir mısrasına bərabər olan bir şey tapa bilməzsiniz. Şöhrati da, qızılı da başınızdan çıxın, günü sabah dəniz sefərinə gedin.

Martin gülerək:

— Mən şöhrət naminə yox, məhabbat naminə əlaşirəm. Sizin aləminizdə məhabbatə, görünür ki, yer verilməmişdir. Mənim aləmimdə isə gözəllik məhabbatın kənizidir.

Brissenden heyran-heyan və təssüflə ona baxdı.

— Martin, siz hələ na qədar cavansınız! Eh, siz hələ na qədar cavansınız! Siz çox yüksəklərə uçaqsınız, lakin ehtiyatlı olun, sizin qanadlarınız həddindən çox zərfidir. Onları oda verib yandırmayıñ. Bir də ki, siz onları artıq oda verib yandırmışınız. Bu "Məhabbat sonetleri"ndə isə bir arvad tərənnüm olunur... Lap biabırçıqdır!

Martin etiraz edərək:

— Onlarda məhabbat tərənnüm olunur, sadəcə, arvad yox, — dedi və yənə güldü.

Brissenden özündən çıxaraq:

— Dəliklik fəlsəfəsidir! — dedi. — Mən əməlli-başlı haşış çəkdikdən sonra şirin-şirin xülyalara dalanda buna inanmışam. Ehtiyatlı olun! Bu burjua şəhərləri sizi mahv edəcək. Misal üçün, bizim tanış olduğumuz alverçilər yuvasını götürür. Allaha and olsun, bura zibil çalasından səpsidir. Belə bir mühitdə salamat qalmاق olmaz. Orada ister-istəməz boğularsan. Axi, bir də ki, heç kəs — nə bir kişi, nə da bir qadın bu rəzaqatdan yüksəyə qalxa bilmir. Onların hamisi səyyar qarınqlulardır, elə bir qarınqlı ki, ideya-badii ehtiyacıları molyus-kalarından irəlli getməmişdir...

O, birdən sözünü kəsib Martine baxdı. Qəfildən bir fikir şimşek kimi çaxıb onun beynini işıqlandırdı. Üzü isə dəhşət və heyrat ifadə etdi.

— Siz də ki, gözəl "Məhabbat sonetleri"nizi bu solğun və miskin dişçiçəyin şərafına yazmışınız?

Elə hamim anda Martin sağ əliylə Brissendenin boğazından yapışdı və elə silkilədi ki, onun dişləri bir-birinə dəydii. Lakin Martin onun gözlərində qorxu ifadəsi yox, yalnız nə isə bir maraq, iblis gülüşü gördü. Bu vaxt özünə gələn Martin barmaqlarını açdı və Brissendeni yatağın üstünə fırlatdı.

Brissenden uzun zaman nefesini dərə bilmədi. Nahayat, nefesini dərib güldü. O:

— Olub qalan canımı alsaydınız, mən sizə həmişəlik minnatdar olardım, — dedi.

Martin özünü doğrultmağa çalışaraq:

— Son zamanlar asəblərin pozulub, — dedi. — Ümidi varam ki, siz çox da ağırtmadım? İndicə təzə qroq hazırlaram.

— Eh, cavan ellin, cavan ellin<sup>1</sup> — deyə Brissenden ucadan səs-ləndi. Siz öz bədəninizin qadrını bilmirsiniz. Siz yaman güclünüz. Lap cavan bəbirsiniz! Aslan balasınızı! Ha, ha! Bu sizə hayatıda baha tamam olacaq.

Martin stakanı ona vera-verə maraqla:

— Necə yəni? — deyə soruşdu. — İçin, özünüz da açıqlanmayıñ.

Brissenden qroqu bəyindiyindən gülümseyə-gülümşəyə içməyə başlayıb cavab verdi:

— Çox aydın bir səbabə görə. Qadınların ucbatında. Onlar sizdən indi al çəkmədiyi kimi, ömrününün axınna kimi də al çəkməyacəklər. Axi mən dünənki uşaq deyiləm. Ancaq yənə də mani böyük fikrina düşməyin. Mən onsur də hər şeyi axıra kimi sizin üzünüzə deyəcəyəm. Mən başa düşürəm ki, bu sizin ilk məhabbatınızdır. Lakin gözəllik naminə gələn dəfa dəhə diqqəti olun. Axi bu burjua qızları sizin nəyinə lazımdır? Onları atın, onlara qosulmayın. Özünüzü qızığın, ehtiraslı, asıl bir qadın, bilirsiniz — "hayata da, ölümə da gülər, məhabbat yaşıadiqca sevan" qadınlardan birini tapın. Dünyada bu cür qadınlar var, özünüz də inanın ki, tox burjua həyatının doğurduğu bu miskin xilqət kimi onlar da sizi eyni həvəslə sevərlər.

Martin hiddətə:

— Miskin xilqətmə! — deyə bağıldı.

— Özüdür ki var, miskin xilqət! O, uşaqlıqdan beyninə yeridilmiş basmaqlıb əlxəq həqiqətlərini siza danışacaq və eyni zamanda, asıl hayatıdan qorxacaqdır. Martin, o, sizin özünə görə sevəcəkdir. Sizə nün miskin basmaqlıb əlxəq həqiqətini dəha çox sevəcəkdir. Sizə isə böyük fədakar bir məhabbat lazımdır, sizə azad bir xilqət, boz güvə yox, rəngdən-rəngə çalan bir kəpanək lazımdır. Bir də ki, bad-bəxtlikdən bu dünyada çox qalsanız, axırda bütün qadınlardan

<sup>1</sup> Ellin — qədim yunanların adı.



zəhləniz gedəcək. Lakin siz çox qalmayacaqsınız. Axi siz dənizə qayıtməq istəməyəcəksiniz! Nə qədər ki özünüz çürüməyibsiniz, bu çürük şəhərləri gəzib dostlaşacaqsınız.

Martin dedi:

— Nə istayırsınız deyin, onsu da siz mani fikrimdən daşındırı bilməcəksiniz! Axi sizin öz həyat fəlsəfəniz, manım da öz həyat fəlsəfəm var, odur ki, hərə özüna görə haqlıdır.

Onların məhbəbbatı, jurnallara və bir çox başqa şeylərə olan baxışlan tutmurdu, lakin buna baxmayaraq, onlar bir-birinə yaxın olmaq istəyirdilər və bu səbəbdən Martinin ürəyində Brissendenə qarşı adı mehribanlılıqdan daha dərin bir hiss vardi. Brissenden Martinin boğuş havalı otağında bir saatdan artıq otura bilmədiyinə baxmayaraq, onlar hər gün görüşməyə başladılar.

Brissenden hər bir vaxt özü ilə bir şüsha viski getirməyi unutmurdu. Onlar kiçik bir restoranda yemək yedikdə isə Brissenden onu sodalı su ilə şotland viskisine qonaq edirdi. Brissenden həmisi hər ikişinin pulunu verdiyindən, onun sayəsində Martin bir çox zərif yeməklərin dadını görmüş, şampan şərabının gözalliyini və reyveyin atırını ilk dəfə duymuşdu.

Lakin Brissenden Martinindən ötrü həmisi bir müərrimə olaraq qalırdı. Üzdən tərk-i-dünya bir adama oxşayan Brissenden, xəstəliyinə baxmayaraq, həyat nemətlərinin, həyatdan həzz almağın qadri ni bilirdi. O, ölümdən qonxmurdu, insan hayatının bütün formalanna acı-acı, kinaya ilə güllürdü, amma eyni zamanda, həyatı an kiçik tazahürlərinə qədər sevirdi. O, həyat aşığı, yaşaşmaq dəlisi idi, o, həyatın titrək nəfəsini duymaq arzusunda idi. Bir dəfə özü demədi ki, "yarandığım kosmik toz içərisində öz kiçik mənzilimdə çapalamaq" istəyirəm. Brissenden narkotiklərin tasırını öz üzərində yoxlamışdı və yalnız yeni duygular keçirmək xatırına qariba işlərdən çıxırı. O, Martina danişdi ki, dördüncü gün atasını söndürməkdən ləzzət almaq üçün üç gün dalbadal su içməmişdir. Martin heç bir zaman onun haradan galib, haraya getdiyini öyrənə bilmədi. Brissenden keçmiş olmayan bir adamdı. Onun gələcəyi yaxın bir ölüm - məzərlə bitirdi, indi isə onu hayat eşqi yandırıb-yaxırdı.

## OTUZ ÜÇÜNCÜ FƏSİL

Martinin güzəranı getdikcə pis keçirdi. O, nə qədər qənaatla dolanmağa çalışsa da, xırda ədəbi yazılarından aldığı qazanc gündəlik xərcinə belə çatmırıldı. O, axırda qara kostyumunu da girov qoymağə macbur oldu və bununla da, Şürk günü Morzlulgilda nahar etmək davatını qəbul etmək imkanını itirdi. Ruf onun na sababden boyun qəçirdiğini öyrəni, çox mayus oldu ki, bu da Martinı çox casarlı bir qarara gəlməye təhrik etdi. O, nahara galacayıni qızə vad etdi, dedi ki, özü "Transkontinental aylıq" redaksiyasına gedib belə dolarını alacaq və bu pula kostyumunu girovdan çıxaracaqdır.

O, sahər Mariyadan on sent borc aldı. Martin Brissendendən borc almağı daha münasib bilirdi, lakin bu qaribə adam birdən-bira harasa yoxa çıxmışdı. Artıq iki həftə idı ki, Brissenden Martinin otığında görünmürdü və Martin da havayı yera başını çatlaşdırıb istəyirdi ki, görəsan, məndən incimasi üçün alına bir bəhənə verməmişim ki? On sent Martina bara ilə körfəzi keçmək üçün lazımdı və buna görə da o, aradan bir az keçmiş Market-strit küçəsiyle gedirdi. Fikirləşirdi ki, pulumu ala bilmasəm, nə edacayam? Pul almasayı, Oklonda qayıtmək belə, bir problemlə bildirdi, çünki körfəzi keçmək üçün onun San-Fransiskoda borc ala biləcəyi bir nəfər tanışı da yoxdu.

"Transkontinental aylıq" redaksiyasının qapısı aralı idı, bu vaxt Martin aşağıdakı səhəbatı eşidib istər-istəməz ayaq saxladı:

— Mister Ford, axı masələ bunda deyil (Martin bilirdi ki, redaktorun familiyəsi Forddır). Masala bundadır ki, manım borcumu verməyə imkanınız varmı? Yəni, təbii ki, nağd pul ilə. Gələn il işinizin necə olacağının mənə heç bir daxlı yoxdur. Mən təlab edirəm ki, manım haqqımı verəsiniz, vassalam. Qabaqcadan deyirəm ki, siz manım haqqımı axırıcı sentinə kimi ödəməyinçə, mövlud günü nömrəsi maşına verilməyəcəkdir. Sağ olun! Pulunuz olanda galın.

Qapı təybatə açıldı, yumruqlarını sıxmış bir adam dodaqaltı söyleş yağıdır-yağıdır Martinin yanından yel kimi ötüb keçdi. Martin on beş deqiqə gözləməyi daha münasib bildi. O, bir qədər küçədə gəzdişdikdən sonra geri qayıdı, qapını itəlib açdı və ömründə



birinci dəfə olaraq redaksiya binasının astanasına ayaq basdı. Açıq göründü ki, burada vizit kartocişası tələb olunmır. Bir oğlan uşaqla belə arakəşmanın dalına keçdi və dedi ki, bir nafr mister Fordu soruşur. Uşaq geri qayıdır. Martini redaktorun kabinetinə apardı. Otaqda böyük qarma-qarşılıqlı vardi. Martini təccübə salan ilk şey bu oldu. Sonra Martin gördü ki, masanın arxasında üzdən cavan görünən, bakenbard qoymuş bir canab oturmusdur. Bu canab maraqla Martinə baxıldı. Onun üzündəki ifadə heç dəyişməmişdi. Martin buna mat qalmışdı. Görünür, mətbəə sahibinin saldığı dava onun kefini zarraca pozmamışdı.

Martin söza başlayaraq:

— Mən... man Martin İdenəm (sonra demək istədi ki, "özüm də beş dollarımı almağa gəlmışam").

Lakin bu, Martinin üz-üzə gəldiyi ilk redaktor olduğundan qat etdi ki, kəskin danişqandan başlamağın xeyri yoxdur.

Mister Ford ayağa qalxub ucadın:

— Yox canım, nə danışırsınız! — deyəndə Martin təccüb etdi.

Sonrakı anda isə redaktor Martinin elini şadlıqla sıxmağa başladı.

— Mister İden, sizinla tanış olduğuma nə qədər şad olduğumu bir biləydiniz. Man sizi tez-tez düşünürdüm, sizin simanızı gözümüzün qabağına gatırmaça çalışırdım.

Mister Ford bir balaca geri çəkilib Martinin indi yegana geyimi olan gündalik kostyumunu heyran-heyan gözdən keçirdi. Açıqca göründü ki, şalvarının qata Mariya Silvanın ütüləriyle yaxşıca ütülənsə də, daha bu kostumu gözəmək və yamamaq mümkün deyil.

— Man elə bildirdim ki, siz bundan çox-çox yaşlısınız. Sizin hekayeniz elə fikirlərlə doludur ki, elə gözlə yazılmışdır ki... Bu əsl şah əsardır... Birinci üç-dörd sətri oxuyandan sonra dərhal bunu başa düşdürüm. İstəyirsiniz, hekayanızı ilk dəfə necə oxuduğumu sizə danişım? Yox! Mən istəyirəm avvalcə sizi əməkdaşlığımızla tanış edim.

Mister Ford daniş-danişə Martinin ümumi otağı gatirdi, burada onu öz müavini mister Uayıt təqdim etdi. Mister Uayıt sisqa, anq bir adamdı, alları buz kimi idi, üzündə elə bir ifadə vardi ki, sənki, titrəyib qızdırı.

— Bu isə mister Endsdır. Mister Ends bizim işlər müdürümizdir.

Martin saqqalı, qar kimi ağappaq olsa da, üzdən hələ qoca olmayan dazbaş bir canabin elini sixdi. Bu canabin arvadı bazar günləri onun saqqalını səliqə ilə yurub düzəldir, üstülik peysarını da qırxdı.

Onların har üçü Martini araya aldı və bir-birinin sözünü kasarək, uzun-uzadı danişmağa, ona tərif yağırdırmaga başladı. Buna görə də Martin axırdı bu fikrə gəldi ki, sadəcə olaraq, onun başını qatib azdırmağa çalışırlar.

Mister Uayıt ucadan dilləndi:

— Biz çox vaxt buna təccüb edirdik ki, nə üçün redaksiyaya galmırsınız!

Martin dedi:

— Mənim barəyə minməyə pulum yoxdur! — O, bu yolla pula nə qədər ethiyac olduğunu onların nəzarına çatdırmaq qərarına gelmişdi.

Bunu deyarkən Martin düşündü: "Mənim "rəsmi" kostyumum ehtiyacında yaşadığımı çox aydın göstərir".

Sonrakı söhbət zamanı Martin nə məqsədlə redaksiyaya gəldiyinə tez-tez işara etməyə çalışıdı. Lakin onun istədəsinə parəstiş edən bütün bu işarələri, sənki, eşitmirdilər. Onlar Martinin hekayesinə heyran olduğunu, arvadları və qohumlarının hamim hekayəyə heyran olduğunu deyib dururdular. Lakin bu üç adəmin biri də Martinə çatacaq pulu vermek niyyətində olduğunu asla bildirmədi.

Mister Ford dedi:

— Sizin hekayanızı ilk dəfə nə kimisi bir şəraitdə oxuduğumu hələ siza danişmamışam! Mən Nyu-Yorkdan gəlirdim, Oqdəndə qatar dayananda qazətsətan vəqona girdi, mən tasadüfən ondan "Transkontinental aylıq"ın son nömrəsini aldım.

Martin: "Aman Allah! — deyə fikirəldi. — Bu dələdüz Pulman vəqonlarına minib gəzir, mənse ac qalıram və alın tarımla qazandığım beş dollarını bundan birtəhər çəkib ala bilmirəm!" Martin qazəbəldi. "Transkontinental aylıq"ın işlədiyi cinayət birdən-birə dəhşətlidə rəracəyə qalxdı; o, uzun aylardan bəri hasrətdə qalıb gözlödüyünü, məhrumiyyatları və acliqə dözdüyünü xatırladı, dünən də yaniac yatdığını, bu gün isə heç bir şey dilinə daymadığını yadına saldı; hirsı başına vurdu. Bunlar quldur da deyillər. Adı, kiçik dələdüzəldir. Onları yalançı vadlər vermiş və açıqdan-acıqə aldadıb mənim hekayəmi almışlar. Yaxşı, yaxşı, indi sizin darsınızı verərəm.

Buna görə də Martin ürəyində and içdi ki, axıncı sentina kimi haqqını almayıncə redaksiyadan çıxmayacaqdır. Bir də ki, Okländə qayıtmaga onsuq da pulu yoxdur. Martin hələ də özünü saxlayırdı.



Lakin üzündə yirticilərə məxsus bir ifadə görünməyə başlamışdı, bu isə onun müsahiblərini çəşdirmiş və hətta qorxutmuşdu.

Orlar Martini daha qızığın bir söyle tərifləməyə başladılar. Mister Ford "Zəng səsi"ni ilk dəfə necə oxuduğunu yena danışmağa başladı, mister Ends isə qardaşı qızının bu hekayəni dəlicəsinə xoşlaşdığını bildirdi, onun qardaşı qızı isə, zərafat deyil, Alameddə məktəb müalliməsidir!

Martin qafıldan:

— Mən sizdən hamınıza belə xoş galən hekayənin pulunu almağa galmışam. Siz hekayəni çap etdirdikdən sonra mənə beş dollar vermalı idiniz.

Mister Ford özünü üzdən elə göstərdi ki, guya, pulu bu dəqiqə verməyə hazırdır, ciblərini yoxladı və üzünü Mister Endsa tutub pulunun yaddan çıxıb evdə qaldığını bildirdi. Mister Ends pərt olub Forda baxdı və qeyri-ixtiyari olaraq alını şalvar cibinin üstüne qoydu. Martin başa düşdü ki, Mister Ends'in cibində pul var.

Mister Ends:

— Çok təassüf edirəm, — dedi. — Mən matbaə işçilərinin pulunu indica verdim üçün nağd pulumun hamısı buna getmişdir. Əlbəttə, gərk özümlə belə az pul götürməyədim... Çok düşüncəsiz iş görmüşəm... Bilirsiniz, matbaəçinin pulunu ödəmək vaxtı hələ çatmamışdı, lakin birdən o gəldi və ona xətir qoyub avans verməyi xahiş etməyə başladı.

Onların hər ikisi mister Üyatı baxdı, lakin Üyat güldü və çiyinlərini çəkdi. Hər halda, onun vicdanı ləkəli deyildi. O, jurnal işini öyrənmək üçün "Transkontinental aylıq" a qulluğa girmişdi, lakin, əsasən, maliyyə siyasatını öyrənməli olurdu. "Aylıq" artıq dörd ay idi ki, onun zəhmət haqqını vermirdi. Lakin o, öyrənə bilmədi ki, matbaə işçilərini yola gətirib susdurmaq redaktor müaviniinin zəhmət haqqını verməkdən daha vacibdir.

Mister Ford sırtıq-sırtıq:

— Təassüf ki, iş belə gətirib, — dedi. — Mister İden, siz bizi yaman yerdə yaxalarımızın. Ancaq bilirsiniz, belə elayarik. Sabah sahər pul çekini sizə poçtla göndərərik. Mister Ends, Mister İdenin ünvanını yazüb götürmüsünüz mü?

— Söz ola bilməz, tabii, mister İdenin ünvanı yazılıb götürülmüş və çek sabah sahər göndəriləcəkdir.

Martin maliyyə və bank işlərindən yaxşı baş çıxarmırdı, lakin dərhal bu qərara gəldi ki, onlar çeki sabah vermək fikrindədirlər, elə bu gün də vera bilerlər.

— Mister İden, deməli, qərara alıñ ki, sabah sizin çəkinizi göndərək.

Martin qatıyyatla:

— Pul mənə sabah yox, bu gün lazımdır, — dedi.

Mister Ford:

— Bu uğursuz bir təsadüftür! Əgər siz redaksiyamızı istədiyiniz başqa bir gün gəlsəydiniz... — deyə sözə başlamaq istayırdı ki, görünür, xasiyyətə daha sabırsız olan mister Ends birdən-birə sözünü kəsdi.

O, kəskin bir tərzədə:

— Mister Ford sizə anlatdı ki, iş nə yerdədir, — dedi. — Mən da anlatdım. Siza çek sabah göndəriləcəkdir.

Martin İden:

— Mən da sizə anlatdım ki, — dedi, — pul mənə bu gün lazımdır.

İşlər müdürünin kobud danışığı Martinə yaman toxundu. O, müdirdən gözünü çəkməməyi qət etdi, bir də şübhəsiz ki, "Aylıq"ın kassası onun cibində idi.

Mister Ford yənə:

— Mənim ümidi bir yerə gəlmir... — deyə sözə başlamaq istədi.

Lakin bu arası mister Ends səbirsizliklə dabani üstə firmanız geri döndü və görünür ki, otaqdan çıxməq fikrinə düşdü. Martin elə həmin an onun üstüna atıldı və boğazından elə yapıdı ki, qar kimi ağ saqqalı pajmurdə olmadan, gözəl formasını itirmədən qırıq beş dərəcə bucaq altında yuxarı dartındı. Dahaştdan dil-dodaqları qurumuş mister Fordla mister Üyat dayanıb, Martinin İran xalisini çırılıp silikalayırmış kimi işlər müdürüni silikaladıyna baxırdılar.

Mister İden səsini başına atıb qısqırırdı:

— Ey gənc istedadlarınız hörməti istismarçısı, əlinizi cibinize salın görək, yoxsa mən özüm haqqımı axırıcı sentina kimi boğazınızdan çıxardaram!

O, sonra üzünü bu hadisəni qorxa-qorxa seyr edənlərə tutaraq əlavə etdi:

— Siz isə, yaxşısı budur, qarışmayın... yoxsa siz iə elə vuraram ki, adınız yadınızdan çıxar.

Mister Ends boğulurdu, buna görə də Martin barmaqlarını azaçıq açdı, imkan verdi ki, mister Ends onun təklif etdiyi şərtə razılıq versin. İslar müdürü bir neçə dəfa alını cibinə apanb-gatirdikdən sonra axır ki, dörd dollar və on beş sent çıxardı.

— Cibinizin çevirin! — deyə Martin ona amr etdi.

Onun cibindən on sent də çıxdı. Yanılmamasın deyə, Martin əldə etdiyi pulu iki dəfa saydı.

— İndi növbə sizindir! — deyə o, mister Fordun üstünə qışkırdı,

— Mən yetmiş beş sent da almaliyam!

Mister Ford cibindən vərsə, dillənmədən çıxardı, lakin onun cami altmış senti vardi. Martin ona hədə-qorxu gələrək:

— Yaxşı baxın, — dedi, — jiletinizin cibindən ucu görünən nadir?

Mister Ford düz adam olduğunu sübut eləmək üçün hər iki cibinin astarını çevirdi. Onun cibinin birindən yərə kvadratşəkilli kiçik bir karton düşdü. Mister Ford karton yerdən qaldırdı və təzədən cibinə qoymaq istədi, lakin Martin bağdırıldı:

— O nadir! Bərə biletidir! Bəri verin. Onun qiyməti on sentdir. Deməli, indi manda, biletli da saysaq dörd dollar doxsan beş sent var. Hə, nə oldu, beş senti da sayın gəlsin!

O, mister Uayta elə baxdı ki, bənəmə-nazik centləmen bir an içində cibindən bir nikəl sikkə çıxardı. Martin onların hər üçünə müraciətə:

— Təşakkür edirəm, — dedi. — Sağlıqla qalın!

Mister Ends onun dalınca:

— Soyğunçul! — deyə hirsindən boğula-boğula dilləndi.

Martin dalınca qapını çırpanda:

— Cibgir! — deyə cavab verdi.

Martin öz qələbəsindən nəşalanmışdı, o qədər nəşalanmışdı ki, "Eşşək anısı"nın "Pəri və inci"yə görə ona borclu olduğu on beş dolları xatırlayıb taxire salmadan həmin borcu da almağa qərar verdi. Lakin "Eşşək anısı" redaksiyasında üzürlə tamiz qırılmış gəncələr olurdular. Onlar, görünür ki, həmin və hər kəsi, o cümlədən bir-birlərinə da soymağa alışmış asıl quldurlar idi. Doğrudur, Martin mebellərdən bir neçəsini sindira bildi, lakin ən axırdı redaktor (taləbəlik illərində o boks üzrə mükafatlar alırmış) İslar müdürünin, elan yığan agentin və qapıçının köməyiylə Martini bayira çıxardı və hatta onun pilləkəndən yumalanıb düşməsinə də kömək etdi.

Onun dalınca gülə-gülə:

— Tez-tez gəlin, mister İden, həmişə siz galəsiniz! — deyə qışkırdılar.

Martin də gülümsəyə-gülümsəyə yixildiği yerdən qalxdı.

Dodaqaltı:

— Üf! — dedi. — Afərin, uşaqlar! Yoxsa bu Transkontinentaldakı əcləflər kimil..

Martinin sözlərinə cavab olaraq yənə qəhqəha qopdu. "Eşşək anısı"nın redaktoru dedi:

— Mister İden, nazarınız çatdırın ki, siz özünüz qorumağı bacarırsınız. Bir şair üçün bu az şey deyil, bunu harada öyrənmisiniz?

Martin də ona belə cavab verdi:

— Siz qoşa nelsonu harada öyrənmisinizsə, elə mən də orada. Hər halda, sizin gözüntünən altı qaralacaqdır.

Redaktor söz altda qalmayıb ehtiramla etirazını bildirdi:

— Ümidi varam ki, sizin da boyunuz göynəyəcəkdir. Bilirsiniz nə var, bəlkə, bunun şərəfinə içək, ha? Təbii ki, yaralanmış boyunun şərəfinə yox, bizim tanışlığımızın şərəfinə.

Martin cavab verdi:

— Mən basılmışam, deməli, gərək razılıq verəm!

Onlar hamısı, soyğunçular da, soyulmuş adam da bir yerdə bir şüsha içdilər, dostcasına razılığa gəldilər ki, daha güclüllər vuruşmadan qalib çıxmışlar, buna görə də "Pəri və inci"yə çatacaq on beş dollar haqlı olaraq "Eşşək anısı"nın kider.

## OTUZ DÖRDÜNCÜ FƏSİL

Artur hasarın kiçik qapısı qabağında qaldı, Ruf isə Mariya Silvanın artırmasının pillələrini cəld çıxdı. Qız yazı makinasının talasik təqqiqlişini eşitdi və otağı girarken Martinin bir alyazmasının son sahifəsini çap edib qurtarmaqda olduğunu gördü. Ruf, maxsus galmışdı ki, Martinin Şükür günü onların evinə nahara galib-galmayacayıni öyrənsin, lakin hələ qəbili yaradıcılıq ehtirası ilə çırpinan Martin onu ağızını açmağa qoymadı.

O, səhifəni makinanın çıxanb suratlarını bir kənarə qoyaraq qızışın-qızığın:



— İcaza verin siza oxuyum! — dedi. — Bu, manım son hekayemdir. Bu hekaya əvvəlki yazılarımı oxşamır və manı bir balaca qorxudur. Lakin, nadənsə, mənə elə galır ki, bu yaxşı cahətdir. Qulaq asın, özünüz deyin. Hekaya Havay həyatındandır. Mən onu "Viki-Viki" adlandırmışam.

Martinin üzü yaradılıqlı ataşından od tutub-yanırı, halbuki Ruf onun soyuq otağında asım-asım asırı, Martinin əlliəri da buz kimi soyuqdır.

Ruf diqqatla qulaq asırı, lakin onun üzündə açıqdan-açıqə hekayəni bayanmamak ifadəsi var idı, bu ifadə yox olub getmirdi. Martin hekayəni oxuyub qurtardıqdan sonra qızdan soruşdu:

— Açığını deyin, xoşunuza gelir, ya yox?

Qız:

— Bilmirəm, — dedi. — Sizcə, bunu bir yerdə çap etdirmək olar?

Martin etiraf edərək:

— Manca, yox! — dedi. — Jurnallann bu hekayəyə gücü çatmaz. Ancaq bu sırf həqiqətdir.

Ruf rəhmətsizsinə sözündə təkəd edib soruşdu:

— Siz nə üçün satılmış mümkün olmayan şəyleri inadınıza salıb yazırıñız? Axi siz ki, dolanmaq üçün pul qazanmaq xatırına yazarınız, eləmi?

— Elədir, albəttə. Lakin mənim qəhrəmanım məndən güclü çıxdı. Əlimindən bir şey gəlmədi. Qəhrəmanım tələb edirdi ki, ahvalat bu cür qurtarsın, başqa cür yox.

— Yaxşı, nə üçün sizin "Viki-Viki" belə kobud danışır? Axi onu oxuyan hər bir şəxs qəhrəmanınızın danışıığı sözlərdən pərt olub, xacəlat çəkəcəkdir və albəttə, redaktorlar bu hekayəni qayıtsalar, haqlı olacaqlar.

— Çünkü əsl Viki-Viki məhz bu cür danışar.

— Bu zövqsüzlükdür.

— Bu hayatdır! — deyə Martin səsləndi. — Bu, reallıqdır. Bu, həqiqətdir. Mən hayatı necə görürəmə, elə də təsvir etməliyəm.

Ruf bu sözlərə bir cavab vermadı və araya bir anlığa ağır süküt çökdü. Martin qızı dünyalar qədar sevirdi və buna görə də onu başa düşmürdü, qız isə Martini ona görə anlaşırdı ki, oğlan onun insanlar haqqındaki tasavvürlerinin mahdud dairəsine siğmirdi.

Martin söhbəti daha münasib, qalba dəyməyen bir mövzu üzərinə gatırmak istəyərək:

— Xəberiniz varmı, mən "Transkontinental aylıq"dan pulumu aldım, — dedi və redaksiyadakı üç nafardan zorla dörd dollar doxsan sent və bir bərə biletini aldığına xatırlayıb ürəkden qəhqəha çəkdi.

Ruf sevincək:

— Çok gözəll! — dedi. — Deməli, gələcəksiniz? — Axi mən elə bunu bilmək istiyirdim.

— Gələcəyəm? — deyə Martin qızı başa düşməyib təkrar soruşdu:

— Haraya?

— Sabah bizi, nahara. Axi, siz dediniz ki, pul alan kimi kostyuminuzu girovdan çıxarıcaqsınız.

Martin utana-utana:

— Mən bunu lap unutmuşam, — dedi. — Bilirsınız na olub... Bu gün sahər polisəm Mariyanın iki inayını və bir buzovunu başqasının biçənəyini eziib korladığına görə çəkib apanıb, arvadın işa cari-ma verməyi pulu yoxdur... Ha, mən də onun yerinə pul verdim. Beləliklə, "Zəng sasi"ndan gələn bütün qonorar Mariyanın inəklərini geri almağa getdi.

— Deməli, siz gəlməyəcəksiniz?

Martin özünün nimdaş palterni gözdən keçirdi.

— Gələ bilmərəm.

Rufun mavi gözərə doldu, qız məzəmmətlə Martina baxıda da, bir söz demədi.

— Gələn il biz sizinlə Şükr gününü Delmoniko sahilində, ya Londonda, ya Parisdə, yaxud da ki, harada könlünüz istəsə, orada bayram edərək. Mən buna əminəm.

Cavab evəzina Ruf:

— Mən bu günlərdə qəzetdə oxudum ki, poçt idarəsində bir neçə vəzifə boşalır, — dedi. — Axi siz orada növbədə birinci deyildiniz?

Martin məcburiyyət qarşısında boyununa aldı ki, poçt idarəsindən çağırış kağızı almış, lakin oraya getməmişdir.

O, özünü doğrultmağa çalışaraq dedi:

— Mən müvəffaqiyət qazanacağıma yaman inanıram, mən bir ildən sonra hər bir poçt məməründən on dəfə artıq pul qazanacağam. Görərsiniz.

Ruf yalnız:

— Ah! — deyə bildi, qız ayağa durdu və alcəklərini geyməyə başladı. — Vaxtdır, mən gedim, Martin. Artur məni gözləyir.



Martin onu bağına basıb öpdü, lakin Ruf onun nəvazışına biga-na qaldı. Adətən olduğu kimi, qızın bədəni titrəmədi, qız ikiəlli onun boynundan asılmadı və dodaqlarını Martinin dodaqlarına sıxmadı.

Martin qızı ötürüb eva qaydırken: "Hırsı tutub, - deyə düşündü, lakin na üçün? Əlbəttə, heyf ki, polisəm inəkləri məhəbətə gün tutub, ancaq bu ki uğursuz bir təsədüfdür. Buna da heç kəs təqsirkar deyil". Martinin ağılina galmadı ki, özü bu cür hərəkət etməkdənə, başqa cür hərəkət edə bilərdi. Nahayat, Martin bu qarara galdı ki, "ha, əlbəttə, poçt idarəsində işdən boyun qaçırdığımı görə da onun yanında bir balaca müqəssirəm. Bir da ki, "Viki-Viki" də onun xoşuna galmadı.

Axadan addım sasi eşildi. Martin geri dönüb baxanda artır-maya yaxınlaşan poçtalyonu gördü. Martin çoxdan alışdığı bir ürək çırıntısı ilə ondan bir yığın böyük, uzunsov konvert aldı. Bunların içində kiçik bir zərf vardı; üzərinə "Myu-York icmali"nin şəmpər vurulmuşdu. Martin zərfi açımaq qərar verməzdən avval bir az tərəddüd etdi. Bu, hekayənin qəbul olunması haqqında bildiriş ola bilməzdi. O, bu jurnalda bir alyazma belə yollamamışdı. O fikirləşdi: "Bəlkə, onlar mənə maqala sıfırı etmək istayırlar?" Bu fikirdən də tamam donub yerində qaldı.

Lakin Martin dərhal bu casarətli, baştutmaz ümidi qovub özündən uzaqlaşdırdı.

Zərfin içində redaktorun qısa, rəsmi bir məktubu vardı. Redak-tor yazardı ki, imzasız məktub alınıb, həm də Martindən xahiş edir-di, narahat olmasın, çünki redaksiya heç bir imzasız məktuba aha-miyat vermir.

Redaktorun kağızına əlavə olunmuş imzasız məktub al ilə, çap hərfləri yazılmışdı. Bu, mənəsiz, savadsız bir çuğulluqdu. Çuğul yazardı ki, jurnallara öz hekayələrini və şerlərini yollayan "Martin İden adlanan adam" heç də yazılıçı deyildir, o, hekayələri köhnə jurnal-lardan oğurlayır və makinada yenidən yazdıqdan sonra öz adından jurnallara göndərir. Zərfə "San-Leandro" möhürü vurulmuşdu. Martin məktub müəllifinin kim olduğunu dərhal başa düşdü, imzasız məktubun hər satrindən Higginbotomin qrammatikası, Higginbotomin işlətdiyi sözlər, Higginbotomin fikirləri görünürdü. Aydındı ki, məktub onun əziz yeznəsinin kobud əlia yazılmışdır.

- Axa bu onun nəyinə lazımdı? - deyə Martin öz-özündən soru-şurdu. - Mənim Bernard Higginbotama nə pisliyim keçib? Bu o qədər

safəh, o qədər mənəsiz bir hərəkətdi ki... Bu hərəkətə düz-əməlli bir izahat tapmaq mümkün deyildi. Bir həftə içerisinde Şərqi ştatlarında çıxan müxtalif jurnallardan da bu cür məktub gəldi, Martin qərar verdi ki, redaktorlar çox nəcib iş görürələr. Onlann çıxu Martinı asla tanıma-dıqları halda, ona ürək-dirək verir, onun dərdində şərık çövdərlər. Aydındı ki, onlar imzasız çuğulluqlara nifratlı baxırlar. Ona ziyan vurmaq yolunda göstərilən bu safəh cidd-cəhd açıqdan-açıqə baş tutmamışdı, boşça çıxmışdı. Əksinə, bu, hətta onun xeyrinə ola bilərdi, çünki redaktorlann diqqatını onun adına cəlb edirdi. Onlann bəzisi indi Martin İdenin hekayəsini oxuyarkan xatırlayır ki, bunu imzasız məktubda adı çəkilən hamin Martin İdenin özü yazmışdır. Kim bilir, bəlkə də bu, onun əsərlərinin müqaddədarına xoş tasir bağışlayacaqdır!

Təqribən bu aralarda bir hadisə də baş verdi, bundan sonra Martin Mariyanın gözündən yaman düşdü. O, bir dəfa Mariya Silvanı matbəxədə göz yaşları içində ağlayan, ağından inildiyən göründü, ağır ütüləri çekməyə qadının taqatı qalmamışdı. Martin dərhal qat etdi ki, Mariya Silva zökəm xəstəliyinə tutulub, buna görə də Brissen-denin gətirdiyi şüsalardan birinin dibində qalmış viskinə ona içirdi və yorğan-döşəyə girməsini təpsirdi. Lakin Mariya heç bir vəchla razi olmurdu. O, inadına salib deyirdi ki, mütləq paltaların ütüləyib qurtarmalı və elə bu gün axşam da təhvil vermalıdır, aks təqdirdə, sabah yeddi usağı yeməyə bir şey tapa bilməyəcəkdir.

Mariya Silva böyük təaccüb içində Martinin üntüni qapdığını (qadın ömrünün lap axırına kimi bunu danişmaqdan yorulmurdu) və nazik batist koftanı paltar ütülənən taxtanın üstüne atdığını gör-dü. Bu, mahəllənin an dəbdəbəli geyinən qadını Ket Flenaqanın an qəşəng bayram koftası idi. Miss Flenaqan talab etmişdi ki, koftası nəyin bahasına olursa-olsun, aksəma kimi ütülənib gətirilməlidir. Hami bilirdi ki, miss Flenaqan damırçı Con Kollinzlə durn-b-oturur, dostluq edir və Mariyanın aldığı ayn bir malumata görə, onlar sabah Qızıl Qapılar parkına gəzməyə getmək istayırlar. Mariya abəs yərə koftanı Martinin alımdan almaq istayırdı. Martin zorla onu stulda oturdu, Mariya da dəhşətdən gözlerini bəraldı onun ütüləri var qüvvəsi ilə işlətdiyinə göz qoymağa başladı. Martin on dəqiqədən sonra koftanı Mariyaya verdi. Kofta elə ütüləmişdi ki, Mariya özü ömründə onu bu cür ütüləyə bilməzdi, Martin Mariyanı vadə etdi ki, bunu boynuna alınsın. Oğlan izahat verarak:



— Ütüler bundan bir az da çox qızsaydı, mən paltarların öhdəsin-dən daha tez galardım, — dedi.

Lakin, Mariyanın fikrincə, Martin ütüləri onsuz da közərib qıp-qırmızı olana kimi qızdırımdı. Axırda Martin Mariyaya:

— Siz paltara suyu düz çələmirsiniz, — dedi. — Bunu necə etmək lazımlıydı gəlin mən siza göstərim. Əgər tez ütüləmək istayırsınızsa, siz çilənmiş paltarı məngənə altında saxlayın.

Martin anbandan bir yeyşir tapıb gatıldı, ona bir qapqaq qayırdı və uşaqların təhvil vermək üçün yiğdiqları dəmir qırıntılarını onun üstüne topladı, sonra su çilənmiş paltarları yesiya yiğdi və ağızını bağlayıb üstüne dəmir qırıntıları qoydu. Bununla da, hazırlıq işləri görürülək qurtardı.

Martin qurşağı kimi soyunub:

— İndisə baxın, — dedi və az qala, közərinə qızdırılmış üzündən yapıldı.

Sonralar Mariya hamiya danışındı ki, Martin paltarları ütüləib qurtardıqdan sonra ona yun parçaları necə yumağı öyrədirdi.

O deyir: "Mariya, çox safeh, mən siza öyrədəcək". O öyrədirdi də. Ona maşın on dəqiqə içində düzəldi. Çəllək, iki ağaç və təkar topu. Bax bəla!

Martin bu qurğunu düzəltməyi "Qaynar Bulaqlar" camaşırxanasında Codan öyrənmişdi. Köhna təkarin ağacına geydirilmiş topu porşenə əvəz edirdi. Onun o biri başına mətbəxin tavanının çatısından keçirilmiş ip bağlanmışdı, bu isə porşeni bir illə işə salmağa imkan verirdi, çallayaq qoyulmuş yun paltarlar bu qurğu vasitəsilə çox yaxşı çırpılıb təmizləndirdi. Mariya, hatta uşaqlardan birinə ipi dartmağı öyrətmədi və yalnız Martin İdenin fəndgirliyinə təəccüb edib dururdu.

Buna baxmayaraq, Martin öz bacarığını göstərmək və bununla da öz təkmilləşdirmələri ilə Mariyanın işini asanlaşdırmaqla onun yanında yamanca hörmətdən düşdü. Martin İdenin keçmişdə camaşırxanada işlədiyi malum olduqda isə onu bürüyən xayəli şan-söhrat bir tüstü kimi dağlıb getdi. Martinin kitabları, kəreləlarda onun yanında galan və ya boş viski şüşələri qoyub gedən hörmətli adamlar — hər şey birdən-birə Mariyanın gözündə bütün füsunkarlığını itirdi. Demə, o, adı bir fahlə, Mariyanın özü kimi bir fahlə olmuşdur və onlann hər ikisi eyni sinfə mənsubdurlar. Bu sababdan Martin Mariya

üçün daha aziz, daha tez başa düşülen bir adam oldu, lakin sirdən doğan füsunkarlıq yox olub getdi.

Martin öz qohumlarından getdikcə daha çox uzaqlaşırı. Mister Higginbotamin uğursuz cidd-cahdindən sonra Martinin galəcək yeznasi German Şmidt da özünü göstərdi. Martin bir dəfə bir neçə kiçik şeir və hekayesini işa verə bilməş, qısmən də öz güzəranını yaxşılaşdırımdı. O, borc aldığı adamların bir qismının borcunu qaytarmış, kostyum və velosipedini girovdan çıxarmışdı. Martin velosipedin tamir ediləsi olduğunu görüb galəcək qohumuna bir dost kimi münasibat başlığındı göstərmək üçün velosipedini German Şmidtin emalatxanasına göndərməyi qət etdi.

Martin elə həmin axşam velosipedi geri alıqdə təaccüblandı və məmmən qaldı. Görünür, Şmidt da eynilə bir dost münasibati göstərməyi qarara almış və velosipedi növbədən kənar təmir etmiş, üstəlik də evinə göndərmişdi, halbuki heç bir emalatxana təmir etdiyi şeyləri, adətən, evə yollamır. Lakin Martin velosipedi nazardan keçirib belə bir qənaata gəldi ki, velosipedi heç təmir etməmişlər. O, telefonla emalatxanaya zəng vurdur və öyrəndi ki, German Şmidt "onunla heç bir əlaqə saxlamaq istəmir".

Martin sakit-sakit:

— Canab German Şmidt, — dedi. — Sizə yaxşıca bir qulaqburmazı vermek üçün, deyəsan, yanınızga gəlməli olacağam.

Ona verilən cavab bu oldu:

— Siz mənim emalatxanama gəlsəniz, adam göndərib polis çağırtdıram! Mən siza göstərəram! Arxayın olun, siz məni davaya çəkə bilməzsiniz! Mənimki sizin kimilər tutmaz. Bilirsınız siz kimsiniz, siz tənbəlsiniz, lakin mənə kələk gələ bilməzsiniz! Əgər mən sizin bacınızı alıramsa, bu halə heç də o demək deyildir ki, siz məni soya bilərsiniz. Siz nə üçün bir işə girib namuslu özünüza çörəkpulu qazanmaq istəmirsiniz? Hə? Cavab versəniz!

Martin asıl bir filosof kimi qazəbini boğdu və cavab olaraq yalnız fit verib telefonun dəstəyini asdı. Bu, əvvəlcə Martina gülünc göründü, lakin yaşaş-yavaşa yalçılıq hiss onun qalbinin sıxbı incitməyə başladı.

Onu heç kəs başa düşməndür, təkcə Brissendenən başqa. O, heç kəs lazımdı, Brissenden isə, Allah biliir, hara yox olmuşdu. Martin elində şey-şüy tərəvəz dükənindən çıxanda şər qarışmağa başlamışdı. Tramvay tında dayandı və Martinə tanış olan uzundırz



adam atılıb yera düdü. Martinin üreyi sevincden şiddetle döyündü. Bu, Brissendenin özü idi ki, vardi. Pancaralardan düşen ışığda Martin onun paltosunun ciblerinin şışib qalxdığını görə bildi. Brissendenin ciblərindən birində kitablar, o birisində İsa dolu bir şüşə vardi.

## OTUZ BEŞİNCİ FƏSİL

Brissenden uzun zamandan bəri görünmediyinin səbəbi haqqında Martina heç bir izahat vermadı, elə Martin də ondan heç bir şey soruşmadı. O, qroq dolu stakanlardan burula-burula qalxan buğ arasından dostunun solğun və anq üzüne məmənniyətlə baxırdı.

Martin, Brissendena son əsərlərindən danışdıqdan sonra o:

- Man da boş-bekar oturmamışdım, - dedi.

Brissenden cibindən bir alyazma çıxarıb Martina verdi, Martin isə alyazmanın sərlövhəsini oxuyub, sual dolu gözlerini Brissendəna dikdi. Brissenden istehza ilə gülümsədi:

- Ha, ha, pis sərlövhə deyil, doğru deyilmə? "Efemerida"... Bundan yaxşısına təpib deyə bilməzsən. Bu söz İsa sizindir, - yadınızdır, siz insandan danışanda onu "efemeridaların sonuncusu", istilikdən doğan və dünyada öz yeri uğrunda mübarizə aparan canlı bir maddə adlandırdırdın. Bu manım başımdam çıxmırı, man da axın üreyimi boşaltmaq üçün bütöv bir poema yazmali oldum. Götürün, oxuyun və bu barəda na fikirdə olduğunuzu deyin.

Martin poemanı oxuyarkən heyacandan rəng verib-rang alır, gah portüb qızarır, gah da ağappaq olurdu. Bu, ən kamil bədii əsər idi. Ən inca fikir çalarlarının sózlə ifadə olunduğu bu əsərin üstünlüklerindən danışmaq olardısa, deyardık ki, burada forma məzmuna üstün galır, həm də ifadələr o qədər kamil idi ki, Martinin heyranlıqlı nəfəsi daralırı və gözlərində yaş qaynayırdı. Bu, altı-yeddi yüz misralıq uzun bir poema idi. Bu poema qəribə, fantastik, adamı qorxuya salan bir poema idi. Adama elə galırdı ki, buna bənzər bir əsər yaratmaq aqlasığan bir iş deyil, lakin, hər halda, əsər göz qabağında idi, kor-kor, gör-gör. Bu poemada insan, onun bütün axtarışları, hüduduz boşluqları aşib keçmək, ən uzaq günləşər aləminə yaxınlaşmaq yolunda onun bütün səyləri təsvir olunurdu. Bu,

olməkdə olan bir adamın baş alıb gedən xayalının dəli cövləni idi. Həmin adam hala yaşayırı və onun qəlbini getdiqə zaifləyən son çırıntıları eşidilirdi. Poemanın əzəmetli ritmindən planetlərin gurultusu, toqquşan meteorlann şaqqılıtı, odlu buludlann işqəlan İlə aydınlaşan qarantalı boşluqlar içərisində ulduz qoşunları vuruşmasının səs-küyük galırı. Bütün burlanın arasından İsa uçulub dağilan dünyaların dəhşətli gurultusunda susmaq bilməyan hazır bir şikayat kimi zəif insan sasi eşidilirdi.

Nəhayət, Martinin dili söz tutanda:

- Hələ bu cür bir əsər yazılmamışdır, - dedi. Çok gözəldir! Adamı heyran qoyur. Mən şəşirmişəm! Bu böyük əbədi məsələ başımdan çıxmır. Dərk olunmayan bir şeyi dərk etməyə çalışan insanın şikayat dolu səsi bundan belə həmişə qulaqlarında cingildəyəcəkdir. Eynilə fillərin güclü bağırtısı və aslanların narası içərisində ağıcaqanadın ölümqəbağı vizitisi kimi... lakin bu vizitda bir ehtiras duyulur. Yəqin, mən safəh səyərlər danışırıam, lakin bu əsər tamamilə qəlbime, bəynimə hakim kasılmışdır. Siz... bilmirəm nə deym, siz lap dahısınız, lakin siz bunu necə yaratmışınız? Siz bunu necə yarada bilmisiniz?

Martin yağırdığı təriflərə ancaq nəfəs almaq üçün ara verdi.

- Mən daha heç bir zaman alıma qalam almayıacağam. Mən, olsa-olsa, miskin bir cizmə-qaraçıyam. Siz əsl sanatkarlığın nə olduğunu mənə göstərdiniz. Siz dühəsiniz! Yox, siz dühədan da böyük-sünüz! Bu, dəlilik həqiqətidir. Bu, həqiqətin ən güzilə mahiyyətidir. Başa düşürmüsünüz, siz ehkəmçisiniz? Hətta elm belə sizin dediklərinizi radd edə bilməz. Bu, kosmos zülmatından şəirin qüdrəti ritmiyle döyüllüb yaradılmış, gözəllik və əzəmat xariqasına çevrilmiş bir peyğəmber həqiqətidir. Mən daha heç bir şey deməyəcəyəm! Mən əzilimşəm, məhv edilmişəm! Yox, mən, hər halda, bir neçə söz də deyəcəyəm: icaza verin, poemanı bir jurnalda naşr etdirim.

Brissenden qəhqəha çəkdi.

- Axi bütün xristian almamında bu yazınızı naşr etməyə cəsarəti çatan bir jurnal tapılmaz! Siz ki özünüz bunu çox gözəl bilirsiniz!

- Yox, bilmirəm! Mən əminəm, bütün dünyada elə bir jurnal tapılmaz ki, bu əsərdən dördəlli yapaşmasın. Axi bu cür əsərlər yüz ildə bir dəfə yazılır. Bu poemanın ömrü bir gün deyil, bir il deyil. Bu, əsərin poemasıdır.

- Düz deyirsiniz – əsrin!



Martin etiraz edərək:

— Özünü həyəzən adam yerinə qoymayı! — dedi. — Redaktorlar heç də tamam ağıldınları deyilərlər. Mən bunu biliram. İstiyorsınız mərc gələk ki, taklif etdiyim birinci redaksiyada olmasa da, ikinci redaksiyada "Efemerida" ni hökmən götürərlər.

Brissenden:

— Sizinlə marcə girmiyimə mane olan bir səbəb var, — dedi və bir qədər susduqdan sonra əlavə etdi: — Bu əsər, ümumiyyətlə, bütün yazdıqlarının ən yaxşısıdır. Mən bunu çox gözəl biliram. Bu, manım son asarımdır. Mən bu poemə ilə son dərəcə fərxi edirəm. Bu poemaya parastış edirəm. O, manım üçün viskidən də azızdır. Bu, insanın hələ ideallara qovuşmağa can atlığı və xülyalara inandığı gənclik günlərimdə xayalı ilə yaşadığım ən kamil bir əsərdir. Budur, indi mən öz xayalımı həyata keçirmişəm, bir ayağım gorda iken həyata keçirmişəm. Siz elə bilirsiz ki, indi mən onu donuzları ayağı altına ataram! Mən sizinlə marcə qoşmayacağam! Bu, manimkıdır. Bu əsəri mən yaratmışım və onu yalnız sizə oxumağa verirəm.

Martin:

— Qalan aləmi də unutmayın! — deyə səsləndi. — Açı gözəllikdə məqsəd insanların sevindirmək və onlara ləzzət verməkdir!

— Qoy bu məni sevindirsinsə və mənə ləzzət versin.

— Xudbin olmayın!

— Mən heç də xudbin deyiləm! — Brissenden istehza ilə güldü, sanki, demək istədiyi sözündə əvvəlca ağız doluslu ləzzət aldı. Mən ac donuz kimi altruistim.<sup>1</sup>

Martin onu qəbul etdiyi qərardan əbəs yera daşındırmağa çalışırı. Martin andaman eləyib Brissendeni inandırmak istayırdı ki, onun jurnallara olan nifratı manasızdır və fanatik mahiyyətdədir. O, Efesli Diananın məbədinin od vərmiş Herostatdan min qat mənasız iş görür. Brissenden qroq içə-icə Martinin dediklərinə qulaq asır, başını tərpədir və hətta razi olurdu ki, müsahibi, jurnallara aid mühəkimləri istisna edilməklə, qalan hər şəxşa haqlıdır. Onun redaktorlara olan nifratının həddi-hüdudu yoxdu, buna görə də Brissenden redaktorları Martin'dən daha amansız bir şəkildə söyürdü.

Brissenden:

<sup>1</sup> Altruist – altruizmi rəhbər tutan adam. Altruizm – öz manafeyini unutub başqlarının qeydini qalma.

— Xahiş edirəm, poeməni manım üçün makinada yenidən yazın, — dedi. — Siz bunu hər cür makinaçıdan min dəfə yaxşı edərsiniz. İndisə mən sizə faydalı bir məsləhət vermek istiyarım. — Brissenden cibindən qalın bir əlyazma çıxardı. — Bu, sizin "Günaşın ləkəsi" məqələnizdir. Mən onu üç dəfə oxumuşam! Bu, manım sizə deya biləcəyim ən böyük tarifdir. Siz "Efemerida" haqqında bu qədər şey dedikdən sonra, tabii ki, mən dinməyib susmamışam. Lakin qulaq asır, sizə deyirəm: "Günaşın ləkəsi" çap olunsa, son dərəcə böyük hay-küya səbəb olacaq. Bundan ötrü an sıddıtlı mübahisələr başlanacaq ki, bu da sizin üçün hər cür reklamdan da yaxşı olacaqdır.

Martin qəhəqəha çəkdi.

— Bəlkə, mənə bu məqələni jurnallardan birinə göndərməyi məsləhət görəsiniz?

— Əgər istayırsınızsa məqələnizi çap olunsun, jurnalda göndərməyi heç bir vəchla məsləhət görmürəm. Məqələni böyük naşriyyatlardan birinə taklif edin. Bəlkə, məqələnizi bir dali və ya möhkəm vurub sərxoş olmuş resenziyalardan biri oxudu, onun haqqında müsbət ray verdi. Ha, görünür, siz çox kitab oxumusunuz. Bu kitablarda yazılarıların hamısını Martin İdenin beyni qəvrəmiş və onlan "Günaşın ləkəsi" əsərində ifadə etmişdir. Zaman galəcək, Martin İden məşhur bir adam olacaqdır, həm də onun şan-söhrətinin çox hissəsini bu məqəla yaradacaqdır. Naşir axtarın, özü də onu nə qədər tez tapsanız, bir o qədər yaxşı olar!

Bu axşam Brissenden Martinin otağında çox oturdu. Martin onu tramvaya qədər ötdürdü. Brissenden tramvaya minəndə birdən-birə dostunun ovcuna əzik bir kağız basdı.

— Götürün bunu, — dedi. — Bu gün cüdərə alım gətirmədi.

Zəng çalındı və Brissenden, əlinde əzik kağız olan Martini hey-rətdə qoşub yola düşdü. Martin otağına qayıdib kağızı açdı. Bu, yüz dollarlıq bank biletli idi.

Martin pulu utanıb-əlamadən xərclədi. O, lap gözəl bilirdi ki, dos-tunun pulu çoxdur və bundan əlavə, tezliklə onun borcunu qaytaraya bilacına amindi. Martin sahərisi bütün borçlarını ödədi. Mariyaya ev kirasının üç ayını qabaqcədan verdi və girov qoysduğu bütün şəy-ləri geri aldı. O, Meriyan üçün toy hadiyyəsi, Ruf və Hertuda üçün mövlud bayramı hadiyyələri aldı. Bütün bunlar bəs deyilmiş kimi. Martin Silvanın bütün yetirmə-yesi ri ilə birlikdə Okländə gəldi və öz



vədina əmal edərək (düzdür, bir il gecikmişdi) Mariyaya da, onun bütün uşaqlarına da ayaqqabı aldı. Bundan əlavə, Martin uşaqlara çoxlu oyuncak və şirniyyat da aldı, bağışmalar uşaqlann kiçik allarına zorla sığırdı.

Bu qeyri-adi, təntənali yürüşün yanında şirniyyat mağazasına giran Martin təsadüfən Rufa və onun anasına rast geldi. Missis Morz yamanca utandı və hatta Ruf da part olub özünü itirdi. Ruf insanın zahiri görkəminə böyük əhəmiyyət verdiyindən, sevgilisini bir dəstə cincim-cindir geyinmiş portuqal yetimi arasında gördükdə birtəhər oldu. Martında vüqarın və özüne hörmət hissinin bu dərəcədə yoxluğu Rufun könlünlə daydı. Ən pisi da bu idi ki, Ruf bu təsadüfə Martinin öz mühiti üzərində yüksəla bilmək iqtidarından olmadığının yeni bir sübutu kimi baxırdı. Bu, öz-özülüyündə dedikcə xoşa galmayan bir şeydi və odur ki, bununla bütün alam qarşısında, qızın alımı qarşısında asla öyünmək lazımdı. Rufla Martinin nişanlandığı İndiya qədər gizli saxlanılsa da, onların münasibətləri heç kəs üçün sərr deyildi. Şirniyyat mağazasına isə, elə bil ki, qəsdən çoxlu tanış-biliş galmışdı və onların hamısı da miss Morzun adaxlısinin başına toplanmış qariba yetim-yesirə maraqla baxırdı. Öz mühitlərin sədaqətli qızı olan Ruf Martinin səxavətini, geniş təbiətini başa düşə bilmirdi. Qız özüne xas olan həssaslıqla bu təsadüfü biabırıb bir hərəkat kimi qavradı. Həmin gün Morzlargılıq galən Martin, Rufun o qədar hayacan keçirdiyini gördü ki, gatirdiyi hadiyyəni cibindən çıxarmağa belə casarəti çatmadı. O, qız ilk dəfa idi ki göz yaşılan içində – qəzəb və inciklikdən doğan göz yaşıları içində göründü. Buna görə də gördüyü manzərədən elə sarsıldı ki, taqsırının nadən ibarət olduğunu tamamilə aydın başa düşməsə də, ürəyində özünü kobud heyvan adlandırdı. Öz dairəsinə mənsub olan adamlara görə utarımaq Martinin aqlına belə galırmırdı, bu sababdan möv-lud bayramı münasibətli Mariya Silvanın uşaqlarına hadiyyə almağa getməsində Rufu alçaldan heç bir cəhat görmürdü. Lakin Martin Rufun izahatını dinliyib və bütün bu epizodu, görünür, ən yaxşı qadınlara belə xas olan qadın zəifliyinin tazahürü kimi şərh edərək, qızın incikliyinə haqq qazandırmağa canla-başla hazırlı-

## OTUZ ALTINCI FƏSİL

Bir yanvar axşamı Brissenden Martinə:

– Gedək, siza "asl adamlar"ı göstəracayım, – dedi.

Onlar San-Fransiskoda nahar etmişdilər və Okländ barasına yenica minmək istayırdılar ki, birdən Brissendenin beyninə "asl adamları" Martinə göstərmək düşdü. O, geri döndü və körpüdən yan tərəfə getməyə başladı. Brissenden yellanən plaşında kölgəyə oxşayırı. Martin ona gücə çatırdı. Brissenden yolda hasırla hörümüş qabılarda iki qallon köhna portveyn aldı və alında bu qabılardı olduğu halda, sıçrabı Mişen-stritə gedən tramvay mindi. Bir neçə şüsa viski götürmüş Martin da elə elədi. Martin yalnız bir anlıq: "Ruf indi məni görərsə, görəsən, nə deyər", – deyə düşündü, lakin onun fikrini-zikrini başqa sual müşələdirdi: bu "asl adamlar" na deməkdir? Onlar tramvaydan düşüb Market-stritdən cənubda fahlə məhəlləsinin qarənqliq bir döngəsinə burulanda Brissenden:

– Bəlkə, bu gün orada heç kas olmadı, – dedi. – Onda sizə çoxdan axtardığınız adamları görmək qismət olmayıcaq.

Martin soruşdu:

– Axt onlar kimlərdir?

– Sizə rast gəldiyim çarçılardı yuvasında veyl-veyil gazib-dolaşan boşboğazlardan deyillər, adamlıqlar, asl ağıllı adamlıqlar. Siz kitablar oxuyur və yalnızlıqdan iztirab çəkirdiniz. İndi isə mən sizə bir para kitablar oxumuş adamlıqlarla tanış edəcəyəm, siz də daha bu cür yalnız olmayıacaqsınız.

Brissenden bir məhəllə keçidi dən sonra əlavə etdi:

– Mən onların ardi-arası kəsilməyən mübahisələrlə çox da məraqlanıram. Ümmüyyətla, manım kitabdangalma fəlsəfədən zəhləm gedir, ancaq onlar, şübhəsiz, burjua donuzları deyil, asl təzadıqlırlar! Lakin yadınızda saxlayın ki, nadən söhbət düşürsün, onlar çox danışb sizin baş-beyniñizi aparaçaqlar!

Brissenden aradan bir az keçidi dən sonra yermakdən nəfəsi təngiyə-təngiyə, lakin portveyn qabılını götürmək üçün Martinə icazə verməyərək sözünə davam etdi:



– Bu ümidiyayım ki, Nortonu görə biləcəyik. Norton idealistdir. O, Harvard universitetini qurtarmışdır! Çox gözəl hafızası var! Idealizm onu fəlsəfa sahəsində anarxizmə gətirib çıxarmış və nəticədə ailisi ondan üz döndərmişdir. Atası dəmir yol şirkətinin prezidentidir, böyük milyonçudur, oğlu isə ayda iýirmi beş dollara bir anarxist jurnal redakta edərək, Friskoda yarınac güzəran keçirir.

Martin San-Fransiskoya, xüsusilə şəhərin bu hissəsinə yaxşı bələd deyildi, buna görə də Brissendenin, əslində, onu haraya aparlığına heç vəchlinə anlaya bilmirdi.

Martin:

– Onlardan mənə yena danışın, – dedi, – mən onların necə adam olduğunu bilmək istəyirəm. Onlar nə ilə dolanırlar? Buraya necə galib çıxmışlar?

Brissenden nafasını dərmək üçün ayaq saxlayaraq dedi:

– Hamiltonu da görsək, yaxşı olar. Əslində, onun iki soyadı var: Straun-Hamilton. O, qadim canublular ailəsindəndir, lakin öz xüsusiyyəti etibarla hala dünyada misli-barabarı görünüməmiş asıl avara və tanbaldır. Halbuki o, həftəda altı dollara bir kooperativdə xidmət edir, daha doğrusu, xidmət etməyə çalışır. O, düzəlməsi mümkün olmayan bir avaradır! O, elə San-Fransiskoya da avara-sərgərdən halda gəzə-gəzə galib çıxmışdır. Bir dəfə o, bütün günü parkda skamyada oturub qalmışdı, həm də sahərdən diliñə bir şey dayma-mdı. Mən ona iki mahallə aralı restoranda nahar etməyə getməyi təklif etdim, bilirsiznən mənə cavabı nə oldu? "Həddindən artıq azyiyatlı iş olar, dostum. Yaxşısun budur, mənə bir qutu papiros alın!" Nə qədər ki Kreys onu materialist monizm yoluna gatırmamışdı, o da sizin kimi Spenser tərəfdarı idi. Onu monizmdən danişmağa sövg etmək lazımdır. Norton da monistdir, lakin onunku idealist monizmdir. O, Hamilton və Kreyslə daim əlbəyaxadır.

– Baş Kreys kimdir? – deya Martin soruşdu.

– Biz elə onun yanına gedirik. Keçmiş professordur... Üniversitedən qovulmuşdur. Ülgiç kimi iti ağı var. Dolanmaq üçün təsadüfi işlərdən pul qazanır. Hətta küçələrdə çərçilik də edib. Əsla heç bir mövhümətlə hesablaşdırıb. Heç bir vicdan azabı çəkmədən ölümün kəfanını boğazından çəkib çıxarır. Onunla burjuva arasında farq bundadır ki, o heç bir xam xayala qapılmışdan oğurlayır. O, Nitssədən, Şopenhauer'dan, Kantdan, nədən istəsan danişa bilar, lakin əslinə

qalsa, ancaq monizmle maraqlanır. Monizmə nisbatan, hətta öz Merini belə çox az düşünür. Hegel onun Allahıdır. Onu təhür etməyin yeganə yolu Hegelə toxunmaqdır. Hə, portveyn... axır ki, galib çatdıq.

Brissenden yuxarı çıxmazdan qabaq nafasını darmak üçün portveyn qablarını pilləkəna qoydu. Bu ev tında idi. Birinci marta-basında yeməkhanası və baqqal dükəni olan an adı ikimartəbəli evdi. Brissenden:

– Bütün kompaniya buradaca yaşayır, ikinci martəbədə onlar olur, – dedi. – Lakin takca Kreysin iki otağı var. Gedək!

Yuxanda lampa yanmadı, lakin qarənlıqda Brissenden yolu cın kimi tanıydı. O, Martinə bu sözləri demək üçün ayaq saxladı:

– Burada Stivens adlı bir adam da var, teosofdur. Özündən çıxanda, kimi istəsan, dolaşdırıbılır. Bu yaxınlarda restorana qab-qacaq yumağı düzəlmüşdür. Əla sıqar çəkməyi xoşlaysırb. Meyxanada on senta nahar yeyər, sonra isə alli senta sıqar ala bilər. Mən, hər ehtimala qarşı, onun üçün iki sıqar götürmüşəm. Burada Parri soyadlı bir avstraliyalı da var – bu, statistikdir və canlı idman ensiklopediyasıdır. Ondan soruşsanız ki, min doqquz yüz üçüncü ildə Paraqvayda taxi mahsulu necə olub, ya da min səkkiz yüz doxsaninci ildə Çina na qədər ingilis katani gatılıb və ya Battlinq-Nelsona üstün galanda Cimmi Brayton çəkisi na qədar olub, yaxud da min səkkiz yüz altmış səkkizinci ildə Birleşmiş Ştatların orta çəkida çempionu kim olub – bütün bu suallarınızda avtomat sürəti və dəqiqiyi ilə cavab verər. Burada Endi adlı birisi yaşayır, bənnənadir, hər şey haqqında mülahizəsini bildirir, çox gözəl şahmat oynayıb; sonra Harry galir – çörəkçi, qatı sosialist və hamkarlar ittifaqı xadimidir. Yeri galmışkan, soruşum, aşpzəllən və ofisistantların tətili yadınızdadır? Bu tətili Hamilton düzəltmişdir. O, burada, Kreysin otağında oturub ittifaq təşkil etmiş və tətili planını hazırlanmışdır. O, bunu özüñün aylanması üçün etmiş və təbəllikdən daha ittifaqın işlərində iştirak etməmişdir. Əgər o istəsaydı, çıxdan böyük bir vazifa tutu bilərdi. Bu adamın hadsiz imkanları var, lakin dedikə tanbaldır.

Onlar qapının arasından düşən işıq zolağında kandarı görənə kimi, Brissenden qarənlıqda irəliləyirdi. Qapı döyüldü, "İçəri galin" cavabı eşidildi. Martin artıq Kreysin alını sıxmaqdır idi. Kreys qara bigli və iri qaragözü, ağılışı, qarabuğday, gözəl bir kişi idi. Tamkinli, cavan, sanşın bir qadın olan Meri eyni zamanda ham mətbəx, həm də yemək otağı olan kiçik bir otaqda qab-qacaq yuyurdur. Birinci otaq



yataq və qonaq otağı idi. Otağın bu başından o başına çəkilmiş ipdən paltarı asılmışdı, buna görə də Martin kündə oturub na baradəsə səhbat edən iki adamı ilk anda görmədi. Onlar Brissendeni və onun şərab şüşalarını sevinc dolu nidalarda qarşılardılar. Martin onlara tanış olarkən öyrəndi ki, bunlar Endi ilə Partidir. Martin dünənki boks haqqında Parrinin səhbətinə maraqlı qulaq asmağa başladı. Brissenden isə şüşaların ağızını açmağa və punş hazırlamağa həvəslə girdi. Endi onun "hamarı buraya yığın" komandasını eşidən kimi dərhal ayağa qalxdı, otaqlardan adamları çağırmağa getdi.

Brissenden Martinin qulağına piçıldıyib dedi:

– Bəxtimiz gətirib, demək olar ki, hamı yığışib. Bu da Nortonla Hamilton. Gedək, sizi tanış edim. Təessüf ki, Stivens hələ gəlmənəyi. Mən çalışacağım monizmdən səhbət salım, ancaq onlara imkan vermək lazımdır ki, bir az coşsunlar.

Əvvəlcə səhbət tutmurdu, lakin Martin bu adamların ağılinın orijinallığını və itiliyini dərhal qiymətləndirdi. Onların hər birinin özünün müyyən görüşləri vardı, bəzən bu görüşlər bir-birinə zidd idi, lakin öz humor və kasəri sözlərinə baxmayaq, bu adamlar əsla dayaz adamlar deyildilər. Martinin gözüne çarpdı ki, onların hər birinin (nadən səhbət gedirsa-getsin) dərin elmi bilikləri, dünya və camiyat haqqında möhkəm və aydın baxışları vardır. Onlar heç kəsden hazır rəy götürməmişdilər. Bunlar əsl üşyankar ruhlu adamlar idilər və hər cür bayağılıq da onlara yabançı idi. Martin bu qədər mövzuya və mənafə rəngarangılıyına Morzlargildə heç bir zaman rast gəlməmişdi. Adama elə galirdi, dünyada elə bir şey yoxdur ki, bunlar onun haqqında ardi-arası kəsilməyən fikir yürütməsinlər. Səhbət missis Hemfi Üordun son kitabından, Şounun yeni komedyasından, dramın galacayından, Mensfil'dən haqqında xatirələrdən gedirdi. Onlar sehər çıxan qazetlərin baş məqələlərini tarifləyir, ya da maskərəyə qoyurdular, Yeni Zeləndiyada fehlələrin vəziyyətindən, Henri Ceymsdan və Brender Metyuzdan danışır, Uzaq Şərqdə Almaniyadan yeritdiyi siyaset və "san tahlükə"nin iqtisadi natiçələri haqqında fikir yürüdür, Almaniyada seçkilər və Bebelin son nitiq atrafında mübahisə edir, yerli siyaset, sosialist partiyasının rəhbərliyində son ixtlafları və liman yüksəklərinin tatilinin səbəblərini şərh edib aydınlaşdırırlar.

Martin onların bütün bu işlərdən son dərəcə ətraflı xəbərdar olduqlarına mat qalmışdı. Qazetlərdə heç bir zaman çap olunmayan

şeylər, qırqaqda-bucaqda baş verən bütün gizli işlər onlara malum idi. Martini təəccübəldirən bir də bu idi ki, Meri də bu səhbətlərdə iştirak edir, həm də ağıllı və bilikli olduğunu bürüza verirdi. Martin özüne tanış olan heç bir qadında bunu görməmişdi.

Onlar Suinbern və Rossettidən danışdır, sonra fransız adəbiyati üstüne gəldilər. Meri isə dərhal onu elə darinlərə saldı ki, Martinin nadanlığı aydın oldu. Əvəzdən Martin Merin Meterlinki sevdilərini öyrənib, "Günaşın ləkəsi" məqəlasinin asasına qoyulmuş düşünlümlü dəllişərini qadının fikirlərinə qarşı qoydu.

Bir neçə adam da gəldi, indi otaq tənbəki tüstüsündən qaranlıqlaşdı, bu vaxt Brissenden döyüşü başlamağı qət etdi.

– Kreys, burada işləyib düzəltmək üçün təzə material var, – deyə o dillişdi. – Bütün gənclik ehtirası ilə Herbert Spenserə vurulmuş naşı bir cavan. Bir görün ondan Hegel tərəfdən düzəldə bilərsiniz!

Kreys qıfıldan harakata gəldi, sanki, onun canına elektrik caranı buraxdırılar. Norton isə şəfqətlə Martina baxdı və üzük verilmiş kimi gülümsədi, elə bil, onu müdafiə edəcəyini vəd edirdi.

Kreys dərhal Martinin üstüne düşdü, lakin Norton tədricən söz atmağa başladı və nəhayət, səhbət onunla Kreys arasında asıl takbatək çarpışmaya çevrildi. Martin öz qulaqlarına inanmadan dirləyirdi, o, tasavvürünə gətirə bilmirdi ki, bütün bu səhbətlər yuxuda yox, aylıqlıda baş verir, həm də harada – Market-stritdən canubda, fəhala mahəlləsində. Martinin oxuduğu bütün kitablar, sanki, bu adamların simasında canlılaşmış tacassüm tapmışdı. Onlar odlu-odlu və vacdla danışdırılar, başqlarını qazab və spirtli içkiler coşdurduğu kimi, onları da fikirlər coşdurub həyacana gətirirdi. Bu, Kant və Spenser kimi əsətarı yarınməllərinin yaradıldığı kitablarında yazılmış quru fəlsəfə deyildi. Bu, mübahisə edən adamların atına, qanına İslamiş, onların danışçılarından kükreyib coşan canlı bir fəlsəfə idi. Yavaş-yavaş başqları da mübahisəyə qoşuldu və hamı papiroşunu tüstüldə-tüstüldə gərgin bir diqqətlə mübahisəni izlənməyə başlıdı.

Martin heç bir zaman idealizmə aludəçilik göstərməmişdi, lakin Nortonun izahatından sonra idealizm onun üçün bir kaşf oldu. Fəqat Martina yeniləməz görünən məntiq Kreysla Hamiltonu qane etmir, inandırırmır, onlar Norton'a gülürdülər, onu metafizik adlandırdılar, Norton isə, öz növbəsində, onları metafizik adlandırdı.



"Fenomenler" ve "noumenler" havada dolasılık dururdu. Kreysla Hamilton Nortonu şüre şürün özüne esaslanaraq izah etmek cahdalarında təqsirləndirildi. Norton işa onları, öz növbəsində, bunda təqsirləndiridi ki, onlar sözləri hoqqabazlıqla çevirərək, öz ümumi nüticələrini faktlər asasında yox, məfhumlar asasında qururlar. Bu işa onların cininə başlarına vururdu. Onların asas principi elə bundan ibarət idi, faktlardan başlamaq və faktlara ad vermek lazımdır.

Norton Kantın mürakkəb mühakimələrinin darinliklərinə enəndə Kreys dedi ki, köhnə məktəbə mansub har bir vicdanlı alman filosofu ölümündən sonra Oksforda galib çırı. Norton Hamiltonun şərtlilik qanunu xatırladanda aleyhərlən dərhəl bildirdilər ki, mahz onlar bu qanuna asaslanırlar. Martin işa heyrətdən əsa-əsa, dizlərini qıcaqlamış halda qulaq asıldı. Lakin Norton Spenserin əsl tərəfdən deyildi və buna görə də o, mübahisənin lap şırın yerində Martina tez-tez üt tuturdu, başqa aleyhərlən ilə mübahisə etdiyi kimi, onuna da mübahisə edirdi.

O, Martina müraciati deyirdi:

- Bilirsizimi ki, hala Berkliyə heç kəs əməlli-başlı cavab vera bilməyib? Herbert Spenser cavab verməyə başqalarından daha çox yaxınlaşmış, lakin əslinə qalsa, o da müfassal cavab vera bilməmişdir. Onun an casarətli ardıcılın bundan daha irali gedə bilmələr. Mən Spenser haqqında Salibinin məqaləsini oxumuşam. Elə o da deyir ki, Spenser Berkliyə "taqrībən" cavab vera bilməmişdir.

- Baş Yumun nə dediyi yadınızda deyil?! - deyə Hamilton səs-ləndi.

Norton başını tərpətdi, lakin Hamilton qalan adamlara izahat verməyi lazımlı bildi:

- Yum demişdir ki, Berklinin dəllillərinin heç bir cavabı yoxdur və qatıyyən inandırıcı deyil.

Norton etiraz edərək:

- Yum üçün inandırıcı deyil, - dedi. - Yum işa eynilə sizin kimi düşünmüştür, aranızda yalnız birçə fərq var: onun ağılı çatıb etiraf etsin ki, Berkliyə cavab vermek mümkün deyil.

Norton heç vaxt özünü itirməsə da, tez hiddətlənir və özündən çıxırı, Kreysla Hamilton işa düşmənin zəif cahatlarını sakit-sakit və səbirlə öyrənən soyuqqanlı vəhşiləri xatırladırdılar. Gecənin axınlarda metafizik olduğuna görə daimi məzammətlərə maruz qalıb hirslenən Norton mübahisənin qızığın yerində sıçrayıb ayağa durmamaq üçün

ikiellə stuldan yapışdı və gözlarından od yağı-yağı, öz aleyhərlərin üzərinə qatı hücumu keçdi.

- Yaxşı, Hegel tərəfdarları, - deyə o qışkırdı, - balka, mancadıgar və ara hakimi kimi mühakimə yürüdüram, lakin bilmək istərdim görün bas sız neca mühakimə yürüdürsünüz? Axi lazımlı olanda da, olmayında da pozitiv elmdən dəm vursanız da, sizin asaslanmağa heç nəyiniz yoxdur. Siz cahil ehkamçılarınız! Axi materializm, monizm məktəbi yaranmamışdan çox-çox avval bütün zərnin elə qazıq-qazıq edilmişdi ki, daha heç bir taməl qoymaq mümkün deyildi. Bilirsiziz, bunu kim eləmişdi? Lokk bunu eləmişdi. Con Lokk! O, iki yüz il, həttə daha artıq bundan avval özünün "İnsan zəkəsi haqqında tacribə" əsərində fitri ideya anlayışının sarsaqlığını sübut etmişdir. Siz işa indiyə kimi bununla maşğulsunuz. Bu gün bütün aşşamı mənə sübut etməyə çalışırsınız ki, heç bir fitri ideya yoxdur. Bu nə deməkdir? Bu o deməkdir ki, insan an yüksək reallığı dərk edə bilməz. Siz doğulanda da, beyninizdə heç nə olmur. Bütün sonrakı idrak fenomenlərə, yalnız beş duygunuzun köməyi ilə alıǵınız təəssüratı asaslanır. Doğularken beyninizdə olmayan noumenler sonradan heç bir vəchlə oraya daxil ola bilmez.

- Doğru deyil... - deyə Kreys onun sözünü kasdı.

Norton uçağın dedi:

- Qoyun sözümü qurtarım! Siz qüvvə ilə materianın qarşılıqlı təsirinin yalnız o təzahürələni dərk edə bilərsiniz ki, onlar bu və ya başqa şəkildə sizin hisslerinizi təsir bağışlayır. Görürsünüz, mübahisənin şirinliyi xatırına man həttə etiraf etməyə hazırlam ki, matəriya mövcuddur! Lakin mən sizin fikirlərinizi bu saat elə öz dəllilərləzələt edəcəyam. Mənim başqa çaram yoxdur, çünki çox təassüf, hər ikiniz mücərrəd təfəkkürə qabil deyilsiniz. Bir deyin görüm, yüksək pozitiv elmin müddələri asasında matəriya haqqında nə bilirsiz? Siz yalnız qarvadığınız şeyləri bilirsizsiniz, yanı yənə də yalnız fenomenləri. Siz yalnız materianın dəyişilməsini, daha doğrusu, hətta sizin tərafınızdan materianın dəyişiləməsi kimi qarvanlı şeyi bilirsizsiniz. Pozitiv elm yalnız fenomenlərə asaslanır, siz divanələr işə elə bilərsiniz ki, noumenlərə asaslanırsınız və özünüzü ontolog<sup>1</sup> hesab edirsiniz. Eladır, pozitiv elm yalnız xarici hadisələr-dən istifadə edir. Kim işa bir dəfa demişdir ki, hadisələr haqqında

<sup>1</sup> Ontologiya – idealist fəlsəfədə varlıq haqqında metafizik nəzəriyyə



elim hadiseler üzerinde yükselsə bilməz. Siz Kanti təkzib edə bilsəniz belə, Berkliyə cavab verə bilməzsınız, lakin siz iddia edirsiniz ki, Berkli haqlı deyil, zira sizin nəzəriyyəniz Allahın varlığını inkar etdiyi halda, materialyanın varlığını şübhə etmir. *Men* idicə materialyanın varlığını yalnız ona görə etiraf etdim ki, siz mənim düşüncələrimin gedişini anlaysınız. Lütf edin, pozitivist olun, lakin pozitiv elmər arasında ontologiyaya yer yoxdur. Deməli, siz ona toxunmamalısınız. Spenser bir aqnostik<sup>1</sup> kimi haqlıdır, lakin Spenser...

Lakin son Okland bərəsinin yola düşməyinə az qalmışdı; buna görə də Brissendenlə Martin çıxb getməyə məcbur idilər. Norton danışmağında davam etdiyi, Kreysla Hamilton isə qudurmuş tazi kimi onun üstündə atılmaq üçün ancaq fürsət gözəldikləri zaman Martin-ı Brissendenin gözə çarpmadan durub çıxdılar.

Onlar har ikisi barəyə minəndən sonra Martin Brissendena dedi:

— Siz mənim üçün ecəzar bir mamləkat kaşf etdiniz. Bu cür adamlarla söhbət etdikdən sonra görürsan ki, yaşamağa dayar! Mənim başım hərənlər! *Men* indiyadək idealizmin nə olduğunu başa düşmürdüm. *Men* indinin özündə də onu qəbul edə bilməram. *Men* biliram ki, həmişə realist olaraq qalacağam, görünür, binadan belə yaranmışam. Lakin man məmənniyyətə Kreys və Hamiltonla mübahisəyə girirdim. Nortona demək üçün də iki-üç söz tapardım. Ağlım kasmır, Spenser ciddi etirazlar edilmiş olsun. *Men* ilk dəfə sırka gatırılmış uşaq kimi hayacanlanmışam. Gərək Salibinin kitabını tapım! *Men* eminam ki, Spenser möhkəm və yenilməzdir. Galən dəfə mən özüm də mübahisədə iştirak edəcəyam...

Lakin Brissenden anıq çənasını isti şərfə bürüyüarak, ağır-ağır nəfəs ala-alə mürgü çalırdı və hər dəfə bərənin péri dönəndə onun bütün anıq badəni ucunurdu.

## OTUZ YEDDİNCİ FƏSİL

Martin ertəsi gün sahər, Brissendenin maslahətlərinə baxmayaq, "Günaşın ləkəsi"ni "Akropol" redaksiyasına göndərdi. O, bu ümidi iddi ki, jurnallardan biri onun məqələsini çap edər, jurnalların

səhifalarında müvaffaqiyət qazanandan sonra isə kitab nəşriyyatına daha asanlıqla yol tapa bilər. O, "Efemidera"ni da makinada yenidən yazdı və yola saldı. Brissendenin redaktorlara və jurnallara dali nifratiyə baxmayaq, Martin möhkəm qərar vermişdi ki, poemə işq üzü görməlidir. O, albatta, poeməni mülliñin icazası olmadan çap etdirmək fikrində deyildi. O istayırdı ki, hər hansı qalın bir jurnal asəri qəbul etsin. Martin fikirlərirdi ki, onda Brissendenin razılığını almaq olar.

Martin elə həmin sahər artıq üç hafta bundan avval ağlına galmış və o zamandan bəri isrərlə kağıza köçürülməyi tələb edən povestini yazımağa başladı. Bu, dəniz hayatından alınmış, aylancılı süjeti, real xarakterləri və real məkanı olan, iyirminci ası romantikasının nümunəsi kimi səslənən bir povest olmalı idi. Lakin aylancılı fabula pərdəsi altında elə bir şey gizlənməlidir ki, dayaz oxucu onu sezmasın, amma bu, povesti oxuyarkan belə oxucunun da həzz almamasına heç də mane olmamalı idi. Süjetin dolasiqliğı yox, məhz bu "na isə" Martin üçün povestin canını təşkil edirdi. Onu əsərdə həmişə əsas ideya calb edirdi və sütət də bu ideyadan asılı olaraq qurulurdu. O özü üçün bu əsas ideyani müəyyən edib aydınlaşdırıldıqdan sonra elə obraz və vəziyyətlər axtanrıdı ki, bunlar həmin ideyani daha parlaq, daha qabarıq ifadə etsin. Povest "Gecikmiş" adlandırılmalı və hacm etibarilə almış min sözdən artıq olmamalı idi. Martinin iş qabiliyyətini və yaradıcılıq enerjisini nəzərə alsaq, bunu yazmaq, tabii ki, çox asan bir iş idi. O, elə yazımağa başladı ki, ilk gündən dairin sanatkar lazzatı duydı. Martin indi dəha qorxmurdı ki, çarşış qalib işlətiyi yersiz ədabi forma onun fikrini zəiflədə bilər. Martinin uzun aylardan beri çəkdiyi inadlı, gərgin amak, nəhayət, istanilan nəticə vermişdi. İndi o, öz məqsədini doğru dönəmdən və inamla iralılıya bilərdi. Buna görə də hər şeyi unudub var qüvvəsini işa verən Martin hayatı, avvallar heç vaxt görünməmiş şəkildə doğru anladığını və aks etdirməyi bacardığını hiss edirdi. Martin "Gecikmiş" povestində, həqiqətən baş vermiş hadisələri təsvir etmək, real dişlənən və duyan hayatı insanları vərmək istayırdı, lakin bundan eləvə, povestdə böyük güzil bir mana, bütün mamləkətlər, bütün zəmanələr və xalqlar üçün eyni daracəda haqlı, ədalətli olan bir ideya olmalıdır idi. Martin arxasını masanın söyklənəcəyinə dayayıb düşündü: "Bütün bunlara Herbert Spenserin sayasında nail olmuşam. Ha, Herbert Spenserin və onun mana verdiyi və təkamül adlanan böyük kainat açağının sayasında!"

<sup>1</sup> Aqnostik – obyektiv alımın varlığını inkar edən idealist nəzəriyyə tərofçuları.



Martin indi yaratdığı asarın böyükülüünü aydın başa düşürdü. O, ürinarya öz-özüne: "İşler yoluna düşecek! Yoluna düşecek!" deyip durdu. Baklı, işler yoluna düşdü. Aix ki, o ela bir şey yazacaq ki, hər cür jurnal dərhal ondan dördəlli yapışın. Povest bütün-lükla, sanki, odlu hərflərlə onun gözləri qarşısında alış-b-yarındı. Martin qəfildən işdən ayrıldı və povestin son hissəsini təşkil etməli olan parçanın planını qeyd daftarına yazdı. Əsarın bütün kompozisiyası Martin üçün ela ayındı ki, onun sonunu vaxtından çox-çox avval, anasiqliq yazıb bilərdi. O, özünün hələ yazüb qurtarmadığı povestini başqa yazıçıların dəniz həkayələri mütqayısa edir və bu qənaata galırkı ki, onun əsəri qat-qat yüksəkdir. Martin astadan:

— Yalnız bir adam buna bənzər bir şey yaza bilərdi, — dedi. — Konrad. Lakin Konrad da bu povesta görə tamamilə ürəkdən manım elimi sıxıb deyə bilardı: "Martin, dostum, çox yaxşı işlənmışdır!"

Demək olar ki, bütün günü işleyen Martin birdən Morzlığla nahara davat olunduğunu xatırladı. O, Brissendenin sayasında öz qara kostyumunu girovdan çıxarımdı və odur ki, indi yenidən adam arasına çıxa bilərdi. Martin yolda kitabxanaya daydı və oradan Salibinin "Hayat silsiləsi" kitabını aldı. O, mübahisə asinasında Nortonun xatırladığı maqaləni lap tramvayın özündə oxumağı qat etdi. Martin maqaləni oxuya-oxuya hiddətə gəldi; onun yanaqlan od tutub yanırı, gözlərindən od töküldü, yumruqları daim qeyri-ixtiyari olaraq düyünlənirdi, sanki, kimi isə hədəlayırı. O, tramvaydan düşdü, cini beyninə vurmuş bir adam kimi, tələsik addimlara küçəni keçdi və Morzllanın qapısının zəngini elə hirsə basdı ki, o saat özüne galdı və ürəkdən qəhfəha çəkdi. Lakin Martin evə girən kimi dərhal qalbinə böyük bir kədər qaplaşdı. Sanki, onun qanadlanı qınb yanına salıdlar və o, ilham gücüñə qalxdığı zirvələrdən dərhal yuvarlanıb yerə düşdü.

O, Brissendenin "Burjuu! Alverçilar!" kimi tez-tez işlətməyi xoşladiğı ifadələri xatırladı. Lakin acıqli-acıqli "Nə olsun ki! — dedi. — Axi man Rufu alıram, onun ailəsini yox ki!"

Martina ela galırkı ki, Ruf hələ heç bir zaman bunca gözəl, buncası coşqun və eyni zamanda şux və taravılı olmayışdır. Qızın yanaqlanına xəfi bir qızartı çökmişdə. Martin isə gözlərinən-dən, ilk dəfa abadiyyətin inikasını gördüyü mavi gözlərindən çəka bilmirdi. Düzdür, Martin son zamanlar elmi ədəbiyyat oxumağa başı qanşlığından abadiyyəti unutmuşdu, lakin indi Rufun gözlerindən

lal bir dalıl oxudu, bu, kitablıarda gətirilən bütün dalillərdən daha inandırıcı idi. Martin qızın gözlərindən mahabbət oxudu. Martinin öz gözlərində da eyni mahabbət qaynayırdı, mahabbətin isə səbuba heç bir ehtiyacı yoxdur. Onun arın, alovlu qanatı belə idi.

Nahardan qabaq Rufla keçirdiyi yarım saat Martina yənidən saadat gətirdi və onu həyətdən razi saldı. Lakin nahar əsasında Martin birdən-bira özünü son dərəcə azgın hiss etdi. Bu azgınlık isə bir gün sərən gərgin işin tabii naticası idi. Onun gözləri yorulmuşdu və ağrıydı. Ətrafindakı har şey Martini əsəbədiridir. O, indi dafalarla gülüməyi tutduğu və danxlığı həmin bu masanın arxasında bir zamanlar ilk dəfa özündən çox-çox yüksək tutduğu madəni adamlar arasında oturduğunu xatırladı. O zamanlar Martina elə galırkı ki, bu evin havasının özüne belə inca bir madənaltı aşılırmışdır. Görünür, o zamanlar Martin çox gülməli olmuş, əşqət doğurmuş. Qorxu və utancaqlıdan qan-tara qarq olmuş, nahar qayalarının mürəkkəbliyindən başını itirmiş, azəmətlü lakeyn zülmənə məruz qalmış, tasadif naticasında belə yüksək bir mövqəyə yüksəlmiş, azab-əziyyət içində bu mövqelərdə durmağa çalışmış yarımvahşi Martin axır ki təhlükəli bir qarara gəldi: "Necəyənsə, elə da qalacağam, nə biliyimi, nə da məndə olmayan davranışın ədalarını göza soxmağa çəlməyacagam".

Martin Rufa ötəri bir nəzar saldı; adətan, gaminin təhlükə qarşısında qaldığı şayışını eşdən sərinşen bu cür baxıb, nıcat dairəsinin öz yerində olub-olmadığını yoxlayır. Eladır! Yalnız bu məhabbat və Ruf zamanın imtahanından çıxmışlar. Martin kitab oxumağa başlayan kimi bütün qalan şəyər sərab təki yox olub getmişdi. Lakin Ruf və məhabbat şərab deyildi. Martin onları doğrultmaq üçün bioloji nöqtəyi-nazərdən vasitə tapmışdı. Məhabbat hayatın yüksək təzahürü idi. Təbiat ona sevməyi amr edir və hər bir normal adam kimi, onu da sevib-sevilmək üçün hazırlayırdı. Təbiat bu məqsadla insan cinsini daha da kamillaşdırmaq üçün on minlərlə, yüz minlərlə yox, milyonlara əsrəndən bəri əllaşdırırdı və axırdı o, Martin, şübhəsiz, təbiatın nüaliyyətlərinin tacı oldu. Təbiat Martinin qəlbini məhabbatlaşıdı, milyon dəfa məhabbatın gücünü artırdı, Martina xayala dalmaq vergisi verdi. Görülen işlərdən, böyük hünərlərdən həycanı, riqqatı galmak və sevinc duymaq üçün onu dünyaya göndərdi. Martin masanın altında Rufun alını təpiş sındı. Ruf da eyni bir



qızınıqlıq Martinin elini sixdi. Onlar tez bir-birlərinə baxdalar, bu zaman qızın gözleri məhabbat və navazılıq parladı. Martinin gözleri də parlayırı və onun ağılına belə galmırkı ki, asılına qalsa, Rufun gözlərindəki parılı öz nəzərlərində yanın atasıın yalnız inikasıdır.

Martindən kənardı, mister Morzdan sağ tərəfdə ştatın ali məhkəməsinin üzvü hakim Blount oturmuşdu. Martin dəfələrlə onuna rastlaşmışdı və doğrusunu desək, ona bir elə rəğbat basılmışdı. Hakim Rufun atası ilə həmkarlar ittifaqlarından, siyasi vəziyyətdən və sosializmdən danışırı. Mister Morz Martini söhbətə qatmaqla çalışaraq, onu sosializm nəzəriyyəsinin tərəfdən adlandırdı. Hakim Blount bir at şəfqəti ilə Martina baxdı. Martin ürəyində acı-acı gültümsədi.

Hakim mehbəncasına:

— Cavan oğlan, bu bələdən qurtararsınız, — dedi, — uşaq xəstəliklərinin an böyük loğmanı zamandır! (Hakim bu sözləri deyib üzünü Mister Morza tutdu.) Bu cür hallarda man heç bir zaman mübahisəyə girmirəm: mübahisə xəstəni yalnız inadlı edir.

Mister Morz takabburlı:

— Tamamilə haqlısınız, — dedi. — Lakin bazən xəstəliyin getirə biləcəyi nəticələri xəstəyə qabaqcadan xəber vermək, hər halda, faydalı olur.

Martin, müyyən dərəcədə özünü zorlasa da, güldü. Gün elə uzun, bütün günü davam edən iş o qədər gərgin idi ki, indi yorğunluq özünü göstərirdi.

Martin:

— Şübəhisəz, siz çox gözəl hakimlərsiniz, — dedi. — Lakin siz xəstənin fikriyle, heç olmasa, bir balaca maraqlanırsınızsa, icazə verin, o, səza desin ki, yanlış diaqnoz qoymusunuz. Əslində, sizin hər ikinizdə mənim ayağıma yazdığını xəstəlik var. Mən isə bu xəstəliyə tamamilə yabançıyam. Sizi bir belə hayacanlandırıb təşvişə salan sosializm falsafəsi heç mənim eynime də deyil.

Hakim yavaşdan dedi:

— Yaxşı dediniz! İttihəmi ittihamçının aleyhinə çevirmək mübahisədə çox gözəl fəndidir.

Martin:

— Mən isə sizin sözünüz asasında danışırıam! — dedi. Onun gözlərində od parladı, lakin o, hələ özünü elə alıb saxlayırdı. — Bilirsiniz, canab hakim, mən sizin seckiqəbağı nitqlərinizə qulaq asmişəm.

Təfəkkür aləmında xüsusi bir təhrif nəticəsində (çoxları başa düşməsə də, bu manım an çox xoşladığım ifadədir) siz özünüzi inandırmışınız ki, rəqabət və bu rəqabətdən güclünün üstün gəlib yaşaması prinsiplərinin tərəfdarınız, lakin siz, eyni zamanda, güclünü gücdən salmaq üçün hər cür tədbir görürsünüz.

— Cavan oğlan!..

Martin onun sözünü kasərək:

— Ünütməyin ki, mən sizin nitqlərinizə qulaq asmişəm. — dedi. — Ticarət ştatlar arasında böülüdürbür sahmana salmaq, "Standart oyl" şirkətinin və dəmir yol tərestinin fealiyyətini nizama salmaq, məşələrdən planlı şəkildə istifadə etmək və s. masalələrdə sizin tutduğunuz mövqə məhdudlaşdırma tədbirləri tələb etməkdan savayı başqa bir şey deyil, yəni mahiyyət etibarila sizin mövqeyiniz sosialistlərin mövqeyinə uyğun gelir.

— Magar, sizca, haddini aşmış bütün bu hakimiyyət təzahürlərini cilolamaq lazımlı deyil?

— Söhbət bunda deyil. Mən yalnız sizə sübut etmək istəyirəm ki, siz yanlış diaqnoz qoymusunuz və sosializm bakteriyası zarra qədar da məna yoluxmamışdır. Mən sizə sübut etmək istəyirəm ki, siz özünüz, məhəsiz, bu zərərlə bakteriya ilə zəhərəlmisiniz. Məna galincə, sizin eybəcər demokratianız kimi, köhnədən sosializmin də düşməniyəm. Əslinə qalsa, sizin bu demokratianız yalnız mürəkkəb söz və ad oyunları pardəsi altında gizlənən saxta sosializmdir. Mən iştiraciyyam, o qədər möhkəm iştiraciyyam ki, saxta içtimai münasibətlərlə almada yaşayan sizlər heç bir zaman mənim baxışlarımı anlaya bilməyəksiniz, cüntü həmin aləm arasından bir şeyi seçmək üçün uzaq asla gərə bilmirsiniz. Siz özünüzi elə göstərirsiz ki, guya, daha güclünün qəlabasına inanırsınız, mənsə, doğrudan-dogruya, buna inanıram. Fərq də elə bundadır. Mən bir balaca cavan olanda — cəmi bir neçə ay bundan əvvəl, — eynilə sizin kimi düşündürüm. Bilirsiniz, bir zamanlar sizin ideyalarınız məna müyyən təsir bağışlamışdı. Lakin alverçlər və dükəncələr qorxaq hökmətlərdir, onların arzulan yüngül qazanc götürməklə məhdudlaşır və buna görə də kubərlər mənim ürəyimə dəha çox yatırlar. Bu otaqda man yegana fərdiyətçiyam. Mən dövlətdən heç ne ummuram. Yalnız qüvvətli şəxsiyyət, at belində gələn peyğəmbər dövləti labüb pozğunlaşdırıb dağılmaqdən xilas edə bilər. Nitsə haqqı imiş. Mən vaxt itirib Nitsşenin kim olduğunu siza

izah etmeyeceyim, lakin o, haqli idil. Dünya qüdratlı olduqları qədər da nəcib olan qüvvatlılarındır, bu qüvvatlılar isə bütün ömürləri boyu alğı-satqı bataqlığında ilisib qalmırlar. Dünya asıl kübarların, sənşin vəhşilərin, heç bir sazişə getmeyən və həmişə yalnız "ha" deyən adamlarındır. Onlar isə sizləri, sosializmdən qorxan və özlərinə fərdiyətçi adlandıran sis sosialistləri, öz içarlarında arıdeçəklər. Sizin qızıl miyanalı kimi kölə əqlaqınız siz xilas etmeyecekdir! Ha, albatta, bütün bunları siz anlaya bilməzsiniz və mən də daha sizin zəhlənizi tökməyacəyim. Lakin bir şeyi yadınızda saxlayın! Axtarsan Okländə yanım düjün də eslə fərdiyətçi tapmaq olmaz, lakin onlardan biri sizin müti bəndəniz Martin idəndir.

Martin bu sözləri deyib, Rufa tərəf çevrildi, bununla da, sanki, demək istəyirdi ki, mübahisəni qurtarmış hesab edir.

— Mən bun güy yorulmuşam, — dedi. — Mən söz-söhbət yox, sevib-seviləm istəyirəm.

Mister Morz irad tutub dedi:

— Siz məni inandırmadınız. Sosialistlərin hamısı yezuitdir. Bu, onları başqalarından forqlandıran əlamətdir.

Martin ona cavab vermadı. Hakim Blount:

— Eyib etməz! Biz hələ sizdən xeyirxah bir respublikə hazırlayarıq!

— Siz məni respublikaya çevirməzdən daha əvvəl at belində peyğəmbər galər, — deya Martin mehribancasına etiraz etdi və üzünü yena Rufa çevirdi.

Lakin mister Morz narazı idi. Gələcək kürəkanının tənbəlliyi və normal, aqlılı fəaliyyət sahalarına nifratı onun xoşuna galmirdi. Kürəkanın düşüncə tarzi ona yabançı, təbiati isə onun üçün anlaşılmaz idi. Buna görə də mister Morz söhbəti Herbert Spenserin nazariyyəsi üzərinə gətirməyi qət etdi. Mister Blount bu söhbəti davam etdirdi, filosofun adı çəkilən kimi qulaqlarını şəkərmiş Martin eşitdi ki, hakim təkabbürə Spenserin ideyalarını tanqid edir. Mister Morz arabır Martinə baxırdı, sanki, "eşidirsiznizi, körpa balam?" demək istəyirdi.

Martin donquldanaraq:

— Zəvəzak sağsağan, — dedi, Ruf və Arturla söhbətinə davam etdi.

Lakin gündüzkü yorgunluq və "əsl adamlar"la dünənki mübahisələr öz işini gördü, bir də ki Martin hələ tramvayda oxuduğu məqələnin doğurduğu acığı tamamilə soyumamışdı.

Martinin güclə özünü saxlamağa çalışdığını goran Ruf təşviş içində:

— Nə olub? — soruşdu.

Hakim birdən dedi:

— "Dark olunmayandan savayı, başqa allah yoxdur, Herbert Spenser də onun peyğəmbarıdır".

Martin dərhal ona tərəf döndü və sakit-sakit:

— Bu, ucuz söz oynamaqdır, — dedi. — Mən bu sözlər ilk dəfə Siti-Holl-parkda bir fəhnin ağızından eşitmışəm. Məncə, bu fəhə daha ağıllı olmalydi. O vaxtdan mən bu sözlər tez-tez eşitmışəm və hər dəfə onların bayaqlığı mənim ürəyimi bulandırmışdır. Heç utanıb-qızarmırsınız! Sizin bulanıq söz axını, içində böyük və nəcib bir admanın adı olan üfünəti suda bir damla şəh kimidir. Mən sizə nifrat edirəm!

Martinin bu sözləri otaqda olanları ildırım zarbasi kimi sarsıldı. Hakim Blount qıppırmızı qızdırı və masa arxasında oturanlarını üstüna uğursuz bir süük çökdü. Mister Morz xəlvatça buna sevinirdi. O görürdü ki, qızı xəcalat çəkir. Mister Morz istadiyinə nail olmuşdu: nifrat etdiyi bu admanın tabiatına xas olan kobudluğu qızışdıraraq liza çıxarımdı.

Ruf masanın altından Martinin əlini yalvancı bir ada ilə sıxıdı, lakin artıq oğlanın qanı başına vurmuşdu. Yüksək mövqə tutan adamlann İovğalığı və kütlüyü onu hiddətləndirmişdi. Ali məhkəmanın üzvü! Görürsünüz, cami iki-tüç il əvvəl Martin bər cür adamlara parəst etməyə hazır idi, onlara, az qala, ilahi cinsdən olan vücdular kimi baxırdı.

Hakim Blount özüne gəldi və hətta saxta bir nazakətə Martina muraciət edərək, söhbəti davam etdirməyə çalışıdı, lakin Martin dərhal başa düşdü ki, bu yalnız masanın arxasında oturmuş xanımların xatırına edilir. Bu isə Martinin cininə lap başına vururdur. Doğrudanım, dünyada əslə şəraf qalmamışdır? Martin ucadan:

— Spenserin haqqında siz mənimlə mübahisə edə bilməzsizsiniz! — dedi. — Spenserin həmyeriləri kimi, siz də ona çox az bələdsiniz. Mən biliyim, taqsır sizdə deyil! Bunun taqsırı bütün müasir nadanlıqlıqdadır. İndicə, buraya galənda bələ nadanlıq timsallanından biriylə tanış oldum!

Mən Salibinin Herbert Spenser haqqında məqaləsinə oxuyurdum. Gərk siz də bunu oxuyadıñız. O kitabı hamı oxuya bilər. Siz onu hər bir mağazadan və hər bir kitabxananan ala bilərsiniz. Bu böyük adam haqqında Salibinin yazdıqlarını oxuyanda, mən aminəm ki, hətta siz də xacələt çəkərsiniz. Bu elə bayaqlıq rekordudur ki, qarşısında sizin



bayağılığınız sönük görünür. Spenserle bir havadan nefes almağa layıq olmayan bu quru akademik filosof onu "avamlar filosofu" adlandırır. Man aminam ki, siz Spenserin bütün äsärlərindən heç on sahifa da oxumamışın, lakin sizdən çox oxumayan tanqidçilər var. Amma bu ağıllı tanqidçilər hayasızlıqlarına salıb, hərminin qulağı eşidə-eşidə Spenserin ideyalının səxalığını onun ardıcıllarına göstərmişlər! Başa düşürsünüz mü? Böyük dühəsi elmi idrakın bütün cəhətlərini qarvamış bir adam – Spenser psixologiyanın atası olmuş, o, pedaqogika sahəsində tam bir dönüş yaratmış ki, naticadə indi de Fransanın har hansı bir guşasında bütün kənd uşaqları Spenserin təklif etdiyi metodlar arasında oxumaq, yazmaq və saymaq öyrənilir. Onun xatirasını təhqir edən miskin adamlar, eyni zamanda, onun ideyalarını amali surətdə tətbiq edərək, özləri üçün bir parça çörək qazanırlar. Axi agar onların başlarında bəzi fikirlər varsa, bununla onlar Spenserə borcludurlar. Axi Spenser olmasayı, onların tutuquşu kimi azberləyib, manis-sədikləri az-çox bilikləri da olmazdı. Həkim Blount, sizdən daha yüksək mövqə tutan Oksford rektoru Ferbenks kimi bir canabın işa cəsarəti çatır desin ki, gələcək nəsillər Spenseri mütəfəkkirdən çox, şair və xayalparast adlandıracalar. Bilirsiniz bunlar kimdir? Hürlen küçüklər! Birisi demis ki, "Başlıca äsäslər" adəbi məziiyyətlərdən xali deyildir". Başqaları bar-bar bağırı ki, Spenser orijinal mütəfəkkir deyil, zəka fəhləsidir. Hürlüşen küçüklər! Hürlüşen küçüklər sürüsü!

Martin araya çıkmış tam sükit içərisində susdu. Rufgilin ailsində hamı həkim Blounta möhtəram və layaqatlı bir adam kimi hörmət edirdi. Buna görə da Martinin belə hərəkatı hamını dəhşətə gətirdi. Nahann sonu, dəfn mərasimində olduğu kimi, qüssəli keçdi. Həkim və mister Morz bir-birləriyle yavaşdan söhbət edirdilər, qalanların söhbəti isə heç tutmurdı.

Martinla Ruf nahardan sonra ikilikdə qalanda aralarında bərk deyismə oldu. Göz yaşılan tökən Ruf:

– Siz ipa-sapa yatmayan adamsınız, – dedi.

Lakin hala Martinin qəzəbi soyumamışdı və buna görə de o, qorxucu bir tarzdə:

– Heyvanlar! Ah, heyvanlar! – deyə donquldandı.

Ruf deyəndə ki Martin hakimi təhqir etmişdir, Martin etiraz etdi:

– Sizcə, man onu nə ilə təhqir etdim? Həqiqəti deməkləmi?

Ruf sözüne davam edərək:

– Bunun həqiqət olub-olmamasının mənim üçün fərqi yoxdur, – dedi. – Lakin müəyyən nəzakət hüdudları var, səzə heç kəs haqq verməmişdir ki, adamları təhqir edəsiniz.

– Baş həkim Blounta kim haqq verib ki, həqiqəti təhqir etsin! – deyə Martin səsləndi. – Haqiqəti təhqir etmək hər hansı miskin bir adamcığa təhqir etməkdən çox-çox pisdir. Lakin o dəha pis iş tutdu! O, vafat etmiş an böyük və an nacib bir mütəfəkkirin adını ləkələdi. Ah, heyvanlar! Ah, heyvanlar!

Martinin qəzəblənməsi Rufu qorxutdu. Qız Martini ilk dəfa bu cür coşan görürdü və öz nöqtəyi-nəzarəncə, bu mənasız, ağılsız qazabın səbəbələrini başa düşə bilmirdi. Eyni zamanda, oğlan qızı əvvəlki kimi yena da yenilməz bər qüva ilə cəlb edirdi. Belə ki, Ruf özünü saxlaya bilmədi və an gözlənilməz bir anda hər iki alını oğlanın boyununa doladı. Qız baş vermiş bütün hadisələrdən incisiyə və qəzəblənməmişdi, lakin buna baxmayaq, onun başı oğlanın sinasında idi və Martinə qıslarən onun:

– Heyvanlar, ah, heyvanlar! – donquldandığına qulaq asıldı.

Martin hatta bu sözləri deyəndə də qız başını qaldırmadı:

– Man daha sizin nahar ziyanatlarını korlamayacağam, azizim. Sizin dostolarınız məni sevmirsin, man da zorla onların xoşuna gəlmək istəmiram. Mənim onlardan zəhləm getdiyi kimi, onların da məndən zəhləsi gedir. Tfu! Onlar lap iyrancıdlı! Görürsünüz, mühüm vezifələrdə çalışın, zəngin, dəbdəbəli evlarda yaşayan, universitet diplomu və bankda hesabı olan adamlara bir zamanlar aşağıdan-yuxarı baxarkən necə də yanılırmışam! Mən sadadıl olduğumdan elə bildirdim ki, onlar, doğrudan da, hörmətə layiqdirlər.

## OTUZ SƏKKİZİNCİ FƏSİL

Yarım saat əvvəl qan qusmus Brissenden (son üç gündə ikinci dəfa idi ki, qan qusurdu) özüne galar-galmaz Martinə:

– Sosialistlər klubuna gedək! – dedi. Brissenden, həmişəki kimi, bir stakan viskini tir-tir əsən əlindən yera qoymurdu.

– Mənim orada nə işim var? – deyə Martin soruşdu.

Xasta:

— Kənar adamlara söz alıb bəş dəqiqə danışmağa icazə verilir, — dedi. — Siz da çıxış edərsiniz. Nə üçün sosializmin aleyhinə olduğunu onlara deyərsiniz. Onlar barada, onların səfərlər etikası barada na fikirdə olduğunuzu üzərlərə deyərsiniz. Nitsə fəlsəfəsinə onların üzərinə çırpin, qoyun ara qanışın. Siza da, onlara da bu mübahisələrin xeyri var! Cox istayıram ki, mən olmamışdan qabaq siz sosialist olasınız. Təbii ki, bir zaman galacak, siz hayatdan əlinizi üzüb, ümidiñizi itirəcəsiniz, onda siz yalnız sosializm xilas edə bilar.

— Sizin, mahz sizin necə dönüb sosialist olduğunuzu başa düşmürəm, — deya Martin sezdi. — Axi siz qara camaata nifret edirsiniz. Doğrudan da, sizin kimi bir estetin qara camaatın manafə və arzular ilə nə işi var? — Martin məzəmmətlə Brissendənə viskinə göstərib dedi: — Görünür, sizi sosializm xilas etmir.

Brissenden cavab verib dedi:

— Man çok xəstəyəm. Siz isə başqa masala. Siz sap-sağlımsınız, siz hələ çox yaşayacaqsınız və buna görə də sizin hayatı hər hansı bir məqsədiniz olmamışdır. Siz manım nə üçün sosialist olduğuma təccüb edirsınız? Bu saat deym. Çünkü sosializm labüddür, çünkü müasir quruluş çürümüştür və uzun zaman yaşama bilməz, çünkü sizin atının vaxtı keçmişdir. Kölələr onun arxasında getməyəcəklər. Kölələr həddindən artıq çıxırlar. O, ayağını üzəngiye keçirməmiş çakib onu atdan yera salacaqlar. Siz yaxanızı onların elindən qurtara bilməyəcəkiniz və onlann kölə axlaqını hazırlan etməye məcbur olacaqsınız. Əlbəttə, bu, çok da şirin bir şey deyildir. Lakin başqa çara yoxdur. Martin, siz öz Nitsə ideyalarınızla, troqloditdən savayı başqa bir şey deyilsiniz. Olan olub, keçən keçib, "tarix təkrar olunur" deyən adam isə yalan danışır. Siz haqlısınız, mən qara camaati sevmirəm, lakin ne etməli? Siz gözləməyin, atlı galib çıxmayaq, manım isə, qorxaq burjuua donuzlarının hakimiyətindən başqa, hər şey qəbulundur. Gedək. Əgər mən bir az da burada qalsam, bark içib sərxoş olaram, özümü-sözümu bilmərəm. Bilirsinizmi, doktor mana nə deyir? Bir da ki cahannam olsun doktor! Yaman istayıram onu aldadib gülunc vəziyyətdə qoyum.

Bazar gününün aşxamı idi. Okland sosialistlərinin klubunun kiçik salonu asas etibarilə fəhlələrlə ağızına kimi dolmuşdu. Milliyatçə yəhudi olan dərrakalı bir natiq, Martinin qalbində dərhal etiraz hissi doğursa da, xoşuna gəldi. Natiqin ensiz kürayi, batıq sinəsi onun

ası getto oğlu olduğunu göstərirdi. Martin isə ona baxdıqca dünyasının bir ovuc güclülərinə qarşı miskin və gücsüz kölələrin abadı mühərabasını aydın təsəvvür edirdi, güclülər isə azaldan onların hakimi olmuşlar və həmişə olacaqlar. Bu cılız adama Martin bir simvol kimi baxırdı. Bu, məşəqqəti hayat yollarında labüb bioloji qanuna görə halak olan sisqa və bacarıqsız insan kütlələrinin tacassumü ididi. Onlar ölümə məhkəmədurlar. Onların kalakbaz fəlsəfəsinə və kollektivizmə olan meylinə baxmayaqaraq, tabiat qüdrəti və güclü adamlar naminə bu adamları rədd etmiş, bunlardan üz döndərməşdi. Təbiat özünün ən yaxşı xilqatlarını seçmiş, insanlar isə onu təqəlid edərək, ala taravəzbecərməyə və cins atlar bəsləməyə başlamışlar. Əlbəttə, dünyanın xalqı daha yaxşı üsul yarada bilərdi, lakin bu dünyanın adamları artıq hayatı qəbul olunmuş məlum qaydalarda hesablaşmalı olurlar. Əlbəttə, sosialistlər kimi, onlar ölüm ayında qırılıva qovrula bilərlər, toplaşır yer üzündəki hayatin əzablanı azaltmaqdan və kainatı aldatmaqdan danişa bilərlər.

Martin bu cür düşünürdü, odur ki, Brissenden, nəhayət, onu çıxış edib salondakılara divan tutmaq üçün yola gatıranda öz mülahizələrini bildirdi. Martin xitabət kürsüsüne qalxdı və qaydası ilə sadə müraciət etdi. O, bir balaca tutula-tutula, həman yəhudinin nitqi zamanı birdən ağlına gələn axın-axın fikirləri sahmana salmağa çalışaraq, avvalca lap yavaşdan danışmağa başladı. Bu cür mitinqlərdə danışmaq üçün hər natiqə bəş dəqiqə vaxt verilirdi. Lakin ayrılmış bu bəş dəqiqə qurtardıqdan sonra Martin hələ təzəcə öz nitqində ləzzət anlayaraq coşmuşdu. Onun sosialistlərin nəzarəyələrinə hücumu təzəcə genişlənməyə başlamışdı. Buna görə də Martin dinləyicilərin böyük marağınə sabab olduğundan onlar sadədən vaxtı uzatmamasını yekdilliklə tələb etdilər. Onlar bu naməlum gəncin şəxsində layaqatlı bir raqibə rastlaşmışdır və onun hər sözünü diqqətli izləyirdilər. Martin isə lüzumsuz təfsilata almadan qeyri-adı bir vəcdə danişir və kölə axlaqına hücum edərək, açıqdan-açıqca deyirdi ki, kölələr dedikdə, mahz öz dinləyicilərini nəzərdə tutur. O, Spenserin və Maltusun asarlarından sitatlar gatırır və dünya inkişafının bioloji qanununu alqışlayırı.

O, öz nitqini yekunlaşdıraraq deyirdi:

— Deməli, yalnız kölələrdən ibarət olan bir dövlət yaşaya bilməz! Əsas təkamül qanunu burada da öz təsirini saxlayır! Mən artıq



dediyim kimi, yaşayış uğrunda qovğada yalnız güclü və güclünün nəsl qılıb çıxır yaşayır, gücsüz və onun nəsl isə ölüme mahkumdur. Odur ki, bu proses naticəsində nəsildən-nəslə güclünün gücü artır. Görüsünüz mü, təkamül budur! Lakin siz kölələr – razıyam, adamın özünü kölə bilmişsi heç də onun üriyindən deyil – siz kölələr böyük təkamül qanununa tabe olmayan bir cəmiyyət xayal ilə yaşayırınsınız. Siz istayırsınız ki, cılız və həyata uyğunlaşmamış adamlar məhv olub getmasın. Siz istayırsınız zəif adamlar da güclülər kimi və ham də istadıkları qədər yesinlər. Siz istayırsınız ki, zəiflər da güclülərlə ciftləşsinlər və nəsil törətsinlər. Lakin bütün bunlar ne kimi nəticələr verəcəkdir? Başarıyyatın qüvvəsi və yaşayış bacarığı nəsildən-nəslə artmayaqcaqdır. Əksinə, onun qüvvəsi azalacaqdır. Sizin "kölələr fəlsəfəni"<sup>1</sup> in Nemezidasi<sup>1</sup> budur bax! Sizin "kölələr cəmiyyəti" prinsipi əsasında, kölələr üçün adından təşkil olunmuş cəmiyyətiniz yavaş-yavaş zəiflənməyə və dağılmağa başlayacaq, nəhayət, tamamilə məhv olacaqdır. Yadda saxlayın ki, man sentimental əxlaqa yox, bioloji qanunlara asaslanıram. Kölələr dövləti yaşama bilməz.

Kim isə:

– Yaxşı, bəs Birləşmiş Ştatlar necə? – deyə bağıldı.

Martin etiraz edərək:

– Birləşmiş Ştatları? – dedi. – On üç müstəmləkə öz hakimlərini qovmuş və üzdənəraq respublika yaratmışdır. Kölələr özlərinin ağası olmuşlar. Daha qılınc gücünə hakimiyət sürən ağalar yoxdur. Lakin kölələr ağalarsız qala bilməzdilər və buna görə də yeni hakim soyları – casarətlə, nəcib və güclü insanlar yox, miskin hörümçəklər, alverçilər və saləmçilər meydana gəlmişlər! Bunlar isə sizini yenidən əsərat altına almışlar, ham də açıqdan-açıqa güclünün haqqı əsasında yox, næzərə çarpmadan, əl altında, müxtalif funldaqlarla, hiylə ilə, aldatmaq və yalan yolu ilə. Onlar sizin hakimləri satın almışlar, sizin qanunları təhif etmişlər, sizin oğullannızı və qızlarını elə bir zülm altında saxlayırlar ki, qanuni şəkildə salınmış köləliyin bütün dəhşətləri o zülmün qarşısında söñük görünür. İndi sizin iki milyon uşağınız Birləşmiş Ştatların sənaya ağalarının zülmü altında qan-ter içinde çalışır. On milyon kölə də nə başının üstündə dam, nə də bir parça çörəyi olmadan yaşıyır. Yox, kölələr dövləti yaşama-

bilməz, çünki bu, təkamülün bioloji qanununa ziddir. Kölələr cəmiyyəti təşkil olunanı kimi dərhal süqut və cırlaşma başlanır. Siz təkamül qanunlarını inkar edirsiniz? Çok gózal, bəs istinad etmək fikrində olduğunuz həmin yeni, başqa qanun həni? Onun daşıq, ümumi tərifini verin. Balkə, bunu çıxdan vermisiniz? Yaxşı, onda onu mana deyin.

Martin salonda oturan adamların hamisının qulaqbataran bağırtısı, səs-küyaltında keçib yerində oturdu. İyirmi ya xəzin adam söz istəyərək sıçrayıb yerindəndur. Onlar bir-birinin ardınca, ethirəs və coşqunuqla, qəzəbla əl-qol ata-atə və alqışla səbəb olaraq Martinin hücumunu dəf edirdilər. Bu, aslı qanlı ideyalar qırğını, şiddətli ideyalar çarpışması idi. Natiqlərin çoxu ümumi mövzularda da danişirdi. Lakin əksəriyyəti bilavasita Martinə etiraz edirdi. Onlar Martinin başına onun üçün yeni olan fikirlər yağıdnırdılar, onun qarşısında yeni bioloji qanunlar keşf etməsələr də, köhnə qanunları tətbiq etmək üçün yeni imkanlar açırdılar. Onlar həddindən artıq qızışmış və nəzakatlı olduğunu unutmuşdular, buna görə də sadr bir neçə dəfə onların sözünü kəsməli oldu.

Gurultu qoparan xəbər və hadisələr sorağında gəzib yorulmuş, əldən düşmiş yeni başlayan gənc bir müxbir tasadüfən galib bu yığıncağa çıxmışdı. Onun na ağılı, na də tacribəsi vardi. Onda yalnız qəzetçiye xas olan hadsiz-hüdüdsüz bir sırtlıqliq görmək olardı. O, mübahisinin mənasını izləmək üçün həddindən artıq nadandı. Lakin onun qalbində xoş bir inam vardi ki, fəhə sinfi içərisindən çıxmış bu zəvəzk, divanşələrin hamisində qat-qat yüksəkda durur. Bir də ki o, bu dünyının yüksək mövqə tutan, millətlərin və qazetlərin siyasetini müəyyənəşdirən güclü adamların çox hörmət edirdi. Onun hətta öz ideali belə vardi. O, birinci dərəcəli müxbir, elə bir müxbir olmaq istəyirdi ki, heç bir seydan çox, ləp çox şey yarada bilsin.

Axar ki o, asılında, nadən səhbat getdiyini anlamadı. Bir də ki bunu bilmək ona heç lazım da deyildi. O "inqilab" kimi ayn-ayn sözləri əsas götürürdü. Paleontoloq tapdığı bir sümük əsasında öz təsəvvüründə tam bir skeleti çanlandırdı ki, bu müxbir də yadında qalan tek bir "inqilab" sözü əsasında böyük bir nitq yazı biliardı. O, elə hamin aşşam bununla məşğul oldu, ham də çox yaxşı maşğul oldu. Martinin çıxışı isə haminkindən daha çox səs-küya səbəb olduğunu görə, müxbir Martini bir anarxist kimi tasvir etdi, onun itirəçi fərdiyatçılığını isə an qatı qırmızı sosializmə çevirib, bu nitqı ona söyletməyi qat etdi. Gənc

<sup>1</sup> Nemezida – qədim yunan mifologiyasında ictimai və əxlaq normalarını pozanları cezalandıran intiqam ilahisi; adəlat divanı monasında işlədir.

müxbirin adabı istedədi çox deyildi, buna görə də o, hiddətlənmiş izdihamın qarına-qanlıq uğultusu altında yumruqlarını havada oynadan və açılı-açılı harayılar salan uzunsaçı, qeyzli adamları, əsab xəstalyinə tutulmuş kosaları, cinsi pozuntulan olanları çox canlı şəkildə təsvir etdi.

## OTUZ DOQQUZUNCU FƏSİL

Ertəsi gün Martin səhər qəhvə içarkən, adəti üzrə, qəzet oxuyurdu. O, ömründə ilk dəfə öz adını böyük harflərə birinci sahifədə yazılmış gördü. Martin qəzətdən öyrəndi ki, Oklend sosialistlərinin ən görkəmli rəhbərlərindən biridir. O, təaccüb etdi. Martin özünün əvazında gənc müxbirin uydurduğu alovlu nitqi tələsik nəzərdən keçirdi, əvaləcə bu həyəsiz uydurmadan hiddətləndi, lakin axırdı gülə-gülə qəzeti bir yana tulladı.

O, nahardan sonra yanına gələn və yorğun-argın yegana stula səralanən Brissendenə:

– Bunu ya sarxoş bir adam yazmış, ya da bunun arxasında hər hansı bir xain niyyət var, – dedi.

Martin özü, adəti üzrə, çarpayıda oturmuşdu.

Brissenden:

– Məgər bunun sizin üçün bir fərqi var? – dedi. – Siz, doğrudanım, qəzet oxyan burjua donuzlarının rəylərinə əhəmiyyət verirsiniz?

Martin bir anlığa fikra getdi.

– Əlbəttə, mənim onlara isim yoxdur. Lakin qorxuram ki, bu, mənim Rufun ailəsi ilə münasibətlərimi dolasdırıb mürekkebəlaşdırıb. Onun atası əmindir ki, mən sosialistəm, bu cizma-qara isə onun fikrini təsdiq edər. Onun mülahizələrini mən vecimə də almırıam, lakin hər halda... Eh, bir də ki nə fərqi var? Mən bu gün yazdığını hissəni siza oxumaq istayıram. Əlbəttə, yena həmin "Gecikmiş"dir. Təqrübə yarısı hazırıldı.

Martin təzəcə oxumağa başlamışdı ki, Mariya qapını açdı və qəşəng geyinmiş cavan bir oğlanı içəri buraxdı. Bu oğlan cəld ətrafinə baxdı, pilətə və matbəx qutusuna diqqət yetirdi və nahayat, gözlərini Martina dikdi.

Brissenden:

– Əyləşin, – dedi.

Martin qonağı yer vermek üçün bir az o yana çakıldı və sual dolu baxışlarını gəncin üzüne dikdi. Gələn adam bir qədər susan- dan sonra söza başladı:

– Mister İden, mən sizin dünənki nitqinə qulaq asırdım. Mən istərdim ki, qəzətimiz üçün sizin müsahibənizi təşkil edim.

Brissenden qəhəhə çəkib güldü.

Müxbir Brissendənə anı bir nəzar salaraq və sanki, ürəyində bir dırımöyən təsvirinə nə kimisi təsir etdiyi götür-qoy elayarak:

– Sosialist məsləkənizdir? – deyə soruşdu.

Martin fikrili-fikrili:

– Deməli, geniş malumatı yanan bu imiş, belə südəmər bir uşaq? – dedi.

Brissenden soruşdu:

– Na üçün onu yaxşıca əzişdirmirsiniz? Beş daqiqalıya mənim sağlam ciyərlərimi özümə qaytarısayıdalar, indi min dollar verərdim.

Öz yanındaca gedən bu səhbat gənc jurnalisti bir qədər şaşırımdı. Lakin redaktör, sosialistlərin mitinqi haqqında parlaq bir məlumat yazdığını görə onu təzəcə tərifləmişdi və mövcud idarə üsulunun mütaşakkil düşmənlərinin rəhbəri Martin İdenlə müsahibə təşkil etməyi ona tapşırımdı.

– Mister İden, biz sizin şəklinizi çəksək, etiraz etməsiniz ki? – deyə jurnalist soruşdu. – Mən özümlə fotoqraf gatırışam, o deyir ki, təlasəmkən lazımdır, yoxsa gün batar. Biz sizinə sonra səhbat edə bilənk.

Brissenden uzada-uzada soruşdu:

– Fotoqraf? Ha, na durmusunuz, Martin? Əzişdirin onu!

Martin dedi:

– Görünür, qocalıram. Bilirəm ki, onu əzişdirmək lazımdır, lakin, nadənsə, gücüm çatmir. Bir də ki axı nəyin, kimin xatırına?

– Onun yaxşıq anasının xatırına, – deyə Brissenden etiraz etdi.

Martin razılaşaraq:

– Deyəsan, bu, əsaslı mülahizədir, – dedi. – Lakin mənim qüvvəmi cosdurur. Axı hər hansı bir adamı əzişdirmək üçün qüvvə sərf etmək lazımdır. Bir də bu, al qatmağa layiqdırı?

Müxbir sad bir ada ilə Martinin dediyini göyda tutdu:

– Lap düz deyirsiniz, layiq deyil. – Lakin bu sözləri deyərkən ehtiyatla qapıya baxdı.



Martin Brissendenə müraciətla sözüne davam etdi:

– Əlbəttə, onun yazdıqlarının bir sözü də doğru deyildir.

Gənc ürəklenib izahat verdi:

– Bilirsiz, bu, ümumi şəkildə təsvir kimi bir şey idi. Ancaq, öz aramızdır, bu, sizin üçün gözəl bir reklamdır... Özünüz deyin.

Brissenden tantənə ilə:

– Martin, nəzərə alın, bu, sizin üçün reklamıdır! – dedi.

– Ha, ha! Man də bununla razılaşmamış macburam.

Müxbir üzünü gərgin diqqət ifadə edən bir şəkələ salaraq soruşdu:

– Mister İden, icazənizlə, harada anadan olduğunuzu bilək.

Brissenden araya söz salıb dedi:

– Bir baxın, o heç nə yazzır. O, hər şeyi yadında saxlayır.

Öz təşvişini hər vasita ilə böyük gizlətməyə çalışan gənc dedi:

– Mənim üçün bu da bəsdir. Təcrübəli müxbir qeydsiz-yazısız keçinir.

– Bu o saat görünür... dünən yazdığınız məlumatdan.  
Lakin Brissenden şərə müqavimət göstərməmək tərafından deyildi, buna görə də dərhal səsinin ahəngini dəyişib birdən bağrıdı:

– Martin! Siz onu döyməsəniz, mən döyəcəyəm! Canım da çıxsa, döyəcəyəm!

Martin soruşdu:

– Mənca, bir-iki şapalaq vurmaq kifayatdır, elə deyilmi?

Brissenden fikra getdi, sonra başı ilə "ha" dedi. Aradan bir an keçmiş müxbir artıq ağız üstü Martinin dizlərinə düşüb qalmışdı. Martin xəbərdarlıq edərək dedi:

– Ancaq dişləməyin. Yoxsa sizin bu qəşəng sıfatınızı xurd-xaşıl eləməya macbur olaram. Ancaq heyifdir.

Martinin sağ ali müntəzəm olaraq qalxub-enmeye başladı. Gənc zingildiyər, onun əlindən çıxmamaq çalışır, söyüş söyür, lakin dişləməyə cəsarəti çatmırı. Brissenden sakit-sakit bu sahnəni izleyirdi. O yalnız bir yol özünü saxlaya bilmədi, boş butulkani götürüb qışkırdı:

– Qoyun man də birini vurum!

Axırda Martin dedi:

– Təəssüf ki, daha gücüm çatmir, taqətdən düşmüşəm. Əlim lap keyiyib.

O, müxbirin yaxasından tutdu, silkalədi və çarpayıya otuzdurdu.

Müxbir elə hey qışkırdı:

– Mən polise xəbər verəcəyam. Sizi tutduracağam! – Onun pörtmüs yanaqlarından hiddət yaşlan axındı. – Siz bunun cazasını çəkəcəksiniz. Özünüzü gözlayın!

Martin:

– Bu nə danışır, canım, – dedi. – O hələ də başa düşmür ki, sürüşkən, ayri yol tutub. Axi öz yaxın bir adamı haqqında yalan danışmaq şərəfsizlikdir, ədəbsizlikdir, kişiyyə yaraşan sıfat deyil. San isə bunu hələ də anlamırsınız.

Brissenden söz atdı:

– Nə olar, özü öz ayağı ilə yanınızda galib çıxıb ki, bunu ona başa salasınız.

– Ha, avvalca mənə iftira atıldıqdan, məni rüsvay etdiqdən sonra durub yanına qılıbmış. İndi, yəqin, dükəncim mənə nişya arzaq verməyəcək. Lakin ən fənası da budur ki, yazıq uşaq əla bir jurnalista və əla biraclı çevriləməyinə bə yoldan çıxmayaçaqdır.

Brissenden etiraz edərək dedi:

– Hələ vaxt var. Onu haqq yola gatırmak, balkı də, elə siza qismət olmuşdur. Ah, axtı siz niya qoymadınız, heç olmasa, onu bir yol da mən vurum? Mən çox istardım ki, bu xeyir işdə iştirak edim.

Yolunu azmı bu xılıqt içini çəkə-çəkə deyirdi:

– İkinizi de tutub habxsanaya salacaqlar! Heyvanlar!

Martin başını bulayaqraq dedi:

– Bu oğlan üzdən çox görçəkdir. Deyəsən, axtı mənə əbəs yera əlimi işə salıb onu incitməşam. Bu cavan oğlan düzələn deyil. Şübhəsiz, o, əla bir jurnalist olacaqdır. Onda vicdandan əsar-alamat belə qalmamışdır! Elə təkca bu, ona irəliləməkdə kömək edər.

Lakin bu ara cavan oğlan hələ də butulkani alında yellədən Brissendenin yanından qorxa-qorxa sürüşüb güllə kimi otaqdan çıxdı.

Ertəsi gün Martin özü baradə dəha bir çox yeniyən və maraqlı şey oxudu. Guya, Martin matbuat nümayandası ilə səhbətində demişdir: "Bəli, biz cəmiyyətin düşmanlarıyik. Lakin biz anarxistlər deyilik. Biz sosialistlər!" Müxbir onun nəzərinə çatdırında ki bu iki məktəb arasında çox da böyük bir fərq yoxdur, Martin laj-dinməz, razılıq əlaməti olaraq ciyinlərini çəkmışdır. Malum olmuşdur ki, onun üzü çox eybacar və biçimsizdir, cırlaşmanın bütün nişanalarını aks etdirir. Onun düyünlü əlləri və qana susamış, parlayib-yanan gözleri xüsusiələ nəzərə çarpar.



Martin sonra bunu da oxudu ki, taqribən hər axşam Siti-Holl-parkda fahla mitinqlərində çıxış edir, orada xalqın beynini zəhrəleyən bütün anarxistlər və təşviqatçılar arasında daha çox müvəffaqiyət qazanır, cənki ən inqilablı nitqlər söyləyir. Müxbir onun daxxmasını mürfəssəl, canlı təsvir etmiş, pilatısını, yegana stulunu xatırlatmağı unutmadı, habelə onun dostu, meyitsifatlı bir sarsarını, bütün gör-kəməndindən iyrimi il həbsdə yatıldıdan sonra təzəcə mahbəsdən bura-xılıdıq oxunan bir sərsəni canlı, parlaq boyalarla vermişdi.

Cavan müxbir çox zırak tərpanmışdı. O, Martin İdənin bütün aila tarixini eşalayıb çıxmış və mister Higginbotamin dükənini və dükənin qapısında duran mister Bernard Higginbotamin özünün fotosəkləni tapmışdı. Adını çəkdiyimiz centləmən nəñiki yalnız öz qayının sosialist baxışlarına şərikdir, hatta ümumiyyətlə, öz qayını ilə heç bir əlaqə saxlamaq istəmeyən hörməti və sağlam düşüncəli bir alverçi kimi təsvir edilmişdi. Mister Higgenbotamin dediyinə görə, Martin dəfələrlə alverisi təkliflər aldığına baxmayaq, İsləmək istəməyən qatı bir tənbəl, bir avaradır, odur ki, heç şübhəsiz, gec-tez qazamata düşməli olacaqdır. German fon Şmidtə də müsahibə təşkil olunub qazetdə verilmişdi. O, Martini "Aileni rüsvay edən çirkin bir ləkə" adlandırmışdı. Şmidt də Martinə hər cür qohumluq əlaqəsini kəsmişdi. "German fon Şmidt sözgəlisi demişdi ki, o, manım boynuma minmək istəyirdi, lakin bu nömrəsi baş tutmadı. Man ona veyl-veyl gəzib buraya galmayı targitdirmişəm. Bəli, buavarın alındıñ ömründə yaxşı bir iş gəlməz!"

Bu dəfə Martin, doğrudan-doğruya, hırslandı. Brissenden bütün bunlara məzəl bir zarafat kimi baxıdır. Lakin o, Martini sakitləşdirə bilmədi. Martin bildir ki, Rufu başa salmaq çox çətin olacaqdır. Qızın atasına gelinice, yaqın ki, o, cavanların nişanını pozmaqdən ötrü bu mənasız uydurmadan bütünlüklə istifadə etməyə çalışacaqdır. Martinin bu mənhus ehtimalları tezliklə doğruldular. Elə sabahı gün poç-talyon Rufdan maktub gətirdi. Martin fəlakət baş verdidini hiss edib dərhal zərfi açdı. Poçtalyonun açıq qoyub getdiyi qapını belə örtmə-dən kağızı oxumağa başladı.

Martin maktubu oxuyarkən qeyri-ixtiyari cibini alləsdirdir, əvvəllər həmşə yanında gəzdirdiyi tənbəki və ciğara kağızı axtardı. O, dərk etmirdi ki, cibi çoxdan boşdur, həttə cibində nə axtardığını belə anlamırdı.

Məktub aram-axşayın bir tərzədə yazılmışdı. Onda qəzəbdən heç bir əsər-alamat yoxdu, lakin ilk satırından son satırına kimi bütün məktubdan inciklik və peşmanlıq yağırdı. Ruf yazdırı ki, siz mənim ümidiyərimi doğrultmadınız. Man elə bildirdim ki, siz tükürpardan, qor-xunc adalarınızdan el çəkmisiniz, manə olan mahabbətiniz xatırına sədə, adı və adəblə bir həyat sürməyə, doğrudan da, razınız. İndisə atamla anam qatı tələb etmişər ki, nişanımız pozulsun. Man isə onların gətirdikləri dəlilləri asası dəlillər saymaya bilməzdəm. Bizim münasibətlərimiz heç bir yaxşı nəticə vera bilməz. Bu lap əvvəldən bir səhvdi.

Məktubda yalnız bir danlaq vardi və bu da Martina xüsusiələ acı görünürdü. Ruf yazdırı: "Kaş siz bir işa giraydiniz, həyatda özünüza hər hansı bir yer tapmağa çalışıydınız! Lakin bu mümkün deyildir. Siz əylənməyə və pozğun həyat keçirməyə yamanca adat etmişiniz. Man sizin təqsirkar olmadığınızı başa düşürəm. Siz öz təbiətinizi və tərbiyənizə uyğun olaraq hərəkat edirsiz. Martin, man siz təqsirləndirmirəm və bunu yadınızda saxlayın. Atamla anam haqqı imişlər. Biz bir-birimizə yaraşmışıq. Buna görə sevinmək lazımdır ki, bu da çox gec aydınlaşmamışdır... – Qız sözünün sonunda yazdırı: – Mənim-lə görüşməyə çalışmayın, – bu görüş ham bizim hər ikimiz, ham da anam üçün ağıj olar. Man, onsun da, görürəm ki, anama çox dərəd vermişəm və tezliklə ona dərdini unutdura bilməyacəyəm!"

Martin maktubu axıra kimi oxudu, daha bir dəfə təkrarən diq-qatlı gözdən keçirdi. O, sonra oturub cavab yazmağa başladı. Martin sosialistlərin mitinqində danışdıqlarını atraflı yazdı, qəzeti isə an şərafızsız bir iftira yaymaqdə təqsirləndirdi. Martinin məktubunun axırında şərh və bərrət dələsələr yalvarıb sevilmək istəyən bir aşiqin ehtiraslı piçitlərinə çevriliirdi. O yazdırı: "Hökmen manə cavab verin, yalnız bir söz yazın, məni sevirsiz, ya yox? Bu, mənim üçün başlıca şartdır".

Lakin aradan bir-iki gün keçdişa da, cavab gəlmədi ki gəlmədi. "Gecikmiş" in alyazıması elə həmin sahifədə açıq qalmışdı. Məsanən altındakı geri qaytarılmış alyazmalar qalağı: isə hey böyüyürdü. Martin ömründə ilk dəfə azab dolu yuxusuz gecələr keçirdi. O, üç dəfə Morzlargılə gəldi, lakin hər dəfə də lakey onu qapıdan içəri buraxmadı. Brissenden xəsta yatırdı, buna görə də Martin ona baş çəkərkən öz dərdini dostuna açmağa casarət etmirdi.



Martinin dərdi isə böyükdü. Müxbirin finldağı Martinin ehtimal etdiyindən daha acı naticalar verdi. Portuqaliyalı baqqal ona nisya arzaq vermekdən imtina etdi, öz tamiz amerikan məşəyi ilə qırraqlanmayı sevən taravəzçi isə Martini vatan xaini adlandırdı və vatan eşqi başına vuranda hətta onun hesabını belə cırıb atdı, borcunu qaytarmaq üçün dükən galmayı Martına qadağan etdi. Bütün qonşular Martinin aleyhina idilər və onların qazabı gündən-güne artırdı. Həc kəs xain sosialistlə əlaqa saxlamaq istəmirdi. Qorxu və şübhə yaxıq Mariyanın qalibini didib-parçalayırdı, lakin o, Martinə vəfali qalmışdı. Bir zaman Martinin yanına qonaqlar gatırılmış bəzəklə, təmtəraqlı fayton-dan alıqları təsəssürü unutmuş olan qonşu uşaqları indi uzaqdan Martini görüb "Tənbəl!", "Avaral!" deyə qışqırıldır. Yalnız Mariyanın çolma-çocuğu möhkəm dayanmışdı, Martini müdafiə edirdi, onun üstündə dəflərlərə davaya girirdi. Mariya isə uşaqlarının qançır olmuş üzlərinə və qanadılmış burunlarını görüb alını har şeydan üzürdü.

Martin bir yol küçədə Hertrudaya rast galib ondan öyrəndi ki, (elə əvvəllər də buna şübhə etmirdi), Bernard Higginbotam qəzəbləniñ özündən çıxmışdır, bu fikirdədir ki, Martin bütün ailəni rüsvay etmiş və Martinə onlara galib-getməyi qadağan edib. Hertruda Martinə yalvarı, deyirdi:

— Martin, gəlsənə başqa yera köçüb gedəsan. Get və hər hansı yaxşı bir yera işə düzəl. Hər şey yerinə düşüb unudulandan sonra geri qayıda dəbilərsən.

Martin başını buladı və uzun-uzadı izahat verməkdən vaz keçdi. Bir də ki axı o neçə izahat vera bilərdi! Onunla qohumları arasında dərin bir uçurum qaralırdı. O, daha bu uçurumun üstündən atılıb keçə bilməzdil! Özünün, Nitsşe tarafındanın, sosializmə münasibətini Hertrudaya anlatmaq gülündəndi! Dildə elə sözər yoxdur ki, Martin onları işladərkən adamlara öz baxışlarını və hərəketlərini anlıda bilsin. Onların bütün hökmərinin canı bundan ibarətdi: özüne bir yer tap! Bu, həmişə ilk və son sözdü. Onların bütün ideya aləmi bununla bitirdi. Özüne yer tap! Qulluğa gir! Martin Hertrudaya qulaq asaraq düşünürdü: zavallı, kütbeynin kölələr! Bundan sonra təaccüb etməməlidir ki, güclüller dünyarı ellərinə alıb aqalıq edirlər! Kölələr öz kölə təsəvvürlerinin dairəsindən çırpınib çıxa bilməmişlər. "Qulluq" onlar üçün qızıl bir bütür, onlar bu bütü ilahiləşdirir, onun önünde ağızı üstə yera qapılıb yazılıq-yazıq yalvarırlar.

Hertruda ona pul təklif etdi, lakin Martin bir neçə gündən sonra kostyumunu yena girov qoymaq məcburiyyəti qarşısında qalacağını bilsə də, başını buladı.

Hertruda ona öytüd-nəsihat verərək deyirdi:

— Yaxşısı budur, sən indi Bernardin gözüne görünmə. Aradan bir-iki ay keçər, onun hırsı soyuyar və onda istəsan, hətta xahiş edərsən ki, sən öz yanına arabacı götürürsin. Əgər mən sənə lazım olsam, istədiyin vaxt dalimca adam göndər, durum yanına gelim. Eşidirsənmi?

Hertruda hönkür-hönkür ağlayıb yoluna düzəldi.

Martin isə onun ağır, yorğun yerişinə baxa-baxa düzülməz bir qəmdən ürəyin sxişdığını hiss etdi. O, bacısının dalınca baxarkan birdən Nitsşe fəlsəfəsinin binası tərpanğı və ləngər vurdur. Hər hansı bir mütərrəd kölələr soyu haqqında hökm vermak asandı, lakin bu nazarlıyyanı öz yaxın adamlarına tətbiq etmək isə çox da asan deyildi. Halbuki, güclünün zülmü altında yaşayış zəif bi adam misal çəkmək lazımsa, Hertrudadan yaxşısını tapmaq mümkün deyil. Martin hətta bu paradoksa qasqabaqlı-qasqabaqlı güldü: "İçimdə qalıbm sarsılan kimi öz baxışlığında taraddüd etməyə başlayıramsa, məndən yamanca da Nitsşe taradəri çıxar". Bir də ki, axı bu daşıqə onun içində eyni kölə axlaqi baş qaldırmırı, magar onun öz bacısına qarşı marhamatı kölə hissi deyilmə? Əsl güclü adam marhamat və şəfqətdən yüksəkdə durmalıdır. Bu hissələr kölələrin yaşıdları yeraltı mağaralarda doğmuş, yalnız zəif və bədbəxt insanların qisməti olmuşdur.

## QIRXINCI FƏSİL

"Gecikmiş" üzərində iş irali getmirdi. Martinin redaksiyalara gondardığı bütün əlyazmaları çıxdan qayıtmış, masanın altında yatıb qalmışdı. Yalnız birçaq əlyazması mənzil-mənzil gazib dolaşmaqdır idi. Bu, Brissendenin "Efeməridə" si idi. Martin velosipedini və qara kostyumunu yenidən girov qoysdu; yaz makinasının isə, adati üzrə, işlətmək haqqı ödənilməmiş, gecikdirilmişdi. Lakin bütün bunlar asla Martinin vecinə deyildi. O, həyatda özüne yeni bir dayaq tapmalı idi və na qədər ki bu dayaq tapılmamışdı, elə bil, həyat yoxa çıxmışdı.

Aradan bir neçə həftə keçdi və bir gün Martinin çoxdan gözladıyi bir hadisə baş verdi. O, kükçədə Rufa rast gəldi. Düzdür, Ruf tək deyildi, qardaşı Norman yanında gedirdi. Düzdür, onların hər ikisi özlərini elə göstəriridilər ki, guya, Martini tanımadılar. Martin isə onlara yaxınlaşmaq istəyəndə, Norman onu yaxına qoymamaya çalışdı. Norman dedi:

— Əgər siz casarət edib mənim bacımı yanasaşanız, polismen çağırıram, bacım sizinlə danışmaq istəmir, sizin zəhlə aparmağınız isə bizim üçün təhkidir.

Martin qasqabaqla dedi:

— Yaxşısı budur, mübahisə açmayıñ, yoxsa, doğrudan da, polismen çağırımları olarsınız və onda da adınıñ qəzətlərə düşər. Qurağa çəkilin və manə olmayın. Mən Rufa danışmalyam. Martin qızı:

— Mən bunu sizin öz diliñizdən eştirmək istəyəm, — dedi.

Qız ağappaq ağardı və titrəməyə başladı, lakin ayaq saxladı və sual dolu gözlerini onun üzüñə dikdi. Martin isarla:

— Məktubumda siza verdiyim suala cavab verin.

Norman sabırsızlıklı eləmək istəyirdi ki, Martin bir baxışla onu susdurub yerinə mıxladi. Ruf başını buladı. Martin yenidən:

— Siz öxzoşunuza hərəkət etmisiniz? — deyə soruşdu.

Qız yavaşdan, lakin qatı bir şəkildə:

— Ha, — dedi, — öxzoşuma hərəkət eləmişəm. Siz manı elə rüsvay eləmişiniz ki, adam arasına çıxmaga, tanışlarla görüşməyə uta-nıram. İndi hamı məndən danışır. Aixr sözüm budur, daha siza başqa şey deyə bilməram, siz manı bədbəxt etmisiniz və man da daha sizi görmək istəmərim.

— Tanışlar! Dedi-qodul! Qazetin uydurduğu yalanları! Belə şəyər məhabbatdan güclü ola bilməz. Deməli, siz, sadəcə olaraq, manı heç vaxt sevməmisiniz!

Rufun solğun üzü birdən-bira alışib-yandı. O dedi:

— Bütün bu olub-keçənlərdən sonrañ? Martin, siz nə danışdırınız özünüz də bilmirsiniz! Siz manı nə hesab edirsiniz?

Norman bacısını aparmaq üçün onun qoluna girərək ucadan dillandı:

— Görürsünüz ki, sizinlə danışmaq istəmir!

Martin onların ardınca baxdı və qeyri-ixtiyari olaraq, ciğara kağızı və tənbəki çıxarmaq üçün alını cibinə atdı, lakin onun cibindən na ciğara kağızı, na da tənbəki vardi.

Şimali Oklend yaxın deyildi, lakin Martin bu yolu necə getdiyini hiss etmedi. Yalnız öz otağına galib çıxandan, çarpyıda sylaşandan sonra özüne gəldi. Aylmış uğurgazənlər kimi, dağınıq nəzərlə atrafına boylandı; "Gecikmiş" in masanın üstünə atılıb qalmış alyazması gözüne sataşdı; o, stul çəkdi və qələmi götürdü. Başlanan iş qurtarmaya çalışmaq onun tabiatının xas olan bir cahatdi. İndi isə onun qarşısında yanmışq bir iş durdur. O, bir zamanlar başqa iş görmək üçün bunu geriye atmışdı. İndi hamın başqa iş başa çatdırılmışdı və takrarın "Gecikmiş" in üzərinə qayıtmak lazımdı. Martin sonradan hansı bir işdən yapışاقığını bilmirdi. O, yalnız bir şey bildir: həyatında hansı bir mərhələ isə sona çatmışdı və nöqtə qoymazdan avval cümləni qurtarmaq lazımdı. Galəcək onu maraqlandırmırdı. Ehtimal ki, tezliklə, qabaqda başına nalar galəcəyini görəcəkdi. Lakin bu, çox da vacib deyildi. Vacib heç bir şey yoxdu.

Martin beş gün dalbalda "Gecikmiş" in üzərinə işlədi, heç yana getmedi. Heç kəslə görüşmüdə, ancaq bir balaca yemək üçün işin-dən aynılırdı. Altıncı günün sahri poçtalon ona "Parfenon" un redaktorundan bir məktub gətirdi. O, konverti açıb dərhal gördü ki, "Efemerida" qəbul olunmuşdur.

Redaktor yazdı:

"Biz poemani oxumaq üçün mister Kartyart Bryusa verdik. O, poema haqqında elə xeyirxah fikir söylədi ki, biz əsəri öz jurnalımızda çap etməyi bir məmənuniyyət hesab edərdik. Əgər biz poemanın çapını avqust nömrəsinə qədər taxira salırıqsı, buna sabab yalnız odur ki, iyul nömrəsi çoxdan yiğilib. Mister Brissendenə bizim an dərin minnətdarlığımızı və heyranlığını bildirin. Xahiş edirik, zahmat çəkib biza onun portretini və haqqında bioqrafik məlumat göndərəsiniz. Əgər təklif etdiyimiz qonorar az görünüsə, iltfat edib hansi şərtləri dəha məqbul hesab etdiyinizi teleqrafla biza bildirin".

Redaktorun təklif etdiyi qonorar üç yüz allı dollar olduğundan, Martin qat etdi ki, teleqram vurmaq daymaz. Yalnız Brissendenin razılığını almaq qalırdı. Aixr ki, Martin haqlı çıxmışdır, əsl poeziyanın bir qədər başı çıxan redaktor tapılmışdı. Hətta "əsrin poeması" üçün belə qonorar çox idi. Bundan əlavə, Martin bildir ki, Brissenden bütün tənqidçilər içərisində Kartyart Bryusu hörmatalayıq bir tənqidçi hesab edir.

Martin evdən çıxdı, tramvaya mindi, yanından ötan evlərə və yolayıcılarına baxa-baxa qamli duşuncələrə daldı ki, indi artıq na

dostunun müvaffeqiyeti, nə da çalınmış qələbə onu riqqatə getirmirdi. Birləşmiş Ştatların an yaxşı tənqidçisi ləyqətindən görə poemaya qıymat vermişdi və deməli, Martin "əsl sənət asəri matbuata yol açı bilər" deyə iddia edarkən səhv etmişdi. Lakin Martin artıq öz əvvəlki coşqunuşunu itmişdi və çox gözəl başa düşürdü ki, ürəyindəki arzu Brissendeni, sadəcə, görmək, ona bu şad xəbəri yetirmək arzusundan daha qüvvəlidir. Yalnız indi Martinin ağlına gəldi ki, "Gecikmiş" üzərində işə sərf etdiyi beş gündə bir dəfə da olsun Brissendeni xatırlamamış və ondan heç bir xəbər tutmamışdır. Martin bərdən-bira hiss etdi ki, nə işə manevi bir donuqluq içindədir və buna görə də dostu öündən utandı. Lakin bu utancaqlığı da nə işə süst-süst duydı. "Gecikmiş" in alyazması üzərində çalışdığı zaman duyduğu yaradıcılıq ehtirasından başqa, heç bir emosiya onu həyacanlandırıb coşdurmuşdu. O, qalan hər şeyə qarşı laqeyddi. O, sanki, nə sababdañsa huşunu itmişdi. Tramvayın keçidiñi kückələrdə qaynayıb-daşan hayat ona uzaq və xəyal kimi görünürdü. Buna görə də kilsə zənginin qülləsi gözünün qabağında bərdən-bira uçulub yera tökülsəydi, Martin çox da təaccüb etməzdı.

O, mehmanxana qapısından içəri girib tələşlik Brissendenin oturmaqla qaldı və bir daiqıqdan sonra eyni tələşliklək aşağı endi. Brissen-denin otağı boşdu, otaqdan hər şeyi çıxarımışdır. Martin qapıçıdan: – Məgar Mister Brissenden gedib? – deyə soruşdu. – Üñvanını qoymayıb?

Qapıçı ona nə işə qaribə bir nəzərlə baxdı.

– Məgar siz halə heç na eşitməmişiniz? – deyə qapıçı soruşdu. Martin başını buladı.

– Bunu bütün qəzetlər yazıblar. Yataqda onun ölüsunü tapıblar. İntihar! Gülləni öz başına çaxıb!  
– Onu dəfn ediblər?

Martine elə gəldi ki, bu suali verən səs yad, tanış olmayan bir adamındır.

– Yox, meyit təhqiqtən sonra Şərqa göndərildi, onun qohum-larının çağırıldıkları vəkillər hər şeyi düzəlttilər.

Martin dedi:

– Baş niya bu cür tələsmişlər?

– Neca yanı tələsmişlər? Axi bu hadisə beş gün bundan əvvəl olmuşdur!

– Beş gün bundan əvvəl?

– Bəli, beş gün.

Martin yalnız:

– Ahal! Bas belə! – deyə bildi və mehmanxanadan çıxdı.

O, yolda teleqrafa girdi və "Parfənon" un naşırına yazdı ki, poemani çap elaya bilər. O, teleqrafi alan adəmİN ödəməsi şərtlə vurdu. Çünkü tramvayla geri qayıtmak üçün cibinda cami beş sent qalmışdı.

Martin eva qayıtdıdan sonra yena işə girdi.

Günlər, gecələr galib keçir, Martin işə hey masanın arxasında oturub yazdı. O, evdən nadir hallarda çıxır, duru xörək və ya şile bişirməyə bir şeyi olanda, bişirib könülsüz-könülsüz yeyir, bişirməyə bir şeyi olmayanda eynilə laqeyd bir halda yeməksiz keçinirdi. O, bütün povesti əvvəlcədən an kiçik təfərruatına qədər düşünüb hazırladığını baxmayaq, bərdən ekspozisiyonu başqa cür qurmaga qərar verdi, bu işə povestin həcmini daha iyirmi min söz artırdı. Povesti bu cür diqqətlə cılalamağa heç bir ehtiyac yoxdu, lakin Martin dəha başqa cür işləyə bilmirdi. O, dəha ətrafində alımı duyub qavramadan, sanki, donuq bir vəziyyətdə yazdı. Xəyal tanış yerləri gəzib dolaşlığı kimi, o da öz keçmiş hayatının yaradıcı vərdişlərinə əl atıldı. O, kiminsə dediyi bu sözləri xatırladı ki, xəyal – ölen, lakin özü də bunu anlamayan insanın ruhudur. Martin da nə işə bir anlığa düşündü: bəlkə, ələ manım da başıma belə bir iş gəlir?

Axr ki, "Gecikmiş" in yazılıb başa çatdırıldığı gün gəldi. Burovuz kontorunun agenti yazı makinasını aparmağa gəlmədi, Martinin çarpayışında oturub onun son sahifəsini yazıb qurtarmasına gözläyirdi. Martin makinada "Son" sözünü döyəclədi və bu, doğrudan da, onun üçün bir sondu. O, agentin makinanı götürüb apardığına baxaraq bir qədər rahat oldu. Bundan sonra Martin çarpayıa sərildi. O, ac qaldığından lap taqədən düşmüdü. Martin artıq otuz altı saat idi ki, bir şey yeməmişdi və hətta bir dəfə da olsun, yemək yadına düşməmişdi. O, gözlərin yumruk arxası üstə uzanmışdı və nə işə bir duman yavaş-yavaş onun beynini bürüyürdü. Martin Brissen-denin tez-tez ona oxuduğu bir şəri yarınyuxulu piçildiydi. Qapının arxasında dayanmış Mariya taşvisi içində onun yeknəsaq piçilişinə qulaq asıldı. Şerin sözlarının onun üçün heç bir manası yoxdu, lakin arvadı qorxudan bu idi ki, Martin öz-özü ilə danişir.

İlaham uzaq!  
Yoxdur sözüm!  
Nağmalarım üçub getdi,  
Dərddən qaçı, dərdə yetdi,  
Uzaqlarda gözdən itdi.  
İlaham uzaq!  
Yoxdur sözüm!  
Yaşıl meşə quçağında,  
Bir gözəllik bucağında,  
Bir cökənin kölgəsində,  
Gənciliyin ilk havasında  
Oxuduqca oxuyardım,  
Mən – cəsarət, mən – vüqardım.  
İndi isə bu göz yaşım  
Bağlayacaq şəira məni.  
Ömür görəmər qəbra məni.  
İlaham uzaq!  
Yoxdur sözüm!

Mariya daha dözə bilmədi, o, sobanın yanına gəldi, bir qabı ağızna kimi şorba ilə doldurdu, qazanın dibində qalmış bir tikə atı və tərəvəzi saxavətli çıxardı və qaçaraq özünü Martinin otağına yetirdi. Martin dirsəklənərək yeməyə başladı, ona and-aman elədi ki, heç da sayıqlamır və sapsağlamdır.

Mariya gedəndən sonra Martin qalxıb çarpayda oturdu və belini ayırek, mənasız-mənasız bir nöqtəyə baxaraq, uzun zaman bu cür qaldı. O, bərdən dərk etdi ki, sahər poctu ilə göndərilmiş jurnalın nömrəsi qabağındadır! O düşündü: "Bu, "Parfenon"dur – avqustda çıxan "Parfenon"dur və burada "Efemerida" çap olunmalı idi. Eh, birça Brissenden sağ olaydı!".

O, jurnalı vərəqləməyə başladı və birdən donub qaldı: "Efemerida" dəbdəbəli bir sarlövhə altında verilmiş və sahifələrin qıraqlaşına Berdşilrin üslubunda haşiyalar çəkilmişdi, sarlövhənin bir yanında Brissendenin, o biri yanında isə Britaniya safiri ser Con Velyunun portretləri çəkilmişdi. Redaksiya adından yazılmış müqaddimədə deyildi: Bu yaxınlarda ser Con Velyu bildirmişdir ki, guya, Amerika-də şair yoxdur və "Parfenon" da "Efemerida" ni naşr etməkə, elə bil,

ona cavab verir: "Alın baxın, ser Con Velyu". Daha sonra Amerikanın arı böyük tanqidçisi kimi Kartray Bryusun adı çəkilir və onun aşağıdakı sözləri misal getirilir: "Efemerida" Amerika poeziyasının ən möhtəşəm asarıdır". Müqəddimə bu sözlərlə qurtanır: "Biz hələ "Efemerida"nın bütün gözəlliklərinə lazımnıq qiymət vermek iqtidandan deyilik. Bəlkə də, biz heç bir zaman onun tam qiymatını vera bilme-yəcəyik. Lakin biz poemanı təkrar-təkrar oxuyarkan mister Brissen-denin qeyri-adi söz zanginliyinə heyrat edir və döna-döna özümüz özümüzdən soruşurduq: Mister Brissenden bu qədər söz ehtiyatını necə və haradan almış və belə maharətli bir-birinə uyuşdura bilmisdir".

Bundan sonra poemanın özü galırı.

Jurnal Martinin allindən yera düşərkən o düşündü: "Yaziq Bris, yaxşı ki ölmüşən, bütün bunları görmürsən!".

Bütün bunlar bayağı və murdardı, ürək bulandırırdı. Lakin Martin əsl nifrat duymadı. O istardı ki, hırsılsın, lakin buna gücü çatmadı. O, sənki, kütləşmişdi. Qan onun damarlarında donmuşdu və hiddətdən dəha qaynayıb daşmaq istəmirdi. Bir də ki, axı nə olub? Bütün bunlar Brissendenin dərindən-dərina nifrat etdiyi burju camiliyyəti ruhundadır.

Martin:

— Yaziq Bris! — deyə mizildədi. — San buna görə ömründə manım günahından keçməzdin!

Martin güclə ayağa durub əvvəllər makina üçün kağız saxladığı siyirməni çəkdi. O, siyirməni eşəlavib, oradan dostunun yazdığı on bir şeir çıxardı.

Martin onları bir-bir, yavaş-yavaş cirdi və qutuya atdı. Sonra yena çarpiyya oturdu və donuq gözələrini boşluğa dikdi.

Neçə vaxt belə oturduğunu o özü də bilmədi, nəhayət, dumanlı boşluqdan uzun, ağappaq bir zolaq sıçrayıb çıxdı və onun gözələrini önündə canlandı. Bu, çox qaribə idi. Lakin Martin diqqatla baxıb gördü ki, bu, Sakit okeanın marcən qayalanından birina çarpan dalğaların açıldığı zolaqdır. O, aradan bir an keçdikdən sonra köpüklü dalğalar arasında kiçik köhnə bir qayıq seçdi. Belinə al-qirmizi bir parça sarımış tunc rəngli gənc bir tann, qayığın dal tarafında oturub parıldayan avarını dalgalara sancırdı. Martin onu tanıdı. Bu, qabilə başçısı Taminin kiçik oğlu Moti idi. Deməli, bu hadisə Taiti sahilərində baş verir, marcən qayanın arkasında isə gözal Papara mamlakatı



vardır. Qabilə başçısının qarışdan tikilmiş koması burada çayın lap ağızında yerleşmişdi.

Şər qarışdı. Moti də bəliq ovundan qayırdı. O, böyük, şahə qalxan dalğa gözlayırdı ki, belinə qalxb qayanın üzərindən adlaşın. Martin özünü də qayıqda oturan gördü. O, doğrudan da, dəfələrlə bu cür oturaraq, Motinin işarəsini gözləmişdi ki, dağ boyda firuzayı dalğalar başlarının üstünü alan kimi bark-bark avarlara güc versin. Bundan sonra gələn anda Martin daha tamaşaçı deyildi. O, doğrudan da, qayıqda oturmuş və Motinin vəhşi sədaları altında inadla avar çakırdı, onlar üzlərinə çırılpan su damllarına baxmayaraq, gurultulu və köpükülü dalğalar içerisinde iraliya atılır və birdən galib durğun, sakit bir gölə düşdüklərini gördürlər. Moti gülə-gülə şor su dolmuş gözlərini silir, qayq işa süzüb marcan sahili doğru gedirdi. Orada yaraşlı hindqozu palımalan arasında Taminin qırub edən günəşin şüalarında qızılı çalan koması görünürdü.

Lakin Martinin qarşısında canlanan manzərə birdən dumana büründü və onun dar daxmasında hökm sürən harc-mərclik yenidən gözlərinin qabağına gəldi. O, abəs yera Taitini yenidən gözləri öndən canlandırmaya çalışırdı. Martin biliirdi ki, indi palma cangalliyində mahnilər eşidilir və qızlar ay işığında oynayırlar. Lakin o, üstüna kağız-kuğuz yiğilmiş masadan və çoxdan yuyulmamış tutqun pəncərədən başqa, heç nə görmədi. O, inlayərkən gözlərini yumdu və mürgüləməyə başladı.

## QIRX BİRİNCİ FƏSİL

O, bütün gecəni ağır yuxuya getdi. Səhər onu yuxudan qapını döyen poçtalon oyadı. Yorgun və hər şəyə bigana olan Martin aldığı məktubları açırdı. Zəfəndə məşhur "Pirat" jurnalının möhürü olan bir məktubun arasında iyirmi iki dollarlıq çek vardı. O, bu pulu, demək olar ki, il yanındı almağa çalışmışdı. Lakin indi Martin pulu almışına tamamilə laqeyd qaldı. O, daha naşriyyatlardan gələn çekləri görərən sevincdən mat qalmağa qadir deyildi. Əvvəller bu çeklər Martinə galəcək böyük uğurların rəhni kimi görünürdü, lakin indi onun qabağında, sadəcə olaraq, iyirmi iki dollar vardi və bu pulu yemək üçün bəzi şeylər almaq olardı. Vəssalam.

Bu poçtla bir çek də gəldi, buru Martinin çoxdan qəbul olunmuş məzəli şerlərinə görə bir Nyu-York jurnali göndərmişdi. Bu çek on dollarlıqdı. Martinin ağılına bir fikir gəldi, o, həmin daqiqə bu fikri soyuqqanlılıqla götür-qoy elədi. Martin bundan sonra na eləyacayıni bilmirdi və müəyyən bir iş görməyə həvəsi də yoxdu. Halbuki yaşamaq, borclarını ödəmək lazımdı. Bu on dolları markaya verərək masanın altında atılıb qalmış qalaq-qalaq alyazmasını yenidən səyahətə göndərmək də faydalı, dəha alverişli deyilmə? Balka, hər hansı bir redaksiyada bu alyazmalannın bir-ikisini qəbul etdilər. Bu işa Martina imkan verər ki, birtəhər dolansın. Martin belə də elədi. O, Oklend bankından çeklərlə pul götürüb marka aldı. Lakin öz daxmasına qayıtmaq və biş-düşüla maşğıl olmadı, fikrina tab gatırmadı. İlk dəfə idi ki, Martin borclarını qaytarılmamışı qat etdi. O, çox gözəl biliirdi ki, evdə on beş-iyirmi sentə doyunca yemək olar. Lakin Martin bunun yerinə "Forum" kafesinə getdi və özünə nahar sıfaris etdi. Nahar iki dollar tutdu. O, xidmət haqqı olaraq eləvə iyrimi beş sent verdi və alli sent də Misir papiroslarına xərclədi. O, Rufun qadağan etdiyi gündən papiros çəkməmişdi. Lakin indi qızın istadiyini etməkdən boyun qaçırmaga heç bir bahani yoxdu, papiroş çəkmək işa yamanca türayına düşmüdü. Bir də, pulu qoruyub saxlamağa dayarmı? Əlbəttə, Martin beş sentə qırx eşimlik tənbəki və ciğara kağızı ala bilərdi, lakin bunun bir manası vardi. Pula indi, bu gün bir şey almaqdən başqa, onun Martin üçün daha heç bir əhəmiyyəti qalmamışdı! O, sükənsiz və kompassız qalmışdı, bir yera da teləsmirdi. O, baş alıb gedən axına qoşulunda hayatı dəha az duryurdı, hayatı duymaq işa onu incidi.

Bir-birinə bənzər günlər galib keçirdi. O, indi gecələr səkkiz saat yatırırdı. O, yeni çeklər gözlədiyinə görə on sentə başa galan kiçik yapon restoranlarında çörək yeyirdi, hətta kökəlməmişdi; yanaqları girdələnmişdi, cünki dəha yuxusuna haram qatıb gərgin işləməklə özünü əldən salırmırdı. O, heç nə yazmırıldı, kitabları rafda yatıb qalmışdı. O, tez-tez şəhərdən kənarə, təpələrə gedir, saatlarla parkda olurdu. Onun nə dostu, nə də tanışları vardi, bir də ki, dost və tanış tapmaq da istəmirdi. Nəyə garakdır? O, özü də fərqliyə vərmədən kanardan nə işa bir takan gözlayırdı ki, dayanıb durmuş həyatını yenidən hərəkətə gatırsın, hələlik işa güzəranı usandırıcı, yeknəsəq, boş və tamamilə mənasız keçirdi.



Martin bir dəfə San-Fransiskoya gedib "əsl adamlarla" görüşmək fikrinə düşdü. Lakin o, lap qapının ağızında birdən geri döndü və gettonun izdihamlı küçələrlə tələsik qaydı. İndi fəlsəfi mübahisələr eşidəcəyini düşünənən Martin elə qorxdu ki, "əsl adamlardan" birisi qarşısında çıxbın tanıyacağından ehtiyat edərək, demək olar, buradan baş götürüb qaçırdı.

O, "Efemerida"dan nələr yazdığını bilmək üçün bəzən jurnal və qəzetləri gözden keçirirdi. Poema səs-küya sabab olmuşdu. Ham da na cür səs-küya! Hami əsəri oxumuşdu. Hami da bunun poeziya olub-olmaması üstündə mübahisə edirdi. Yerli qəzetlər daim bu poema münasabatlı yazılmış elmi məqalələr, kinayəli resenziyalar, hayacanlı oxucu məktubları ilə dolu olurdu. Elen Della Delmar (şey-pur sədaları və titrək tabıl sesləri altında Birleşmiş Ştatların an böyük şairəsi elan edilmişdir) Peqasdə<sup>1</sup> öz yanında Brissendenə yer verəmək istəməsə və oxuculara uzun-uzadı məktublar yazaraq sübut edirdi ki, Brissenden heç də şair-zad deyil.

"Parfenon" növbəti nömrəsində qaldırığı küy-kalayın behərəsini təkəbbürə götürür, ser Con Velyunu əla salır və reklam məqsədilə Brissendenin ölümündən vicdansızcasına istifadə edirdi. Guya, yanm milyondan çox abunaçısı olan bir qəzet Elen Della Delmann poemasını çap etmişdi. Bu poemada Brissendenin məsxərəyə qoyulurdu. Bununla ürəyi soyumayan şairə "Efemerida"ya bir parodiya da yazdı.

Martin döña-döña sevinirdi ki, dostu inkiyadək yaşayış bütün burları görmür. Brissenden bütün varlığı ilə qara camaata nifrat edirdi, indi isə onun üçün an müqaddas və pünhan olan bir əsəri həmin qara camaatın ayaqları altına atılmışdı. Onun yaratdığı gözəlliyi hər gün diridir yanrıdlar. Yoldan ötən hər içəbiş cizmaqaraçı Brissendenin azamətindən saçılan işqədə özünü camaata göstərməyə fürsat tapıldıqda sevirdi. Bir qəzet yazdı: "Biz bir centiməndən məktub almışq, bildirir ki, hala bir neçə il bundan əvvəl eynilə bu cür, ham da daha yaxşı bir poema yazılmışdır". Başqa bir qəzet, Elen Della Delmar yazdığı parodiya üstündə mazammat edərək tamamilə ciddi bir tərzdə qeyd edirdi: "Miss Delmar bu parodiyanı yazımaqla, yaqın, unutmuşdur ki, bir böyük şair həmişə özündən, bəlkə də, daha böyük başqa bir şairə hörmət etməlidir. Lakin burası şübhəsizdi ki, miss Delmar Efemerida"nın

müvəffəqiyətinə bir qədər qısqanc yanaşsa da, bütün qalan adamlar kimi, o özü də bu əsərin tasiri altındadır və bəlkə də, bir gün gələcək, şairəmiz özü buna bənzər bir şey yazmaq üçün gücünü sinayaqdır".

Mübelliylər "Efemerida"ni öz mozişləri üçün mövzu seçirdilər. Bu vaxt onlardan biri poemanı müdafiə etməyə çalışmışdır gərə kaflırlıkdə təqsirləndirildi. Büyük poema möhtərəm oxucuları aylandırmaya bir bəhəna oldu. Məzəli şeir tədarükçüləri və karikaturaçılardır-bir-birini sıxışdıraraq oxucuları güldürməyə çalışırlar, felyetonçular da öz kasərlər dillərini işa salmışdır, næqî edirdilər ki, Çarlı Frensem adlı birisi Arçı Cennenqə sərr verib demişdir: "Efemerida"nın beş misrasını oxuyandan sonra adam şikəti döyməyə, on misrasından sonra isə başıaşağı çaya atılmağa qadırdır.

Martin gülmürdü, hiddətdən dişlarını də qıcamırdı. Bu, ancaq ona böyük bir dərəcədən olmuşdu. Martinin məhabbatla yaşıyan bütün aləmi dağılıb vıran qalandan sonra matbuata və oxuculara inamının iflasa uğraması daha onun üçün böyük fəlakət deyildi. Brissendenin jurnallara verdii qiymat tamamilə haqqı idi. Odur ki, Martin da onun haqqı olduğunu inanmaq üçün əbas yera bu qədər vaxt sarf etmişdi. Jurnallar Brissendenin ehtimalını nainki yalnız təsdiq etmiş, ham da onu vurub keçmişdi. Martin qanıqara halda özünü təsallı verərək deyirdi: nə olsun ki bu, axırdır. O, qanad çalıb buludlardan yuxarı uçmaq istəyirdi, amma yuvarlanıb üfunṭılı bir bataqlığa düşmüştü.

Uzaq Taitinin gözəl, işqli manzərələri isə yena onun gözləri öündə canlandı. Budur, qarşındaki düzənlilik Paumotu, dağlıq Markiz adalarıdır. Ona bəzən elə galırkı ki, Papeetanın marcın qayalanlarından və ya Nukixivanın inci qırımlı səya yeri boyunca Tayoxae körfəzində doğru üzən kiçik bir ticarət gəmisinin, yaxud xırda bir katerin göyrətəsində dayanmışdır; biliirdi ki, körfəzdə Tamari onun gəliş şərafına qaban kəsəcək, Tamarının qızları isə gülə-gülə, mahni oxuya-oxuya onun başına yığışacaqlar və onu çiçək çələngləri ilə bəzəyəcəklər. Sakit okean takıldı onu çağırndı və Martin da bilirdi ki, avvel-axır bu çağında səs verəcəkdir. Hələlik isə Martin böyük bılıklər saltanatı ilə uzun sürən yorucu sayahətdən sonra dincələ-dincələ axına qoşulub üzüməkə davam edirdi.

Martin "Parfenon"dan üç yüz allı dollarlıq çek alıb qəbz yazdırıldı və Brissendenin qayyumuna verdi, daha sonra ona qəbz verdi ki, Brissendenə yüz dollar borclu qalıb.

<sup>1</sup> Pegas – Zevsin qanadlı atı, ilham, şairlik vergisi. Bu monalar bir-birilərə sıx olşaqdardır.



Lakin Martin üçün kiçik yapon restoranlarında xörək yemək vaxtı da qurtarmaq üzrə idi. Elə o, mübarizədən əl çəkdiyi zaman dan etibarən taleyin üzüne döndü. Lakin tale həddindən artıq gec onun üzüne gülməyə başlamışdı. O, "Millenium"dan aldığı zərfi könülsüz açdı, zərfdən üç yüz dollarlıq çek düşdü. Bu, "Macəra"nın qonorarı idi, girov qoyub faizlə aldığı pul da daxil olmaqla Martinin bütün borcları yüz dollar da eləmirdi. Martin, borclarını verdikdən və Brissendenin qayyumuna yüz dollar göndərdikdən sonra, yənə də alında onun üçün böyük bir məbləğ – yüz dollar qalırdı. O, özüne yaxşı bir kostyum sıfırış verdi və şəhərin an gözəl kafelərində nahar etməyə başladı. O, yənə də Mariyanın həmin kiçik otağında olurdu, lakin Martinin yeni kostymu bütün qonşularla elə qüvvətli təsir bağışladı ki, damlarda və hasarların üstündə oturan oğlan uşaqları daha ona avara və tanbal deməyə casarət etmirdilər.

"Üzünenin aylığı" iki yüz əlli dollara onun "Hayav" hekayesini – "Viki-Viki" hekayesini aldı. "Şimali icmali" "Gözəlik beşisi"ni çap etdi, "Makintoşa Jurnalı" isə Meryenin şərafına yazılmış "Falçı" şerini qəbul etdi. Redaktorlar və resenziyaçılar yay istirahətindən qayıtmışdılar və buna görə də alyazmaları misilsiz bir sürətlə satın alırdı. Martin heç bir vəchla başa düşə bilmirdi ki, na üçün iki il müdədatində inadla rədd edilən bütün əsərləri indi, az qala, ucdantutma qəbul olunur. Hələ onun bir asarı də naşr edilməmişdi. Martin, əvvəlkim, Oklenddən kanarda tanınmirdi, onun haqqında söz-söhbət eşitmış bir neçə Oklend sakini isə onu "qırımızılara" mənsub qatı sosialist hesab edirdi. Bu cür qəfil təbəddüləti heç bir səbəbələ izah etmək mümkün deyildi.

Bu, taleyin adıca siltaşığı idi.

Bir neçə jurnal dalbadıl "Güneşin ləkəsi" məqaləsini rədd etdikdən sonra Martin öz mərhum dostunun məsləhətini yadında bərk-bərk saxlayıb, onu bir kitab naşriyyatına təklif etməyi qərara aldı. Bir neçə naşriyyat alyazmasının rədd etdiyindən sonra, axır ki on böyük firmaların biri – "Singltri, Darnley ve K°" firması naşr etmək üçün götürdü. Avans haqqında Martinin xahişinə cavab verərək naşır ona yazdı ki, onlar qabaqcadan pui vəmirlər, adətan, bu cür kitablar qoyulan xərci çıxarmır və çox çatınılıklı onun mindən artıq nüsxəsini satmaq mümkün olacaqdır. Martin hesablaşdı ki, kitabının biri bir dollara satılsa, on beş falzdən götürdükdə, yüz əlli dollar alacaqdır.

O, bundan sonra qət etdi ki, bir zamanlar yenə yazmağa başlasa, yalnız bədii əsərlər yazacaqdır. "Macəra" "Güneşin ləkəsi"ndən dörd dəfə kiçikdi, lakin ona ikiqat artıq qazanc verdi. Axır ki, yazıçıların qonoraları haqqında bir zamanlar Martinin qazetlərdən oxuduğu məlumat doğru çıxdı. Birinci dərəcəli jurnallar, doğrudan da, alyazmasını qəbul edən kimi pulunu verirdi və çox yaxşı verirdi, "Millenium" isə ona hətta bir sözə görə iki sent yox, dörd sent verdi. Bundan eləvə, asl ədəbiyyat, hər halda, pula gedirdi. Axır onun əsərlərini alırdılar. Bunu düşünərək Martin qəmli-qəmli gülümsədi.

O, "Singltri, Darnley ve K°" firmasına yazdı ki, "Güneşin ləkəsi"ni yüz dollara satmağa razıdır, bundan sonra kitab tamamilə naşriyyatın ixtiyarına keçir, lakin naşriyyat riskə getmək istəmədi. Bir də ki, Martin pul sandan korluq çəkmirdi, çünkü son zamanlar çap olunmaq üçün daha beşaltı hekayəsi qəbul olunmuşdu. O, bu hekayələrin da pulunu almışdı. Martin hətta bankda bir neçə yüz dollarlıq cari hesab da açmışdı. "Gecikmiş" az bir müddət gəzdiyindən sonra Meredit-Louel naşriyyatında özüne yer tapdı. Martin Hertrudaya beş dollar yerinə beş yüz dollar qaytaracağı və etdiyini xatırlayaraq, naşriyyatı məktub yazıp xahiş etdi ki, beş yüz dollar məbləğində avans göndərsinlər. Dərhal bu məbləğdən çək göndərilməsi Martini heyratə saldı. Martin çeki xirdalayıb qızıl aldı və Hertrudaya zəng çaldı ki, onu görmək istəyir.

Hertruda tangafas geldi, çünki çox tələsmişdi. Qadın, na isə bir xata çıxdığını qabaqcadan hiss etdiyindən azacıq pulun hamisini redikülünlə qoymuşdu. O, Martinin başına bir bəla gəldiyinə o qədər əmənilik ki, dərhal başını qardaşının döşünə qoyub ağladı və gətirdiyi pulun onu ovcuna basmağa başladı.

Martin dedi:

– Mən özüm sənin yanına gələrdim, lakin mister Higginbotamla söyleşmək istəmirdim! Bunsuz isə, yəqin ki, keçinmək olmazdı!

Bacısı Martinin başına mahz nələr gəldiyini bilməyə çalışaraq, ona ürək-dirək verib dedi:

– Eybi yoxdur, bir azdan sonra hırsı soyuyar, sakitlaşar. Ancaq sən tezliklə işa gir. Adamların namusu əməkla məşğul olması Bernardin lap üzrindəndir. Qazetdəki məqalə onu özündən çıxarmışdır. Mən onu heç bir zaman bəla qəzəbli görməmişdim.

Martin gülümsəyərək bacısına:

– Mən işə girmək istəmirəm, – dedi. – Bunu mənim adımdan onun qulağına çatdırı bilərsən. Mənə heç bir qulluq lazımlı deyil. Bu da sənə sübut.

Bundan sonra Martin bacısının etəyinə parlayan, cingildəyən yüz dənən beş dollarlıq qızıl sikkə tökdü:

– Yادindadır, mənim tramvay pulum olmayanda sən mənən beş dollar verdin? Al, bu sənən beş dolların, üstəlik bir də onun doxsan doqquz tay, müxtəlif yaşılı olsalar da, dəyari birdir.

Hertruda Martinin yanına təşviş içində galirdisa, indi onu vahiməli bir qorxu bürüdü. Bu dəhşət heç bir şübhəyə yol vermedi. Hertruda daha şübhələnmirdi, tamamilə əmindi. O, qorxu içində Martina baxırdı, bütün bədəni əsim-əsim əsirdi, sanki, bu qızıl dairəciklər onu cəhanənmə ataşında yandırırdı.

Martin gülə-gülə:

– Bütün bunular sənindir! – dedi.

Hertruda hönkür-hönkür ağlamağa başladı. O, Martini oxşayaraq:

– Yaziq balam! Yaziq balam! – dedi.

Martin bir anlığa özünü itirdi. Lakin elə həmin dəqiqə bacısının həyacanının səbabını anladı və kitab naşriyyatından aldığı məktubu ona göstərdi. Hertruda məktubu güc-bala ilə oxudu, gözlərini sildi və nəhayət, təraddüdla soruşdu:

– Deməli, sən bu pulu doğru yolla qazanmışsan?

– Baş neçə? Mən onu həttə qumarda da udəməmişəm, zəhmət çəkib qazanmışım.

Yavaş-yavaş Hertrudanın gözlərinə işiq gəldi və o, məktubu bir də diqqətlə oxudu. Martin ona bu qədər pulu nəyə görə aldığına çatılınlı başa saldı. Bu pulun Hertrudaya verildiyini, Martinin ona möhtac olmadığını qadına anlatmaq daha çatın oldu.

Hertruda qət edib dedi:

– Mən bunu sənin adına banka qoyaram.

– Yox, istəməz! Sən onu götürməsan, Mariyaya verəcəyəm. Mariya xərcləməyə yer tapar. Mən tələb edirəm ki, bir qulluqçu tutasan və əməlli-başlı dincələsan.

Hertruda ayağa duraraq:

– Gedim Bernarda danışım, – dedi.

Martin azacıq qəşqabağını salladı, lakin elə həmin dəqiqə güldü.

– Danış, danış, – dedi. – Bəlkə, indi məni nahara qonaq çağrırdı.

Bacısı onun boynuna sənlişərəq hərarətə dedi:

– Əlbəttə, çağırar! Demək istəyirəm ki, mən tamamilə buna əminəm.

## QIRX İKİNCİ FƏSİL

Aradan bir müddət keçdi, Martin darixmaga başladı. O, sap-sağlam və güclü bir kişi idi, ancaq görməyə alında qətiyyən bir işi yoxdu. Martin yazmaqdan vaz keçidkən və kitabları unutduqdan, Brissendenin ölümündən və Rufdan ayrıldıqdan sonra, onun həyatında darin bir boşluq amala geldi. O, abas yera bu boşluğun restoranlar və Misir papirosları ilə doldurmağa çalışırı. Düzdür, cənub dənizləri yenilməz bir qüva ilə onu çağırırdı, lakin ona hələ də elə galirdi ki, burada – Birləşmiş Ştatlarda oyunun qurtarmasına çox qalib. Bu yaxınlarda onun iki kitabı nəşr ediləcək və bəlkə, başqa əsərləri üçün da naşir tapıldı. Bu isə pul deməkdi, cənub dənizlərinə qızıl dolu kisə ilə getmək üçün gözləməyə dəyərdi. O, Markiz adalarında qəşəng bir vadisi tənqidirdi. Həmin vadidə nəlşəkili kiçik bir körfəzdən başlanıb, zirvəsi buludlarda gizlənmiş uca dağlara qədər uzanırdı. Orada tropik çiçəklər açır, vəhşi cəngallılıklarda kəkkiliklər və qabanlar gəzir, dağlarda isə dəstə-dəstə vəhşi köpəklərin təqib etdiyi dağ keçisi sürüşü olayırdı. Bura təbiətin yabanı bir güşəsi idi. Buraya bırsən ayağı belə dəyməmişdi. Bütün bu yerləri – vadini də, körfəzi də min Çili dollanına almaq olardı.

Onun yadında idi ki, körfəz külək görmür və dərindir, körfəzdə böyük okean gəmiləri lövbar sala bilərdi və Sakit okeanla safəra çıxanlar üçün buraxılmış malumat kitabçası onu okeanın bu hissəsində ən gözəl bir liman kimi tövsiyə edirdi. Martin gəmi – yaxtaya bənzəyan sürətli kiçik bir gəmi alacaq, inci ovu ilə maşğul olacaq və koprə<sup>1</sup> satacaqdır. Vadida yurd salacaqdır. Orada özü üçün başçı Taminin koması kimi bir qamış koma tikəcək və yerli qaralardan qulluqçu saxlayacaqdı. O, komasında Tayoxaedian gələn tacirləri, ticarət gəmilərinin kapitanlarını, qaçaqları və nəcib dəniz safillərini qəbul edəcəkdir. O, açıq yaşayacaq və qonaqlarına şahanə qulluq

<sup>1</sup> Koprə – hindqozunun ləpəsi.



gösterəcəkdir. Balka da, orada bir zamanlar oxuduğu kitabları və başdan-başa xülya olan dünyani unudacaqdır.

Lakin bunun üçün Kaliforniyada oturmaq və pul kisəsinin qızılı dolmasını gözləmək lazımdı. Artıq pul onun başından yağımağa başlamışdı. Heç olmazsa, birça kitabı çıxsa, bütün alyazmalarını asanlıqla sata biləcəkdir. Vadini da, körfəzi da, gəminin de təzkiət almaq üçün kiçik həkaya və şeirlərdən macmuelər düzültmək olardı. O dahe bir zaman yazmayaqacaqdı. Martin bunu biriyləq və möhkəm qat etmişdi, lakin kitablar çapdan çıxana kimi nə isə bir şeyla baş qarışdırmaq lazımdı. Belə donub qalmaq və bütün dünyaya laqeyd baxaraq yaşamaq olmazdı.

Martin bir dəfə eşitdi ki, bazar günü Shell-Mound-parkda bənnalarnın gəzintisi olacaq və oraya getməyə qərar verdi. O, keçmiş illarda bu cür gəzintilər tez-tez gedərdi, onların mənasını çox gözəl bilirdi və indi, parka girərkən çıxdan unudulmuş duyğuların üzündə neca baş qaldırdığını hiss etdi. Aksi ki Martin zahmet həlli üçün doğma bir adamdı. O, bu mühitdə doğulub böyümüşdü və bir müddət uzaqlıqdan sonra yənə həmin mühitə qayıtmışından razi idi.

Martin qəfildən kiminsə:

— Axı bu ki Martdır! — dediyini eşitdi. Kimsə dost əlini onun çiyinə qoydu. — Dost, haralarda gəzib dolanırdın? Danız sefərinə çıxb-ələməmişin ki? Ha, ha, yaxşı, otur görək, adama birini içək.

Martının bütün köhnə dostları burada idı, yalnız adda-budda yeni üzər görünür və avvalki tanışların bəziləri çatışmırıldı. Onların bənnalara heç bir daxlı yoxdu. Lakin avvalki kimi, onlar idi da bir bazar gəzintisini belə buraxmırıldı, çünki gəzinti zamanı rəqs etmek, çığır-bağır salmaq və güc sinamaq olardı. Martin onlara qoşulub içdi və dərhal ruhlandı. "Səfəh olmuşam ki, bunlardan ayrılmışam!" Martin bu dəqiqə möhkəm bir qənaatə gəlməmişdi ki, öz mühitindən aralanmasaydı, kitab bilikləri və özünü ondan yüksək bilən adamların məclisi dalınca düşməsəydi, daha da baxtıyar olardı.

Lakin piva, keçmiş illərdə olduğu kimi, dadı deyildi! Dadi tamamilə başqa idi. Görünür, Brissenden ona adı pivanı yadırğatmışdı, bəlkə, kitablar deyib-gülan gənclik yoldaşları ilə dostluq etməyi tərtibmişdir? O, bunun belə olmadığını özüne sübut etməyə qərar verib, pavilyona rəqs etməyə getdi. O, burada bacısının kirayəni Cimmiyə rast gəldi. Cimminin yanında ucaboy, şansın bir qız vardı, qız dərhal Martini seçdi.

Martin və şansın qızı valsə başlayıb hərlənəndə dostları Cimmiyə sətaşdır. Cimmi onlara dedi:

— Həmişa başıma belə oyun açır! Mənim daha açım da tutmur. Onunla yenidən görüşməyə yamanca sevinirəm. Lənat sənə, kor şeytan, gör necə də çəvik oynayır! Elə bir qız tapılmaz ki, ona band olmasın.

Lakin Martin şansın qızı vicdanla Cimmiyə qaytardı, onlar hər üçü yanım dütün dostları ilə birlikdə deyib-gülməkdə davam etdilər. Hami Martinin qayıtmına sevinirdi. Hala Martinin bir kitabı da nəşr olunmamışdı və deməli, dostlarının yanında hələ heç bir saxta qayımatı yoxdu. Onlar Martini onun öz xatirinə sevirdilər. Martin isə özünü sürgündən qayıtmış bir şahzadə kimi hiss edirdi və bu səmimi, ürəkdirən galan sevinc içərisində onun yalqız qəlbini isinirdi. O, yamanca coşmuşdu. Onuri ciblərində dollarlar cingildiyirdi və onları saxavatla, lap keçmişlərdə danız səfərindən qayıdarkan xərclədiyi kimi, sağa-sola səvururdu.

Martin oynayanlar içinde birdən Lizzi Konollini gördü, qız fəhlə bir oğlanın qolları arasında harlanırdı. Martin aradan bir qədər keçmiş pavilyonu gəzərkən qızı masa arxasında oturan gördü; burada soyuq içkilər içirdilər; Martin Lizziyə yanaşdı. Lizzi Konoli bu görüşdən bərk heyətə galib sevindi. Onlar hal-ahval tutduqdan sonra parka getdilər. Burada musiqi onların söhbətinə mane olmurdu. İlk dəqiqədən aydın oldu ki, qız tamamilə Martinin əlinidədir. Martin da bunu başa düşdü. Ham qızın gözlərinin iqliq baxışları, ham hərəkatlarının vüqarlı mültiliyi, ham da Martinin hər sözünün möhtərisi bir maraqla qamarlaşdırığı əsasında belə bir hökm vermək olardı. Bu, daha Martinin bir zamanlar teatrda rast gəldiyi cavan qız deyildi. Lizzi Konoli böyük yəqin olmuşdu və Martin onun canlı, coşkun gözəlliyinin çıxılanan iyni dərhal sezdı. Lizzi avvalki kimi canlı idi. Lakin, görünür, coşkuluğunu mahdudlaşdırmağa, həddini aşmamağa öyrənmişdi.

Martin qeyri-ixtiyari bir heyranlılığı:

— Gözəldir, as! gözəl, — deya piçıldı. Martin bunu da bildirdi ki, al eləsa, qız onuna dünyani lap o başına gedər.

Ela bu an birdən Martinin başına elə bir zərbə vurdular ki, az qaldı yoxlsın. Zərbə yumruq zərbəsi idi və onu vuran adam, yaqın ki, Martinı çənəsindən vurmaq istəmişdi, lakin tələsdiyindən və hiddətlə olduğundan hədəfə dəyməmişdi. Hücum çəkən adam ikinci zərbəni



vurmaq üçün yumruğunu qaldırıp endirmek istədiyi anda Martin döñüb geri baxdı. O, cəld kənara çəkildi, zərbə hədəfa daymadı və Martin aks-zərbə ilə rəqibini vurub yera sardı. Lakin rəqibi o saat sıçrayıb ayağa durdu. Martin qarşısında hiddətdən aylıb bürümüş bir üz gördü və bu adamı niyə görə qazabləndirdiyinə təcəccüb etdi. Lakin bu təcəccüb Martinin yenidən hamlını dəf etməsinə və qüvvəti bir zərbə ilə hücum çəkan adamı yera sərməsinə mane olmuşdı. Artıq Cimmi və başqları yüyüra-yüyüra dava yerinə gəldilər.

Martin asım-asım asıldı. Keçmiş baxtıyar günler geri qaytmışdı: rəqs, deyib-gülmək, dava-şava! O, göznlənməz rəqibini gözdən qoymayaraq Lizzi Konolliyani bir nazar saldı. Qızlar bu cür davalar olanda, adatən, ciyilti salırdılar, lakin Lizzi Konolli cincirini da çıxarmadı, qız nəfəsini belə dərmədən, bütün varlığı ilə irəliyə ayılarak, əlini döşüne sıxbaxırdı. Onun yanaqları od tutub yanır və gözlərindən heyranlıq oxunurdu.

Bu arada Martina hücum etmiş adam sıçrayıb ayağa durdu, dərtində Cimmi və onun dostlarının əlindən çıxmaga çalışdı.

O, qəzəblə qışkırdı:

— Qız məni gözləyirdi. Qız məni gözləyirdi, bu utanmaz onu götürüb apardı! Buraxın mənil! Mən ona göstərəram!

Cimmi cavan oğlanı tutub saxlayaraq:

— Lap sənin ağlin çəşibl — dedi. — Axi ona Martin İden deyərlər! Yaxşısı budur, sən ona baş qoşma. Səni elə ağızdırır ki, sürsümüyünün hərəsi bir dəradan tapılar.

— Niya qızı alımdan aldı? — deya cavan oğlan qışkırdı.

— O, Qanadlı hollandlı döymüşdür, onun isə necə bir oğlan olduğunu sənin yadındadır. Mart onu beşinci raundda döybəldən saldı! Sən isə bir daşıqə onun qabığında dura bilməsən. Başa düşdün?

Görünür, bu xəber oğlani bir qədər sakitləşdirdi. O, diqqətla, təpadən dırnağı kimi Martini gözdən keçirdi və hala da xoruzlana-xoruzlana, lakin əvəlki coşqunluğunu bürüza vermədən dedi:

— Nədənsə inanmaq olmur.

Cimmi etiraz edərək:

— Qanadlı hollandlı da inanmirdi, — dedi. — Gedək! Bu işdən vaz keç! Yoxsa burada qız qəhatiliyidir, nadir?

Axır ki, həmin oğlan sözə baxdı və dəstənin hamisi pavilyona doğru getdi. Martin Lizzidən soruşdu:

— Bu kimdir? Bir da, niyə belə özündən çıxmışdır? Keçən gün-lərin əksinə, indi Martinin ürəyində dava ehtirası artıq soyuyurdu. Martin kədərlənarək, bu qənətə gəldi ki, özünütahli vərdişi his-siyat və düşüncələrinin ibtidai təbiiyyətini əlindən almışdır.

Lizzi başını buladı. Sonra dedi:

— Elə-bəla, bir oğlandı. Son zamanlar onuna gəzirdim.

Qız bir qədər susduqdan sonra elava etdi:

— Mən yanın darxırdım... Lakin mən səni heç bir zaman unut-murdum. — Qız səsinə alçaldıq özünü boşluğa dikdi. — Mən sizin yanınızda onun üzüntü dəbaxmazdım!

Martin qızı baxır və başa düşdü ki, indi sadəca əl eləsə, qız boynuna atılacaq, lakin qızın sada sözlerini dinləyərkən, zərif kitab dilinə bu qədər böyük əhamiyət verməyin lazımlığı galib-gəlmədiyini düşündü və... ona cavab vermayı unutdu.

Qız güle-gülə:

— Siz onu yamanca şil-küt elədiniz, — dedi:

Martin alicanlıq göstərərək etiraz etdi:

— O, güclü oğlandı. Onu çəkib aparmasayırlar, yəqin ki, mən onuna allşamalı olacağdım.

Lizzi birdən-birə:

— Sizinlə gördüğüm o cavan xanım kim idi? — deya soruşdu.

Martin:

— Elə-bəla, bir tanışdım, — dedi.

Qız fikirli-fikirli:

— Sizinlə çoxdan rastlaşmışdır, — dedi. — Elə bil, min il bundan əvvəl!

Martin heç na demədi və söhbətin mövzusunu dayıdı. Onlar restorana gəldilər. Martin şərab və bahalı mazalar gətirdi. Qız yorulub aldən düşənədək onunla, yalnız onunla rəqs etdi. Martinın çox gözəl oynayırdı. Qız isə onun qolların arasında hərənərək bəxtiyarıldı, sanki, qanad çalıb göylərdə uçurdu. Qız başını Martinin cıynına qoydu və ürəyindən keçirdi ki, kaş bu təmas heç zaman bitib-tükənməyədi, əbədi olaydı. Sonra onlar təzadən parka getdilər. Parkda köhnə, gözəl bir adətə amal edərək, qız otlannı üstündə oturdu, Martin isə uzanıb başını onun dizinin üstüne qoydu. Aradan bir az keçmiş Martin mürgüldə, qız isə bütün varlığı ilə qalbində tügən edən hissiyata sənrlərəq məhrəbancasına onun saçlarını tumarlayırdı.

Martin qafıldan gözünü açdı və qızın baxışından saf bir mahabat etirafı sezdi. Qız avvalca özünü itiran kimi oldu, lakin dərhal özünü elə aldı, dlik və qəti baxışlarla ona baxdı.

Lizzi Konolli güclə eşidiləcək bir tərzde:

— Mən bütün bu illəri gözlayirdim, — dedi.

Martin isə hiss etdi ki, qızın dedikləri həqiqətdir, heyətamız, gözəl bir həqiqətdir. Onda şiddətlə bir tamah hissi doğdu; bu qızı xoşbəxt eləmək onun alındıydı. Bir haldə ki bəxtiylər onun özüne qismət olmayı, na üçün başqa bir adamı baxtıyar etməsin? O, qızı alib öz ilə Markiz adalarına apara bilərdi. Martin çox istəyirdi ki, bu tamah hissina könül versin, lakin içərisindən gələn, nə isə başqa bir səs belə bir iş tutmamağı əmr edirdi. O, öz iradəsinin əksinə olaraq, məhabbatına sadıq qalırıldı. Açıq-saçıq dolandığı, yelbəyinlik etdiyi günler keçib getmişdi. Onları geri qaytarmaq mümkün deyildi. O dayışmışdı və na qədər dayışlığındı yalnız indi anladı. Martin gülümsaya-gülümsaya:

— Məndən ər çıxmaz, Lizzi — dedi.

Qızın ali bir anlığa dayandı, lakin sonra yenidən onun saçlarını məhribancasına ayrımağa başladı. Martin gördü ki, qızın üzü birdən-bira sərt, qəti bir ifade aldı, lakin bu, tez yox olub getdi, yanaqları yena qızardı, gözlərində isə bir mülayimlik və nəvazış göründü.

Qız sözə başlayaraq:

— Mən demək istəmdim ki... — dedi və dili dolaşdı, — hər halda, bunların manım üçün farqi yoxdur. Qız takrarən: — Ha, ha, manım üçün heç bir farqi yoxdur, — dedi. — Mən sizin dostluğunuzla fax edirəm. Mən sizdən ötrü hər şeydən keçərəm. Yəqin, mən anadan belə doğulmuşam.

Martin qalxub oturdu. O, qızın əlini elinə aldı və hərəkatla sıxıdı, lakin Martinin əl sıxmasında elə bir ehtiras yox idi. Lizzi bu hərəkatdan üşüdü. O:

— Galin bu barədə danışmayaq, — dedi.

Martin:

— Siz qəşəng, nəcib qızınız, — dedi. — Mən sizin dostluğunuzla fax etməliyəm, siz yox. Fərəx da edirəm, ha, ha! Siz manım üçün bu qarənlilik və zülmət dünyada, sənki, bir işq ucusunuz, siz mənimlə düz dolanlığınız kimi, mən də sizinle düz dolanacağam.

— Sizin manımı düz dolanıb-dolanmamağınızı mənə bir istisoyuqluğu yoxdur. Siz manım başıma istadiyiniz işi açıq bilərsiniz:

İstəsəniz, manı cirkəba fırlayıb tapdalaya bilərsiniz. — Qız vüqarla başını qaldırmış: — yalnız siz mənimlə bu cür davrana bilərsiniz, — dedi. — Mən abas yərə lap körpəlkəndə özüm öz başının ağası olmağa alışmamışam!

Martin nəvazişə:

— Elə buna görə də mən sizinlə düz dolanmalyam — dedi. — Siz elə qəşəng və nəcib qızınız ki, mən də sizinlə nəcib davranmalıyam. Mən sizi ala bilmərəm və elə-bələ sevə bil... ha da, sevə bilmərəm, halbuki, avvaller sevirdim. Mən çox təassüb edirəm ki, bu gün siza rast gəldim, lakin olacaqça yoxdur. Mən bilmirdim ki, bütün bu işlərin nəticəsi belə olacaq. Axi manım siza qarşı münasibatım çox yaxşıdır. Lizzi, siz, hətta tasavvürüñüzə belə gətirə bilməzsizsin ki, nə qədər yaxşıdır. Bu hələ harasıdır. Mən sizə heyranam, sizə pərəstiş edirəm. Siz gözəl qızınız, doğrudan da, gözəl qızınız! Lakin bunu sizə deməyin nə faydası var? Manım alımdan yalnız bir iş gələr. Sizin güzəranınız ağır keçir. İcaza verin, sizin güzəranınızı yaxşılaşdırıbm! — Qızın gözlərində bir sevinc parlədi və dərhal da söndü. — Mən tezliklə çox pul alacağam! Dediğə çox!

Bu anda Martin vadini da, körfəzini da, qarış komanı da, ağ yaxtanı da unutdu. Bir da ki, axı bütün bunları naya garəkdi? Axi mən çox asanlıqla istədiyim gəmi ilə istədiyim yera gedə biləram.

— Mən bu pulu sizə vermək istərdim. Siz kursa gırıb hər hansı bir sənət öyrənə bilərsiniz. Stenoqrafcı ola bilərsiniz. Mən sizə kömək eləyərəm. Belkə, sizin ata-ananız həla sağıdır? Mən, masələn, onlar üçün bir bağqal dukanı ala bilərdim, siz yalnız mənə nə istədiyinizi deyin, sonrası ilə işiniz olmasın, bütün arzulunuzı yerinə yetirəram.

Lizzi gözlərinin qarşıya dikib hərəkətsiz oturmuşdu və dinib-danışmırıldı, heç bir cavab vermirdi. Na isə, boğazını tutmuş bir qəher qızın nəfəsini daraldırdı, Martin isə buna birdən-bira eli aydınca duydı ki, özünün də boğazı tutulub ağındı. Bu söhbəti salmaq lazım deyildi. Martinin qızə təklif etdiyi şeýlər qızın Martinə məmənnuniyyətə vermək istədiyilərənə nisbətan cüzi və çox azdı. Martin artıqlıq edən bir şeyi təklif edirdi, onusuz keçinə bilərdi, qız isə nə rüsvayçılıqlıdan, nə günah İsləmkəndən, nə də əbədi azabdan qorxmayaraq bütün manlılığını ona venirdi.

Qız:

— Galin bu məsələdən danışmayaq, — dedi və öskürdü, sənki, boğazında saplanıb qalan, nəfəsini daraldan qəhəri udmağa çalışdı. — Vaxtdır, gedək! Mən yorulmuşam.

Gözüntü qurtarmıştı ve camaat, demek olar ki, tamamilə dağılıb getmişdi. Lakin Martinla Lizzi ağacların dalından çıxanda onları gözlayan bir dasta adam gördüler. Martin dərhal masalənin nə yerde olduğunu anladı. Dava düşəcək, ara qərişəcəqdı. Bu adamlar Martinla Lizzinin mühafizləri idilər. Onlar bir yerdə parkın darvazasına yanaşdırılar, bir az aralı, başqa bir dəstə də oraya gəldi. Bu, Lizzinin farsız aşığından dəstası idi. O, təhqir edildiyi üçün qısaş almağa hazırlaşaraq, başına öz tarafadalarını yıga bilməmişdi. Toqquşma olacağının duyuq düşümüş bir neçə polislenar har iki dəstəni San-Fransiskoya gedən qatara qadar örtürdü. Martin Cimmiyə çatdırıldı ki, on altinci küçədəki duracaqda düşəcək və Oklend tramvayına minməkdi. Lizzi atrafında baş verən bütün hadisalara qarşı bigana idi.

Qatar on altinci küçənin girəcəyində dayandı. Duracaqda gözlayan tramvay konduktoru səbirsizliklə zəng çalırdı.

Cimmi qışqıraraq:

— Yaxşı, qızı götürüb aradan çıx! — dedi — Tez ol! Əkill! Biz burada onların qabağını kəsib saxlayarıq.

Düşmən dəstə ilk dəqiqalərdə bu fəndə çəşib qaldı, lakin dərhal vaqondan çıxıb qaçanların dalına düşdü.

Açıq tramvaya minib oturmış adamlar talasik, təngnəfəs halda tramvaya yanaşış künçdə iki boş yerdə oturan cavan oğlana və qızı xüsusi əhamiyyət vermadılar. Heç kəsin ağılına gəlmirdi ki, bu iki nəfərin Cimmiyə na isə bir münasibəti var. Cimmi isə tramvayın piləkənina sıçrayıb vaqon sürücüsüne qışqırdı:

— Dostum, sür gedək, sür, bacarıqlıda süratini artır!

Bundan sonra gələn anda Cimmi yumruqlarını işə salıb atılaraq, tramvaya minmək istəyan ilk rəqibdən qorunurdu. Bütün tramvay boyu yumruqlar işə düşdü: Cimminin yoldaşları açıq vaqonun uzun pilləsinə minmişdilər və hücumu qəhrəmanlıqla dəf edirdilər. Zəng çalındı, tramvay yola düşdü və Cimminin dostları pillədən yera atıldılar. Dava meydani çox uzaqda qaldı, tramvaydakı sarnışınların işə ağılına belə gəlmirdi ki, künçdə oturan qəşəng geyinmiş cavan oğlan ilə gəzəl fəhlə qızı bu davaya səbab olmuşdur.

Dalaşma Martını hayacanın gətirdi, onun içində dava-dalaşə olan keçmiş coşqun ehtiras baş qaldırdı. Lakin aradan bir az keçmiş Martinin qəlbini alışdıığı kədər yenidən bürüdü. O, qoca idi, öz qayğısız gəncliyinin bu qayğısız yoldaşlarından əsrlər qədar yaşı idi.

O, həddindən artıq uzun bir yol keçmişdi, geri dönməyi isə ağılına belə gətirməməli idi. Onu bir zamanlar tutduğu hayatı daha calb etmirdi. Köhna dostları ona yabançı idilər. Tərgitdiyi ucuz pivənin dadi kimi, köhna dostları da onun ürəyini bulandırırdılar. O, həddindən artıq uzaqlara baş alıb getmişdi. Oxuduğu minlərlə kitab bir divar kimi aralarını kəsib onları bir-birlərindən ayırdı. Martin özü özünü bu sürgüna məhkum etmişdi. O, aqşın hüdudsuz ənginliklərini gəzib dolanmağa könlər vermişdi, həmin yerlərdən isə yenidən arxada buraxılmış şeylər üzərində qayıtmağa yol yoxdu. Lakin Martin adamlıqlən çoxmamışdı və avvalki kimi insanlar arasına can atıldı. Ancaq o, hələlik yeni bir vətan tapmamışdı. Na köhna dostları, na qohumları, na burjua dairələrindən olan yeni tanışları, na də yüksək qiymətləndirdiyi və hörmət etdiyi bu qız onu anlaya bilirdilər. O, bunu acı təəssüf və kədərə düşündü.

Martin qızı fahla məhalləsinə (Lizzi burada, Altinci küçə ilə Market-stritin arasında yaşayırı) qədər ötürüb vidalaşarkən:

— Onunla barışın, — dedi.

O, ister-istəməz bu gün əvəz etdiyi həmin cavan oğlunu nəzərdə tuturdu. Qız cavabında:

— İndi... Barışa bilməram. — dedi.

Martin qayğısına səsini ucaldıb:

— Boş şəydir! — dedi. — Siz bircə dəfa elə eləsanız, yüyürib galər.

Qız, sadəcə:

— İş bunda deyil, — dedi.

Martin qızın na demək istədiyini başa düşdü.

Lizzi birdən-bira Martinə qışıldı. Qızın bu hərəkatında hökm verməkdən və meydan oxumaqdan irəli gələn heç bir meyil yoxdu. Bu hərəkat ürkək və müti bir hərəkatdı. Martinin ürəyinin an ince telləri riqqətə gəldi. Təbiətinə xas olan xeyirxahlıq onun daxilində baş qaldırdı. Martin qızı bağrına basıb bərk öpdü, qızın dodaqlarından qopan öpüş isə dünyada ən saf və bakır bir öpüşdü.

Qız içün-icin ağlayaraq:

— Aman allahı! — dedi. — Mən sizin yolunuzda sevin-sevinə ölüma gedərdim!.. Sizin yolunuzda ölümə gedərdim.

Lizzi birdən-bira silkinib Martinin qolları arasından çıxdı və dərvazaya girərək gözdən itdi, Martinin gözləri yaşırdı. O, donqulda-naraq:

— Martin İden, — dedi. — Sən vahşı deyilsən, sandən Nitsşe tərəfdarı da çıxmaz. Sən gərək bu qızı alaydin və xoşbaxt edəydin. Görmürsən, qız bütün varlığı ilə xoşbaxt olmaq istəyir. Lakin sən buna qادر deyilsən. Bu işa arsılıqlıdır, rüsvayçılıqdır! — O, Genlini xatırlayaq mızıldadı: "Qoca sərsəri acı-acı şikayetlənir". "Bizim bütün həyatımız sahə və rüsvayçılıqdan ibarətdir!". Bəli, həyatımız sahə və rüsvayçılıq deməkdir!

## QIRX ÜÇÜNCÜ FƏSİL

"Günəşin ləkəsi" oktyabrdə çapdan çıxdı, Martin naşırın poçt ilə göndərdiyi altı müəllif nüsxəsi bükülmüş bağlamanı açarkan qəlbə kədərli və tutqundu. O düşündürdü: bu, cami bir neçə ay əvvəl mənim üçün böyük bir sevinc mənbəyi ola bilərdi və indi ürəyindən keçən soyuq laqeydlilik hissi bu sevinçənə qədər də yabançıdır! Onun kitabı, ilk kitabı qarşısında, masanın üstündə idi, qəlbə isə aramla döyüñür və kədərən başqa heç nə duymurdu. İndi daha bunun heç bir əhəmiyyəti yoxdu. Uzağı, bunun mənəsi o idi ki, pul alacaqdı, lakin indi pul onun nəyinə gərək idi?..

Martin kitabın bir nüsxəsini götürüb matbaxa gəldi və onu Maryaya başıqladı.

Martin arvadin təaccüb etdiyini görüb izah etdi:

— Bu kitabı man uydurmışam. Onu bax bu daxmada yazmışsam və elə bilirəm ki, bu işda sizin şorbanız böyük rol oynamışdır. Alın, bunu saxlayın. Ona baxıb manı yada salarsınız.

Mariyanın qarşısında lovğalanmaq Martinin ağlına belə gəlməzdi. O, yalnız Mariyanı sevindirmək, uzun illardan bəri arvadin öz kirayeninə olan inamını doğrultmaq istayirdi. Mariya kitabı qonaq otagini, ailə tövratının yanına qoydu. Onun kirənişinin yazdığı bu kitab indi qadın üçün müqəddəs bir xatırə, dostluq rəmzi idi. İndi Mariya Martinin avallar camaşırxanada adı fəhla olduğu fikrinə belə başından çıxardı. Mariya bu kitabda yazılarıların birca sətrini belə başa düşə bilməsə da, ancaq buna möhkəm inanırdı ki, kitabdakı hər bir sətr gözəl yazılmışdır. Bu sadə, yolumu azmamış, ağır zəhmətə alışmış qadının qıymatlı bir bacarığı vardi: inanmaq!

Martin, müəllif nüsxələrinə olduğu kimi, hər hafta gazetlərdən lazımi məqalələri kəsib yığan bürönün göndərdiyi məqalələrdəki rəylərə də laqeyd baxırıdı. Ayndı ki, kitab hər yera səs salımdı. Nə olsun ki, deməli, qızıl kisasi da tez dolacaqdır, Lizzinin işlərini düzəldə bilərəm, bütün vədlərimi yerinə yetirəm və axır ki qəmis sarayına köçəram.

"Sinqltri, Darnley və K" nəşriyyatı ehtiyat edib cami min beş yüz nüsxə buraxmışdı, lakin ilk resenziyalar onu, kitabın ikinçi nəşrinin üç min nüsxədə çap etməyə təhrif etdi. Aradan bir az keçmiş, kitabın üçüncü nəşri da çıxdı, nəşriyyat bu dəfə beş min nüsxə buraxmışdı. Bir London şirkəti kitabın ingilis nəşri haqqında danışlıqlara başlıdı, Fransadan, Almaniyadan və Skandinav ölkələrindən isə kitabı hansı şartlılar tərcümə etməyin mümkün olduğunu dair sorğular galıldı. Meterlinq məktəbinə hückum lap yerində və vaxtında edilmişdi. Şiddətli mübahisələr başlanılmışdı. Salibi və Hekkel ilk dəfə fikir dostlarının çevrilib "Günəşin ləkəsi"na tərəfdar çıxır və onu müdafiə edirdilər. Krucks və Üolles kitabına əleyhinə çıxmışdilar, ser Oliver Loc isə öz kosmos fəlsəfəsi nəfinə banşındırıcı bir nöqtə tapmağa çalışırdı. Meterlinq tərəfdarları mistisizm bayraqı altında sıx birləşdilər. Guya, dəbdə olan bu mövzunu obyektiv şərh edirmiş kimi, bir silsilə məqalə ilə çıxış etmiş Cesterton bütün aləm özünə güldürdü. Bernard Şou öz kasarlı sözlər selini onun üzərinə yeritdi, bu sel, az qala, höcətləşənlərda, mübahisə mövzusunun özünü də yuyub aparacaqdı. Mən həla onu demiram ki, bu böyük sanatkarlardan əlavə, nisbatən kiçik ulduzlar da meydana atıldı, xülasə, səs-küy nahang bir vüsət aldı.

"Sinqltri, Darnley və K" şirkəti Martina yazdırdı: "Bu, tamamilə görünməmiş bir hadisədir, təqnidə falsəfi kitab roman kimi satılır. Bundan daha alverişli mövzu seçmək çətindir, bəi də ki, zahiri şərait son dərəcə alverişlidir, bu isə kitabın müvəffaqiyət qazanmasına kömək edir. Əmin ola bilərsiniz ki, biz fırSATdan mümkün qədar yaxşı istifadə etməyə çalışırıq. Birləşmiş Ştatlarında və Kanadada sizin kitabınızı qırx min nüsxəsi satılmışdır və hazırda iyrimi min tirajı olan yeni nəşri çap edilir. Biz tələbatı güclə ödəyə bilirik. Lakin digər tərəfdən, bu tələbatı artırmaq üçün biz heç də az iş görməmişik. Biz rekord-lama artıq beş min dollardan çox pul xərcləmişik. Bu kitab rekord-ları arxada buraxacaqdır.

Bununla birləşdə, özümüzü gələcək kitabınıza bağlayacağımız müqavilə layihəsinə göndərmək şərəfinə layiq bilirik. Nəzərə alın ki,



biz qonorarınızı artırıb iyirmi faizə çatdırmışıq, bu, bizim hörmatlı şirkatımız kimi bir şirkatın vermeye imkani olan an yüksək qonorar dəracəsidir. Siz təklif etdiyiniz şartları münasib bilirsınız, lütfən, əsərinizin adını blanka yazın. Biz əsərinizin məzmununu baradə heç bir şərt irali sürmürük. İstadiyiniz mövzuda, istədiyiniz asəri yaza bilərsiniz. Əger əlinizin altında artıq hazır bir əsar varsa, bu daha yaxşı, ləngitməyin. "Dəmiri isti-isti döymək lazımdır".

İmzaladığınız müqavilənaməni geri alan kimi dərhal avans olaraq beş min dollar göndəracayık. Görüsünüz ki, biz size inanıq və riskə getməkdən qorxmuruz. Balka, müyyən bir müddətə, tutaq ki, on il müddətinə, bütün əsərlərinizi istisnasaqla olaraq naşr etmek hüququnu almaq baradə sizinə sazişə galək? Bunu da deyək ki, biz bu məsələnin üzərinə həla bir də qayidacığımız.

Martin maktubu bir yana qoyub, haqq-hesab çəkdi və on beş senti altmış mina vuraraq belə bir nəticə aldı: doqquz min dollar... O, yeni kitabını "Sevinc nişanası" adlandırb, müqavilənaməni imzaladı və hala qəzet felyetonları yazmaq yolunu tapmadan əvvəl yazdığı iyirmi kiçik hekaya ilə birləşdə naşira göndərdi. Bundan sonra Amerika poctunun qadır olduğu bir sūratla Martina beş min dollarlıq çek gəldi.

Martin çeki alıqdandan sonra Mariyaya dedi:

— İstiyarıram ki, siz bu gün saat ikidi manımlı şəhərə gedəsiniz, Mariya! Yaxşısı budur, belə eleyək, düz saat ikidi On dördüncü kükçə ilə Brodveyin tərində görüşək.

Mariya təyin olunmuş vaxtda gəldi, maraqdan qadının gözü dörd olmuşdu, lakin o, təza ayaqqabıdan böyük bir şey arzulamırdı. Buna görə də Martin ayaqqabı dukanının yanından keçib Mariyanı nə isə bir kontora gətirdirdə qadın həttə bir qədər mayus da oldu.

Bundan sonra baş vermiş hadisələr şirin bir röya kimi həmişəlik Mariyanın xatırında qaldı. Qəşəng geyinmiş centilmenlər mehriban-casına Mariyanın üzüñə gülməşəyarak, Martinla və bir-birlərlə danişirdilar. Yazı makinasının səsi galıldı, nə isə üzdən mühüm görünən bir kağız imzalandı. Mariyanın yaşadığı mülkün sahibi də burada idi, o da imza atdı.

Onlar küçəyə çıxdıqdan sonra mülk sahibi ona dedi:

— Bilirsiniz, Mariya, siz daha bu ay mənə yeddi dollar yarım verməli olmayıcaqsınız.

Təəccübədən Mariyanın nitqi qurudu. Ev sahibi sözüne davam edərək:

— Elə gələn aylarda da, — dedi.

Mariya sədəqə almış bir adam kimi ona minnətdarlıq etməyə başladı. Qadın yalnız evə qayıtdıqdan və qonşularla, hamidən əvvəl portuqalyalı dükənci ilə səhəbdən sonra başa düşdü ki, uzun illərdən bəri kira verib yaşadığı bu kiçik mülk indən belə onun öz mülküdür.

Martin tramvaydan düşüb evə yollananda portuqalyalı dükənci bir dost kimi onu səsləyib:

— Niyə siz indi məndən daha bir şey almırınzı? — deyə sorusdu.

Martin onu başa saldı ki, daha özü bışır-düşür eləmər, onda dükənci Martina bir şüşa caxıra qonaq olmağı təklif etdi. O, Martini dükəndə olan an yaxşı çaxıra qonaq etdi.

Martin elə hamin axşam bildirdi:

— Mariya, man sizdən köçürəm. Elə siz özünüz də tezliklə buradan köçüb gedəcəksiniz. İndi mülkü bir adama kiraya verə bilərsiniz və hər ay ondan kira alarsınız. Gərək ki, sizin San-Leandroda, ya da Heyuordsa südçülüklü təsərrüfatı olan bir qardaşınız var. Bilərsiniz nə var, paltalar yumamış, başa düşürsünüz? Yumamış! Sahiblərinə qaytarın, San-Leandroya və ya Heyuordsa gedin — xülaşla, qardaşınız yanına... Qardaşınız deyin ki, ona sözümüz var. Mən Oklendda, "Metropol" hotelində olaçağam. Balka, qardaşınız bir südçülik ferması gözöt eləmişdir.

Beləliklə də, Mariya ham mülk, ham da ferma sahibi oldu. Onun ağır işləri görən iki amalası vardı, indi çolma-çocuğunun hamısına ayaqqabı geydirdiyinə və onları məktəbə göndərdiğinə baxmayaraq, bankda cari hesabı getdikcə artırdı. Həyatda əfsanəvi bir şahzadəyə rast gəlmək çox az adama qismət olur. Lakin ağır işdən başı aylıman və heç bir zaman heç bir şahzadə xəyalına düşməyen Mariya keçmiş camıraqxana fahlisi simasında belə bir şahzadəyə rast gəldi.

Bu ara hər yerda camaat bu Martin İdenin kim olması ilə maraqlanmağa başladı. Martin naşrlərə özü barədə bioqrafik malumat vermek istəmədi, lakin qazetlərin indən qurtarmaq çox da asan deyildi. O, Oklend sakını idti və müxbirlər Martin İdeni uşaqlıqdan tanıyan xeyli adamı axtarın tapıldılar. Beləliklə, Martin baradə atraflı malumat, naçı olduğu və olmadığı, nə iş gördüyü və görmədiyi haqqında xəbərlər çıxdı. Bütün bu məlumat, rəsmələr və fotosəkkilərlə verilmişdi. Bir zamanlar Martinin şəkil çəkdirdiyi



bacarıqlı bir fotoğrafçı peydah olmuştu ve indi onun fotosakillerini çok yaxşı satıyordu. Martin avvalca bütün bu sas-küya karıştı, çünkü kalbinde jurnallara ve burjuva cəmiyyətinə olan qüvvəti kini hələ soyumamışdı, lakin axırda susub təslim oldu, çünkü bu, daha az zəhmət tələb edirdi. Uzaqlardan elə bunun üçün galmış müxbirlər müsahibə verməmək onun üzündən galmırdı. Bundan alava, o vaxtdan ki yazılıcılardan vaz keçmişdi və kitabları unutmuşdu, günləri son dərəcə ləng galib keçirdi və boş vaxtı nə isə bir şəyə sərf etmək lazımdı. Buna görə da Martin bu kiçik sıltığa yol verirdi: jurnalistlərlə görüşüb söhbət edirdi, öz adəbi və fəlsəfi görüşlərini izah edirdi və varlı burjuva evlərinə dəvətləri belə qəbul edirdi. O, birdən-birə qeyri-adi bir arxayınlığa galib çıxmışdı. Martin hər şəyə bigana idi. O, hamının bütün günahlarından keçmişdi, hətta bir zamanlar onu qorxulu bəş sosialist kimti təsvir etmiş gənc müxbirin belə günahından keçmişdi və öz fotosakillini da slava etməkə ona tam bir qəzət sahifəsini tutan müsahibə vermişdi.

Martin ara-sıra Lizzi ilə görüşürdü və aydınlaşdır ki, qız onun yüksəlməsinə, böyüumasına təsəffüf edirdi, çünkü onların arasındakı uğurunu daha da böyüküb dərinləşmişdi. Bəlkə də, Lizzi bu uğurunun üstündən körpü salmaq ümidiyla Martinin dil töküb irəli sürdüyü təklifi razı oldu: axşam məktəbində və stenografiya kurslarında oxumağa başlaşı, külli miqdarda pul alan an yaxşı bir dərzidə özüne paltar tikidirdi. Qızın açılış süratla irəliləməsi, nəhayət, Martinı dürüst iş-tutub-tutmamasını düşündürməyə vadər etdi. Martin biliirdi ki, Lizzi nə iş görürsə-görsən, onun xatırına görür. Qız onun gözündə yüksəlmək, ele keyfiyyətlər kasb etmək istəyirdi ki, onun fikrincə, Martin onları xüsusi sil qiyamətləndirir. Martin isə bu ara qızı heç bir ümidi vermir, onuna az-az görüşür və həmişə qardaş bacı ilə necə davranışır, elə davranırırdı.

Martin söhrətin an yüksək zirvəsində olanda Meredit-Louel naşriyatı "Gecikmiş" asərini buraxdı. Bədii adəb-iyyat olduğundan "Günəşin lakası" nə nisbatan bu povest daha böyük müvaffaqiyət qazandı. Kitab bazarsının tələbi nöqtəyi-nəzərindən götürsək, Martinin hər iki kitabı həmişə birinci yer tuturdu. Bu isə, demək olar ki, görünməmiş bir işdi. Ham aylancılı kitab havəskarları, ham də ciddi oxucular, "Günəşin lakası" pərəstişkarları povesti gözlarına tapirdilər, onun gücüne və müəllifin böyük sanatkarlığına heyran qalırdılar. Martin İden təzəca mistisiz-

ma nazarı cəhətdən hücum etmiş, indi isə asıl adəb-iyyatın nə olduğunu tacribədə sübut etmişdi. Beləliklə, xoşbaxlılıkdən, Martinin şaxsında tanqidi istəd ilə badii istədən qaynayıb qarşaraq birləşmişdi.

Martin böyük adəb-iyyat üfüqlərində kometa kimli sürzürdü. Pul hey Martinin başından yağırdı, söhrəti misilsiz dəracədə artırdı, lakin bütün bunlar onu sevindirməkdan çox, ayländirdi. Cüzi, boş bir hadisə onu yaman heyratə saldı və yaqın ki, bu hadisə bütün dünyani da amallı-başlı heyratə gətirirdi. Əlqarəz, dünya bu hadisənin özüne yox, daha çox, onun Martini heyratə gətirdiyinə təaccüb edirdi. Hakim Blount Martini evlərinə nahara davət etdi, öz-özülüyündə mənasız olan bu hadisə çox keçmədən Martin üçün böyük bir əhəmiyyət kəsb etməli idi. Ax Martin hakim Blountu təhəqir etmişdi, onunla nəzakətsiz, qaba danışmışdı, indi isə hakim Blount küçədə Martina rast galib onu nahara davət etdi. Martin Morzlarginin evində hakimlə nə qədər tez-tez görüşdülünü xatırladı, hakim isə onu nahara davət etməyi heç bir vaxt ağlına da gətirməmişdi. Martin öz-özündən: "Ax nə üçün hakim məni onda davət etmirdi?" – deyə soruşurdu. Man zərrə qədər da dayışmamışam. Elə yənə də avvalki Martin İdenəm ki, varam. Bəs onda səbəb nədədir? Yalnız odurmu ki, indi asərlərim çap olunur? Axı man ki onları hələ o zaman yazmışam. Man o vaxtdan bəri heç nə yazmamışam. Yaratdığım asərlərin ən qüvvətlişlərini onda, hakim Blountun ümumi rəya qoşularaq mənim görüşlərimə və Spenserə aluda olduğu gündüyü bir zamanda yazış-yaratmışam. Deməli, hakim Blount manı həqiqi xidmətlərimə görə yox, əslində, yalnız bu xidmətlərin inikası olan işlərin xatırına qonaq çağırılmışdı.

Martin özü də öz üzüyolalığına təaccüb edərək, hakimin davətini tabəssümələ qəbul etdi. Nahar zamanı süfrə başında altı və ya yeddi görkəmli şəxs, bunların qadınları və qızları oturmusdu. Martin dərhal hiss etdi ki, hamının gözü ondadır. Hakim Blount Martinində xahiş etdi ki, onu öz "Stiks" klubuna üz yazmağa izin versin. Hakim Yenuell tamamilə hakim Blountun bu fikrinə tərəfdardı. Həmin klub isə yalnız, sadəcə, varlıları deyil, nə isə görkəmli bir xidməti olan adamları yazardılar.

Martin daha da heyratə gəldi, lakin hakimin təklifini qəbul etmədi.

O, avvalki kimli, öz alyazmalarını bölüşdürməklə məşğul idi. Naşirlar ona hey maktub daılınca məktub göndərirdilər. Hami yekdilliklə bu qarara galmışdı ki, Martin əslub sahəsində görkəmli bir



ustaddır ve onun eserlerinde forma gözelliği altında zengin mazmun vardır. "Şimal icmali" "Gözelliş besiy!"ni çap etdiğinden sonra Martina müraciat edib xahiş eldi ki, yena bir neçə bu cür maqalə göndərsin. Martin isə öz köhnə ehtiyatını arasındınbu xahişin yerine yetirmek istayirdi ki, birdən "Berton jurnalı" qızışib, onun beş maqalasını hərəsinə beş yüz dollar vermekla çap etməyi təklif etdi.

Martin yazdı ki, razıdır, lakin har maqalaya beş yüz dollar yox, min dollar istayır. Onun çox yaxşı yanında idi ki, bütün bu alyazmaları bir zamanlar eynilə həmin jurnallar tərəfindən radd edilmişdi, halbuki indi onlar alyazmaların üstündə dava salır, mübahisə edirdilər. Jurnalların soyuq, laqeyd, standart radd cavabları onun yanında idi. Onlar Martini çox incitmışdıl, indisa Martin onları incitmək istayirdi. "Berton jurnalı" beş maqaləyə görə Martinin istədiyi pulu verdi, qalan dörd maqaləni isə eyni şartları "Makintoşa aylığı" qapıb aldı. "Şimal icmali" çox kasıbıdır ve onlara ayaqlaşa bilməzdii. Beləliklə, Martinin "Möcüza kahinləri", "Xəyalparastları", "Bizim mənimizin meyarı", "Xülyalar fəlsəfəsi", "Allah və vəhş", "Şənət və biologiya", "Tənqidçilər" ve "Sınaq şüscükleri", "Ulduz tozu", "Sələmçiliyin gücü" maqalələri naşr edildi. Bütün bu eserlər uzun zaman kəsilməyən bir gurultu qopardı.

Naşirlər Martindən xahiş edirdilər ki, özü şart kəssin, Martin məmənuniyyətla şart kəsirdi. Lakin o ancaq qabaqlarda yazdıqlarını çap etdirirdi. O, har cür yeni yazı işindən qatı olaraq boyun qaçırdı. Yenidən qalımı əla almayı düşündürən Martin olmazın azab çəkirdi. Qara camaatın qurbanı olmuş Brissenden onun yaxşı yanında idi, buna görə də qara camaat Martini alqışlasa da, Martin ona nifrat etməkda və kin başlamakda davam edirdi. Martin öz şöhrətinə Brissendenin xatırasını təhqir etmək kimi baxırdı. O, üz-gözünü turşudurdu, lakin öz kisəsini qızılı doldurmağı möhkəm qərara alıdığından məqsədindən üz döndərmirdi.

Martin dəfələrlə naşirlərdən aşağıdakı məzmunda məktublar almılmalı olurdu:

"Biz, badbaxlılıdan, təqribən bir il əvvəl sizin bi silsilə link şeirinizi radd etmişdik. Onlar elə onda da biza böyük təsir bağışlamışdı, lakin bəzi səbəblər üzündən o zamanlar sizin şeirlərdən istifadə edə bilməmişik. Həmin şeirləriniz hələ çap olunmamışsa və siz zəhmət çəkib onları biza göndərməyə razılıq verirsinizsa, onda biz dərhal

bütün silsiləni naşr edərik, sizə isə, lütfən, təyin etdiyiniz qonoran göndərərik. Sizin üçün çox əlverişli olan şərtlərlə onları ayrıca kitab şəklində naşr etməyə də razıy়."

Martin şeirlə yazdığı faciasını xatırladı və şerləri əvazına onu göndərdi. Əsəri yola salmadan qabaq Martin onu yenidən gözdan keçirib faciasının na qadar zəif və tamaraqlı olduğunu özü də mat qaldı. Lakin facianı, hər haldə, göndərdi, jurnal isə çap etdi, lakin sonradan, çox peşməncilik çəkdi. Oxucular hiddətlənmışdıl və şan-şöhrəti Martin İdenin belə boş bir şey yazdığını inanmaq istamırdılar. Bar-bar bağırıldılardı ki, bu əsər açıqdan-açıqça qalpdır, ya da ki, Martin İden Ata-Dyumanı təqlid etmək öz yerinə yazonaq başqlarınna tapşırı. Lakin Martin bu asırın, neçə deyərlər, ədəbi gənclik xətası olduğunu və yalnız naşirlər yaxasından yapışib əl çəkmək istəmədiyinə görə matbuatda çıxdığını izah etdiydi, hamı qəhəha çəkib güldü. Jurnal isə redaktorunu dayışmaya macbur oldu. Beləliklə, facia ayrıca kitab şəklində buraxılmadı, lakin Martin İden naşira heç bir məhamət göstərmədən aldıqı avansı geri qaytarmadı.

"Kolmen haftalılı" Martina azı üç yüz dollara başa galmiş uzun bir telegram vurub, təklif etdi ki, harası min dollardan iyrimi oçerk yazsın. Bunun üçün Martin garək naşriyyatın hesabına Birleşmiş Ştatları gəzib dolaşdı və maraqlı hesab etdiyi mövzular seçəydi. Naşriyyatın na qadar vüsətli və rəngarang niyyatlarla çalışdığını açıq-aydın göstərmək üçün telegramda nümunə üçün bir neçə mövzu göstərildi. Martinin qarşısında qoyulan yeganə şart bu idi ki, Birleşmiş Ştatlann həyatından götürülmüş material əsasında yazsın.

Martin naşriyyatın hesabına vurduğu telegramda dərindən-dərincən təassüf etdiyini bildirirdi ki, bu gözəl təklifdən istifadə edə bilməyəcəkdir.

"Uorren aylığı"nda çap olunmuş "Viki-Viki" povesti qeyri-adı bir müvəffəqiyət qazandı. Aradan bir az keçmiş nəfis şəkildə ayrıca naşr edilmiş bu povest, az qala, bir neçə günün içinde satılıb qurtardı. Bütün tənqidçilər bir ağızdan etiraf etdilər ki, bu asırı "Şuşa içərisindəki ruh" və "Şəqərin dərisi" kimi klassik şah eserlər yanaşı qoymaq olar.

Lakin "Sevinc nişanası" heykələr məcmuəsi müəyyən dərəcədə təaccübə və hətta soyuq qarşılandı. Burjua cəmiyyəti həddən ziyanə hərcəyi əxlaqi nəticədən və mövhümata tamamilə etinasız

münasibətdən usanmışdı. Lakin Parisdə kitabın misilsiz müvəffaqiyat qazanmış fransızcaya tərcüməsi buraxulanda İngiltərə ilə Amerika da məcmuənin üstüne cumdular, Martin isə "Singltri, Darnley və K<sup>o</sup>" naşriyyatından üçüncü kitabına görə iirmi beş, dördüncü kitabına görə isə otuz faiz taleb etdi. Bu ilk kitabə Martinin müxtalif jurnalında çap olunmuş bütün hekayələri daxil edilmişdi. Birinci cild "Zəng səsi"ndən və bütün "qorxulu" hekayələrdən düzəldildi, ikinci cilda isə "Macara", "Qazan", "Hayat şərabi", "Burulğan", "Şən kükə" və daha bir neçə hekaya salındı. Bundan əlavə, Martinin bütün məqalalarından düzəldilmiş macmə, habelə bir cild şeirlər kitabı buraxıldı. Bu kitabə "Daniz nağmələri" və "Məhabbat sonetləri" daxil edilmişdi. Martin "Məhabbat sonetləri"ni avvalca "Qadınların yol yoldası" jurnalında çap etdirib çox yüksək qonorar almışdı.

Martin axır ki son alyazmasını da işə verəndən sonra rahat nəfəs aldı. İndi qamışdan tikilmiş saray da, aq yelkənlə gəmi lap Martinin yaxınlığında idi. Brissenden bu fikirdə iddi ki, jurnalda bir dənə də olsun əsl bədii əsər buraxılmır. Axır ki Martin dostunun bu fikrini rədd etmişdi. Martinin öz timsali parlaq suratda sübut etmişdi ki, Brissenden yanılırmış. Bütün bunlara baxmayaq, Martin gizlində hiss edirdi ki, dostu haqlı imiş. Axi Martinin bütün uğurlarına, əsasən, "Günaşın ləkəsi" sabəb olmuşdu, qalan əsərlərinin hamisi sırf təsadüf natiçəsində işə keçmişdi. Axi onun bütün bu əsərlərinin jurnalın hamisi uzun illərdə bəri iddi ki, rədd edirdi. Lakin "Günaşın ləkəsi"nin çıxmazı böyük bir gurultuya və mübahisəyə sabəb oldu, bu isə Martina ad qazandırdı. "Günaşın ləkəsi" çıxmasayı, mübahisə olmazdı, kitabın müvəffaqiyəti isə, əslina qalsa, möcüzədən başqa bir şey deyildi. Bunu, "Singltri, Darnley və K<sup>o</sup>" belə boyunlarına alırdılar. Onlar ilk dəfə əsəri min beş yüz nüsxədən artıq buraxmağa cəsarət etməmişdilər, tacribəli naşir olan bu adamlar özləri də kitabın müvəffaqiyətinə heyrat edirdilər. Onların gözüne bu müvəffaqiyat, doğrudan da, möcüzə kimi görünürdü. Onlar sonralar da bu duyğudan canlarını qurtara bilməmişdilər və hər məktubda gizli, heç nə ilə izah edilə bilməyən ecazkar bir müvəffaqiyət önündə onların parəstisə dolu heyrəti hiss edilirdi. Onlar bu qisməti aşadırdı anlamağa da təşəbbüs göstərmirdilər. Bunu izah etmək mümkün da deyildi. İş belə gətirmişdi, vassalam. Bütün ehtimallara və haqq-hesaba rağmanın iş belə gətirmişdi.

Bütün bunları düşünən Martin öz şöhrətini çox da yüksək qiymətləndirmirdi. Onun kitablannı burjuaziya oxuyurdu, kisasını qızlla dolduran da burjuaziya idi. Martin isə burjuaziyanı tanıdığından, əsərlərində onu hansı xüsusiyyətlərin cəlb edə bildiyini başa düşmərdi. Martinin şöhrətini yayan və kitablannı əldən qapan yüz minlərlə adam üçün bu əsərlərin gözəlliyi və mənasının qatıyyən heç bir əhəmiyyəti yoxdu. "Mən, sadəcə olaraq, bəxtavarəm, allahların başının qarşığıını görüb fürsətdən istifadə edərək, Parnasa soxulmuş, görmədiyi günə düşən bir adamam. Bu yüz minlər məni heyvanı bir qanmazlıqla oxuyur və manə heyran qalır, bir zamanlar isə eyni qanmazlıqla Brissendenin "Efemerida"si üzərinə atılmış, onu parçalayıb dağıtmışdilar. Bunlar birinin qabağında quyrıq bulayan, digarının boynuna köpək dişlerini saplayan alçaq canavarlar sürüşüdür. Hər şey təsadüfdən asılıdır! Martin avvalki kimi yena da möhkəm inanrırdı ki, "Efemerida" onun yazdığı və yazısın yarada biləcəyi bütün əsərlərdən yüksəkdə durur. Bu, bütöv tarixi dövr açan bir poema idi. Bundan sonra qara camaatin, hələ lap yaxınlarda "Efemerida"ni çirkəba salıb tapdamış həmin qara camaatin pərəstişinin bir mənası var mı? Martin rahatca və razılıqla köks örtürdü. Son alyazması satılmışdı və tezliklə bütün bunlara son qoymaqları olardı.

## QIRX DÖRDÜNCÜ FƏSİL

Mister Morz Martinla "Metropol" mehmanxanasının vestibüldündə rastlaşdı. O, mehmanxanaya təsadüfəməni və ya Martin İdenla görüşməyə gizli ümidiymişdi (Martin İden ikinci ehtimala daha çox meyil edirdi), fərqi yoxdur, nə olursa-olsun, mister Morz onu nahara qonaq çağırırdı. Onu evinə qoymayan və onun nişanını pozan Mister Morz, Rufun atası Mister Morz!

Martinin acığını tutmadı. Onun xətrinə belə dəymədi. O, bu dərəcədə alçalmagın, yəqin ki, Mister Morz üçün çox da dadlı olmadığını düşünərək, sabırla onu dinlədi. Martin nahara davəti rədd etmədi, yalnız qeyri-müayyan bir şəkildə minnətdarlığını bildirdi və bütün ailədən, ilk növbədə Missis Morzdan və Rufdan hal-ahval tutdu. Martin Rufun adını hayacan keçirmədən, dili topuq çalmadan çakdı



və gizləcə heyrat etdi ki, qanı beyninə vurmadı, qalbi isə daha şiddətlə çırpmına başlamadı.

Martini hər yandan nahara qonaq çağırıldılar. Yalnız onu nahara qonaq çağrımaq üçün Martinlə tanış olmağa fırsatçınlardı. Martin isə yaşaş-yavaş böyük manə kəskin edən bu kiçik fəndə heyrat edirdi. Hətta Bernard Higginbotam belə birdən onu qonaq çağırırdı. Bu, Martini dəha da çəsdirib təccübə saldı. Martin fikirləşirdi ki, bir zamanlar ac qalandı məni nahara qonaq çağrırmırdı. Halbuki o zaman bu cür çağışın manım yaman karıma gələrdi, axı gündən-güna acımdan anqlayırdı, saralıb-solurdı, lap taqədən düşürdüm! Nə isə, an manasız bir paradoks göz qabağındadır. Mən həftələrlə nəhərsiz qalandı, heç kəsin ağına galmırkı ki, manı qonaq çağırırsın, indi isə yüz min nahara kifayat qədar pulum olduğuna və bir də ki tamamilə iştahadan düşdüyüümə baxmayaraq, sağına-soluna hamı manı nahara qonaq çağırır. Nə üçün? Bu haqsızlıqdır, mən buna layiq deyiləm, mən elə həmin adamam ki, varam. Mənim əsərlərimin hamısı çoxdan, mister və miss Morzun manı tənbəl və avara adlandırdığı və Ruf vasitəsilə kontora klér işinə girməyi təklif etdiyi aqılı günlərində yazılmışdır. Axı onlar onda da mənim yazib-yaratdığımı bilirdilər. Ruf Martinin ona oxumaq verdiyi hər bir əlyazmasını onlara göstərmiş və onların özəni bu əlyazmalarını oxuyurdular. İndi isə həmin əsərlər sayəsində adm qəzətlərə düşmüştür və bu səbəbdən mən onlar üçün əziz qonaq olmuşam.

Bir şey tamamilə aydın: Morzları nə Martin İdenin özü, nə da yaradıcılığı maraqlandırırdı. Əgər onlar Martinlə görüşüb bir məclisde olmaq istayırlarsa, buna səbab nə onun özü və nə da onun əsərləri idi. Səbab bir hala kimi Martinin adına sanılmış şöhrət, bəlkə də, bankda cari hesabında olan yüz min dollar id. Nə olsun ki, burjua cəmiyyətində insana, adatən, bu cür qiymət verirlər və bu adamlardan başqa bir şey gözləmək də qəribə görünürdü. Lakin Martin vüqarlı idi. Ona bu cür qiymət lazımdı. "Martin istəyirdi ki, ya onun özünü, ya da yaradıcılığını qiymətləndirsin, bu isə, əslinə qalsa, eyni bir şeydi. Lizzi onu elə bu cür qiymətləndirirdi. Hətta Martinin əsərlərinin belə, qızın gözündə qiyməti çox da böyük deyildi, bütün məsələ Martinin özündə idi. Cimmi də, bütün köhnə dostlarda ona bu cür baxıldılar. Onlar keçən günlərdə dəfələrlə Martina təmənnasız sədaqət başlıdıklarını sübut etmişdilər, – indi Şell-

Mound-parkda bazar günü gezintisində da sübut etdilər. Martinin bütün yazılın onların eyninə də gelmirdi. Onlar onu, yaxşı oğlan və sədaqətli dost olan Martini sevirdilər və onun yolunda oda-alova atılmağa hazır idilər.

Rufun isə işi başqa idi. Qız Martini Martinin özüne görə sevmişdi, buna heç bir şübhə yoxdu. Lakin Martin qız üçün nə qədər əziz olsa da, burjuva xurafatı ondan ötrü dəhə azıddı. Qız əsas etibarla ona görə Martinin yaradıcılığına rəqbat basılmırdı ki, bu yaradıcılıqdan oğlan mənfaat götürmürdü. Qız onun "Mahabbət sonetləri"nə bu nöqtəyə-nəzərdən qiymət verirdi. Ona görə də tələb edirdi ki, Martin qulluğu girsin. Doğrudur, qızın dilində bu, "mənsabə çatmaq" adlanırdı, lakin bu ki masalının məzmununu dayışdırırdı, "qulluq" sözüne isə Martin daha çox alışmışdı. Martin qızın bütün əsərlərini oxuyurdu: poemalarını, həkayələrini, məqalələrini, "Viki-Viki"ni, "Günəşin ləkəsi"ni – bütün əsərlərini oxuyurdu. Qız isə sabit bir inadla ona qulluq girməyi, bir iş tapmağı məsləhət görürdü. Sən ey qadir Allah! Guya, mən axır ki, yalnız qızı layiq olmaq xatirinə var gücümü toplayaraq, yuxuma haram qataraq, heyvan kimi işləmirdim!

Beləliklə, kiçik bir əmal böyük və manalı bir əmələ çevrilirdi. Martin özünü sağlam və gümrük hiss edirdi, doyunca yatırı, lakin bu kiçik, boş əmal onu rahat qoymurdu. Çoxdan! Bu fikir Martinin bəyinini gəmirirdi. Bazar günü nəhərlərindən biri zamanı Bernard Higginbotamla qabaq-qabağa oturan Martin güclə özünü saxlayıb bu sözləri onun üzüne çırpmadı:

"Axı bütün bu əsərlər çoxdan yazılmışdır! Sən indi məni qonaq elayırsan, bir zamanlar isə man acımdan ölsəydim, sənin vecinə də olmazdı. Manı evinə buraxırdın, yalnız qulluq getmədiyimə görə mənim üzümə belə baxmaq istəmirdin. Halbuki onda bütün əsərlərimi yazib qurtarmışdım. İndi isə man danışanda sən hörmətə susursan, pərəstişdə gözlərini mandan çıkmırsan, hər sözümüz diqqətə diniyirsən. Man sənə deyirəm ki, sənin partiyən rüşvətlərdən və fırıldaqçılarından ibarətdir, qazablanmak avazına, sən yanılıqlı yanılıq başını tərpədirdən və az qala, mənim dediklərimi təsdiq edirsən. Axı nəyə görə? Ona görə ki, mən adlı-sanlıyım! Ona görə ki, mənim çoxlu pulum var. Əsla ona görə yox ki, mən Martin İdenam, yaxşı oğlanam və heç də safeh deyiləm! Mən desəydim ki ay yaşlı pendirdən düzəldilib, sən dərhal bununla razılaşardın, hər halda,



mənə zidd getməzdin, ona görə ki, mənim yiğin-yığın qızılım var. Bu qızılları yazdımış əsərlərə görə almışam, əsərlərimi isə çoxdan, məni adam saymadığın və eyninə almadığın həmin günlərdə yazmışam".

Lakin Martin bu sözləri demədi. Onu kədər gəmirirdi, lakin səbirə gülümsayırıdı. Higginbotam gördü ki, o susur, özü danişmağa başladı.

— Mən, Bernard Higginbotam, har şeyi öz əlimin əməyiylə qazanmışam, — dedi — və bununla fəxr edirəm. Mənə heç kəs kömək eləməmiş və heç kasa heç nə borclu deyiləm. Mən adəb-ərkanlı vətəndaşam, böyük bir aila saхlayıram. Bu dükən: "Higginbotamın parakanda satış dükəni" mənim qeyrat və comardılıyımın nəticəsidir.

Bəziləri öz arvadlarını necə sevirdilərsə, o da "Higginbotamın parakanda satış" dükənini elə sevirdi. O, Martina ürəyini açıb bu dükəni sahmana və işləri yoluна salmaq üçün nələr çəkdikdini danişmağa başladı. — Bundan əlavə, — mənim planları var, vüsəti planları, — dedi. — Məhellənin əhalisi artır. Dükən hamiya xidmət edə bilmir. Bundan daha böyük bir binam olsayıdı, bəzi yeniliklər edərdim və mənfəətimi artırırdım. Belə də elayacayım, lakin, hər şeydən avval, qonşuluqdakı torpaq sahəsinə garək alam və bir dənə də ikimətbəli ev tikəm. Yuxarı qatı kiraya verərəm, aşağı qatı isə dükəna qataram. — O, bu başdan o başa uzanacaq dükənin qarşısına vurulmalı olan yeni lövhədən danişmağa başlayanda gözləri parıl-parıl parladı.

Martin, demək olar ki, qulaq asırmırdı. "Çoxdan" nəqərəti onun qulaqlarında cingildəməkdə davam edirdi. Bu nəqərət açıqdan-açıqa onun ağılmı başından çıxarırdı, Martin ondan yaxasını qurtarmalı idi.

O birdən soruşdu:

— Bu neçəyə başa gələr?

Yeznasi, mahallenin ticarət perspektivləri haqqında naqqallığını araya verdi və gözünü bəraldıb Martinə baxdı. Bernard heç də bunun neçəyə başa galacıyından danişmirdi, lakin Martini maraqlandırırsa, deyə bilər. O, hər şeyi hesablaşmışdır.

— İndiki qılıymatla bu dörd minə başa galardı, — deyə o dilləndi.

— Lövhəni də daxil edirsən?

— Mən lövhəni hesaba salmamışam. Təki mülk olsun, lövhə tapılar!

— Bəs torpaq? Üç min də üstüna gal.

Bernard Higginbotam qurumuş dodaqlarını yalayaraq və asabi-əsabi barmaqlarını tərpədə-tərpədə Martinin necə çeki yazdığını baxırdı. Martin çeki yazib Higginbotama verdi. Çek yeddi min dolarlırdı.

Higginbotam heyacandan batmış bir səslə donquldanaraq:

— Mən... Mən sənə altı faizdən artıq vera bilməram, — dedi.

Martin gülmək istədi, lakin gülmək əvvəzinə soruşdu:

— Yaxşı, altı faiz nə qədər eləyir?

— Bu saat hesablaşım. Altı faiz... altı dəfə yeddi — dörd yüz iyirmi...

— Deməli, ayda otuz beş dollar verməli olacaqsan, eləmi?

Higginbotam təsdiq əlaməti olaraq başını tərpatdı.

— Yaxşı, etirazın yoxdurسا, onda belə eləyək. — Martin bu sözləri deyərən Hertrudaya baxdı. — Əsas məbləği həmşəlik özüne götürə bilərsən, lakin bu şartla ki, əspaza və paltaryuan qadına ayda otuz beş dollar xərcləyəsən. Xülasa, əgər söz verirənsə ki Hertruda daha evdə qara iş görməyəcək, əllaşməyəcək, yeddi mini sənə verirəm. Razisan?

Mister Higginbotam ucadan nəfəsinə dərdi. Arvadının daha qara iş görməməsi tələbi Higginbotama təhqir kimə göründü. San demə, bu böyük hadiya habi, həm də acı bir hebi qızla tutmaq vasitəsi imiş! Onun arvadı işləməsin! Bundan Higginbotamın cini başına vurdur.

Martin:

— Kef sənindir, — dedi. — Onda ayda bu otuz beş dolları mən özüm verəcəyəm, lakin...

O, alını çekə uzaqtı, arıcaq Higginbotam tələsik alını onun üstündə qoydu və ucadan dedi:

— Mən raziyam! Raziyam!

Martin tramvaya minərkən bir yorğunluq və nifrat hiss etdi. O, dönbüb gəl-gəl deyə çağırın lövhəyə baxdı və mizildəndi: "Donuz, donuzun böyüyü!"

"Makintoşa jurnalı"nda an gözəl rəssamların rəsmlarıla bazədilmiş "Falçı" çıxandan sonra German Şmidt birdən unutdu ki, bir zamanlar bu şeiri açıq-saçıq, hərcayı şer adlandırmışdı. O, hamiya və hər galəna danişirdi ki, şeir onun arvadının şərəfinə yazılmışdır və çalışdı ki, bu söz-söhbət qəzet müxbirinin qulağına çatsın. Aradan çox keçməmiş yanında fotoqraf ilə rəssam müxbir gəldi... Naticadə bazar günü buraxılan əlavə nəşrin səhifələrindən birinda Meryinen

xeyli bazak-düzəkli portreti, Martin İdenin və ailəsinin həyatından bir çox məhrəm təfərruat və jurnalın xüsusi icazasına "Falç"ının bütün matni çap olundu. Bu, aləmə səs saldı və atrafda yaşıyan evdar qadınlar böyük yazıcıının bacısı ilə tanış olduları ilə faxr etməyə başlıdalar. İndiyadək Meriyyen tanış olmayanlar isə bu kasırı aradan qaldırmağa tələsildilər. German Şmidt məmənuniyyətdən əllərinə ovsudur, hatta emalatxana üçün yeni dəzgah da sıfariş etdi. O:

— Bu, hər cür reklamdan daha yaxşıdır, — dedi. — Pül da istəmir.

Meriyyen təklif edərək dedi:

— Gərək onu nahara dəvət edək.

Martin nahara gəldi və atın topdansıtı ilə maşğul olan şışman tacir və onun daha şışman zövcəsilə nazakatlı davranışına çalışıdı, cünti bunlar hörməti adamları və masələn, German Şmidt kimi hayatı özüne yol açan cavan bir adamə çox lazım ola bilərdilər. Əlbəttə, German Şmidt məşhur yazıcının nahara galacayıni vəd etməsəydi, onlar ömründə onun evinə ayaq basmazdılar. "Sakit okean" velosiped şirkəti agentliyinin baş müdürü də eyni tilova düşdü. German Şmidt ona yaltaqlanırdı, cünti Oklenddə onun nümayəndəsi olmaq ümidi idı. Xülasa, German Martin İdenlə qohumluğunu öz hayat aktivinə salmağa hazırlı, lakin qalbinin darınılındı bütün bu işlərin necə baş verdiyini qatlıyan anlaya bilmirdi. O, çox tez-tez gecənin süküti içində yuxudan durur və arvadını oyatmamağa çalışaraq, Martinin əsərlərini oxuyurdur, hər dəfə də müayyan bir qanata galırdı ki, yalnız axmaqlar bu əsərlər pul vər bilərdi.

Martin yeznəsinin na fikirdə olduğunu çox gözal başa düşürdü: o, axasını stula söyükiyib, German Şmidtı gözdan keçirərkən, ürayında onun peysərənə yaman yumruqlar vurur. — Ah, özündən bədgümən almançıyə! — deyirdi. Lakin onun bəzi sıfətləri Martinin xoşuna gəldi. German na qədər kasib olsa da və na qədər tezliklə varlanmaq istəsə də, Meriyyen ev işlərini yüngülləşdirmək üçün, hər halda, qılıquş tuturdu. Martin nahardan sonra velosiped şirkətinin müdürülərə dənişib, Germanı kanara çağırıdı və Oklenddə velosiped və onun ehtiyat hissələrini satan an yaxşı bir mağazanı avadanlıqla təchiz edib sahmana salmağı ona təklif etdi. Martin elə saxavata gəldi ki, Germana, eyni zamanda, qaraj və avtomobil emalatxanası da gözləti eləməyi tapşırıdı, cünti heç şübhəsiz ki, German hər iki müəssisəsinin öhdəsindən gələ bilərdi.

Meriyyen ağlaya-ağlaya Martini quçağlayıb vidalaşırkən ona qarşasını indi neçə sevdiyini və həmişə çox istadiyini piçladı. Doğrudur, son sözləri deyarkan azacıq dili dolaşdı, göz yaşları və öpüşləri daha artı və Martin başa düşdü ki, bir zamanlar ona şübhə ilə baxdıqına və qılıquş girməyi takılı etdiyinə görə Meriyyen indi üzr istayır.

Aşşam German Şmidt arvadına:

— Demək belə, onun alında pul çox da qalmaz, — dedi. — Mən faiz-dən söz salanda qan onun beyninə vurdu. Bilirsən, mana nə dedi? Faiz nadir, mana kapital da lazım deyil. Bir da bundan səhbat sal-san, sənin alman başını əzəram. Elə belə da dedi: "alman başını". Lakin işgüzər adam olmasa da, hər halda, qoçaqdır, aferin onal! Əsas masala isə budur ki, Martin menim yaman dadımı çatdı!

Nahar dəvətləri hey Martinin başından yağırdı və onlar na qədər artırdı, Martinin da heyəti bir o qədər artırdı. O, en köhnə bir klubun ziyafatında faxri qonaqqı, atrafında oturmış adamlar haqqında, demək olar ki, bütün ömrü boyu oxumuş və eşitmİŞdi. Bu adamlar ona deyirdilər ki, "Transkontinental aylıq"da "Zəng sası"nın, "Eşşək anısı"nda isə "Pəri və inci"ni oxuduqdan sonra böyük bir yazıcının meydana gəldiyini dərhal başa düşmüştürlər. Martin isə fikirləşirdi: "Aman allah, mənsə onda ac qalırdım və cir-cindir geyinirdim! Na üçün bunlar manı o zaman bir dəfa də olsun, nahar qonaq çağırımdılar? Onda bu lap yerinə düşərdi. Axi manım bütün bu asarlarım çıxdan yazılmışdır. Siz manı indi çıxdan gördütüm bir işə görə nahara qonaq edirsinizsa, bəs na üçün manım qarımı, doğrudan da, ehtiyacım olanda doyzdurmurdunuz? Axi mən nə "Zəng sası"nda, nə da "Pəri və inci"da bir kəlmani belə dəyişməmişəm. Yox, siz manı asla işləmə görə qonaq etmirsiniz, ona görə qonaq edirsiniz ki, ham qonaq edir və indi manı qonaq çağırmaq şəraf sayılır. Siz məni ona görə qonaq edirsiniz ki, siz heyvanlarınız, sürü heyvanları! Cünti siz kor-korana və kütbehin bir sürüda hökm sürən hissə itaṭ edirsiniz, bu hissə isə indi siza piçıldır ki, Martin İdeni nahara qonaq eləmək lazımdır. Lakin sizin heç birinizi na Martin İdenin özü, na da onun əsərləri maraqlandırın", — deyə yazılı qəmlı-qəmlı düşünür və kəşərlə gözlə bir sağlığı kəsərli və gözəl cavab vermək üçün ayağa durdu.

Onu hər yerda bu cür qarşılıyırlar. Martin haraya gedirsa-getsin

— dəbdəbəli klublara, kubar qonaqlıq salonlarına və adəbi gecələrə, fərqə yoxdur, hər yerdə ona deyirdilər ki, "Zəng sası" və "Pəri



"və inci" çapdan çıxdıdan sonra büyük bir yazıçının meydana gəldiyi ham üçün dərhal aydın oldu. Həmişə Martinin qəlbinin dərinliklərində zəhlətökən bir sual qurcalanırdı: "Bəs siz mənə nə üçün onda nahar yedidizdirməndiniz?" Axi bütün bu, əsərlər çoxdan yazılımışdır. "Zəng sası" və "Pəri və inci" zarər qədər də dayışmamışdır. İndiki kimi o zaman da bu əsərlər eynilə gözəldi və eyni bir sənətkarlıqla yazılmışdı. Lakin siz məni na bu, nə də qalan başqa əsərlərimə görə qonaq eləmirsınız. Siz məni ona görə qonaq eləyirsiniz ki, bu, indi dəbdür, ona görə ki, bütöv bir sürü Martin İdeni qonaq eləmək azarına tutulmuşdur".

Bəla anlarda təntənali məclislərdə çox vaxt ikiyani gödərkə geymiş və stetsونون gözüne basmış gəzəyen oğlan birdən-birə onun gözələri üzündə canlanırdı. Bir dəfə Oklenddə, qadınlar klubunda adəbi məclisdə bəla oldu. Martin estradaya çıxarkən birdən uzaqda, salonun içində tanış gədəkə və şlyapa geymiş oğlanı gördü. Martin İdenin diqqətli nəzərlərini kima dikdiyini görmək üçün beş yüz geyinib-kecimmiş xanım dərhal dönüb geri baxdı. Lakin onlar boş keçidən heç nə görmədilər. Martin isə hey baxır və sanki, başına bitmiş olan şlyapanı çıxmağın oğlanın ağıllına galib-galmayəcəyini düşünürdü. Kölğa estradaya doğru yönəldi və estradaya çıxdı. Martin öz gənciliyinin bərəkətinə baxa-baxa, naçı olə biləcəyini və indi nəci olduğunu düşüna-düşüna, az qala, kədərdən hönkürə-hönküra ağılayacaqdı. Kölğa estrada ilə irəlilədi, ləp Martine yanaşdı və onun içində arımsız kimi yox olub getdi. Beş yüz xanımın hamisi elçək taxdiqləri zərif əllarla çapık çaldı. Onlar birdən-birə bu cür utancaqlıq göstərən adlı-sanlı qonaqə ürək-dirək vermek istayırdılar. Martin iradəsini toplayıb kölgəni gözləri öündən qovdu, gülümədi və danişmağa başladı.

Yumşaqıraklı, hörmətli bir adam olan məktəb direktoru bir dəfə küçədə Martina rast gəlib ona xatırladı ki, Martini dəcəlliyyinə və dava saldırdığında görə məktəbdən qovanda dəftərxanasında nə kimi dəhşətli səhnələr baş vermişdi. O:

— Mən sizin "Zəng sası"ni hələ ilk dəfə çap olunanda oxudum, — dedi. — Gözəl əsərdir! Edqar Podan fənə deyill! Mən elə onda da oxuyandan sonra "gözəldir!" — dedim.

Martin, az qala: "Doğrudan? Axi siz o zaman küçədə mənimlə iki dəfə rastlaşdırınız və hətta məni tanımadınız bəla, — deyəcəkdir,

— iki dəfanın ikisində da mən ac-susuz yegana kostyumumu girov qoymaşa gedirdim! Siz məni tanımaq istəmirdiniz! Bəs nə üçün indi məni tanıdınız?"

Direktor sözüne davam edərək dedi:

— Ela bu günlərdə arvadıma deyirdim ki, nahara biza gəlsəniz, yaxşı olar, arvadım da mandan çox xahiş elədi ki, sizi qonaq çağırırm, ha, çox-çox xahiş elədi.

Martin gözənlənilmədən ucadan bağrıdı:

— Nahara?

Direktor özünü itirmiş halda:

— Ha... ha... nahara, — deyə donquldandı. — Bilirsiz, elə-bəla... Kohnə müəlliminiz... Ay sanı, kaləkbəz! — O, qorxa-qorxa Martinin çıxını toxundu, bu harakətinə araları açıq adamlara məxsus zərafat donu geydirməyə çalışıdı.

Martin bənəcə addım atıb dayandı və qocanın arkasında baxdı. Sonra donquldanaraq:

— Allah bilir, nələr eləyirəm, — dedi. — Deyəsan, mən onu yaman qorxutdım!

## QIRX BEŞİNCİ FƏSİL

Bir dəfə Kreyz — "əsl adamlardan" biri olan hamin Kreyz Martinin yanına gəldi, Martin onun gəlisişinə ürəkdən sevindi və Kreyzin son daraca xəyalı bir müəssisə yaratmaq üçün tutduğu layihə haqqında söhbətini dinlədi. Bu müəssisə əsli bir maliyyəçi kimi yox, bir yazıçı kimi Martini maraqlandırıb illərdi. Kreyz layihə haqqında izahatının şirin yerində bərən "Günəşin ləkəsi"ndən danişmağa başladı və dedi ki, bu əsər bir dəli-divananın sərsəmləməsidir, O, öz sözünü kəsərək:

— Əlqarəz, mən buraya mühəkimə yürütməyə gəlməmişəm, — dedi.

— Mən ancaq bir şeyi bilmək istayıram, siz mənim bu müəssisəmə min dollar qoya bilərsiniz, ya yox?

Martin:

— Yox, — dedi. — Bunun üçün mən o qədər də dəli deyiləm. Ancaq mən başqa bir iş eləyə bilərəm. Siz mənə bir zamanlar ömrümüzə an



maraqlı bir gecə keçirməyə imkan vermisiniz ki, onu heç bir pula alımaq olmaz. İndi pulun manım üçün heç bir əhəmiyyəti yoxdur. Man səzə məmənuniyyatı elə-bəla, həmin unudulmaz gecəyə görə min-nətard olduğum üçün min dollar veraram. Sizə pul lazımdır, mənim isə həddindən çox pulum var. Pul almaq istəmirsınız? Heç bir kələk-zad lazımq deyil. Alın!

Kreyz zərrə qədər də təaccüb etmədi. O, çeki götürüb çibinə basdı.

— Men bu cür şərtlə har həftə sizin üçün belə gecələr düzalt-maya hazırlam.

Martin başını bulayaraq:

— Çox gecdir, — dedi. — Bu manım üçün ilk və son bir gecə idi. Men, sənki, başqa bir aləmə düşmüsdüm. Biliram, sizin üçün gecənin heç də ayrıca bir mənası yoxdur. Lakin manım üçün har şeyin xüsusi bir mənası vardi. Bunu daha təkrar etmək olmaz. Men fəlsəfənin daşını atmışam. Men daha onun adını da eşitmək istəmirəm.

Kreyz qapıya təraf gedərkən:

— Həyatimdə birinci dəfədir ki, fəlsəfədən pul qazandım, — dedi, — onun da ki, qiyməti o saat düşdü.

Bir dəfə missis Morz küçədə faytonla Martinin yanından keçdi və gülümsayarak, ona baş aydı. Martin da gülümsədi və şlyapasını çıxardı. Bu təsadi夫 Martina heç bir təsir bağışlamadı. Halbuki cəmi bir ay bundan avval bu, Martinin ürəyini bulandırırdı, bəlkə də, ona gülünc görünürdə və Martin bu görüş zamanı missis Morzun nələr keçirdiyini təsəvvüründə canlandırmaya çalışırdı. Lakin indi bu görüş Martinin fikrini cəlb etmədi. O, məsələn, Mərkəzi bankun binası və ya bələdiyyə idarəsinin yanından keçdiyini unuda biləcəyi kimi, bu görüşü də dərhal unutdu. halbuki onun beynində fasılış, həddən ziyanə gərgin bir iş gedirdi. "Çoxdan" adlanan eyni inadlı fikr onu gamırmakda davam edirdi. Martin sahələr bu fikrlər yuxudan ayrıldı, bu fikr onu yuxuda da təqib edirdi. Onun gördüyü, eşitdiyi, duydugu har şey beynində dərhal bu "çoxdan" fikrlər əlaqəyə girirdi. Martin məntiq əsasında mühakimə yürüdərək, belə amansız bir natiçəyə galdı ki, indi heç kimdir, heç nadir. Gəzəyan oğlan Mart İden və danızçı Mart İden real şəxslər idilər, onlar, doğrudan da, yaşımlılar. Lakin böyük yazıçı Martin İden heç bir zaman yaşamamışdır. Böyük yazıçı Martin İden qara camaatın uydurması idi və qara camaat onu gəzəyan oğlan və

danızçı Mart İdenin cildində tacəssüm etdiirmişdi. Lakin onun özü ki bütün bunların yalan olduğunu bildirdi. O, əslə öündə qara camaatın pərəstiş etdiyi, qarına canla-başa xidmət etdiyi əsətri qəhrəman deyildi. Təbii ki, yaxşısını o bildirdi.

Martin öz haqqında jurnalarda yazılanları oxuyur, daim jurnallarda çap olunan portretlərinə baxır və özünü tanya bilmirdi. Uçqar fəhlə məhəlləsində böyüyen, yaşayan, sevən və həyatdan ləzzət alan odur. Adamlara yaxşı münasibət başlayan və talevin dönüklüyünü qayğı bilməyen bir ürəkə qarşılıyan odur. Özgə ölkələri gəzən, har cür havada növbədə duran və özü kimi dəliqanlılar dəstasına başçılıq edən odur. İlk dəfa kitabxanaya gələn, intahasız kitab sıralanmış görüb mat-məttəl qalan və siddətlə bir təsira qapılan, sonra isə bu kitabları oxuyan və anlamağı öyrənan odur. Gecə yarısına kimi lampanı söndürməyən, yuxuya getirmək üçün yatağına mix doldurulan və kitablar yazan da odur. Lakin indi adamların fasılış olaraq yedidzirməyə çalışıdıqları, "doydum" deməyən qarınqulu o deyil.

Bəzi şeklär yənə də Martini ayləndirib güldürürdü. Bütün jurnalılar Martin İdeni kaşf etmək şərəfini özünə çıxırı. "Uorrenin aylığı" öz abunəçilərini inandırırdı ki, daim istedadlar axtanrırdı və Martin İdena ilk dəfa o rast gəlmisdir. "Ağ siyan" bu xidməti özünə çıxırı, axır ki, "Qlobus" çıxış edib təntənəli suradə ilk dəfa öz sahifələrində dərc etdiyi təhrif olunub şil-küt edilmiş "Daniz nağmaları" ni göstərməyinca "Şimal icmali" və "Makintoşa jurnalı" da belə eləyirdi. Borclarından birtəhər yaxasını qurtarmış və yenidən çıxmaga başlamış "Gənclik və kamillik" jurnalı da Martin İdeni kaşf etdiyini iddia etdi. Ancaq bu jurnalı, fermer uşaqlarından başqa, heç kim oxumurdu. "Transkontinental aylıq", "Eşək anısı" bir-birinə aman vermədən özlərinin birinci olduğunu etiraf etməyi tələb edirdi. Bu gurultu içərisindən "Singləri, Dariley və K" nin yavaş səsi əslə esidilmirdi. Naşriyyatın öz jurnalı yoxdu ki, onun sahifələrində öz haqqını ucadan bildirsin.

Bütün qazetlər Martinin qonorollarını hesablaşdırırdı. Bəzi jurnalın ona təklif etdiyi imtiyazlı şartlar hansı yollasa aşkarə çıxırdı. Oklend müballıqları onun şəfqatına təsir göstərir, müxtəlif kiçik finilədqıclar isə şifahi və yazılı xahişlərlə onu təngə gatırırdılar. Lakin qadınlar hamidən fəna idilər. Martinin fotosəkkəlli bütün məmələkətdə yayılırdı, müxbirlər isə onun "tunc üzünü", "enli kürayını", "aydin, sakit baxışlarını", "tərki-dünya lərə maksus batıq ovurdularını" daha

parlaq şəkildə təsvir etməyə çalışırdılar. Martin öz gəncliyinin coşqun illerini xatırlayanda xüsusilə "Tərk-i-dünyalara məxsus batıq ovurdlarla" gülürdü. O, qadınlar arasında olarkən çox tez-tez onlann mənalı, qadırıbilən, ürək-dirik verən baxışlarını sezirdi. Martin Bris-sendenin xəbərdarlığını xatırlayaraq gülürdü. Yox, qadınları məni iżtirab çıxmaya məcbur edə bilməng. Mən bunun daşını atmışam.

Bir dəfə Martin Lizzini axşam məktəbinə ötürünə zaman Lizzi, yanlarından keçən, qəşəng geyimmiş gözəl bir xanımın Martina baxan gözlərlə qarşılaşdı. Bu baxış lazımlıydından bir balaca daha diqqətli, bir balaca daha üzündü. Lizzi isə qazəbindən titrəməyə başladı, cümlə bu baxışın nə demək olduğunu dərhəl anladı. Martin onun qazabının səbabını öyrənib qızı dedi ki, bu cür baxışlara çoxdan alışmışdır və onlara biganadır.

Lizzi acıqlı-acıqlı baxaraq qışkırdı:

— Ola bilməz, deməli, siz xəstəsiniz!  
— Mən heç bir zaman indiki kimi sağlam olmamışam. Hətta beş gırvənkə kökləmişəm da.

— Mən demirəm ki, siz cismən xəstəsiniz, mən, sizin ruhunuzdan danışıram, sizin içəriniz nə isə nasazdır! Mən nəyəm ki, mən də görürəm!

Martin fikirli-fikirli onun yanına gedirdi. Qız birdən:

— Mən çox istardım ki, siz bu xəstəlikdən mümkün qədər tez sağalasınız, — dedi. — Ola bilməz ki, sizin kimi bir kişi, qadınlar ona bu cür baxanda, bigana qalsın. Bu, qeyri-tabiidi. Axi siz ki, balaca uşaq deyilsiniz. Vicdanımı haqqı, axını bir qadın peydə olub sizi yerinizdən oynatsayıd, mən ürəkdən sevinardım.

Martin Lizzini ötürüb "Metropol" a qayıtdı.

O, tərpanmadan və heç nə düşünmədən kürsüdə oturub düz qabağına baxırdı. Yalnız ara-sıra uzaq keçmişin bəzi sahnələri birdən onun yaddaşının boş ekranında görünürdü. Martin yuxuda olduğunu kimi, bu sahnələri düşünmədən seyr edirdi. Lakin o yatmadı. Birdən o silkindi və saatə baxdı. Saat düz səkkizdi. Onun bir işi yoxdu. Yixılıb yatmaq isə hələ tezdi.. Onun fikirləri yena da birləşirən qarışdı, yena da sahnələr bir-birini evəz edərək, onun gözəlli öündən süzülüb keçdi. Bu sahnələrdə nəzər-diqqəti calb edan elə bir şey yoxdu. Bir obraz daim təkrar olunurdu: günəş şüalanının parçalayıb keçdiyi six yarpaqlar.

Qapı döyüldü. Martin gözərini açmağa məcbur oldu. O yatmadı və qapının döyülməsi dərhal onun beynində teleqram, maktub, camaşırxananadan paltar getirmiş qulluqçu haqqında təsəvvür yaratdı. O, Conu xatırladı və özündən indi Conun harada ola biləcəyini soruşaraq qışkırdı:

— Galin!

O, Conu düşünməkdə davam edərək, hətta dönüb qapıya da baxmadı. Qapı yavaşdan açıldı, lakin Martin onun döyüldüyünü artıq unutmuşdu və avvalki kimi yena da heç nə görməyən gözərlərə bəslüluq baxırdı. Birdən-bira arxadan kəsil-kəsil həzin qadın hönkürtüsü eşildildi. Martin bir an içində sıçrayıb ayağa durdu. O, təcib və demək olar ki, qorxu ilə:

— Ruf! — deya çığrıdı.

Rufun banızı solğun və kədərlər idi. O, astanada dəyənmışdı, bir ailə qapını tutmuşdu, o biri elini isə sinasına basmışdı. Qız birdən yaşıvanşa hər iki elini ona tərəf uzatdı və irali yeridi. Martin onu kürsüyə oturdarkən, qızın barmaqlarının na qədər soyuq olduğunu sezdi. O, özü üçün başqa bir kürsü çəkib onun yanında oturdu. Martin heyacandandan danişə bilmirdi. O, Rufla mahəbbət macarasını çıxdan öz qalbinə gömmüşdü. Martin elə hiss etdi ki, elə bil, "Metropol" otelində deyil, birdən galib "Qaynar bulaqlar" camaşırxanasına çıxmışdır, bir haftadan qalmış bir yığın alt paltarını yuyacaqdır. O, bir neçə dəfə söza başlamaq istədi, lakin heç bir vəchla casarət edə bilmədi.

Ruf yavaşdan, yaşıvanş dolu bir tabassümələ:

— Heç kəs manım burada olduğumu bilmir, — dedi.  
— Nə dediniz? — deya Martin soruşdu.

Öz səsinin cingiltisi Martini heyatə saldı.

Ruf dediyi sözləri takrar etdi.

Martin:

— Oho! — dedi, onun tapib dediyi söz vur-tut bu oldu.  
— Mən sizin mehmanxanaya girdiyinizi gördüm, bir az gözlədim və sonra mən da içəri girdim.

— Oho! — deya Martin takrar etdi.

Martinin dili hala heç bir zaman bu cür tutulmamışdı. Qatı olaraq onun fikirləri birdən-bira başından çıxdı. O, hiss edirdi ki, susmağı yersiz görünməyə başlayır, lakin başının üstünü ölüm təhlükəsi alsaydı



bela, nədən sözə başlamağı düşünüb tapa bilmədi. "Yaxşısı budur, gözümü açıb özümü "Qaynar bulaqlar" camaşırxanasında görəydim, onda qollarımı çırmalayər və işə girişardım". Martin, nəhayət, dedi:

— Deməli, bir az gözləyib içəri girdiniz.

Ruf qəməzli-qəməzli başını endirdi və sinəsindəki şəfi açdı.

— Mən avvalca sizi küçədə o qızla gördüm...

Martin, sadəcə:

— Ha, — dedi. — Mən onu axşam məktəbəna ötürürdüm.

Ruf yeni bir fasılədən sonra soruşdu:

— Məgər siz məni görmeyinizdən məmənun deyilsiniz?

Martin tələsik cavab verdi:

— Məmənunam, məmənunam. Lakin siz buraya tak gəlməkə ehtiyatlılıq etməmisiniz ki?

— Mən içəriyə gəzə çarpmadan gizlin keçdim. Heç kəs mənim burada olduğunu bilmir... Mən sizi yaman görmək istayırdım. Mən gəlmışam sizə deyəm ki, nə qədər safəh olduğumu indi anlayıram. Mən gəlmışam ona görə ki, daha gəlməməyə gücüm çatmadı, çünki buraya gəlməyi qalbim mənə əmr etdi... çünki gəlmək istayırdım!

Ruf ayağa durdu və Martina yanaşdı. Qız elini onun çığının qoydu, darından ve tez-tez nəfəsinə dərək, bir an bu cür dayandı, sonra iti bir hərəkətə ona doğru ayıldı. Təbiati etibarla xeyirxah və həssas olan Martin başa düşdü ki, qızı uzaqlaşdırmaq mümkün deyil, qızın ürəyini sindirib ehtiərasına biganə qalsa, onu elə amansız təhər edər ki, ömründə kişi qadını bundan pis təhər etməmişdir. Martin qızı qucagladı, lakin onun ağışunda nə hərəkat, nə də məhrəbənlilik vardi, sadəcə olaraq, qızı qolları arasına aldı, vəssalam. Qız tələsik Martinə qısqıldı və əllərini onun boynuna doladı, lakin bu əllərin temasından Martinin canına, əvvəller olduğu kimi, odlu bir gizlili düşmədi; o, yalnız utanıb xəcalat çəkdi.

Martin soruşdu:

— Niye belə titrəyirsiniz? Sizə soyuq deyil ki? Bəlkə, buxarını yandırırmışınız?

Martin elə tərpəndi ki, elə bil, qızın qolları arasından çıxməq istəyir, lakin Ruf ona daha bərk qısqıldı.

Qızın dişləri-dişlərinə dəya-dəya cavab verdi:

— Bu əsəbilikdəndir. İndiça hamısı keçib gedər. Halim daha yaxşıdır.

Qızın titrəməsi yavaş-yavaş keçdi. Martin qız hələ qolları arasından buraxmamışdı, lakin daha təaccüb etmirdi. Qızın nə üçün geldiğini artıq bildirdi. Ruf bildirdi:

— Anam istayırdı ki, mən Çarlı Hepquda əra gedim.

Martin donquldanaraq:

— Çarlı Hepqud? Həmişa hərəz-hərəz danişan o cavan oğlanı deyirsiniz? — dedi və bir az susduqdan sonra əlavə etdi: — İndisə ananız istayırdı ki, siz mənə əra gedəsimiz, eləm.

Martinin dediyi bu sözlərdə səul intonasiyası yoxdu. O, bu sözləri tam bir inamlı dedi və onun gözələri öündə aldığı qonorarların çoxşadlı rəqəmləri oynamışğa başladı.

— Anam dəha bizim evlənməyimizin əleyhina çıxmayacaq, — Ruf dilləndi.

— Ananız məni sizə layiq ar hesab edir?

Ruf başını aydı.

Martin fikirli-fikirli dedi:

— Mən ki ananız bizim nişanımızı pozandan sonra yaxşılaşmamışam. Mən dayışmamışam. Mən elə əvvəlki Martin İdenam ki, varam. Mən hətta xarab olmuşam. İndi yenə papiroş çəkirəm, mən tütün iyi galdığını hiss edirsinizmi?

Ruf cavab vermek əvazına nazlı-nazlı ovçunu Martinin dodaqlarına yapışdırıldı. Martinin onu öpdüyüna alışmışdı, lakin Martinin dodaqları tərpanmadı. O, Rufun elini çəkməsini gözlədi və sözüne davam edib dedi:

— Mən dayışmamışam, mən qulluğa girməmişəm, qulluq axtarırıram da. Hətta axtarmaq fikrində də deyiləm, mən əvvəlki kimini indi də iddia edirəm ki, Herbert Spenser böyük və nacib bir adamdır. Hakim Blount isə eşşayın biridir. Mən dünən onlarda nahar elayırdım, bunu bir dəha öz gözümlə gördüm.

Ruf məzammətlə soruşdu:

— Bas nə üçün atamın davətini qəbul etmədiniz?  
— Haradan bilirsiniz? Onu mənim yanımı kim göndərmişdi?

Sizin ananız?

Ruf susurdu.

— Hə, albatta, ananız! Mən elə belə də bilirdim. Yəqin, siz elə indi də onun təkidiələ buraya galmışınız.

Ruf qızığın etiraz edərək:

— Mənim burada olduğumu heç kəs bilmir. Yəni siz, doğrudan da, elə bilirsiz ki anam mənim belə bir iş tutmağımı izin verirdi? — dedi.

— Yaxşı, man şübhə etmirəm ki, ananız siza izin verdi ki, mənə əra gedəsiniz.

Rufdan şikayət dolu bir səs çıxdı:

— Ah, Martin, rahminiz olsun! Siz hətta manı bir dəfə də olsun öpmədiniz. Siz daş kimisiniz. Bir görün, mən naya casarət etmişəm.

— Qız qorxa-qorxa, lakin eyni zamanda, bir maraqla atrafına baxdı. — Bir görün, mən haraya gəlmışəm!

Martin Lizzinin, "Mən sizdən ötrü məmənuniyyatla ölümə gedədim! Sizdən ötrü ölümə gedərdim!" — sözlerini xatırladı.

Martin sərt bir ada ilə soruşdu:

— Bəs nə üçün əvvəller buna casarət etmirdiniz? Mən daxmada yaşayanda, man ac qalandı. Axi man elə onda da hamın Martin İden idim, ham bir insan, ham də bir yazıçı kimi. Man son zamanlar bunu çox tez-tez özündən soruşuram, bu suali təkəcə siza yox, ham də bütün adamlara verirəm. Görürsünüzüm, dəyişməmişəm. Hal-buki birdən-bira yüksəlməyim bəzən mənim özüm buna şübhə etməyə məcbur edir. Lakin man eyni adamam ki, varam! Mənim başım da, kürəklərim de eynidir. Əllərində və ayaqlarında eyni on barmaq var. Mən qürralıñib deyə bilməram ki, man yəni bir istedədə sahib olmuşəm və ya xeyrili işlər görmüşəm, mənəm beynim olduğu kimi qalıb. Mənim hətta heç bir yeniyi adəbi və ya falsafı baxışım da yoxdur. Yalnız və kiməsiz yaşıdığım zamanдан bəri mənim şəxsiyyətimin qiyməti artmamışdır. Bəs nə üçün mən indi birdən-bira hər yerdə əziz bir qonaq kimi qarşılıarıram. Aydırıñ ki, adamlara öz-özlüyümüzə mən lazımlı deyiləm, cünki əvvəl onların tanımaq istəndikləri hamın Martin İden olaraq qalıram. Deməll, onlar mənim şəxsimdə na isə elə bir cahati qiymətləndirirlər ki, onun mənim şəxsi keyfiyyətlərimə heç bir dəxli yoxdur, onuna mənim heç bir əlaqəm yoxdur. Siza deyimmi mənim nəyimi qiymətləndirirlər? Hamının gözündə ad-san çıxardığımı. Ancaq bu ad-san mənim içərimdə deyil, xaricimdədir. Bu ad-san başqalarının başındadır. Bundan əlavə, indi alımda olan pula görə mənə hörmət edirlər. Lakin bu pul da məndə deyildir. O, banklardadır, hər cür conların, tomların və ceklərin ciblərindədir. Ha, deməli,

man siza də buna görə, şöhrət və pula görə lazım olmuşam, eləmi?

Ruf inildiyərək:

— Siz mənim qalbimi qırırsınız, — dedi. — Siz bilirsiz ki, man sizi sevirdim, buraya da yalnız siz sevdiyimə görə galmışəm.

Martin mülayim-mülayim dedi:

— Qorxuram ki, siz məni çox da doğru başa düşmədiniz. Bilirsiz, mənə deyin görüm, nə üçün indi manı məndən üz döndərməyə casarətiniz çatdığı günlərdən daha çox sevirsiniz?

Qız çəşəraq qışqırdı:

— Bağışlayın və unudun! Mən siz həmişə sevmişəm! Eşidirsınız, həmişə! Elə buna görə da buradayam, sizin quçağınızdayam.

— Mən indi çox ehtiyatlı olmuşəm, hər şeyi tərəziyə qoyub çəki-rəm. Buna görə sizin məhabbatınızı da çəkib onun nə olduğunu bilmək istayıram.

Ruf birdən sıyrılib onun ağuşundan çıxdı, dikaldı və diqqatla ona baxdı. Qız, sanki, nə isə demək istayırdı, lakin deməyib susdu.

Martin sözüna davam edərək dedi:

— Bu barada mənim düşündürkərimi bilmək istəyirsinizmi? Mən artıq indiki mövqeyimə çatmadan avval sınıfimin adamlarından başqa heç kəs manı tanımaq istəmirdi. Mənim kitablarının artıq yazılıb qurtaran əlyazmalının oxuyanların heç biri mənə bir kalmə ilə olsun belə "bəyanıram" demədi. Əksinə, yazdığını görə məni mazammat edirdilər, bu fikirdə idilər ki, mən nə isə ayıb və rüsvayçı bir iş görürəm. Hamı mənə yalnız bunu deyirdi... "İşə get". Ruf etiraz dolu bir hərəkət etdi. Martin sözüne davam edərək:

— Ha, ha, — dedi. — Ancaq siz işdən yox, cəmiyyət içarısında mövqə tutmaqdən danışındır. Mənim yazdıqlanım kimi, "İş" sözü də sizin xoşunuza galmirdi. İş sözü, doğrudan da, qaba sözdür. Lakin sizin inandırıram ki, mənim fikrimcə, atrafindakı adamların hamisiniñ məni dilə tutub İslamə yollamaları daha qaba idi, sanki, onlar nə isə qəddar bir canını düz yola gətirmək istayırlılar. Bəs axın nə oldu? Kitablarının nəşri və oxucuların hörməti sizin hissisiyyatınızda dayışıklık yaratdı. Siz onda Martin İdenə arə getmək istəmirdiniz, hal-buki onun bütün əsərləri yazılıb qurtarmışdı. Martinin avadı olmağa casarət etmək üçün sizin məhabbatınızın lazımcı qüvvəti deyildi. İndi isə sizin məhabbatınızın lazımcı qüvvəti olduğu aydınlaşmış və görünür ki, bu qəribə faktın səbabını məhz mənim

çatığım şan-şöhretde arxamış gərəkdir. Mən hələ öz galirimdən danışmırıam, siz, bəlkə də, önu düşünməmisiniz, halbuki, ehtimal, sizin ata-ananız üçün manim galirim əsas şartdır.

Bütün bunlar isə çox da manım ürəyimə yatırı! Lakin an fənasi budur ki, bu manı məhabbətə, müqaddəs məhabbətə şübhə ilə baxmağa vadar edir! Doğrudanlı, məhabbət şöhretdən və qara camaatın hörmətindən qidalanıb yaşamlıdır! Görürnür ki, belədir! Mən bunu o qədər düşünmüşüm ki, axırdı başım hərlənməyə başlayıb!

Ruf mehbəncasına onun saçlarını tumarlayıb dedi:

— Yaziq baş! Qoy daha hərlənməsin. Hər şeyi yenidən başlayaq, Martin! Bilirəm ki, zəiflik göstərmmişəm, anamın takidi qarşısında dayana bilməmişəm. Mən güzəştə getməməli idim. Ancaq siz ki insan zəifliklərinə göz yummaqdən, əhamiyət verməməkdən çox tez-tez danışırınız, mənə marhamatlı olun. Mən yanılmışım. Məni bağışlayın! Martin sabırsızlıklı səsləndi:

— Baş nə, bağışlayıram! Bağışlamalı bir şey olmayanda bağışlamaq asandır! Sizin hərəkatınızın bağışlanması ehtiyacı yoxdur. Hər adam daha yaxşı bildiyi işi tutur. Axi mən qulluğa girmək istəmədiyimə görə sizdən üzr istəməyacayım ki...

Ruf cald etiraz edərək:

— Axi mən ki, sizin xeyrinizi istayırdım, — dedi. — Bir halda ki mən sizi sevirdim, sizin xeyrinizi istamaya bilməzdim.

— Duzdۇr, siz manım xeyrimi istəməkla az qalmışınız ki, axırına çıxınsun. Balı, balı! Az qalmışdı ki, manım yaradıcılığımın, manım galəcəyimin axırına çıxınsun! Mən tabiatən realistam, burjua mədaniyyətinin isə realizmdən zəhləsi gedir. Burjuaziya qorxaqdır. Burjuaziya həyatdan qorxur. Siz isə manı də həyatdan qorxaşa məcbur etmək istəyiriniz. Siz məni dar bir qəfəsə salıb ağızımı bağlamağa, mənə yanış, mahdud, bayağı hayat baxışı sırrımağa çalışırınız. — Qız etiraz etmiş istədi, lakin Martin işərə ilə onu susdurdu. — Bayağılıq, lap qoy tamamilə səmimi olsun, hər halda, bayağılıq burjua mədaniyyətinin, zərf burjua sivilizasiyasının aşasını təşkil edir. Siz isə manım varlığımızdan canlı bir qalbi vurub çıxarmaq, məni özünüzküldən birinə çevirmək, mənə öz sınıfı ideallarını, sınıfı axlaqını, sınıfı xurafatını aşılamaq istəyiriniz.

Martin qəmli-qəmli başım buladı.

— Siz indi də məni anlamırsınız. Siz tamamilə manım sözlərimə manım verdim mənəni vermirsiniz. Sizin üçün mənim dediklərimin hamısı sərf xeyaldır. Manım üçün isə bu, həyat haqiqətidir. Uzağı, siz gülüb aylanırsınız və heyrat edərsiniz ki, cırkab içindən, aşağı tabaqalardan çıxmış qaba bir harif sizin sınıfı tənqid etməyə və bayağı adlandırmınaqə casarət edir.

Ruf yorğun-ərgin basını onun çıynına söykədi, qızı yena asabılıkdan doğan bir titratma sardı. Martin bir dəqiqə gözəldi ki, bəlkə, qız dillənsin və sonra sözüne davam etdi:

— İndi isə siz istayırsınız ki, bizim məhabbatımızı dirildəsiniz! Siz istayırsınız ki, biz də ar-arvad olaq! Siz manı istayırsınız! Axi elə ola bilərdi ki, — çalışın məni anlayın, — ela ola bilərdi ki, mənim kitablarınn naşr edilib işləq üzü görməzdib və hörmət qazanmazdı, lakin buna baxmayaraq, mən nayəmsə, o da olub qalardım! Lakin siz onda heç vaxt manım yanına galmazdiniz! Yalnız bu kitablar... Onlar cəhənnəmə...

Qız onun sözünü kasarək:

— Söyüş söyməyin, — dedi. Martin acı-acı güldü. Sonra:

— Görürsünüz, görürsünüz! — dedi. — Hayatınızın bütün səadəti karta qoyulduğu bir anda siz kobud bir söz eşitməkdən qorxunuz. Siz avvalki kimi yena də həyatdan qorxunuz.

Ruf bu sözləri eşidərkən diksindi, sənki, bu sözlər onun hərəkatının bütün mahiyyətini heçə endirdi, lakin qız yena də elə galirdi ki, Martin ona qarşı haqıqlı eləyir və buna görə də ondan incidi.

Onlar bir müddət sassız-samirsız oturdular; qız azab içində cırpinaraq, na edacığını düşünürdü. Martin isə yox olmuş məhabbatının fikrini çəkirdi. O indi aydın başa düşdü ki, heç bir zaman Rufu ürəkdən sevməmişdir. O, xəyalının yaratdığı na isə ideal bir Rufu, səmalar xılqatını, poeziyasının ilham qaynağı olan nurlu və şəfaqlı bir obrazı sevmiştir... Əsl Rufu, burjua psixologiyası və mahdud burjua görüş dairəsi olan bir burjua qızını o heç bir zaman sevməmişdir.

Qız birdən dila galdı:

— Mən etiraz edirəm ki, sizin dediklərinizin çoxu haqiqətdir. Mən doğrudan da, həyatdan qorxurdum. Mən sizi çox da böyük məhabbatla sevmirdim. Lakin indi böyük məhabbatla sevməyi öyrənmışam, mən sizi nəsinizsə, ona görə sevirəm, na olmusunuzsa, ona görə sevirəm, sizi bu cür eləyan sababə görə sevirəm. Mən sizi

manım sinifmdan ayran bütün cəhatlərinə görə sevirm. Qoy bəzən sizin baxışlarınızın anlamayım. Mən onları anlaması öyrənəram. Mən onları anlaması öyrənmək üçün alımdan gələni əsirgəmərəm. Siz papiroş çakırsınız, söyüş söyürsünüz, – bütün bunlar sizin varlığınızın bir hissəsidir, mən buna görə də siz sevirm, mən çox şəxə alışırəm. Son on dəqiqə içərisində mən artıq çox şəxə öyrəndim. Məgar əvvəllər özündə buraya – sizin yanınızda gəlməyə casarət edardımm? Martin!..

Ruf, üzünü onun sinəsində gizlədərək ağladı. Martin axşamdan bəri ilk dəfə olaraq qızı nəvazışla quçaqladı. Qız bunu duydub və işq gəlmış gözələrini qaldırb ona dikkat.

Martin:

– Çox gedcir, – dedi. O, Lizzinin sözələrini xatırladı. – Mən xəstəyəm, Ruf... Yox, cismən yox. Mənim ruhum, beynim xəstədir. Mənim üçün hər şey mənasını, əhəmiyyətini itirmişdir. Mən heç nə istəmirməm, siz yarım il bundan əvvəl gəlsəydiniz, hər şey başqa cür olardı!

Qız qışqıraraq:

– Yox, ger deyil! – dedi. – Mən bunu siza sübut edərəm. Mən sizə sübut edərəm ki, indi məhabbatım aşib-dası, məhabbatım indiya kimi mənim üçün həyatda ezip olan bütün şeylərdən daha ezipdir! Mən burjuaziyanın gözündə böyük qiyməti olan hər şeydən al çəkməyə hazırlam. Mən daha həyatdan qorxmuram. Mən atamı və anamı tərk edəcəyəm, qoy abrim tökülsün. Mən indi, bu saat burada sizinlə qalmışa hazırlam və qoy bu, azad məhabbatın vüsal birliliyi olsun. Əgər istəyirsinizsə, mən bundan vüqarlanaram və sevinərəm. Əgər mən əvvəllər məhabbatımıza xəyanət etmişəm, məni xəyanətə təhrik edən şeylərə məhabbat namının xəyanət etməyə hazırlam.

Ruf parıldayıb yananaq gözlərlə Martinin qarşısında dayanmışdı.

– Mən gözləyirəm! – deyə qız piçıldı. – Martin, mən sizin “hə” cavabınızı gözləyirəm. Məna baxın.

Martin qızı baxaraq düşündürdü: “Onun bütün əvvəlki sehvələrini yuması, əsl bir qadına çevriləsi, burjuva şərtliliklərinin dəmir zancır-lərini parçalayıb boynundan atması, nə qədər də gözəldir. Bütün bunlar gözəl, müazzəm, nəcibdir. Lakin axı məna nə olubdur?..”

Qızın hərəkəti Martini hayacanlandırmadı, sarsıtmadı. O, yalnız ağılında bu hərəkətə haqq qazandırırdı. Alov püşkürmək avazına

soyuq bir təqdirdir! Martinin qəlbini riqqata gəlməmişdi, qanında arzular qaynamırdı. O, yenidən Lizzinin sözələrini xatırladı.

Martin ümidiş-ümidsiz alını yellayıb:

– Mən xəstəyəm, bark xəstəyəm, – dedi. – Bu qədər ağır xəstə olduğumu indiyadək ağlıma belə gətirmirdim. Nə isə mənim içərimdə tükənmüşdür. Mən heç bir zaman həyatdan qorxmamışam, lakin heç bir zaman tasavvür etməzdim ki, bir zaman galəcək, daha həyatdan lazzat ala bilməyəcəyam. İndi isə aydınlaşır ki, mən həyatdan doymuşam. Ürəymdə daha heç bir arzum qalmamışdır. Mən hətta sizi də istəmərəm! Görürsünüz, neca xəstəyəm!

O, başını kürsünün söykanacayına dayadı və gözlərini yumdu: Ağlayan uşaq aydın göz yaşları arasından günəşə baxıb dərhəl bütün dərdlərini unutduğu kimi, Martin da qəfildən gözlərini öndən canlanmış bir sahnəni – günəş şüalarının yanib keçdiyi qalın yarpaqları seyr edərək, xəstəliyini də, Rufun burada olduğunu da, ümumiyyətlə, dünyada hər şeyi yadından çıxardı. Bu yarpaqlar yamasıydı və göz qamaşdırındı. Martin yarpaqlara baxanda gözləri ağıyırırdı, lakin o özü də səbəbini bilmədən baxırdı.

Martin qapı dəstəyinin cincilisində özüne geldi. Ruf qapının ağızında dayanmışdı. Qız hazır səsle:

– Mən buradan neca çıxm! – deyə soruşdu. – Qorxuram.

Martin sıçrayıb ayağa duraraq qışkırdı:

– Ah, məni bağışlayın! Özüm də bilmirəm məna na olub. Sizin burada olduğunuz yadimdən çıxmışdım.

O, ali ilə alınınu ovuşturdu.

– Görürsünüz, mən tamam nasazam. Mən sizi evinizə qədər ötürürəm. Biz dal qapıdan çıxa bilərik. Heç kəsin gözünə dəymərik. Ancaq üz örtüyüünüz salın.

Nə qədər ki onlar dar koridorlardan və alaqqarlıq pilləkənlərdən keçib gedirdilər, Ruf Martinin alından tutub buraxmaq istəmirdi.

Qız küçəyə çıxarkən:

– Axır ki, təhlükədən qurtardım, – dedi və alını Martinin alından çıxmak istədi.

Martin:

– Mən sizi evinizə qədər ötürürəm, – dedi.

Qız etiraz etdi:

– Yox, yox, lazım deyil!



Qız yeniden elini Martinin alındın çakmaya çalışdı. Bu, bir anlı-  
ğı Martında maraq oydı. Ona elə gəldi ki, qız məhəz indi, onun  
ürün har cür təhlükənin artıq keçib getdiyi bir zamanda nədənse  
qorxur. Qız, sənki, tez-talaslı Martini əkmək istayırdı. Martin isə  
bunu əsəb sarsıntısı ilə, sadəcə olaraq, aqıla izah edirdi. Buna  
göra də qızın elini öz əlində saxladı və onların evinə doğru döndü.  
Onlar tına çatanda Martin birdən uzun palto geymiş bir adam gör-  
dü, həmin adam təlasik küçə qapısına soxuldu. Martin qapının yanın-  
dan keçəndə ora baxdı və yad adam paltoşunun yakasını qaldırı-  
ğına baxmayaraq, Rufun qardaşı Normani tanıdı.

Martinin Ruf yolluya demək olar ki, danişmardılar. Ruf kadərlı,  
Martin isə hər şəy bigana idi. O, qızın yalnız bunu dedi ki, Sakit  
ocean adalarına gedir, qız isə birdən-bira gəldiyinə görə ondan üzr  
istədi. Vəssalam. Onlar qızın qapısında ayrıldılar, elə bil, aralarında  
heç na olmamışdı. Onlar bir-birinin elini sıxıldılar, bir-birinə "Gecən  
xeyrə qalsın" dedilər, həm də Martin ədəb qaydası ilə şlyapasını bir  
balaca qaldırdı. Qapı çırpıldı. Martin papiros yandırdı və geriya,  
mehmanxanaya qayıtdı. Normanın gizləndiyi həmin küçə qapısının  
yanından keçəndə Martin ayaq saxladı və bir daqıqə fikirli-fikirli  
dayandı. O baxdı:

— Ruf yalan danişmiş, — dedi. — O, mənəni inandırmışq istəyirmiş  
ki, qəti və casarətli hərəkat edir. Halbuki qardaşı onu geri, evə  
aparmaq üçün burada dayanıb çıxdan gözləyirmiş. — O, qəhqəhə  
çəkib güldü. — Ah, burjuylar, burjuylar! Mən kasib olanda, hətta  
onun bacısına yanaşmağa belə haqqım yoxdu. Bankda cari hesab  
açıandan sonra isə qardaş özü bacısını manım yanına getirir!

Martin yoluna davam etmək istayırdı ki, birdən hansı bir avara  
isə onun dirsəyinə toxundu. Avara:

— Canab, lütfən, mənə 25 sent verin, — dedi. — Gecə qalmaga  
yer pulu verməliyim.

Bu səs Martini bir an içində dönüb geri baxmağa məcbur etdi.  
Bir an sonra Martin artıq Conun elini bərk-bərk sıxırdı.

Co deyirdi:

— Yədindədir, mən sənə demişdim ki, görüşəcəyik. Bu mənim  
ürayıma dammışdı. Gördün ki, göründük!

Martin heyran-heyran:

— Sən lap nər kimisin! — dedi. — Deyəsən, kökəlmisən də.

Co onun sözünü təsdiq edərək güla-güla dedi:

— Eladır ki var. Man avara olan gündən bəri yaşamağın mənasını  
anladım! Otuz girvanka kökəlmış və özümü çox yaxşı hiss edirəm!  
Axi keçmişlərdən o qədar işləyib əldən düşürdüm ki, məndən bir dəri,  
bir sümük qalmışdı. Görünür, avara yaşamaq mənə düşür!

Martin ona sataşaraq:

— Ancaq gecələnməyə yer pulu istayırsan, — dedi. — Gecə isə çox  
da isti deyil!

— Hm! Gecələnməyə yer pulu istayıram! — Co cibindən bir ovuc  
xırda pul çıxarı və etiraf etdi. — Bu mənə çatardı, ancaq sən gör-  
kəməndən yaman saxavatlı adama oxşayırdın! Buna görə səni gözal-  
tı elədim. Martin qəhqəhə çəkdi. Sonra dedi:

— Gecələmək nadir, bu pul halə sənin içkina da çatar.

Co lovğa-lovğa pulu cibina qoydu:

— Mən daha belə işlərə baxmiram! — deyə bildirdi. — Mən indi  
daha içmirəm. Həvəsim yoxdur. Səndən aynılardan sonra mən  
ancaq bir dəfə kəfli olmuşam, həm də ona görə ki, safəhliyimə salib  
ac qarına içmişdim. Mən heyvan kimi işlayandə heyvan kimi içirdim.  
İndi isə adam kimi yaşadığımı görə adam kimi də içirəm. Hərdən  
bir stakan içirəm və "başdır" deyirəm!

Martin sabah görüşmək üçün onunla şartlaşdı və mehmanxa-  
naya getdi. O, vestibüldə paroxodların hərəkat cədvəlinə baxdı,  
"Maripoza" beş gündən sonra Taitiya yola düşürdü.

O, qapıcıya:

— Telefonla mənə kayut sıfırış edin, — dedi. — Ancaq yuxarıda  
yox: aşağıda, sol tərəfdə. Yadınızda saxlayın. Yaxşısı budur, yazın:  
sol tərəfdə.

Martin öz otağına galib uzandi və uşaqlı kimi bir anda yuxuya  
getdi. Axşamdan bəri baş vermiş bütün hadisələr onun ürəyində  
heç bir iz buraxmadı. Onun beyni daha mütəəssir olmurdu. Hətta  
Co ilə görüşdən doğmuş coşqun sevinc də anı bir həvəs kimi galib  
keçdi. Bu sevinc yalnız bir an sürdü, galan anda isə Martin artıq öz  
keçmiş yoldaşına rast gəldiyinə təassüf edirdi, çünki dirlib-danışmaq  
belə istəmirdi. Beş gündən sonra üzüb istəklə oceanına gedəcəyi  
də onun ürəyini açmırı. O, məmənuniyyatlə gözlərini yumdu və  
səssiz-səmirsiz səkkiz saat yatdı. O, yuxuda çapalamırdı, gecəgözü  
hər şeyi unudaraq dincəlir və ayılanda hamısa heysilənlərdi. Hayat

onu usandırv ve didib parçalayirdı, zaman isə onun üçün əsl böyük bir işgancə idi.

## QIRX ALTINCI FƏSİL

Sabahı gün Martin söza başlayaraq dedi: – Bilirsən nə var, Co. Burada, iyirmi səkkizinci küçədə bir fransız var. O, bir az pul yığıb, indi isə Fransaya qayıtmak istəyir. Onun kiçik, qışqar, çox gözəl təchiz edilmiş bir camaşırxanası var. Əger sən oturaq hayat yoluna qayıtmak istayırsan, bu, sənin üçün lap göydən düşüb. Al, bu da pul, özüna qışqar bir kostüm al və bu üvnana get. Komisyoncu bu üvnanda olur, mən ona tapşırısam ki, sənin üçün münasib bir şey axtarınapsın. O, sənini gedər və hər şeyi sənə göstərər. Əger camaşırxana xoşuna gaisə və sən bu fikirdə olsan ki iştanilen qiymətə, on iki min dollara dəyər, onda mənə de və bil ki, camaşırxana sənindir. İndisə sürüş buradan! Mənim işim var. Biz sənini şənən sənənə söhbət edərik.

Co içarısında coşan qazabı boğaraq asta-asta: – Bilirsən nə var, Mart – dedi, – man buraya sənini görüşməyə galmışam. Başa düş-dün? Heç da onun üçün galmışam ki, mənə camaşırxana bağışlayasan! Mən keçmişyi yad edib köhnə dost kimi sənin yanına gəlmışam, sən isə camaşırxananı manım gözüümə soxursan. Bilirsən, buna görə sənə demək istayıram ki, götür öz camaşırxananı, onuna bərabər itil cahənnəmə!

O, ayağa durdu və getmək istədi, lakin Martin onun çıynlarından yapışdı və üzünü özüna tərəf çevirdi. O dedi:

– Bilirsən, Co, əgər mənə bu cür finildaqlar galmaya başlasan, keçmiş dostluğumuz xatirəne səni elə döyarəm ki, dünya gözüne qarənlıq görürən. Başa düşdün? Ha, nə var? İstəyirsənmi?

Co dardlığı və Martini itəlmək istədi, lakin ona sənlimiş qollar həddindən artıq qüvvəli idi. Onlar albayaxa olub otagi herlənməyə başladılar, bütün ağırlıqları ilə stulun üstüne yixilib onu sindirdilər və axır ki, döşəməye sərildilər. Co arxası üstə uzañmışdı. Martin isə dizini onun sinasına basıb üstüne çıxmışdı. Martin Conu buraxdıqda onun nəfəsi güclə özüne gəldi, Martin:

– Ha, deməli, indi danişə bilarik. Görürsan, yaxşısı budur, mənə baş qosma. Mən, hər şeydən əvvəl, camaşırxana məsələsini qurtarmaq istayıram. Sonra galarsan və onda biz keçmiş xatirələrdən və başqa bir şeydən danişarıq. Mən sənə dedim ki, işim var, özün bax.

Elə bu vaxt lakey sahər poçtunu, bir qalaq məktub və jurnal getirdi.

– Magar həm bütün bunları oxumaq, həm də söhbət eləmək olarmı? Get camaşırxananın məsələsini həll elə və sonra buraya qayıt.

Co könlüsüz olaraq:

– Yaxşı, – deyə razılışdı. – Mən elə bildim ki, sən, sadəcə olaraq, mənə camaşırxana verib istayırsan başından açılım, ancaq indi görürəm ki, yanılmışam. Ancaq boksda sən mənə üstün gələ bilməsən, Mart. Nədən istayırsan, mərc galıram.

Martin gülə-gülə:

– Yaxşı, – dedi, – sonra alçaklımız taxib gücümüzü sınayarıq.

– Hökmən! Mən camaşırxananı alan kimi, – deyə Co yumruğunu uzadı. – Görürsan? Səni iki zərbə ilə vurub yerə sarərəm.

Nahayat, Co gedəndən sonra, Martin rahat nafəs aldı. O, adamlardan qaçmağa başlamışdı. Adamlarla ünsiyyatda olmaq onun üçün gündən-günə çatınlaşdırıldı. Onlar Martinin yanında olanda Martinin ürəyi sıxlırdı, onlarla danışmaq zarurəti isə onu hirslandırdı. Adamlar onun aşəblərinə toxunurdular və Martin bir adamla görüşməmiş tez ondan yaxasını qurtarmaq üçün bəhənə axtarmağa başlayırdı.

Co gedəndən sonra Martin poçtu dərhal araşdırmağa girişmədi. O, elini ağdan-qaraya vurmadan təqribən yarım saat kürsüdə oturdu və başından yalnız haçandan-haçana hər hansı qısqı fikirlər, yuxuya dalmış bir aqlın anı balırtılıları galib keçirdi.

Nahayat, Martin durdu və poçtu araşdırmağa başladı. Təqribən bir dütin məktubda avtoqraf göndərməsini xahiş edirdilər, Martin bu cür məktubları ilk baxışdan tanıydı. Sonra maddi kömək istəyənlərin standart xahişləri, abadı mühərrixin modelini yaratmış ixtiraçı və yer səthinin boş kürənin daxili hissəsi olduğunu sübut etmiş riyaziyyatçıdan tutmuş kommunist yurdunu salmaqdən ötrü Meksika-da – Kaliforniya yarımadasını almaq üçün maliyyə köməyi istəyən şaxsədək müxtəlif, qəribə adamların və xəyalparastların məktubları gelirdi. Onunla tanış olmaq istəyən qadınlardan da məktub vardı,



bu maktublardan biri Martini gülümsündürdü. Mektub müellifi adâbî ve mörmin adam olduğunu sübut etmeye çalışaraq, kilsədə daimi yerinin pulunu verdîyi barada qabzı maktuba əlavə etmişdi.

Naşırılar və redaktorlular onun başına elə hey maktub yağıdırırlar: jurnallar ilan dili çıxarıb, ondan maqalalar, kitab naşriyyatları isə valyan yeni kitablar istayırdı, hamı onun alyazmaları, bir zamanlar göndərmək üçün var-yoxunu girov qoyduğu zavallı alyazmaları arzusunda idi. Bu maktublar arasında gözlənilmeyən pul çekləri də olurdu – ingilis naşrlarının haqqı, xarici naşriyyatlardan göndərilmiş beh. Martinin ingilis agenti ona xəbər verirdi ki, Almaniyada üç kitabını tərcümə etmək hüququna alınmışdır, onun əsərləri İsveçdə də tərcümə olunurdu, lakin İsveç Bern müahidəsində iştirak etməmişdi və bu tərcümələrə görə bir şey alımaq mümkün deyildi. Rusiyadan da sorğu galmışdı, bu da sifir rəsmi mahiyətde idi, cümlə bu məməkət da Bem müahidəsində iştirak etməmişdi.

Martin qəzətlərdən maqalaları keşib saxlayan bürödan gətirilmiş bir yığın paketi açı və onun özündən, misilsiz bir sürətlə artan şöhərətindən bəhs edən yazıları oxudu. Martin gözəl bir əda ilə bütün əsərlərini birdən-bira qara camaatın ağızına atmışdı. Görünür ki, onun bu qəfil şöhrətinin səbəbi bu idi. Martin da, Kiplinq kimi, qara camaati hückümüla əla keçirmişdi; Kiplinq ölümcül xəstə yatannda sürü hissə itaat edən qara camaat birdən-bira onun kitablarını ardi-arası kasılmadan oxumağa qurşanmışdı. Bu ara Martin xatırladı ki, elə həmin qara camaat yarım ıldan sonra oxuduğundan heç nə başa düşməyib, Kiplinqin özünü çirkablar içəna atıb tapdampırdı. Bu fikir Martini acı-acı gülməyə məcbur etdi. Kim bilir! Bəlkə, yarım ıldan sonra bu, mənə də qismət olacaqdır. Lakin mən qara camaati aldadacağam. Mən onda uzaqlarda, canub denizlərinde olacağam, öz qamış komamı tikacayam, inci və qoz lapası satacağam, sualtı qayaların üzərindən dalğaların belində keçacayam, köpəkbalığı tutacağam, Tayoxae vadisine bitişik vadidə dağ keçisi ovlayacağam.

Ela bu an hayatının bütün ümidişliyi onun gözləri önünde canlandı. O, birdən başa düşdü ki, Kölgələr vadisindədir, ölüm kölgələri. Onun hayatı ötbük-keçmişdi; onun hayatı sönür, saralıb-solur və qırub edirdi. Martin indi nə qədar çox yatdığını və həmişə yatmaq istədiyini düşündü. Halbuki bu yaxınlara kimi yuxuya nifrat edirdi. Yuxu ondan hayatın an qiymətli saatlarını çalıb apanrırdı. İyirmi dörd saatda dörd

saat yatmaq – dörd saat az yaşamaq deməkdir. Onda yuxudan necə də bezmişdir! İndi isə hayatdan nə qədar bezmişdir! Hayat cansızıcı idi və acı dadırı. Martinin ölümüne sabəb bax bu idi. Hayata can atmayan adam ölüm yollan axtanır. Onun qalbinde köhnə, əzali yaşamaq instinkiş baş qaldırıdı. Ha, o, yola çıxmaga tələsmalıdır. O, otağı gözdən keçirdi və şəyəri yüksəldirməq lazıim galacısını düşünüb, dəhşətə galdı. Bir da ki bu tələslik deyil. Halalıq şey-süyü almaq lazımdır.

Martin şlyapasını başına qoyub mehmanxanadan çıxdı, tūfəng, patron və baliqçi lavazimatı seçməklə bütün sahəri silah mağazasında keçirdi. Ticarət üçün mallara gəldikdə, Martin onları Taitiya çatandan sonra yazib gətirtməyə qarar verdi, cümlə mallara olan tələb tez-tez dəyişir. Onları yazib Avstraliyadan da gətirtmək olar. Bu fikir Martini çox sevindirdi. O, düşünündə ki nə isə bir iş görmək və bir addım atmaq lazımdır, indi daha bu fikra döza bilmirdi. Martin mehmanxanaya qayırdıran məmənuniyyatla qoynunda yer tapacağı rahat kürsüsünü düşünürdü, lakin Conun bu kürsüdə oturduğunu görüb az qaldı hirsindən hönkür-hönkür ağlaşın.

Co camaşırhanaya heyrandı. O, bütün məsələləri həll etmişdi və sabahdan camaşırhananın külli-ixtiyar sahibi olurdu. Martin çarpaçıya uzandı və gözləri yarışumlu olduğu halda Conun danışlıqlarına qulaq asmağa başladı. Martinin fikirləri, demək olar ki, insan şüurunun hüdudlarından ayrılmışdı, uzaqlarda gəzirdi. O, Coya, heç olmazsa, bir cavab vermək üçün ara-sıra özünü zorlayırdı. Axi o ki Conun xatırını istayırdı. Lakin Conun qalbinde həyat qaynayır, aşıbdasındı, onunla temasda olmaq isə indi Martini incidirdi. Bu, Martinin yorğun, usanmış qalbi üçün çox ağır bir yüküd. Co birdən-bira deyəndə ki bir zaman galacak onlar alçaklarını geyib boks oynayaçaqlar, Martin ağırdan az qaldı çığırsın.

Martin:

– Co, yanında saxla! – dedi. – San öz camaşırhananda “Qaynar bulaqlarda” arzuladığın qayda-qanunu qoymalısan. Vaxtından alava heç kasi işlətməməlisən. Gecələr heç bir iş gördürməməlisən. Yaxşı zahmat haqqı vermalısan. Heç bir vachla uşaqları işa götürməməlisən! Heç bir səbəbi nəzərə almamalısan!

Co başını tərpədi və qeyd daftarcasını çıxardı. – Mən bu gün səhər yeməyindən qabaq iş qaydalarının planını çəkmişəm. Bir qulaq as!



Co oxumağa başlıdıqda Martin bəh-bəh deyir, lakin hey bir şey düşünürdü ki, axır Co nə vaxt radd olub gedəcəkdir.

Martin yuxudan ayında gecədən xeyli keçmişdi. Onun fikri yavaş-yavaş gerçək hayat faktları üzərinə qayıtdı. Otaqda heç kəs yoxdu. Yəqin, Co Martinin yuxuya getdiyini görüb, yavaşça çıxıb getmişdi. Martin: "Çox nazakatlı davranmışdır", – düşündü. Sonra gözlərini yumdu və yenidən yuxuya getdi.

Bundan sonra gələn günlərdə Conun başı öz işlərini sahmana salmağa bərk qarışmışdı və çox da Martinin zəhləsini tökmürdü. Yalnız Martinin yola düşməsi ərafəsində qəzətlər xəbar verdilər ki, Martin İden "Maripoza" ilə dəniz sefərinə çıxır. O, yena da instinktə – nəyin bahasına olursa olsun yaşamaq instinctindən itaat edərək, həkimin yanına getdi və müayinədən keçirilməsini xahiş etdi. Martin tamamilə sapsağlam idı. Onun ciyərlərinə və ürəyinə heç söz ola bilməzdi. Tibb nöqtəyi-nəzərindən onun bütün orqanları lap sağ-salatmadı və tamamilə normal işləyirdi.

Hakim:

– Sizin heç bir xəstəliyiniz yoxdur, mister İden, – dedi. – Heç bir. Sizin gözlər organzinizmin var. Man, sadəcə olaraq, siza qıbta edirəm. Sizin sahətiniz çox yaxşıdır. Köks qafəsiniz na qədər də enlidir! Daşdan yumşaq na olsa həzm eləyən mədənizi də buna əlavə etsək, deməliyik ki, bu, sarsılmaz sahətin və gücün rəhnidir. Bu cür insan vücuduna min, hətta on min adamdan bir rast gəlmək olur. Hər hanısi bədəxbət bir hadisə üz verməsə, siz yüza qədər yaşaya bilərsiniz.

Martin da inandı ki, Lizzi düz diaqnoz qoymuşdur. Cismən o sapsağlamdır. Lakin içərisində na isə nəsəzdə və yalnız canub dənizlərində şəfa tapmağa umid bağlaya bilərdi. Ən fənəsi isə o idi ki, indi, səfər ərefəsində, Martinin bütün yola çıxməq havası birdən-birdə qaçırdı. Sakit okean onun gözündə burjuva mədəniyyətdən zərrə qədər də yaxşı deyildi. O, yola düşməyi fikirləşərkən heç bir mənəvi coşqunuq duymurdur, – əksinə, qarşısındakı səfər ona azab verirdi və buna görə də Martin istayırdı ki, artıq gəmidə olsun, daha heç nəyin qeydina qalmasın və heç nəyi düşünəsın.

Son gün Martin üçün, doğrudan da, böyük bir əzabdı. Bernard Higginbotam və Hertruda öz ailisi ilə, habelə German Şmidt və Meriyan qəzətlərdə Martinin yola düşəcəyi xəberini oxuyub onunla vidalaşmağa gəldilər. Martin sonra bəzi işlərini qurtardı, haqq-hesabını

verdi, qır-saqqız müxbirlərin arzularına amal etdi. O Lizzi Konollı ilə axşam məktəbinin qapısında ayaqlıştı vəidaləşdi. Sonra mehman-xanaya qayıdib gördü ki, Co buradadır. Co bütün günü camaşır-xanada əllişmişdi və ancaq axşamüstü işini qurtarbı vəidaləşməgə galmişdi. Bu, Martinin səbət kasasını doldurdu, lakin o birtəhər özünü saxlayıb kürsünün qoltuğunu əsəbi-əsəbi sıxaraq yarım saat dostunun cəfəngiyatını dirlədi.

Martin:

– Öz aramızdır, Co, – dedi. – Yadında qalsın ki, heç nə səni bu camaşır-xanaya bağlamır. İstədiyin vaxt onu satıb pulunu havaya sovuşa bilərsən. Elə ki gördün işdən bezmişən və yənə avara-sərgərdən dolanımaq istayırsın, o saat şələ-külləni yiğişdirib yola çıx. Çalış, necə xoşuna galırsın, elə da yaşa!

Co başını buladı:

– Yox, basımdır, man daha uzun yollarda düşüb qalmayacağam. Avara hayat sürmək hər cahətdən yaxşıdır, bircə şey olmasayı – qızları deyiram. Onlarsız yaşaya bilmirəm. İstayırsan vur ödür. Avara-sərgərdən gazanda isə, özün bilərsən ki, tak gəzməlisən. Bəzən müsici çalınan bir evin yanından keçirsən. Pəncəradən baxıb görürsen ki, ağ paltar geyimi qəşəng cananlar rəqs edir, gülümşəyirlər! Eh, sən mənim dərdim bilmərsən! Hayat lap adəmin gündəndən düşür. Axi man şəhər kənənnə seyra çıxmağı, rəqs etməyi, aylı gecəda gəzməyi və daha başqa şeyləri çox sevirəm. Avaralıq hara, camaşır-xana hara... Camaşır-xana başqadır, qəşəng kostyum geyməyə, cibina hər ehtimala qarşı bir ovuc dollar qoymaşa imkanın olur! Man dünən burada bir qız a rast geldim. Vicdan haqqı, mənə elə gəlin ki, bax, lap bu saat onu alardım. Bütün günü yadına düşəndən sevincimdən ürəyim atılıb-düşür. Onun baxışları elə məhibəndi ki... səsi isə gözəl bir mahni kimi idi. Eh, Mart, niya evləmirsən ey? Bir belə pulun var, an birinci gözəli ala bilərsən!

Martin acı-acı gülümsədi və ürəyinin darınılıyında, ümumiyyətlə, adamların na üçün evlənmək arzusuna düşdüklinənə təacüb etdi. Bu, Martına qariba və anlaşılmaz görünürdü.

Paroxodun dənizə çıxmasına az qalmış "Maripoza"nın göyərtəsində dayanan Martin onu ötürənlər içində Lizzi Konollini gördü. İçərisindən gələn bir səs ona "Qızı özünlə götür! – deya piçıldı. Axi mərhəmatlı, alicənab olmaq çox asandır, qız isə hadsiz dərəcədə

baxtılar olardı". Martin bir anlığa havasına geldi, lakin bu havas dərhal yerini böyük bir dəhşətə verdi. Martinin usanmış qalbi etiraz səsini ucaldırdı. O, paroxodon kənarından aralandı və öz-özüne piçildi: "Yox, azizim, san çox ağır xastasan".

Martin öz kayutuna çakıldı və paroxod açıq dənizə çıxmayıncı orada oturub qaldı. Yemək salonunda nahar zamanı: Martini kapitanın sağ tərəfində faxri yerde oturdular, o isə dərhal bu qənaatə geldi ki, sayahata çıxmış adlı-sənli adama necə baxmaq lazımdırsa, "Maripoza"nın bütün sənisinləri da ona elə baxırlar. Lakin hələ heç bir zaman heç bir adlı-sənli adam ətrafındakı insanların ümidiyi bu cür boşça çıxarmamışdı. Bu böyük adam vaxtının çox hissəsini göyərətədə uzanır, gözlərini qyr, aşısan isə hamidən qabaq yatrına gedirdi.

İki gündən sonra sənisinlər dəniz xəstəliyindən özlərinə gəlmış və sahərdən aksama kimi salonlara və göyərtəye yığışırlar. Martin onları yanında na qədar çox olurdusa, bir o qədar çox onlara açıq tuturdu. Bir də ki, bunda haqqızı olduğunu anlaysırdı. Martin axır ki bunların xoşşafat və xeyirxah adamlar olduğunu etiraf etməyə məcbur olur və buna baxmayaraq, ürəyində alava edirdi: əlbəttə, mənəvi cəhətdən mahdud və ağıl cəhətdən miskin bütün burjuaziya kimi. Bu adamlar Martinin gözüne o qədar safəh və yelbeyin görünürdürlər ki, onlara söhbətdən dərəkdi. Gənclərin gurultulu şənliyi isə onun aşablərinə toxunurdu. Cavanlar heç bir vaxt dinc durmurdu: onlar göyərtədə vurmuxur, gil-gila oynayın, dəlfinlərə tamaşa edir, qatar-qatar uçan balıqları saçraq bir hay-harayla salamlayırlardı.

Martin çox yarındı. O, sahər yeməyindən sonra alına jurnal götürüb jezlonqa uzanırdı, lakin na qədar əlləşirdi də, jurnalı oxuyub başa çıxa bilmirdi. Çap olunmuş satırlar onu yorurdu. O, adamların necə mövzu tapıb yazdıqlarına təaccüb edir və təaccüb edə-edə öz kürsüsündə dinməz-sözləməz yuxuya gedirdi. İkinci sahər yeməyinə çağırın zəng səsi Martini yuxudan ayıldırdı və aylımaq lazım gəldiyi hirslenirdi.

Martin yuxunun gətirdiyi bu donuqluqdan yaxasını qurtarmağa çalışaraq, bir dəfa kubrika, matrosların yanına getdi. Lakin ona elə gəldi ki, özü matros çərpaysında yatdığı zamanlardan bəri matroslar da dəyişmişlər. O, özü ilə bu kütbein, cansıxicı, heyvanabənzər adamlar arasında heç bir ümumi cahat, alaqa tapa bilmədi. O, ümidiyərini tamam itmişdi. Orada, yuxarıda Martin İden bir insan kimi

heç kəsa lazım deyildi, öz sinfinin tanıldığı və bir zamanlar sevdii adamların yanına da daha qayda bilmirdi. Onlar Martini lazım deyildilər. Birinci dəracanın yelbeyin sənisinləri kimi, onlar da Martini hövsələndən çıxarırlırlar!

Gözləri xəstə olan adam üçün parlaq işiq necə bir azabdırsa, həyat da Martin üçün elə bir azabdı. Hayat onun gözleri qarşısında bərəq vururdu və göyqurşağının bütün rənglərinə çalırdı, Martin isə ağınyırırdı. Ağından gözünü aça bilmirdi.

Martin İden ömründə birinci dəfa idi ki, birinci dərəcəli kayutda dənizə çıxmışdı. O, əvvəllər bu cür gəmilərdə səfərə çıxarkən ya növbə çəkər, ya da qazanxanada qan-tar içarısında işləyirdi. O günlərdə Martin tez-tez bəzəni anbar qapısından çıxar, göyərtədə gəzişən, deyib-gülən, səhəbat edən, havayı vaxt keçirən dəsta-dəsta geyimli keçimli sənisinlərə baxardı; göyərtənin üzərinə çəkilmiş katan çadır onları günəşdən və kulakdən qoruyur, zirək stüardlar isə onların an kiçik arzusuna belə bir an içində əməl edirdilər: havasın kömür anbarından çıxmış Martinə isə bütün bunlar na isə bir cənnət kimi göründərdi. İndi isə Martin özü faxri bir sənisi kimi masada kapitanın sağ yanında oturur, hamı ona pərəstişə baxır, halbuki Martin bu ara itirilmiş cənnət olan kubrikin və qazanxananın həsratını çəkir. O, yeni bir cənnət tapmamışdı, köhna cənnət isə biryolluq itirilmişdi.

Martin, heç olmazsa, qışmanın maraqlı bir şey axtarın gazarkən paroxod qulluqçuları arasında baxtını sinamağa qarar verdi. O, mexanikin köməkçisi, ziyanlı bir adamlı səhbətə başlıdı; mexanikin köməkçisi isə dərhal Martinin üstünü alıb sosialist təbliğatı aparmağa başlıdı, onun bütün ciblərini pamphletlər və intibahnamələrlə doldurdu. Martin könülüksüz-könülüksüz onun kölä axlaqi haqqında mülahizələrini dinləyir və bir zamanlar özü iman gətirdiyi Nitsse fəlsafəsinə xatırlayırdı. Axi deyin görüm, bütün bunların bir manası varmı? – Martin divana Nitsşenin an dəli-divanə müddəalanından birini xatırladı, bu müddəanın irali sürməklə Nitsse hər şeyi – hətta həqiqatın özünü belə şübhə altına alırdı. Na olar ki, Nitsse, bəlkə də, haqlıdır! Bəlkə, həqiqat heç yerda, hətta həqiqatın özündə belə yoxdur. Bəlkə, həqiqat məfhumunun özü manasız bir şeydir. Lakin Martinin beyni tez yoruldu, o, yenidən kürsüyə uzanıb mürgülamaya sevindi.

Martini günləri paroxodda na qədar maşaqqaşa keçəsə də, irəlidə onu daha böyük maşaqqaşalar gözləyirdi. Paroxod Taitiya gələndən

sonra nalar olacaq? Nə qədər allaşib-vuruşmaq, qeyrət göstərmək lazımlı galəcəkdir. Gərkə malların qeydina qalasan. Markiz adalarına gedən bir şxuna tapasən, min cür lazımlı və usandıncı işlər görəsan: Hər dəfə özünü zorlayıb bütün bunları düşürməyə məcbur olan Martin başının üstünü almış təhlükəli aydınca anlamağa başlayırdı. Bəli, o artıq Kögələr vadisində idi və an dəhəstilə də budur ki, heç nadan qorxmurdur. O, heç olmasa, bir az qorxsayıd, həyatı qayida bilərdi, lakin qorxmurdur və buna görə də getdikcə özünü daha da zülmətə atıldı. Daha onu həyatda heç nə, hətta bir zamanlar sevdiyi şəyər belə sevindirmirdi. Məsələn, "Maripoza"nın qarşısına Martinin çox alışığı şimal-şərq passat küləyi asırı, lakin bir zamanlar onu şərab kimi xumarlandıran bu külək, indi onu yalnız darihində açıqlandırırdı. O, keçmiş günləri və gecələrinin bu xeyirxah yoldaşının yersiz nəvazışlarından yaxasını qurtarmaq üçün kürsüsünü başqa yera qoydurdu.

Lakin "Paripoza" tropik iqlimli sulara girdənə Martin özünü xüsusiyyətli bədbəxt hiss etdi. Yuxusu qəcmişdi. O, həddindən çox yatmışdı və indi istər-istəməz oyaq qalmalı, həyatın baxmazı və həyatın əzab dolu panılıtsından gözərə qamaşmamalı idi. O, tələtüm içinde göyərtədə vuruxurdu. Hava rütubəti və isti idi, qəfildən və tez-tez yağan şıdrığı yağışlar isə serinlik gatişmirdi. Yaşaməq Martin üçün bir əzabdı. O, bəzən üzülmüş halda kürsüyə düşürdü, lakin bərə dincəldikdən sonra yənə ayağa durur və yenidən var-gəl eləmaya başlayırdı. O, nəhayət, özünü jurnalı oxuyub başa çıxmajə məcbur etdi və kitabxanadan bir neçə şeir kitabı aldı. Lakin Martin fikrini toplayıb oxuya bilmir və buna görə də gəzməyi dəha münasib hesab edirdi.

Martin axşam hamidən axırdı öz kayutuna endi, lakin gecədən xeyli keçdiyinə baxmayaraq, yuxuya gedə bilmədi. Həyatın alından dincəlmək üçün yegana vasitə artıq təsir gücünü itirmişdi. Bu isə ləp böyük dərd idil! O, işığı yandırıb və bir kitab götürdü. Bu, Suinbernin şeirlər kitabı idi. Martin bir müddət kitabı vərəqlədi və birdən maraqla oxuduğunu sezdi. O, şeiri axıra kimi oxudu, gerisini də oxumağa başladı, lakin yənə oxuyub qurtardı şeirin üzərinə qayıtdı. O, nəhayət, kitabı öz sinası üstüntüne qoyub fikrə getdi. Hə! Özüdür! Mana lazım olan şeydir! Qaribadır ki, əvvəllər bu mənim bir dəfa də olsun ağlıma galmamışdır. Bu, hər şeyin açan idi, o, həmişa qeyri-ixtiyari olaraq bu açara doğru gəlmişdi. İndi isə Suinber ona ən yaxşı çıxış yolu

göstdərdi. Martina dincələk lazımdı, dincələk isə onu gözləyirdi. Martin illüminatora baxdı. Hə, illüminator lazımcı genişdi. Aradan galib keçmiş xeyli müddət arzında ilk dəfə olaraq onun qalbi sevincə dolmuş. Axi ki, o, öz xəstəliyinin dərmanını tapmışdı. Martin kitabı sinasından götürdü və yavaş-yavaş, ucadan bu misralan oxudu:

Yorulub abədi bir intizardan,  
Yorulub şən keçən məclisdə də biz.  
Qorxusuz, arzusuz ömür edən zaman,  
Bütün tannılara könüllərimiz  
Dualar eləyir, nə var ki, ürək  
Gec, ya tez, abədi susan ürəkdir.

Nə var ki, çaylar da axıb keçərək,  
Danız da lal, hamar görünəcəkdir.

Martin yenidən illüminatora baxdı. Suinber ona yol göstərmışdı. Həyat usandıncı idi, daha doğrusu, son dərəcə usandıncı və canxiçi olmuşdu.

Nə var ki, ürək,  
Gec, ya tez, abədi susan ürəkdir!..

Bəli, buna görə tannılara şükür eləməyin yeri var. Bu, onların dünəyada gördükleri yegana xeyrli bir ləşdir! Həyat işgancə və əzabə çevrilidiyi zaman, abədi yuxuya dalıb ondan xilas olmaq nə qədər da asandır!

Nəyi gözləyirsən: Vaxtdır.

Martin başını illüminatordan çıxarıb aşağı, süd kimi aq köpük-lərə baxdı. "Maripoza" çox dərində idi və Martin alları ilə yapışb sallansa idi, ayaqları suya dayərdi. Sular sıçrayıb şappildəməzdə. Həcəs eşitməzdə. Sıçranyan su damlaların onun üzünü ıslatdı. Martin dodaqlarında şor bər dad hiss etdi və bu, onun xoşuna galdı. O, hətta düşündü: "Son ölüm mahnımı yazım, ya yox!" Lakin o saat da bu fikrə düşdüyüne görə öz-özüne güldü. Vaxt da yoxdu. O, hər şəyə mümkün qədar tez son qoymağı ürəkdan arzu edirdi.

Martin ehtiyat üçün kayutda işığı söndürdü, ayaqlarını illüminatordan çıxarıb sulara salladı. Onun kürəkləri illüminatordan



keçmirdi və buna görə də bir qolunu yanına sıxaraq oradan sürüşüb keçməli oldu. Paroxodon qəfildən vurduğu təkan ona kömək etdi! Martin sürüşüb illüminatordan çıxdı və allarından asılı qaldı. Onun ayaqları suya dayan kimi allarını açdı. Ağ, ilq şu onu qoynuna aldı. "Maripoza" möhtəşəm qara bir divar kimi Martinin yanından keçdi, illüminatorların işiqləri dairələri bu divar adda-budda dəlmışdı. Paroxod sürətla gedirdi. Martin isə təzəcə bunu düşünmişdə ki, birdən gəminin xeyli araladığını gördü və okeanın suları ilə sakit-sakit üzdü.

Martinin dərininin ağılığı bonitanı cəlb etdi, bonita onu sancdı və Martin güldü. Ağrı ona nə üçün suda olduğunu xatırladı. Sudan çıxmaga çalışan Martin, az qala, öz asas məqsədini unutmuşdu. "Maripoza"nın işiqlan artıq uzaqlarda gözəndi itirdi. Martin isə hey üzükçə üzür, sənki, buralardan yüz millərlə aralı olan an yaxın sahilə çatmaq istəyirdi.

Bu, qeyri-şüüri hayat instinkti idi. Martin üzmkəndən vaz keçdi, lakin su ağzına dolan kimi, yenidən allarını işa saldı. O, "hayat eşqi" deyə düşündü və düşünüb acı-acı, nifratla güldü. "Bəli, manım iradəm var, son dəfə qeyrət göstərib varlığımı yox etmek üçün kifayat qədər möhkəm iradəm var".

O, suda dündüz üzəndi. Martin sakit ildizlərlə baxdı və eyni zamanda, ciyərlərindən bütün havanı buraxdı. O, ayaqları və allarının cəld, qüvvətli hərəkatla qurşaqa kimi sudan çıxdı ki, tezliklə daha dərinə çata bilsin. O, ağ bir heykal kimi dərinin dibinə cümməli idi. O, suya daldıqdan sonra xəsta dəha tez huş getmək üçün narkotik dərmanı içine çəkdiyi kimi, suyu içmə çəkməye başladı. Lakin su onun böğazına dolub onu boğmağa başlayanda, Martin istər-istəməz instinkтив bir təlaşla üzüb suyun üzünə çıxdı və yenidən başının üstündə parlaq ilduzları gördü.

O, yenidən nifratla "hayat eşqi" deyə düşündü, ciyərlərinə abəs yera sərin gecə havasını çəkməyə çalışdı. "Yaxşı, man başqa cür eləyaram!" O, bir neçə dəfə dərindən nəfəs aldı. Martin ciyərinə mümkün qədər çox hava alıb var gücü ilə suya baş vurdub. O, açıq gözflərlə maviyə çalan fosfor işığını söndürdü. Bonitalar kölgələr kimi, sıyıyb onun yanından keçirdilər. O, bu ümidi də idi ki, bonitalar ona dəyməzler, çünki bu, iradasının gərginliyini azaldıb boşalda bilərdi. Bonitalar ona dəymədilər və Martin ürəyində hayata bu son iltifatına görə təşakkür etdi.

O, alleri və ayaqlarının necə qic olduğunu duyaraq, getdikcə daha dərinliklərə dalındı. O başa düşürdü ki, suların çox dərin yerindədir. Onun qulaqlarının pardaları təzyiqdən ağrıyaraq, az qala, partlayacaqdı, beyni isə, elə bil, parçalanıb dağılırdı. O, iradasının ağılaşımaz bir gücünə bahasına özünü suyun daha dərinliklərinə dalmaga məcbur etdi, o vaxta kimi dərinliklərə getdi ki, axırdə bütün hava birdən-bira fışqırıb onun ciyərlərindən çıxdı. Hava qovuqları sürüşüb onun yanaqlarından, gözlərindən keçdi və sürətlə suyun üzərinə doğru getdi. Onda boğulmağın verdiyi əzablar başlandı. Lakin Martin öz sənən zəkəsi ilə başa düşdü ki, bu əzablar hələ ölüm deyildir. Ölüm əzab vermır. Bu hələ hayatdı, hayatın son sənətinti, son əzabları idi. Bu, hayatın ona vurduğu son zarba idi.

Onun alleri və ayaqları süst-süst hərəkət etməyə başladı! Gecdir! O, həyat eşqini aldatmışdır. O artıq suyun lap dərinliklərində idi. O daha üzüb suyun üzünə çıxa bilməzdı. Martina elə gəldirdi ki, o, yavaş-yavaş, aram-aram əngin lövhələr dəniziyə üzür. Bas bu nadir? Elə bil, mayakdır! Lakin bu mayak – bu parlaq, ağ işıq onun beynində yanındı. Bu işıq getdikcə hey alişib parlayırdı. Haradasa dəhşətli bir uğultu qopub atrafa yayıldı və Martinə elə gəldi ki, sildirim, nəhəng bir pilləkəndən iti sürətlə başaşağı, qaranlıq bir uçuruma yuvarlanır. O, bunu aydın başa düşdü! O, qaranlıq bir uçuruma yuvarlanır və bunu anladığı hamim anda huşu həmişəlik onu tərk edir.



## MÜNDƏRICAT

Cek Londonun "Martin İden" romanı ..... 5

### MARTIN İDEN

Birinci fasil	15
İkinci fasil	27
Üçüncü fasil	37
Dördüncü fasil	45
Beşinci fasil	50
Altıncı fasil	57
Yedinci fasil	65
Səkkizinci fasil	75
Doqquzuncu fasil	84
Onuncu fasil	93
On birinci fasil	100
On ikinci fasil	107
On üçüncü fasil	112
On dördüncü fasil	124
On beşinci fasil	136
On altıncı fasil	145
On yeddinci fasil	153
On səkkizinci fasil	160
On doqquzuncu fasil	164
İyirminci fasil	172
İyirmi birinci fasil	179

İyirmi ikinci fasil	185
İyirmi üçüncü fasil	193
İyirmi dördüncü fasil	199
İyirmi beşinci fasil	208
İyirmi altıncı fasil	218
İyirmi yeddinci fasil	229
İyirmi səkkizinci fasil	243
İyirmi doqquzuncu fasil	248
Otuzuncu fasil	260
Otuz birinci fasil	269
Otuz ikinci fasil	278
Otuz üçüncü fasil	285
Otuz dördüncü fasil	291
Otuz beşinci fasil	298
Otuz altıncı fasil	303
Otuz yeddinci fasil	310
Otuz səkkizinci fasil	319
Otuz doqquzuncu fasil	324
Qırxinci fasil	331
Qırx birinci fasil	338
Qırx ikinci fasil	345
Qırx üçüncü fasil	354
Qırx dördüncü fasil	363
Qırx beşinci fasil	371
Qırx altıncı fasil	386



DÜNYA EDEBİYATI  
KLASSİKLERİ

# CEK LONDON

MARTİN İDEN

(*roman*)

Çapa imzalanmışdır 19.10.2009. Format 60×90 1/<sub>16</sub>. Offset çap üsulu.  
Fiziki çap vərəqə 25. Sifariş 203. Tiraż 7000.

"Şərq-Qərb" ASC-də çap olunmuşdur

Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+994 12) 474-75-62

Faks: (+994 12) 470-18-49

e-mail: sharq.qarb@gmail.com

Az. 263608



# Cek London

*Cek London (1876-1916) XX əsr Amerika ədəbiyyatının en qüdrətli söz ustalarından hesab olunur. O, çoxsaylı novellaların, povestlərin, "Dəniz canavarı" (1904), "Dəmir daban" (1907-1908), "Aylı vadisi" (1913), "Günəş oğlu" (1915) romanlarının, bir sıra fantastik və pubblistik əsərlərin müəllifi olsa da, "Martin İden" (1909) romanı ilə böyük şöhrət qazanıb.*

*Əsər bir çox cəhətlərinə görə avtobiografik səciyyə daşıyır. Romanın qəhrəmanı can atlığı ideal uğrunda bitib-tükənməyən çətinliklərlə qarşılaşır umidsızlaşır və həyatını intiharla başa vurur.*

*Ən yaxşı Amerika romanlarından olan "Martin İden" əsəri dönyanın əksər dillərinə tərcümə olunub və inidə oxucuların sevə-sevə oxuduqları əsərlər sırasındadır.*

